



DÜNYA ƏDƏBİYYATI

MİN BİR geca



44/6(5)
M64

MIN BİR GECƏ

SƏKKİZ CİLDDƏ

II CİLD

39-145-ci gecələr

M.F.Axundov adına
Azərbaycan Mədəniyyət
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

246496.

Bu kitab "Min bir gecə. II cild" (Bakı, Azərnəşr, 1974)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Rus dilindən tərcümə edəni: İshaq İbrahimov

Redaktoru: Məhərrəm Qasımlı
filologiya elmləri doktoru, professor

Rəsmələrin müəllifi: Rasim Babayev

ISBN 978-9952-34-142-3 (II cild)
ISBN 978-9952-34-140-9

398.2-de22
Ərəb nağılları

Min bir gecə. Səkkiz cilddə. II cild.
Bakı, "Şərq-Qərb", 2007, 352 soh.



Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



Min bir geca

39-145-ci
gecelər

Qənim ibn Əyyubun hekayəti




Sonra da Şəhrizad padşaha dedi: "Padşah sağ olsun, amma iki vəzirlə Ənis əl-Calisin nağılı tacirlə uşaqlarının hekayətindən təəccübülu deyildir".

Onda Şəhriyar soruşdu: "Bəs həmin əhvalat necə olub?"

Şəhrizad əhvalatı danışmağa başlayıb dedi: "Padşahı sağ olsun, belə rəvayət eleyirlər ki, qədim zamanlarda, köhne əyyamda bir dövlətli tacir var idi. Onun Qənim ibn Əyyub adında bir oğlu var idi. Bu oğlan ondördüncülik ay kimi gözəl, şirindilli, həm də möhəbbət əsiri idi, bir qızın aşiq olmuşdu. Qənimin gözəllikdə tayı-bərabəri olmayan

Fitno adlı bir bacısı da var idi. Günlərin bir günü tacir röhmətə getdi, çoxlu pulu, mal-dövləti üşaqlarına qaldı.

Şahrizad bu yerde sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki otuz doqquzuncu gecə oldu, Şahrizad nağılin dalını danışmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eloyırlar ki, tacir üşaqlarına çoxlu mal-dövlət qoyub getdi. Bundan əlavə tacirin Bağdad sefəri üçün hazırladığı yüz tay ipayı, zərkərəsi və əmbar kisələri də onlara qismət oldu. Bu əhvalatdan bir qədər keçəndən sonra tacirin oğlu "Allaha təvəkkül", – deyib anası, qohumları, dost-aşnasi ilə vidası, malları götürüb Bağdada yola düşdü. Son demo, Allahan kölgəsi oğlanın üstündə imiş, odur ki, Qənim, xəlifə Harun ar-Reşidin məskoni Bağdada çatdı, özü də onunla bərabər çoxlu tacir var idi. Oğlan özüne qəşəng bir ev tutdu, otağa xəlçələr döşədi, mütekkelər düzdü, pəncərələrə perdələr asdı, mal taylarını, qatırlarını, dəvələrini həmin evin həyatına gərdi, oturub dincini aldı. Bağdadın əyanları, tacirləri onu gülərzələ qarşılıqlılar. Sonra o, içinde on cür bahalı parça olan bağlamanı götürüb bazarə getdi, parçaların üstündə onların qiyməti yazılımışdı. Tacirlər ona "xoş gəlmisin!" – deyib hörmət elədilər, kömək eloyıb onu qatirdan düşürtüdlər, aparıb bazar dərgasının yanında əyleşdirdilər. Qənim bağlamanı darğaya verdi, darğaya onu açdı, malları çıxardıb onun üçün satdı. Qənim bir dinara iki dinar qazandı. O çox şad oldu; düz bir ilə mallarını bir-bir satıb qurtardı.

Təzə ilin əvvəlində Qənim Örtülü bazara gəldi, gördü ki, darvaza bağlıdır, bunun səbəbini soruşanda dedilər: "Bir tacir ölüb, o biriləri də onu basdırmağa gediblər. Savab qazanmaq isteyirsənse, son onu dəfn etməyə gedə bilərsən". Qənim də "Yaxşı, gedərəm", – deyib hüzr yerini ona nişan verdilər, Qənim dəstəməz alıb tacirlərlə bərabər getdi. Onlar hüzr yerinə çatıb namaz qıldılar, sonra tacirlər hamıhıqla mafonin arxasında qəbiristana yollandılar, qanı qızarmış Qənim də onların dalınca getdi.

Onlar məfa ilə bərabər şohordon çıxdılar, qəbiristanlığın sərdabaları arası ilə ölenin qəbrinə çatanda gördüler ki, mərhumun qohum-

əqrəbəsi onun qəbri üstündə çadır qurub, çoxlu çıraq və şam yandırıblar. Sonra ölüünü basdırıdilar, mollalar onun qəbri üstündə Quran oxumağa başladılar, tacirlər də əyləşdilər. Qənim də onlarla borabər əyləşdi. O əsib qalmışdı. Öz-özüne deyirdi: "Mən onları qoyub, gedə bilmərəm, gərək onlarla qayıdam". Şam yeməyinəcən oturub Quran'a qulaq asıldılar, sonra yemək gotirdilər, şirniyyat verdilər. Onlar doyunca yedilər, əllerini yuyub yerlərində oturdular. Qənimin isə fikri evdə, malların yanında qalmışdı, o, oğurlardan qorxurdu. Belə olanda, o öz-özüne dedi: "Mən yad adamam, özü də məni dövlətlə hesab eloyırlar, eger gecə evdə olmasam, pullarımı, mallarımı oğurlayalar".

Malları üçün narahat olan Qənim ayaga qalxdı. Vaciib işi olduğunu bəhəna eləyib izin istədi, məclisindən çıxıb getdi. Ayaq ləpirləri ilə gedib gecəyarısı şəhər darvazasına çatdı, gördü ki, darvaza bağlıdır; özü də yolda ins-cins görünmür, səs-somir gölmirdi. Təkcə itlər hürür, canavarlar ulayırdı. Qənim geri çəkilib ucadan dedi: "Allahdan başqa heç kəsde qüdrət və qüvvət yoxdur! Mən pullarım üçün qorxurdum, odur ki evə qayıtmak istedim, ancaq golib gördüm ki, darvaza bağlıdır, indi də canımın hayinadayam!"

Belə olanda, Qənim gecələməyə yer axtarmaq üçün geri döndü. Birdən gözü bir sərdabaya sataşdı, bu sərdaba dörd divar arasında idi. Onun daş qapısı açıq idi, orada xurma ağacı da var idi. Qənim sərdabanın qapısını açdı. Birdən gördü ki, uzaqdan – şəhər darvazası torfdən işiq gelir. Bir az qabağa keçəndə gördü ki, işiq onun olduğu sərdabaya tərəf gelir. Qənim qorxudan tələsik qapını örtüb xurma ağacına dırmaşı, ağacın lap kələsində gizləndi.

İşiq isə yavaş-yavaş golib lap sərdabaya yaxınlaşdı. Qənim zənn ilə baxıb gördü ki, gələnlər üç nəfər qara quldur: ikisi sandıq gotırır, üçüncüsünün isə olında balta və çıraq var.

Sərdabaya çatanda sandıqı gotiren qullardan biri ucadan dedi: "Ya Savab, bu nədir?", o biri qara qul ondan soruştı: "Nə olub, Kafur?" Birinci qara qul dedi: "Məgər biz bayaq burada olanda qapımı açıq qoymamışdım?" O biri qara qul da cavabında dedi: "Bəli, düz deyirsen, açıq idi". Onda birinci qara qul dedi: "Bu ki bağlıdır. Özü də cəftələnib". Əlinde balta və çıraq olan üçüncü qara qul (onun adı Buheyt idi) onlara dedi: "Siz çox səfəh adamsız! Məgər bilmirsiz ki, bağ sahibləri Bağdaddan bura gəzməyə gelirlər. Axşam düşəndo burada gizlənirlər. Qapımı da bağlayırlar ki, bizim kimi qaralar tutub onları qızardıb yeməsinlər?" O biriləri də onun cavabında dedilər: "Sen düz deyirsen. Allah haqqı, aramızda sendən ağıllısı yoxdur". Onda Buheyt

dedi: "Biz sərdabaya girib, orada bir adam görməyinə siz mənə inanmayaçaqsınız. Mənə elə galır ki, o bizi, işi görüb qorxudan bu xurma ağacının kəlləsinə dirmişəb".

Qara qullun sözlerini eşidən Qənim öz-özünə dedi: "Ay qulların on murdar! Seni görüm lenətə geləsən! Seni görüm Allahın bələsini geləsən ki, belə ağıllı olmayasan! Allahdan başqa heç kəsədə qidrət və qüvvət yoxdur! İndi məni bu qara qulların əlindən kim alacaq?"

Sandıq götürənlər Buheyə dedilər: "Ya Buhey, dırmaş divara, qapını aç, sandığın çıynımızda gəzdirməkdən yorulmuşuq. Qapını açan kimi elə keçənin birincisi sonin olacaq. Sonin üçün onu öz əlimizlə elə qızardacağıq ki, yağının bir damcısı da yərə düşməyəcək!" Buheyə onların cavabında dedi: "Mənim bu kəm ağılıma bir şey gelib, amma ondan qorxuram. Gəlin sandığın divarın o tayına ataq, axı bizim xəzinəmiz onun içindədir". O biri qara qullar razı olmayıb dedilər: "Ora atsaq sandıq sına bilər". Onda Buheyə dedi: "Mən qorxuram ki, sərdabada quldurlar gizlenmiş olsunlar. Onlar oğurluq eleyənlər, adam öldürənlərdir; gecə vaxtı onlar belə yerlərdə gizlənir, çapılıb talaqlarını böyləndürülərlər". Sandığın götürənlər onu danışınbalar dedilər: "Ay axmaq, heç onlar bura giro birlərlər!" Sonra onlar sandığın götürüb divara dırmaşdır, o taya enib qapını açdırılar, üçüncü qul, yəni Buheyə əlində çırqal, balta, bir də içində azca palçıq olan zənbille qapı ağızında durmuşdu.

Sonra onlar qapını bağlayıb əyoşdılər, qara qullardan biri dedi: "Qardaşlar, yol getməkdan, sandığın daşımaqdan, onu yərə qoyub açıb-bağlamaqdən yorulmuşuq, indi gecəyənəsidi, qəbri açıb sandığın basdırmağa gücümüz çatmaz. Gəlin üç saat dincələk, sonra durub işimizi görərik. İndi qoy hərə başına gələn əhvalatı, nə üçün axtalandığını avvoldan axıracan danişsin. Həm gecəni tez başa vurarıq, həm də dincimizi alarıq". Çırqal gəzdirən qul dedi: "Mən başıma gələn əhvalatı sizə danişim". Ona dedilər: "Daniş!"

BİRİNCİ XACƏNİN ƏHVALATI

Buheyə başına gələn əhvalatı danişmağa başlayıb dedi: "Ay qardaşlar, bilin və agah olun ki, mən lap balaca olanda qul alverçisi məni doğma yurdumdan ayırdı. Onda beş yaşında idim. O məni bir əsgərə satdı. Həmin əsgərin üç yaşında bir qızı var idi. Mən onunla bərabər böyüyüb təribyə altırdım. Mən qızla oynayanda, onun üçün rəqs etdiyib oxuyanda onun qohum-eqrəbəsi məni elə salırdı. Mənim on

iki yaşım, qızın isə on yaşına tamam oldu, amma bizi bir yerdə olmayı hələ qadağan etməmişdilər.

Günlərin bir günü mən qızın yanına gəldim. Qız otaqda tək oturmuşdu, etirənmiş üzü ondördəcəlik aya oxşayırdı. Elə bilindi hamamdan çıxmışdı. Biz bir-birimizlə oynamaya başladıq (bu vaxt mən yetkinlaşmışım, özümü tanımışdım). Qız məni arxası üstə yərə yixib sinəm üstə əyoşdı, mənə qıslıdı. O, eli ilə mənə toxununda ehtirasım cuşa gəldi, onu qucaqladım, qız qollarını boynuma dolayıb var gücü ilə mənə qıslıdı. Heç bilmədim nə vaxt onun bakırəliyini pozдум. Belə olanda, tez yoldaşımgilə qaçdım. Anası qızın yanına gəlib işin nə yerdə olduğunu biləndə huşunu itirir. Sonra məsələni ört-basdır eleyib qızın atasından gizlədir. İki ay beləcə keçdi, onlar hey məni çağırırdı, vədlər verirdilər, axırdı mən onların elinə keçdim, ancaq bəxtimdən bu iş barəsində qızın atasına bir kəlmə də söz demedilər. Sonra da anası qızə cehiz qoşub, onu cavan bir dəlləyə nişanladı. Həmin oğlan qızın atasının dəlləyi idi. Qızın məsələsindən atasının xəbəri yox idi. Onlar elləşirdilər ki, qız üçün cehiz düzəltsinlər. Bundan sonra onlar qəfletən məni tutub axtaladılar, qızı boy evinə aparanda isə onun həreməgəsi elədi, qız hara getseydə – iştir hamama, iştirə atasığlıq, mən onun qabağına düşüb gedirdim. Onun məsələsini isə gizli saxladılar, toy gecəsi alt köynəyin üstə gəyərçin balası kəsildilər. Mən uzun müddət qızın gözəlliyyindən həzz aldım, onunla öpüşüb qucaqlaşdım. İller keçdi, qız da, əri də, anası da, atası da dünyadan köçdülər. Məni götürüb padşahlığın qulu elədi, galib bura çıxdım, sizə yoldaş oldum. Bax, qardaşlar, məni buna görə axtaladılar, vəssalam".

İKİNCİ XACƏNİN ƏHVALATI

İkinci qara qul öz əhvalatını danişmağa başlayıb dedi: "Qardaşlar, bilin və agah olun ki, səkkiz yaşım olanda mən hər il birçə dəfə qul alverçilərə yalan satırdım, onları bir-biri ilə savaşdırırdım. Bir qul alverçisi bu xasiyyətimə görə lap dilxor oldu, məni satmaq üçün dəllələ verib tapşırıldı ki, qışqırıb desin: "Ay bu qüsurlu qara qulu alan?" O da belə deyəndə adamlar ondan soruştular: "Axı onun qüsürü nədir?" Dəlləl da onların cavabında dedi: "Bu qara qul ilədə bir dəfə yalan danişir". Belə olanda, bir tacir dəllələ yaxınlaşdırıb soruştı: "Bu qüsurlu qara qula nə qədər veriblər?" Dəlləl da dedi: "Altı yüz dirhəm veriblər". Onda tacir dəllələ dedi: "İyirmi dirhəm də sənə verirəm".

Dəllal taciri qul alverçisinin yanına apardı, o, tacirdən pulları aldı, dəllal da mənə tacirin evinə apardı, öz haqqını alıb getdi.

Tacir mənə layıqli paltar aldı, ilin axırınanın mən ona can-başla qulluq elədim. Təzə il bərəkətli idi, taxıl bol məhsul vermişdi, tacirlər gündə birinin evinə qonaqlığa yığışırıldılar. Bir gün növbə mənim ağama çatdı. O, şəhərin kənarındaki bağda qonaqlıq verdi.

O yeyib-içməyə nə lazımsa götürüb qonaqlarla bağ'a getdi, onlar günortayacak yeyib-içdilər, səhbət elədilər. Birdən ağama evdən gotirilməli bir şey lazım oldu, o məni çağırıb dedi: "Ay qul, min qatıra get evə, xanımdan filan şeyi al götir, özü də longimo, tez qayıt!" Mən də onun buyurduğu kimi evə getdim. Evə yaxınlaşanda hay-haray saldım, gözümün yaşını axıtdım. Küçü ohlı, böyüklu-kicikli hamı mənə araya aldı. Ağamın arvadı, qızları səsimi eşidib kükçə qapısını açıdilar, nə olduğunu soruştular. Mən onlara dedim: "Ağa dostları ilə bərabər qədim qala divarı yanında oturmuşdu, birdən divar onların üstüne uçu. Bunu görən kimi, mən tez qatıra minib burası gəldim ki, əhvalatı sizə xəbər verim".

Ağamın arvadı, qızları bunu eşidən kimi haray saldılar, özlərinə ol qatıb paltarlarını cırmağa başladılar. Qonşular da onlara qoşuldular, o ki qaldı xanıma, o hirsindən evdəki bütün şəyleri yerə çırıp siniş-siniş elədi, pəncərələri, rəfləri sindirdi, evin divarlarını natəmiz hala saldı, sonra mənə dedi: "Vay halına, Kafur, bura gəl, mənə kömək elə, bu dolabları, çini qab-qacağı sindir". Mən də onun buyurduğu kimi elədim. Evin rəflərini də, onların üstündəkiliərini də sindirdib yero tökdüm, xülasə, otaqları, dam-daşı bərbəd hala saldım. "Ağam vay!" deyə-deyə evi tar-mar elədim. Bir azdan başına örök örtmüs xanım üzüaçıq, oğlanları və qızları ilə golib mənə dedilər: "Kafur, düş qabağı, gedək ağanın öldüyü yeri biza göstər. Bəlkə biz onu daş-kəsək altından çıxarıb şəriət ilə dəfn eləyək".

Mən: "Heyif sənə, ay ağa!" – deyib onların qabağına düşdüm. Onlar üzüaçıq, başıaçıq mənim dalmca golır, ah-vay eloyırdılar.

Küçədə bir adam qalmadı – nə kişi, nə arvad, nə uşaq, nə qarış qalmadı ki bize qoşulub hönkür-hönkür ağlamasın, baş-gözünə döyməsin. Mən onlara bərabər şəhərin içindən keçdim. Camaat nə baş verdiyini sorusun, onlar da məndən eşitdiklərini camaata danışırıldılar. Hamı deyirdi: "Allahdan başqa heç kəsəd qidrət və qüvvət yoxdur!" Camaatın arasından birisi dedi: "Bu, böyük adamdır! Gedək valinin yanına, əhvalatı ona xəbər verək". Onlar valinin yanına gedib məsələni ona danışdırılar..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

40-a gecə

Elo ki qırxinci gecə oldu, Şəhrizad nağılin dalmı dənişməğə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayot eloyırlar ki, onlar valının yanına gedib hər şeyi ona danışdırılar. Vali ata mindi, özüylə olı kürekli, zonbilli bir neçə fohla götürdü, hamı dalmca düşdü. Vali özü də onlara borabor golirdi. Mən baş-gözümə döyo-döyo, çığıra-çığıra qabaqda gedirdim. Xanımla qızları da ah-vay eloya-eloya dalmca golirdilər. Mən qəçib xeyli qabağa keçdim, qışqıra-qışqıra, başıma torpaq tökötək özümü ağam olan bağa saldım, baş-gözümə döyo-döyo qışqırırdim: "Heyif səndən, ay xanım! Ah! Ah! Ah! Bos indi mənə kimin yazığı goləcək! Kaş onun yerinə mən girov olaydım!"

Məni görən kimi ağam duruxub qaldı, onun rəngi saraldı, bərkədən soruşdu: "Nə olub, Kafur?" Mən də cavabında dedim: "Sən ki məni evo göndərdin, gedib gördüm ki, otağın divarı ucub, xanım da, uşaqlar da daş-kəsək altında qalıblar". Onda ağam məndən soruşdu: "Xanım sağ qalıb?" Mən də cavabında dedim: "Allaha and olsun ki, yox, ağa, hamı toləf olub. Elo böyük xanım birinci ölüb". Ağam soruşdu: "Bos kiçik qızım? O sağdır?" Mən də cavabında dedim: "Yox". Belə olanda, o dedi: "Bos qatırim? O necədir?" Mən də cavabında dedim: "Ağa, Allah haqqı, evin, təvlənin divarları elə ucub ki, mal-qarayacan – hər şey toləf olub. Canlı nə vardisa, hamısı bir yığın etə çevrilib. Onları da itlər yeyiblər".

Mənim bu sözlərimi eşidib ağam soruşdu: "Bos böyük oğlum? O necc?" Mən də cavabında dedim: "Allah haqqı, heç kim sağ qalmayıb, ev də, evdəkilər də toləf olublar. Onların izi-tozu da qalmayıb. O ki qaldı qoyun-quzuya, qazlara, toyuqlara, onları da it-pişik yeyib".

Ağam mənim bu sözlərimi eşidəndə dünən gözündə qaralı, ağı başından oldu, canına elə lərza düşdü ki, özünü güclə ayaq üstə saxladı. Onun beli büküldü, kişi özüne el qatıb paltarını cırıq-cırıq elədi, saqqalını yoldu, çalmasını götürüb yerə atdı, baş-gözünə döyməyə başladı, üzündən qan axdı, özü də o elə hey qışqırıb deyirdi: "Vay! Vay mənim uşaqlarım! Ah! Ah! Vay arvadım! Ah! Vay o adəmin halına ki, başına belə iş gələ!"

Tacirin dostları onun qışqırıb ah-vay elődiyini eşidib dördine şerik oldular, palтарlarını cirib ağlamağa başladılar. Ağam başına gelən bəla ucundan baş-gözünə döye-döye, dördündən sörxəş adamlar kimi yırğalana-yırğalana bağdan çıxdı. Ağam tacir dostları ile bağın davazasından çıxanda onlar birdən gördülər ki, qabaqda bir tozanaq var, gel görəsən, toz ərşə qalxb, özü də haray-hoşir soslori aləmi başına alıbdır. Tacırlor diqqətə baxanda gördülər ki, vali ilə əsgərləri camaatin qabağına düşüb onlara sarı golirlər, dalda da tacirin arvad-uşağı, hamı ağlayır, qışqırır, foyad előyir.

Ağam hamidan övvəl arvadıyla uşaqlarını gördü. Onları görən ağam övvəlcə özünü itirdi, sonra güldü, kefi kökəldi, onlardan soruşdu: "Necosiz? Evdə nə olub? Sizə bir şey olmayıb ki?" Taciri sağ-salamat görən arvad-uşağı ona tərəf cumdular, borkdən dedilər: "Şükür Allaha ki, sen sağ-salamatsan!" Uşaqları ondan yapışib qışqırırdılar: "Ata can! Ay dədə, şükür Allaha ki, son sağ-salamatsan!"

Arvadı tələsik soruşdu: "Son sağsan? Şükür Allahın kərəminə ki, səni sağ-salamat gördük". Arvad orını sağ-salamat görəndə təccübən ağlı başından oldu. Sonra o, orindən soruşdu: "Ağə, necə oldu ki, sən dostlarınızla sağ qaldın?" Tacir dedi: "Bəs bizim evdə nə olub?" Arvadı da onun cavabında dedi: "Evdə heç bir şey olmayıb, hamımız sağ-salamatiq. Evinizə heç bir xətar dəyməyib, tekçə sənin qulun Kafur başaçıq, palтарları ciriq-ciriq: "Ağam vay! Ağam vay!" – deyib qışqıraqışqıra evə gəldi. Onu bu kökdə görüb bizi soruşduq: "Kafur, nə olub?" O cavab verib dedi: "Bağın hasarı uçub, ağam da, onun dostları da hasarin altında qalıb ölüblər". Belə olanda ağam dedi: "Vallah, lap indicə o: "Xanım vay! Xanımın uşaqları vay!" – deyib qışqıra-qışqıra yanına gəldi, xəber verdi ki, "xanım da, onun uşaqları da – hamısı həlak olub".

Ağam ətrafa göz gəzdirib məni gördü, mən isə başimdə ciriq çalma hey çağırırb, acı-acı ağlayır, başıma torpaq tökürdüm; onda, ağam məni yanına çağırıb dedi: "Vay halına murdar qul, vələdüzzina, binəsil, səni görün lənətə gələsen! Bu ne işdir başıma açdm?! Allaha and olsun, diri-dirinə dərini soyacağam, etini tikə-tikə doğrayacağam". Mən de onun cavabında dedim: "Allah haqqı, sən mənə heç nə eləyə bilməyəcəksən, axı məni alanda qüsürum olduğunu bilirdin. Mənim şahidlerim də var. Sən ki qüsürum ola-ola məni almışan, qüsürum da bu idi ki, ilde bir dəfə yalan danışram. Bu hələ yalanın yarısıdır, il qurtaranda, yalanın o biri yarısını da deyəcəyəm, onda yalan olacaq tamam-kamal". Mənim bu sözlərimi eşidən ağam qəzəblənib qışqıra-qışqıra

dedi: "İt oğlu it, murdar qul, bu hələ yalanın yarısıdır?! Məni böyük bəloya salımsan! Səni Allah rızasına azad eləyirom, çıx get!" Onda mən dedim: "Sən məni azad eləyirsən, ancaq vallahi ki, mən səni azad eləmirəm. İl başa çatanan, yəni mən yalanı bütöv deməyənəcən heç yerə gedən deyiləm. Qoy il qurtarsın, yalanın o biri yarısını da deyim, sonra məni apar bazara, qüsürumla bir yerdə alıdığın qiymətə sat. Məni azad eləmə, özümü dolandırı bilmərəm, elimdə bir sonətim yoxdur. Sənə dediyim qanunidir, şeriqətlər qanun kitabının qulu azad eləmək barəsindəki fəslində belə yazırılar".

Biz səhbət elődiyimiz vaxt camaat golib çatdı, möhölə adamları, arvadılar, kişilər başsağlığı verməyo golmisdilər, vali də öz adamları ilə golib çatdı; belə olanda, ağamlı tacirlər valinin yanına gedib əhvalatı ona noql elədilər, özü də bunu da dedilər ki, bu hələ yalanın yarısıdır.

Vali ilə adamları bunu eşidib monim yalanımı çox böyük yalan hesab elədilər, buna mat qaldılara, mono lənot yağıdırmağa, moni söyməyə başlıdlar, mən də dayanıb göldürüm, sonra onlara dedim: "Ağam moni necə öldürüb bilər ki, bu qüsürumu bili-bili məni alib?"

Ağam evə golib gördü ki, ev tar-mar olub, özü də bunu mon eləmişdim, axı evdəki qiymətli şeyin çoxunu men sindirmişdim. Arvadı da şeyləri yero vurub sindirmişdi, ancaq o, orına dedi: "Qab-qacağın, çini şeylərin hamisini Kafur sindiribdir".

Evi bu kökədən ağamın qızəbəti artdı, əllərini bir-birinə vurub dedi: "Allah haqqı, hələ mən ömrümde bu qara qul kimi vələdüzzina görməmişəm! O hələ deyir ki, bu, yalanın yarısıdır, yalan bütöv olsa, onda necə olacaq?! Belə yalan bir yox, iki şəhəri dağıdır!"

Sonra ağam bərk qəzəbli olduğundan valiye yaxınlaşıb nəsə dedi, vali de məni o qədər döydürdü ki, huşunu itirdim, ağam da məni beləcə bihuş qoyub dəlləyin dalınca getdi. Dəllək golib məni axtaladı, yara yerini yandırdı, mən ayılanda gördüm ki, xacə olmuşam. Onda ağam mənə dedi: "Son ki mənim on qiymətli şeylərimi sindirib üreyimə dağ çəkdi, mən də səni on qiymətli şeyindən mehrum eləyib üreyinə dağ çəkdim". Sonra da o məni aparıb çox baha qiymətə satdı, cünki mon xacə¹ idim; mən də hara gedib çıxırdım, orada aləmi bir-birinə qatıldım; odur ki, bir əmirin elindən başqa bir əmirin elinə, bir əyanın elindən başqa bir əyanın elinə keçirdim. Məni o vaxtacan alıb satıldılar ki, axırdı golib əmirəlməmənin sarayına çıxdım, ancaq üreyim simiq idi, daha hiylə də işlədə bilmirdim, cünki axtalanmışdım".

¹ Axtalanmış qullar adı qullardan baha idilər.

Onun bu söhbətini eşidən o biri qullar qəhəqəhə çəkib güldürlər. Sonra da onlar dedilər: "Zibil oğlu zibil, bu lap aq yalan oldu!" Sonra üçüncü qara qula dedilər: "İndi sən başına gələn əhvalatı danış". Qara qul da dedi: "Əmioqlanlarım, sizin noql elədiklərinizin hamısı boş şəydir. Bax, indi mən nə üçün axtalandığımı sizə danışım: mənə gorək bundan da artıq cəza verəyilər, çünki mən xanımimla, bir də ağamın oğlu ilə pis işlər gördüm. Mənim başıma gələnlər uzun əhvalatdır, bu saat onu danışmaq vaxtı deyil¹, çünki ay əmioqlanlarım, sehər açılır, birdən gün çıxar, sandıq da yanımızda, onda biz biabır olarıq, atamızı yandırılar. Qapını açın. Biz işimizi görüb saraya qayıdan sonra nə üçün axtalandığımı sizə danışaram".

Bunu deyib qara qul hasara durmaşıdı, o taya düşdü, qapını açdı. Onlar içəri girib şam yandırdılar, dörd qobir arasında sandığın eni, uzunu boraberində çala qazımağa başladılar. Kafur qazıyır, Savab iso torpağı zənbilla daşıyırırdı; o vaxtacan qazıdılardı ki, çalanın derinliyi Savabin qurşağından oldu, onda sandığı çalaya qoydular, üstünü torpaqladılar, sərdabadan çıxıb qapını örtüdüler, yola düzelib getdilər, Qənim ibn Əyyubun gözündən yox oldular.

Ele ki ara sakit oldu, Qənim də yoxın elədi ki, burada ondan başqa heç kəs yoxdur, sandığın fikri onu götürdü, tez öz-özünü dedi: "Baxım, görüm, sandığın içinde nə var?" Bir az da gözledi, gün çıxanda xurma ağacından düşüb əlli ilə yeri qazımağa başladı. O vaxtacan qazıldı ki, sandıq göründü, onda sandığı çaladan çıxartdı. Sonra böyük bir daş götürdü, vurub qılıflı sindirdi, sandığın ağızını aşağına görə yaxşıdır?! Gördü ki, sandığın içinde bir cavan xanım var, özü də ona bəng verib bihuş eləyiblər, ancaq onun nəfəsi var, sinəsi enib-qalxır.

Bu cavan xanım misli-berabəri olmayan bir gőzəl idi, boyun-boğazında o qədər bahalı qaş-das, ləl-cəvahirat var idi ki, onların deyərinə sultanın şahlılığını almaq olardı. Onu görən kimi Qənim ibn Əyyub başa düşdü ki, dilbir olublar, ona bəng verib bihuş eləyiblər! Bunu yəqin eləyanden sonra o əllesib qızı birtəhər sandıqlandan çıxartdı, arxası üstə uzandırdı. Ele ki sərin külək qızın nəfəsinə dəydi, o asqırdı, öskürdü, boğazından iri bir krit bəngi düşdü, özü də bu bəng parçası ele iri idi ki, onu fil iyəsəydi, yəqin bütün günü yatardı. Qız gözlərini açıb atrafi süzdü, zərif, aydın səsle dedi: "Lənətə geləsen ay külək,

¹ "Min bir gecə"nin biza məlum olan bütün nüsxələrinin heç birində üçüncü qara qulun əhvalatı yoxdur.

nə susuzun yanğını yatırırsan, nə də yanğısı yatana aman verirsən! Bos Zehr el-Bostan hanı?" Ancaq ona cavab verən olmadı, onda qız dala çevrilib qışqırdı: "Səbihə, Şəcorət ed-Dürr, Nur el-Xuda, Nəmet əs-Süb! Vay halına! Şəhve, Nüzhe, Hulva, Zərifə, bir cavab verin!" Ancaq yeno heç kəs cavab vermədi, onda qız etrafə bir də göz gözdirib qışqırdı: "Vay halima! Sən məni qobro basdırırsan! Ey hamının ürəyindən xəbərdar olan, ey qiyamot günü günahkarın cozasını verən! Kim məni pordo, örtük dalından götürüb dörd qobir arasına qoyub?"

Bayaqdan ayaq üstü dayanıb qızə qulaq asan Qənim ona dedi: "Ay xanım, burada nə pordələr, nə saraylar, nə də qobirlər var, burada təkcə sənə vurulmuş qulun Qənim ibn Əyyub dayanıbdır, özü də məni bura bütün sirlərden agah olan Allah-toala göndərib ki, soni bələdan qurtarım, sən xoşbəxt eləyim, cah-calal içində saxlayım". Bunu deyib Qənim susdu, qız məsolonin nə yerde olduğunu başa düşüb dedi: "Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur!" Sonra qız üzünü əlli ilə örtüb Qənimə tərəf döndü, ince sosle soruşdu: "Ey necib oğlan, məni bura kim götürdü? Bax, men indi aylırmışam". Qənim onun cavabında dedi: "Xanım, bu sandığı üç xaco qara qul götürdü".

Sonra da öz başına gələn əhvalatı, axşam düşdürüy üçün, burada qalmalı olduğunu, onu necə xilas etdiyini noql elədi, həm də dedi ki, o burada olmasayı, yəqin ki, qız boğulub ölöcəkdi. Əhvalatı qızə noql eləyəndən sonra Qənim qızdan soruşdu ki, bu nə əhvalatdır, bu nə işdir onun başına götürüb? Qız onun cavabında dedi: "Ay cavan, şükr Allaha ki, o soni mənimcün göndərib! İndi dur ayağa məni qoy sandığa, çıx yola, eşşəkçi, ya qatırçı tap ki, bu sandığı aparsın, həm də məni öz evinə apar, ele ki sənin evinə çatdıq, mən başıma gelən əhvalatı sənə danışram, özü də mənə görə sənə xeyir dəyər".

Qənim sevincək sərdabadan çıxdı (gün çıxıb hər tərəfi nura qərq eləmişdi, gediş-geliş başlamışdı), bir qatırçı tutub sərdabaya götürdü, sandığı qaldırıb qatırın üstə qoydu (özü də qız onun içində idi), şad-xürəm evə yollandı (o bir könülən min könülə qızə vurulmuşdu). Qənim də ona görə şad idi ki, qızın qiyməti on min dinar olardı, əynindəki paltarları, boyun-boğazındakı qaş-das elə bahalı idi ki, daha nə deyim. Qənim evə çatanda buna çox şad oldu, sandığı içəri aparıb ağızını açdı...

41-ci gecə

Elo ki qırx birinci gecə oldu, Şohrizad nağılınların dalmışlığına başlayıb dedi: "Padşah sağ olsun, belo rovayot eloyırlar ki, Qonim ibn Əyyub sandığı eva gotirdi, ağzını açıb qızı çıxartdı; qız boylanıb dörd tərəfə baxdı, gördü ki, buru gözöl evdir, yero al-olvan xolçolor döşənibid, hom do gördü ki, parça tayıları, bağlamalar və başqa şeylər var. Qız başa düşdü ki, Qonim varlı tacirdir, çoxlu pulu var. O, üzünü açıb oğlana baxanda nə görso yaxşıdır? Gördü ki, Qonim göyçök oğlandır. Qız Qonimi görən kimi ona vurulub, sonra da dedi: "Ay ağa, bir şey gotir yeyək". Qonim da onun cavabında dedi: "Baş üstə, gözüm üstə!" Sonra Qonim bazara gedib yeməyə qızardılmış quzu, şirniyyat, meyvo qurusu, şam, şorab, içki üçün lazımlı olan qab-qacaq, gül alıb evə qayıtdı.

Qız onu görən kimi güldü, qucaqlayıb öpdü, oxşayıb ozizlədi, oğlunu mohəbbəti birə min artı. Sonra onlar oturub gecəyənən yeyib-içdilər.

Bir yaşıda olan bu göyçök qızla bu qoşong oğlan bir könüldən min könülü bir-birinə vuruldular. Elo ki gecə oldu, eçqo mübtola olmuş Qonim ibn Əyyub ayağa qalxıb şamları, çıraqları yandırdı, otaq işıqlandı. Şorab və piyalo gotirdi, göyerti düzdü, qızın yanında oyləşdi, piyaleye şorab süzüb qiza içirtməyo başladı, qız da şorab süzüb oğlana içirdi. Onlar zarafatlaşdırıldı, güldüllər, şeir oxudular, üroklorı şad oldu, bir-birlorino mohəbbətləri artı - üroklorı birloşdirona şükür olsun! Onlar gecədən xeyli keçənənən beləcə şadlıq elədilər. Bu vaxt onları yuxu basdı, horə öz yerində sohorəcən yatdı. Elo ki sohor açıldı, Qonim ibn Əyyub ayağa durub bazara getdi, yeno yemek, içmək, göyerti, ot, şorab, başqa nə lazımsa alıb evə gotırsı, oturub qızla yeyib-içməyo başladı.

Onlar doyunca yediler, sonra Qonim gedib şorab götürdü. O vaxtacan içib şuxluq elədilər ki, yanaqları qıpçırımızı qızardı, gözləri dumandalı. Qonim ibn Əyyub qızla sevişmək istədi, odur ki, qızı dedi: "Ay xanım, gal üreyimin yanığını söndür, izin ver o gül dodaqlarından öpüm". Qız cavabında dedi: "Ay Qonim, sobir elo, qoy mən doyunca içib bihüsl olum, onda məni elo öpərsən ki, mən bilməyim". Qız ayağı qalxıb soyundu, təkçə nazik can köynəyində qaldı, özü də başına ipək

yaylıq bağlamışdı. Qızı bu halda görən Qənimin chtirası cuşa goldı, o, bir də qızdan soruşdu: "Ay xanım, istədiyimə icazo verorsənmi?" Onda qız dedi: "Allah haqqı, bu iş sono yaraşmr, cünki mənən iştümde böyük adəmin adı var". Qızın bu sözünü eşidən Qonim ibn Əyyubun ürəyi yaralandı, istədiyi müşkül olanda chtirası daha da cuşa goldı, odur ki, bu şerî dedi:

"Bir öpüş, – dedim, – ver, ey yar,
Sinəmə qomin çökib dağ".

Dedi: "Vaz keç istoyindən!"
Dedim: "Olmaz, olmaz heç vaxt!"

Dedi: "Qayda-qanun ilə,
Gülər üzü xoşdur almaq".

"Güç ilə alarsam olmaz?"
Dedi: "Töhfo tok al ancaq!"

Sonunu soruşma mondon,
No olub, bağışlar Allah.

Fonaliqdan eşq uzaqdır,
Nə deyriso, qoy desin xalq.

No ziyanı, sırri yaysa,
Və ya gizli tutsa bodxah"¹⁾.

Qonim bu şerî deyəndən sonra mohəbbəti birə min artı, qolbi alovlandı. Bax belo! Qız iso özünü ondan qoruyub elo hey deyirdi: "Sən mənə ol vurmamalısan!" Onlar süfrə başında oturub mohəbbətlə səhbət elədilər, Qonim ibn Əyyub eşq doryasına batıb bihüsl olmuşdu, qız da bunu görüb daha çox inad eləyir, özünü özib-bütürdü; gecəyənən beləcə oturdular.

Elo ki gecə oldu, Qonim ayağa qalxıb çıraqları, şamları yandırdı, təzədən yemək-içmək, göyerti götürdü, qızın ayaqlarından öpməyo başladı. Ona elo gəldi ki, qızın ayaqları tozəcə nehrənən çıxmış körə yağıdır. Üzünü qızın ayaqlarına sürtüb dedi: "Ay xanım, mən sonin

¹⁾ Şeirləri Ələkbər Ziyatay tarcımı etmişdir.

məhəbbətinin osiriym, gözlərin qəlbimi ox kimi yaralayıb, mənə rəhmin gəlsin. San olmasaydin, üreyim yaralanmazdı!" Bunu deyib Qənim bir az ağladı, onda qız dedi: "Ay ağa, ay mənim gözümün işığı, Allah haqqı mən də səni sevirm, özü də sənə inanıram, ancaq mən bilirom ki, sən mənə əl vurmazsan". Onda Qənim qızdan soruşdu: "Niyə əl vurmaram?" Qız cavabında dedi: "Mən bu gecə əhvalatımı sənə naql elərəm, onda mənim günahımdan keçərsən".

Sonra qız onun boynuna sarıldı, üzündən öpdü, özü də dilo tutdu ki, onun olacaq. Onlar yənə o vaxtacan şuxluq elədilər, zarafatlaşış gül-dülər ki, məhəbbət onlara güc gəlməyə başla. Düz bir ay hər gecə beləcə oylenib güldülər, bir yataqda yatırlar, ancaq Qənim hər dəfə vüslə çatmaq istəyəndə qız onu yaxın qoymadı.

Onların hər ikisi bir könləndən min könülü bir-birina vurulmuşdu, daha onlarda dözməyə taqot qalmamışdı. Günlərin bir günü Qənim qızla bir yataqda uzanmışdı, hər ikisi most idi. Qənim qızdan kam almaq istəyəndə qız bu dəfə də etiraz edib dedi: "İndi sənə öz əhvalatımı danışaram, mənim kim olduğumu bilsərəm, sırrımdən agah olarsan, onda mənə əl vurmazsan". Qənim dedi: "Yaxşı". Belə olanda, qız can köynəyinin etəyini cirdi, kəmərini açıb Qənimə dedi: "Ay ağa, gör bu kəmərin qıraqlarında nə yazılıb". Qənim kəməri alıb baxanda nə görsə yaxşıdır? Gördü ki, orada zərlə yazılmışdır: "Ey peygəmbərin əmisi, mən səninəm, sən də mənimsen"!

Bunu oxuyan Qənimin əlli yağına düşdü, qızı dedi: "Başına gələn əhvalatı mənə tez danış". Qız da cavabında dedi: "Yaxşı! Bil və agah ol ki, mən əmirəlmöiminin kəniziyəm, adım da Qüt əl-Qülibudur. Əmirəlmöiminin məni öz sarayında tərbiye etəyib böyüdübdür, xəlifa, Allah-təalanın mənə verdiyi misilsiz gözəlliyi, göyçəkliyi görüb bir könləndən min könülü mənə vuruldu.

Xəlifa məni özü üçün götürdü, mənə ayrıca otaq verdi, qulluq eləməyə on kəniz ayrırdı, həm də boyun-boğazında gördüyü bu bərbəzək şeylərini bağışladı. Günlərin bir günü xəlifa bir ölkəyə sefərə çıxdı, belə olanda, Sitt-Zibeydə² mənim kənizlərimdən birinin yanına gəlib ona deyir: "Sənilə işim var". Kəniz də ondan soruşur: "Nə işin var, ay xanım?" Sitt-Zibeydə onun cavabında deyir: "Elə ki sənin xanımın Qüt əl-Qülib uzanıb yatdı, bu bəng parçasını onun burun pəralarına qoy, ya da içdiyi suyun içine at, sənə çoxlu pul verərəm".

¹ Abbas ibn Əbdü'l-Mütteli b - Məmməd peygəmbərin əmisiidir.

² Sitt-Zibeydə - Harun əl-Rəşidin sevimli arvadı

Kəniz də onun cavabında deyir: "Baş üstə, gözüm üstə!" Kəniz bunu deyib ona boyun olılmış çoxlu pula sevinir, bəngi ondan alır. O əvvəl Sitt-Zibeydənin kənizi idи, sonra onu mənə vermişdilər, o gəlib bəngi mənim içəcəyim suya salır. Elə ki axşam olur mən suyu içirəm, bəng öz işini görən kimi başım gicəllənir, elə o dəqiqə bihü oluram. Sitt-Zibeydə hiylosının baş tutduğunu görəndə məni həmin sandığa qoyur, xəlvətə qara qulları çağırır, onlara da, qapıcıları da pul verib hamını elə alır, sən xurma ağacında olduğun gecə qara qullarla qəbiristanlıqına göndərir. Onlar da sən gördüğün işi başıma getirirlər, sən də moni xilas elədin. Sonra da sən moni bu evə götirdin, mənə çox böyük hörmət elədin. Bax, mənim başıma bu əhvalat gəlib, məndon sonra xəlifənin başına nə əhvalat gəldiyindən xəberim yoxdur. Bil və agah ol ki, mən kiməm, başıma gələn əhvalatı heç koso açma".

Qənim ibn Əyyub Qüt əl-Qülibun sözlərini eşidəndə başa düşdü ki, o, əmirəlmöiminin kəniziyəm, odur ki, xəlifəyə hörmət etəyib kənara çekildi, tək-tənə oturdu, özünü məzəmmət elədi, bu iş barədə çox fikirləşdi, sonra da üreyinə toxraqlıq verdi. Ona heç vaxt qismət olmayıacaq bir qızı aşiq olduğundan Qənim karıxbı qaldı, odur ki, cuşa gəlib ağladı; təleyindən şikayətlənilər, ona lənət yağırdı. (Məhəbbətlə döyünen ürəklərə eşq olsun!)

"Aşıqları moşquq ucundan qnayırlar.
Divano edən aşiqi, bil, nazlı gözoldür.

Nəahl sual etdi: "Şirindir, acidir eşq?"
"Baldan da şirindir – dedim, – amma can üzəndir".

Bu vaxt Qüt əl-Qülib ayağa durdu, onu qucaqlayıb öpdü, oğlanın məhəbbəti onun ürəyində özünə möhkəm yer elədi, qız sırrını açıb oğlanı sevdiyini dedi, Qənimin boynunu qucaqlayıb onu öpüşə qərq elədi; Qənim isə xəlifənin qorxusundan qızdan qaçırdı. Onlar eşq dəryasına baş vurub beləcə xeyli söhbət elədilər. Elə ki sohər açıldı, Qənim ayağa durub geyindi, həmşəki kimi bazara getdi, lazımlı olan şeyləri alıb evə qayıtdı, Qüt əl-Qülibu ağlar gördü. Qız onu görün kimi göz yaşlarını sildi, gülümsünüb dedi: "Sevgilim, məni həsrətdə qoyub getmisen, and olsun Allaha, sondən ayrı bir saat mənə bir ki mi gəldi. Mən bir könləndən min könülü sənə vurulmuşam, halımı da sənə danışdım, olan oldu, keçən keçdi, indi yaxın gel, istədiyini elə!" Qənim

cavabında barkdən dedi: "Allah, özün saxla! Men belə iş görməyəcəyəm! İt aslanın yerini vermez! Ağanın malı qula haramdır!"

Qənim bir kənara çəkilib hesir üstə əyleşdi, oğlan bu təklifə razi olmadıqdan, qızın ona olan məhəbbəti daha da artdı. Ona görə də oxumağa başladı:

"Qəlbim üzülüb düdü tavandan, de görüm sən
Məndən nə qədər gen qaçacaqsan, gen düşəcəksən?

Yoxdur günahım, döndərib üz, arxaya baxma,
Qaçdıqda baxar arxaya ceyran, qovularkən.

Na evvəli, na axırı var hicranın, ey yar,
Gəncəm, bu cəfaya nə qədər tab eləyim man?"

Qızın oxuduğu bu şerî eşidən Qənim ibn Əyyub ağlamağa başladı, qız da ona qoşulub ağladı; sonra onlar gecəyəcən içdilər, axırdı Qənim, ayağa durub ayrı-ayrılıqla iki yer saldı. Qüt əl-Qülib soruşdu: "İlkinci yer kimindir?" Qənim cavabında dedi: "Bu mənimdir, o birisi də sənin. Bu gündən biz ayrı yatacağıq. Ağanın malı qula haramdır". Onda qız dedi: "Ay ağa, heç elə şey yoxdur; görünür belə yazılıb ki, biz bir-birimizlə yaxınlıq eləyək". Qənim heç cür razi olmadı. Qüt əl-Qülibun qəlbini ehtiras hissi ilə yanındı. O, Qənimin yaxasından yapışdı dedi: "And olsun Allah'a, biz bir yerde yatacağıq". Qənim cavabında dedi: "Allah eləməsin!" O, sözünün üstə durdu, səhərəcən tək yatdı, belə olanda, qız gördü ki, oğlana olan məhəbbəti birə min artıb, bütün bədəni cuşa gelib. Onlar beləcə üç ay yaşadılar, qız hər dəfə Qənimə yaxınlaşanda oğlan ona yaxın düşməyib deyirdi: "Ağanın malı qula haramdır!"

Bir könüldən min könülö Qənimə vurulmuş qız ümidiini itirməyib dözdürdü; o, qəm dəryasına batıb yaralı qəlbinin dərdini şeirlə dedi:

"Çoxmu süroçak bu sərtlik, ey şux,
Kimdir bu sənəklülya sobobkar?

Dünyada olan bütün gözəllik,
Sənədə cəm olub, sevimli dildar.

Eşqin esir eyləyib caharı,
Qaixmiş yuxudan bütün yatanlar.

İnsanlar üzür bartı budaqdan,
İnsəndi soninsa üzdiyün bar.

Mən bir zaman ahu ovçusuydum,
Sən ovçunu oxlayırsan, ey yar.
Heyrətli budur ki, vurğunam mən,
Vurğun eyləyen deyil xəbərdar.

Mən həm səni səndən, həm özümdən
Qısqanmadayam, bil, ey cəfakar.

"Çoxmu sürəcək bu sərtlik ey şux,
Yumşal!" – deyə etmərəm ricalar".

Onlar bir müddət bu minval ilə ömrü sürdürdülər. Qənim qorxudan qızı yaxın düşmərdü.

Bir könüldən min könülö qızı vurulmuş Qənim ibn Əyyub burada qalsın, səzə kimdən deyim Sitt-Zibeydən. Xəlifə gedəndən sonra o, Qüt əl-Qülibun başına açdığı oyuna görə qorxuya düşüb deyirdi: "Xəlifə gəlib onu soruşsa, nə cavab verəcəyəm?" Sitt-Zibeydən bir qarışı var idi, onu çağırış əhvalatı danişdi, sonra da qarşan soruşdu: "Qüt əl-Qülib öldürülüb, indi mən başıma nə çarə qılım?" Qarı işin nə yerde olduğunu başa düşüb cavabında dedi: "Xanım, xəlifənin qayıtmışına qaz qalib. Bir xarrat çağır, ona buyur ki, taxtadan bir adam müqəvvəsi qayırsın. Sonra biz sarayın ortasında qəbir qazib onu basdırıraq. Sən qəbrin üstündə möqbərə tikdirərsən, biz orada şam, çıraq yandırıraq, özü də əmr edərək ki, saray əqli, hamı qara geysin. Kənizlərinə, xacollarına tapşır ki, xəlifə qayıdanda yola hasır döşəsinler. Xəlifə soruşanda ki, bu nə məsələdir, desinlər: "Qüt əl-Qülib ömrünü sənə bağışlayıb, Allah sənə ecir versin". Bunu da desinlər ki, xanım onu çox istədiyindən öz sarayında dəfn eləyib. Xəlifə bunu eşidəndə ağlayacaq, gecə-gündüz qəbrin yanında olacaq, Quran oxutduracaq. Amma işdir, birdən fikirleşsə ki, yəqin əmim qızı Sitt-Zibeydə qış-qanchıdan Qüt əl-Qülibu məhv eləyibdir, ya da ehtirası cuşa gələsə xəlifə qəbri açdırıb meyiti çıxartdırıb bilər, belədə də sən qorxma, qəbiri açan kimi xəlifə bahalı ketana tutulmuş meyitə oxşayan taxtanı görcək. Kəfəni açmaq istəyəndə qoymazsan. Başqları da onu bu işdən çəkirdirib deyəcəklər: "Onun ayib yerini görmək günahdır". Onda xəlifə kənizin ölümüne inanacaq, onu qəbrə qoyduracaq. Belə savab is-

gördüyünə görə səndən razi qalacaq, son da Allah-tealanın köməyilə bu bələdan qurtaracaqsan!"

Sitt-Zibeyda qarının sözlerini eşidib, onları doğru hesab elədi, ona ənəm, çoxlu pul verdi. Sonra da qariya buyurdu ki, dediyi kimi elősin. Qarı işo girişib dülğər çağırıldı, taxtadan adam müqəvvəsi qayırmağı ona təşşürdü. Ele ki müqəvvə hazır oldu, qarı onu Sitt-Zibeydonin yanına apardı, o da müqəvvəni öz əli ilə kəfənə bürüyüb basdırıldı, qobrin üstündə şam, çıraq yandırdı, dövrəsində xəli döşədi, qara geyindi, konizlərə da qara geyimmayı emr elədi, sarayda söz yayıldı ki, Qüt əl-Qülub ölüb.

Bir müddədən sonra xəlifa sefərdən qayıdı. Onun fikri-zikri Qüt əl-Qülubun yanında idi. Nökerlərin, xacərlərin, konizlərin qara geydimini görənde xəlifanın ürəyi əsdi. Sarayda Sitt-Zibeydənin yanına gircək onun da qara geydiyini görənde xəlifa bunun səbəbini soruşdu, ona Qüt əl-Qülubun əldiyünü xəber verdilər. Bunu eşidən xəlifa bihuş olub yere yixildi. Aylan kimi kənizin qobrını soruşdu. Sitt-Zibeyde dedi: "Ya amiralmöminin, bil və ahəg ol ki, o mənim üçün çox eziş id, odur ki, men onu saraydı basdırmışım". Sitt-Zibeydənin bu sözlerini eşidən xəlifa elə yol paltarında Qüt əl-Qülubun qobrını ziyan etti, ora çatanda gördü ki, qobrin dövrəsində xəli döşənib, şam, çıraq yanır. Bunu görən xəlifa Sitt-Zibeydəyə razılıq eləso do, bilmirdi bu məsələyə inansın, ya yox. O çox narahat olduğundan omr əleyib qəbri açıldı, cənəzəni çıxardırdı. Ona baxmaq üçün kefəni açmaq istədi, amma Allahdan qorxdu. Qarı da dedi: "Cənəzəni qəbər qoyun!" Xəlifa o saat buyurdu ki, mollalar gəlib qəbir üstündə Quran oxusunlar, mollalar da gəlib Quran oxumağa başladılar, xəlifa qobrin yanında oturub o vaxtancan ağladı ki, axırdı huşunu itirdi. Xəlifa bu minval ilə düz bir ay qəbrin yanında oyləşdi..."

Şəhrizad bu yerda səherin açıldığı görüb nağılı yarımcıq qoydu.

42-ci gecə

Ele ki qırıq ikinci gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, xəlifa düz bir ay qəbrin yanından ol çəkmədi. Günlərin bir günü vezir-vekil evlərinə

dağılıandan sonra xəlifa hərəmhanaya girib bir az yatdı, baş törfində bir kəniz oturub onu yelpikləyirdi, başqa bir kəniz de ayaq törfində oturub qıçlarını ovşudurdu. Xəlifa ayılıb gözlerini açdı, tez de yendum. Baş törfdəki kəniz o birisine deyirdi: "Eşidirsən, Heyzüron!" O biri kəniz cavabında dedi: "Hə, Qədib əl-Bən, qulağım səndodır". Birinci kəniz dedi: "Ağamızın heç bir şeydən xəbəri yoxdur, gecələr sohərəcon yatmir, qobrin yanında oturur, amma bilmir ki, orada dülğorin yonub qayırdığı taxta müqəvvədən başqa heç bir şey yoxdur". O biri kəniz soruşdu: "Bəs, Qüt əl-Qüluba nə olub?" Birinci kəniz dedi: "Sitt-Zibeyde bir kənizi vasitəsilə Qüt əl-Qüluba bəng verib onu bihuş əleyib, sonra sandığa qoyub, Savabla Kafura verib ki, aparıb onu bir sərdabaya qoysunlar". İkinci kəniz yenə soruşdu: "Bori bax, Qədib əl-Bən, məgər Qüt əl-Qülub xanım ölməyib?" Birinci kəniz cavabında dedi: "Allaha and olsun ki, yox. Allah onu hər bələdan hifz elősin! Sitt-Zibeydən eşitdiyimə görə Qüt əl-Qülub dörd aydır ki, dəməşqli Qənim ibn Əyyub adlı bir cavan tacirin evindədir. Bizim ağamızsa heç qəbir üstündə göz yaşı tökür, ta bilmir ki, orada heç nə yoxdur".

Onlar bu barədə çox danişdilar, xəlifa de onlara qulqas asdı. Kənizlər daniş qutaranda, o, məsələdən hali oldu. Öyrondi ki, qəbir baş aldatmaq üçündür, Qüt əl-Qülub dörd aydır Qənim ibn Əyyubun evindədir.

Xəlifa bərk qəzəbləndi, ayağa durub öz şahlığının omirlərinin yanına geldi, Cəfər Bərməki onun hüzurunda dayandı, əyilib onun qabağında yeri öpdü, xəlifa qəzəble ona buyurdu: "Cəfər, adamlarla get soraqlaş, Qənim ibn Əyyubun evini tap. Evi axtarib, kənizim Qüt əl-Qülubu mənim hüzuruma gotir. Mən o taciri de cozalandıracagam!" Cəfər onun dediyinə itaat etdi. Bir dəsto adam götürüb, vali ilə borabor Qənimin evinə törf yollandı, onlar gəlib qənimin evinə çatdilar.

Qənim elə bu vaxt et qazanımı gotirib süfrəyə qoymuşdu, o, olini uzadıb Qüt əl-Qülubla otton yemək istoyirdi ki, qız otrafına nəzər salıb gördü onların evi hər törfdən dövreyə alımb. Vəzir, vəkil, əsgərlər, qullar əllərində siyirme qılınc onları üzük qaşı kimi dövreyə alıblar. Qız başa düşdü ki, xəbəri xəlifəyə, onun ağasına çatıb, ölümünü gözünün qabağına aldı, qorxudan rəngi saraldı, üzünü Qənimə tutub dedi: "Sevgilim, qaç canımı qurtar!" Qənim cavabında dedi: "Mən no əleyim, axı mənim var-dövlətim bu evdədir, mən onu qoyub hara qaçım?" Onda qız Qənimə dedi: "Yurbanma, qaç, canımı qurtar, yoxsa özün də məhv olarsan, malin-dövlətin də batar". Qənim de onun cavabında dedi: "Sevgilim, ay gözümün işığı, ev dövreyə alımb, mən evden necə çıxmışım?" Qüt əl-Qülub dedi: "Qorxma!" Onun paltarını çıxarıb,

əyninə köhnə paltar geyirdi, ət qazanına bir parça çörək, yemək dolu bir qab qoydu, onları da zənbilə yerləşdirdi. Zənbili Qənimin başına qoyub dedi: "Bu hiylo ilə aradan çıx. Monimcün qorxma. Xəlifə mənəm elimdədir". Qüt əl-Qülibun dediyi kimi Qənim yanında zənbil adamlarının arasından keçdi. Yaxşılıq elədiyinə görə Allah özü ona kömək oldu, bu beladan qurtardı.

Vəzir Cəfər evin yanında atdan düşüb içəri girdi. Gördü ki, Qüt əl-Qülib geyinib-bezənib, özüyle aparmaq üçün qızıl, bər-bəzək, qas-daş, qıymətde ağır, vəzندə yüngül dolu bir sandıq da hazırlayıb. Cəfər içəri irəndə qız ayağa qalxdı, əyilib onun qabağında yeri öpen-dən sonra dedi: "Ağam, Allah nə yazısabsa, elə də olacaq". Cəfər də cavabında dedi: "Xanım, Allaha and olsun ki, o mənə təkcə Qənim ibn Əyyubu tutmağı buyurub". Onda qız dedi: "Ağam, o, Dəməşqə mal aparıb, çıxandır ki, ondan bir xəber yoxdur. Mənim bir istiyim var: sən bu sandığını apartdırıb xəlifənin sarayında mənə qaytarasan". Cəfər cavabında dedi: "Baş üstə, itaət borcumdur". Sonra da sandığını aparmağı nökerlərinə emr elədi. Qüt əl-Qülib hərmət-izzətə xəlifənin sarayına yollandı; Qənimin evini elə talan elədilər ki, bir çöp də qalmadı.

Cəfər hər şeyi olduğu kimi xəlifəyə danışdı. Xəlifə Qüt əl-Qülibu qarənlıq zırzəmədə saxlamaga əmr elədi, özü də ona qulluq elemək üçün bir qarı ayırdılar. Xəlifə elə bilirdi ki, qız ona xəyanət eləyib, Qənimlə bir yastığa baş qoyub. Sonra xəlifə Dəməşqin valisi əmir Məhəmməd ibn Süleyman əz-Zeyniyə belə bir emr yazdı: "Bu əmr sənə çatan kimi Qənim ibn Əyyubu tutub mənim hüzuruma göndər-sən". Əmr valiyyə çatan kimi onu öpüb gözü üstə qoydu; sonra buyurdu ki, bütün bazarlarda car çekilsin: "Kim qarət elemək isteyirse, qoy Qənim ibn Əyyubun evinə getsin!" Adamlar onun evinə cumdular, ora çatanda gördüler ki, Qənimin anası də bacısı evin ortasında ona qəbir düzəldiblər, özləri də oturub ağlayırlar. Evi qarət eləyib onları tutdular, özü də arvadlar bilmirdilər ki, bu nə işdir. Onları sultanın hüzuruna gətirdilər, sultan Qənimini soruşdu. Onlar da cavabında dedilər: "Bir ildir, belkə bir az çıxdur ki, ondan sonraq verən yoxdur". Sultan onları azad elədi. Bunlar burada qalsınlar, size kimdən deyim, Qənim ibn Əyyubdan. O, mal-dövlətinin talan olduğunu görəndə o qədər ağladı ki, az qaldı bağır çatlaşın. Şəhərdən çıxıb axşamacan yol getdi (acıq və uzun yol onu əldən salmışdı). Qənim bir kəndə çatdı, məscidə getdi, hasırın üstündə əyleşib kürəyini divara söykədi. Açıqla yorğunluq onu lap əldən salmışdı. Şəhərəcən beləcə qaldı, acıdan üreyi gedir,

tərli bədənində bitlər gəzirdi. Bədəni iy verməyə başlayanda hali xarablaşdı.

Sohər kənd camaati namaza goləndə acıdan zoif düşmüş, ariqla-mış Qənim iyerde uzanmış gördülər, ancaq o, kasiba oxşamırdı. Namaz qılıandan sonra adamlar onun yanına gəldilər, gördülər ki, o,acdır, bədəni buz kimidir, əsir, ona köhnə qolçağı getmiş paltar verib soruş-dular: "Ay qərib, haralısan, xəstəliyin nedir?" Qənim gözlərini açıb ağladı, ancaq onlara cavab vermədi. Birisi (o başa düşmüdü ki, Qənim acdır) gedib bir fincan bal, iki dənə lavaş getirdi. Qənim bir az yedi, adamlar gün çıxanacan onun yanında əyleşdi, sonra dağlılış hərə öz işinə getdi. Bu minval ilə Qənim bir ay burada qaldı, daha da zoiflədi, xəstəliyi artı. Adamlar onun halına yanib ağlayırdılar. Bir gün məslə-hətəşliş onu Bağdada, xəstəxanaya aparmaq qərarına gəldilər. Elə bu vaxt Qənimin yanına iki dilənci arvad gəldi (bunlar onun anası ilə bacısı idi). Qənim arvadları görəndə başı altındakı çörəyi onlara verdi, arvadlar həmin geconu onun yanında qaldılar, ancaq o, arvadları tanımadı.

Ertəsi gün kənd adamları onun yanına dəvə getirib, dəvəçiyə dedi-lər: "Bu xəstəni dəvəyə mindir apar Bağdada, xəstəxananın darvazası ağızında yere qoy qayıt. Bəlkə sağaldı, sənə də Allah əvez verir".

Dəvəçi da cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra kənd adamları Qənim ibn Əyyubu həsir üstündə necə vardısa məsciddən çıxarıb dəvəyə mindirdilər. Bacısı ilə anası da camaatla bərabər gelib ona baxdalar, ancaq onu tanımadılar, sonra diqqətə nəzər yetirib dedilər: "Lap bizim Qənimə oxşayır! Gərok yoxlayayıdıq bu xəstə odur, yoxsa yox".

Qənimini dəvəye mindirib iple sarıdır, o, bir də yolda ayıldı, ancaq əl-ayağını bağlı göründə ağlayıb şikayət eləməyə başladı. Kənd camaati da onu tanımayıb ancaq dalmıca ağlayan anası ilə bacısına tamaşa eləyirdilər. Qənimin anası ilə bacısı yola düşüb Bağdada tarəf getdilər; dəvəçi onu Bağdad xəstəxanasının darvazası ağızında düşürtdü, dəvəsinini götürüb getdi. Qənim səhərəcən darvaza ağızında qaldı. Səhər yoldan keçənlər onu görüb (o elə ariqlamışdı ki, bir döri, bir sümük qalmışdı) başına toplaşdırılar. Bazarın darğası gəldi, camaati dağıdıb dedi: "Bu yazıq mənə cənnət bəxş eləyəcək, axtı onu xəstəxanaya aparsalar, həmin gün öldürücəklər".

Sonra da o öz adamlarına buyurdu ki, Qənimini onun evinə aparsınlar, onlar da Qənimini onun evinə apardılar, darğanın üçün yaxşıca yer saldırıb arvadına tapşırıdı: "Ona yaxşı qulluq elə". Arvadı da cavabında

dedi: "Baş üste, gözüm üstü!" Bunu deyib, o, qollarını çirmaladı, paltarının otosunu yıydı, su qızdırıldı, Qənim yuyundurdu, sonra da öynine öz konizlerinin köyneklərindən birini geyirdi, ona bir fincan su içirdi, üzüne güləb səpdi, Qənim ayılıb yazılıq yazılıq inildədi, — məşuqəsi Qüt el-Qülub yadına düşdü, dərdi daha da artdı. Qənim burada qalsın, siza kimdən deyim, Qüt el-Qülubdan. Xəlifə onun elindən bərk qazəblənmişdi..."

Şəhriyad bu yerda sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.

43-cü gecə

Ela ki qırıq üçüncü gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, xəlifə Qüt el-Qülubun elindən bərk qazəblənib, onu qaranlıq otağı saldı, qız səksən gün orada qaldı. Günlərin bir günü xəlifənin yolu qızın olduğu otağın yanından düşdü, Qüt el-Qülubun şeir oxuduğunu eşti, qız şeri oxuyub qurtardan sonra dedi: "Sevgilim, ay Qənim, son necə də gözəlsən, qalbin da özün kimi gözəldir. Quldurlara yaxşı dərs verdin, namusunu qoruduğun adam isə sənin namusunu məhv eldi, sən onun hərəmxanasını qorudun, o isə sənin özünü də, qohum-eqrəbəni da zindana saldırdı, ancaq gün gələcək, sən də, əmirəlmöminin də Allahın məhkəməsi qarşısında duracaqsız, onda sən haqq qazanacaqsan, o, günahkar olacaq; məlaikələr də şahid olacaqlar".

Qızın bu sözlerini eşidən xəlifə onun şikayyetini başa düşdü, bildi ki, Qüt el-Qülub bərk inciyib; odur ki, xəlifə saraya gedib xəco Məsnuru onun dalınca göndərdi. Qam-qüsseyyə batmış, göz yaşları hələ qurumamış Qüt el-Qülub başı aşağı gelib xəlifənin hüzurunda dayandı. Xəlifə ona dedi: "Ay Qüt el-Qülub, deyəsən məndən şikayət əleyirsən, məni haqsız hesab əleyirsən, özü də deyirsən ki, guya mənə yaxşılıq əleyən pişlik elemişəm. O adam kimdir ki, mənim namusumu qoruyub, mən onun namusuna ləkə vurmuşam? O adam kimdir ki, mənim hərəmxanasını qoruyub, mən isə onun hərəmini elindən almışam?" Qız da cavabında dedi: "Həmin adam Qənim ibn Əyyubdur. Ya əmirəlmöminin, and olsun sənin canına ki, o mənə hələ el deyməyib". Xəlifə qışkırdı: "Allahdan başqa heç kosde qüdret və qüvvət yoxdur!

Qüt el-Qülub, məndən nə istəsən verəcəyəm!" Qız da cavabında dedi: "Mən sevgilim Qənim ibn Əyyubu istəyirəm".

Xəlifə onun arzusuna əmol eləməyə razılıq verəndə, qız bunu da dedi: "Ya əmirəlmöminin, o geləndə, məni ona bağışla". Xəlifə də cavabında dedi: "O gelən kimi səni ona bağışlayacağam, özü də hədiyyəsinə geri almayan comərd adam kimi bağışlayacağam". Onda qız dedi: "Ya əmirəlmöminin, icaze ver, mən özüm onu axtarım, bəlkə Allah bizi birləşdirdi". Xəlifə dedi: "Necə istoyırsənsə, elo də eleginən!" Qüt el-Qülub çox şad oldu, min dinar qızıl pul götürüb saraydan çıxdı, seyxlərə baş çəkdi, fəgər-füqərəyə pul payladı, ertesi günü bazara gedib mosəlonu dərgaya danışdı, ona pul verib dedi: "Bu pulları qərib-lər payla!" Sonra da çıxıb getdi.

O biri cümlə günü qız min dinar götürüb zərger bazarına getdi, darğanı çağırıldı, min dinarı ona verib dedi: "Bu pulları qəriblərə payla".

Dərgə qızı baxıb dedi: "Xanım, bəlkə mənimlə evimə gedəsən, bir gözəl, qərib oğlanı sənə göstərim?" (Həmin oğlan məhəbbət bəlasına mübtəla olmuş Qənim ibn Əyyub idi, ancaq dərgə elə bilirdi ki, o, var-yoxu oğurlanmış, borca düşmüş kasib adamdır, ya da sevgilisindən uzaq düşmüş aşiqdır).

Qüt el-Qülub onun sözlerini eşidən kimi üreyi nənə yarpağı kimi əsdi, odur ki, dedi: "Bir adam qoş, məni sənin evinə aparsın". Dərgə ona bir balaca oğlan qoşdu, o, Qüt el-Qülublu dərgagilə, qərib qonağın yanına gətirdi. Qız, uşaqa razılıq əleyib evə girdi, dərganın arvadı ilə salamlılaşdı, ev sahibəsi onu tanıdı, ayağa durdu, sonra oyılıb Qüt el-Qülubun gabağında yeri öpdü, cüñki o, qızı tanımışdı.

Qüt el-Qülub ondan soruşdu: "Sizdəki o xəstə hanı?" Dərganın arvadı ağlayıb dedi: "Odur, xanım, Allaha and olsun ki, o esil-nəcəbatlı adamdır, var-dövlət sahibi olduğu üz-gözündən bilinir; odur, yataqdadır". Qüt el-Qülub dönüb yatağı baxdı, gördü ki, bu adam Qənimə oxşayır, ancaq çox dəyişmiş, ariqlayıb çöpə dönmüşdür.

Qız şübhə bürüdü, bu oğlanın Qənim olub-olmadığını müyyəyen eləye bilmədi, ancaq xəstəyə yazılı gəldi, odur ki, ağlaya-ağlaya dedi: "Doğrudan da qəriblər özə gələkələrində emir də olsalar bədbəxtirlər!" Oğlana yazılı gəldiyindən dərdi artdı; qız həmin oğlanın Qənim olduğunu bilməsə də, onun üçün ürəyi yandı. Xəstə üçün lazımlı olan yemek, içmək, dərman hazırladı, bir az başının üstə oturdu, sonra durub saraya getdi.

Qüt el-Qülub Qənimini axtarmaq üçün bazarları gəzməyə başladı, sonra dərgə Qənimin anası ilə bacısı Fitnəni onun yanına aparıb dedi:

"Ey xeyirxah xanımlar xanımı, bu gün bir arvad qızı ile bərabər şəhərimizə golib; qazıldən toxunmuş paltar geyiblər, ancaq özləri gözəl-göyçəkdirler, əsil-nəcabətli, vaxtı ilə varlı-hallı olmuş adamlara oxşayırlar, amma hər ikisinin boyundan torba asılıbdır, ağlar gözlərindən görünür ki, dərdlidirlər. Odur ki, sənin yanına gətirmişəm, onları diləncilikdən qurtarasan, cünti dilənci olmağa layiq deyilər. Onlara kömək ələsək, inşallah, buna görə cənnətlək olarıq". Onda Qüt el-Qülub soruşdu: "And olsun Allaha, ağa, sən məni hevəsə saldin, görək onları görüm, hani onlar?" Sonra da dərgaya dedi: "Gətirin bural!" Dərgə da xacəyə buyurdu ki, arvadları getirsin. Belə olanda, xacə gedib Fitne ilə anasını Qüt el-Qülubun yanına getirdi.

Onları görən kimi (onlar gözəl-göyçək idilər) Qüt el-Qülub ağlayıb ucadan dedi: "Allaha and olsun ki, bunlar əsil-nəcabətli adamlardır, var-dövlət içinde böyüdükləri görünür!"

Onda dərganın arvadı dedi: "Xanım, bədbəxtləri, yoxsulları biz Allah xətrinə sevirik, bəlkə bunları gözəçilər incidiblər, var-dövlətlərini əllərindən alıblar, ev-eşiklərini tar-mar eləyiblər". Biçare ana ilə qız yada salıdar ki, neçə varlı idilər, indi isə yoxsul olublar, məhəbbət bəlasına düşçər olmuş Qənimə de yada salıb hönkür-hönkür ağladılar. Qüt el-Qülub da onlara qoşulub ağladı. Ana-bala dedilər: "Allah bizo istədiyimiz adamı, mənim oğlum Qənim ibn Əyyubu yetirsin". Bu sözləri eşidən Qüt el-Qülub başa düşdü ki, bunların birisi sevgilisinin anası, o birisi de bacısıdır. Elə hönkür-hönkür ağladı ki, huşunu itirdi, aylında arvadlara dedi: "Qəm eləməyin, bələdan qurtardınız. Bu gündən sizin xoşbəxtliyiniz başlanır, müsibətiniz qurtarın..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımqıq qoydu.

44-cü gecə



Ela ki qırx dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirler ki, Qüt el-Qülub onlara dedi: "Qəm eləməyin!" sonra da dərgaya buyurdu, ana ilə qızımı öz evinə aparsın, arvadına tapşırsın ki, onları hamama aparıb yuyundursun, onlara yaxşı paltar geyindirsin, qayğılarına qalsın, onlara hörmət eləsin. Ona bir az pul da verdi. Ertəsi gün Qüt el-Qülub qatra minib dərganın evinə getdi, onun arvadının yanına girdi, dərganın

arvadı ayağa qalxıb onun əllerini öpdü, sayıb geldiyi üçün ona razılıq elədi. Qüt el-Qülub gördü ki, ev sahibəsi Qənimin anası ilə bacısını hamama aparıb, paltarını deyişib, onlar əvvəlki hala düşüblər.

Oturub bir qədər onlarla səhbət eləyəndən sonra o, ev sahibəsindən xəstenin halını xəber aldı. Dərganın arvadı cavabında dedi: "O elə gördüğün kimidir". Qüt el-Qülub dedi: "Gedək, ona baş çəkək".

O, dərganın arvadı, Qənimin anası və bacısı ilə bərabər gedib oğlanın yanında oturdu. Məhəbbət bəlasına düşçər olmuş Qənim ibn Əyyub Qüt el-Qülubun adını eşidən kimi (bədəni çöp kimi olmuş, sümükleri yumşalmışdı) öyüne goldı, başını balışdan qaldırıb səslədi: "Ya Qüt el-Qülub!" Qız ona zəmn ilə baxdı, taniyub qışkırdı: "Burdadayam, sevgilim!" Qənim də ona dedi: "Onda yaxın gel!". Qız bir də soruşdu: "Bəlkə sən vurğun, aşiq Qənim ibn Əyyubsan?" Qənim də cavabında dedi: "Bəli, mənəm". Bunu eşidən qız huşunu itirdi, Qənimin bacısı Fitne ilə anası onların danişğini eşidəndə qışkırdılar. "Şad xəber!" Sonra da bihuş oldular.

Bir azdan onlar ayıldılar, Qüt el-Qülub dedi: "Şükür Allaha ki, məni səninlə, ananla, bacımla görüşdürdür!" Sonra Qənimə yaxınlaşış xəlifə ilə olan ehvalatını ona danişdi.

Qüt el-Qülub Qənimə dedi: "Mən əmirəlmömininə həqiqəti danişdim, o monim sözlərimə inanıb sənin günahından keçdi, o indi səni görmək isteyir". Sonra da dedi: "O məni sənə bağışlayın!". Qızın bu sözlərini eşidən Qənim çox şad oldu. Qüt el-Qülub onlara dedi: "Burada olun, indice golıram". Qız ele o saat, o dəqiqə ayağa durub saraya getdi, Qənimin evindən götürdüyü sandığı dərəgagılıq gotirdi, sandıqdan bir neçə dinar götürdü, dərgaya verib dedi: "Bu pulları al get bunların hərəsi üçün en yaxşı parçalardan dörd dest paltar, iyirmi dənə yaylıq, lazım olan başqa şeylər də al getir". Sonra Qənim, anasını və bacısını hamama gönderdi, tapşırıb ki, onları çımdırsınlar; hamamdan çıxbı geyinəndən sonra onlara düyü həlimi bişirdi, alma şirəsi hazırlatdı. Qüt el-Qülub üç gün orada qalıb onlara qulluq elədi, toyuq sorbası, toyuq əti yedizdi, şərbət içirdi; üç gündən sonra onlar bir az özlerinə geləndə, bir də onları hamama gönderib çımdırdı, hamamdan çıxbı paltarlarını deyişəndən sonra qız onları dərəgagılıq qoyub özü saraya getdi.

Saraya gəlib xəlifədən yanına girməyə izin istədi, xəlifə də izin verdi. Qız içəri girdi, xəlifənin qabağında oyılıb yeri öpdü, ehvalatı ona danişdi, bunu da xəber verdi ki, sahibi-aşiq, vurğun Qənim ibn Əyyubla onun anası və bacısı da gəlib çıxıblar.

Qüt ol-Qülubun bu sözlerini eşidən xəlifə xacelerə əmr elədi: "Gedin Qənimə mənim hüzuruma gətirin!" Cəfər Qənimin dalınca getdi, ancaq Qüt ol-Qülub ondan qabaq dərgagılı gəldi, Qənimə dedi: "Xəlifə dalınca adam göndərib ki, soni onun hüzuruna aparsınlar". Sonra da qız ona öyrətdi ki, bəlağtələ, mülayimliklə danışın, ürəkli olsun, həm də ona çox bahalı paltar geyindirdi, çoxlu pul verib dedi: "Xəlifənin yanına girəndə onun yaxın adamlarına saxavət göstər, pul payla".

Bu dəmdə Nubiya qatırı minmiş Cəfər ona yaxınlaşdı, Qənimayağa durdu, onun qabağına çıxıb salam verdi, sonra da oyilib onun qabağındı yeri öpüd (onun bəxt ulduzu bərə vurmağa başladı). Cəfər onu götürüb əmirəlməminin yanına apardı. Onlar xəlifənin hüzurundan dayanan kimi Qənim vezir-vəkilə, əmirlərə, saray əyanlarına, valilərə, canişinlərə, qüdrət sahiblərinə nozər yetirib nozakotla, bəlağtələ sözünü söylədi, sonra da xəlifəyə baxdı, başını aşağı salıb bu şeri dedi:

"Ömrün uzun olsun sənin, ey mənsəbi ali.
Ehsan və hodiyən yağır hər səmtə yağıstək.

Xostrovların əyloşdiyi taxt üstdə, əmin ol,
Əyloşməyə layiq sən özünsən, son özün – tək!

Şahlar çıxarırlar taclarını xeymən öndə,
Xoşdur ulu sultanlara qarşında yer öpmək.

Cürətləri çatmur üzünə dik baxa onlar,
Qorxub baş ayırlar, üzünü gözləri görçək.

Hər kəs qapına gələsa, ona rütbə verirən,
Sultanişa toyin cələyirən, yeri golcək.

Tutmur düzü-dünyanı sənin qəhrəman ordun,
Olsun çadırın göydə Zühəldən belo yüksək.


Tanrum səni hifz eylosin hər dordü-bələdan.
Arifən hesabında, motanotda qılıncıck.

Ədlindən uzaqlar da, yaxınlar da alır pay,
Hörmətdir işin yadlara da dost ya tamıştok".

Qənimin oxuduğu bu şeri eşidib xəlifə şad oldu, onun bəlağtəli danışığı, lətif ifadələri onun xoşuna gəldi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

45-ci gecə




Elə ki qızı beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Qənimin bəlağtəli danışığı, oxuduğu şeri, lətif ifadələri xəlifənin xoşuna gəldi. Odur ki, o Qənimə dedi: "Yaxın gol!" Qənim yaxınlaşdı, xəlifə ona dedi: "Başına gələn ehvalatı mənə damış, işindən mənə agah elə". Qənim oturub Bağdadda başına gələnləri, sərdabada yatanda, qara qulların qoyub getdiyi sandığı görməyini, xülasə, olan işlərin hamisini başdan-ayağa ona nağıl elədi ki, onları təzədən danışmağın faydası yoxdur.

Qənimin düz danışdığını görən xəlifə ona ənam verdi, onu özüne yaxın eleyib dedi: "Gördüyüm günah işi mənə bağıyla, günahimdən keç!" Qənim də onun günahını bağışlayıb dedi: "Ey sultanlar sultani, mən qulam, qulun mali isə ağanındır". Qənimin bu sözünü eşidən xəlifə şad oldu. Sonra əmr elədi ki, onun üçün saray ayırsınlar; ona aylıq kosdi, çoxlu ənam verdi, onu da, anası ilə bacısını da həmin saraya köçürüdü. Xəlifə Qənimin bacısı Fitnənin gözəlləri olduğunu eşidib onu nişanladı, Qənim də ona dedi: "O sənin kəniniz, mənse qulunam". Xəlifə ona razılıq elədi, yüz min dinar da pul verdi. Xəlifə şahidləri, qazımı çağırtdırdı, bir gündə Fitnə ilə xəlifənin, Qənim ibn Əyyubla Qüt ol-Qülubun kəbinini kəsdilər. Elə həmin gecə hər ikisi arvadlarının yanına girdilər. Səherisi xəlifə əmr elədi ki, Qənimin başına gələn ehvalatı əvvəldən axıracan salnaməyə yəzsinlər, həmişəlik xəzinədə saxlaşınlar; qoy ondan sonra gələn xəlifələr oxuyub görsünlər, taleyin işinə heyrot eləsinlər, öz işlərini xalıqə tapşırılsınlar.

Ancaq bu ehvalat heç də Ömər ibn ən-Nüman şah və onun oğlanları Şərr-Kanla Dau əl-Makanın hekayətindən, onların başına gələn qəribə ehvalatlardan təəccüblü deyil".

**Ömer ibn an-Nüman şah va onun oğlanları
Şerr-Kanla Dar al-Makanın hekayəti.
Onların başına galan qariba əhvalatlar**



Padşah Şehrizaddan soruşdu: "O nece əhvalatdır?" Şehrizad da cavabında dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, şan-söhrətli Əbdülməlik ibn Mərvanın xəlifəliyi zamanı Dar-əs-Salamda¹ Ömer ibn an-Nüman adında bir padşah var idi.

¹ Dar-əs-Salam – Bağdad şəhəridir (əmin-amənlıq şəhəri deməkdir). Burada tarixi sahə yol verilmişdir, həm də belə söhvlər "1001 gecə" kitabında az deyildir: "Bağdad şəhərinin binası 762-ci ildə, yəni adı çəkilən xəlifə Əl-Məümən 58 il sonra qoyulmuşdur.

Dövrünün böyük hökmardarlarından olan bu padşah İran və Bizans torpaqlarını fəth eləmişdi. O, elə qəzəbli idi ki, bir sözünü heç kim iki eləməzdi. Cıdır düzündə heç kəs onunla at çapa bilməzdi, o qəzəblənəndə gözlerindən od yağırdı. O bütün torpaqların hökməndi idi, Allah da öz bəndələrini onun ixtiyarına vermişdi. Şəhərlərin hamisində onun hökmü keçirdi, qoşunları dünyanın lap o başına gedib çıxmışdı.

Gün çıxandan gün batanacan bütün ölkələr, Hind, Sind, Çin, Hicaz torpaqları, Yəmən ölkəsi, Çinlə Hindistanın cəzirələri, Şimal ölkəleri, Diyarbekir, Qaralar Torpağı, dənizdəki cəzirələr, dünyanın ən məşhur çayları Seyhunla Ceyhun, Nillə Fərat onun ixtiyarında idi. O, səfirlərini uzaq-uzaq şəhərlərə göndərdi ki, ona düz-düogrū xəber getirsinlər, onlar da qayıdib padşaha xəber verdilər ki, oralarda ədalət hökm sürür, itaətde olan rəiyyət sultan Ömer ibn an-Nümanın canına dua eleyir. Vəssalam! Qibleyi-aləm sağ olsun, Ömer ibn an-Nümanın şöhrəti bütün dünyaya yayılmışdı, ona hər yerdən bəxşşılər, antiq şəyələr baş vergisi göndərildilər.

Onun Şerr-Kan adlı, lap özüne oxşayan bir oğlu var idi, o böyüküb Allahn bələsi olmuşdu, igidləri özünə tabe eleyir, düşmənlərin axırına çıxırı.

Atası onu hamidən çox istəyirdi, odur ki, onu öz varisi eləmişdi. Şerr-Kan böyüküb iyirmi yaşına çatdı, əsil kişi oldu, o da çox qəzəbli, sərt adam idi. Allah öz bəndələrinin ixtiyarını ona verdi. Atası Ömer ibn an-Nümanın şəriətə aldığı kəbin-talaqlı dörd arvadı vardi. Şerr-Kanın anasından başqa o biri arvadların heç birindən uşaqlı yox idi, çünki onlar sonsuz idilər.

Bundan əlavə, padşahın qıbtılərin ilindəki günlərin sayı qədər, yəni üç yüz altmış kənizi vardi, həm də bu kənizlər bütün millətlərdən idilər, padşah onların hərəsine ayrıca otaq vermişdi (otaqlar sarayın içində idi). Padşah ilin aylarının sayı qədər, yəni on iki saray tikdirmişdi, hər sarayda da otuz otaq düzəltmişdi, bu hesabla otaqların sayı üç yüz altmış idi. Padşah bu otaqların hərəsini bir kənizə vermişdi, özü də hər gecə bir kənizə qonaq gedib onun yanında qalırı. Bir də düz bir ildən sonra həmin kənizin yanına gəlirdi. O bir müddət beləcə ömür sürdü.

Onun oğlu Şerr-Kanın şöhrəti bütün məməkətlərə yayılmışdı, bu padşahi şad eleyirdi, çünki onun qüvvəsi artırdı, buna güvenib qalalar, torpaqlar fəth eleyir, sərhədlərini böyüdürdü. Allahn izni ilə Ömer ibn an-Nümanın kənizlərindən biri uşaqlı qaldı. Bu şad xəber padşaha çatanda o çox sevinib dedi: "Çox güman mənim uşaqlarım da, nəvə-

nəticələrəm də kişi cinsindən olacaq!" O, kənizin uşaqla qaldığı vaxtı yazdı, ona hörmət eləməyə başladı.

Sərr-Kan bu məsələni eşidəndə qəm dəryasına batdı, işin içində iş olduğunu görüb öz-özüne dedi: "Padşahlıq iddiasında olanların biri də artacaq! Əgər bu kəniz oğlan doğsa, mən onu öldürəcəyəm".

Uşaqla kəniz rumlu idi, onu çoxlu nadir şeylərlə birlikdə Qeyşəriyyə hökmərdə - Rum padşahı Ömər ibn ən-Nüman şaha hədiyyə göndərmişdi. Gözəllikdə bütün kənizlərin başı olan Səfiyyə adlı bu qadın ağıllı, namuslu, cəzibədar idi. Öz gözəlliyyi, dorrakesi ilə hamını heyran eləmişdi. Padşah onun yanında olan gecə o, hökmərdə qulluq eləyib demişdi: "Padşah sağ olsun, mən Allahdan istayıram ki, səndən bir oğlum olsun, mən ona yaxşı torbiyə verordim, əməlli-başlı savad-landırdım, hər cür bələdan qoruyardım".

Onun sözləri padşaha xoş geldi, o şad oldu. Kəniz beləcə ona qulluq elədi. Aylar keçdi, kənizin azad olmaq vaxtı gəlib çatdı; hamilo olduğu vaxt o, dindarlıq eləyir, dinin qayda-qanunundan çıxmır, Allah'a dua eleyirdi ki, ona sağ-səlim oğlan uşağı versin, asan doğsun; Allah da onun duasını müstəcəb elədi. Padşah xacəyə tapşırı: kəniz doğan kimi gəlib ona oğlan, ya qız olduğunu xəbər versin. Padşahın oğlu Sərr-Kan da bunu öyrənmək üçün öz adamını ora göndərmişdi.

Səfiyyə azad olanda, mamaçalar uşaqla baxıldı, gördülər ki, aybə-nizli qızdır. Mamaçalar bunu orada olanlara xəbər verdilər, padşahın adəmi qayıdır qızı olduğunu ona xəbər verdi. Sərr-Kanın da adəmi qayıdır bu xəbəri ona çatdırı, Sərr-Kan çox şad oldu. Xacələr çıxbı gedəndən sonra Səfiyyə mamaçalara dedi: "Bir az da yanında qalın, mən qarnımda nəsə bir şey olduğunu hiss eləyirəm!" Bunu deyib Səfiyyə zarıldı, ikinci uşağı doğmağa başladı. Allah ona kömək elədi, ikinci uşağı da doğdu, mamaçalar baxıb gördülər ki, aya bənzər bu oğlanın yanaqları alma kimi qıpırmızıdır.

Kəniz də, nökerlər də, ev qulluqçuları da, orada olanların hamısı çox şad oldular, Səfiyyədən cift düşdü, saraydakılar şadlıqlandan bir səsküy saldılar ki, göl görəsən, bu xəbəri eşidən o biri kənizlərin Səfiyyəyə paxilliği tutdu.

Bu xəbər Ömər ibn ən-Nümana çatanda o çox şad oldu, ayağa qalxdı, Səfiyyənin yanına gəlib alnından öpdü, sonra oğluna baxdı, əyilib onu da öpdü, kənizlər dəf-dumbul calmağa başladılar, padşah buyurdu ki, oğlanının adını Dau əl-Məkan, qızının adını Nüzxət əz-Zəman qoysunlar. Onun buyurduğuna itaət elədilər, padşah uşaqlara qulluq eləmək üçün dayə, nökər, qulluqcu ayırdı, onlara qənd, içki, yağı və

başqa şeylər təyin elədi, özü də o qədər şey təyin elədi ki, onları dillə demək mümkün deyil.

Allahın padşahı bir cüt uşaq bəxş eləməyi xəbəri bütün Bağdad əhlinə yayıldı, şohər bəzəndi, təbillər calındı, əmirlər, vəzir-vəkil, padşahlığın əyanları hökmədarın yanına gəlib ona gözaydınılığı verdilər ki, oğlu Dau əl-Məkan, qızı Nüzxət əz-Zəman anadan olublar. Padşah onlara razılıq elədi, saxavət göstərib yaxın adamlarına da, sade adamlara da çoxlu ənənə verdi. Bu minval ilə dörd il keçdi, hökmədar tez-tez Səfiyyənin, uşaqların halını soruşdurdu, dörd ildən sonra padşah əmr elədi ki, Səfiyyəyə çoxlu ləl-cavahırat, pal-paltar, bəzək-düzək, pul aparsımlar, özü də ona tapşırı ki, uşaqları torbiyə əlesin, onları oxutdursun.

Təkcə Sərr-Kan padşahın oğlu olduğundan bixəbər idi. Atasının Nüzxət əz-Zəmandan başqa uşaqları olduğunu bilmirdi. Dau əl-Məkanı ondan gizlədirdi. Aylar keçdi, illər dolandı, Sərr-Kanın başı congə, pəhləvanlarla tekbətek vuruşmalarla qarışdıqdan, ondan xəbəri olmadı. Günlərin bir günü Ömər ibn ən-Nüman şah taxtında oturmuşdu, saray adamları içəri girdilər, onun qabağında əyilib yeri öpdürlər, sonra ona dedilər: "Padşah sağ olsun, rümlərən, Böyük Kustaniyyə hökmədarının elçiləri təşrif gotiriblər, onlar sənin hüzuruna gəlmək isteyirlər. Padşah izin versə, biz onları içəri buraxarıq, izin verməsə buraxmarıq".

Padşah izin verdi, elçilər içəri girində padşah onlara tərəf əyilib kim olduqlarını, nə üçün göldiklərini soruşdu, çaparlar əyilib onun qabağında yeri öpəndən sonra dedilər: "Qibleyi-aləm sağ olsun, bizi sənin yanına yunan ölkələrinin və əl-Kustaniyyə padşahlığında kaç-pəroşt qoşunlarının hökmədarı Əfridün şah göndəribdir. O sizə xəbər verir ki, məğrur Qeyşəriyyə hökmərdə ilə ölüm-dirim müharibəsinə girişmişdir, səbəbi isə budur: qədim zamanlarda ərəb padşahlarından biri seferlərinin birində İskəndər Zülqorneyin xozinosunu tapır, səyis-hesabsız dövləti öz məməkətinə apartdırır, həmin qənimətin içinde dəvəquşu yumurtası boyda üç girdə cavahıro rast gəlir ki, bu saf ağ cavahı daşlarının misli-bərabəri, heç dünya üzündə yoxdur. Hər daşın üstündə yunan dilində bəzi sırların açarları, onların xüsusiyyətləri həkk olunubdur. Bu daşların çoxlu faydalı xüsusiyyətlərindən biri də budur ki, onlardan biri uşaqın boynuna salınsa, xəstəlik ondan uzaq olar, nə qədər bu daş uşaqdadırsa, o heç bir xəsteliyə tutulmaz".

Daşları tapandan, onların sırrindən agah olandan sonra ərəb hökmədarı bəzi nadir şeylər, pul və başqa hədiyyələrlə bərabər həmin daşları

da Əfridun şaha peşkəş göndərir. Hədiyyələri bir gəmiyə yükлюyir, ikinci gemini də keşikçi kimi qoşunla doldurub birinci gəmiyə qoşur ki, işdir dənizdə deyib-dolaşan olsa, onu qorusun. Herçəndi biliirdi ki, gəmilerinə heç kim toxuna bilməz, çünki o, ərəblərin padşahıdır, bir də, hədiyyələr aparan gəmilerin yolu əl-Kustaniyyə hökmədarının padşahlığında olan dənizdən keçir, bu gəmildərə ona hədiyyə aparır, həmin dənizin sahilərində yaşayınanları da hamısı şahənşah Əfridunun rəiyətidir.

Gəmilər yüklənib yola düşdülər, bizim ölkəyə yaxınlaşanda onların başının üstünü quldurlar aldılar. Bunların arasında Qeyseriyyə hökmədarının qoşunları da vardı. Onlar gəmiləri talan elədilər, adamları qırıldılar, gəmilərdəki nadir şəyələri, pulları, bir də həmin üç daşı götürüb apardılar. Padşahımız bundan xəber tutan kimi onların üstüne qoşun göndərdi, ancaq onlar qoşunlarımızı basıldılar, onda padşahımız birinci dəfəkindən üçqat artıq qoşun göndərdi, bu qoşunlar da möğlub olub geri qayıtlılar; padşah qəzəbləndi, and içdi ki, qoşunlarının hamisini götürüb onların üstüne gedəcək, ermonilərin Qeyseriyyəsini, onların padşahının ixtiyarında olan torpaqları, bütün ölkələrini xarabazara çevirməyinəcə geri qayitmayacaq.

Bağdadlı Xorasanın hökmədarı, şöhrətli şahənşah Ömer ibn ən-Nümanın ricamız budur ki, bize kömək eləsin, qoşun versin, şahımız sizə layiqli hədiyyələr göndərib, özü də rica eləyir ki, onları geri qaytarmayıasız, ona kömək eləyəsiz. Sonra da elçilər oyılıb onun qabağında yeri öpdülər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki qırx altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, əl-Kustaniyyə padşahının göndərdiyi qoşun əhli ilə elçilər əhvalatı Ömer ibn ən-Nümana danışandan sonra oyılıb onun qabağında yeri öpdülər, getirdikləri hədiyyələri düzdürələr. Hədiyyələr ən yaxşı Rum torpaqlarından olan əlli qulla əlli kəniz idi. Qulların hamisi çuxa geymiş, qızıl-gümüşə tutulmuş qurşaq bağlamışdı, qulaqlarındakı sırgaların daşının dəyeri min misqal qızılı bərabərdi; kənizlərin də

qulaqlarında həmin sırgaldan vardi, onlar da çox bahalı paltar geymişdilər. Padşah hədiyyələri görüb şad oldu, onları qəbul elədi, elçilərə hərmət eleməyi tapşırıdı.

Sonra padşah öz vəzir-vəkili ilə məsləhətləşdi. Dandan adlı taqəd-dən düşməş qoca vəzir ayağa durdu, Ömer ibn ən-Nümanın qabağında yeri öpüb dedi: "Padşah sağ olsun, məsləhət budur ki, böyük bir qoşun dəstəsi silahlandırasan, oğlun Şərr-Kanı ona sərkərdə qoyasan, biz də onun qulluğunda olaq. Zənnimcə, bu işi ki səbəbə görə belə elmək lazımdır: əvvələ, qəbul elədiyin hədiyyələrinin sahibi Rum padşahi sənin köməyinə möhtacdır; ikincisi, düşmən cürət eləyib bizim torpaqlara giro bilməz, əger sənin qoşunların Rum padşahına kömək eləsə, onun düşməni basılsa, bu qələbəni sənin adına yazacaqlar, bu da bütün dünyaya, bütün ölkələrə məlum olacaq, özü də elə ki bu xəbor dəniz cəzirələrinə çatdı və Məğrib¹ camaati bundan xəbor tutdu, onlar sənə çoxlu nadir şəyler, pul boxşış gitarırlar".

Padşah vəzirin sözlerinin doğru olduğunu başa düşüb xoşhal oldu, ona ənam verib dedi: "Sənin kimilərlə padşahlar məsləhətşəirlər, odur ki, sən qoşunların qabaq soflarında olmalıdır, oğlum Şərr-Kan isə dal səflərde olmalıdır". Sonra da padşah buyurdu ki, oğlu Şərr-Kanı çağırınsınlar. Şərr-Kan geldi, atasının hüzurunda oyılıb yeri öpdü, sonra da əyloşdu. Padşah hər şeyi ona danişdi, elçilərin dedikdilərini də, vezirin fikrini də ona əyan elədi. Sonra da ona əmr elədi ki, səfərə tədarük görsün, silahlansın, vezir Dandan ne eləsə ona mane olmasın, öz qoşunandan silah-əsləhəli, döyüşlərdə bərkimmiş on min atlı seçib götürsün. Şərr-Kan atası deyən kimi elədi, ayağa qalxıb getdi, öz qoşunundan on min atlı seçdi, sonra öz sarayına gedib qoşunu gözdən keçirdi. Onlara pul paylayıb dedi: "Sizə üç gün vaxt verirəm". Qoşun əhli oyılıb onun qabağında yeri öpdü, əmrinə itaat eləyib səfər tədarükü görməyə dağlışıldılar.

Şərr-Kan da silah anbarına girib özünə lazım olan yaraq-əsləhə götürdü, sonra tövloyə gedib nişanlı cins atları seçdi. Bu minval ilə üç gün keçdi, sonra qoşunlar Bağdaddan çıxıb şəhərin konarında dayanıdilar. Ömer ibn ən-Nüman, oğlu Şərr-Kanla vidalaşmağa geldi. Oğlu oyılıb onun qabağında yeri öpdü, padşah ona yeddi kisə pul verdi. Oğlunu qoşunla birlikdə vezir Dandana tapşırıdı, vezir də oyılıb onun qabağında yeri öpdü, sonra da ona dedi ki, arxayın olsun. Padşah oğluna tapşırıdı ki, no iş görmək istəsə vozırlo məsləhətləssin; Şərr-Kan buna razi oldu, atası şəhərə qayıdı.

¹ Məğrib – Şimali-Qərbi Afrikani ərəblər belə adlandırırlar.

Bundan sonra Şerr-Kan qoşun böyüklerinə əmr elədi ki, öz qoşunlarını gözdən keçirsinlər, onlar da on min atını səf-səf düzüb nəzərdən keçirdilər. Qoşun tərəndi, təbillər, şeypurlar calındı, bayraqlar, ələmlər qaldırıldı. Şahzadə Şerr-Kan atını mahmızladı, vəzir Dandan da atını onunla yanbayan sürdü. Onların başı üzərində bayraqlar dalgalanırdı. Elçilər qabağa düşdülər, onlar az getdilər, çox getdilər, axşamacan yol getdilər. Axşam atlardan düşüb dincəldilər, gecəni yatdırılar, sohər açılanda yeno atlarına minib yola düşdülər. İyirmi gün tez-tələsik yol getdilər. Elçilər bələdçilik eləyib onlara yolu göstərirdilər. İyirmi birinci gün hər torəfi məşəli geniş bir vadidə çatıdlar. Şər düşdүyündən Şerr-Kan əmr elədi ki, atlardan düşüb üç gün burada dincəlsinlər, əsgərlər də atdan düşüb çadır qurdular, sağa-sola dağlışdılar. Vəzir Dandan əl-Kustaniyyənin hökmdarı Əfridun şahın elçiləri ilə birlikdə vadinin ortasında məskən saldı. Şerr-Kan şah qoşun əhlinin hamisi atdan düşüb yerbəyər olanaq dayandı. Sonra o öz atının yüyüünü buraxdı, atasının məsləhətinə qulaq asıb vadini gözdən keçirmək, həm də özü növbə çəkmək istədi, – axtı onlar düşmən torpağına yaxınlaşmışdılar. Öz qullarına, yaxın adamlarına vəzir Dandanın yanında çadır qurmağı tapşırıb, özü təkbaşına atını sürüb getdi; o, gecədən xeyli keçənəcən vadinin qıraqı ilə atını sürdü.

Şerr-Kan yoruldu, onu yuxu basdı, o elə yorulmuşdu ki, heç atını mahmızlaya bilmirdi. Yaxşı ki, at üstə yatmağa alışmışdı. Elə ki yuxu ona güc gəldi, gözlərini yumub yuxuya getdi, at onu gecəyarısınaqan gözdirdi, sonra bir meşəyo girdi, bu meşə qalın idi. Şerr-Kan hələ də yatırdı. Bir yerdə atayağını yera döyəndə o oyandı, gördü ki, dörd torəfi aqacıdır, ay da çıxıb göyün hər torəfini nura qərq eləyib. Şerr-Kan buna mat qaldı, adamı daməndə qoymayan bu sözləri dedi: "Allahdan başqa heç kəsədə qüdrət və qüvvət yoxdur!" O hələ özünə gəlməmişdi, vəhşi heyvanlardan qorxurdu ki, elə bu vaxt ay işığında behişt çəmənzarına oxşayan bir çəmənlək gördü, gözəl danışq səsleri, məndləri bihüə eləyən səs-küy, qəhqəhə eşidi.

Şerr-Kan şah atdan düşdü, onu ağaca bağladı, o vaxtacan getdi ki, sırhəşir axan bir çaya çatdı. Ərəb dilində danışan bir arvad səsi eşidi: "Məsihaya and olsun ki, bunu sizdən gözləməzdim! Kim bir kəlmə danışsa, onu yerə yixib kəmərlə əl-qolunu bağlayacağam! Vəssalam!" Şerr-Kan səs gələn torəfə gedib bir çayın qırığına çatdı. Gördü ki, burada quşlar cəh-cəh vurur, ceyranlar gəzir, heyvanlar oynışırlar. Quşlar cürbəcür dillərdə xoşbəxtlikdən danışırlar. Bu yerdə cürbəcür ağaclar var, bu barədə şair yaxşı deyib:

Xoşdur, baxıb ətrafa axar çay görəsən sən,
Dünyaya bəzək, yar-yaraşq bağ və çomondır.

Povordigarın qüdrotine, zövqünə alqış,
Dünyaya gözəllik, boşər ruzi verəndir.

Şerr-Kan ətrafa baxdı, gördü ki, bura monastırdır, özü də onun içərisində göyə ucalan, ay işığında parıldayan bir qəsr var, qəsrin də ortasından çay axır, bu çayın suyu həmin bağlara axır, səsi gələn həmin arvad da oradadır, onun dövrüsində on konız var, onlar ele gözəl libas geymiş, elə bəzək-düzük taxmışdır ki, daha nə deyim, özü də konızlar ay kimi gözəl-göyçək idilər.

Gülür çəmən – nə çoxdur ah,
Şəfq saçan ayuzlülər!

Gözəllərin camalına
Baxanda, çöl-çəmən gülər.

Var hər gözəldə işvə-naz,
Xumar baxışlar hiyologır.

O dalğa-dalğa saçları
Gören bulud güman edər.

Baxışlarından od yağıb,
Kökşəri dolib edər.

Bələsildir cavanların
Bu ay, bu günbenizlilər.

Şerr-Kan qızlara baxdı, onların arasında qarasaçı, bəyazalılı, iri-gözülü, hörkükləri kürəyinə sallanmış, üzü ondördəgəcolik Aya bənzər, heç yerində nöqsanı olmayan bir gözəl gördü, şair beləsi barədə yaxşı deyib:

Səmhar nizəsitə¹ qəddi zərif.
Cadugor gözləridir canlar alan.

¹ Səmhar nizəsi – Ərəbistana Şimali Afrikanın sahilindəki Səmhar adlanan yer-dən gotirilirdi. Ərəb əfsanəsi bu adı nizə qayırmaqdə şöhrət qazannmış Səmharın adı ilə əlaqələndirir.

Qırıq yeddinci gecə

Röngi ağ çəhrayıdır, gül üzünün
Yeni bir rəngə düşür şəkli hər an.

"Gecə gündüzlə qovuşmuş – deyəcək
Beyaz almındakı tünd zülfə baxan.

Şərr-Kan həmin qızın kənizlərə dediyi bu sözləri eşitdi: "Gəlin, ay batmamış, səhər açılmamış sizinlə güləşim". Kənizlər bir-bir güleşməyə çıxdılar, qız qabağı çıxanı o dəqiqə yere yixib əl-qolunu bağladırdı. Qız o vaxtacan kənizlərlə güleşdi ki, hamisini yixdi.

Bele olanda, bir qarı galib qızın qabağında dayandı, qəzəblə ona dedi: "Ay hayasız, qızları yixdığına sevinirsen, mən qarılığımıla onları qırıq dəfə yixmişəm. Nə lovğalanırsan? Əgər gücün varsa, gol mənimlə güləş, durub sənin başını paçanın arasına soxaram". Qız üzdən gülümşəsə de, ürəkdən qəzəbləndi, ayağa qalxıb dedi: "Ay Zat əd-Dəvahı xanım, səni Məsihaya and verirəm, de görüm sən mənimlə doğrudan güləşmək isteyirsən, ya zarafat eləyirsen?" Qarı da cavabında dedi: "Bəli..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

47-ci gecə

Ele ki qırıq yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız Zat əd-Dəvahiden soruşdu: "Ay Zat əd-Dəvahı xanım, səni Məsihaya and verirəm, de görüm sən mənimlə doğrudan güləşmək isteyirsən, ya zarafat eləyirsen?" Qarı da cavabında dedi: "Bəli, mən səninlə doğrudan güləşəcəyəm".

Onda qız dedi: "Güçün varsa dur güləşək". Qızın bu sözlərini eşidən qarı bərk qəzəbləndi, kirpi kimi tükləri ürpəsdi, sonra o, yerindən dik qalxdı, qız da ayağa qalxdı, qarı qışkırdı: "Ay hayasız, and olsun Məsihaya, mən səninlə çilpaq güləşəcəyəm".

Sonra da qarı ipək örpəyini yera atdı, düymələrini açıb paltarını çıxardı, örpəyini burub belinə bağladı, o elə bil keçəl ifritə, ya xallı ilan idi. Qarı qızı dedi: "Sən də mənim kimi soyun!" Şərr-Kan bunların hamisini görürdü, qarının eybəcər bədənинe baxıb gülürdü.

Ömər ibn an-Nüman şahin əhvalatı

Qarı soyunandan sonra qız aramlı ayağa qalxdı, Yəmən yaylığını ikiqat belinə sarıyb çaxçurunun balaqlarını yuxarı çekdi, onun mərmər kimi bədəni göründü.

Qarı qızı tərəf əyildi, onlar tutușdular. Şərr-Kan üzünü göye tutub Allaha yalvarmağa başladı ki, qız qarını bassın. Qız qarının altına girib, onu yuxarı qaldırdı, qarı çırpındı ki, onun əlindən çıxsın, ele bu dəmdə sürüsüb arxası üstə yere sərildi. Bunu görən Şərr-Kan gülüməkdən qəşə eləyib yere yixildi, sonra ayağa qalxıb qılincını siyirdi, bir sağa, bir sola baxdı, ancaq arxası üstə yixilmiş qaridan başqa orada heç kimi görmədi.

Şərr-Kan öz-özüne fikirleşdi: "Sənə Zat əd-Dəvahı adı verən səhər eləməyi! Məğər qızın gücünə bələd deyildin?" Sonra da Şərr-Kan arvadlarının səhbətlərinə qulaq asmaq üçün bir az da onlara yaxınlaşdı.

Qız qarıya yaxınlaşış onun üstüne nazik ipək saldı, onu geyindirdi, üzr isteyib dedi: "Zat əd-Dəvahı xanım, mən səni tekce yixmaq istəyirdim, yerə vurmaq istəmirdim, ancaq sən özün sürüsüb əlimdən çıxdın. Şükür Allaha ki, sənə xətər dəymədi!" Qarı cavab vermədi, utandığından durub getdi, o, gözdən itdi, qız, qolları bağlı kənizlərin arasında tek qaldı.

Şərr-Kan öz-özünə dedi: "Hər seyin səbəbi var. Məni yuxu apardı, atım da məni bur'a, bəxtim yanına götürdü. Bəlkə de bu qızla kənizləri məmən qismətinidir". O, atına yaxınlaşış mindi, qılincı siyirib atımı kamandan çıxan ox kimi qızı tərəf çapıb dedi: "Allahü-əkbər!"

Qız onu görün kimi ayağa qalxıb çayın qırığına geldi (çayın eni altı dirsək iddi), o biri tarəfə tullandı. Sonra üzünü çevirib qışkırdı: "Ay bəni adam, sən kimsən?" Sən bizim şadlığımıza xələl qatdım, qılincını siyirdin, ele bil qoşun üstüne cumursan. Hardan gəlib, hara gedənsən? Düzünü deginən, onun sənə faydası olar, yalan danışmaq pis adamların işidir. Yəqin ki, sən bu gecə yolu azib bura golmisen, buradan çıxıb sağ-salamat gəde bilsən, baxtın götürmiş olar. Sən indi çəmənzardasın, biz birça dəfə qışqıraq harayımıza dörd min patrisi¹ gələr. De görək nə isteyirsin? Əgər isteyirsin ki, sənə yolu göstərək, biz onu elərik, əgər hədiyyə isteyirsinə, sənə hədiyyə də verərik".

Qızın bu sözlərini eşidən Şərr-Kan cavabında dedi: "Mən qəribəm, özüm də müsəlmanam; bu gecə tək-tənha ova çıxdım, bu aylı gecədə bu on qızdan yaxşı ov tapmadım. Mən onları yoldaşlarım üçün apara-cağam". Qız da dedi: "Bil və agah ol ki, sən bu ova yaxın düşə bilmezsen! Mən sənə demədimmə yalan danışmaqdən pis şey yoxdur!?"

¹ Patrisi – on min nəfərlik dəstəyə başçılıq etdiyən xəzəporost cəngavərlərini orabələr belə adlandırdırlar.

Şərr-Kan dedi: "Ağlılı adam odur ki, başqasının başına gələn əhvataldan ibrot götürür". Onda qız ucadan dedi: "And olsun Məsihaya ki, mən istəmərəm sənin ölümüne bais olum, yoxsa elə qışqırdım, bu çəmən atlılarla, piyadalarla dolardı, ancaq neynim ki, mənim qəriblərə yazığım gelir. Əgər sən buradan bir şey aparmaq fikrindəsənse, şərtim budur: atdan düş, öz dininə and iç ki, mənim yanına silahsız geleceksən. Biz güleşək, məni yixsan mindir atının tərkine, kənizlerimi də götür apar. Əgər mən soni yixsam, onda sən mənim ixtiyarımda olacaqsan. And iç ki, bu şərtə razısan, yoxsa qorxuram məni aldadarsan; axı yaxşı bir qədimi məsel var: xəyanət ki anadangolmə olur, hər yetənə inanmaq – zəiflikdir. Əgər sən and içsən, onda mən o taya keçərəm, sənin yanına gelərəm".

Şərr-Kan qızı ələ keçirmək istədiyindən öz-özünə dedi: "Qız bilmir ki, mən pəhlevanlar pəhləvəniyam". Sonra da qışqırıb qızı dedi: "Nəyə istayırsən and içirəm ki, sən hazırlaşmamış pis niyyətlə sənə yaxın gəlmərəm, sən özün deyəndə ki: "Yaxın gəl güleşək", onda sənə yaxınlaşaram. Əgər məni yixsan, öz ağırlığında sənə pul verərəm, mən yixsam, onda sən mənim böyük qənimlətim olacaqsan!"

Qız cavabında dedi: "Mən buna razıyam". Şərr-Kan port olub dedi: "Peyğəmbərə and olsun, - Allah ona rəhmət eləsin, - mən də razıyam". Belə olanda, qız dedi: "İnsana can verən, onun üçün qayda-qanun qoyana and iç ki, mənən heç bir pislik eləməyəcəksən, təkcə mənimlə güləşəcəksən; belə eleməsan, öləndə müsəlman kimi ölməyəcəksən!" Şərr-Kan ucadan dedi: "Vallahi, qazı qazılılığıyla məni bu qədər and içdirməzdə, istəyir o lap qazılara qazısı olsayıd!" Sonra da qızın istədiklərinin hamısına and içdi, atını ağaca bağladı, fikrə gedib bərkədən dedi: "Səni bir gilə sudan yaradana əhsən!" Sonra Şərr-Kan özünü ələ aldı, güləşməyə hazırlaşib qızı dedi: "Bu taya keç". Qız cavabında dedi: "Mən o taya keçməyəcəyəm! Əgər istayırsən, sən özün bu taya keç". Şərr-Kan dedi: "Mən o taya keçə bilmərəm". Onda qız dedi: "Yaxşı, mən o taya keçərəm".

Sonra da qız paltarlarının etayını yiğisdirib çayın bu torəfinə tullandi. Şərr-Kan qızı yaxınaşdı, təzim eləyib onu tariflədi, ancaq qızın gözəlliyi onu heyran eləmişdi, Allahın xoş vaxtında yaratdığı bu qız elə bil ciinlərin sehri oli ilə yoğrulub düzəldilmişdi, bəxt ulduzu parlayıb bu qız misli-bərabər olmayan gözllər gözli idi.

Qız ona yaxın gəlib qışqırdı: "Ay müsəlman, sehər açılmamış gəl güleşək". Qız kimi ağı qollarını çırmalayanda etraf işıqlandı. Əhəsen! Bunu görən Şərr-Kan utandı, ayılıb əlini əline vurdu, qız da əlini əlinə

vurub oğlana girdi. Onlar bir-birini qucaqlayıb güləşməyə başladılar. Şahzadə əli ilə qızın ince belindən yapışdı, barmaqları qızın vücuduna dəydi, bədəni süstəldi. Qız başa düşdü ki, Şərr-Kan süstəlib, elə bu vaxt oğlan bərk külekde titrəyen nazik budaq kimi titrədi, bunu görən qız onu qaldırıb yero vurdur, iri ombalarını onun sinəsi üstə qoyub oturdu, Şərr-Kan lap ağlını itirdi. Qız ona dedi: "Ay müsəlman, sizlərdə xəçperəsti öldürməyə yol verilir, indi nə deyirsən ki, mən sənin canını alım?" Şərr-Kan cavabında dedi: "Ay xanım, mənim canımı almağın bir qıraqa dursun, onu deyim ki, bizim peyğəmbərimiz Məhəmməd əleyhüssalam qadınları, uşaqları, qocaları, rahiibləri öldürməyi qadağan eləyib". Qız da dedi: "Əgər peyğəmbəriniz belə deyibse, biz gərek onun sözündən çıxmayaq. Ayağa qalx, səni öldürmürəm, cünki yaxşılıq heç vaxt itmez". Qız Şərr-Kanın sinəsindən qalxdı. Şahzadə ayağa durub əyri qabırğadan yaranmış xanının toz-torpağını öz üst-başından temizləməyə başladı, qız ona təref ayılıb dedi: "Utanma, qalx! İndi de görüm bu necə işdir ki, Rum ölkəsinə qənimət dalınca gələn, hökmədlərlərə kömək eləyən əyri qabırğadan yaranmış xanıma basılır?" Şərr-Kan cavabında dedi: "Mənim basılmağım zəiflikdən deyil, sən de moni öz gücünle yixmadın, məni yixan sənin gözəlliyyin oldu. Əgər mənimlə bir de güleşsən, onda lap səndən razı qalaram". Qız gülüb dedi: "Yaxşı, mən razıyam, ancaq qoy əvvəlcə kənizlərin qollarını açım, əl-qolu bağlı oturmaqdən onlar təngə goliblər. Bəlkə bu dəfə güləşməyimiz çox çəkdi". Bunu deyib qız kənizlərə yanaşdı, onların əl-qolunu açıb Rum dilində dedi: "Nə qədər bu müsəlman sizo əl atmayıb, gedin elo yerde oturun ki, o sizi görməsin". Kənizlər çıxıb getdilər. Şərr-Kan kənizlərə baxdı, onlar da burada qalan iki nəfərə baxıldılar. Sonra Şərr-Kanla qız bir-birinə yaxınlaşdı. Qız ildirim sürtə ilə şahzadəni götürüb yero vurdur, şahzadə arxası üstə yero sərildi, qız ona dedi: "Ayağa qalx, səni bu dəfə də öldürmürəm. Birinci dəfə ona görə öldürmədim ki, səni peyğəmbəriniza bağışladım, cünki qadınları öldürməyi qadağan eləmişdir, ikinci dəfə isə zəifliyinə, cavan, bir də qərib olduğuna görə öldürmürem. Amma sənə bircə sözümüz var: Ömər ibn ən-Nümanın əl-Kustaniyye padşahına göndərdiyi müsəlman qoşunu içorisində səndən güclüsü varsa, onu bura gönder, məni ona nişan ver, həm də bil ki, güləşmə cürbəcür olur, məsələn, hiylə ilə, at üstə çapa-çapa, tutuşub yero yixmaq, ayaqdan yapışib yixmaq, bud dişləməkə, əlbəyaxa olmaqla, bədaləq verməklə yixmaq". Şərr-Kan cavabında dedi: "Xanım (özü də o qızın olindən zəncir ceyneyirdi), vallahi, əgər mən usta əs-Səfadinin, usta Məhəmməd Kamalın, ya da

İbn es-Seddinin en yaxşı vaxtındaki kimi olsaydım, yenə də saydığın bu üsulları yadda saxlaya bilməzdim. Ay xanım, vallahi, sən məni öz gücünle yixmamışın, sənin gözəlliyyinin gücünden ağlım başımdan oldu, gözlerim qaranlıq götirdi. Əger isteyirsin ki, səninlə güləşəndə ağlım başında olsun, bu deqiqə halim lap yaxşıdır, gəl bir dəfə də güləşək, axı atalar üçəcən deyiblər”.

Onun bu sözlerini eşidən qız dedi: “Ay bastılmış adam, bu dəfə güləşməkdə fikrin nədir? Qabağa gəl, özü də bil ki, axırıncı dəfə olacaq”.

Sonra qız ayılıb onu meydana çağırıldı. Şərr-Kan da ona təref ayıldı, hem də özünü əməlli-başlı yiğisirdi ki, gücdən düşməsin. Onlar bir az güləşdilər, qız onun doğrudan da çox güclü olduğunu görüb dedi: “Ay müsəlman, deyəsan bir az ehtiyatlı dolanırsan”. Şərr-Kan da cavabında dedi: “Bəli, sən bilirsən ki, bu bizim axırıncı dəfə güləşməyimizdir, sonra hərə çixib öz yolu ile gedəcək”. Qız güldü, Şərr-Kan da qızın üzünə güldü, bu dəmdə qız qəflətən onun belindən yapışdı, götürüb arxası üstə yərə vurdu. Qız ona gülmeye başlayıb dedi: “Olmayıə sən keçək yeyirsen? Ya bədəvi calmasisan! ki, təkandan yixılırsan, ya da hava doldurulmuş qovsan ki, külək səni uçurdur? Ay bədbəxt, vay sənin halına!” Qız sonra dedi: “Get müsəlman qoşununun içine, başqasını göndər, cünki sən zəifsen, özü də ərəblərin, farsların, türklərin, deyəmilerin arasında car çəkib deginən: kimin gücü varsa bururub bura gəlsin”. Qız çayın o biri tərəfinə tullandı, qəhfəhə çəkib dedi: “Ağam, sondən ayrılmاق menə ağır gelir! Səhər açılmamış çıx get yoldaşlarının yanına, yoxsa pəhləvanlar gelib səni nizələrinə keçir-dərlər. Sən ki, bir xanının öhdəsində gələ bilmirsin, igid pəhləvan-ların qabağına necə çıxa bilərsən?!?”

Şərr-Kan utansa da, qızda dedi (qız uzaqlaşış monastır təref gedirdi): “Ay xanım, mən bədbəxt qəribin ürəyini yaralı qoyub hara gedirson?” Qız dönbə gülə-gülə dedi: “Nə isteyirsin? Sənin nə xahişin olsa, yerinə yetirərəm”. Şərr-Kan da dedi: “Bu necə olar ki, sənin torpağına ayaq basım, sənin mərhəmətin sayəsində xəshəllənim, amma sənin çörəyini yeməmiş çıxib gedim? Axı indi mən sənin qulunam”. Qız da cavabında dedi: “Təkəcə axmaqlar sədəqə verməzlər, Allah qonağının gözüm üstə yeri var! Atını min, çayın axarı ilə mənim bərabərimdə aşağı sür, sən mənim qonağımsın”.

Şərr-Kan şad oldu, tez gedib atını mindi, qızın bərabərində (qız da onun bərabərində idi) çayın axarı boyu o vaxtancan getdi ki, dəmir


zəncirle bağlanmış çınar ağacı tırıldından qayrılmış körpüye çatdı. Oğlan körpüyə baxıb gördü ki, bayaq qızla güləşən kənizlər burada dayanıb onu gözleyirlər. Qız onlara çatanda birincə Rum dilində dedi: “Get onun yanına, atının cilovundan tut, onu monastır apar”. Şərr-Kan (qız da qabaqda) yol alıb körpünü keçəndən sonra gördüklorına töccüb qaldı, öz-özüne dedi: “Mən bilsəydim belə olacaq, vezir Dandam da özümə bura getirərdim ki, bu gözəlləri o da öz gözü ilə görəydi!”

Şahzadə həmin qiza dedi: “Ay gözəllər gözəli, sən ikiterafli erkim çatır; evvəla, bir dost kimi, ikincisi, sonin qonağın kimi. Mən sənin ixtiyarındayam. Nə olar ki, sən mənimlə islam ölkəsinə gedib, iigid hökmədlərə tamaşa eləyəydi, onda görərdin ki, mən kiməm?” Qız onun bu sözlerini eşidəndə qəzəblənib dedi: “Məsihaya and içirəm ki, mən səni ağıllı adam bilirdim, amma indi görürəm sən qəlbinqara adam-san. Sən nə cüret eləyib mənə yalana bərabər söz deyirsen, axı padşahınız Ömər ibn ən-Nüman məni görse, mən onun elindən qurtara biləremmi? O, Bağdadla Xorasanın hakımı olsa da, on iki sarayı, bu sarayların hərəsində ilədə olan günlerin sayı qəder kənizi olsa da (onların arasında mən gözəllikdə kəniz yoxdur), elinə düşsem o məni özüne kəniz eləməkdən qorxmayaq, cünki sizin dina görə də buna yol verilir; axı sizin kitablarda deyilir: elinize no keçdişə... ancaq sən mənə belə söz deyirsen! O ki qaldı sənin bu sözlerinə: “Sən iigid müsəlman-ları görərsən”, Məsihaya and olsun ki, bunda sehvən var! Sizin qoşun-larınızı mən iki gün bundan qabaq bizim torpağı yaxınlaşanda gördüm. Siz sıraya duranda gördüm ki, şahlar qaydasında sıraya düzülmüşsüz, siz sadəcə quldur yığınısız. O ki qaldı sənin bu sözlerinə: “Onda görərdin ki, mən kiməm”, bil ki, sən yüksək rütbənə görə yox, öz ad-sanıma görə hörmət eləyirem. Əger sən buralara gəlmış lap Ömər ibn ən-Nümannın oğlu Şərr-Kan da olsan, sənin kimi adam mənim kimisine belə söz deməz”. Belə olanda, şahzadə qızdan soruşdu: “Sən Şərr-Kanı tanıyırsanmı?” Qız cavabında dedi: “Bəli, mən onun on min atlı ilə gəldiyindən xəbərdaram, onun atası Ömər ibn ən-Nüman onu qoşunla əl-Kustaniyyə padşahına köməyə göndərib”. Şərr-Kan da dedi: “Xanım, səni öz dininə and verirem, mənə düzüñü de görüm, bunun səbəbi nədir, hem də bunun günahı kimdədir ki, mən həqiqət-dən hali ołum”. Qız cavabında dedi: “And olsun sənin dininə ki, əger rumlularndan birinin qızı olmamı bilməseydilər, özümü tohľukəyə salıb, tekbaşına onminlik atlı qoşunu ilə vuruşmağa başlardım, onların başçısı vezir Dandamı öldürüb, sərkərdə Şərr-Kanı esir alardım; özü də bu, mənim üçün biabırçılıq olmazdı, ancaq mən çoxlu ərəb kitablari

oxumuşam, onların ədəb qaydalarına bələdəm; sonin qabağında igidiyimi terifləməyəcəyəm. Allaha şükür, son özün monim gücümü, güləşmək məharətimi gördün. Əgər bu gecə sonin yerinə bura lap Şərr-Kan özü gələsədi, özü də ona desədilər: "Bu çayın o tayına tullan!", o tullana bilməzdi. Mənim Məsihadan istəyim budur ki, onu bu monastırı götürüb çıxartısm, mən də kişi paltarında qabağına çıxım, onu osir eləyib zəncirləyim..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

48-ci gecə



Ele ki qırıq səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olun, belə rəvayət eləyirlər ki, xaçporost qız Şərr-Kana bu sözləri dedi: "Əgər Şərr-Kan olımo düşso, kişi paltarında qabağına çıxaram, elə yəhərində onu osir alıb zəncirlərom". Şərr-Kan bu sözləri eşidəndən pəhləvanlıq qıruru onu elə qozəbləndirdi ki, daha nə deyim, az qaldı özünü nişan verib qızın üstüne cumsun, ancaq qızın gözəlliyi onu fikrindən vaz keçməyə məcbur elədi, odur ki, dedi:

"Bir günah işləsə hərgah yaraşq sahibi gənc,
İltimas eylər onunçun mini birdən, omın ol!".

Qız yola düzəldi, Şərr-Kan da onun dalınca getdi, o, arxadan qızı baxırdı, onun ombaları daigəlanan dənizin ləpoları kimi bir-birinə dəyirdi, bunu görən şahzadə bu şəri dedi:

"Hüsñü hamidir ona, təqsirini etdirir əsv,
Kim hesablaşmaz, ay Allah, belə bir həmi ilə?

Onu gördükdə mon heyran qalaraq qışdırıdım:
"Bu bəşərdir, ya ki, ondördəcəlik aydır, elə?"

Qarşı dursayıdı ona ifriti Bilqeysin¹ əgor
Canını təslim elərdi belə nadir gözələ".

¹ Bilqeyis – əsərə əfsanəsinə görə Süleyman şahın arvadıdır. Süleyman şah onun gözəlliyyinin torşını eşidərək, öz ifritinə Saba qəbiləsinin hökmətləri olan bu gözəlin yaraşığı taxtını gətirməyi ömr etmişdir. Taxtum dalınca Bilqeyis özü də gəlməmişdir.

Onlar heç yerdə dayanmayıb az getdilər, çox getdilər, golib mormər tağ-tavanlı bir darvazaya çatdilar, qız darvazanı açıb içəri girdi, Şərr-Kan da onunla bərabər içəri girdi, onlar uzun dalandan keçib getdilər, bu dalanın günbəzərinə tavəlinin on tağı var idi, özü də hor tağın altın-dən bəllür çıraq asılmışdı. Çıraqlar dalanı nura qorq eləmişdi. Dalanın axırında konizler qızın qabağına çıxdılar, əllərində şam tutmuş konizlər alımlarına cürbəcür qıymətli qas-daşlı cütqabağı bağlamışdılar. Konizlər qızın qabağına düşüb getdilər, Şərr-Kan da qızın dalınca getdi, onlar golib monastırı çatdilar. Şərr-Kan gördü ki, burada dörd dövrlə, özü də üzbüüz taxtalar qoyulub, onları qabağından haşiyələri qızılı işlənmiş pordolər asılıb, monastırın dövrəsi cürbəcür alabəzək mormər-dəndir, ortada da bir hovuz var. Bu hovuzda qızıldan qayrılmış iyirmi dörd dona fəvvərə var, hamisindən da gümüş kimi işildəyan su fəvarə vurur.

Şərr-Kan lap yuxarı başında taxt gördü, onun üstüne padşah ipəyi salılmışdı. Bu vaxt qız ona dedi: "Hökmdarım, keç o taxtda oylos".

Şərr-Kan gedib həmin taxtda oyloşdı, qız hara işe çıxıb getdi, bir müddət göləmodi, onda şahzadə nökərlərin birindən qızı soruşdu, cava-bında dedilər: "Qız öz otağına gedib, bizə buyurub ki, sono qulluq eləyək". Onlar gedib şahzadə üçün cürbəcür yeməklər götürdilər, o da doyuncu yedi, sonra gümüş astafə ilə qızıl ləyon götürdilər, şahzadə də əllərini yudu; ancaq ürəyi həle də qoşunun yanında qalmışdı, bilmirdi qoşunun başına no golib. Birdən yadına düşdü ki, atasının öyüd-nəsihətini yadından çıxarıb. Gördüyü işə peşman oldu, nigarəncılıqlıdan səhər açılananın gözüne yuxu getmədi. O gördüyü işə çox peşman olmuşdu, odur ki, ah çəkə-çəkə qom dəryasına batıb bu beytləri dedi:

"Əqli, idrakı başında bir adamdım əvvəl,
Quruyub qalmışam indi, görəson varmı nicat?

Çıxara bilə idi eşqi başından bir adam,
Hor boladən öz iradəm moni eylərdi azad.

Azdirib eşq-mohəbbət moni yoldan-izdən...
Dar günümdür, monə Allah özü etsin imdad".

Səri oxuyub qurtaranda gördü ki, ona təref bir dəstə adam golir. Diqqətə baxanda gördü ki, bu golən həmin qızdır, dörd dövrisində də iyirmidən çox kəniz var, özü də kənizlərin hamisi elə gözeldir ki, daha nə deyim; qız onların arasında elə bil ulduzların arasında aydır. Qız

şahana zərخارadan paltar geymişdi, belinə bağladığı kəmər cürbəcür qaş-dاشla işlənmişdi, kəmər onun belini sıxırdı, odur ki, ombaları aydın görünürdü, özü de onlar ele bil gümüş budaq altından görünən büssür təpə idi. Döşləri bir cüt dəymış nara oxşayırıdı. Şərr-Kan bunu görən kimi şadlıından az qaldı ağıl başından olsun, öz qoşunu da, vəzir də yadından çıxdı. Qız başına müxtəlif qaş-dashla, mirvari dənələri ilə hörülülmüş tor örtmüdü. Kənizləri sağında, solunda onun paltarlarının baləqlarını tutmuşdular ki, yerle sürünməsin; qız özü təkəbbürlə, asta-asta, yırğalana-yırğalana galırdı. Şərr-Kan onun gözəlliyini, qəşəngliyini görüb dik qalxdı, qışqıra-qışqıra dedi: "Bu kəməri bağlama, gözə gelərsən!" Sonra da bu şeri oxudu:

"İri budlar, şamama tağlı sine!...
Gör nə qıraqdır o nazəndə peri.

Gizlədir eşqini hər kəsden o şux,
Yayıram mənse bu pünhan sırrı.

Gelir arndınca kənizlər, bir bax,
Səfəsəfdır iri mirvarılırları".

Qız gözlərini zilləyib zənn ilə xeyli baxdı, onun kim olduğunu bildi, yaxınlaşıb dedi: "Ay Şərr-Kan, sən buranı nura qərq eləmisən! Ay pəhləvan, biz səni tek qoyub gedəndən sonra gecən neçə keçdi? Padşahlara, xüsusən şahənşahlara yalan danışmaq ayıbdır, günahdır. Sen Ömer ibn ən-Nüman şahın oğlu Şərr-Kansan, gəl özünü də, sırrini də məndən gizlətmə, belə eləginen ki, səndən yalan eşitməyim, axı yalan nifrətə, düşmənciliyə səbəb olur! Bəxtin oxu səni vurub, odur ki, sən ona baş əymalısən, ondan razı qalmalısan".

Şərr-Kan qızın bu sözlerinin yalan yox, düz-doğru olduğunu təsdiq etdi: "Düzdür, xanım, mən Ömer ibn ən-Nümanın oğlu Şərr-Kanam, bəxtim daşa dəyiib, odur ki, golib buraya çıxmışam; nə istəyir-sən eləginen".

Qız başını aşağı salıb xeyli fikrə getdi, sonra üzünü Şərr-Kana tutub dedi: "Özünü əle al, sən mənim qonağımsan, biz duz-çörək kəsmişik. Sakit ol, sən mənim himayəmdəsan. And olsun Məsihaya, bütün dünya yiğilib gəlse, mən ölürem, amma qoymaram sənə bir çırtma da vur-unular! Məsiha da, mən də sənin havadarıñıq".

Qız şahzadənin yanında oturub mehribaniqliq elədi. Oğlan sakit olub özüne gəldi, özü də başa düşdü ki, qız onu öldürmək istəsəydi, elə

dünən gece öldürərdi. Sonra qız kənizlərin biri ilə Rum dilində danışmağa başlayıb ona nəsə dedi, kəniz getdi, bir azdaq qayıdış geldi, bir balaca kürsü və piyalə getirdi. Kürsünün üstündə yemək vardi. Şərr-Kan yeməyə başlamır, longıyr, öz-özüne deyirdi: "Bölkə yeməyə bir şey qatib". Qız onun gizli fikrini başa düşüb dedi: "And olsun Məsihaya, sən sehv eleyirsən, bu yeməyə sənin fikrləşdiyindən heç nə qatılma'yib. Əger istəsəydim, səni çıxdan öldürərdim". Qız kürsüyə yaxınlaşıb təamların hərəsindən bir tike götürüb yedi, onda Şərr-Kan da yeməyə başladı, qız sad oldu, onunla berabər yedi, onlar doyunca yedilər. Sonra əllərin yudular, əllərini yuyandan sonra qız ayağa qalxb kənizlərin birinə gül, qızıl, gümüş, büssür badələr, bir də cürbəcür içki getirməyi emr elədi, kəniz də gedib qız nə demidişə, hamisini gotirdi. Qız birinci badəni doldurub Şərr-Kandan qabaq içdi, xörəkden də ondan qabaq yedi, sonra piyaləni bir də doldurub Şərr-Kana uzatdı, Şərr-Kan piyaləni ondan alıb içəndən sonra qız dedi: "Ay müsəlman, görürsən sənə neçə kef verirəm, sən ömründə belə kef çökəməmisən". Qız Şərr-Kanalı içə-icə ona o qədər içirtdi ki, oğlanın ağıl başından oldu..."



Elə ki qırx doqquzuncu gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız Şərr-Kanla içə-icə onu o qədər içirtdi ki, şahzadə həm içkidən, həm də qızın möhəbbətindən məst olub ağlım itirdi. Bunu gören qız kənizə dedi: "Mərcanə, biziç çalğı atəli ver". Kəniz onun cavabında dedi: "Baş üstə, itət borcumdur!" Kənizin getməyi ile qayıtmışçı bir oldu, o Dəməşq udu, İran arfası, tatar tübüyi və Misir kanonu gotirdi. Qız udu alıb köklədi, mehdən xəsif, Təsnim¹ sularından şirin inca səsli ürekədən oxumağa başladı:

"Keçsin günahından o gözəl gözlərin Allah,
Çox qanlar içib, sox sinələr oxlayıb onlar.

Məşqə gorək aşiqına eyleməsin rəhm,
Daşqəlbli canana mənim chtiramı var.

¹ Təsnim – müsəlman əfsənosuna görə connot bulağdır.

Xoşbəxtidir o gözlər ki, yatamırı fəraqından,
Xoşbəxtidir uca eşqin ilə candan olanlar.

Edamımı qət etdi mənim sərdarım indi,
Candan keçərəm mən, təki xoşlansın o sərdar".

Sonra kənizlər əllərindəki çalğı alətləri ilə ayağa durub Rum dilində şeir oxumağa başladılar. Şərr-Kan elo şad oldu ki, daha nə deyim... Sonra qız, onların xanımı oxumağa başlayıb Şərr-Kandan soruşdu: "Ay müsəlman, məgər sen mənim nə dediyimi başa düşdün?" Şərr-Kan cavabında dedi: "Xeyr, məni valeh eləyən sonin o qəşəng barmaqlarındır". Qız gülüb dedi: "Mən ərbəcə oxusam onda nə elərsən?" Şərr-Kan ucadan dedi: "Əqlim başımdan olar!" Qız udu götürüb başqa hava çala-çala bu şeri oxudu:

"Cox ağırdır ayrılıq, ah,
Həni məndo hicrə taqət!

Mənim üç böyük qəmim var:
Fəraq, intizar və hasrot.

Yaraşlıq bir cavandan
Düşüb aynı, çəkmişəm dord".

Seri oxuyub qurtaran kimi qız Şərr-Kana baxdı, gördü ki, o, doğrudan da bihuş olub; "Şərr-Kan bir müddət beləcə qızların arasında ölü kimi sərənləib qaldı, ayılanda mahnını yadına salıb çox şad oldu. Onlar axşamacan yeyib-içdilər, çalıb-oxudular, şadlıq elədilər. Elə ki gecə oldu, qız çıxıb öz yataq otağına getdi, Şərr-Kan onu soruşanda dedilər: "Xanım öz yataq otağına getdi". Şahzado ucadan dedi: "Allah özü onu hifz elösün".

Şəhər açılanda kəniz şahzadənin yanına gəlib dedi: "Xanım səni öz otağına çağırı". Şərr-Kan ayağa durub kənizin dalınca qızın yanına getdi. O, qızın olduğu evə yaxınlaşanda, kənizlər zurna, nağara çala-çala onun qabağına düşdülər. Şərr-Kan bir qapıya çatdı, mirvari ilə, qış-dاشla işlənmiş bu qapı fil sümüyündən idi. Onlar qapıdan keçib böyük bir otağa girdilər, bu otağın hündür tərəfində böyük bir sütunlu eyvan vardı, ora cürbəcür ipekk döşənmişdi, eyvanın dörd tərəfə pəncərələri vardı, özü də hamısı açıq idi, pəncərələrin qabağında yaşıl ağaclar vardı, arxlardan su şırhaşırla axırdı; otaqda heykəller qoyulmuş,

bu heykəllərə hava girib, onların içindəki alətləri işlədirdi; Baxanda adama elə golirdi ki, onlar danışırlar. Qız oturub onlara baxıldı, Şərr-Kan görcək ayağa qalxdı, onun qabağına çıxdı, elindən tutub öz yanında oyoşdırıldı, sonra da gecəni necə keçirdiyini soruşdu, Şərr-Kan da hal-əhval tutduğuna görə qız razılıq elədi.

Onlar oturub söhbət eləməye başladılar, qız ondan soruşdu: "Eşqə mübtəla olanlara aid bir şey bilirsinmi?" Şərr-Kan onun cavabında dedi: "Bozı şəyler bilirəm". Qız dedi: "Onları oxu, qulaq asım". Şərr-Kan bu şeri oxudu:

"Can sağlığıdır Azzo! üçün istiyim haqqdan,
Qanuni tomenənmə o heç vaxt eləmir rödd.

Gördükdə yaxınlaşdığını, tez uzaşır o,
Mon çox diləyəndə, o çökir arzuma sərhəd.

Narazılığa son verə bilsəm və mənimlə
Tok qalsa ogor ömrümü alt-üst edən aflat,

Gözlərən uzaq yer gözərim; eylə ki, qolbim
Kam aldı o yerdən, yox olur möhnət, öziyyət".

Seri eşidən qız dedi: "Kuseyr çox ağılli, həm də gözəl şair id. Azzəni çox yaxşı mədh eləyib:

"Bohsə girsəydi gözəllikdə Günsə Azzo ilə,
Təsdiq cılordı hamı Azzənin üstünlüyünü.

Azzədən narazı qızlar yürüür hey yanına,
Ey Xuda, Azzəyə tay tutmasın onlar özünü!

Bir də deyirlər ki, Azzo çox gözəl olub". Sonra qız Şərr-Kandan rica eləyib dedi: "Ya şahzado, oğrə sən Büseyna barədə Cəmilin² dediyi şeirlərdən bilirsenə, birini de gölsin".

Şərr-Kan cavabında dedi: "Mən onun şeirlərini hamidən yaxşı bilirəm". O, Cəmilin şeirlərindən birini oxudu:

¹ Azzə – VIII əsrin ovvollarında vəfat etmiş möşhur şair Kuseyrin sevgilisi və lirik qohromənidir.

² Cəmil – Kuseyrin müasiri, möşhur şairdir. Büseyna onun sevgilisidir.

Cəmil Büseyna, Kuseyrlə Azzo klassik aşılıq möşquqlordur, onların barosunda ərab ədəbiyyatında çoxlu heyəcanlandırıcı hekayeler qorunub saxlanılmışdır.

"Vuruş, Comil, - dedi dostlar, - yolunda dinimizin"
Gözoller eşqi dinimdir monim, öziz dostlar.

Elo şirin damışları, uçur bodondon ruh,
Bu yolda mahv olan insan şohid kimi amlar.

Deyondo "Söylo, Büseyna, bu eşqin axırını",
Cavab verir ki: "Darixma, axırda yaxşı olar!"

Deyondo: "Aldığın oqlın bir azını qaytar!",
"Uzaqdadır" - deyo rodd eloyir ricamı o yar.

Mönim yegano moramım sonın vüsalındır,
Moni holak elomokdır sonın moramın, a yar".

Qız bu şeri eşidən kimi ucadan dedi: "Şahzado, sono do ohson, Comilo do ohson! Görəsən Büseyna Comilo no elomişdi ki, Comil bu bəyti deyib:

"Qosdin moni öldürmək,
Yalnız bumudur qosdin?"*

Şorr-Kan cavabından dedi: "Xanım, son məno no elomok istoysınsə, sevgilisi də şairə onu elomok istoyirmış, efsus ki, bu da səni qane elomır". Qız Şorr-Kanın cavabına güldü; onlar gün qüruba oyılənocon, qaranlıq gecəyə az qalanacan yeyib-içdilər, gecə olan kimi qız durub öz yataq otağına getdi. Şorr-Kan elo oradaca sohorcocon yatdı. Aylanda yeno kənizlər çalğı çala-çala yanına goldilar, oyılıb onun qabağında yeri öpüdlər, sonra da dedilər: "Son allah, dur gedək! Xanım səni çağırı".

Şorr-Kan çalğı çalan kənizlərin arasında getdi. O, bu yataq otağından çıxıb, ondan daha böyük bir yataq otağına girdi, otaq quş və heyvan şəkilləri ilə elo bozonmışdı ki, daha nə deyim.

Şorr-Kan otağın belə məhərətlə çekilmiş şəkillərlə bəzəndiyini görəndə buna mat qalib dedi:

Roqibin inci kimi bəmbəyazdı dərdiyi bar,
Bir əl bu inciləri işləyib qızilla tamam.

Sarımtıl kehrəba üstündə al yanaqdır ayan,
Gümüş filizlərin üstündən axıb gedir su müdəm.

Baxan gümən eloyir ki, bonvüşə, - sürmolonon
Gözöl gözü, can alan bir gözə deyir ki: "Tayaml!"

Qız Şorr-Kan görüb ayağa durdu; onun qoluna girdi, öz yanında oturdub dedi: "Ay Ömor ibn on-Nüman şahın oğlu, şahmat oynamaqda mahirsonmıs?" Şorr-Kan cavabında dedi: "Boli, ancaq son şair deyən kimi olmayan:

"Bozon can üzür eşqim, bozon buraxır sorbst,
Baltok şirin eşqində buz çeşmələr aşkarıdır.

Cananla moni şahmat çoxdandır edib möşəl, Ağladrı udan bozon, bozon qura daşlardır.

Şahin yeri bomboşdur, tutmuş o, topun yerini,
Şah indi vozirlorlu cəng etməyo vadardır.

Gözə no deyir yarım, dörhəl oxuyub duyuram,
Gözlərdəki naz adəmi birbaş mozara aparır".

Sonra qız şahmatı Şorr-Kana tərof itəloyib, onunla oynamaya başladı. Şorr-Kan hər dəfə qızın necə oynadığını baxmaq isteyəndə onun gül camalını görüb atı filin yerino, fili atın yerinə qoyurdu. Qız gülüb dedi: "Əğər sen belə oynayırsan, onda son oynamaq bilmirsin". Şorr-Kan cavabında dedi: "Birinci oyundur, bu kov deyil!"

Qız onu udandan sonra Şorr-Kan şahmat daşlarını bir də düzdü, təzədən oynadılar, qız ikinci dəfə, üçüncü dəfə, dördüncü dəfə, beşinci dəfə onu uddu; belə olanda şahzadəye dedi: "Hər cəhdən möğlüb olımsın". Şorr-Kan cavabında dedi: "Xanım, axtı soninle oynayan necə möğlüb olmasın?" Sonra qız buyurdu ki, yemək gotırsınlar, yemək getirdilər, onlar yeyib əllərini yudular, şorab geldi, şorab da içdilər, sonra qız kanonu götürüb çala-çala (qız mahir kanon çalan idi) bu iki bəyti oxudu:

"Tale bizi gah dərdə salır, gah da edir şad,
Gah: "Gəl yaxına, gah da, - deyir, - golmə uzaqlaş!"

Fürsət var iken vaxtı keçirt meylo, mözəyo,
İç, iç, nə qodər boxt eloyibdir bizi sırdış".

Onlar axşamacan beləcə çalıb-oxudular, bu gün dünənkindən xoş keçdi; elo ki gecə oldu, qız öz yataq otağına getdi. Şorr-Kanın yanında təkcə kənizlər qaldılar, o yixilib səhərocən yatdı.

Şəhər həmişəki kimi kənizlər çala-çala göldilər, Şərr-Kan onları görəndə durub oturdu. Kənizlər götürüb onu qızın yanına apardılar. Qız onu görəndə ayağa qalxdı, onun əlindən tutub öz yanında eyləşdirdi, gecəni necə keçirdiyini soruşdu, Şərr-Kan da ona razılıq eləyib dedi ki, Allah ömrünü uzun eləsin; qız udu götürüb çala-çala bu beyt-ləri oxudu:

"Yox, ayrılığa can atma heç vaxt,
Hieran acıdır, qaç ondan, ey dost,

Gün ki, saralır qürub edəndo,
Hierandır onu saraldan, ey dost".

Onlar beləcə oturub şadlıq eləyirdilər ki, birdən səs-küy eşitildilər, ciyin-ciyin gələn mərdləri və siyirə qılıncları par-par parlayan patrları gördülər, onlar Rum dilində hamiliqlə deyirdilər: "Şərr-Kan, yaxşı olımıza düşmüsən! Arxayın ol ki, daha olımızdən sağ-salamat qurtara bilməyəcəksən!" Onların bu sözlerini eşidən Şərr-Kan özüyündə fikirləşdi: "Vallahu, bu qız biçlik eləyib başını qarışdırıcı ki, mənim qorxutduğu adamları, pəhləvanları gəlib çıxınlar. Əcəb öz olımla özümü güdəzə verdim..."

O, qızın torəf çevrildi ki, onu danlaşın, ancaq gördü ki, qızı sapsarı saralıb; elə bu dəmdə qız ayağa durub qışkırdı: "Siz kimsiz?" Patris cavabında dedi: "Ya nəcib şah qızı, ey bizim yegana incimiz! Məgər sən bilmirsən ki, yanındakı kimdir?" Qız dedi: "Xeyr, mən onu tanımırıam. Bu adam kimdir?" Gələnlərin başçısı cavabında dedi: "O, şəhərləri yerlə-yeysən eləyən, pəhləvanlar pəhləvanı, Ömer ibn ən-Nüman şahın oğlu Şərr-Kandır. Alınmaz qalaların, qəsrlerin qənimidir. Xanım, Zat əd-Dəvəhi onun gəlişi xəberini atan Xardub şaha yetirib. Padşah qarının dediyindən bunu yəqin eləyib, sən bu qorxunc aslanı tutmaqdə Rum qoşununa böyük kömək göstərmisən!"

Bu sözləri eşidən qız patrise baxıb dedi: "Adın nədir?" O da cavabında dedi: "Sənin qulun, patrları patrisi Masur ibn Keşerdənin oğlu Masuram". Onda qız sorudu: "Sən nə ixtiyarla icazəsiz yanına girmisən?" Dəstə başçısı cavabında dedi: "Xanım, məni qapıda nə bir əyan, nə də bir qapıcı saxlamadı, əksinə, həmişəki kimi qapıçıların hamisi durub qabağa düşdülər, axı gələn bizlərdən olmayıanda onu qapıda saxlayırlar, gəlib sizdən izin isteyirlər. İndi səhəbətə uzatmaq vaxtı deyil. Padşah bizi gözləyir, biz gərək bunu tutub onun hüzurunu aparaq ki, öldürsün, cüntki islam qoşunlarının gücü bundadır; onu öldürsək, qoşunlar geri qayıdadəq, biz döyüşsüz qalib gələcəyik".

Onun bu sözlərini eşidən qız cavabında borkdən dedi: "Doğrudan da, sən səfəh söz danışırsan, Zat əd-Dəvəhi xanım şəhvə eləyib, yalan danışıb. Bunun həqiqətən kim olduğunu o bilmir! Məsihaya and olsun ki, mənim yanimdakı adam Şərr-Kan deyil, əsir də deyil, bu adam Allah qonağıdır, mənim qonağımdır. Əgər biz onun, doğrudan da, Şərr-Kan olduğunu aydınlaşdırısaq, mən ona tərəfdar olmayacağam. Məni vadar eləməyin ki, qonağımı aldadım, adamların yanında biabır olum. Sən atamın yanına get, əylib onun qabağında yeri öpəndən sonra de ki, Zat əd-Dəvəhi xanım şəhvə eləyib". Masura dedi: "Abriza xanım, mən şahın rəqibini hökmən onun hüzuruna aparmalyam. Boş əlla onun yanına gedə bilmərəm". Qız qəzəbələ ona dedi: "Lənətə gelmiş, get mən deyəni ona xəbər ver, sənə heç nə olmaz!" Masura cavabında dedi: "Mən onu aparmasam gedən deyiləm". Onda Abrizanın qəzəbdən üzünən rongi deydi, qız ona dedi: "Az danış, çərənələmə! Bu adam özüne qürə olmasayı buraya gəlməzdə, o, təkbaşına yüz atlinın öhdəsindən gələr; əgər mən ondan soruştaydım ki: "Sən Ömer ibn ən-Nüman şahın oğlu Şərr-Kansanmı?" O, cavabında deyərdi: "Bəli, mən onun oğluyam!" Ancaq mən qoymaram ki, siz ona hückum eləyəsiz, əgər siz ona hückum eləsəz, o qabağınızdan qaçmayıacaq, özü də hamınızı qıracaq. O mənim yanimdadır, onu qılınc-qalxanı ilə yanımıza götirocəyəm".

Patris Masura qızı dedi: "Mən sənin yox, atanın qəzəbindən qor-xuram. Mən Şərr-Kanı görən kimi pəhləvanlara işarə elərəm, onlar da onu tutarlar, götürüb padşahın hüzuruna apararıq!" Abriza qışkırdı: "Bələ iş olmaz, bu səfəhlikdir, o tekdir, siz isə yüz nəfərsiz... Əgər siz onunla vuruşmaq istəyirsizsə, təkbətək vuruşun, onda sizin han-sinizin, doğrudan da, əigid pəhləvan olduğu padşaha əyan olar..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağlı yarımcı qoşdu.



Ele ki əllinci gecə oldu, Şəhrizad nağlıñ dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şah qızı Abriza patrise dedi: "O tekdir, siz isə yüz nəfərsiz, əgər siz onunla vuruşmaq istəyirsizsə, təkbətək vuruşun, onda sizin hansınızın doğrudan da əigid

pəhləvan olduğu padşaha əyan olar". Masura dedi: "And olsun Məsihaya ki, sən lap düz dedin! Ancaq onunla birinci heç kəs yox, mən özüm vuruşacağam!" Onda Abriza dedi: "Dayan, mən gedim sizin sözünüzü ona deyim, görüm onun fikri nədir. Razi olsa, vuruşun, razi olmasa, onda sizi onun yanına buraxmayaçağam. Mən də, kənizlərim də, monastırda adamlar da ona zəmin duracaqıq".

Qız Şərr-Kanın yanına gəlib əhvalatı ona danışdı, şahzadə gülüm-sədi, başa düşdü ki, qız onun barəsində heç kəsə xəber verməyib, onun buraya gəlmək xəbəri yayılıb, gedib padşaha da çatıb. O, ürəyində yenə özünü məzəmmət eləyib dedi: "Bu necə oldu ki, mən canımı rumlar ölkəsinə atdım!"

Qızın sözlərini eşidən Şərr-Kan dedi: "Onlar təkbətek mənimlə vuruşa bilməzlər. Qoy on-on çıxınlar". Qız dedi: "Bu onlara təhqir olar, tekbətek vuruşun". Şərr-Kan cəld ayaga durdu, qılinc-qalxanını götürüb onların qabağına çıxdı. Patris onu görən kimi üstünə atıldı, Şərr-Kan onun qabağında şir kimi dayandı, qılinci endirib çıynından elə vurdub ki, bağırsaqları yerə töküldü. Bunu görəndə Şərr-Kan qızın gözündə bira min artdı, o başa düşdü ki, oğlana qalib gələn gücü yox, gözəlliyi olub. Qız patrlarə yanaşib dedi: "Yoldaşınızın qanını alın". Ölenin qardaşı qabağa çıxdı, o inadıl yekəpor adam idı, Şərr-Kan aman verməyib qılincini onun da çıynından elə endirdi ki, içalatı yerə töküldü, qız qışqıra-qışqıra dedi: "Ey Məsihanın qulları, yoldaşınızın qanını alın!"

Onlar o vaxtacan bir-bir qabağa çıxdılar ki, Şərr-Kan əlli nəfər patris öldürdü, qız isə dayanıb onlara baxırdı. Allah sağ qalanların ürəyinə qorxu saldı; onlar təkbətek vuruşmağa qorxdular, ürək eləyib Şərr-Kanın qabağına çıxa bilmədilər, odur ki, hamılıqla onun üstünə cumdular, Şərr-Kan da daşdan möhkəm ürəklə onların üstünə cumub dəyirman daşı dən üyündə kimi onları qırıb-çatdı, onlar ağillarını itirdilər, canlarına lərə düşdü. Qız qışqırib öz kənizlərindən soruşdu: "Monastırda daha kim qalıb?" Kənizlər də cavabında dedilər: "Qapıcılarından başqa heç kim qalmayıb". Şah qızı Şərr-Kanın yanına gəlib onu qucaqladı, Şərr-Kan onuna bərabər saraya getdi. Sağ qalan bir neçə patris qışqıb monastırın hücrələrində gizlənmişdilər. Qız onları görçək ayaga qalxdı, Şərr-Kanı tək qoyub getdi, sonra eynində xırda həlqəli dəmir paltar, əlində iti hind qılinci gəlib dedi: "And olsun Məsihaya, mən qonağımın yolunda canımdan da keçərəm, buna görə Rum ölkələrində lap biabır olsam da".

Sonra qız zənn ilə pəhləvanlara baxdı, gördü ki, Şərr-Kan onların seksənini öldürüb, iyirmisi isə qaçıb. Pəhləvanların başına Şərr-Kanın açdığı bu oyunu gören qız ucadan dedi: "Pəhləvanlar senin kimisi ilə fəxr eləyirlər! Sən, Şərr-Kan, Allahın köməyinə layiqsən!" Bunu eşidən Şərr-Kan ayağa qalxb qılincının qanını sildi, bu şeri oxudu:

"Nə qədər düşmənin töküb qanını,
Etmışom aslana, pələngə qida,

Yadla illor boyu vuruşduğumu
Daş da, torpaq da söyleyər hotta.

Neçə cəngaverin qalib cəsədi
Bu geniş düzdə, tozda-torpaqda!"

Şərr-Kan şeri oxuyub qurtarandan sonra qız gülümseyə-gülümseyə ona yanaşdı, əlindən öpdü, əynindəki dəmir paltarı çıxardı; Şərr-Kan ondan soruşdu: "Ay mənim sahibim, sən niye dəmir paltar geyib qılincini siyirmisin?" Qız da cavabında dedi: "Səni bu yaramazlardan qorumaq üçün". Sonra qız qapıcıları çağırıb dedi: "Siz məndən izin almamış padşahın adamlarını niye mənim yanına buraxmısınız?" Qapıcılar cavabında dedilər: "Şahzadə xanım, padşahın göndərdiyi adamlar üçün, xüsusun böyük patris üçün heç vaxt səndən izin istəmirkən". Qız onlara dedi: "Mənə belə golir ki, siz məni biabır elemek, mənim qonağımı öldürmək isteyirsiz".

Qız Şərr-Kana buyurdu ki, onların boynunu vursun, Şərr-Kan da onların boynunu vurdu; belə olanda, qız yerde qalan nökərlərinə dedi ki, sizə bundan da ağır cəza vermək lazımdır.

Sonra qız Şərr-Kandan soruşdu: "İndi her şey sənə əyan oldu, ya yox? Hə, indi əhvalatımı sənə nağıl edərəm. Bil və agah ol ki, mən Rum padşahı Xardubun qızı Abrizayam. O Zat əd-Dəvəhi qarı mənim nənəmdir, atamın anasıdır. Sənin barəndə atama xəber verən də odur. O məni məhv elemek üçün hökmən bir hiylə işlədəcək, özü də ki, sən atamın pəhləvanlarını qırısan, mənim barəmdə də onlara məlum olub ki, müsəlmanların tərəfinə keçmişəm. Nə qədər ki, nənəm Zat əd-Dəvəhi məni yaxalamayıb, görək tez çıxb buradan gedəm. Odur ki, mən sənə kömək elədiyim kimi, sən də gerek mənə kömək eləyəsən; mənim atamla ədəvətim də sənin üstündədir; sözlerimə yaxşı fikir ver: bu işlər tekçə sənin üstündə olub!"

Şərr-Kan qızın sözlerini eşidən kimi elə şad oldu ki, ağlını itirdi, ürəyi açıldı, kefi duruldu, odur ki, dedi: "Allaha and olsun, nə qədər mən sağam, heç kim sənə yaxın gələ bilməz! Ancaq sən atanın, qohumlarının ayrılığına dözə bilərsənmə?" Qız da cavabında dedi: "Bəli, dözərəm".

Hər ikisi and içəndən sonra qız dedi: "Ürəyim sakit oldu, ancaq mənim bir şərtim var". Onda şahzade soruşdu: "O nə şərtidir?" Qız cavabında dedi: "Qoşunu götürüb vətənə qayıtmalısan". Şərr-Kan ucadan dedi: "Xanım, məni atan Ömer ibn ən-Nüman qəsb etdiyi vər-dövleti sənin atanın olindən almaq üçün onunla vuruşmağa göndərib, özü də o vər-dövlətin içində çox faydalı xüsusiyətləri olan üç dənə iri qiymətləri daş var". Qız Şahzadəyə dedi: "Sakit ol, şahzadə, mən əhvalatı sənə danışım, əl-Kustaniyyənin padşahi ilə düşmənçiliyimizin səbəbini sənə bayan eleyim. Bizdə hər il monastır bayramı olur. Onda bütün məmləkətlərdən padşahların, saray əyanlarının, tacirlerin qızları, arvadları gəlib yeddi gün, yeddi gecə burada qalırlar. Mən həmişə onlarla bərabər bayrama gəlirəm. Bir il bütün məmləkətlərdən saray əyanlarının qızları, həmişəki kimi, öz saraylarını qoyub monastır bayrama gəldilər. Əl-Kustaniyyə padşahının gözəl-göyçək qızı Səfiyyə də bayrama gəlməşdi. Onlar monastırda altı gün qaldılar, yeddinci gün hamı çıxıb getdi. Səfiyyə dedi: "Mən əl-Kustaniyyəyə yalnız gəmi ilə gedəcəyəm". Onun üçün gəmi hazırladılar, o öz yaxın adamları ilə gəmiyə mindi, yelkənləri qaldırdılar, gəmi yola düşdü. Birdən bərk külək qalxdı, gəmini başqa səmtə apardı. Talein hökmü ilə həmin yerda Kafur cəzirəsi xaçperostlarının bir gəmisi üzürdü, özü də həmin gəmidə beş yüz nəfər silahlı firəng vardi, onlar xeyli müddətdi dənizdə idilər. Onlar Səfiyyə ilə qızların olduğu gəminin yelkənlərini görən kimi, tez bu gəmiyə tərəf cumurlar. Bir saat keçməmiş qarماq atıb gəmini tuturlar, öz yelkənlərini açıb, qızların gəmisini darta-darta öz cəzirələrinə tərəf gedirlər. Ancaq onlar bir o qədər yol getməmişdilər ki, birdən külein səmti dəyişir, gəmini sahilə tərəf aparır. Külek onların gəmisinin yelkənlərini cırıq-cırıq eleyir, gəmiləri bizim sahile gətirir. Biz də onları öz qənimətimiz bilib tutub qırdıq. Gəmilərdəki bütün var-dövleti, nadir qas-daşları qarət elədik, qızları da ələ keçirdik, Səfiyyə də onların içinde idi. Biz onları tutduq, qızları mənim atama apardılar, özü də bizlərdən heç kim bilmirdi ki, əl-Kustaniyyə padşahı Əfridun şahın qızı əsirlerin arasındadır. Atam onlardan onunu seçdi, demə şah qızı Səfiyyə də bu on nəfərin arasında imiş. Atam o biri qızları

yaxın adamlarına payladı. Sonra atam beş qız ayırdı, şah qızı Səfiyyə də onların arasında idi, həmin qızları sənin atan Ömer ibn ən-Nüman şahı hədiyyə göndərdi, özü də onlarla bərabər bir az mahud, yun paltar, Rum ipayı, ayrı parçalar göndərdi. Sənin atan hədiyyələri qəbul elədi, beş kənizdən təkəx Əfridun şahın qızı Səfiyyəni özüne kəniz götürdü. Bu ilin əvvəlində Səfiyyənin atası mənim atama tutarlı bir məktub yazıb onu hədələyir, söyür və deyirdi: "Siz iki il bundan qabaq mənim gəmimi tutmuşus, bu gəmi bir firəng quldur dəstəsinin əlinə keçmişdi, qızım Səfiyyə altmış kənizdən həmin gəmide idı. Siz bunu mənə bildirmədiz, bir adam göndərmədiz ki, bunu mənə xəbər versin. Mən bu məsoləni açıb deyə bilmirdim, qorxurdum ki, namusuma toxunulduğundan padşahlar xəbər tutarlar, onda mən biabır olaram, cünki qızımın namusuna töcavüz olunub, mən bu iləcən bunu gizledirdim. Mən bəzi tanış quldur firənglərə namə yazıb qızımın hansı padşahın cəzirələrində olduğunu soruştum. Onlar cavablarında yazıblar: "Vallahi, biz onu sənin ölkəndən götürüb aparmamışq, ancaq eşitmışık ki, Xardub şah onu quldurların olindən xilas eləyib". Əfridun şah atama göndərdiyi namədə yazırdı: "Əgər siz mənimlə düşmənçilik eləmək istəmirsizsə, məni biabır eləmək, qızımın namusuna toxunmaq fikriniz yoxdur, bu naməni alan kimi qızımı mənə göndərin! Yox, siz mənim məktubuma fikir verməsəz, sözümüz yəro salsaz, onda mən piş əməllərinizə, yaman işlərinizə görə hökmən sizi cəzalandıracığam".

Naməni atama verdilər, o, naməni açıb oxudu, məsələdən hali olanda qanı qaraldı, Əfridun şahın qızı Səfiyyəni həmin qızların içinde tanımadığına, onu atasına qaytarmadığına görə çox peşman oldu. Atam məottəl qaldı, bilmədi nə eləsin, cünki bu işin üstündən çox vaxt keçdiyindən, o, Ömer ibn ən-Nüman şahı namə yazıb qızı geri qaytarmağı tələb eləyə bilməzdı, özü də bir az bundan əvvəl eşitmışdı ki, Ömer ibn ən-Nüman şahın həmin kənizdən, yəni Əfridun şahın qızından uşaqları olub.

Sox fikirleşəndən sonra başa düşdük ki, bu name böyük bəladır, atam Əfridun şaha namə yazıb ona xəbər verdi ki, həmin gəmideki qızların arasında onun da qızının olduğunu bilməyib, odur ki, and içir, ondan üzr isteyir. Sonra da ona yazırkı ki, onun qızı Ömer ibn ən-Nüman şahı göndərilib, özü də şahın ondan uşaqları olub.

Atamın naməsi əl-Kustaniyyənin padşahı Əfridun şahı çatanda, o, qəzəbindən yerində otura bilmir, nərə çəkir, ağızı köpüklənə-köpüklənə deyir: "Necə olub ki, o, mənim qızımı əsir eləyib, qızım

kəniz kimi əldən-ələ keçib, padşahlar kəbin-talağsız ona sahib olublar! And olsun Məsihaya, and olsun dinimə, mən intiqam almayıncasın, bu rüsvayçılığı üstündən götürməyinəcə ondan el çəkən deyiləm!"

Əfridun şah çox fikirləşəndən sonra hiyəleyə, fitne-fəsada el atdı: atan Ömer ibn ən-Nümanın yanına elçilərini göndərib ki, indi sənin eşitdiklərini ona xəbər versinlər, onun fikri budur ki, atan səni qoşunla bərabər onun yanına göndərsin, necə ki, göndərib də, o da səni qoşunla bərabər əsir eləsin. O ki qaldı onun atana göndərdiyi namədə dediyi üç qiymətli daş məsələsinə, yalandır: Səfiyyə o biri qızlarla bərabər atamın əlinə keçəndə həmin daşlar onun qızı Səfiyyədə idi, atan da onları mənə bağışlayıb, o daşlar indi məndədir. Nə qədər ki, sənin qoşunların firangların, rumların torpaqlarının içərilərinə çox girməyiblər, get onları geri qaytar! Yoxsa onların torpaqlarının içərilərinə çox girsəz, oradan çıxa bilməzsiz, qiymət gününəcən onların elindən qurtara bilməzsiz. Mən bilirom, sen üç gün bundan qabaq əmr elədiyin kimi, qoşunların yerlərindən tərəpənməyiblər, özü də onlar üç gündür səni itiriblər, ne eləyəcəklərini bilmirlər.

Bu sözləri eşidən Şərr-Kan derin fikrə getdi, sonra şah qızı Abrizanın elini öpüb dedi: "Şükür Allaha ki, o, səni yolumun üstüne getirdi, sən də hər şeyi mənə xəbər verdin, adamlarının ölümündən qurtarmağına bails oldun! Ancaq sendən ayrılmاق məmən üçün çox çətindir. Səni burada qoyub getsəm, bilmirəm başına nə iş geləcək". Abriza cavabında dedi: "Get qoşunlarını götür, geri qayıt, əgər gərsən ki, elçilər qoşunun içindədirler, məsələ aydınlaşanın onları həbs elə. Sizin momləketiniz bizim torpaqlara yaxındır, üç günə mən sizə çataram, Bağdada girəndə hamımız bir yerde olarıq".

Şərr-Kan getmək istəyəndə şah qızı ona dedi: "Əhd-peymanımızı yaddan çıxartma". Bunu deyib vidalaşmaq, onu qucaqlamaq, qəm-qüssə atəşini söndürmək üçün ayağa qalxdı. Şah qızı Şərr-Kanla vidalaşdı, onu qucaqladı, hönkür-hönkür ağlayıb bu iki beyti dedi:

"Hicran günüñ göz yaşınu sildim sağ əlimlə,
Solla sinəmə sixdüm o dildarımı bərk-bərk.

Canan dedi ki: "Eyib deyilmə?" Dedim: "Ah yox,
Hicran günüñür, eyib sayılmaz belə etmək!"

Şərr-Kan şah qızı Abriza ilə vidalaşib monastrından çıxdı; atını gətirdilər, o, atını minib-körpüye tərəf sürdü. Körpünü keçib meşəyə girdi, meşədən keçib, çəmənliliklə ötəndən sonra birdən gördü ki, üç

atlı gəlir. O ehtiyat eleyib qılınçını siyirdi, atını yavaş-yavaş sürdü, atlılar ona yaxınlaşanda bir-birinə baxdalar, o da həmin atlılara baxdı, birdən gördü ki, onların biri vəzir Dandandır, yanındakılar da əmirlərdir. Elə ki bu atlılar Şərr-Kanı tanıdlar, atdan düşüb ona salam verdilər. Vəzir bu neço günüñ harda olduğunu ondan soruşdu. Şərr-Kan şah qızı Abriza ilə başına gələn əhvalatı, Allaha dua eləyo-eləyo, əvvəldən-axıracan onlara nağıl elədi.

Sonra Şərr-Kan onlara dedi: "Bu ölkələrdən çıxıb gedək; bizimle gələn elçilər gelişimizi şaha xəbər vermək üçün ayrılib gediblər. Bəlkə də onlar izimizə düşüb, bizi əsir elemək isteyirlər".

Şərr-Kan əmr elədi ki, car çəkib tərəpənmək barədə qoşuna xəbər versinlər. Qoşun tərəpəndi, onlar yol alıb o vaxtacan tez-tələsik getdilər ki, vadidən çıxdılar. Elçilər öz padşahlarının yanına gedib ona xəbər verdilər ki, Şərr-Kan qoşunla gəlib. Şah, Şərr-Kanı da, onun dəstəsini də əsir tutmaq üçün qoşunu silahlandırdı. Bunlar burada qalsınlar, səzə kimdən deyim, Şərr-Kandan, vəzir Dandandan, bir də iki əmirdən. Onların dördü də öz qoşunlarının yanına golib qışqırdılar: "Tərəpənin, tərəpənin!" Qoşun o saat tərəpəndi, onlar düz beş gün heç yerdə-longı-mayıb gecə-gündüz yol getdilər. Bir vadiyə çatanda mesqolikdə düşərgə salıb bir müddət dincəldilər, sonra yənə yola düşüb getdilər; az getdilər, çox getdilər, düz iyirmi beş gün yol getdilər, golib öz torpaqlarına yaxınlaşdırılar. Bu yerlərə çatan kimi daha canları üçün qorxma-yıb rahat oldular, atlardan düşdülər ki, dincəlsinlər. Həmin torpaqların camaati onların qabağına çıxdı, əsgərlərə yemək-içmək, heyvanlara yem getirdilər. İki gün dincələndən sonra qoşun əqli öz torpaqlarına yola düşdü. Şərr-Kan yüz atlı ilə bir gün orada qaldı. Vəzir Dandani o, qoşun əmiri elədi, qoşunlar onunla getdilər. Onlar gedəndən bir gün sonra Şərr-Kan yola çıxmağı qərara alıb ata mindi, onun yüz nəfər atlısı atlara süvar oldu, onlar iki fərsəng¹ yol gedib iki dağın arasında dar dərəyə çatıdlar. Birdən gördülər ki, qabaqda toz erşə qalxdı. Onlar toz çəkilənəcən düz bir saat atlarını saxladılar, toz dağlında gördüler ki, dəmir paltar geymiş yüz atlı golir, özü də onlar qasqabaqlı aslanla oxşayırlar. Atlilar Şərr-Kan və onun adamlarına yaxınlaşış qışqırdılar: "Yuhənnaya və Meryəmə and olsun ki, axtardığımızı tapmışıq! Biz gecə-gündüz atalarımızı çapıb sizdən qabaq golib bura çatmışıq! Atdan düşün silahlarını yero töküñ, özünüz də təslim olun ki, sizi öldürməyib sağ buraxaq!"

¹ Fərsəng – karvanın bir saatda keçdiyi məsafə (4,5 km-dən 6 km-dək).

Bu sözleri eşidəndə Şərr-Kanın gözləri kəlləsinə çıxdı, hirsindən yanaqları qızardı, o ucadan dedi: "Xaçpərəst köpəkləri, siz nə cüret eləyib bizim ölkələro ayaq basmısız, bizim torpaqlara girmisiz? Hələ bu səzə bos deyilmiş, canınız yazığınız gelməyib biza belə sözler de deyirsin! Yoxsa elə bilirlək ki, canınızı bizim elimizdən qurtarın öz torpaqlarınıza qayıdacaqsız?" Şahzadə yüz nəfər atlısına qışqırıb dedi: "Adama biri düşür, vurun bu köpəkləri!" Bunu deyib qılincını siyirdi, onların üstüne cumdu.

Yüz nəfər atlı da onunla bərabər düşmənlərin üstünə cumdu. Firənglər onları daşşıraklı ığidlər kimi qarşılıdlar. Dava başlandı, ığidlər ığidlər hücum elədi, bir vuruşma başlandı ki, gəl görəson, hər yan dəhşət içində idi, heç kəs dinib danışmındı.

Onlar gün qüruba əyilenəcən, qaranlıq gecəyəcən vuruşdular, qılınclar göydə oynadı. Elə ki gecə oldu, onlar bir-birlərindən aralandılar. Şərr-Kan öz yoldaşları ilə görüşdü, gördü ki, yalnız dörd nəfər yaralanıb, ancaq onlar da sağ-salamatdırılar. Şərr-Kan yoldaşlarına dedi: "Vallahi, mən ömrüm boyu qan qurşağı çıxan davalarda olmuşam, məndlərlə cəngə girmişəm, ancaq pəhləvanlarla vuruşanda belə ığidlilik göstərən cəsur məndlərə rast gəlməmişəm!" Onun cavabında kimse dedi: "Padşah sağ olsun, bil və agah ol ki, onların arasında bir firəng pəhləvanı var, özü də həmin pəhləvan onların başçııdır, o çox cəsurdur, ele nizə oynadır ki, daha nə deyim, ancaq Allah haqqı, o bizlərdən qabağına çıxanın heç birinə, nə böyüyə, nə kiçiyə toxunmurdu, elə bil qabağına çıxanı görmürdü, onunla vuruşmurdu. Ancaq Allah haqqı, o istəsəyi hamimizi qırardı".

Şərr-Kan pəhləvanlardan bu sözləri eşidib işin nə yerdə olduğunu biləndə, özünü itirdi, sonra dedi: "Biz sabah səf çəkib onlarla təkbətək vuruşarıq: axı biz də yüz nəfərik, onlar da yüz nəfordırlar. Allaha dua elərik ki, o özü bize kömək olsun". Onlar razılışab yatdılar. Bunlar burada qalsınlar, səzə kimdən deyim, firənglərdən, onlar da öz başçılarının yanına gəldilər, onu dövrəyə alıb dedilər: "Biz bu gün istədiyimiz işi görə bilmədik". Onların başçısı cavabında dedi: "Sabah səf çəkib onlarla təkbətək vuruşarıq". Onlar da razılışab yatdılar.

Hər iki qoşun əhli Allahın səhəri açılananın sayıq oldu. Elə ki səhər açıldı, Şərr-Kan atını mindi, onun yüz nəfər atlısı da atlarına süvar oldu, cəng meydanına gəldilər, gördülər ki, firənglər səf çəkib hazır dayanıblar. Şərr-Kan öz yoldaşlarına dedi: "Düşmənlər öz fikirlərindən el çəkməyiblər. Baxın, dayanıblar, onların qabağına çıxin!". Ancaq

elə bu vaxt onların carçısı qışqır-qışqırı dedi: "Bu gün başqa cür vuruşacaq: qoy sizin bir pəhləvanınız bizim pəhləvanın qabağına çıxsin!" Belə olanda, Şərr-Kanın yoldaşlarından biri atını seflərin arasından sürüb qışqır-qışqırı dedi: "Pəhləvan istəyirəm ki, qabağıma çıxsin! Mənim qabağımı zəif, tənbəl adam çıxməsin!" O, heç sözünü deyib qurtarmamışdı ki, silah-əsləhəli, qıldan paltar geymiş bir firəng ox kimi meydana cumdu, boz at minmiş bi firəngin üzüne hələ tük gəlməmişdi. O, atını sürüb meydandan ortasında dayandı, qılincını, nizəsini işə salıb düşmənlə vuruşmağa başladı. Bir saat keçməmişdi ki, firəng nizə ilə vurub rəqibini atdan saldı, əsir eləyib apardı. Onun adamları buna şad oldular, daha onu meydana çıxmaga qoymayıb başqasını meydana çıxartdılar. Müsəlmanlar da onun qabağına başqa pəhləvan, əsir alınanın qardaşını çıxartdılar; o, firənglə vuruşmağa başladı, onlar bir az bir-birinə hücum elədi, sonra firəng müsəlmanın üstünə cumdu, onu aldatdı, nizənin destəsi ilə vurub atdan saldı, əsir eləyib apardı.

Müsəlmanlar təkbətək vuruşmağa çıxırdılar, firəng də onları əsir alırdı, gün batıb qaranlıq gecə olananın firəng beləcə müsəlman pəhləvanlarını əsir aldı. İyirmi nəfər müsəlman pəhləvanı əsir düşdü. Bunu görən Şərr-Kanın qanı qaraldı, o, yoldaşlarını yığıb dedi: "Bu nə bəd-bəxtlikdir bizi basıb! Sabah mən özüm meydana çıxıb onların başçısını təkbətək vuruşmağa çağıracağam. Görüm o niyə bizim torpağı ayaq basıb? Mən onu bizimlə vuruşmaqdan çəkindirəcəyəm. Əgər razı olmasa, biz onlarla vuruşarıq, əgər barışığa razı olsa barışarıq".

Onlar beləcə səhəri açıdlar. Elə ki səhər açıldı, hər iki tərəfin qoşunu atlara süvar oldular, hər iki qoşun səf çəkib dayandı, Şərr-Kan elə meydana çıxmək isteyirdi ki, birdən gördü firənglərin yandan çoxu atlarından düşüb bir pəhləvanın qabağınca piyada galırlar, onlar gəlib meydandan ortasında dayandılar. Şərr-Kan zənn ilə həmin pəhləvana baxdı, birdən gördü ki, onlara başçılıq eləyen pəhləvanın əynində abı rəngli atlaç çuxa var, özü də elə gözəldir ki, elə bil ondordögəcik Aydır, o, çuxanın üstündən xırda həlqəli dəmir paltar geyib, elindəki qılinc işim-işim işildiyir, qasqa qara at minib, üzündə də tük yoxdur. Həmin pəhləvan atını mahmızlayıb meydandan ortasına sürdü, müsəlmana işara eləyib ərəb dilində dedi: "Ey Ömer ibn ən-Nüman şahın oğlu Şərr-Kan! Ey qalalar alan, səhərləri xarabazaçırı, çıx meydana! Cəng meydanında sonə tay olanın qabağına çıx! Son öz qəbilənin başçısından, mən də öz qəbiləmin, hansımız öz düşməninə qalib gəlsə, möğlub olanın adamları ona təbe olmalıdır".

O sözünü qurtarmamış Şerr-Kan qəzəblə atını ona tərəf söyirtdi, şir kimi onun üstüne atıldı. Fıreng de onu bacarıqlı, mahir pəhləvan kimi qarşılıdı, onlar vuruşmağa başladılar, nizeler işe düşdü, gah biri, gah o biri geri çökilir, yeno hūcum elayıb tutuştular. Onlar ele vuruşdular ki, ele bil iki dağ bir-birile töqquşurdu, iki doniz təlatümə golirdi. Onlar gün batıb gecə olanacan vuruşdular, gecə olan kimi ayrıldılar, hər öz yoldaşlarının yanına getdi. Şerr-Kan yoldaşlarının yanına qayıdıb dedi: "Men ömründə bu atlı kimi pəhləvana rast gəlməmişəm, ancaq men onda ele bir şey görmüşəm ki, onu heç kəsə görəməmişəm; o, rəqibində vurub öldürmək üçün açıq yer görəndə, nizəni çevirib destayı ilə vurur. Onunla bizim işimizin necə qurtaracağımızı bilmirəm, amma men çox istərdim ki, qoşunumuzun içinde onun kimi, yoldaşları kimi pəhləvanları olayıd!"

Şerr-Kan gecəni səhərocon yatdı; ele ki səhər oldu, fırong onuna cəngə çıxdı, meydənin ortasına gelib atdan düşdü, Şerr-Kan da ona yaxınlaşdı, onlar vuruşmağa başladılar, nərə çekib ele vuruşdular ki, hamu boynunu uzadıb baxırdı, beləcə axşaməcan qılıncla, nizə ilə vuruşdular. Ele ki gecə oldu, ayrılib hər öz adamlarının yanına getdi. Rəqibindən nələr çəkdiyini hər öz yoldaşlarına danişmağa başladı. Fırong öz pəhləvanlarına dedi: "Sabah hər şey aydın olar!"

Onlar gecəni yatdılar; səhər hər iki pəhləvan yenə ata minib birinin üstüne cumdu, onlar günortaycan vuruşdular, sonra fırong hiyle işlədi, atını mahmızlayıb, cilovunu çəkdi, at büdrayıb onu yera atdı. Şerr-Kan məsələnin uzanğıından qorxub əyildi ki, düşmənini qılıncla vursun. Ancaq fırong qışqırıb dedi: "Ay Şerr-Kan, pəhləvanlar belə etənəzərlə! Tekə arvada basılanlar belə iş görər!" Pəhləvandan bu sözleri çıxan Şerr-Kan zənn ilə ona baxdı, gördü ki, bu monastırda onu üç dəfə basan şah qızı Abrizadır. Onu tanıdı, qılıncı elindən düşdü, tez atdan endi, əyilib onun qabığında yeri öpəndən sonra soruşdu: "Bu nə işdir görürson?" Abriza cavabında dedi: "İsteyirdim səni meydanda sinayım, görün cəng meydənında, vuruşmaqdə olin varmı! Yannadakılar da menim qızlarımdır, onlarmı hamısı bakıb qızdır. Ancaq qızığın davادa onlar sonin pəhləvanlarına qalib gəldilər. Əgor atım bürdəməseydi, manım gücüm, metanətimi görədin".

Şerr-Kan qızın bu sözlerinə gülüb dedi: "Ey şahı cahan, sükür Allaha ki, o bizi xiəs elayıb bir-birimizə yetirdi!" Sonra şah qızı Abriza öz qızlarına qışqırıb əmr elədi ki, əvvəlcə Şerr-Kanın əsir tutulmuş tırmı pəhləvanını buraxınsınlar, sonra da atdan düşünsünler. Qızlar da onun

buyurduğu kimi əsirleri buraxılsınlar, sonra da əyilib hər ikisinin qabağında yeri öpüder. Şerr-Kan dedi: "Padşahlar sizin kimiləri bəd günə qoruyub saxlayırdılar". Sonra o da öz adamlarına işarə elədi ki, golib şah qızı Abrizaya təzim eləsinlər onlar da atdan düşüb geldilər, əyilib şah qızının qabağında yeri öpüder (onlar işin nə yerdə olduğunu başa düşmüsədilər). Sonra iki yüz atlı hərə öz atına mindi, onlar altı gün, altı gecə yol getdi, golib öz ölkələrinə çatıdlar. Şerr-Kan şah qızı Abrizaya, onun qızlarına əmr elədi ki, əyinlərindəki fırong paltalarını çıxartsınlar".

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcı qoydu.



Ele ki əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Şerr-Kan şah qızı Abrizaya, onun qızlarına əmr elədi ki, əyinlərindəki fırong paltalarını çıxartsınlar, Rum qızlarının libasını geysinlər. Qızlar da o deyən kimi elədilər, sonra Şerr-Kan öz adamlarından bir dəsto Bağdada yolladı ki, gəlməyini, Rum padşahı Xardub şahm qızı Abrizanın da onuna goldiyini atası Ömer ibn ən-Nümana xəbor versinlər ki, atası da adamlarını onların pişvazına göndərsin.

Sonra da gelib çıxdıqları yerdə atdan düşdülər, Şerr-Kan da atdan düşdü, səhərocon yatdılar. Səhər açılında Şerr-Kan yanında qalanlarla bərabər atlara süvar oldular, şah qızı Abriza da, onun adamları da atlara mindilər, onlar şəhərə tərəf getdilər. Birdən vezir Dandan şah qızı Abriza ilə Şerr-Kanın qabağına min atlı ilə gəldi (onlar Ömer ibn ən Nüman şahın əmri ilə gölənlərin pişvazına çıxmışdır).

Pişvaza çıxanlar gelib Şerr-Kanla şah qızı Abrizanın qabağında əyilib yeri öpəndən sonra hər ikisi atə süvar oldu, qoşun ehli də atlara minib sürdürlər, golib şəhərə varid oldular, saraya getdilər, Şerr-Kan atasının yanına girdi, atası onu görən kimi ayağa qalxıb qucaqladı, başına gələn əhvalatı ondan soruşdu.

Şerr-Kan şah qızı Abrizanın dediklərini, sonra da şah qızı ilə olan əhvalatını, bir də Abrizanın öz padşahlığını, atasını atıb buraya gəldiyini atasına nağıl elədi.

Şerr-Kan atasına dedi: "Şah qızı bizimle gəlməyi, bizim ölkədə yaşamağı üstün tutdu; demək əl-Kustaniyyənin padşahı qızı Səfiyyəyə görə bize kelek gəlmək istəyirmiş, çünki Rum padşahı əhvalatı, Səfiyyəni sənə niya bağışladığını ona xəber vermişdi, demə, Rum padşahı bilməyib ki, Səfiyyə əl-Kustaniyyə padşahı Əfridun şahın qızıdır. Əgər o bilseydik ki, Səfiyyə padşahın qızıdır, onu sənə bağışlamazdı, atasına qaytarırı. Ancaq onu da deyim ki, bizi bu bələlardan Abriza qurtardı, özü də mən ondan igid qızı rast gəlməmisiş".

Şerr-Kan, şah qızı ilə olan əhvalatı, qızla güləşməyini də, onunla tekbətək vuruşmağını da əvvəldən-axıracan atasına nağıl elədi. Ömr ibn ən-Nüman oğlu Şerr-Kandan bunu eşidənə Abriza onun gözündə çox ucaldı, qızı görmək istədi, buna görə də əmr elədi qızı onun hüzuruna gətirsinler ki, onu sorğu-suala tutsun. Şerr-Kan qızın yanına gedib dedi: "Padşah seni çağırır!" Qız da itaət elədi. Belə olanda, Şerr-Kan onu götürüb atasının yanına gətirdi, onlar içəri girəndə padşah öz taxtında əyləşmişdi. Onların geldiyini görən şah əmr elədi ki, orada olan şahlığın əyanları bayır çıxınlar. Şahın yanında təkcə xacələr qaldılar, onda bakirə qız Abriza Ömr ibn ən-Nümanın hüzuruna gəldi, əyilib onun qabağında yeri öpdü, ağıllı sözlərlə, şirin dillə əhvalatı ona danişdi. Padşah onun gözəl, aydın danışığına valeh oldu, oğlunu ölüm-dən qurtardığına görə ona razılıq elədi. Sonra qızı buyurdu ki, əyləşsin. Qız əyləşdi, rübəndini qaldırdı. Padşah qızın gözəlliyyini gördən ağlı başından oldu; qızı yanına çağırıldı, onu özünə yaxın elədi, ona və kənizlərinə gözəl bir saray ayırdı, tapşırıdı ki, ona da, qızlara da xərclik versinlər.

Ömr ibn ən-Nüman şah qabaqda deyilən o üç qiymətli daşın məsələsini qızdan soruşdu. Abriza cavabında dedi: "Qibleyi-aləm sağ olsun, onlar məndədir!" Sonra durub öz evinə getdi, boğcalarını açdı, balaca qutunu götürüb içindəki qızıl mücrünü çıxardı, ağızını açıb oradakı üç qiymətli daşı götürdü, öpüb onları padşaha verdi, çıxıb getdi, onun üzeyini de özü ilə apardı.

Şah qızı Abriza gedəndən sonra padşah oğlu Şerr-Kanın dalınca adam göndərib onu hüzuruna çağırıldı. Şerr-Kan gəldi, padşah üç daşın biniri ona verdi, Şerr-Kan o biri iki daşın nə elədiyini soruşdu, şah da cavabında dedi: "Oğlum, daşın binini qardaşın Dau əl-Məkanə, o birini bacın Nüzxət əz-Zamana verdim". Şerr-Kan Dau əl-Məkan adlı qardaşı olduğunu eşidəndə (o təkcə Nüzxət əz-Zamana adlı bacısı olduğunu bilirdi) atasından soruşdu: "Padşah sağ olsun, məgər sənin məndən başqa da oğlun var?" Padşah da cavabında dedi: "Bəli, var,

özü də altı yaşındadır". Sonra da Şerr-Kana dedi ki, qardaşının adı Dau əl-Məkan, bacısının adı Nüzxət əz-Zamandır, həm də onlar ekiz doğublular; bu xəber Şerr-Kana ağır gələsə də, o üreyindəkini bürüzə verməyib atasına dedi: "Allah-tealanın hökmü belə imiş!" Bunu deyib Şerr-Kan daşı yero atdı, üst-başını çırpdı, atası ondan sorusdu: "Bu nə işdir, bu xəbərdən niyə dilkər oldun? Axi mendən sonra şahlığın hökm-darı sən olacaqsan; qoşun əhlini də, dövləti idarə eləyən əmirləri də sənə sadiq olacaqlarına and içdirmişəm".

Şerr-Kan başını aşağı saldı, atası ilə mübahisə ələməyə utandı, sonra daşı ondan alıb ayaga qalxdı; o elə qəzəblənməsi ki, bilmirdi nə eləsin. Bayırda çıxıb düz Abrizanın sarayına gəldi; qız onu gören kimi ayaga qalxdı, göstərdiyi hörmət üçün ona razılıq elədi, sonra ona da, atasına da dua elədi. Qız oturdu, onu da öz yanında oturtdu; şah qızı baxıb gördü ki, o bərk qəzəblidir, odur ki, Şerr-Kan sorğu-suala tutdu. Şerr-Kan da ona nağıl elədi ki, atasının Səfiyyədən iki usağı olub: biri oğlan, biri qız, özü də oğlanın adı Dau əl-Məkan, qızın adını Nüzxət əz-Zaman qoyub. Sonra Şerr-Kan dedi: "Atam daşların ikisini onlara verib, birini də mənə verdi, mən də daşı götürmədim. Qardaşım və bacım olduğunu mən indi bildim; demə onların indi altı yaşı var. Bunu biləndə bərk qəzəbləndim. Bax, qəzəbli olmayıñın səbəbini sənə danişdim, özü də sondən heç bir şey gizlətmədim. İndi isə mən qorxuram ki, atam səni alsın, çünki o sona vurulub, onun bu fikirdə olduğunu mən duydum. İşdir, səni almaq istəsə, onda necə olsun?" Qız da cavabında dedi: "Ya Şerr-Kan, bil və agah ol ki, atan mənə ağlıq əleyə bilməz, razılığım olmasa, o məni ala bilməz, işdir zorla məni almaq istəsə, onda mən özümü öldürərəm. O ki qaldı həmin qiymətli üç daşa, heç ağlıma gəlməzdii ki, onu öz usaqlarına paylayacaq, mən elə bilirdim ki, onları da xəzinəsinə, ləl-cəvahıratın yanına qoyacaq. İndi sondən bir xahişim var: əgər atanın sənənə verdiyi daş yanındadırsa, onu mənə bağışla".

Şerr-Kan itaat əlyib daşı ona verdi. Şah qızı ona dedi: "Mən qorxuram ki, burada olmayıñın sərəqəti atama çatsın, onda o longiməyəcək, məni axtarıb tapmağa çalışacaq. O, Əfridun şahla, onun qızı Səfiyyəyə görə dilbir olub, qoşunlarını bura yeridəcəklər, onda böyük bədbəxtlik olacaq". Onun bu sözlərini eşidən Şerr-Kan dedi: "Ay xanım, əgər sən bizim yanımızda qalmaq istəyirsənə, heç nədən qorxma, lap bütün dünənin quruda, dənizdə olan padşahları yüksəlib öz qoşunları ilə gəsələr də bize bata bilməzlər". Qız da onun cavabında dedi: "Bu lap yaxşı, hörmət eləsəz, mən burada qalacağam, yox əgər incitsəz, çıxıb gedəcəyəm".

Sonra qız kənizlərə buyurdu ki, yemək getirsinlər; onlar süfrə salıb yemək götürdilər. Şərr-Kan bir az yedi, sonra qəm-qüssə içində durub öz evinə getdi.

Şərr-Kan burada qalsın, sizə kimdən deyim, atası Ömrə ibn ən-Nüman'dan. Oğlu Şərr-Kan onun yanından çıxıb gedəndən sonra padşah iki qiymətli daşı götürüb kənizi Səfiyyənin yanına getdi. Kəniz onu görən kimi ayağa qalxdı, padşah oturanacaq onun hüzurunda dayandı. Uşaqları Dau əl-Məkanla Nüzxət əz-Zaman onun yanına geldilər. Padşah onları öpüb həroşinin boynundan bir qiymətli daş asdı. Uşaqlar şad olub onun elini öpdülər, sonra analarının yanına goldilar. Anaları da buna şad oldu, padşaha dua elədi ki, ömrü uzun olsun. Padşah ondan soruşdu: "Niyə indiyəcən mono deməməsən ki, son əl-Kustaniyyo padşahi Əfridin şahın qızısın? Desəyin yanında hörmətin daha da artardı, sənə çoxlu mal-dövlət verardım, yerini uca edərdim". Bunu eşidən Səfiyyə dedi: "Padşah sağ olsun, sən onszə da mono o qədər mal-dövlət vermisən, yerimi elə uca elemisən ki, daha nə deyim, həm də Allah mənə səndən iki uşaq bəxş eləyib biri oğlan, biri qız". Onun sözləri Ömrə ibn ən-Nümanın xoşuna goldı, sonra o çıxıb getdi, Səfiyyə ilə uşaqlarına çox gözəl bir saray ayırdı, onlara qulluq elemək üçün nökər-naib, həkimlər, şəriatçılar, alımlar, münəccimlər, sınıqlar verdi, həm də onlara Səfiyyəyə qulluq eləməyi tapşırıdı. Sonra öz sarayına gedib divanxanadakı taxtına otlesdi, adamların işlərinə baxdı.

Səfiyyə ilə uşaqları burada qalsınlar, sizə kimdən deyim, Ömrə ibn ən-Nüman şahdan. O, şah qızı Abrizanı görən kimi bir könüldən min könülö ona aşiq olmuşdu. Padşah hər axşam qızın yanına təşrif aparır, onunla səhəbət eləyir, söz atır, onu məsolədən hali elemək istəyirdi. Ancaq qız onun bu sözlərinə biganə qalb deyir: "Qibleyi-aləm sağ olsun, mənim indi kişilərə həvəsim yoxdur". Xülasə, qızın ona meyil elemədiyini görən padşah qəm doryasına batdı. Bu dord onu əldən salmışdı, odur ki, vəziri Dandanı hüzuruna çağırıb Xardub şahın qızı Abrizaya bir könüldən min könülö vurulduğunu, qızın isə ona itaət elemədiyini, qızın dərdindən ölüyüünü, ancaq qızın ona məhəl qoymadığını vəzirə danişdi.

Vəzir Dandan padşahın əhvalatından hali olub dedi: "Elə ki gecə oldu, bir misqal ağırlığında tiryek götür, get qızın yanına, onunla bir az şərab iç, səhəbəti, şərab içməyi qurtaranı yaxın tiryek onun axırınca piyaleşinə at, onu məcbur elə ki, şərabı içsin. Qız yatağına çatmamış tiryek öz işini görəcək. Onda sən qızın yanına girib mətbəbinə çatarsan,

mənim fikrimcə belə elemək lazımdır". Padşah onun cavabında dedi: "Bu lap yaxşı məsləhətdir!"

Sonra o öz anbarına gedib bir parça elo xalis tiryek götürdü ki, onu fil iyəsəydi, düz bir il yatardı. Padşah tiryek qoltuq cibinə qoydu, gedəndən bir az keçənənən gözledi, sonra şah qızı Abrizanın sarayına gedib onun otağına girdi; qız onu görüb ayağa qalxdı. Padşah əmr elədi ki, otursun. Qız oturdu, Padşah qızın yanında otlesdiş şorabdən səhəbət açdı. Qız süfrə saldı, şərab gotirdi, piyalı düzdü, şam yandırdı, həm də əmr elədi ki, yemək, şirniyyat, meyvo, lazım olan başqa şeylər getirsinlər. Onlar şorab içməyə başladılar, padşah o vaxtacan şah qızı ilə səhəbət elədi ki, şorab onu məst elədi. Padşah Abrizanın məst olduğunu görüb tiryek qoltuq cibindən çıxardı, barmaqları arasında tutdu, özü üçün şorab süzüb içdi, sonra tiryek həmin piyaloyə atıb üstünə şorab süzdü, şah qızı Abrizaya dedi: "Səninlə dostluğumuzun sağlığını!" Qızın isə tiryekdən xəbəri yox idi. Şah qızı Abriza piyalonu alıb içdi. Bir saat keçməmişdi padşah gördü ki, tiryek öz işini görüb, qızı bihuş eləyib. Padşah qızı yaxınlaşdırıb gördü ki, onun özündən xəbəri yoxdur. Fürsətdən istifadə eləyib isteyinə çatdı. Sonra qızın otağından çıxıb onun kənizlərindən birinin yanına getdi, həmin kənizin adı Mərcanə idi, ona dedi: "Xanımının yanına get, onunla səhəbət ele!"

Kəniz öz xanımının yanına girib onun el-üzünü, ayaqlarını yudu, güləb gotirib Abrizanın üzünə çilədi. Abriza əsneyib aqsırıldı, tiryek parçası ağızından çıxıb yero düdü. Abriza ailən kimi üzünü yudu, ağızını yaxalayıb Mərcanədən soruşdu: "De görüm mənə nə olmuşdu?" Koniz hər şeyi yerli-yerində ona danışdı. Abriza başa düdü ki, Ömrə ibn ən-Nüman şahın hiylosu baş tutub, o, arzusuna çatıb. Buna görə də Abrizanın qanı qaraldı, o, xanənişin olub kənizlərinə dedi: "Mənim yanımı heç kəsi buraxmayın, deyin: "O xəstədir". Görüm Allah-təqəla mono neyləyəcək".

Şah qızı Abrizanın xəstələnməyi xəbəri Ömrə ibn ən-Nüman şahın çatanda, o, əmr elədi ki, qız üçün içki, şokör, məlhəm göndərilsin; şah qızı bir neçə ay xanənişin oldu. Sonra padşah ondan soyudu, daha onun üçün qəm-qüssə çəkmədi, onun yanına getmədi; Abriza isə ondan uşaqa qalmışdı, o, getdikcə ağırlaşırıdı – qarın böyüdüyündən hamile olduğu aqiq-aydın görünürdü, dünyə ona dar olmuşdu. Abriza kənizi Mərcanəyə dedi: "Mənim bu günü düşməyimə heç kim günahkar deyil, günahkar özüməm ki, atamı, anamı, şahlığımı atıb bura gəldim, özümü bələya saldım. Bu dünyadan bezikmişəm, ruhdan düşüşüm; indi daha nə cəsarətim var, nə də gücüm. Əvvəllər mən öz atımı

minəndə onu istədiyim kimi sürdüüm, indi heç ata da minə bilmirəm, əgər mən burada doğsam, kənizlərimin yanında biabır olacağam, saray-dakiların hamısı biləcək ki, padşah mənimlə zina eləyib. İndi mən atamın yanına hansı üzlə qayıdım? Onun üzünə necə baxa bilərəm?” Şair bu barədə yaxşı deyib:

“Necə gülüsün ürəyim doğmalarından ayrı,
Doğma elden-obadan, evden-eşikdən aralı?”

Mərcanə cavabında dedi: “İxtiyar sahibisən, mən də sənin qulluğunda hazırlam!” Onun bu sözünü eşidən Abriza dedi: “Mən elə bu saat gizlice buradan çıxıb ata-anamın yanına qayıtmışım. Ancaq bunu səndən başqa heç kəs bilməməlidir. Atalar düz deyib ki, meyit iy verəndə, onun yanında təkcə yaxın adamları qalırlar, Allah özü bilər mənə nə elə”. Mərcanə da dedi: “Çox yaxşı fikirdir, şah qızı!” Abriza gizlice yiğişməğa başladı, padşah ova, şikara, oğlu da qalaya getdi, Abriza kənizi Mərcanəyə dedi: “Mən elə bu gecə çıxıb getmək istəyirəm, bəxtim belə gətirib, mən neyələyə bilərəm? Hiss eləyirəm ki, vaxtim yaxınlaşır, əgər dörd-beş gün də burada qalsam, doğaram, öz torpağıma qayıda bilmərəm. Görünür alnıma belə yazılıb”. Sonra Abriza bir az fikirləşib dedi: “Mənim üçün bir adam tut, bələdçilik eləsin, yolda biza qulluq eləsin. Məndə daha silah tutmağa güc qalmayıb”. Mərcanə cavabında dedi: “Xanım, Allah haqqı, mən burada əl-Qədban adlı bir qara quldan başqa heç kimi tanımırıam. O, Ömer ibn ən-Nüman şahın qullarındandır, özü də çox cosur adamdır, bizim sarayın darvazasında keşik çəkir, padşah ona tapşırıb ki, biza qulluq eləsin, biz də ona çox hörmət eləmişik. Bax, mən indicə gedib bu barədə onunla danışıram, ona pul boyun olub deyərəm: “Əgər bizim ölkədə qalsan, kimi istəsən sənin üçün alarıq”. O, əvvəllər mənə demişdi ki, yolkəsən olub, əgər sözümüzü yer salmasa, arzumuza çatarıq, öz torpağımıza gedərək”. Şah qızı bunu eşidən dedi: “Get onu bura çağır, mən onunla danışım”. Mərcanə onun yanına gedib dedi: “Ay əl-Qədban, xanımın sənə bir söz deyəcək, ona razi olsan, Allah səni xoşbəxt elə”. Sonra da onun əlindən tutub xanımın yanına getirdi. Əl-Qədban xanımı görən kimi onun əlini öpdü, ancaq bu qara qul Abrizanın üreyinə yatmadı, öz özünə dedi: “Çərəsizəm, başqa əlacım yoxdur!” Sonra da əl-Qədban ürəyinə yatmasına da, üzünü ona tutub dedi: “Ay Qədban, biz bədbəxtə kömək edərsənmi? Əgər sırrımı sənə açsam, onu gizli saxlarsanmı?” Qul Abrizanı görən kimi ona vurulmuşdu, odur ki, təkcə

bunu deyə bildi: “Xanım, nə əmr eləson, qulluğunda hazırlam!” Bunu eşidən Abriza dedi: “Mən istəyirəm ki, sen elə bu saat məni, kənizimizi götürəsən, bizi yük dəvələrinə mindirəsən, şahın atlarından bir cüt götürüb hərəsine bir kise pul, bir az yemek yükleyəsən. Son bizimlə ölkəmizə gedəcəksən, sonrası da budur ki, əgər bizimlə qalsan, kənizlərimin hansını bayənsən onu sənə əre verərəm, işdir, öz vətəninə qayıtmış istəsen, bayəndiyin qızı sənə əre verərəm, götürüb öz torpağına apararsan, hələ üstəlik sənə çoxlu pul da verərəm”.

Bu sözleri eşidən əl-Qədban çox şad olub ucadan dedi: “Xanım, sizinle gedirəm, size öz gücün işığı kimi qulluq eləyəcəyəm, gedib atları yəhərleyim!” O şad-xürrəm gedə-gedə öz-özünə dedi: “İsteyimə çatdım, əgər yolda mənə tabe olmasalar, her ikisini öldürüb pullarına sahib olaram”. Bu sırrı ürəyində gizli saxladı, gedib yüksəlmış iki dəvə, üç dənə də at gətirdi, atların birincisi özü minmişdi. Əl-Qədban atları Abrizanın yanına getirdi, şah qızı atın birincə özü mindi, o birincə Mərcanəni mindirdi. Abriza bərk ağrı çəkdiyindən at üstə güclə otururdu. Əl-Qədban onurlarla bərabər dağların arasında dərələrlə gecə-gündüz yol getdi, onlar gəlib Abrizanın vətəninin bir günlük mənzilinə çatdilar. Elə bu vaxt Abrizanı bərk ağrı tutdu. O gördü ki, daha vaxtdır, əl-Qədbana dedi: “Məni atdan düşürt: azad olmaq vaxtum çatdı!” Sonra Mərcanəyə çığrırdı: “Düş kömək elə doğum, usağı tut!” Mərcanə atdan düşdü, əl-Qədban da atdan düşüb, hər iki atı çıxardı. Şah qızı Abriza atdan düşdü, ağrıdan az qalırkı huşunu itirsin. Əl-Qədban onun yera düşdüğünü görəndə, şeytan onun qılığına girdi, o, şah qızı Abrizanın qabağında qılınçını siyirib dedi: “Xanım, mənə yazığın gəlsin, qoy səninkə yatım!” Onun bu sözlerini eşidən şah qızı qışqırıb dedi: Mən şahları, başçıları yaxın qoymuram, bircə bu qalmışdı ki, qara qullar mənə sahib olsunlar...”

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



Elə ki ölli ikinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmaga başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, şah qızı Abriza əl-Qədbana dedi: “Mən padşahları, başçıları yaxın qoymuram, bircə

bu qalmışdı ki, qara qullar mənə sahib olsunlar". Şah qızı qəzəblənin ucadan dedi: "Lənətə gəlmış, bu no sözdür mənə deyirson! Bir də belə söz desən, vay halına! Mən ölsəm də sən deyənə razı olmaram. Bir az gözlə, uşağı, özümü səliqəyə salım, cifti kosib atım; sonra mənimlə bacarsan, nə istəsən elərsən. Əgor sən indi bir də belə pis söz desən öz əlimlə özümü öldürərəm, canımı bu dünyının əzabından qurtaram". Sonra da bu şeri dedi:

"Qədban, deyirom, yaxamdan ol çok,
Onsuz da məni zəlil edib baxı.

Allah bəd işi haram buyurmuş,
"Şıltaqlıq edən çökər əziyyət!"

Pis gəzlo, – dedim, – yanaşma, Qədban,
Yox məndə zinaya əsla rəğbot.

Əl çəkəməsən adna təklifindən,
Namusuma etmək istəsən qəsd,

Dünyani bura yığar bağırtım,
Bir hay salaram, qopar qiyamət.

Kəssin başımı Yəmon qılınçı,
Tapdanmasın ancaq irzü-isəmət.

Qul yox, sən azad kübar da olsan,
Baş tutmayacaq bu ağ cinayət".

Əl-Qədban bu şeri eşidən kimi elə bərk qəzəbləndi ki, gözlerinə qan doldu, rəngi bozardı, burun pörələri açıldı, dodağı sallandı, o daha da eybəcərləşdi, bu şeri oxudu:

"Məni yalqız buraxma, Abriza!
Gözlərindir Yəmən qılınçı, inan.

Nə mürüvvət, nə rəhm var səndə,
Üzülüb can, yox onda tabü-tavan.

O füsunkar baxış məni qul edib,
Edib eşqin düşüncəmi talan.

Düzü-dünyanı tutsa orduların,
Çekmərəm əl sənin vüsalından".

Abriza əl-Qədbanın sözlerini eşidəndə hönkür-hönkür ağlayıb ucadan dedi: "Vay halına, əl-Qədban! Sən belə cürətlə olmuşsan ki, mənə eşqnamə də oxuyursan! Ay vələdüzzina, ay bic, olmaya sən ələ bilirsən ki, adamların hamisi bərabərdir?" Bu sözləri eşidən alçaq qul daha da hirsəndi, gözləri qızardı, şah qızına yaxın gelib qılınclada onun boynunu vurdı, pulları götürdü, onun da atını götürüb canını qurtarmaq üçün dağlara getdi.

Ölmozdən qabaq Abrizanın Aya bənzər bir oğlu oldu, Mərcanə uşağı götürüb anasının yanına qoydu, uşaq meyitin döşünü əmməyə başladı. Bunu görən Mərcanə fəryad elədi, özünə ol qatib paltarını cirdi, başına kül tökdü, üzünü cırmaq-cırmaq elədi, qışqıra-qışqıra dedi: "Vay xanım! Bu no müsibətdir. Sənin kimi iğid arvad, alçaq bir qulun əlində həlak oldu!"

Mərcanə oturub hönkür-hönkür ağlayırdı, birdən uzaqda toz ərşə qalxdı, sonra toz çəkildi, böyük bir qoşun gördündü. Bu qoşun Abrizanın atası Xardub şahın qoşunu idi. Qoşunun səfərə çıxmasının da səbəbi bu idi ki, Xardub şah qızının konizləri ilə bərabər Bağdada qaçdırı, Ömər ibn ən-Nüman şahın yanında olduğunu eşidir, gelib-gedən səyahılardan qızının sorağını almaq, onun Ömər ibn ən-Nüman şahın yanında olub-olmadığını öyrənmək istəyir. O öz şəhərindən çıxıb, bir gün yol gedəndən sonra uzaqda üç atlı görür, qızını soraqlaşmaq üçün onlara təref sürməyə başlayır (əslində o, uzaqda gələn üç nəfəri: öz qızını, onun konizini və əl-Qədbanın görür). Padşah qoşunu ilə onlara təref gələndə qul öz canı üçün qorxur, tez Abrizanı öldürüb qaçır. Abrizanın atası yaxınlaşanda görür ki, qızını öldürüb, kənizi də oturub onun cənəzəsi üstə ağlayır. Bunu görən Abrizanın atası cold özünü atdan yera atdı, huşunu itirib yixıldı, onunla gelen pəhlevanlar, əmirlər və vezirlər də atdan düşüb tələsik çadırları qurdular, Xardub şah üçün günbəzli girdə çadır qurdular, qullar, şahlığın əyanları çadırın qabağında dayandılar. Mərcanə öz ağasını tanıdı, daha bərk ağladı, padşah ayılanda əhvalatı ondan soruşdu. Mərcanə cavabında dedi: "Sənin qızının bir qara qul öldürdü, o, Ömər ibn ən-Nüman şahın qullarındandır". Sonra da Ömər ibn ən-Nüman şahın onun qızının başına götürdüriyi işi padşaha nəqəl elədi.

Əhvalatı eşidən Xardub şahın gözləri qaralıq götürdü, dünya başına dolandı, o, hönkür-hönkür ağladı, sonra əmr elədi ki, mafə gətirsinlər, qızının cənəzəsini mafəyə qoyub Qeyşoriyyəyə, saraya apardı.

Sonra Xardub şah anası Zəfər-Dəvahının yanında gedib dedi: "Müsəlmanlar gör qızımın başına nə iş götürüb! Ömər ibn ən-Nüman şah

zorla onun üzünü açıb, sonra da bir qara qul, onun qullarından biri qızımı öldürüb! And olsun Məsihaya, biz hökmən qızımın intiqamını ondan almahiyyəq, mən görək bu biabırçılığı öz üstümdən götürəm, yoxsa öz əlimlə özümü öldürərəm".

Bunu deyib Xardub şah hönkür-hönkür ağladı, anası Zat ad-Dəvəhi ona dedi: "Sənin qızını heç kim yox, Mərcano öldürüb. Kəniz üreyində onu istəmirdi. Ancaq qəm çəkmə, biz onun intiqamını alacaqıq. And olsun Məsihaya, mən Ömer ibn ən-Nüman şahın özünü də, uşaqlarını da öldürməsəm, ondan el çəken deyiləm! Onların başına elə oyun açacağam ki, en hiyləgər, an iigid adamlar ehsan deyəcəklər, nağılıclar dünyanın hər tərəfində, hər yerində bu şücaata nağıl qoşacaqlar! Ancaq mən nə buyursam, nə desəm, sən ona əməl eləməlisən, cünki kim bir işi hökmən görmək istədi, həmin işi görəcək". Padşah da cavabında dedi: "And olsun Məsihaya, sənin bir sözünü iki eləməyəcəyəm!" Zat ad-Dəvəhi dedi: "Get mənə bir neçə nəfər gözəgLəmlim, gözəl-göyçək bakirə kəniz gətir, bir də zəmanəmizin on yaxşı hikmət alımlarını çağır. Qoy hikmət alımları kənizlərə mərifət, şeirlə səhbət eləməyi, hikmət elmindən, nəsihətdən bəzi şəyərlər öyrətsinlər. Özü də alımlar müsəlman olmalıdırlar ki, kənizlərə qədim ərəblərin, xəlifələrin tarixi barədə hekayələr, islamın qədim hökmədarları barədə əhvalatlar danışınlar. Biz dörd il müddətinə bu işi görək, yəqin, arzumuzu çatarıq. Səbirli ol, gözlə, axı bir ərəb yaxşı deyib: "Qırx ildən sonra da intiqam alsaq, gec deyil". Biz isə bu qızları öyrətsək, düşməninizin başına istədiyimiz oyunu açarıq, cünki o, ehtiras əsiridir, onun üç yüz altmış altı kənizi var, hələ bundan başqa sənin mərhum qızının yüz kənizi də onlara əlavə olub. Sənin ayırdığın kənizlərim dediklərimi öyrənəndən sonra, mən onları götürüb gedəcəyəm".

Xardub şah anası Zat ad-Dəvəhinin sözlərini eşidəndə çox şad oldu, durub onun alınından öpdü. Müsəlman hikmət alımları tapıb getirmək üçün uzaq ölkələrə səyyah və elçilər göndərdi. Onlar da onun əmrinə itət elayıb uzaq ölkələrə getdilər, şahın istədiyi alımları göttürdilər. Alımlar galib Xardub şahın hüzurunda dayandılar; şah onlara böyük hörmət elədi, faxır libaslar verdi. Məvacib təyin elədi, qızları öyrəndib qurtarandan sonra onlara çoxlu pul verəcəyini vəd elədi. Sənə qızları onların yanına gotirdi..."

Şəhrizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

53-ü gecə



Elə ki əlli üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirler ki, alımlar galib Xardub şahın hüzurunda dayananda şah onlara hörmət elədi, qızları onların yanına gotirdib əmr elədi ki, kənizlərə mərifət, ədəb qaydaları öyrətsinlər.

Xardub şah burada qalsın, səzə kimdən deyim, Ömer ibn ən-Nüman şahdan, o, ovdan, şikardan qayıdan kimi saraya girib şah qızı Abrizanı nə qədər axtardısa, tapa bilmədi, ondan soraq verən olmadı. Padşahın qanı qaraldı. O, ucadan dedi: "Necə olub ki, bu qız saraydan çıxb, heç kimin ondan xəberi olmayıb! Əger mənim padşahlığında işlər belədirse, bu çox pisdir, onun yiyesi yoxdur. Mən darvazaların keşiyini çekməyə adamlar göndərməyinə təzədən ova, şikara getməyəcəyəm!" Padşahı qəm-qüssə bürdü, şah qızı Abrizanın ayrı düşdüyüna görə ürəyi sixıldı.

Elə bu vaxt Şərr-Kan səyahətdən qayıdırıb geldi, atası əhvalatı ona xəbor verdi, bunu da neql elədi ki, özü ovda, şikarda olan vaxt Abriza qaçıbdır. Bunu eşidən Şərr-Kan bərk qəzəbləndi. Bu əhvalatdan sonra padşah hər gün uşaqlarına baş çəkməye, onlara iltifat göstərməyə başladı. Uşaqlarına dərs vermək üçün alımları çağırıdı, onlara məvacib təyin elədi. Şərr-Kan bunu görəndə bərk qəzəbləndi, qardaşına, bacısına paxilliliq tutdu. Qəzəbləndiyi üzündən görünürdü, buna görə də xəstələndi. Günlərin bir günü atası oan dedi: "Bu nədir, oğul, görürəm günü-gündən rəngin saralı, zoifleyirsin?" Şərr-Kan cavabında dedi: "Atacan, hər dəfə sən bacımla qardaşımı əzizləyib onlara iltifat göstərəndə məni paxilliliq tutur; qorxuram paxillığım eləartsin ki, axırdı onların hər ikisini öldürəm, sən də onları öldürməyimə görə məni qətl yetirəsen. Bax, sarımağumın da, xəstələnmeyimin də səbəbi budur. Rica eləyi-rem mənə o biri qalalardan uzaqda bir qala verəsən ki, ömrümün axırınan orada qalıfim. Atalar yaxşı deyiblər: "Sevimli adamdan uzaq olmaq daha yaxşıdır, nə gözün görər, nə ürəyin pərişan olar". Bunu deyib Şərr-Kan başını aşağı saldı.

Ömer ibn ən-Nüman şah Şərr-Kanın bu sözlərini eşidəndə onun zoif düşməyinin səbəbini başa düşdü, onu dilə tutmağa başlayıb dedi:

"Öğlüm, sənin bu sözünə raziyam. Monim torpağında Dəməşqdən böyük qala yoxdur, bu saatdan etibarən onu sənin ixtiyarına verirəm".

Padşah elə o saat mırzoləri çağırtdırbı Şərr-Kanın Suriya Dəməşqinosun hökmər toyin olunması barədə fərman yazıbaşı əmr elədi, onlara yazdırılar. Şərr-Kan üçün todarük gördülər, o, vezir Dandanı da özüyle apardı; atası vezirə buyurdu ki, Şərr-Kanın torpaqlarını idarə etəsin, bütün işləri özü aparsın, daim onun yanında olsun. Sonra atası oğlu ilə vidalaşdı, padşahlığın əmirləri, əyanları da onunla vidalaşdırılar, Şərr-Kan öz qoşunu ilə yola düdü, gəlib Dəməşqə çatdı. Elə ki o, şəhərə çatdı, şəhər camaati təbil, şeypur çılmaga başladılar, küçələri bəzəyib qafilo ilə Şərr-Kanın pişvazına çıxdılar, özü də sağ tərəfdəki torpaqların əyanları sağ tərəfə, sol tərəfdəki torpaqların əyanları sol tərəfə gəldilərlər.

Şərr-Kan burada qalsın, indi sizə kimdən deyim, Ömer ibn ən-Nümandan. Onun oğlu Şərr-Kan gedən kimi alimlər onun yanında gəlib dedilər: "Ey hökmər, sənin əsaqların elmdən hali olublar, mərifət, adəb, nəzakət qaydalarını mükəmməl öyrəniliblər". Bu xəbərdən padşah şad oldu, alimlərə ənəm verdi. O gördü ki, on dörd yaşına çatmış Dau əl-Məkan boy-buxunlu oğlan olub, at minir. Özü də dindar, mömin böyük, kasiblərin, alimlərin, Quran bilicilərinin xəfrini öziz tutur. Bağdad əqli arvadlı-kişili onu ürəkden istəyirlər. Günlərin bir günü Bağdad küçələri ilə bir İraq karvanı peyğəmbər salavatullahın ziyyarətinə gedirdi. Bunu görən Dau əl-Məkan ziyarətə getmək fikrinə düşdü. O, atasının həzuruna gəlib dedi: "Gəlmisəm sondan rüsxət alıb ziyarətə gedim". Atası onu ziyarətə buraxmayıb dedi: "Gözlə, gələn il bir yerda gedərik".

İşin uzandığını duyan Dau əl-Məkan bacısı Nüzxət əz-Zamanın yanına gəldi, gördü ki, o namaz qılır, qız namazı qılıb qurtarandan sonra qardaşı dedi: "Mən Beytül-müqəddəsə ziyarətə getmək, peyğəmbər salavatullahın qəbrini ziyarət etmək üçün ölürem. Atamdan izin istədim, o razi olmadı, indi fikrim budur ki, bir az pul götürüb atama xəber vermədən gizlice ziyarətə gedim". Bunu eşidən qız qardaşına ucadan dedi: "Səni Allaha and verirəm, məni de özünle apar! Qoy mən də peyğəmbər salavatullahın qəbrini ziyarət eleyim!" Dau əl-Məkan da bacısına dedi: "Qaranchı düşən kimi bayra çıx, ancaq bunu heç kəsə demə!"

Gecəyarısı Nüzxət əz-Zaman ayağa durub bir az pul götürdü, kişi paltarı geyindi (o Dau əl-Məkanla bir yaşda idi), bayra çıxdı, düz sarayıñ darvazası ağızına gəldi, darvazaya çatanda gördü ki, qardaşı

dəvələri yükleyib onu gözləyir. Dau əl-Məkan dəvəyə mindi, bacısını da bir dəvəyə mindirdi, onlar elə gecə yola düşdülər, karvana qarışır o vaxtacan getdilər ki, bir vaxt gördüler İraq karvanının ortasındadırlar. Karvanla bərabər az getdilər, çox getdilər, Allahın əmri ilə ziyaret şəhəri Mekkəyə çatdırılar. Ərəfat¹ dağında dayandılar. Meqatda ehram bağlayıb, peyğəmbər salavatullahın qəbrini ziyarət etməyə getdilər, ziyyarət elədlər da.

Sonra onlar zəvvvarlarla öz ölkələrinə qayıtməq istədilər, Dau əl-Məkan bacısına dedi: "Bacı can, Qüdsə gedib İbrahim Xəlilullahı da ziyarət etmək istəyirəm, Allah ona rəhmət eləsin!. Qız da cavabında dedi: "Mən də getmək istəyirəm". Onlar beləcə razılaşdırılar.

Dau əl-Məkan bayra çıxdı, qüdslülerin karvanında özüne və bacısına iki dəvə kirəldi, nə lazımsa dəvələrə yükleyib karvanla yola düşdülər. Elə həmin gecə bacısını titrətmə-qızdırma tutdu. Qız xəstələndi, ancaq tez də sağaldı; bu dəfə oğlan xəstələndi. Nüzxət əz-Zaman qardaşına qulluq eleyirdi. Onlar gecə-gündüz yol gedib Qüdsə çatdırılar, Dau əl-Məkanın hali getdikcə pisləşirdi, o zəifləmişdi. Onlar bir karvansaraya düşdülər, özlərinə otaq tutdular, Dau əl-Məkanın hali lap xarablaşmışdı, oğlan heç özünü bilmirdi. Bacısı Nüzxət əz-Zaman qardaşının halının xarablaşdığını görüb ucadan dedi: "Allahdan başqa heç kəsədə qüdrət və qüvvət yoxdur. Görünür Allahın hökmü belə imiş!"

Oğlan yaxşı olmurdu, qız da həmin yerde qardaşının yanında qalıb ona qulluq eleyirdi, olan-qalan pullarını xərcleyirdi. Qızın pulları qurtardı, o elə kasibləşdi ki, bir dirhamı da qalmadı. Belə olanda, o, karvansarənin ayaqqı oğlanına bəzi parçalar verib bazara göndərdi, oğlan aparıb onları satdı, qız bu pulları da qardaşına xərcledi. Sonra yeno bəzi şeylər satdı. Qız o vaxtacan şeylərini satdı ki, altlarında bir ciriq həsir də qalımadı. Belə olanda, qız ağlayıb ucadan dedi: "Hökəm Allahındır".

Bir gün qardaşı qız'a dedi: "Bacıcan, deyəsen saqlıram, mənə bir az qovurma ver yeyim". Qız cavabında dedi: "Qardaşım, Allaha and olsun, məndə o cüret yoxdur ki, gedim dilənmə. Sabah bir əyanın evinə gedib qulluquluq etməyə başlaram, yemək pulu qazanaram. Sonra qız bir az fikirleşib dedi: "Səni bu halda qoyub getmək mənim üçün asan deyil, ancaq başqa çarəm yoxdur". Qardaşı ucadan dedi: "Sən o cah-calaldan sonra belə alçala biləcəksənmi? Allahdan başqa heç kəsədə qüdrət və qüvvət yoxdur!" Dau əl-Məkan ağladı, bacısı da ona qoşulub

¹ Ərəfat dağı – Məkkənin şərqində dağ və vadidir. Adətən gərəb zəvvvarlar burada dayanıb ucadan dua eleyir, Quran oxuyurlar.

ağlaya-aglaya dedi: "Qardaşım, biz qoribik, düz bir ildir burada yaşayınq, heç kim qapımızı açmayıb. Olmaya acımdan olmoliyik? Mən belə fikirleşirəm: gedib qulluquluq elərəm, yemək alıb götürürəm, elə ki sən sağaldın, vətənə qayıdırıq".

Qız bir az ağladı, qardaşı da uzañan yerde ağladı, sonra Nüzxət əz-Zaman ayaq aqalxıb dəvəçi örtüyünün parçasını başına saldı (bu örtük dəvəçinin yadından çıxıb onlarda qalmışdı), qucaqlayıb qardaşının alnından öpdü, ağlaya-aglaya bayırı çıxdı, özü də haraya gedəcəyini bilmirdi. Qız gəzib-dolaşdı; qardaşı evdə onu gözloyirdi, axşama az qalırdı, ancaq Nüzxət əz-Zaman golib çıxmırıldı. Qardaşı yataqda uzanıb sohərəcon onu gözledi, bacısı yeno də golib çıxmadı, o beləcə iki gün gözledi, qanı qaraldı, ürəyi çox narahat oldu, hom də o, acımdan öldürdü. Birtəher otaqdan çıxdı, karvansaradakı ayaqqı oğlanı soslayıb dedi: "Məni bazara apar". Oğlan da onu apart basarda qoydu. Qüdsün camaati onun başına yiğışdı, adamlar oğlanı bu halda görüb ağlamaga başladılar. Oğlan işaro elədi ki, ona yeməyo bir şey versinlər, bazaradakı tacirlərin birindən pul aldılar, ona yemək gotirdilər. Sonra onu qaldirıb dükanların birinin yanında həsir üstə uzatdılaraq, baş torosına su dolu səhəng qoydular.

Ela ki gecə oldu, oğlanın dordina qala-qala horo öz evinə getdi. Gecəyarısı Dau əl-Məkan bacısını yada saldı, dördi artı, boğazından nə çörək keçdi, nə də su. O, huşunu itirdi. Sohor bazar adamları tacirlərdən dirham-dirham pul yüksəldi, bir dəvəçiyyə verib dedilər: "Bu adamı yix dəvənin üstə, apar Dəməşqa, ver xostaxanaya, bəlkə sağaldı". Dəvəçi onların cavabında dedi: "Baş üstə!" Sonra öz-özüne dedi: "Bu ki can verir, mən onu necə aparacağam?" Dəvəçi oğlanı bir yere aparıp gecəyarıçın orada gizləndi, sonra da onu bir hamam ocaq-xanasının yanındakı təzək qalığının üstə atıb öz yoluñu düzəldi.

Sohor açılında, hamamin ocaqqıcı işe başlamaq istəyəndə arxası üstə yuxarılmış Dau əl-Məkanı görüb fikirlesdi: "Ölüñü niya bura tul-layıblar?" Ayağı ilə oğlanı vuran kimi Dau əl-Məkan tərpəndi. Onda ocaqqıcı ucadan dedi: "Tiryak atıb harda göldi uzanırlar!" Ocaqqıcı diqqətlə oğlana baxıb gördü ki, bu gözəl oğlanın hələ biş yeri tərləmeyib, onun qarib və xəstə olduğunu başa düşüb ucadan dedi: "Allahdan başqa heç kəsde qüdrət və qüvvət yoxdur! Mən bu yazığı incitdim, peyğəmber Saravatullah isə buyurub ki, qariba, xüsüsən xəstə qoriba hörmət eləmek lazımdır". O, oğlanı götürüb evinə apardı, arvadına tapşırıdı ki, ona qulluq eləsin, altına xəlçə salısm, arvadı da yərə xəlçə saldı, onun başının altına balıq qoydu, sonra su götürüb üzünü, əllərini, ayaqlarını yudu. Ocaqqıcı bazara gedib güləb, şəker aldı, Dau əl-Məkanın üzünə

güləb çilədi, ona şorbat verdi, sonra təzə köynök çıxarıb oğlana geyindirdi. Oğlan cana goldı, sağalacağını duydı, balışa dirsəklənib yani üstə oturdu, ocaqqıcı bunu göründə şad olub ucadan dedi: "Şükür Allaha, oğlan özüñə goldı. İlahi, səndən birçə tömənnəm var, elə eləcəginən ki, bu oğlan monim olimlo sağalsın..."

Şohrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki olli dördüncü gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eləyirlər ki, ocaqqıcı ucadan dedi: "İlahi, səndən birçə tömənnəm var, elə eləcəginən ki, bu oğlan monim olimlo sağalsın!"

Ocaqqıcı oğlana üç gün qulluq elədi, o vaxtacan ona şorbat, ağaçqayın şirosi, güləb içirdi, onunla mehribən, müləyim dolandı ki, oğlan lap cana goldı. Dau əl-Məkan özüñə golib gözlorını açdı, ocaqqıcı onun yanına girdi, gördü ki, oğlan oturub, özü də gümrahdır, onda oğlandan soruşdu: "Oğlum, indi necəsən?" Dau əl-Məkan cavabında dedi: "Allaha şükür, indi Allahın köməyi ilə yaxşıyam!" Ocaqqıcı Allahı dua eləyib bazara getdi, oğlan üçün on dəna cüço aldı, evo götürdi, arvadına verib dedi: "Hər gün ona iki cüço bisir, birini sohər, birini axşam yedir". Ocaqqıcının arvadı ayaq aqalxıb cüconın birini elə o saat kəsdi, bisirib oğlana apardı, otını ona yedirdi, suyunu da içirdi. Oğlan yeyib qurtaranandan sonra arvad isti su götürdi, Dau əl-Məkan əllərini yudu, uzanıb balışa dirsəkləndi, arvad örtüyünü onun üstüñə saldı, oğlan gün batanacan yatdı. Ocaqqıcının arvadı o biri cüconı bisirib oğlana apardı, bişmiş cüconı parçalayıb ona dedi: "Oğlum, yeginon!" Oğlan ele cüconı yeyirdi ki, birdən arvadın eri içəri girdi, arvadının oğlana xörək yedirdiyini gördə, onun baş tərəfində oturub soruşdu: "Oğlum, indi necəsən?" Dau əl-Məkan da cavabında dedi: "Allaha şükür ki, sağalıdım, mənə elədiyin bu yaxlılığı görə Allah senə əvəzini versin". Ocaqqıcı çox şad oldu, sonra gedib bənövşə suyu, güləb götürüb oğlana içirdi. Bu ocaqqıcı hamamda bəş dirhəmə isleyirdi. O, oğlana gündə bir dirhamlik şəkər, güləb, bənövşə suyu, ağaçqayın şirosi, bir dirhamlik də cüco alırdı; bu minval ilə ocaqqıcı düz bir ay oğlana qulluq elədi, oğlan tamam sağaldı, xəstəlikdən onda əsər-əlamət belə qalmadı.

Ocaqçı ile arvadı Dau el-Mekannı sağaldığını görüp çok şad oldular, kişi oglana dedi: "Oğlum, mənimlə hamama gedərsənmi?" Oğlan da cavabında dedi: "Bəli, gedərəm!" Ocaqçı bazara gedib eşşək kiroladı, evə gətirib Dau el-Mekanı eşşəyə mindirdi. Hamama çatanacaq olanın qolundan tutdu ki, o, eşşəyin üstündən yıxılmışın. Hamamın yanında oglan yerə düşürüb ayləşdirdi, sonra eşşəyi aparıp ocaqxananın yanında bağladı, yenə bazara gedib şanagüllə yarpaqları, paxla unu¹ aldı, gəlib Dau el-Mekana dedi: "Ağa, sən allah, gir hamama, səni yuyundurum".

Onlar hamama girdilər, ocaqçı Dau el-Mekana kise çekməyə başladı. Sonra şanagüllə yarpaqları, paxla unu ile onun bədənini yudu. İçeri giron cumadar ocaqçının oglanı yuyundurduğunu görüp dedi: "Hamamı sahibinə zoror vurursan ha!²" Ocaqçı cavabında dedi: "And olsun Allaha, sahib özü biza mərhəmot elayıb izin verib!" Cumadar Dau el-Mekanın başını qırxdı, oğlanla ocaqçı çımbıq geyindilər, evə gəldilər. Evdə ocaqçı oglana öz paltalarından nazik bir köynök geyindirdi, başına qəşəng çalma qoydu, belinə nazik komər bağladı, boynuna yaylıq doladı.

Ocaqçının arvadı onun üçün iki cüca kəsib bışirdı. Dau el-Mekan gəlib öz yatağı üstə oturdu, ocaqçı ayağa durdu, söyüd şirəsinə şəker qatıb ona içirdi. Sonra süfre saldılar, ocaqçı cüceləri parçalayıb Dau el-Mekana yedirdi, cüca suyu içirdi, oğlan doyunca yeyib-içdi, əllerini yudu, sağaldığına görə Allah-tealaaya dua elayıb ocaqçıya dedi: "Allah-teala məni sənin əlinle ölümdən qurtardı". Ocaqçı cavabında dedi: "Bu sözler bir yana qalsın, de görüm sən hardan gəlib, hara gedəsən? Üzden necib adama oxşayırsan". Dau el-Mekan da dedi: "Əvvələcə sən de görüm məni hardan tapdın, onda mən öz əhvalatımı sənə nağılı elərəm". Ocaqçı dedi: "Bir gün sahər tezdən işə gedirdim. Sən hamama girən yerdə təzək tayasının üstündə gördüm. Ancaq bilmirəm ki, sən ora kim gətirib atıb. Sən götürüb öz evimə gətirdim. Bax, əhvalat belə olub". Dau el-Mekan ucadan dedi: "Çürümüş sümük-lərə şəfa verən Allahə şükür olsun!" Qardaşım, sən layaqətli adamə hörmət eləmişən. Əvəzini də alacaqsan. Mən indi hansı şəhərdəyəm?" Ocaqçı cavabında dedi: "Sən indi Qüdsdesən". Onda Dau el-Mekan qırbatda olduğunu anladı. Ayri düşmüş bacısını yada salib ağladı. O, başına gelən əhvalatı ocaqçıya nəqəl elayıb bu şerî oxudu:

¹Paxla unu sabun yemə işlədirildi.

²Bu o deməkdir ki, ocaqçı cumadara pul verməyib, Dau el-Mekanı özü yuyundurur.

"Elə qərq olmuş könül eşqin ucundan dərd-qəmə,
Sənki məhsədir, sarıbdır qolbimi yüz vahimə.

Rəhm edin, siz ey gedənlər, cünki sizdən sonra da
Rəhməndən mohrəm olanlar çox qalıbdır dördimə.

Barı mohrəm etməyin məhrəm baxışlardan məni,
Qəlb üçün mohrəm baxış dönmüş həmişə məlhəmə.

Səbra dəvət cılodikcə, "Sus!" – deyir qolbim məno,
Səbra yox tabim, bunu məndən tomonna cılyom!"

Sonra o hönkür-hönkür ağladı, bunu görən ocaqçı dedi: "Ağlama, ölümdən qurtardığına görə, sağaldığına görə Allaha dua elə!" Dau el-Mekan ondan soruşdu: "Buradan Dəməşqə neçə günlük yoldur?" Ocaqçı cavabında dedi: "Altı günlük". Dau el-Məkən yalvara-yalvara dedi: "Bəlkə məni ora göndərəsan?" Onda ocaqçı ucadan dedi: "Ağa, sən cavansan, özü de qəribən, mən səni tək necə buraxa bilerəm? Əgər sən Dəməşqə getmək istəyirsənə, mən sənini gedə bilerəm. Bir də əgər arvadım mənə qulaq asıb sözündən çıxmasa, mən lap sənini orada qallam, səndən ayrılmak mənə ağır gəlir".

Sonra ocaqçı arvadına dedi: "Mənimlə Suriya Dəməşqinə getmək istəyirsən, yoxsa burada qalmaq istəyirsin? Onu da bil ki, mən ağa ilə Suriya Dəməşqinə gedib orada qalacağam, daha buraya qayıtmayaçağam. O, hökmən Dəməşqə getmək istəyir, mən ise Allah haqqı ona elə alısmışam ki, ayrıla bilmirəm, həm də qorxuram yolkosənlərdən ona xətor dəysin". Arvadı cavabında dedi: "Mən də sizinlə gedirəm".

Onda ocaqçı ucadan dedi: "Allaha şükür, arvad razı oldu, iş düzəldi!" Sonra da o, ayağa qalxdı, özünün də, arvadının da şeylərini satıb..."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki əlli beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, ocaqçı da, arvadı da Dau el-Mekanla Dəməşqə getməye razı oldular, sonra ocaqçı özünün də, arvadının da şeylərini satıb bir dəvə aldı, bir eşşək kiroledi,

Dau ol-Məkanı eşşoyə mindirib yola düzəldilər, onlar altı gün, altı gecə yol gedib axşamçağı Dəməşqə çatdırılar. Ocaqqı gedib yemok-içmək aldı, oturub şam elədilər. Bu minval ilə onlar beş gün homin şəhərdə qaldılar, qəfətən ocaqqının arvadı naxoşlaşışib ömrünü Allaha bağışladı, ocaqqının arvadının ölməyi Dau ol-Məkanın qanını qaraltdı. Axi naxoş olanda arvad ona qulluq eləmişdi, oğlan da ona alışmışdı.

Arvadı öləndən sonra ocaqqı onun dördündən qəm döryasına batdı, Dau ol-Məkan onun dörd çəkdiyini görüb dedi: "Üroyino toxraqlıq ver, əvvəl-axır hamimiz ora gedəcəyik". Ocaqqı üzünü ona çevirib dedi: "Allah səni xoşbəxt eləsin, oğlum! Allah-toala rəhməlidir, dördimizə əlac elər, bizi qəm-qüssədən qurtarar! Oğlum, bəlkə çıxıb Dəməşqi bir az gəzək, ürəyimiz açılsın". Dau ol-Məkan cavabında dedi: "No olar, gedək gəzək". Ocaqqı ayağa qalxdı. Dau ol-Məkanın əlindən tutdu; onla kükçəyə çıxdılar, galib Dəməşq valisinin tövlələrinə çatdırılar, gör-dülər ki, burada sandıq, xolçə, parça məllər yüksəlnmiş dəvələr, yohor-lənmiş atlar, baktri dəvələri, qara qullar, ağ qullar dayanıblar, özü do camaat bunları dörd dövrəyə alıb. Adamlar vurmuxur, bir-birini itəloyırlar. Dau ol-Məkan ucadan dedi: "Bir bax ha! Bu qullar, bu dəvələr, bu parça məllər kimindir?" Sonra o, karvan nökərlərinin birindən soruşdu: "Bu hədiyyələri kimə aparırlar?" Soruşduğu adam da cavabında dedi: "Bunlar Dəməşq əmirinin hədiyyələridir, Suriya bac-hərəci ilə barəbər Ömrə ibn ən-Nüman şahə göndərdir". Bunu eşidən Dau ol-Məkanın gözleri yaşırdı. O, bu şeri oxudu:

"Ey gözümən konar olan dostlar,
Tütünüz siz mənim sinəmdə qorar,

Sizdən ayrı gözümədə puçdur həyat,
Həmdəmimdər xünaba¹, qüssə, qubar.

Qismət olsa, gözüm görorsə sizi,
Eylərəm sərgüzəştimi izhar".

Şeri oxuyub qurtaran kimi ağladı, bunu görən ocaqqı ona dedi: "Oğlum, təzəcə saqlamışan, ürəyinə toxraqlıq ver ağlama; qorxuram təzədən xəstələnəsan".

Ocaqqı elə hey onu dila tutur, onunla zarafat eləyirdi; Dau ol-Məkan isə qurbətdə oluduğuna, bacısından, öz şahlığından ayrı

¹ Xünaba – qanlı göz yaşı

düşdüyüno ah çəkib kədərənər, göz yaşı axıdındı. Sonra o belə bir şeir oxudu:

"Bil qodrını ömrün, – çıxacaq bir gün olindon,
Ömr adlı o qosırın uçaqadır tomolindon.

Xoşbəxtliyin ancaq adı vardır bu cahanda,
Son mənzili yoxluqdur həyatın, əzolindən.

Əslində həyat insan üçün bir duracaqdır,
Axşamlayıb orada, yola düşməkdən erkon".

Dau ol-Məkan qurbətdə olduğuna ağlayıb inildəməyə başladı, ocaqqı da arvadının ölümüno ağladı. Ancaq o, səhər açılacaq cəhətənək Dau ol-Məkan dilə tutdu ki, ağlamasın. Elə ki səhər açıldı, ocaqqı ondan soruşdu: "Deyəsən, voton yadına düşüb?" Dau ol-Məkan cavabında dedi: "Bəli, dəha mən burada qala bilmərom. Soni Allahə tapşırıram. Mən bu adamlarla yavaş-yavaş gedib öz torpağımıza çatacağam". Ocaqqı ucadan dedi: "Mon do soninlə gedirəm! Mon səndon ayrıla bilmərom! Mon yaxşılıq eləmisiom, gorok onu axıra çatdırıram, axıracan sono qulluq eləyəm". Ocaqqının bu sözələrini eşidən Dau ol-Məkan ucadan dedi: "Allah səndon razi olsun, Allah səni xoşbəxt eləsin!" Özü do çox şad oldu ki, ocaqqı onunla gedir. Sonra ocaqqı o saat aparıb dəvəsini satdı, ovozında eşşək aldı. Yol üçün azuqə tədarük eləyib Dau ol-Məkanə dedi: "Bu eşşeyi minərsən, yorulanda düşüb piyada gedərsən". Dau ol-Məkan ucadan dedi: "Allah səndon razi olsun, monə do kömək eləsin ki, sonin bu yaxşılığımın evezimini çıxım!". Son mənə o qədər yaxşılıq eləmisiom ki, onu qardaş qardaşə eləməz". Sonra ocaqqı gecəyəcən gözəldi, elə ki gecə oldu, qaranlıq düşdü, onlar azuqələrini, şeylərini eşşoyə yükləyib yola düşdülər.

Dau ol-Məkanla ocaqqı burada qalsınlar, size kimdən deyim, Dau ol-Məkanın bacısı Nüzxət əz-Zamandan. O, qardaşı Dau ol-Məkanı qoyub Qüdsdə yaşadıqları karvansaradan çıxdı, izara bürünüb bir kəsə qulluqçuluq eləmək, qardaşına qovurma alıb getirmək üçün getdi. Qohum-qardaşı, vətəni qızın yadına düşdü, o Allah-toalaya dua eləməyə başlandı ki, onları daha imtahana çəkməsin, sonra da bu şeri dedi:

"Don geydi cahan tünd geconin pərdələrindən,
Zülmət yenə eşq əhlini tərpəti yerindən.

Birdən heçə döndərdi məni sanki məhəbbət,
Etdikdə fərəqin bu könlü mülküñü məskən.

Sarsıldı mehəbbət, canımı üzdü məşəqqöt,
Faş oldu bu sırrım gözümün qatrorlordinən.

Etsin deyo voslin bu yaman dərdimə çarə,
Könlüm kömək istor cahanın hiylolordinən.

Qəlbimdə alovlanmış olan odlu bir eşqin
Cismim alısbış yanmadadır şololordinən.

Sussun yağı, sussun! Bu kifayet eləməzmi –
Hər cövrünə çərxı-fəloyin tablaşıram mon.

And içmişəm öz eşqime: şad olmaram heç vaxt,
And içdimi aşiq – o təmiz anda inan sən.

Get, get, gecə, dünyani gedib cyle xəbərdar, –
Bilsin, gözümüz sübhə qədər yummamışam mon”.

Sonra da Dau əl-Məkanın bacısı Nüzxət əz-Zaman ağlaya-ağlaya, sağına-soluna baxa-baxa baş alıb getdi; birdən gördü ki, səhra tərəfdən bir qoca galır, yanında da beş nəfər bədəvi ərəb var. Həmin qoca boylanıb Nüzxət əz-Zamana baxdı gördü ki, qız çox gözəldir, ancaq başına saldığı izar cırıqdır, qoca onun gözəlliyinə mat qalıb öz-özüne dedi: “Bu qız doğrudan da, elə gözəldir ki, görənin ağılı başından olur, ancaq o, çirk içinde yaşayır! Bu qız isteyir buralı olsun, isteyir qərib olsun, o hökmən mənim olacaq!”

Qoca qızın dalınca düşdü, yavaş-yavaş gedib bir dar dalanda onunla üzbeüz gəldi. Qoca qızı səslədi, başına nə iş göldiyini öyrənməkdən ötrü ondan soruşdu: “Qızım, de görüm, sən azad adamsan, yoxsa kənzisən?” Qocanın bu sözlerini eşidən qız ona tərs-tərs baxıb dedi: “Sən öz canın, mənim dərdimin üstüne dərd qoyma!” Qoca mehribanlıqla dedi: “Mənim altı qızım olub, onların beşi vəfat eləyib, təkcə ən kiçik qızım sağ qalıb. Mən ona görə sənə yaxınlaşdım ki, soruşum görüm buralısan, yoxsa qəribəsan? Mən isteyirəm qızımı sənə təşşirəm ki, onu aylındırəsən, bacılarının dərdi yadından çıxınsın. Əger sənin heç kimin yoxsa, onda sən də mənim qızım olarsan”.

Qocanın bu sözlerini eşidən Nüzxət əz-Zaman özlüyündə fikirlesdi: “Bəlkə bu qocanın yanında qorxudan-hürküdən uzaq oldum”. Qız utandığından başını aşağı salıb dedi: “Ay əmi, mən ərəb qızıyam, qəribəm, mənim bir xəstə qardaşım da var. Mən sənin qızına bu şortla

qulluq eləyərəm ki, gündüzlər onun yanında qalaram, axşamlar da qardaşımın yanında. Əgər bu şortə razısanşa, sənin evinə gedərəm, cünki qəribəm; öz xalqımın arasında mən hörmətli-izzətli idim, indi isə gör nə güne düşmüşəm. Biz qardaşımla əl-Hicaz ölkəsindən gəlmışık, qorxuram ki, soninle getsəm qardaşım bilməsin mən hardayam”.

Qızın bu sözlerini eşidən bədəvi öz-özüne dedi: “Vallahi, axtardığımı tapmışam”. Sonra qızı dedi: “Mənim sondən artıq adamım yoxdur, istidiyim budur ki, gündüzlər qızıma qulluq eləyəsən, gecələr də öz isindir, gedib qardaşının yanında qalarsan. İstəsən onu da gedib biziə getirərəm.” Bədəvi elə hey qızı toxraqlıq verirdi. Qızla xoxtacan xoş danışdı ki, axırdı qızın könlünü aldı, qız onun yanında qulluqçuluq eləməye razi oldu. Qoca qabağa düşdü, qız da onun dalınca getdi. Yolda qoca öz adamlarına göz elədi, onlar tez gedib dəvələrə azuqə, su yükləyib hazır dayandılar. Qoca qızla bərabər gələn kimi onlar dəvələri sürüb getdilər.

Bu bədəvi vələddüzzina, yolkəsən, dost-aşasını satan, qəddar və hiyləgər quldurun biri idi, onun nə oğlu, nə də qızı vardi; o, yolla gedirdi, Allahın izni ilə bu yaziq qızı rast gəldi. Bədəvi yolboyu, Qüdsden çıxıb yoldaşlarıyla görüşənəcən qızı səhbətə tutdu. Gəlib yoldaşlarına çatanda bədəvi gördü ki, onlar dəvələri yüksəlyib hazır dayanıblar. Belə olanda, bədəvi dəvəyə mindi, qızı tərkine alı, onlar bütün geconı yol getdilər. Nüzxət əz-Zaman başa düşdü ki, bədəvinin dedikləri yalan imiş, qoca onu aldadıb, odur ki, qız geconı səherəcən ağlayıb fəryad elədi. Quldurlar dəvələri dağlara tərəf sürdürlər, qorxurdular ki, onları görən olar.

Səhərə yaxın onlar dəvələrdən düşdülər, bədəvi Nüzxət əz-Zamana yanaşib dedi: “Şəhərli qız, bu nə naledir? Allaha and olsun, əgər səsini kəsməsən, səni ölüənəcən döyəcəyəm!” Bu sözləri eşidən Nüzxət əz-Zamanın dünya gözündən düşdü, o, ölümünü istədi. Sonra bədəviyə ucadan dedi: “Ay murdar qoca, ay saçı ağarmış kaftar! Mən sənə inandım, sen isə məni aldadıb, incitmək isteyirsen!” Bədəvi onun üstüne qışqırıb dedi: “Ay qız, sən hələ cüret eləyib mənə cavab da qaytarırsan!” O, elində qamçı qızı yaxınlaşdı, onu döyməyə başlayıb ucadan dedi: “Səsini kəsməsən, ölürcəyəm!” Nüzxət əz-Zaman bir az susdu, sonra yenə qardaşını, əvvəlki xoş günlərini yadına salıb için-için ağladı.

Səhəri qız bədəvinin yanına gedib dedi: “Sən niyə məni aldadıb, bura, ins-cins görünməyən bu dağlara getirdin? Məndən nə isteyirsin?” Qızın bu sözlərini eşidən bədəvi bərk qəzəblənib ucadan dedi: “Ay

murdar qız, sən hələ cüret eleyib danışırsan da!" Bunu deyib qamçını qapdı, qızın kürayinə ilişirdi, o vaxtacan döyüd ki, qız huşunu itirdi. Belə olanda, qız onun ayaqlarına yixılıb öpməye başladı, qoca qamçını kənarla atdı, onu söyüb dedi: "Ay şəhərli qız, çalmama and olsun, bir də görsem, ya eşitsəm ki, ağlayırsan, dilini kəsəcəyəm!"

Nüzxət əz-Zaman susdu, cavab vermədi, çünkü bədəvi onu o qədər döymüşdə ki, bədəninin hor yeri ağrıydı. Qız sallaşğı oturdu, köynəyinin yaxasını qaldırıb başına çəkdi, beləcə oturub düdüyü bəla, şah qızı ola-ola, nəcə alçaldığı, belə döyüldüyü barədə fikirləşdi. Tək-tənha qalmış xesta qardaşını, hər ikisinin qürbətdə olduğunu yadına saldı, için-için ağlayıb bu şerî oxudu:

"Gah yaxınlıq eləyir tale bizə, gah gen qaçırl,
Bir qərarda qalmır o, hər an girir bir görkəmə.

Məhva məhkəməndür cahanda gördüyün varlıq tamam,
Kimə qalmışdır Süleyman mülkü – bu dünya, kimə?

Əl çəkər məndən haçan möhnət, sixıntı, iztirab?
İllərim başdan-başa bir qüssədir, bir vahimə.

Kaş fıravan günlərim heç olmayırdı, ey xuda,
Onda tapdandı bu ad-san, dağ çəkildi köksümə.

Məhv olub getmiş bütün qəlbimdəki xoş arzular,
Dostluğun keçmiş sevinci dönmüş artıq matəmə.

Yolcu, yol salsan yanından qəsrimin, ərz eylə ki,
Tökədүüm göz yaşları qərq olmuş ahu-nalema".

Qız ela şerî oxuyub qurtarmışdı ki, bədəvi ayağa qalxıb onun yanına gəldi, ona xoş sözlər deyib könəlünü almaq istədi. O, qızın göz yaşını sildi, ona arpa lavaşı verib dedi: "Qəzəbli olanda mənə cavab qaytaran adamdan zəhləm gedir. Mənə bir də cavab qaytarıb belə murdar sözlər demə. Səni özüm kimi bir yaxşı adama satacağam, o da səninlə mənim kimi yaxşı rəftar elər".

Nüzxət əz-Zaman cavabında dedi: "Yaxşı elərsən". O gecə qızın uzun gəldi, özü də gördü ki, lap acıdan olur, həmin arpa çörəyindən bir tək yedi, gecəyarı bədəvi öz adamlarına yola düşməyi əmr elədi..." Şəhrizad bu yerde səherin açıldığını görüb nağılı yarımcıq qoydu.

56-a gecə

Ele ki elli altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, bədəvi Nüzxət əz-Zamana arpa çörəyi verdi, sonra qızə söz verdi ki, onu özü kimi yaxşı adama satacaq. Qız da ona dedi: "Yaxşı elərsən". Ele ki gecəyarı oldu, qız bərk acıdigindan bir tək arpa çörəyi yedi. Sonra da bədəvi öz adamlarına yola düşməyi əmr elədi, onlar dəvələri yüklədilər, bədəvi özü da dəvəyə minib Nüzxət əz-Zamani tərkinə aldı; onlar yola düşdülər, üç gün, üç gecə yol gedib Dəməşq şəhərinə çatdırılar. Şəhər əmirinin darvazası yanında sultan karvansarasına düşdülər. Dərd-qəmdən, bir də yolda əldən düşdüyündən Nüzxət əz-Zamanın rəngi saralmışdı. Odur ki, qız ağlamağa başladı. Belə olanda, bədəvi qızın yanına golib dedi: "Şəhərli qız, çalmama and olsun, ağlasan seni heç kəsə yox, yəhudüyə satacağam!" Sonra ayağa qalxıb qızın elindən tutdu, bir otağı apardı, onu orada qoydu, bazara getdi, keniz alveri eləyən tacirlərlə danışmağa başlayıb dedi: "Bir qız götürmişəm, onun qardaşı xəstədir, mən oğlunu Qüdsə qohumlarının yanına göndərmişəm ki, orada müalicə olunsun, özü də o, sağalanacaq orada qalacaq. Mən qızı satmaq istəyirəm, ancaq qardaşı naxoşlayan gündən hey ağlayır, onun ayrılığına dözə bilmir. Mən istəyirəm ki, qızı kim alsa onunla xoş danışın, özü də həmişə qızə desin: "Sənin qardaşın Qüdsədir, xəstədir". Buna görə qıymətinə bir az aşağı salaram".

Onda tacirlərdən biri ayağa qalxıb soruşdu: "Qızın neçə yaşı var?" Bədəvi cavabında dedi: "O bakırodr, özü də həddi-büləğə çatıb, ağıllıdır, savadlıdır, dərrakəlidir, gözəl-göyçəkdir, ancaq qardaşı Qüdsə gedəndən bəri çox xiffət çəkir, odur ki, bir az əldən düşüb, rəng-ruhu dəyişib". Bunu eşidən tacir bədəvi ile getdi, sonra ona dedi: "Ya ərəblərin şeyxi gedək sənin teriflədiyin o gözəl, ağıllı, savadlı qızı mən alım. Mən onun dəyərini verərəm, amma bir neçə şərtim var, əgər sən o şərtləri qəbul eləsən, onda dediyin qıyməti nağd ovcuna sayaçağam. Yox, əgər o şərtləri qəbul eləməsən, onda kənizi almayaçağam". Tacirin bu sözlerini eşidən, bədəvi cavabında dedi: "İstəyirəm onu lap sultana apar, özü də nə şərt qoyursan qoy, ancaq mən onu bilirom ki, sən onu Bağdadın və Xorasan məmləkətinin hakimi, Ömər ibn ən-Nüman şahın oğlu əmir Şərr-Kana aparsan, belə qız onu

xoşuna gəldi, onda o, qızı səndən yaxşı qiymətə alar, bire on qazanarsan. Tacir dedi: "Mənim əmirə işim düşüb: istəyirəm diyanə əmr eləsin ki, məndən gömrük pulu almasınlar, bir də atasına, Ömər ibn ən-Nümanə mənim barəmdə vəsədətnama yazsin. Əgər o qızı qəbul eləse, sənin pulunu dərhal çəkib verərəm". Onda bədəvi dedi: "Mən bu şərti qəbul elədim". Bunu deyib tacirlə Nüzxət əz-Zaman olan evə yollandı, gəlib həmin evə çatanda, qız olan otağın qapısı ağızında dayanıb qışkırdı: "Naciya!" (o, qızı bu adla çağırırdı), qız onun səsini eşidib ağladı, ona hay vermedi. Bədəvi dönüb tacira dedi: "Odur, qız əyləşib, get nə istəyirsen elə!" Yaxın get, bax, ancaq mən dediyim kimi mehibən danış".

Tacir gülər üzle qızı yaxınlaşdı, özü də gördü ki, qız doğrudan da çox gözəldirdi, hələ ərəbcə də bilir. Belə olanda, tacir bədəviyə dedi: "Əgər qız son deyən kimi çıxsa, onda mən onun sayesində sultandan istədiyimi alacağam".

Sonra o, qızı salam verib soruşdu: "Qızım, sənə nə olub?" Nüzxət əz-Zaman ona tərəf dönüb dedi: "Bəxtimə bu yazılıb". Qız ona zənn ilə baxanda nə görse yaxşıdır? Gördü ki, qabağında dayanan adam təmkinli və göyçək bir kişidir. Odur ki, öz-özüne fikirləşdi: "Zənnimcə, o məni almaga gəlib. Əgər ona yan verməsəm, burada qalsam, bu qanıçan məni döyə-döyə öldürəcək; necə olsa da bu adam xoşifətdir – har halda, kobud bədəvidən mərhəmatlı olar. Bəlkə o mənim danişığımı qulaq asmağa gəlib. Ona ağıllı cavab verməliyəm". Sonra qız başını qaldırb tacirin baxdı, mehriban səsli dedi: "Əleykəssalam, ağa, Allah səndən razı olsun, Allah sənə kömək olsun; peyğəmbər əleykəssalam belə cavab verməyi buyurub! O ki qaldı mənim əhvalıma, əhvalımı bilmək istəyirsinə deymə: düşənmin bu günə düşməsin". Qızın bu sözlərini eşidən tacirin ağılı başından oldu, üzünü bədəviyə tutub soruşdu: "Neçəyə deyirsən, doğrudan da, yaxşı qızdır!" Onun bu sözünü eşidən bədəvi hırsınlı qışkırdı: "Sən bu sözlərinin qızı korladın. Niyə deyirsin ki, yaxşıdır?! Axi o, kənizlərin ən murdarıdır, özü də lap nacinsin biridir! Mən onu sənə satmırıam!" Onun bu sözlərini eşidən tacir başa düşdü ki, bədəvi başdan xarabdır, odur ki, dedi: "Hırsınlı! Onun nə qədər pis cəhəti olsa da, mən onu alıram!" Onda bədəvi tacirden soruşdu: "Na qədər verirsin?" Tacir də cavabında dedi: "Oğulun adını atası qoyar. Mal sənindir, qiymətinə de!" Amma bədəvi bərkədən dedi: "Yalnız sən qiymət verəcəksən". Belə olanda,

¹ Müsəlman ələmində orta əsrlərdə pulu saymirdılar, çəkib verirdiiler, cünki qızıl pul çox nazik olurdu, üstündəki dəyəri tez yeyiliirdi.

tacir fikrə getdi: "Bu bədəvi başıbos qışqırıqcıdır! Allaha and olsun ki, mən qızın qiymətini bilmirəm, özü də onun gözəl damışı, qəşəngliyi məni valeh eleyib; əgər o, yazib-oxumaq da bilsə, onda lap tamam-kamal oldu, özüne də, onu alana da xeyri çox olar. Amma bu bədəvi onun qiymətini bilmir".

Tacir bədəviyə dedi: "Ya ərəb şeyxi, sənə nağd iki yüz dinar verirəm, vergiler də, sultanpayı da mənim boynuma". Bunu eşidən bədəvi bərk qəzəbləndi, tacirin üstünə çığırıb dedi: "Dur ayağa, çıx öz yolunla get. And olsun Allaha, heç onun üzərini mən iki yüz dinara vermərəm. Mən onu daha satmırıam; qalib mənim dəvələrimi otarar, dəyirmandan don üyüdər". Sonra qızın üstünə qışkırdı: "Bura gəl, üfunət dağarcığı, daha sənə satmırıam!" Sonra tacire tərəf dönüb dedi: "Mən elə biliirdim ki, sen hər şeydən başı çıxan adamsan! And olsun calmama, çıxıb getməsən, sən söyüb biabır elərəm!" Tacir öz-özüne dedi: "Doğrudan da, bu bədəvi dəlidir, qızın qiymətini bilmir. Mən indi ona qiymət barəde bir söz deyacəyəm, əgər o ağıllı adam olsayıd, "calmama and olsun" deməzdi. Vallah, qız Xosrov şahlığına dəyər, yanında onun dəyəri qədər pul olmasa da, ancaq o nə qədər istəsə verəcəyəm, lap bütün vari-datımı istəsə, yene də verəcəyəm". O, bədəviyə tərəf dönüb dedi: "Ay ərəb şeyxi, sobiri ol, hırsınlıma. De görünüm, onun başqa nə pal-paltarı var?" Bədəvi də cavabında bərkədən dedi: "Bu qızı paltar nə lazı? Vallahı, hələ büründüyü izar da ona çoxdur". Onda tacir dedi: "İcazə verorsənmi, başqa kənizlər kimi üzünü açıb hər tərəfdən ona baxıñ?" Bədəvi cavabında dedi: "Nə istəyirsin elə, ay Allah ömür vermiş! Lap üzüne də, içərisinə de bax! İstəyirsin paltarını soyundur, lüt elə bax!". Tacir də dedi: "Allah eləməsin, mən təkcə onun üzüne baxacağam". Sonra da qızın gözəlliyyinə, qəşəngliyinə heyran olmuş tacir ona yanaşdı..."

Şəhrizad bu yerde sehərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki əlli yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qızın gözəlliyyinə, qəşəngliyinə heyran olmuş tacir Nüzxət əz-Zamana¹ yaxınlaşıdı,

yanında oyoşib dedi: "Ay xanım, adın nedir? Onda qız tacirdən soruşdu: "Şən mənim bugünkü, ya əvvəlki adımı soruşursan". Qızın bu sözünü eşidən tacir dedi: "Məgər iki adım var?" Qız da onun cavabında dedi: "Bəli, bu günəcən adım Nüzzət əz-Zaman idi, bu gün isə Qüssət əz-Zamandır!". Tacir qızın bu sözlerini eşidən gözleri doldur, odur ki, ondan soruşdu: "Şənin xəsto qardaşın da var?" Qız da cavabında dedi: "Bəli, ağa, Allah haqqı var, amma o, Qüdsədə olanda gordışı-zaman bizi bir-birimizdən ayırdı". Tacir qızın ağıllı olduğunu, onun xoş damışğını görüb karıxdı, öz-özüne fikirloşdu: "Bədəvi düz deyirmiş". Bu vaxt qız qürbətdə qalan xəsto qardaşını, onu xəsto qoyub göldiyini, onun başına nələr golib-golmodiyini xatırladı. Sonra da bədəviyo rast golmoyını, atasından, anasından, votəndən ayrı düşdürüyünyi yadına saldı, göz yaşı sel kimi axdı; o, ağlaya-ağlaya bu şeri dedi:

"Harda olsan, saxlayar Allah bolalardan soni,
Ey gözümdən qeyb olub, qolbimdə daim yurd salan!

Darda qoymaz heç zaman, heç vaxt soni pərvəndigar,
Boxt havadarmın olar, dünyada çökəməzsan ziyan,

Mon sono hosrot qalandan, dördim artıq günbögün,
Göz yaşım axmaqdadır, bir lohzo aram olmadan,

Bir bilyədim, hansı bir qürbət diydərək moskonın,
Hansi yurdun, hansı namolum evin mehmanısan?

İçdiyin şəffaf sulardursa sonin, ancaq monim
Yangımı bir göz yaşımıdır söndürən, bir ah-fəğan.

Sən rahat yuxlarkən hər gün, ey əzizim, bil, mono
Narahatlıq bir gecə göz yummağa vermər aman.

Hicran üzümüzdür məni, hicrandan özgə dünyada
Hansi bir dərd olsa, tab eylər, qəbul eylər bu can".

Qızın dediyi bu şeri eşidən tacir də ağladı, o, əlini uzadıb qızın göz yaşını silmək istədi, ancaq qız üzünü örtüb dedi: "Ağa, belə iş görmə!"

Qızın göz yaşlarını silmək istəyən tacirdən o yaşının üzünü örtəndə bədəvi oturub ona baxırdı. Bədəvi elə bildi ki, qız taciri qoymur ona

tamaşa eləsin, odur ki, ayağa qalxıb qızın üstüñə cumdu, elindəki dove cilovu ilə onun küroyindən elo bərk vurdu ki, qız üzüüstə yero yixildi. Yerdo olan balaca daş qızın qaşını yaraladı, onu qan apardı. O, bərk qışqırıb huşunu itirdi, ağladı, tacir də onunla borabor ağladı, sonra bərk-dən dedi: "Öz ağırlığında qızılı da olsa, qızı ondan alacağam. Onu bu qaniçonın əlindən qurtaracağam!" Qızın bu halını görən tacir bədəviyo ağzından çıxarı dedi, qız isə bihüs üzənib qalmışdı. Qız ayında göz yaşına qarışmış qanını sildi, başını sarıldı, üzünü göyo tutub sıdəq-ürok'dan Allahdan imdad istədi, sonra bu iki beyti dedi:

"Golin rohm elçin osılzadoyo,
Çorx birdən onu ayağı saldı.


Qan-yaş tüküb o deyir: folokdən
Qaçmaq, aman istəmək mahaldır!".

Qız şeri oxuyandan sonra üzünü taciro tutub yavaşça dedi: "Allah xotırı məni bu qaniçonın əlindən qurtar. Əgor bu gecə onun yanında qulsam, öz əlimlə özümü öldürücəyim. Məni onun əlindən qurtar, ovo-zində Allah da səni cohomnom szəbəndən qurtar". Qızın bu sözünü eşidən tacir ayağa qalxıb bədəviyo dedi: "Ay orob şeyxi, bu qız onsuza da sənə lazımlı deyil. Neçəyo deyirsin, sat, alım". Bədəvi cavabında dedi: "Götür pulunu ver, yoxsa onu köçə aparıb peçin daşıyan, dove otaran elörəm". Onda tacir dedi: "Əlli min dinar verirəm". Bədəvi də onun cavabında dedi: "Allah köməyin olsun!" Tacir qiyməti artırıb dedi: "Yətməş min dinar". Bədəvi yeno dedi: "Allah köməyin olsun! Verdiyin bu qiymət ona qoymadığum xərcdən azdır. Ele o, doxsan min dinarlıq təkər arpa çörəyimi yeyib". Tacir özündən çıxıb bərkəndən dedi: "Nə sən, nə sonin ailən, nə də sonin qobilən bütün ömrünüz boyu doxsan min dinarlıq arpa yeməmisiz! Sənə birçə söz deyəcəyim, əgor razi olmasan, onda mən səndən Dəməşq emirinə şikayət elçiyəcəyim, o da qızı səndən güclə alacaq". Belə olanda, bədəvi yalvara-yalvara dedi: "Deginən!" Onda tacir dedi: "Yüz min dinar". Bədəvi də dedi: "Raziyam, bu qiymətə qızı satdım sənə, elo bilerəm ki, homin pula duz aldım". Bədəvinin bu sözünü eşidib tacir güldü, tez evo getdi, pulu gotırıb bədəviyo verdi. Bədəvi pulları alıb öz-özüne fikirloşdu: "Gərək hökmən Qüdsə gedim, bəlkə qızın qardaşını tapa bildim, getirib burada sataram". Sonra da o, Qüdsə yola düşdü, az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib Qüdsə çatdı. O, karvansaraya gedib qızın qardaşını

soraqlaşdı, amma ondan soraq veron olmadı. Bədəvi burada qalsın, sizə kimdən deyim, tacirə Nüzxət əz-Zamandan; elo ki tacir qızı aldı, obasını çıxarıb qızın başına saldı, götürüb öz evinə apardı.

Şəhrizad bu yerdə səhorin açıldığıni görüb nağılı yarımcıq qoydu.

58-ci gecə



Elə ki əlli səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyirlər ki, tacir Nüzxət əz-Zamani bədəvidən alıb öz evinə apardı, ona çox gözəl paltar geyindirdi. Sonra qızla bazara gedib onun üçün istədiyi covahiratı aldı, onları bir parça atlaza bağladı. Nüzxət əz-Zamanın qabağına qoyub dedi: "Bunların hamısı sonındır. Mən təkcə bunu istoyıram ki, soni Dəməşq valisinin yanına aparanda sənə verdiyim qiyməti ona deyərsən (olbotto, bu qiymət heç sənən dırmağına belə dəyməz). Elə ki onun yanına getdi, o səni məndən aldı, sənə elədiyim yaxşılıqları ona danışarsan, sonra da xahiş elərsən mənə sultan vəsədətnaməsi yazsın. Mən də həmin naməni götürüb onun atasının, Bağdad hökmərdən Ömər ibn ən-Nümanın yanına gedərəm, o da alıb-satdığım parça vo başqa şəyərin gömrük haqqından məni azad elər".

Bu sözləri eşidən Nüzxət əz-Zaman hönkür-hönkür ağladı. Belə olanda, tacir soruşdu: "Ay xanım, həmişə Bağdadın adı gələndə sən göz yaşı axıdırsan. Bəlkə sevgilin oradadır? Əgər həmin adam tacirdirə, ya da başqa peşə sahibidirə, mənə deginən; mən orada hamını, tacirəni də, başqalarını da tanıyıram. Əgər namə göndərmək isteyirsinən, yaz ver mənə, aparıb həman adama çatdıraram". Qız cavabında dedi: "Allah haqqı, mənim Bağdadda nə tacir, nə də başqa bir tanışım yoxdur, mən təkcə Bağdad hökmərdən Ömər ibn ən-Nümanı tanıyıram".

Qızın bu sözlərini eşidən tacir güldü, çox şad oldu, öz-özünə dedi: "Allah haqqı, istədiyimə çatdım". Sonra da qızdan soruşdu: "Səni əvvəller ona təklif eləmədişdilərmi?" Qız da cavabında dedi: "Yox, mən onun qızları ilə bir yerdə tarbiyə almışam. O mənim xatırımı çox istəyirdi, mənə hörmət eleyirdi. Əgər isteyirsin ki, Ömər ibn ən-Nüman şah sənən xahişinə əməl eləsin, kağız-qələm getir. Mən ona məktub yazım. Elə ki sən Bağdada çatdım, gedərsən saraya, öz əlinlə məktubu

Ömər ibn ən-Nüman şahə verib ona deyərsən: "Sənən kəniniz Nüzxət əz-Zaman gecə-gündüz zillət çökib, birindən alımb başqasına satılıb. Onun sənə salamı var. İşdir moni soruşa, deyərsən ki, Dəməşq valisinin yanındayam".

Tacir qızın danışığına heyran qalmışdı, odur ki, qızə olan məhəbbəti biro-min artı, qızə dedi: "Mənə belə golir, adamlar sənən çox ağılli olduğunu başa düşməyiblər ki, sənə pula satıblar. De görüm, Qurandan xəbərdərsənmi?" Qız da cavabında dedi: "Bəli, xəbərdəram, hələ üstəlik hikmət eləmni də, təbabəti də, eləmin girişini də, Hippokratın "Aforizmləri"ne həkim Halenin¹ "İnahatı"ni da bilirom, özüm də onu təhlil eləmişəm. Hələ "Tozkirə"ni oxumuşam, "Burxan"² i şərh eləmişəm, Ibn əl-Baytarın² "Sadə dərmanların təfsiri"³ ni, Ibn Sinanın "Məkkə qanunları"⁴ni təhlil eləmişəm, bundan əlavə müəmmələ məsələləri açmışam, həndəsi şəkillər çəkməmişəm, həndəsə barədə fikir söyləmişəm, təşrihi yaxşı öyrənmışəm. Şəfəilərin⁵ kitablarını, əfsanələri, sərf-növü oxumuşam, bütün elmlər sahəsində alimlər mübahisələr eləmişəm, məntiq, nitq, haqq-hesab, təqvimləri düzəltmək cəhdətən qüvvətliyim, dini elmləri, ibadət vaxtlarını bilirom, özü də bütün bu elmlər dərk eləmişəm.

Nüzxət əz-Zaman sonra tacirə dedi: "Qələmdənla kağız götür! Bir namə yazım, sofrədə o sənə kömək elər, gömrük haqqından da sənə azad elər". Qızın bu sözlərini eşidən tacir qışqıra-qışqıra dedi: "Çox gözəl, çox gözəl! Eyi qismət olacağım adəmin səadəti!" Sonra da tacir qızə qələmdən, kağız, bir də mis qələm götürdü, bütün bunları götürdən sonra qızə hörmət eləyib onun qabağında yeri öpdü. Nüzxət əz-Zaman kağız-qələmi alıb bu şerî yazdı:

"Baş alıb məndən qaçır, ta sübhədək golmır yuxum;
Ona məndən qaçmağı eşqindir, eşqin, öyrədon.

Həm öz dildərim mən təkmi yad etməkdədir?
Mən sən xatırladıqə, od tutur qəlbim nadən?

O keçən günlər nə xoş günlərdi, ey pərvəndigar,
Toxtamır qəlb, onları bir-bir yada salsam da mən.

¹ Halen - II əsrə yaşaması möşhur yunan həkimidir.

² Ibn əl-Baytar - XII-XIII əsrli orxorda yaşamış arəb-ispan botanikidir.

³ Şəfəilər - Əsası Məhəmməd ibn İdris əş-Şəfai (820-ci ilde vəfat edibdir) torəfindən qoymulmuş dörd müsələmən təriqətləriindən biri

Səni ruzgarlardan etdim mən soraq – aşıqloro
Tək olur daim xəborlər çatdırın moşuqodon.

Kimsesiz aşiq sono sondon şikayət cılçır hey,
Amma bu müşkü'l işi hicrandır ofsus, həll edon".

Qız şeri yazış qurtarandan sonra bu sözləri də eləvə elədi: "Bunu sənə yanan gözlərinə yuxusuzluq sürməsi çəkib hicran yatağında vur-nuxan, gecoləri gündüzdən ayıra bilməyən, zülmətdə keçən ömründə oddan əsər-əlamət qalmayan, fikir-xəyaldən əldən düşən qızdır. Qaranlığı dəlib keçən baxışlarım ulduzlara tamaşa cloyır, qəm-qüssə məni əldən salıbdır, halimi danışmiram, ohvalat uzundur, təsəllim təkcə göz yaşımdır".

Qız naməyo bir şeir də yazdı:

"Röyama girir qom deyilon qatılım hor gün,
Dan vaxtı budaqlarda göyərçin oxuyanda,

Nisgilli bir ah yüksəlir aşiq ürəyindən,
Yar həsrəti artır, çıxalır, güclənir, onda.

Kimdən kömək umdum, onu daşqolblı gördüm,
Birlik dilədim, görmodim ah cismlo canda".

Sonra qız hönkür-hönkür ağladı, bu iki beyti də yazdı:

"Eşqin atmişdır məni hicran və qəm dəryasına,
Ayrılan gündən soninla, ayrılb gözdən yuxum.

Elə nazilmiş canım, dillənməsəm, görməz gözün,
Elə incəlmış – bilinməz canlı insan olduğum".

Qız yenə göz yaşı axıdib namənin altında bu sözləri yazdı: "Bu namə qohum-əqrəbasından uzaq düşən, ürəyi dərdli Nüzzət əz-Zamanın naməsidir".

Sonra qız naməni büküb tacirə verdi, o da naməni aldı, öpüb gözü üstə qoydu, orada yazılınlardan xəbərdar olub sevindi, bərkədən dedi: "Səni yaradana əhsən!.."

Şəhrizad bu yerdə səherin açıldığı görüb nağılı yarımcıq qoydu:



Eli ki olli doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Nüzzət əz-Zaman naməni yazış tacira verdi, o da alib onu oxudu, orada yazılınlardan xəbərdar olub bərkədən dedi: "Səni yaradana əhsən!"

O bütün günü qızə hörmət-izzətli qulluq elədi; elə ki gecə yaxınlaşdı, bazara getdi, yemək-icmək alib götürdü, qızı yedirdi, sonra hamama apardı, hamamçı arvada tapşırıldı: "Elə ki qızı yuyundurub qurtardin, onun paltalarını geyindir, mono xəbər göndər". Hamamçı arvad da cavabında dedi: "Baş üstü, itaat borcumdur!" Tacir gedib qızə yemək-icmək, cürbəcür meyvo, şam alib götürdü, hamamda sohni üstü düzdü; elə ki kisəkəş arvad qızı yuyundurandan sonra geyindirdi, Nüzzət əz-Zaman hamamdan çıxdı, sohnido oyloşdı, hamamçı arvad da tacirə xəbər göndərdi. Nüzzət əz-Zaman hamamdan çıxanda gördü ki, süfrə açılıb, hamamçı arvadla oyloşib meyvo, xörək yedilər, yerdə qalan yeməyi hamam işçisinə, bir də keşikçiyo verdilər. Sonra tacir qızı evə götürdü. Onlar ayrı-ayrı yataqdə sohərocon yatdırlar. Tacir sohər yuxudan oyandı, qızı da oyadı, ona nazik can köynəyi götürdü. Tacir qızə türk parçasından tikilmiş paltar, min dinar qiyməti olan örppök, saf qızılı, mirvariyo, qaş-daşa tutulmuş çəkmə geyidirdi, qulaqlarına min dinar qiymətindən mirvari ilə hörülülmüş qızıl sırga taxdı. Sonra boynuna qızıl boyunbağı, on hilli, doqquz ayparalı, göbəyinəcon sallanan zonçır saldı, hor ayparanın ortasında yaqtı qaş var idi. Zəncirin dəyəri üç min dinar, hor hilin dəyəri iyirmi min dirhəm idi; tacirin qızə geyindirdiyi pal-paltar ona çox baha başa geldi.

Tacir qızı geyindirdən sonra buyurdu ki, bəzənsin, qız da on yaxşı bozok şəyərini taxdı, izarını başına salıb yaşındı, onlar küçəye çıxdılar, tacir qabağı dəyüd; elə ki adamlar qızı gördülər, onun gözəlliyyinə valeh olub dedilər: "Səni yaradan Allahın kərəminə şükr olsun! Bu qızə sahib olan xoşbəxtidir". Tacir qabaqda, Nüzzət əz-Zaman dalca o vaxt-tacan getdilər ki, gelib sultan Şərr-Kanın sarayına çatdırlar. Tacir içəri girdi, əyilib onun qabağında yeri öpəndən sonra dedi: "Padşah sağ olsun, mən sizin üçün gözəllikdə, aylıda dünyada tayı-berabəri olmayan

bir qız hədiyyə gotirmişəm!" Padşah cavabında dedi: "Götür baxım". Tacir bayırı çıxıb qızı çağırıldı, onu Şərr-Kanın hüzuruna apardı.

Padşah qızı görənə, doğma qan-qanı çekse də, onu tanımadı. O, Nüzxot öz-Zaman adında bacısı, Dau el-Məkan adında qardaşı olduğunu bildirdi, ancaq onlara nifrot eləyirdi, qorxurdu ki, şahlığı onun olindən alılar. Bax buna görə idi ki, padşah onlardan xəber tutmurdu. Tacir qızı onun yanına gotirib dedi: "Ey şahi-zaman, bu qızı elə gözəl, elə gəyçəkdir ki, zəmanəsində tayi-barabəri yoxdur, özü də bütün elmləri – hem dünyəvi, hem mülki, hem də doqiq elmləri bilir". Onda padşah tacirə dedi: "Ona nə qədər vermişənsə al, çıx öz yoluṇa get". Tacir də cavabında dedi: "Baş üstə, itaət borcumdur! Ancaq rica eləyirəm ki, menim mallarımı gömrük haqqından ömürlük azad elemək haqqında forman yazasan". Padşah da dedi: "Bu asan şeydir, ancaq de görüm qızı nə qədər xərcin çıxıb!" Tacir də cavabında dedi: "Yüz min dinar özüne vermişəm, yüz min dinar da paltarına". Tacirin bu sözünü eşidib padşah dedi: "Mon sənətə bundan çox verəcəyəm".

Sonra da xəzindərini çağırıb dedi: "Bu tacirə üç yüz iyirmi min dinar ver. Qoy yüz iyirmi min dinar qazancı olsun". Sonra sultan Şərr-Kan dörd hakim çağırıldı, onların yanında pulu tacirə verib hakimlər dedi: "Siz şahidsiz, man bu kənizi azad eləyib, özüme arvad eləmək istəyirəm". Hakimlər qızın azad edilməsi barədə şəhadətnamə yazdılar, sonra da onun kebiminə kəsdiłər, padşah şahidiñin başına çoxlu qızıl sapdı, nökerlərə, xacələrə pul atdı, onlar da padşahın atdığı pulları yerden yığıldılar. Bundan sonra Şərr-Kan şah əvvəlcə tacirin pulunu verdi, sonra da əmr elədi, ona forman yazısını ki, o, ticarət vergisindən, gömrük haqqından ömürlük azad olunur, hem də padşahlıqda heç kəs ona dəyiş-dəlaşmasın. Bir də buyurdu ki, ona gözəl libas versinlər.

Şəhərizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoymuş.



Elo ki altmışinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Şərr-Kan şah əvvəlcə tacirin pulunu verdi, sonra da əmr elədi, ona forman yazısını ki, o, tacir vergisindən, gömrük haqqından ömürlük azad olunur, hem

də padşahlıqda heç kəs ona dəyiş-dəlaşmasın. Bir də buyurdu ki, ona gözəl libas versinlər. Hami çıxıb getdi, tökcə hakimlərlə tacir onun yanında qaldılar. Şərr-Kan üzünü hakimlərə tutub dedi: "Bu tacir deyir ki, qız çox ağıllı, bilikli, dərrakəkdir. İstoyırmə monimlə bərəbər qızı qulaq asasız, tacirin sözlərini yoxlayaq". Hakimlər də cavabında dedilər: "Bu pis olmazdı". Padşah buyurdu pərdəni salınlara ki, hem özü, hem də yanındakılar qızı, onunla golon arvadları görməsinlər, özü də pərdə dalında, qızın yanında olan arvadlar padşahın onu özüne arvad elədiyini bilib qızı tobrık eləməyo, el-ayağını öpməyə başladılar, sonra onun başına dolanıb ağırlıq eləyən paltarını çıxardılar, gözəlliyyinə, qəşəngliyyinə tamaşa eləməyo başladılar. Əmirlərin, vəzir-vokilin arvadları eşidildər ki, Şərr-Kan şah üç yüz iyirmi min dinara bir kəniz alıb ki, gol görəsən, o çox gözəl-göycəkdir, özü də çox ağıllıdır, bütün elmlərindən xəbərdardır.

Ham də padşah onu azad eləyib, kəbini kosdırıb özünə arvad eləyib, dörd nəfər hakim çağırıb ki, qızı imtahan etəsinlər, yeni onlar qızla mübahisəyə girsinlər, ona suallar versinlər, qız da onların suallarına cavab versin.

Arvadlar öz orlərindən icazo alıb saraya Nüzxot öz-Zamanın görünüşünə getdilər, içəri girib gördülər ki, xacələr Nüzxot öz-Zamanın qulluğunda durublар. Nüzxot öz-Zaman yanına golon emirlərin, vəzir-vokilin arvadlarını görüb ayağa durdu, dörd tərəfində kənizlər onların qabağına çıxdı, kənizlər onun arxasında dayandılar, o, gülər üzərə golənlərə dedi: "Xoş golmısınız". Arvadlar ona heyran oldular, sonra da o, golənlərin hərosunu öz yerinə görə oylaşdırıb, elo bil ki, onlara bir yerdə təribyə alımsıdı. Arvadlar onun ağlına, gözəlliyyinə heyran olub bir-birinə deyirdilər: "Bu kəniz deyil! Yox, bu qız şahzadə xanımızdır, padşah qızıdır!"

Onlar oturub qızı tarifləyir, ona deyirdilər: "Ay xanım, golişinən şəhərimizi nura qərq elədin, son bizim yeri, bizim vətənimizi, bizim şahlığımızı şərəfyal elədin. Bu şahlıq da senindir, bu saray da senindir, biz da senin kənizlərinik, Allah xətrinə, rəhm elə, senin o gül camalma bizi həsrət qoyma!" Qız da onlara razılıq elədi.

Bu zaman qızla arvadlar pərdənin bu tərəfində, tacir, dörd hakimlə Şərr-Kan şah pərdənin o biri tərəfində oturmuşdular. Elo bu vaxt Şərr-Kan şah qızı sesləyib dedi: "Ya şahzadə xanım, ey öz zəmanəsinin gözəli, bu tacir deyir ki, son bütün elmlərdən, hətta nücum elmindən də xəbərdarsan. Bu tacirə danışdıqlarından bəzi para fosilləri söyle ki, biz də onları eşidək".

Padşahın bu sözlerini eşi dən qız dedi: "Baş üste, şahim, itat borcumdur! Əvvəlcə danışacağım fosil dövləti idarə eləmok və şahların loyaqəti barəsindədir, bir də hökmədarlar necə olmalıdır, no işlər görməlidirlər ki, Allaha xoş gəlsin. Padşah sağ olsun, bil və agah ol ki, bu xüsusiyətlər osason dini ayinlərdə və gündəlik həyatda özünü göstərir. Hami ə dünəyinə yalnız bu dünəyada ömrü boyu dino sıdəq üroklu qulluq etməkə qazanır, çünki din ə dünəyada insana behişt qismət eləyon vasitədir. Bu dünəyinə xisətləri iso insanların işləri ilə aradan qaldırılır; insanların peşələri iso dörd yero bölünür: hakimlik, ticarət, okinçılıq, sonərkarlıq.

Hökmdar loyaqəti idarə eləmoyi bacarmalı, heç bir işdə sohv eləməməlidir, çünki hakimiyət həm bu dünəyada firavən həyatın osasıdır, həm də insanın axırot dünəyin müəyyən eləyon vasitədir. Allah-toala həyati öz qulları üçün, məqsədindən çatmaqdə yolçuya kömək eləyon ehtiyat kimi yaratmışdır. İnsan bu dünəyada Allahın omri ilə payına düşənə qane olmalı, tamahim az eləməli, ehtirasə uymamalıdır. Əgor insanlar dünənə nemətlərini öz aralarında böllişdirməsəydi, heç bir dava-qırğın olmazdı, ancaq insanlar tamahları uebatından nemətləri zorla olo keçirirlər. Bax bu tamahları üzündən onlar bir-birilərə çoxışmaya başlayırlar. Buna görə də hökmədar onları arasında adəlatlı bor-qorar eləməli, işlərini oncam çökəməlidir. Əgor padşah insanların hərosunu öz yerində oturtmasa, onda güclü güesüzü basib yeyər. Ərdoşir¹ belə deyib: "Din və hakimiyət okizdir, din-xozinodırı, hakimiyət onun keşikcisidir". Din qanunları və insan kamalı göstərir ki, insanlar hakimiyət qurmalıdır. Hakimiyət fəğiri zalimin zülmündən qorunmalı, cinayətkarların və qoluzorluların ol-qolunu bağlayıb, gücsüzləri güclülərin zorundan ədalətli qorunmalıdır.

Padşah sağ olsun, bil və agah ol ki, sultan yaxşı olsa, zamana da yaxşı olar.

Məhəmməd peyğəmbər, Allah onun ruhunu şad eləsin, buyurub: "İnsanların arasında iki qəbəldən olan adamlar – alimlər və emirlər ədalətli olsalar, camaat da ədalətli olar, onlar ədalətsiz olsalar, camaat da ədalətsiz olar..."

Bir alim de deyib: "Padşablar üç cür olur: xeyirxah padşah, dindar padşah, kefcil padşah. Xeyirxah padşah rəfiyyətini öz dillərində qıl olmağa vadar eləyir, buna görə də o özü hamidən xeyirxah olmalıdır

¹ Ərdoşir – Sasəni süfələsindən olan üç padşahdan birinin adıdır. Burada 226-241-ci illərdə hökmədarlıq etmiş Ərdoşir nozorda tutulur.

ki, camaat da ona baxıb xeyirxah olsun. Adamlar da onun qanun dairo-sində verdiyi omrlərə təbə olmalıdır: o, taleyinə baş oyon, qismətindən razı olan adamlı qazəbzili adamı bir borabordə tutmamalıdır.

Dindar padşah dünəyin işlərə borabor dini işlərin də qeydində qahr, camaati şəriəti riayət eləməyo, təbiəton insan olmağa vadar eləyir. O, bir olında qılınc, bir olında qolom tutmalıdır ki, yazılımı pozmaq isto-yonin, yolumu azanın cozasını versin. Padşah qılınc gücünə yolumu azanları düzəldir, yaramaz adamların arasında ədaləti yayar.

O ki qaldı kefcil padşaha, onun dini-imani gecə-gündüz kef eləməkdir, özü də belə padşah onu hökmədar eləyon öz Allahindən qorx-mur. Bu cür hökmədar şahlığı viran eləyir, özü də gördüyü pis işlərin cozasını çökir – möhv olub gedir.

Atalar yaxşı deyiblər: "Padşahha çıxlu camaat, camnata iso birəcə adam lazımdır. Buna görə də padşah adamların xasiyyətlərini bilməlidir ki, onların arasındakı ixtilafı yox eləsin, onları razılığa gotırsın, həm də mərhomət eləyib onlara onam versin". Padşah sağ olsun, bil və agah ol ki, Ərdoşir adlanan Comr-Şədidi² bütün momlokoṭları işğal eləyib, onları dörd yera bölmüşdü. Elo buna görə də o özüni dörd üzük – hər momlokoṭın adına bir üzük düzəltmişdi. Birinci üzük doniz, keşikçi üzüyü olduğu üçün üstüno "Hakimiyət", ikinci üzük bac-xorac üzüyü olduğu üçün üstüno "Toroqqi", üçüncü üzük orzaq üzüyü olduğu üçün üstüno "Bolluq", dördüncü üzük şikayət üzüyü olduğu üçün üstüno "Ədalət" sözü həkk elətdirmişdi. Bu adət iranlılar arasında İslama qədər möveud idi.

Xosrov şah qoşununu başlılıq eləyon oğluna belə yazmışdı: "Qoşun ohlinə çox da soxavət göstərmə, yoxsa onlar səndon üz döndörərər..."

Şəhrizad bu yerde sohərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elo ki altımış birinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Xosrov şah oğluna yazmışdı: "Qoşun ohlinə çox da soxavət göstərmə, yoxsa onlar

² Comr-Şədidi – yanar kömür mənasındadır.

səndən üz döndərərlər. Həm də onları sıxışdırma, yoxsa səndən inciyərlər. Ənam verəndə çox da səxavəti olma, onlarla mehriban ol, bolluq olanda səxavəti ol, pis gündə ise onları sıxışdırma”.

Bələ rəvayət eloyırlar ki, bir bədəvi arab ol-Mənsurun¹ yanına gəlib deyir: “Köpögini ac saxlaşan o dalmca düşər”. Əl-Mənsur ərobin bu sözlerindən qəzəblənir. Ancaq bunu eşidən Əbüll Abbas ot-Tusi onun hırsını bu sözlərlə yatırır: “Mən qorxuram ki, başqası köpögə bir parça çörək göstərə, köpək də səni qoyub onun dalmca düşə”. Əl-Mənsur sehv elədiyini anlayır, odur ki, buyurur ərəbə ənam versinlər.

Padşah sağ olsun, bil və agah ol ki, xəlifə Əbdülməlik öz qardaşı Əbdülozzisi Misirə göndərəndə ona belo bir namo yazmışdı: “Mirzələrinə və saray adamlarına göz qoy. Mirzələr sənə vəziyyəti dansarlar, saray adamlarından iso saray ayınlarını öyrənərsən, sondən uzaqlaşan isə səni qoşununla tanış elər”.

Ömor ibn al-Xəttab², Allah onun ruhunu şad eləsin, nökər tutanda onunla dörd şərt bağlardı: “Yük atalarını minməsin, nazik paltar geyməsin, hərbi qənimati israf eləməsin, namazının vaxtını keçirməsin”. Yaxşı deyiblər ki, ağilden yaxşı dövlət yoxdur, uzaq görməkdən, fərasəti olmaqdan yaxşı ağıl yoxdur, Allah kəməyindən böyük kömək yoxdur, ticarətin tayı-bərabəri yaxşı iş yoxdur, Allah verən bəxşışə bərabər gəlir yoxdur, qanuna riayət eləməkdən böyük xeyirxahlıq yoxdur, düşüncəyə barəbər bilik yoxdur, dinin qayda-qanununa riayət eləməkdən zahidlikdən yüksək heç nə yoxdur, sadolik dinin əsasıdır, itaotkarlıqdan yaxşı, bilikdən artıq şorəf yoxdur. Başını, bədənini qoru, ölümü, axırət gününü yadindən çıxartma.

Əli³, Allah onun ruhunu şad eləsin, deyibdir: “Pis qadınlardan uzaq olun, onlardan qorxun. Qadınlara iş barədə məsləhətəşməyin, ancaq onlara qarşı səxavəti olun ki, bic-bic işlərə ol atmasınlar”. Əli sonra da deyibdir: “Kim ki aza qane olmadı, o, ağılnı itirər”. İnşallah, biz onun kələmlərini deyəcəyik.

Ömer, Allah ona rəhamət eləsin, deyibdir: “Qadınlar üç cür olurlar: bincisi, Allaha sitayış eləyən, Allahdan qorxan, ərinin sevən, doğub törəyen, ərinin yaxşı günündə də, pis günündə də ona həmdəm olan tərəyən”.

¹ Əl-Mənsur – Abbasilər sülaləsinin ikinci xəlifəsidir (754-775), o, xəsəslidən ad qazanmışdı.

² Ömer ibn al-Xəttab – islamın ikinci xəlifəsidir (634-644). Bələ rəvayət eloyılır ki, bu maşhur kələmi o deyib: “Necə hərəkət etmək lazımlığını bilməyəndə, arvadla məsləhətləş, ancaq onun dediyinin əksinə hərəkət elo”.

³ Əli (Əli ibn Əbütalib) – islamın dördüncü xəlifəsi (656-661).

qadın; ikincisi, yalnız uşaqlarının qeydinə qalan, üçüncüsü, tövqi-lənot olub ərinin boğazına keçən. Kişilər də üç cür olur: bincisi, öz ağılı ilə iş görən fərasəti kişilərdir; ikincisi, dəha fərasəti kişilərdir ki, başına bir iş gələndə ağılı adamlarla məsləhətləşir, onların dediyi kimi eloyırlar; üçüncüsü, qətiyyətsiz, düz yoldan bixəbər, məsləhətçi sözünə qulaq asmayan kişilərdir.

Ədalət hər şeyde özün göstərməlidir, hətta kənizlərle de adaletli rəftər eləmək lazımdır; adamları daim incident, yol kesən quldurların ədalətsiz işlərini misal götürür; əgər onlar bir-birlər ilə ədalətsiz rəftər eləsəydi, qarət elədiklərini bülüsdürəndə qayda-qanun gözleməseydilər, onların arasında dava-dalaş düşərdi. Qisasını desək, alicenəbələqə: xeyirxahlıq nəcib xüsusiyyətlərinə başıdır. Şair bu barədə yaxşı deyib:

Həm həlimdir, həm dilavor tayfannı gənc başçısı,
İstoson, qalmazsan ondan, oxşayarsan son ona.

Başqa bir şair bələ deyib:

Doyanöt – məhrəbənlilikdə, böyüklük – əvv qılmaqdə,
Nicat – düzlükdədir, ancaq həyatda düz olanlarçın.

Pul ilə ad qazanmaq iddiasında olan bir şəxs
Səxavət meydanında olmalı çox kimsədən üstün.

Nüzxət əz-Zaman şahların hökmədarlığından o vaxtacan danişdi ki, axırdı oradakı adamlar dedilər: “Biz bu qız kimi idarə eləmək barədə fikir yürüdən adama hələ rast gəlməmişik. Bəlkə o bize başqa şəyər barədə də danişdi.”

Nüzxət əz-Zaman onların sözlərini eşidib başa düşdü, odur ki, dedi: “O ki qaldı mərifət məsələsinə, o çox böyük məsələdir, cənubi kamıl işlərin hamisimən başdır.

Günlərin bir günü Müaviyənin¹ bir hömsüfrəsi onun yanına gelir, İraq camaatından, onların ağılli danişqlarından söz salır. Bunu eşidən Müaviyənin arvadı, Yezidin anası Məysun o adam gedəndən sonra içəri girib deyir: “Ya əmirəlmöminin, mən istərdim ki, İraq əhlindən bir neçə nəfəri hüzuruna çağırıb onlara səhbət eloyəson, mən də qulaq bında deyirlər: “Bənu-Təmimlər”. Xəlifa deyir: “Buraxın gəlsinlər”,

¹ Müaviyə ibn Əbu-Sufyan – Əməvilər sülaləsinin birinci xəlifəsi (661-680).

Íraqlılar içeri girirler, el-Ðhnaf ibn Qeys¹ də onların arasında idi. Xəlifə ona deyir: "Yaxın gol, Ðububehr". (Məysun pərdə dalında oturub qulaq asırı.) "Ya Ðububehr, mənə nə məsləhət vərə bilərsən". El-Ðhnaf da onun cavabında deyir: "Saçımı xətlə ayır, biglərinin uclarını vurdur, dirnəqlərini tutdur, qollarının altındakı tükkləri maqqasla çəkdir, qyma bədənində tük qalsın, dişlərini yuyub temizlə, bunun yetmiş iki şeyə xeyri var. Hər cüma çimğinən ki, bir haftənin çirkindən bədənini temizlənsin..."

Şəhrizad bu yerdə sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.

62-ci gecə



Ela ki altmış ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, el-Ðhnaf ibn Qeys Müaviyənin cavabında deyir: "Dişlərini yuyub temizlə, bunun yetmiş iki şeyə xeyri var, hər cüma çimğinən ki, bir haftənin çirkindən bədənini temizlənsin". El-Ðhnaf bu sözlərindən sonra Müaviyə ondan soruşur: "Bəs özüne nəyi məsləhət bilirsən?" El-Ðhnaf cavabında deyir: "Canimdə qüvvət olsun gəzə bilim, aramlı yeriə bilim, gözlərim də görsün". Xəlifə yenə soruşur: "Özündən kiçik əmirlərin yanına gedəndə nə eləyirsen?" El-Ðhnaf da deyir: "Mən sadəcə tozim eləyib əvvəlcə salam verirəm, mənə aid olmayan işə qarışmırıam, həm də az damışram".

Müaviyə yenə soruşur: "Bəs özüne bərabər adamin yanında necə?" El-Ðhnaf cavabında deyir: "Onlar danışanda qulaq asıram, mənə hücum eləyəndə, mən səbir eləyirəm". Sonra xəlifə ondan soruşur: "Bəs öz hökmədarların yanına girəndə özünü necə aparırsan?" El-Ðhnaf da deyir: "Him-cim eləmədən salam verirəm, dayanıb cavab gözləyirəm, yaxına çağıranda yaxınlaşram, çıx get deyəndə çıxıb gedirəm".

Müaviyə deyir: "Cavabların çox xoşuma geldi. İndi de görüm məndən nə istəyirsin?" El-Ðhnaf da deyir: "İstəyirəm sən Allahdan qorxasan, rəiyyətlə ədalətlə rəftar eləyəsən". Bunu deyib o, ayaq qalxır, Müaviyənin otağından çıxır. Bayaqdan pərdə dalında qulaq asan Məysun xəlifəye deyir: "Íraqa təkçə bu adam bəs olardı".

¹ El-Ðhnaf ibn Qeys - Müaviyənin xəlifəliyi zamanı Bənu-Təmim qəbiləsinin başçısı idi. Onun Ðububehr adı isə "Dəniz atası" deməkdir.

Nüzxət əz-Zaman sonra dedi: "Bax mərifət barədə balaca bir misal. Padşah sağ olsun, bil və agah ol ki, xəlifə Ömər ibn el-Xəttabin xəzinəsini Müaykib idarə eləyirdi..."

Şəhrizad bu yerdə sahərin açıldığını görüb nağılı yarımcıq qoydu.

63-cü gecə



Ela ki altmış üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Nüzxət əz-Zaman deyir: "Xəlifa Ömər ibn el-Xəttabin xəzinəsini Müaykib idarə eləyirdi; günlərin bir günü xəzinədar xəlifənin ogluna rast gəlir, dövlət xəzinəsindən ona bir dirhəm verir, bu haqda Müaykib özü belə nəql eləyirdi: "Dirhəmi ona verib, evə getdim. Elə təzəcə oturmuşdum ki, Ömərin qasidi içəri girdi. Mən qorxdum, ayağa durub xəlifənin hüzuruna getdim, birdən gördüm ki, həmin dirhem onun əlindədir. Xəlifə mənə dedi: "Vay halına, ay Müaykib, sənin iç üzünü açan bəzi para şəyərlə tapmışıq". Xəlifənin bu sözünü eşidib ondan soruşdum: "Nə tapmışan, ya əmirəlmöminin?" Əmirəlmöminin cavabında dedi: "Qiyamət günü sən bu dirhəmə görə Məhəmməd övladlarına cavab verməli olacaqsan, Allah Məhəmməddən razı olub, onu salamlasın".

Öbu-Musa el-Ðşəriyo¹ Ömər belə bir nəmət yazar: "Namə sənə çatanda, adamlara mənşub olanı onlara qaytar, qalanını mənə göndər", o elə də eləyir; Osman² xəlifəliyi keçəndə Ziyad yiğdiyi vergini ona getirir. Elə ki vergini Osmanın hüzurunda yerə qoysurlar, onun oğlu gəlib üstündən bir dirhəm götürür. Ziyad ağlamağa başlayır, bunu görən Osman ondan soruşur: "Niye ağlaysın?" Ziyad cavabında deyir: "Bir vaxt mon Öməre beləcə vergi aparmışdım, onun da oğlu üstündən bir dirhəm götürdü. Ömər buyurdu ki, pulu ondan alınsın. Sənin də oğlun bir dirhəm götürdü, ancaq mən görürəm ki, ona heç kəs bir söz demədi, ya da dirhəmi onun əlindən almadı". Osman da cavabında deyir: "Öməre bərabər xəlifə han!"

¹ Öbu-Musa el-Ðşəriyo - ilk islam xəlifələrinin hakimiyyəti dövründə Bəşərinin və Kufonun hakimi olmuşdur.

² Osman - sonuncu islam xəlifəsidir (644-656). Onun hökmranlığı xalq üşyani ilə qurtarmışdır.

Zeyd ibn Əslam danışrı ki, atası həmisi deyərdi: "Günlərin bir günü mən Ömrələ gecə vaxtı yola çıxdım, biz bir tonqal gördük. Ömr mənə dedi: "Əslam, mənə belə golir ki, bu tonqalı soyuga düşmüş yollar qalayıblar. Gedək ora". Biz gedib həmin adamlara çatdıq, gördük ki, bir arvad qazançaltı od qalayıır, yanında da bir neçə ağlar uşaq var. Ömr üzünü onlara tutub dedi: "Salamaleyküm, ya adəmiziya (o, "od adamları") demək istəmədi), sizə na olub?" Qadın cavabında dedi: "Bizi alich və qara gün oldən salıb". Ömr yena soruşdu: "Uşaqlar niya ağlayırlar?" Qadın dedi: "Açindan". Belə olanda, Ömr ondan soruşdu: "Bəs bu qazanç nədir?" Qadın da cavabında dedi: "Mən bu qazançla ilə onların başlarını aldadıram, özü də bilirom ki, Allah qiyamət günü Ömr ibn əl-Xəttabdan bu uşaqların evəzini çıxacaq". Arvadın bu sözlerini eşidən xəlitə ucadan dedi: "Ömrin bunlardan nə xəbəri?" Arvad cavabında dedi: "Bəs o neçə xəlifədir ki, poiyyətindən bixəbərdir".

Ömr mənə təraf döñüb dedi: "Gedək!" Biz tələsik yol aldıq, golib xeyriyyə evinə çatdıq. Ömr bir kisə un, bir bardaq yağı götürüb mənə dedi: "Bunları dəlimə yüklə". Mən ona dedim: "Ya əmiralməminin, qoy mən aparım". Bu sözümüz eşidən Ömr dedi: "Bəs qiyamət günü də sən menim yerimo cavab verəcəksən?"

Mən unla yağı välibin dalına yüklədim, tələsik arvadın yanına getdik, un kisəsini onun yanında yero endirdik. Sonra Ömr bir az un götürüb qazançaya tökdü, elə hey arvada deyirdi: "Undan ver". Sonra da qazançın altını üfürüb tonqalı alovlandırdı (tüstü onun şəla saqqalını bürüdü). elə ki horra hazır oldu. Xəlifa qazançaya bir parça piy atıb arvada dedi: "Mən yeməyi soyudum, sən də uşaqlara yedir". Uşaqlar yeyib-doyandan sonra Ömr qalan unu onlara bağışladı, sonra üzünü mənə tutub dedi: "Əslam, mən onların alichdən ağladığını gördüm, ancaq gözümə dayan işığın haradan goldiyini öyrənməmiş çıxıb getmək istəmədim..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

64-ü gecə



Elə ki altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət deyirlər ki, Nüzzət

¹ Dindar aralar "od" sözünü işlətməkden çekinirdilər, çünki cəhənnəmən azabları hər sindəki təsəvvür onunla əlaqədardır.

əz-Zaman deyirdi: "Belə deyirlər ki, bir dəfə Ömr, qul çobana rast gəlir, ondan pulla qoynu almaq istəyir. Çoban onun cavabında deyir: "Qoynular mənim deyil". Onda Ömr ucadan deyir: "Mənə lazım olan adam elə sən özünsən!" Sonra da çobanı pulla alır, köləlikdən azad eleyib bərkədən deyir: "İlahi, necə ki məni yaratmışan, eləcə də mənə behişt qismət elə".

Bela deyirlər ki, Ömr ibn əl-Xəttab nökərlərinə süd içirdirdi, özü kasıbyana yeyirdi, onlara yumşaq parçadan paltar geyindirdi, özü cod maldan paltar geyordi. O, adamların haqqını kösməzdə, hətta artı verirdi. Bir dəfə o, bir nəfərə dörd min dirham verir, üstəlik min dirham də bağlışdır. Ona deyirlər: "Bu adama verdiyin kimi öz oğluna artıq pul verərsənmi?" O cavabında deyir: "Bunun atası Öhəd² günü mərd olub".

Əl-Həsən deyirdi: "Bir dəfə Ömərə çoxlu pul gotirdilər. Hafızə³ onun yanına gəlib dedi: "Ya əmiralməminin, bəs sənin qohumlarının payı hamı?" Ömr cavabında dedi: "Hafızə, Allah qohumları unutmamağı tapşırıb. Ancaq müsələnmların pullarını dağıtməq olmaz. Ya Hafızə, sən qohumlarına kömək eləməklə, atanı əsəbiləşdirirsən!" Hafızə ali otayından uzun çıxıb gedir.

Ömrin oğlu deyirdi: "Bir il mən hey Allaha yalvardım ki, atamı görmək, axırdı mən onu gördüm, o, alının tarını silirdi. Mən ondan soruşdum: "Necəson, ata can?" O cavabında dedi: "Allahın köməyi olmasayı, yəqin sənin atan çıxdan halak olmuşdu".

Nüzzət əz-Zaman sonra dedi: "Padşah sağ olsun, qulaq as, indi sənə birinci suranın ikinci ayosundan: peyğəmbərin tərəfdarları və başqa övliyaların əhvalatlarından danışacağam. Bəsrəli əl-Həsən deyirdi: "İnsan o dünyaya gedəndə üç şeyə peşman olur: yiğdiğini xərcləmədiyinə, istədiyinə çatmadığına, savab işlər görüb axırət dünyasını qazanmadığına".

Süfiyandan⁴ soruşurlar: "Mal-dövləti olan adam zahid ola bilərmi?" O cavabında deyir: "Bəli, əgər Allah yolunda savab iş görürse, Allah'a dua eleyirsə, zahid ola bilər".

Belə deyirlər ki, Əzrail Əbdüllah ibn Şaddadın başının üstünü alanda, o, oğlu Məhəmmədi çağırıb deyir: "Oğlum, görürəm ki, Əzrail başının üstünü alıb. Sən Allahdan qorx, ona həm açıqda, həm də gizlində

¹ Öhəd – Məkkə yanındadır. 625-ci ilə burada Məhəmməd peyğəmbərin tərəfdarları ilə onu "müqəddəs şəhərdən" qovan məkkəlilərin arasında dava olmuşdur. Məhəmməd qalıb golmisdır.

² Hafızə – Ömrin qızı. Məhəmməd peyğəmbərin arvadlarından biri.

³ Süfiyan – İlahiyyatçı və zahid olmuş, VIII əsrə yaşılmışdır.

şükür elə. Özü də heç vaxt yalan danışma: Allaha şükür eləsən, həmişə xoşbəxt olarsan, Allahdan qorxan həmişə savab iş görüb axırət gününü qazanarsan, bir nəfər bu barədə yaxşı deyib:

Pul yiğib varlanıağın mən bəxtiyarlıq sanmiram,
Kimdə Allah qorxusunu vardır, odur on bəxtiyar.

Arxalan bir Allah'a, olsun havadarmın sonin,
Varlanar gündən-güñə, hər kəsəd Allah xofu var".

Nüzxət əz-Zaman sonra dedi: "Padşah sağ olsun, birinci surənin ikinci ayəsindəki ohvalatlara qulaq as". Onun bu sözünü eşidib sorușdular: "Önlər necə əhvalatlardır?" Nüzxət əz-Zaman da cavabında dedi: "Ömer ibn Əbdüləziz¹ xəlifə olan kimi qohumlarının yanına golib onların var-yoxunu götürür, xəzinəyə qoyur. Belə olanda, əməvilər onun bibisi Fatimənin, Mərvənin qızının yanına şikayəti gedirlər. Mərvənin qızı Fatima xəlifəyə sifariş göndərir: "Mən səni görmək istiyərim". Gecə onun yanına gəlir, Ömer kömək eləyib onu qatırından düşürdür, arvad onurub yerini rahatlayandan sonra ona deyir: "Ay bibi, daniş görüm, dərdin nödir?" Məndən nə istoyırsın?" Bibisi da xəlifənin cavabında deyir: "Ya əmirəlmöminin, adəb qaydalarına görə sən danişmalısan. Nə gizli fikrin var, aç de". Onda Ömer ibn Əbdüləziz dedi: "Allah-teala Məhəmməd peyğombəri bəzilərinə dəst, bəzilərinə düşman göndərdi, sonra da Allahın izniyle o, mərac elədi..."

Şəhrizad bu yerdə sohərin açıldıǵını görüb nağılı yarımqıq qoysdu.

65-ci gecə



Elə ki altmış beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Nüzxət əz-Zaman deyirdi: "Onda Ömer ibn Əbdüləziz dedi: "Allah-teala Məhəmməd peyğembəri (Allah onun ruhunu şad eləsin!) bəzilərinə dəst, bəzilərinə düşman göndərdi, sonra da Allahın izniyle o, mərac elədi, özü də bir yol qoyub getdi ki, adamlar həmin yolla getsinlər. Ondan sonrakı xəlifə Əbübəkr Sadiq¹ da həmin yolla getdi, Allahın

¹ Ömer ibn Əbdüləziz – alicanabılığı ilə fərqlənən əməvilər sülalosunun xəlifisi Əbübəkr Sadiq – ilk islam xəlifəsidir (632-634).

yolundan çıxmadı. Sonra Ömer xəlifə oldu, o heç kəsə müyəssər olmayan böyük işlər gördü. Osman xəlifə oldu, o həmin yoldan qol ayırdı, sonra Müaviyə xəlifelik eləyondə həmin yoldan çoxlu qol ayırdı, ondan sonra Yezid də, Mərvənin oğlanları Əbdülməlik, əl-Valid və Süleyman da həmin yoldan qollar ayrırdılar ki, axırda həmin osil yol yox oldu. İndi xəlifə mənəm, yolu əvvəlki halına salmaq istayırom".

Onun bu sözlərini eşidən Fatimə dedi: "Mən seninla danışmadıq, səhəbot eləmək istayırdım, ancaq sonin bu sözlərini eşitdim, dəha sənə deyəsi sözüm yoxdur". O, əməvilerin yanına qayıdib dedi: "Ömrələ qohum olmusuz, indi cozasını çəkin.

Bələ rəvayət eləyirlər ki, günlərin bir gunu Əzrail Ömer ibn Əbdülləzizin başının üstünü alanda, o, uşaqlarını yanına çağırır, Məsləmə ibn Əbdülməlik üzünü ona tutub deyir: "Ya əmirəlmöminin, son uşaqlarının başçısısın, niyə onları kasib qoyub gedirsin? Nə qədər ki, sağ-salamatsan, xəzinədən onlara kifayət qədər mal-dövlət verə bilərsən, özü də sən heç kəs mane ola bilməz, xəzinəni özündən sonrakı xəlifə üçün qoymaqdan bu daha yaxşıdır".

Ömer qəzəblə Məsləməyə baxıb deyir: "Ya Məsləmə, mən sağ-salamat olanda onlara kömək eləməmişəm, sən istoyırsın ki, mən ölen-dən sonra onların ucbatından bedbəxt olum. Məniñ oğlanlarımın bəziləri Allah-teala itaat eləyondırlar, Allah onları möğmən eləməz, o birləri Allah'a itaat eləməyəndirlər, mən elələrindən deyiləm ki, bu işdə onlara kömək eləyim; ya Məsləmə, yadindadır, biz Mərvənin oğlanlarından birini basdırırdıq, onun qəbri üstündə məni yuxu apardı, mən yuxuda Allah-tealanın ona necə ceza verdiyini gördüm. Bunu görəndə mən elə qorxdum ki, daha nə deyim! Odur ki, mən Allah'a and içdim ki, xəlifa olsam günah iş görməyəcəyəm. Mən ömrüm boyu Allahın yoldan çıxmamışam, ümidi varam ki, Allah mənim günahından keçər".

Məsləmə deyirdi: "Bir nəfəri basdırıldılarsa, mən də onun dəfninə getmişəm. Cənəzəni basdırıandan sonra məni yuxu tutdu. Yuxuda gördüm ki, həmin ölen adam eynində ağ paltar bir bağda gəzir, bu bağda çaylar axırdı. O mənim yanına gəlib dedi: "Məsləmə, qoy adamlar bunun xətrinə günah işlər görməsinlər!" Buna oxşar çox şey danışdı.

Sadiq bir müsləmən deyirdi: "Ömer ibn Əbdüləziz xəlifə olanda mən qoyunları sağırdım, günlərin bir günü bir çobana rast gəldim, gördüm ki, onun sürüsündə qoyunların arasında bir ya da bir neçə canavar var. Əvvəlcə köpəyə oxşatdım (mən əvvəller canavar görməmişəm), odur ki, çobandan soruşdum: "Bu köpəklər nəyə gərekdir?" Onda Çoban da cavabında dedi: "Bunlar köpək deyil, canavardırlar". Onda Çoban da cavabında dedi: "Bunlar köpək deyil, canavardırlar". Onda

mən soruþdum: "Bəs onlar heyvanlara dəyib-dolaşmırlar?" Çoban da dedi: "Çobanın ağılı varsa, sürüyü ziyan dəyməz".

Bir dəfə Ömer Əbdüleziz gildən düzəldilmiş minbərdən Allahu torifleyib, ona şükür eləyəndən sonra bu sözləri dedi: "Ay adamlar, siz batıldı ədalətlə olun ki, zahirdə də qardaşlarınızla ədalətlə rəftər eləyəsiz, bu dünyada günah iş görməkden çəkinin, bunu da bilin və agah olun ki, Adəmdən tutmuş bugünkü insanacın həle ölenlərdən heç biri dirilməyib. Əbdülməlik də, ondan qabaqçıları da ölüblər, Ömer də ölücək, ondan sonra gələnlər də". Bu dəməd Məsləmo ona dedi: "Ya əmirəlmöminin, belə mütəkkə qoyum söyklənən". Ömer cavabında dedi: "Qorxuram ki, qiyamət günü o, mənim boynumdan daş kimi asla".

Xəlifə bunu deyib qışkırdı, qəşş eləyib yera yixıldı, bunu görən Fatimə də bərkədən çıçırdı: "Ya Məryəm, ya Müzahim, ya filankəs, buna göz olun".

Fatimə yaxın golib onun üzünü su çiləməyə başladı, o, xəlifə huşa galonacaq hönkür-hönkür ağladı, xəlifə ayılıb Fatiməni ağlayan görəndə ondan soruþdu: "Niyo ağlayırsan, Fatimə?" Fatimə cavabında dedi: "Ya əmirəlmöminin, sonı qoş eləyi bəzim qabağımızda yero yixılan görəndə Allahın imtahani yadına düşdü, dedim, son bizi də, bu dünyani da qoyub getdin. Bax mən buna görə ağlayıram". Onun bu sözlərini eşidən Ömer dedi: "Fatimə, bəsdir, son lap ağ elədin". Sonra ayağa qalxdı, ancaq yənə yero yixıldı, Fatimə onu bağırna basıb bərkədən dedi: "Ya əmirəlmöminin, son mənim həm anam, həm də atamsan! Biz hər şeyi sənə açıq deyə bilmərik".

Sonra Nüzxət əz-Zaman qardaşı Şərr-Kana və dörd hakimə birinci surənin ikinci ayosının axırını danışmağa başladı..."

Şəhrizad bu yerdə sohorin açıldığı görüb nağılı yarımcı qoydu.

66-a gecə



Ela ki altıñıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Nüzxət əz-Zaman tanımadiq qardaşı Şərr-Kana, dörd hakimə və tacirə birinci surənin ikinci ayosının axırını danışmağa başlayıb dedi: "Günlerin bir günü Ömer ibn Əbdüleziz bayram günü yığışan camaata yazır: "Allaha dua eləyəndən sonra bu müqəddəs ayda, müqəddəs şəhərdə böyük

ziyaret günü¹ Allah şahiddir ki, sizi incidiblərə, ya sizinlə düşmənçilik eləyiblərə, mənim bunlardan xəborim yoxdur, eger mən sizə pişlik eləmişəm, ya pişlik eləmək istəmişəm, ya sizə edilən zülmdən mənim az-çox xəborim olubsa, ümidi varam ki, siz mənim günahından keçərsiz. Ancaq mən heç kəsə icazə verməmişəm ki, adamları incitsin, çünki qiyamət günü incidilənlərin haqq-hesabını məndən çəkəcəklər. Eger mənim hakimlərim arasında haqsızlıq eləyən, şəriətdən konara çıxan olsa, o, Allahın yoluna qayidiananacan siz ona itaət eləməyə borclu deyilsiniz".

Rəhmətlik deyirdi: "Ölüm müsəlman bəndəsi üçün bir ənamdır. Ondan azad olmaq istəməzdəm".

Başqası belə bir əhvalat danişdi: "Bir dəfə mən Ömer ibn Əbdüleziz xəlifə olanda yanına getdim, onun qabağında on iki dirhəm pul gördüm. O, pulları xəzinəyə aparmağı əmri eləyəndə mən soruþdum: "Ya əmirəlmöminin, son öz uşaqlarını dilənci köküne salmışan, onların ailələrini elə kasib eləməsin ki, heç bir şeyləri yoxdur. Son niyə omr eləmirsən ki, onlara da, sənin kasib qohum-qardaşına da bir şey versinlər?" Onda Ömer mənə dedi: "Yaxın gel".

Mən ona yaxınlaşanda gördüm ki, dodaqaltı mızıldayır: "Sənin dediklərin: "Öz uşaqlarını dilənci köküne salmışan, omr elə onlara da, kasib qohum-qardaşına da bir şey versinlər" sohvdir, çünki mənim uşaqlarına da, kasib qohum-qardaşına da Allah mənim əvəzimə himayəydardır. Özü də onlar kişidirlər, eger Allahdan qorxandırlarsa, Allah özü onlara kömək eləyor, yox günaha batıblarsa, mən onlara zəmin ola bilərəm".

Sonra o, uşaqlarını yanına çağırtdırdı (onlar on iki kişi idilər). Onları görən kimi o, göz yaşı axıda-axıda dedi: "Qalmışam iki daş arasında: ya siz dövlətli olacaqsız, mən cəhənnəm oduna yanacağam, ya da siz kasib qalacaqsız, mən cənnətlik olacağam. Amma mən siz dövlətli görəmdənə, özümə connottə görmək istərdim. Gedin, Allah sizə yar olsun. Mən sizə Allaha tapşırıram!"

Xalid ibn Səfvan deyirdi: "Bir dəfə İraqla Yəmənin hakimi Yusif ibn Ömer məni xəlifə Hişam ibn Əbdülməlikin yanına gedəndə müşəyiyət eləyirdi. Biz ora çatanda xəlifə yaxın adamları ilə, nökərləri ilə şəhərdən çıxıb bir yerdə çadır qurdular, adamlar öz yerlərində eyləşəndən sonra mən xəlçə döşənmiş tərəfdən yaxınlaş ibərətənə baxmağa başladım, göz-gözə geləndə dedim: "Ya əmirəlmöminin, Allah sənə kömək olsun, işin həmişə avand olsun, gününü həmişə xəş closin. Ya

¹ Ziyarətə gələnlərin Ərofat dağı atəyinə toplaşlığı gün cümöyə düşəndə böyük ziyarət sayılrı.

əmirəlmöminin, səndən qabaqkı hökmədarın əhvalatını sona danişim, ondan yaxşı ibrotamız əhvalat yoxdur".

Xəlifə qalxıb əyləşdi (o, mütəkkəyə dirsəklənmüşdi), sonra dedi: "De gəlsin, ay ibn Səfvan".

Səfvan da danişmağa başlayıb dedi: "Ya əmirəlmöminin, keçmiş zamanlarda, səndən qabaqkı hökmədarlardan biri bu torpağı gəlir, öz həmsöhbətlərindən soruşur: "Siz heç mənim kimi dərrakəli, kamil adam görmüsüb, kim mənə tay ola bilər?" Bir mömin ona deyir: "Padşah sağ olsun, sorusduğun çox böyük məsolədir. İzin verirənəm, mən cavab verim". Hökmədar da deyir: "Bəli, izin verirəm". Onda həmin adam soruşur: "Sənin dediyin dərrakə daimidir, ya müvəqqətidir?" Padşah da unun cavabında deyir: "Müvəqqətidir". Padşahın bu sözünü əsidən həmin adam soruşur: "Bəs onda niyə qısa müddətə malik olduğun bir şeyle öyünlürsen, axı bundan ötrü uzun müddət cavab verəcəksən, özü da haqq-hesab çəkiləndə buna görə girov olacaqsan?" Padşah da deyir: "Bəs mən baş götürüb hara qaçırm, başıma nə çərə qılım". Həmin adam padşahın cavabında deyir: "Öz padşahlığında... çıx, Allahın yolu ilə get, ya da zahid ol, cir-cindir gey, vaxtın çatananacan Allaha itaat elə. Səhər açılında həmin adam gəlib padşahın qapısını döyür, görür ki, padşah tacı başından götürüb, sefər paltarını geyinib. Möminin nəsihati ona belə təsir etmişdi. Hişam ibn Əbdülmelik elə hönkür-hönkür ağladı ki, göz yaşı saqqalını islatdı. Sonra paltarını çıxarıb, sarayda xanənişin oldu. Padşahın nökərləri, yaxın adamları Xalid ibn Səfvanın yanına gəlib dedilər: "Bu nə işdir, sən əmirəlmöminin başına gətirdin! Onun nəşəsinə haram qatdin, gününü qara elədin".

Sonra Nüzxət əz-Zaman Şərr-Kana dedi: "Bu surədəki nəsihatamız şəyəri danişmaqla qurtarmaz! Doğrusu, onları bir gündə danişmağa gúcum çatmaz..."

Səhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki altmış yeddinci gecə oldu, Səhərizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Nüzxət əz-Zaman Şərr-Kana deyirdi: "Padşah sağ olsun, bu surədəki nəsihat-

miz şəyəri danişmaqla qurtarmaz. Doğrusu, onları bir gündə danişmağa gúcum çatmaz. Ya şahənsah, bir neçə gündən sonra hər şey yaxşı olacaq". Hakimlər bir ağızdan dedilər: "Padşah sağ olsun, bu qız zamanın möcüzəsidir, özü də belə dürdənə yüz ildən, min ildən bir olar. Biz beləsini ömrümüzüdə görməmişik". Onlar Şərr-Kanla vidalaşıb getdilər. Şərr-Kan öz nökərlərinə dedi: "Təy məclisi qurun, cürbəcür yemək-icmək hazırlayın". Nökərlər onun əmrini o saat yerinə yetirdilər, cürbəcür yeməkler hazırladılar, Şərr-Kan vəzir-vəkilin, saray əyanlarının arvadlarına buyurdu ki, getməsinlər, toyda olsunlar, gəlinin duvağını götürsünlər. Axşam düşən kimi süfrə açıldı, süfrədə ürəyin istəyen, acıgöz adəmin gözərini doyduran, qaz etdindən, toyuq etdindən cürbəcür xörəklər vardi, adamlar doyunca yeyib-icdilər, Dəməşqin bütün arvad xanəndələrinə, bir də padşahın oxumaq bacaran kənizbaşalarına əmr olunmuşdu ki, toya gəlsinlər, onlar da gəlmisdir. Ele ki axşam oldu, qala qapısından saray darvazasınan bütün yolboyu sağ və sol tərəfdə şəmlər yandırıldı, əmirlər, vəzir-vəkil Şərr-Kanın qabağına düşüb onu baylık hamamına apardılar, arvad xanəndələri, kənizlər qızı bəzəmək, geyindirmək istədilər, amma gördülər ki, onun bəzənməyə ehtiyacı yoxdur.

Şərr-Kan şah hamama girdi, sonra hamamdan çıxıb boylik otağına gəldi, taxtın üstə əyləşdi, gəlinin duvağını yeddi paltarda onun qabağında açıldılar. Sonra onu soyundurdular, ərinin yanına girəndən sonra nə elə-yəcəyini ona öyrətdilər; Şərr-Kan qızın yanına girib onun üzünü açdı, qız həmin saatda, həmin dəqiqədə ondan uşaqa qaldı, özü də bunu ərinə xəber verdi. Şərr-Kan bu xəbərə şad oldu, ülemalara buyurdu ki, arvadın uşaqa qaldığı günü yazuşınlar, səhəri o şad-xürrəm gedib taxtda oturdu, şahlığın əyanları gəlib ona gözəydinliyi verdilər. Şərr-Kan öz mirzəsinə çağırıb atası Ömər ibn ən-Nümana namə yazdı ki, o, ağıllı, savadlı, bütün elmlərdən xəbərdar bir kəniz alıb, onu Bağdada göndərəcək, qardaşı Dau əl-Məkanla, bacısı Nüzxət əz-Zamanla tanış olsun. Həm də yazdı ki, qızı azad eləyib onu özünə köbənlər arvad eləyib, onun yanına girib, qız ondan uşaqa qalıb. Sonra yazdı ki, qız çox ağıllı-kamallıdır; namənin axırında öz qardaşına, bacısına, vəzir Dandana, başqa əmirlərə salam-dua gönderdi. Namənin ağızını bağlayıb möhürüldə, çaparla atasına gönderdi, həmin çapar düz bir aydan sonra qayıdı, atasının cavab namesini Şərr-Kana verdi.

Şərr-Kan naməni alıb oxumağa başladı, birdən gördü ki, orada Allah'a dua eləyəndən sonra yazılıb: "Bu naməni uşaqlarını itirib, vətəndən didərgin düşmüş, karixmiş, naümid olmuş Ömər ibn ən-Nüman

oðlu Şerr-Kana göndərir. Oðlum, bil və agah ol ki, sən gedəndən sonra dünya mənə dar olmuş, daha dözə bilmirəm, bu sırrı səndən gizləde bilmirəm. Məsələ belədir, qardaşın Dau əl-Məkan məndən rusxət isteyirdi ki, Hicaza getsin, mən zamanın keşməkəşlərindən qorxub razı olmadım. Dediim gözlə gələn il, ya o biri il gedərsən, sonra bir aylıq ova getdim..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

68-ci gecə



Elə ki, altıñ səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Ömer ibn en-Nüman öz naməsində yazdı: "Mən bir aylıq ova gedəndən sonra sənin qardaşınla bacının əlinə girəvə düşür, onlar bir az pul götürürlər, zəvvarlara qoşulub ziyarətə gedirlər. Bunu eşidəndə dünya mənə dar geldi, oðlum, mən tez saraya qayıtdım, zəvvarların qayıtmagını gözləməyə başladım. Ümid eləyirdim ki, qardaşınla bacın onlara qayıdib gələrlər. Zəvvarlar qayıdır gəldilər, mən onlardan qardaşınla bacını soruştum, ancaq soraq verən olmadı. Mən qara geyib ürəyi qubarlı oturmuşam. Gözlerimə yuxu getmir, işim-güçüm göz yaşı axıtmadır". O, belə bir şeir də yazmışdı:

"Şux xayalın göz öündən getməyir heç bir zaman,
Yer ayırmışdır ona qəlbim dərin bir guşədə.

Gələcəksən ləp yəqin, ey könlümün rahatlığı,
Bu ümidiñ mehrüm olsam, qalmaram bir ləhəzə də".

Namənin axırında atası bunu da yazmışdı: "Sənə də, yanında olanlara da salam-dua yetirəndən sonra bunu da sənə tapşırıram ki, həmin xəberi heç kəsə demə, yoxsa bu bizim üçün biabırçılıqdır".

Naməni oxuyan Şerr-Kan atasının halına yansa da, bacısı ilə qardaşının yox olmasına sevindi, naməni götürüb arvadı Nüzxət əz-Zamanın yanına getdi. Şerr-Kan bilmirdi ki, bu qız onun bacısıdır, qız da bilmirdi ki, Şerr-Kan onun qardaşıdır, özü də Şerr-Kan arvadının azad olmaq vaxtı çatanacan gecə də, gündüz də onun yanına gedib-gəlirdi.

Nəhayət, ay dolandı, vaxtı çatdı, Nüzxət əz-Zaman azad olub bir qız doğdu. Nüzxət əz-Zaman Şerr-Kanın dalınca adam göndərdi, Şerr-Kan arvadının yanına gəldi, arvadı ona dedi: "Bu da sənin qızın, adını özün qoy". Şerr-Kan cavabında dedi: "Adətdir, uşağın adını yeddisin-dən sonra qoyarlar". Əyilib qızını öpənde gördü ki, şahzadə Abrizanın Rum torpağından gotirdiyi homin üç qiyometli daşdan biri onun boynundadır. Şerr-Kan bunu görəndə az qaldı ağılından olsun, qızəblə gününü daşa zilledi, diqqətlə onu nəzərdən keçirdi, sonra da Nüzxət əz-Zamana baxıb soruşdu: "Ay kənəz, bu daş hardan soninçün?"

Şerr-Kanın bu sözlərini eşidən Nüzxət əz-Zaman ucadan dedi: "Mən sonin də, bu sarayda olanların da hamisının ağasının ağasıyam. Mən şahzadə xanımam, padşah qızıyam! İndiyəcən gizlədirdim, indi isə deyərəm: mən Ömer ibn en-Nüman şahın qızı Nüzxət əz-Zamanam". Bunu eşidəndə Şerr-Kanı əsmə tutdu. O, başını aşağı saldı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

69-cu gecə



Elə ki altıñ doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Şerr-Kan bu sözləri eşidəndə az qaldı ürəyi partlasın, rəngi saralı, onu əsmə tutdu, başını aşağı saldı. O, Nüzxət əz-Zamanın doğma bacısı olduğunu anlayıb qəşş elədi, ailəndən sonra bu işə mat qaldı, ancaq arvadını bu işdən agah eləmodi. Sonra da ondan soruşdu: "Xanım, deməli, mən Ömer ibn en-Nüman şahın qızısan?" Xanım da cavabında dedi: "Bəli". Onda Şerr-Kan dedi: "Dəniş görək, sen niyə atanı qoyub getmişən, səni nə üçün satıblar?"

Xanım da başına gələn əhvalatı əvvəldən axıracan ona danişdi. Xəsta qardaşım Qüdsə qoyub getməyini, bədavi ərebin onu ogurlayıb tacire satmayıni nəql elədi. Bunu eşidən Şerr-Kana əyan oldu ki, Nüzxət əz-Zaman onun bir atadan olan bacısıdır.

Bələ olanda, o fikirləşdi: "Bu necə oldu ki, mən öz bacımla evləndim! Allaha and olsun, mən gerək onu saray əyanlarından birinə əre verim. Əger sırr açılsa, deyərəm ki, qızı əl vurmamış onu boşamışam, özü də onu böyük rütbəli saray əyanlarından birinə verməliyəm".

Sonra başını qaldırdı, ah çokib arvadına dedi: "Ay Nüzxət əz-Zaman, sən doğrudan da mənim bacımsan. Odur ki, deyirəm: "İlahi, biz günah iş görmüşük, keç günahımızdan. Mən Ömrən ibn ən-Nüman şahın oğlu Şərr-Kanam". Nüzxət əz-Zaman diqqətlə nozor yetirib qardaşını tamdı; onda ağılı başından oldu, ağlaya-ağlaya baş-gözüne döyməyə başlayıb qışqırı-qışqırı dedi: "Allahdan başqa heç kəsdə qüdər və qüvvət yoxdur. Biz böyük günaha bətmışq. İndi mən nə eləyəcəyəm, atan-anam sorusunda ki, "bu qız sonin üçün haradan?" Mən onlara nə cavab verəcəyəm?" Şərr-Kan cavabında dedi: "Yaxşısı budur ki, səni sarayın əyanbaşısına əre verim, qızınızı da sən onun yanında, onun evində böyüdürsən ki, heç kim bilməsin sən mənim bacımsan. Bu iş Allah-təalanın iznilə olub, nə qədər ki, heç kəsin bundan xəbəri yoxdur, sən tez əyanbaşıya əre getməlisən, onda sırrimiz açılmaz".

Şərr-Kan bacısının alnından öpüb, onu dilo tutmağa başladı, sonra bacısı ondan soruşdu: "Bəs qızın adını nə qoyaq?" Şərr-Kan da cavabında dedi: "Küdiyə-Fəkan". Şərr-Kan dediyi kimi də elədi, Nüzxət əz-Zamanı əyanbaşıya əre verdi, bacısını da, qızını da onun evinə köçürdü. Qızı kənizlər bəsləyir, yedizdirib içirdir, böyüdürdülər.

Bu vaxt orzında Nüzxət əz-Zamanın qardaşı Dau əl-Məkanla ocaqçı Dəməşqə idilər. Günlörün bir günüñ Ömrən ibn ən-Nüman şahın çaparı Şərr-Kan şaha namə gotirdi. Şərr-Kan namoni alib oxudu, naməde Allaha dua əloyəndən sonra atası yazırıdı: "Ya şəhər-sövkətli şah, bil və agah ol ki, uşaqlarından ayrı düşdüyüümə çox pərişan olmusam, gözlərinə yuxu getmir; yuxusuzluq məni oldon salıb. Bu namə sənə çatan kimi alib özünü arvad elədiyin kənizi de yiğidən vergilerə bərabər mənə göndər. Mən onu görmək, sözlərini eşitmək istoyırmə. Özü de Rum torpağından biziñ beş gözəl kənizlə bir zahid qarı təşrif getirib. Onlar ağılda, sözda, elmdə çox mahirdirlər, bunları sözə söylemek cətindir. Qızları görən kimi mən onlara vuruldum, onları öz sarayımda, kənizlərim kimi görmək istərdim, cünki onlara bərabər kənizlər heç bir padşahda tapılmaz. Mən qaridan kənizlərin qiymətini soruştum, o da cavabında dedi: "Mən onları yalnız Dəməşqin vergisinə dəyişəram". Allaha and olsun ki, çox baha demədi (qızların elə biri bundan artıq dəyər). Mən onuna razılaşdım, onları sarayımı gətirdim, indi onlar mənim ixtiyarimdadırlar. Vergini tez göndər, qoy qarının haqq-hesabını verim, çıxıb getsin öz torpağına, öz kənizini də göndər, qoy o, üləmaların hüzurunda həmin qızlarla mübahisəyə girişsin. Əgər o qalib çıxsə, onu Bağdadın vergisi ilə bərabər sənə qaytaracağam..."

Şəhrizad bu yerde səhərin açıldıgım görüb nağılı yarımcı qoydu.

70-ci gecə

Elo ki yetmişinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Ömr ibn ən-Nüman öz namesinde yazırıdı: "Sən öz kənizini də göndər, qoy o, üləmaların hüzurunda qızlarla mübahisəyə girişsin. Əgər o qalib çıxsə, onu Bağdadın vergisi ilə bərabər sənə qaytaracağam".

Şərr-Kan işdən agah olan kimi yeznəsino əmr elədi: "Sənə əre verdiyim kənizi getir!" Nüzxət əz-Zaman geldi, Şərr-Kan atasının namesi ilə onu tanış əloyib dedi: "Ay bacı, ona nə cavab verək?" Nüzxət əz-Zaman da cavabında dedi: "Sən bilən yaxşıdır". Sonra voton, qohumları üçün darixdığından qardaşına dedi: "Məni ərim əyanbaşı ilə atamın yanına göndər ki, başıma gələn ohvalatı, məni tacira satan bədəvi ərebin başıma aćlığı oyunu, tacirin məni sənə satmağımı, sonin də məni azad əloyəndən sonra əyanbaşıya əre verməyini ona nəql əloyə bilim".

Şərr-Kan cavabında dedi: "Qoy sən deyən olsun!" Sonra da qızı Küdiyə-Fəkan dayolora, nökerlərə tapşırıb vergini hazırladı, onu əyanbaşıya verib əmr elədi ki, vergi pullarını da, arvadını da götürüb Bağdada yola düşsün.

Şərr-Kan ona da, arvadına da kəcavə verdi. Əyanbaşı da dedi: "Baş üstə, itət borcumdur!" Şərr-Kan dəvələri, qatırları yüklədirdi, namə yazıb onu əyanbaşıya verdi. Şərr-Kan Nüzxət əz-Zamanla vidasıldı (qiyməti daşı ondan alıb saf qızıl zəncirlo qızının boynuna saldı); əyanbaşı elo o gecə Bağdada yola düşdü. Elo gətirdi ki, Dau əl-Məkan ocaqçı ilə bərabər çadırın yanında gözisməyə çıxdılar. Onlar Baktri dəvələri, yüklü qatırlar, yanın çırqlar, möşəllər gördüler, Dau əl-Məkan bu tayların nə tayları, özü də kimin olduğunu soruştı, onun cavabında dedilər: "Bu Dəməşqin vergisidir. Bağdadın hökməndarı Ömr ibn ən-Nüman şah üçün gedir". Bunu eşidən Dau əl-Məkan soruştı: "Bəs karvanbaşı kimdir?" Onun cavabında dedilər: "Karvanbaşı çox elmlı, hər seydən xəberdar olan qızə evlənmış əyanbaşıdır".


Burada Dau əl-Məkan hönkür-hönkür ağlayıb fikrə getdi. Anası, atası, bacısı, vətəni yadına düşdü. O, ocaqçıya dedi: "Yox, daha mən burada qala bilmərəm. Mən bu karvanla yavaş-yavaş gedib vətənə

çatacağam". Ocaqçı ucadan dedi: "Qüdsden Dəməşqə gelənəcən mən sonin üçün qorxurdum, indi səni Bağdada heç tek buraxa bilerəm? İzin ver, səni Bağdada qədər ötürüm. Məqsədindən çatdırığının şahidi olum". Dau ol-Məkan da cavabında dedi: "Canla-başla raziyam".

Ocaqçı onun üçün səfər tədrükü görməyə başladı, eşşeyin belino palan, xurcum qoydu, xurcunun gözlerinə azıq doldurdu. Belini bərk bağlayıb, yüksülü dəvələr onun yanından keçib qurtaranacaq hazırdaydı. Əyanbaşı dəvəyə minmişdi, yan-yörösində piyadalar gedirdilər. Dau ol-Məkan ocaqçının eşşeyinə minib dedi: "Min torkim". Ancaq ocaqçı cavabında dedi: "Mən eşşeyə minməyəcəyəm, ancaq sənə qulluq eləyəcəyəm". Dau ol-Məkan da ucadan dedi: "Son hökmən bir az tərkimdə getməlison". Onda ocaqçı dedi: "Yaxşı, yorulanda minərəm". Dau ol-Məkan da dedi: "Görərsən, qardaşım, ata-anamın yanına çatan kimi sənin xəcalotindən necə çıxacağam". Onlar karvana qoşulub gün çıxanacaq yol getdilər. Elə ki günorta oldu, oyanbaşının əmri ilə dincəlmək üçün dayandılar. Yolcular dəvəlordən düşdülər, yorğunluqlarını aldılar, dəvələrinə su içirdilər, sonra oyanbaşının buyruğu ilə yola düşdülər. Beş gündən sonra Xama şohorino çatıb, orada üç gün qaldılar".

Şöhrizad bu yerde şoherin açıldığım görüb nağılı yarımcıq qoydu.

71-ci gecə



Elə ki yetmiş birinci gecə oldu, Şöhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, onlar Xama şohorında üç gün qaldılar, sonra başqa bir şəhərə çatanacaq heç yerdə longımayıb yol getdilər, həmin şəhərdə de üc gün qaldılar, sonra yenə yola düşdülər, golub Diyarbakırə çatıdılarsın, burada Bağdad mehimini duydular. Dau ol-Məkan bacısı Nüzzət əz-Zamanı, ata-anasını yada saldı, fikirleşdi ki, indi evə, atasının yanına bacısız necə qayıdadıq, odur ki, ağladı, ah-vay elədi, qom dəryasına batdı, sonra bu şeri oxudu:

"No vaxtadok dözorok sobir edim, deyin, dostlar,
Hani o kimsə ki, sizdən sohih xəbər goturu?

Vüsalımız qısa olmuş, ham elə bir adam,
Qışalda ayrılığı, qəlbə bir fərəh yetirə?

Soyundurun, çöpo dönmüş vücdumda baxın, ah,
Bu çöp vücdumu, qolb istəməz ki, özgə göro.

"Gol, ol götür bu foğandan" – deyin, qiyamətodok
Inanma, qüssəli könlükün foğandan ol götürə".

Ocaqçı ona dedi: "Ağlama, ah-vay eləmo, biz karvanbaşının çadırının yaxımindayıq". Dau ol-Məkan onun sözünü məhəl qoymayıb ucadan dedi: "Mən hökmən bir şeir oxumalyam, bəlkə qolbimin odu sənə". Onun bu sözünü eşidən ocaqçı dedi: "Son allah, öz məmələkətinə çatanacaq dord-qəm çokmə, evo çatandan sonra nə istəson eləyorsən. Mən həmişə sənin yanında olacağam". Dau ol-Məkan sözündən dönməyib bərkən dərəcədən dedi: "Vallahi ki, oxuyaçağam". Sonra da üzünü Bağdada torəf çevirdi.

Aynı işığı yeri nura qorq eləmişdi, Nüzzət əz-Zaman bu gecə yatmadı, o qardaşı Dau ol-Məkanı yada salıb ağlayırdı. O ağlaya-ağlaya birdən qardaşı Dau ol-Məkanın ağladığını, özü də bu şeri oxuduğunu eşitdi:

"Gülür Yomondo al şohor,
Daşır könlüdə qom-kodor.

Kolamı xoş o dost hanı,
Hanı o xoş dəqiqələr?

Moni nişan alan oxa
Az oxşayır bu nizələr.

De, ey şohər, o dost ilə
Vüsal çağrı haçan gələr?

Folok ki imtahan edib,
Yağı, nadir bu tonolər?

Görünməz oldu sevgilim,
Nosibim oldu dordi-sor.

Zaman dönüklük eylədi,
Bu qolbi etdi dordocor.

Fələk nuş etdirib mono
Zəhor dolu piyalələr.

Vüsalı yetməmiş olim,
Həyat gedor, əcol galor.

Qayıt, uşaqlıq oyyamı,
Vüsəlini bu can dilor.

Götür o xoş zamani ki,
Sürürdük ömrü boxtovor

Yad eldə xəsto düşmüşü
Köməkçi varmı bir nəfər?

Gedib zəməno lozzatı!
Nə var səraq, nə var xəbor,

Düşüb namussuz olloro,
Nolər çökib bu qalb, nolor!"

Dau əl-Məkan şəri oxuyub qurtaran kimi qışqırıb qoşş elədi.

O ki qaldı Nüzxot əz-Zamana, həmin gecə o öztünü çox yaxşı hiss elədi, cünki bu yerde qardaşı yadına düşdü. Gecəyəri oxuyanın səsini eşidib ürəyi rahat oldu, şad-xürrəm ayağa qalxdı, xacosunu çağırıldı. Xacə gəlib ondan soruşdu: "Nə var xanım?" Nüzxot əz-Zaman da cavabında dedi: "Get bu şəri oxuyan adamı yanına getir". Xacə də dedi: "Mən onun səsini eşitməmişəm..."

Şəhrizad bu yerdə sehərin açıldığına görüb nağılı yarımcıq qoydu.

72-ci gecə



Ela ki yetmiş ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirlər ki, Nüzxot əz-Zaman qardaşının oxuduğu şəri eşidənde baş xacosu çağırıb dedi: "Get bu şəri oxuyan adamı yanına getir". Xacə cavabında dedi: "Mən onun səsini eşitməmişəm, onun kim olduğunu bilmirəm. Özü də hamı yatıb". Nüzxot əz-Zaman el çəkməyib dedi: "Kimi oyaq gördün, bil ki, şəri oxuyan odur".

Önsübhə "zəməno lozzatı" mənasında Nüzxot-əz-Zamana işarədir.

Xacə çox axtarandan sonra iki nəfər oyaq adama rast goldı: bunlardan biri ocaqqı, o biri Dau əl-Məkan idi (özü də o bihuş idi). Ocaqqı xacəni başı üstə görüb qorxdu. Xacə ondan soruşdu: "Şeir deyən səndin? Xanım sən qulaq asırdı?" Ocaqqı əvvəlcə fikirloşdı ki, yəqin xanım şəri eşidib qəzəblənibdir, odur ki, qorxub dedi: "Allah haqqı, mən deyildim! Xacə yeno soruşdu: "Bəs o kim idi? Onu mənə göstər, son onu təməyırsan, axı sən yalmamışdım".

Ocaqqı Dau əl-Məkan üçün qorxduğundan düşündü: "Bəlkə, xacədən ona xətər doydı". Sonra da xacəyə dedi: "Allah haqqı mən onu tanımır". Onda xacə bərkədən dedi: "Allaha and olsun ki, yalan deyirsin! Burada səndən başqa oyaq adam yoxdur. Sən onu təməyırsan". Ocaqqı cavabında dedi: "Allah haqqı, sən düzünü deyəcəyim. Şəri bir nəfər yoldan keçən oxuyurdur. Məni də o qorxudub, yuxudan elədi, Allah ona lənət eləsin!" Xacə də dedi: "Əğər sən onu təməyırsansa, məni onun yanına apar, mən onu tutub xanımının kocavosının yanına aparm, ya da sən özün onu getir". Onun bu sözlərini eşidən ocaqqı dedi: "Yaxşı, sən get, mən onu götürərəm".

Xacə onu burada qoyub getdi. O, xanımının yanına girib dedi: "Şeir deyəni heç kos tanımır, o, yoldan keçən idi". Nüzxot əz-Zaman susdu. Dau əl-Məkan iso özüni golib gördü ki, ay zenitdədir; sohərə yaxın osən serin meh onun qəlbində yenidən qom-qüssə oyatdı.

Dau əl-Məkan boğazını artılayıb yeno şeir oxumaq istəyəndə ocaqqı dedi: "Sən nə eləmək istəyirsin?" Dau əl-Məkan cavabında dedi: "Qəlbimin odunu söndürmək üçün şeir oxumaq istəyirəm". Onda ocaqqı dedi: "Heç bilsənəmə başıma nə iş golub! Mən xacəni birtəhər dilo tutub canımı ölümən qurtardım". Onun bu sözünü eşidən Dau əl-Məkan dedi: "Nə olmuşdu ki? Danış görün nə olub".

Ocaqqı cavabında dedi: "Ay ağa, sən qoşş eləyində xacə yanına goldı, əlində badam ağacından uzun deyənək var idi. O yatanların üzüne baxıb şeir oxuyanı axtardı, ancaq məndən başqa heç kimi oyaq görmədi. Odur ki, şeir oxuyanın kim olduğunu məndən soruşanda ona dedim: "Bir nəfər yoldan keçəndi oxuyan". Bunu eşidib xacə çıxdı getdi, Allah dadımı çatdı, yoxsa məni öldürmüdü. Sonra mənə dedi: "Bir də gərsən ki, o oxuyur, onu bizim yanımıza getir".

Bunu eşidən Dau əl-Məkan ağlayıb ucadan dedi: "Kim mənə şeir deməyo mane ola bilər! Qoy nə olursa olsun, mən şərimi oxuyaçağam. Məmləketim yaxındadır, mən heç kimi tanımır". Onun bu sözünü eşidən ocaqqı ucadan dedi: "Sən özünü məhv eləmək istəyirsin?" Dau əl-Məkan da dedi: "Mən oxuyaçağam!" Belə olanda, ocaqqı ucadan

dedi: "Onda biz bu yerde ayrılmalıyı! Mən istayırdım, sən öz şəhərinə çatıb ata-ananla görüşənəcən səndən ayrılmayım. Mən il yarım sənə qulluq eləmisiş. Bir dəfə də olsun xətrinə dəyməmişim. Yol getmək-dən, yuxusuzluqdan it kimi yorulmuşuq, amma sən şeir oxumaq istəyirsən! Camaat yorulub, dincəlmək, yatmaq isteyir". Dau əl-Məkan dedi: "Mən dediyimi eləyəcəyəm!" Dərd-qəmi ona dov gəldi, qəlbini oxşayan bu şerî oxudu:

"Dayan yanında o qəsrin: salamlı boş sarayı,
Harayla – bəlkə də ondan cavab yetişdi sənə.

Onun fərəğî ucundan qarənlıq işi yerin,
Əlinlə də vur, alovlandır ehtirası yenə.

O gül dodaqları dişdaklə soldurardım mən,
Əgər yetişmiş olaydım o zülfü yasomənə

Ah ey behişt, səni mən ixtiyarsız etdim tərk,
Ümid edir ürəyim xoş zəmanə bir də döño".

O bu iki beysi də dedi:

"Keçirdi günlərimiz nəşə ilə, şad-xürrəm,
Baxan həsəd aparırdı bəzəklə qəsrimizə.

"Zəmanə ləzzəti", "ev nuru"¹¹ məskən eylədiyi
Həmin o monzili kaş qaytaran olaydı bizo!"

O şerî oxuyub qurtaran kimi üç dəfə qışqırdı, qoşş eləyib yere sərildi, ocaqçı qalxıb onun üstünü örtdü. Nüzxət əz-Zaman şerin ilk beystini eşidib ata-anasını, qardaşını xatırladı, sonrakı beytə özünün, qardaşının adlarının çakıldıyını eşidəndə ağladı. Xacəni çağırıb dedi: "Vay halına, bayaq şeir oxuyan adam yene oxuyurdu, özü də səsi lap yaxından gəlirdi. Allaha and olsun, əgər onu yanına gətirməsən, əyan-başını oyadacağam, o da səni döyüb qovacaq! Bu yüz dinarı al, həmin adama ver, özünü də bura götir, ancaq onunla xoş rəftar elə vurub eləmə. Əgər gəlməyə razı olmasa, içində min dinar olan bu torbanı ona ver, işdir yenə gəlmək istəməsə, işin olmasın, çıx gəl, ancaq yerini, nə peşənin sahibi, hansı torpaqlardan olduğunu öyrən. Tez yanına qayit, itib-batma..."

Şəhrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.

¹¹"Ev nuru" mənasında Dau əl-Məkanı işaretir.

73-cü gecə

Elə ki yetmiş üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Nüzxət əz-Zaman öz xəcosunu həmin adamı axtarmağa göndərdi, özü də ona dedi: "Nəbada qaydırıb deyəsən ki: "Mən onu tapmadım!" Xacə bayırda çıxıb çadırlarda yatan camaati vurmağa, təpikləməyə başladı, ancaq bir nəfər də olsun oyaq adam tapmadı. Hami yorgunu, bərk yatmışdı. Xacə ocaqçıya çatanda onu oyaq gördü, başının üstünü aldı, qolundan yapışış soruşdu: "Şeir oxuyan sən idin?" Ocaqçı öz cani üçün qorxub dedi: "Allaha and olsun ki, ağa, mən deyildim". Onda xacə dedi: "Şeir oxuyanı göstərməsən, səndən el çəkən deyiləm. Xanım qəzəblənib, şeir oxuyanı tapmasam işim xarab olacaq".

Xacənin bu sözlərini eşidən ocaqçı Dau əl-Məkan üçün qorxuya düşdü, acı-acı ağlayıb xacəyə dedi: "Allaha and olsun ki, mən deyildim, onu da tanımırıam, mən tekçə onu gördüm ki, bir nəfər şeir oxuya-oxuya keçib getdi. Qərib adamam, mənim ucbatırdan günaha batma, mən sizinle borabər Xəlilullahın şəhərindən – Qüdsden galırəm". Xacə də ona dedi: "Gedək mənimlə. Öz dilinlə bunu mənim xanımına degnən. Səndən başqa oyaq adam görməmişəm". Ocaqçı ucadan dedi: "Məgər sən gəlib məni bu yerde oturan görmədin? Sən mənim yermi tanıyırsan, özü də heç kos heç yere gedə bilməz, keşikçilər tutarlar. Sən çıx get, bu dəqiqədən sonra uzaqda, ya yaxında bir də eitsən ki, bir adam şeir oxuyur, deməli həmin adam ya mənəm, ya da mən tanıdığım bir adamdır. Onda mən hər şeyi sənə danişəram". Sonra da o, xacənin alnından öpdü, dilə tutub yola saldı. Xacə xanımın yanına əlibəş qayıtmışdan qorxub dövrə vurdur, keçib ocaqçının arkasında, bir yerde gizlədi.

Ocaqçı Dau əl-Məkanı oyadıb dedi: "Dur, otur, gör nə olub". Dau əl-Məkan qalxdı, ocaqçı əhvalatı ona danışdı, oğlan ucadan dedi: "Əl çək, mən daha fikir-zad əleyən deyiləm, heç kəsi də tanımıq istəmərim: məmləkətim yaxındadır". Onun bu sözlərini eşidən ocaqçı dedi: "Niyə sən şeytanın sözünü baxıb üreyin isteyəni eləyirsən? Sən heç kəsdən qorxmursan, amma mən həm sənin üçün, həm özüm üçün qor-

xuram. Səni and verirom Allaħa, vətənən çatanacan şeir-zad oxuma. Həç bilmirdim ki, sənin halın belə ağırdır. Məgor sən bilmirsən ki, bu xanım, eyanbaşının arvadı, onu narahat elədiyinə görə səni qovmaq isteyir? O deyəsən xəstədir, ya da uzaq yol gəldiyindən yorulubdur, bax o, ikinci dəfədir ki, xacəni səni axtarmağa göndərir.

Ancaq Dau əl-Məkan ocaqçının sözlərinə fikir verməyib üçüncü dəfə şeir oxumağı başlادı:

“Əlində əqli-qeybotin
Könül itirdi taqəti.

Bu qeybet ancaq ortaya
Salır kini, ədavəti.

Çuğulcu: “Onda yox” dedi,
Dedim: “Vətən məhəbbəti”.

“O, əladır” – dedi, dedim:
“Yaxıb məni hərərəti”.

“O alıdır” – dedi, – dedim:
“Fəlak məni xar eyledi”.

Əcal də çıxsa qarşıma,
Unutmaram o xılqotı.

Saf eşqimə gülənlərə
Mən etmərim itəəti”.

Dua-al-Məkan şeri oxuyan vaxt xacə gizlənib ona qulaq asırdı, oğlan şeri qurtarmağa macəl tapmamışdı ki, xacə onun başının üstünü aldı. Ocaqçı onu görən kimi qaçıb bir az aralı dayandı, onlara tamaşa eləməyə başladı ki, görsün axını necə olacaq.

Xacə oğlana dedi: “Salaməleyküm, ağa!” Dau əl-Məkan onun salamını alıb dedi: “Əleykəssalam, Allah köməyin olsun...” Sonra xacə dedi: “Ay ağa...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.

74-ü gecə



Elə ki yetmiş dördüncü gecə oldu, Şəhrizad nağılınlı danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xacə Dau əl-Məkanı dedi: “Ay ağa, sənin dalınca bu gecə üçüncü dəfədir ki, gəlirəm, xanımım səni yanına çağırın”. Dau əl-Məkan xacənin üstünü atılıb ağızına goləni ona dedi: “Məni çağırın qənciq kimdir, Allah ona da, əriñə də lənat eləsin!” Xacə cavab vera bilmirdi, cünki xanım tapşırılmışdı oğlanı incitməsin, onu öz xoşuna getirsin, işdir gəlməsə, ona yüz dinar versin.

Xacə onunla xoş danışab dedi: “Ay ağa, bunu al, mənimlə gedək. Oğlum, biz günah iş görməmişik, səni də incitməmişik. Təkcə bu lazımdır ki, sən o mübarək qədəmlərini atasan, mənimlə bərabər xanımın yanına gedəsən. O öz sözünü deyər, sən sağ-salamat qayıdarsan. Bir də ki, sən çox şad olacaqsın”.

Bunu eşidən Dau əl-Məkan ayağa qalxdı, yatan adamların üstündən addaya-addaya getdi, ocaqçı da qarabaqara onun dalınca düşdü, o, oğlana baxıb öz-özünə deyirdi: “Heyif cavanhığına! Sabah onu asa-caqlar”.

Ocaqçı onların çadırına yaxınlaşanın yol getdi (onu görmürdüllər). Dayanıb özlüyündə fikirləşdi: “Birdən alçaq iş görüb deməsin: “O mənə dedi şeir oxu”.

O ki qaldı Dau əl-Məkanı, o, xacə ilə barabər xanımının olduğu yerə çatanacan yol getdi. Xacə Nüzxət əz-Zamanın yanına girib dedi: Ay xanım, sənin tələb elədiyin adamı getirmişəm. O, qəşəng, alicənab oğlandır”. Bunu eşidən xanımın ürəyi əsdi, o ucadan dedi: “Qoy o bir şeir oxusun, mən ona yaxından qulaq asım, sonra da adını, hansı məmələkətdən olduğunu soruşsən”.

Xacə çıxıb Dau əl-Məkanı dedi: “Bildiyin şeirlərdən birini oxu, xanım burada yaxındır, sənə qulaq asır. Sonra da adını, hansı məmələkətdən olduğunu, əsil-nəcəbatını mənə deyərsən”. Dau əl-Məkan da cavabında dedi: “Baş üstə, canla-başla, ancaq adını soruşsan, adım silinib, surətim yox olub, bədənim də əldən düşüb. Başına gələn əhvalat isə uzundur, nə əvvəli var, nə də axırı. Mən həddindən çox

şərab içmiş adam kimi elə məstəm ki, çəşib qalmışam, nə eləyəcəyəm bilmirəm, özü də fikir məni götürüb".

Bu sözleri eşidən Nüzxət əz-Zaman ağlayıb, ah-vay elədi. Sonra xacəyə dedi: "Soruş, gör o sevdiyi yaxın adamından, məsələn, atasından uzaq düşübmü?" Xacə də, Nüzxət əz-Zamanın buyurduğunu ondan soruşdu.

Dau əl-Məkan cavabında dedi: "Bəli, mən hamidan uzaq düşmüsem, özü də bəxtim dönüb, hamidan mənə öziz olan bacımdan da ayrı düşmüsem".

Nüzxət əz-Zaman onun bu sözlərini eşidib dinmədi. Sonra ucadan dedi: "Allah-toala onu istədiyi adamlarına yetirsin..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoyma:



Elə ki yetmiş beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirler ki, oğlanın sözlərindən Nüzxət əz-Zaman dedi: "Allah-toala onu istədiyi adamlarına yetirsin!" Sonra Nüzxət əz-Zaman xacəyə dedi: "Ona degniñ ki, yaxın adamlarından, vətəndən necə ayrı düşdүүнү danişsin, mən də qulaq asım".

Xacə xanının buyurduğunu Dau əl-Məkana yetirəndə, o dörindən ah çekib, bu şeri oxudu:

"Sevmekdədir aşıqlar o dildarı könüldən,
Yüksəkdir o mənzil ki, olub dilbərə məskən.

Aləm belə bir eşq pərəstişkar olubdur,
Nə əvvəli, nə axarı var çünki əzəldən.

Müşk otri, sənubər qoxusu duymamaq olmaz,
Şuxlar şuxunun bircə kərəm keçdiyi cöldən.

Təkdür köçümüň dağda salan tayfa içində,
Qaldır o qəbilə bu gözəl dilbərə qelbən.

Gözden və nəzərlərdən uzaq bir soyudaltı, —
Dincəlməli yer istəson ancaq bura gol son.

Aşıqdır əzəldən ürəyim, sorsalar ondan,
Söylər: "Necə ol çəkmək olar ah bu gözəldən!"

Oğlan şerisi oxuyub qurtaran kimi ona diqqətlə qulaq asan Nüzxət əz-Zaman kəcavənin pərdəsini balaca aralayıb ona baxdı. O, oğlanı görün kimi tanıdı, qardaşı olduğunu yəqin eləyən kimi qışqırdı: "Qardaşım, Dau əl-Məkan!" Oğlan da bacısını tanıyıb qışqırdı: "Bacım, Nüzxət əz-Zaman!" Nüzxət əz-Zaman ona törf cumdu, onlar qucaqlaşdırıldı, qoşş eləyib yero yixildildər. Xacə onların bu halını görüb matməottol qaldı, üstlərini örtdü. Onlar ayılananın gözlədi; elə ki onlar ayıldılar, Nüzxət əz-Zaman çox şad oldu, qəm-qüssədən azad oldu. O elə şad idi ki, daha nə deyim, odur ki, bu şeri oxudu:

"Həmişə əzməyo ohd eyləmişdi mən yazığı,
Pozub öz əhdini tale deyir ki: bitsin ahin.

Açıldı bəxt, könlük, qəmxarındır istəklən,
Sevinc çağırmadadır, durma, get sevincə yaxın.

O nadir hüsնüň connot deməzdə dil, necə ki,
Sehrli kövsərini dadmamışdı gül dodağın".

Bunu eşidən Dau əl-Məkan bacısını bağırına basdı, çox şad olduğundan ağlayıb bu şeri oxudu:

"Mənim kimi o sevimlim də ehtirasla sevir,
O çox davamlıdır, ancaq davamsızam tek mən.

Paxılların hədəsindən o qorxaraq çəkinir,
Xoşum golib mənim ancaq həmişə təhdiddən".

Onlar kəcavənin yanında bir az oturdular, sonra Nüzxət əz-Zaman qardaşına dedi: "Gel kəcavəye keçək. Başına golən əhvalatı mənə daniş, mən də başına golən əhvalatı sənə danişim".

Onlar kəcavəyə keçdilər, Dau əl-Məkan dedi: "Əvvəlcə sən daniş". Nüzxət əz-Zaman qardaşını karvansarada qoyub gedəndən sonra başına golənləri, bədəvilə, tacirlə olan əhvalatı, tacirin onu bədəvidən alıb

qardaşı Şerr-Kanın yanına aparmağını, ona satmağını nəql elədi. Şerr-Kan onu alıb kənizlilikdən azad elayəndən sonra kəbin kəsdirib özüne arvad eləməyini də, yanına girməyini də, atasının, şahın onun barosında eşidəndə, Şər-Kana xəbor göndərib onu istədiyini də danişdi. O, sonra ucadan dedi: "Şükür Allahla ki, bizi görüşdürdür! Evdən necə bir yerdə çıxmışq, eləcə də bir yerdə qayıdırıq!"

Nüzxət əz-Zaman sonra dedi: "Qardaşım Şerr-Kan məni bu əyan-başa ərə verdi ki, o məni atamın yanına aparsın. Bax əvvəldən axıracan başıma gələn qəzavü-qəder budur. İndi de görək, mən gedəndən sonra sənin başına nə gəldi".

Dau əl-Məkan da başına gələnləri əvvəldən axıracan bacısına danişdi: Allah tərəfindən ocaqqınına ona xilaskar göndərilməyini, o öz pullarını xərcələyib onunla bərabər getməyini, ona gecə-gündüz qulluq etməyini danişdi. Nüzxət-əz-Zaman buna görə ocaqçıya razılıq elədi. Sonra Dau əl-Məkan bacısına dedi: "Bacı can, bu ocaqçı mənə elə yaxşılıq elayib ki, heç kəs öz sevgilisində, ata oğluna elə yaxşılıq eləməyi. O özü ac qalıb məni yedirdirdi, özü piyada gedib məni eşşəyə mindirirdi. Mənim sağ qalmağımı bails odur". Onda Nüzxət əz-Zaman dedi: "İnşallah, onu xəcalatından çıxarıq".

Sonra Nüzxət əz-Zaman xəcəni səslədi, xacə içəri girib Dau əl-Məkanın əlini öpüb, Nüzxət əz-Zaman ona dedi: "Xoş xəbor üçün sənə anam verirəm. Sən məni qardaşımıla görüşdürdün. Sənə verdiyim dinar dolu torbanı götür, get ağamı çağır!". Xacə çox şad oldu, əyanbaşının yanına gedib dedi ki, xanım onu çağırır. Xacə əyanbaşını gotirdi, o öz arvadı Nüzxət əz-Zamanın yanına girəndə Dau əl-Məkanı görüb kim olduğunu soruşdu. Nüzxət əz-Zaman onların başına gələn əhvalatı əvvəldən-axıracan ona nəql elayib axırdı dedi: "Bil və agah ol ki, sən konız almamışsan, sən Ömrən ibn ən-Nüman şahın qızını almışsan. Mən Nüzxət əz-Zamanam, bu da mənim qardaşım Dau əl-Məkandır".

Əyanbaşı Nüzxət əz-Zamandan bu əhvalatı eşidib sözlərinin düz olduğuna inandı, ona məlum oldu ki, Ömrən ibn ən-Nüman şahın kürəkənidir, belə olanda, özlüyündə dedi: "Bəxtim gatırıb, mən bir ölkənin sərdarı olacağam". Sonra da o, Dau əl-Məkana yanaşib sağ-salamat olduğuna, bacısı ilə görüşdүүne gözaydınligi verdi, həm də elo o saat öz nökrəlrəne əmr elədi ki, Dau əl-Məkan üçün çadır qursunlar, ən yaxşı atlardan birini ona ayırsınlar. Nüzxət əz-Zaman ərinə dedi: "Məmləkətimizə yaxınlaşınq, nə qədər ki, torpağımıza çatmamışq, qoy mən qardaşımı teklikdə qalaq, birlikdə dincələk, bir-birimizi doyunca

görək, axı biz çoxdan bir-birimizdən ayrı düşmüşük". Əyanbaşı da cavabında dedi: "Necə istayırsız, elo də eləyin". Sonra da onlar üçün bir neçə dənə şam, cürbəcür şirniyyat gatırdı, özü çıxıb getdi. Dau əl-Məkan üçün də üç dəst gözel libas göndərdi. Yenə payı-piyada kəcəvalorların yanına gəldi (o öz hörmətinə bilirdi), Nüzxət əz-Zaman da ona dedi: "Xacənin dalınca adam göndər, tapşır ki, ocaqqını buraya gətirsin, özü də xacəyə tapşır ki, ona minməyə at versin, səhər-axşam yemək-içmək versin, həm də ocaqqıya desin ki, bizdən ayrılmassisin". Əyanbaşı xacənin dalınca adam göndərib çağırıldı, xanımın tapşırığını ona yetirdi, xacə də cavabında dedi: "Baş üstə, itaat borcundur!" Sonra o öz adamlarını götürüb ocaqqını axtarmağa başladı, gedib düşərgənin axırında onu tapdı (o, palanı eşşəyin dalına qoyurdu ki, aradan çıxın), özü də Dau əl-Məkandan ayrıldığına heyifsilənir, onun üçün qorxurdur, odur ki, göz yaşı axıdib öz-özünə deyirdi: "Mən onu Allahla and verib nə qədər dedim, o iş sözümlə qulaq asmadı. Bir bax ha! Gör başına nə iş geldi!" Ocaqçı sözünün qurtarmamış xacə onun başının üstünü aldı, nökrəlrə de onu araya aldılar. Ocaqçı xacəni başı üstə, onun adamlarını da dörd tərəfində görəndə qorxuya düdü, rangı sapsarı saraldı..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoysdu.



Elə ki yetmiş altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, ocaqçı palanı eşşəyin dalına qoyurdu ki, aradan çıxın, həm də öz-özünə deyirdi: "Bir bax ha! Gör başına nə iş geldi!" Ocaqçı sözünün qurtarmamış xacə onun başının üstünü aldı, adamları da onu araya aldılar. Ocaqçı çevrilib xacəni görəndə qorxudan dizləri osdi, o ucadan dedi: "Mən ona nə qədər yaxşılıq elədim, ancaq o bilmədi! Yəqin o məni xacəyə, bu nökrəlrə satıb, məni də günahkar eləyib!" Bunu eşidən xacə onun üstünə qışkırdı: "Şeir deyən kim idi? Ay yalançı, sən mənə demədin: "Mən şeir oxumamışam, şeri oxuyanı da tanımram". Amma şeir deyən sənin yoldaşın idi. İndi Bağdadacan səni tək qoymayacağam, yoldaşının başına gələn sənin də başına gələcək!"

Xacənin bu sözlərini eşidən ocaqçı bərkdən dedi: "Elo mən bundan qorxurdum!" Sonra da bu şerî oxudu:

"Qaçdım – qaça bilmədim qızadan,
Haqq dərgahıdır axır məkanım".

Sonra xacə qışqırıb nökərlərə dedi: "Onu eşşəkdən düşürdün!" Ocaqımı eşşəkdən düşürtdilər, at götürüb onu mindirdilər, karvana qoşular. Xacə onu dövroya alan nökərlərinə dedi: "Onun başından bir tük eškik olsa, canınızı alaram!" Sonra da yavaşca dedi: "Ona hörmət eləyin, xətrinə dəyiş eləməyin!"

Dövrəsində nökərləri görən ocaqçı canını qurtarmaq üçün çəvrilib xacəyə dedi: "Ay ağa, mən onun nə qardaşıyam, nə də yaxın adamıyam! Bu cavan mənim qohumum deyil, – mən adı bir hamam ocaqçısiyam, onu hamam yanındakı zibillikdən xəstə tapmışam!"

Karvan gedirdi, ocaqçı hönkür-hönkür ağlayıb, başına min cür qara fikir gəlirdi. Xacə onun yanına gedir, ona heç bir şad xəbər vermirdi, təkcə bunu deyirdi: "Sən o cavan oğlanla barabər şeir oxuyub, xanımı narahat elemişən, ancaq canının üçün qorxma!" Özü də xisin-xisin ocaqçıya gülündü. Karvan dincəlmək üçün dayanıb düşərgə salanda onlara yemək getirirdilər, xacə ocaqçı ilə bir qabdan yeyirdi. Yeməkdən sonra xacə nökərlərə buyurdu ki, şərbət götürsinlər, onlar da getirirdilər, xacə dəstini alıb şərbətdən içirdi, sonra onu ocaqçıya verirdi, o da içirdi. Ancaq ocaqçı elo hey öz halına, Dau ol-Məkandan aynılığına, qərib yerde başlarına golən qəzavü-qadərə ağlayırdı.

Karvan gedirdi. Əyanbaşı gah kəcavalərin yanına Ömər ibn ən-Nüman şahın oğlu Dau ol-Məkana, onun bacısı Nüzzət əz-Zamana qulluq elməyə gelir, gah da bacı-qardaş səhbət, giley-güzər eləyənəcən gedib ocaqçıya baş çəkirdi. Onlar beləcə dayanımayıb yol getdilər, gəlib öz torpaqlarının üç günlüğünü çatdılar. Axşamçağı burada düşərgə sahib dincəldilər, sehər dan yeri söküldəndə yuxudan ayılıb doveləri, qatırları yükləməyə başladılar, birdən qabaqda bir toz qalxdı ki, gəyin üzü tutuldu, hava qaraldı, elo bil, gecə oldu, əyanbaşı bunu görüb qışqırıb: "Əl saxlayın, heyvanları yükləməyin". O, nökərləri ilə bərabər atlara süvar olub toza tərəf getdi. Onlar toza yaxınlaşanda gördüler ki, bu tozu qaldıran çoxlu qoşundur, özü də o elo bil təlatümə gəlməsi dənizdir, burada ələmlər, bayraqlar, atlılar, pehləvanlar var. Əyanbaşı buna mat-

qaldı. Qoşun əqli onları görən kimi beş yüz atlı aralarında əyanbaşı ilə adamlarına yaxınlaşdı, onları dövroya aldı. Əyanbaşının hər qulunun yanında beş nəfər atlı dayandı.

Bunu görən əyanbaşı onlardan soruşdu: "Nə olub, bu kimin qoşunudur! Niyo bizimlə belə reftər eləyirsiz!" Ona dedilər: "Sən kimson, hardan gəlib, hara gedirsən?" Əyanbaşı da onların cavabında dedi: "Mən Bağdadın və Xorasan torpağının hakimi Ömər ibn ən-Nüman şahın oğlu, Dəməşqin hökmərdarı Şərr-Kanın sarayında əyanbaşıyam, Bağdada onun atasına vergi və hədiyyə aparırıram". Onun bu sözlərini eşidən qoşun əqli ağlamağa başladı, onlar dedilər: "Ömər ibn ən-Nüman şah həlak olub, onu zəhərliyiblər. Get onun baş vəziri Dandanla görüş, sənə zaval yoxdur!"

Əyanbaşı bəd xəbəri eşidəndə hönkür-hönkür ağlayıb ucadan dedi: "Bu səfərimiz bəd götürdü!" O da, yanındakılardan ağlaya-ağlaya qoşuna qarışdılar, vəzir Dandanın yanına getdilər, əyanbaşı üçün onun yanına girməyə icazə istədilər, o da izin verdi. Vəzir əmr elədi ki, çadırları qurşunlar, vəzir çadırın ortasında taxta oyləşib əyanbaşıya da oyləşməyə izin verdi. Əyanbaşı oyloşəndən sonra vəzir ondan əhvalatı soruşdu. Əyanbaşı da ona dedi ki, Dəməşq omirinin sarayında əyanbaşıdır, padşaha hədiyyələr, bir də Dəməşqin vergisini aparır. Vəzir Dandan Ömər ibn ən-Nümanın adını eşidib ağladı. Vəzir sonra əyanbaşıya dedi: "Ömər ibn ən-Nüman şahı zəhərliyiblər. O ölümdən sonra adamlar bilmədilər ki, kimi hökmərdar eləsinlər, hətta bir-birini öldürməyə başladılar. Belə olanda, əyanlar, möminlər, dörd nəfər də hakim işə qarışdılar, qırğını dayandırdılar. Adamlar belə qərara göldilər ki, dörd nəfər hakimin sözündən çıxmışınlar, sonra belə razılığa göldilər ki, biz Dəməşqə Ömər ibn ən-Nüman şahın oğlu Şərr-Kan şahın yanına gedək, onu götürüb atasının şahlığının padşahi eləyök. Ancaq adamların çoxu o biri oğlunu istəyir. Deyirlər ki, onun adı Dau ol-Məkandır, Nüzzət əz-Zaman adlı bacısı da var. Onlar birlikdə Hicaza gediblər. Beş il keçib, ancaq onlardan soraq verən yoxdur".

Bunu eşidən əyanbaşı başa düşdü ki, arvadının başına golən əhvalat doğru imiş. Sultanın ölümü onu qüssələndirdi, ancaq Dau ol-Məkandan gəlib çıxmışına şad oldu, çünki o, atasının yerinə Bağdadda sultan olacaqdır..."

Şəhərizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcıq qoydu.

77-ci gecə

Ela ki yetmiş yeddinci gecə oldu, Şehrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əyanbaşı vazir Dandandan Ömər ibn ən-Nüman şahın ölümünü eşidib qəm deryasına batdı, ancaq arvadına, bir də qaynı Dau əl-Məkana görə şad oldu, çünki o, atasının yerine Bağdadda sultan olacaqdı".

Əyanbaşı vazir Dandana dedi: "Sizin əhvalatınız lap möcüzələr möcüzəsi oldu. Ya böyük vəzir, bil və agah ol ki, Allah siz əziyyətdən qurtarın, mənimlə rastlaşdırın. İş elə getirib ki, asanlıqla istədiyinizi çatmışız, Allah Dau əl-Məkanı da, Nüzxət əz-Zamani da sizə yetirib, hər şey düzəlib".

Vəzir bunu eşidəndə çox şad olub dedi: "Ya əyanbaşı, onların başına gələn əhvalatı mənə danış! Onlara nə olmuşdu, harada idilər?"

Əyanbaşı arvadı Nüzxət əz-Zamanın başına gələn əhvalatı da, Dau əl-Məkanın əhvalatını da evvəldən axıracan vəzirə noql elədi. Əyanbaşı əhvalatı danışb qurtaranın sonra vezir Dandan şahlığın vəzirlərini, əmirlərini, əyanlarını çağırıldı, hər şeyi onlara xəbər verdi. Onlar işin belə getirməyinə çox şad oldular. Sonra onlar bir yerdə yığışdlar, əyanbaşının yanına gəlib onun qulluğunda dayandılar, əylib onun qabığında yeri öpdüler. Bundan sonra vəzir əyanbaşının hüzuruna gəlib qulluğunda durdu. Belə olanda, əyanbaşı böyük divan çağırıldı, vezir Dandana beraber taxtda ayaşdı, bütün əmirlər, əyanlar, vəzifə sahibləri onların hüzurunda hər öz yerində dayandılar. Gülab şərbəti içdilər. Əmirlər məşvərətə ayaşdılər, qoşun-leşkərə izin verdilər ki, onlar məşvərət qurtaranın yavaş-yavaş qabağa getsinlər, sonra gəlib onlara catarlar. Qoşun əhli əylib əyanbaşının qabığında yeri öpdü, sonra onlar atlara süvər oldular, qabaqlarında qoşun ələmləri vardi. Əyanlar məşvərəti qurtaranın sonra gedib qoşun-leşkərə çatıldılar.

Əyanbaşı vezir Dandana yaxınlaşdırıb dedi: "Zənnimcə, mən sizdən qabaq gedib sultana münasib yər hazırlamalıyam, özü də ona xəbər verim ki, siz onu, qardaşı Şərr-Kanın əvəzinə sultan seçmişiz". Vəzir də cavabında dedi: "Lap ağıllı iş görmüş olarsan!" Onda əyanbaşı ayaga qalxdı, vezir Dandan da ona hörmət eləyib ənam verdi, özü də and verdi ki, ənamı alsin. Əmirlər də, vəzifə sahibləri də ona hədiyyələr

verdilər, ona dua eləyib dedilər: "Bəlkə sən sultan Dau əl-Məkanla danişsan ki, o bizi öz vəzifələrimizdə saxlasın". Əyanbaşı söz verdi ki, onların xahişinə eməl eləyəcək. Sonra o, nökərlərə yola düşməyi emr elədi, vezir Dandan da əyanbaşı ilə çadırları gönderdi, yataq ağalarına emr elədi ki, çadırları şəhərin birləşmə mənzilində qurulsunlar. Onlar da vazirin emrinə eməl elədilər. Əyanbaşı şad-xürəm atı mindi, o özlüyündə deyirdi: "Bu sefər çox uğurlu oldu!" Arvadı da, Dau əl-Məkan da onun gözündə ucaldı. O, tələsiz yola düşdü, gəlib şəhərin birləşmə mənzilinə çatdı, onlar dincəlmək, sonra da Ömər ibn ən-Nüman şahın oğlu sultan Dau əl-Məkan üçün yer düzəltməkdən ötrü dayandılar.

Özü nökərlər ilə bərabər bir qədər uzaqda düşdü. Sonra nökərlərə buyurdu ki, gedib Nüzxət əz-Zamandan onun yanına gəlməyə izin istəsinler, onlar da gedib Nüzxət əz-Zamandan izin istədilər, o da izin verdi. Onda əyanbaşı arvadının yanına goldı, onunla da, qardaşı ilə de görüşdü. O, atalarının vəfat elədiyini, dövlət başçılarının Dau əl-Məkanı atası Ömər ibn ən-Nümanın yerinə padşah seçdiklərini onlara xəbər verdi. Sonra Dau əl-Məkana padşah olmayı münasibətlərə gözaydınlığı verdi. Bacı-qardaş atalarının ölümünü eşidib qəhərləndilər. Hönkürl-hönkürl ağladılar, nə üçün öldürülüyüünü soruştular. Əyanbaşı onların cavabında dedi: "Məsəlonı vəzir Dandan yaxşı bilir, sabah o bütün qoşunla burada olacaq. Şahim, sən onlar deyən kimi eləməlisən, çünki onlar sən sultan seçiblər, eğer razi olmasan, başqasını sultan eləyörler, onda sənin yerinə sultan olan şəxsən sənə xətar deyə biler. O səni öldürüb bilər, ya da aranıza ixtilaf düşər, həkimiyət əliminizdən çıxar".

Dau əl-Məkan başını aşağı salıb bir qədər fikirləşəndən sonra dedi: "Yaxşı, mən razıyam. Bu işdən konəndə durmaq olmaz". O, əyanbaşının doğru dediyinə inanıb ona dedi: "Əmi can, sən bilən qardaşım Şərr-Kanla necə pəftar eləyim?" Əyanbaşı cavabında dedi: "Oğlum, qardaşın Dəməşqin sultانıdır, sən isə Bağdadın. Möhkəm ol, hazırlaş". Dau əl-Məkan onun məsləhətlərinə eməl elədi.

Əyanbaşı vezir Dandanın gotirdiyi şah libasını, şəmsişi ona verdi. Yataq ağalarına emr elədi ki, hündür yer tapsınlar, sultana böyük çadır qurulsunlar ki, o, taxtda oturub əmirləri qəbul əlesin. Aşpazlara buyurdu ki, yaxşı xörəklər bişirsinlər, suçulara da tapşırı su dolu qablar düzəsünlər.

Bir saatdan sonra yena toz ərşə qalxdı, bir azdan toz çokıldı, saya gəlmeyən qoşun göründü, elə bil dəniz təlatümə gəlməmişdi..."

Şehrizad bu yerdə şəhərin açıldığı görüb nağılı yarımcıq qoydu.

78-ci gecə

Elə ki yetmiş sakkizinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, əyanbaşı yataq ağalarına emr elədi böyük çadır qursunlar ki, adamlar padşahın hüzuruna toplaşa bilsinlər. Onlar da padşaha layiq böyük çadır qurdular. Yataq ağaları işi təzəcə qurtarmışdır ki, toz ərşə qalxdı, bir azdan toz çekildi, qoşun göründü. Məlum oldu ki, bu vəzir Dandanın başçılıq elədiyi Bağdadla Xorasanın qoşunlarıdır, özü də onlar Dau əl-Məkanın sultan olmağına çox şad idilər. Dau əl-Məkan da şah libası geymişdi, morasim qılincını belinə bağlamışdı; əyanbaşı at gətirdi, Dau əl-Məkan da, onun nökerləri de atlara süvar oldular, çadırlarda olanlar onun qabağına düşüb getdilər.

Əgəlib böyük çadırı girdi, keçib əyləşdi. Şəmşiri qaldırıb oturdu. Əyanbaşı chtiramlı onun hüzurunda dayandı, qullar əllərində siyirmə qılınc çadırın qapısı ağızında cərgə ilə dayandılar. Sonra qoşun əhli geldi, onlar sultanın yanına girməyə izin istədilər. Belə olanda, əyanbaşı sultan Dau əl-Məkandan onlar üçün izin istədi, sultan da on nəfər-on nəfər içəri girməyə izin verdi. Əyanbaşı əgəlib bunu qoşun əhline xəbər verdi ki, onlar da çox razı olub qapı ağızında dayandılar, on nəfər içəri girdi. Əyanbaşı on nəfəri sultan Dau əl-Məkanın hüzuruna apardı. Onlar gördülər ki, sultan həm vahimli, həm də hörmətə layiqdir; amma Dau əl-Məkan onları çox yaxşı qarsıladı, onlara xoş gəzəran boyun oldu. Onlar da sultana dua-sənə elədilər, həm də and içdilər ki, onun əmrindən çıxmayacaqlar. Sonra əyilib sultanın qabağında yeri öpdüler, onun qulluğundan müroxəxəs oldular, on nəfər də qoşun əhli içəri girdi, sultan bunularla da əvvəlkilər kimi rəftar elədi.

Qoşun əhli beləcə on nəfər-on nəfər o vaxtacan içəri girib çıxdı ki, qaldı təkcə vəzir Dandan, o da içəri girdi, sultanın qabağında əyilib yeri öpdü, onda sultan ayağa qalxdı, vəzirin yanına əgəlib dedi: "Piranı atamız vəzir xoş əlib, sefa gətirib. Sənin əməlin doğrudan da yaxşı məsləhətinin əməlləridir, işlərə əncam çəkən isə qadir Allahdır.

Sonra o, əyanbaşına dedi: "Bu saat get emr elə, süfrələr salınsın". Özü də buyurdu ki, qoşun əhlinin hamısı çörək yeməyə gəlsin, onlar da geldilər, yeyib-içdilər. Sonra Dau əl-Məkan vəzir Dandana dedi:

"Qoşuna emr elə on gün dincəlsin, səninlə tənha guşəyə çekilm ki, atamın öldürüləməsi səbəbini mənə noql eləyəsem".

Vəzir de sultanın sözüne qüvvət verib dedi: "Onu mən sənə hökmən danişacağam!" Sonra da vəzir düsərgənin ortasına gəlib qoşun əhline burada on gün dincəlməyi emr elədi. Qoşun əhli də onun dediyinə eməl elədi. Vəzir onlara əylənməyə izin verdi, özü də tapşırıd ki, üç gün heç kim padşahın yanına girməsin. Adamlar Dau əl-Məkanə dələməyə başladılar, ona ömürlük şan-söhret arzuladılar.

Sonra əgəlib əhvalatı sultana noql elədi. Dau əl-Məkan gecə olanacan sobir elədi, gecə Nüzxət əz-Zamanın yanına əgəlib ondan orsudu: "Bilirsəm, atam niyə öldürüb? Bunun səbəbi sona malumdur, ya yox?" Nüzxət əz-Zaman da cavabında dedi: "Yox, məlum deyil".

Belo olanda, Nüzxət əz-Zaman pərdə asıldı, Dau əl-Məkan pərdənin bu tərafında əyləşib vəzir Dandanın hüzurunu çağırıb: vəzir gəldi, sultan ona dedi: "Mən istərdim ki, atam Ömər ibn ən-Nüman şahın öldürüləməsi səbəblərini yerli-yerində mənə danişasan".

Vəzir Dandan cavabında dedi: "Padşah sağ olsun, bil və agah ol ki, Ömər ibn ən-Nüman şah əvdan, şikardan şəhərə qayıtdan sonra sizi axtardı, ancaq tapmadı. Onda o başa düşdü ki, siz ziyarətə getməz, odur ki, hərsləndi, qəzəbə artı, sinəqin oldu, o əgəlib-gedəndən düz yarıml il sizi orsudu, ancaq sizdən soraq verən olmuşdu. Günlərin bir günü biz onun hüzurunda dayanmışdıq (onda siz yoxa çıxdığımız gündən düz bir il ki keçmişdi), birdən bir nuranı qarı içəri girdi, onun yanında da beş nəfər qız var idi; bu qızlar, ay kimi gözəl-göyçək qızlar idilər. Onlar gözəl-göyçək ola-ola həm də Quran oxuyur, hikmat elminin, qədim nağılları biliirlər. Bu qarı padşahın yanına əgəlib içəri girməyə izin istədi, padşah izin verdi, o içəri girdi, əyilib padşahın qabağında yeri öpdü (mən padşahın yanında əyləşmişdim).

Qarı içəri girondə padşah onu yaxına çağırıb, zənn ilə ona baxdı, gördü ki, o nuranı, xoşsifət qarıdır; o oturandan sonra padşaha dedi: "Padşah sağ olsun, mən özümlə beş qız getirmişəm. Heç bir padşah belə qızlar görməyib, onların beşi də ağıllı, savadlı, gözəl-göyçəkdir. Onlar Quranı cürbəcür oxunuşda oxuyurlar, bütün elmərdən xəbərdardırlar, yaxşı nağıllar bilirlər. Qibleyi-aləm sağ olsun, bax onlar sənin hüzurunda, sənin qulluğunda dayanıblar, insan imtahan olunanda ya ucahr, ya da alçalı". Rəhmətlik atan bu qızlara baxanda, onların gözəlliyyi onu şad elədi, odur ki, qızlara dedi: "Hərəniz mənə özü adamlardan, qədim xalqlardan bir nağılı danışın..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.

79-cu gecə

Ela ki yetmiş doqquzuncu gecə oldu, Şöhrizad nağılın dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elayirler ki, vezir Dandan Dau əl-Məkəna deyirdi: "Rəhmətlilik atan bu qızlara baxanda, onların gözəlliyi onu şad eddi, odur ki, qızlara dedi: "Hərəniz mənə özü getmiş adamlardan, qədim xalqlardan bir nağıl daniş". Qızlardan biri qabağa çıxdı, əylib onun qabağından yeri öpdü, sonra dedi: "Padşah sağ olsun, tərbiyəli adam artıq-əskik danişmamalı, öz leyaqotını güdməlidir. O, peygəmbərin buyurduğularından çıxmamalıdır, günah iş görəməlidir, özü də ömrü boyu belə olmalıdır, yoxsa məhv olar. Bil və agah ol ki, bu dünyada ömrür sümək – o dünyani qazanmaqdır, ömrün məqsədi isə Allaha itaat eləməkdir. Ona görə də son adamlarla yaxşı rəftar eləməlisen, özü də bu adatindən ol çıkməməlisen, çünki ixtiyar sahibləri ağıllı-kamallı olmalıdırlar. Bu, qara camaatdan çox padşaha aiddir. Çünki qara camaat bir işi görəndə axınıni fikirləşmir. Son Allahın yolunda malını da, canını da qurban verməlisen. Bil və agah ol ki, düşmən senin rəqibindir, son dəlil-sübütlu onu inandıra bilərsən, həm də özünü ondan qoruyarsan. Dostuna gələndo, onunla sənin aranda sizi mühakimə eləyə bilecek hakim yoxdur, sizin hakiminiz ədalətdir. Özünə dost seçəndə əvvəlcə onu imtahana çək. Əgər o, axırot dünyasının adamlarındandırısa, bacardığı qədər qanunun məzgini biləcek, zahirde də ondan kənara çıxmayacaq, yox, əgər bu dünyaya uyanlardandırısa qoy cahil və kinli olmasın, açıq və düz danişan olsun. Ədəbsizdən ata-anası da qaçar. Yalançıdan isə dəst olmaz, çünki "sadiq" (dəst) sözü "sadiq" (həqiqət) sözündəndir, həqiqət isə qəlbənən gelir. Belədə o, necə yalan danişma bilər? Bil və agah ol ki, belə adamlar üçün qanuna riayət eləmək faydalıdır; əgər dəstun belə adamlırsa onu sev, ondan ayrılmır. Əgər sənə xoş golmeyən bir iş görərsə, o, arvadın deyil ki, boşayasan, sonra yena barişasən, yox, ürək şüər kimi bir şeydir, sənə onu birləşdirmək olmaz. Rəhmətlilik şair yaxşı deyib:

"Çalış, tamış-bilişin deymə kön'lüñə heç vaxt,
Uzəsdim - geri dönməz küsüb gedən bir şoxs.

Məhəbbət hissi ki var, quşdur – uçdu, gözden itər,
Ürək ki var, şüəsdir – parçalandı, birləşməz".

Qız sözünün axırında bizi göstərib dedi: "Ağıllı adamlar deyiblər: "Ən yaxşı dost o adamdır ki, hamdan yaxşı məsləhət verir; ən yaxşı is odur ki, axırı çox yaxşı olur, ən yaxşı torif də xadimlərin ağızından çıxan tərifdir". Deyiblər ki: verdiyi cansaqlığı və ağıl üçün qulu Allaha dua eləməlidir. Bir də deyiblər ki: ruhani adam ehtirasına uyur, xırda cismani zövqlərə uyan adama isə Allah qənim olur, ehtirasına uyan Allahan qarşısında günah iş görür, xəberçiye inanan isə dostunu möhv eləyir. Kim sənin haqqında yaxşı fikirdədirse, çalış onun etimadını doğrult. Kim çox höcət eləyirse – günah işlədir, kim ki, ədalətsiz iş görməkdən çəkinmirsə, axırdı məhv olur". İndi sənə hakimlərin ləyəqətindən səhbət açım. Padşah sağ olsun, bil və agah ol ki, cəza vermək onda faydalı olar ki, günahkarın gördüyü günah iş aşkarla çıxarılın. Odur ki, hakim elə əlaməlidir ki, hərə öz yerini bilsin, alicənəb adam başqasını incitmək fikrində olmasın, faşir adam da ədalətin mövcud olmasına şübhə eləməsin. Buna görə də hakim iddiaçıdan dəlil-sübüt istəməli, günahkara and iƏdirməlidir. Müsəlmanlar arasında sülh olma-lıdr, təkcə qadağan olunana icazo veren, yaxud icazo verilən qadağan eləyen sülhdən başqa. Əgər sən bu gün bir şeydən şübhələnirsənə, əməlli-başlı fikirləş, düz yol tap ki, gördünү iş ədalətli olsun. Ədalətli olmaq bizim borcumuzdur, inadla yalan danişmaqdansa, haqqqa qayıtməq dəha yaxşıdır. Sonra da, qədim zamanlarda olan əhvalatlardan xəbərdar ol, ağıllı qərar çıxart, çöküşənlərə bir gözəl bax, hoqiqəti axtar tap. İşini Allah-toala yaşıdır, şikayətçidən dəlil-sübüt, şahid teleb elə. Əgər şahid olarsa, ondan nə lazımdır öyrənərsən, şahid olmasa təqsirkarı and iƏdir: Allahın hökmü belədir. Əməlisələh müsəlmanların bir-birinə qarşı şahidiyyini qəbul elə, çünki Allah-toala özü hakimlərə ixtiya verib ki, adama üzəndən baxıb mühakimə eləsin, onun sırrını isə Allah özü bilir. Hakim xəsto, ya aca olanda işə baxmamalıdır; çünki əməlisələh olan, qəlbə təmiz olan adama başqaları ilə münasibətində təkcə Allah kifayətdir.

Əz-Zöhri deyib: "Hakimdə bu üç xasiyyət olarsa, o, hakimlikdən götürülməlidir: axmağa hörmət eləmək, tərifdən xoşu golmok, istefaya çıxməq istəməmək".

Ömər ibn Əbdülezzər bir hakimi işdən götürür, hakim ondan soruşur: "Məni niye işdən çıxardın?" Ömər cavabında deyir: "Qulağıma çatıb ki, sənin sözlerin özündən böyükür".

Belə deyirlər ki, məşhur İskəndər bir hakimənə deyir: "Mon səni bu vəzifəyə ona görə təyin elədim ki, manım qəlbimi, şərofimi, iigid adımı qoruyasan. Çalış öz vəzifəni ürkədən, ağılla yerinə yetir". Öz

mirzəsinə isə deyir: "Mənim ağlım sənin əlindədir, mənim əvezimə yazziqlarında məni mühafizə elə".

Sonra birinci qız geri çökildi, ikinci qız qabağı çıxdı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ela ki şəksəninci gecə oldu, Şəhrizad nağlin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot eloyırlar ki, birinci qız geri çökiləndə ikinci qız padşahın qabağında oyilib yeddi dəfə yeri öpdü, sonra dedi:

"Loğman¹ öz oğluna deyib; "Üç cür insan üç vəziyyətdə tanımış olar: sakit adamı hırsınlıñdə, cesur adamı döyüşdə, dostu işin ona düşəndə".

Deyirlər: "İncidən adam, onu tərifləsələr də, həyatdan incimis adam isə, onu danlasalar da, peşman olur".

Allah deyib: "Ənam alıb sevinənləri, boş yerə tərif² sevənləri sayıma. Onlar azabdan gizlənən bizməzələr, onların cozası daha pis olacaq".

Məhəmməd peygombər salavatullah buyurub: "Adəmin əməli onun niyyəti ilə ölçülür. Hər kişi öz əməlinin bohrəsini görəcək". Rəhmətlik bir də buyurub: "İnsanın bədənində bir parça et var ki, o yaxşı olarsa, bütün bədən yaxşı olar, o xarab olarsa, bütün bədən də xarab olar. Belə! Həmin et parçası – ürəkdir. Adəmdə ən qaribə budur ki, onda ürək var, özü də həmin ürək insanı idarə elayər. Əgor adəmin ürəyində tamah varsa – tamah onu möhv elayər. Əgor onun ürəyində dərd varsa – dərd onu öldürür. Əgor adam çox qəzəblidir, o tez özündən çıxar. Əgor adam öz qəzəbini söndürə bilirsə – onda qəzəb adam üçün qorxulu deyil. Əgor ürək qorxuya düşsə – adam dərd çəkəcək. Əgor adam bolaya düşçər olsa, – onda qəm-qüssəyə batacaq. Əgor adam vərlənsə – çox vaxt Allaha yaddan çıxarıır. Əgor adəm kəsibdirsa – o öz dərd-sorinə qalacaq. Əgor adəmi qəm-qüssə əldən salırsa – o qüvvədən düşür, zəifləyir, hali necə olursa olsun o, Allaha dua eləməli, bu dünyada güzə-

¹ Loğman – rövayətə görə Ezopun tomsillorunu orobça işləyən ofsanəvi alimdir. Quranın bir surəsi onun adınadır.

² Quranın üçüncü surəsinin 185-ci ayasından sitatdır.

ranını keçirmək üçün çörək pulu qazanmalı, bir də axirotinə qazanmaq dördüncü qalmalıdır".

Bir alimden soruşurlar: "Ön pis ömür süren kimdir?" Alim də cavabında deyir: "Ehtirası mərdliyinə üstün gölən, fikri göylərdə bərqərə olan, ağıl artıb, bəraəti az olan adam". Bu yerde Qeys yaxşı deyib:

"Inadçı, zohlotökən şəxsi görməsin gözlər,
Azıb yolu, hamiya yoldan azmış ad veror o.

Loyaqt, ad və pul insana borc verilmiş, borc,
No varsa batnimizdə, aparıq aneqə onu.

Azarsan, aşsan oğur lazımlı olmayan qapını,
Goraklı bir qapı döyən, taparsan öz yolunu".

Qız sonra dedi: "Zahidlər barədə Xışam ibn Bəkir deyib: "Mən Ömər ibn Übeyddən sorusudum ki, zahidlik nadir? O cavabında dedi: "Bunu Allahın rəsəlu – Allah ona rəhmət eləsin – öz sözüylə belə izah elədi: "Zahid o adamdır ki, qəbir evini, intahani yadindan çıxartmur, özü də o dünyani bu müvəqqəti dünyadan üstün tutur; bir də zahid o adamdır ki, "sabahı" öz günləri sırasında saymır, özünü ölürlər sırasında hesab eloyır".

Məlumdur ki, Əbzəzər¹ deyib: "Kasibliq dövlətləi olmaqdən, xəstəlikə saqlamlıqdan mənim üçün xoşdur".

Bunu eşidənlərdən biri də deyib: "Allah Əbzəzər kömək olsun!" Mən isə deyirəm: "Kim ki, Allah-toalanın razıdır, Allahın ona verdiyi güzordanın da razi olmalıdır". Bir nəfər sadıq müsələnən deyib: "İbn Əbu-Aufa bimizlə bərabər səhər namazı qılırdı, o, "Ya əyyühol-müdəssir"² surəsini oxuyurdu, elə ki "təbil çalındı" ayəsinə çatdı, yixilib öldü".

Deyirlər ki, Sabit al-Bunani elə ağlayırdı ki, az qalırkı gözləri kor olsun, bir nəfər götirdilər ki, onu müalicə eləsin. Həmin adəm dedi: "Mən onu bu şərtlə müalicə elərəm ki, sözümə qulaq assın". Sabit də ondan soruşdu: "Nəyə qulaq asmalıyım?" Həkim cavabında dedi: "Ağlamamalısan". Onda Sabit dedi: "Ağlamasam, gözlərim noyə lazımdır".

Bir nəfər Məhəmməd ibn Abdullaha dedi: "Mənə öyünd-nəsihət ver..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

¹ Əbzəzər – Məhəmməd peygombərin silahdaşlarından biri

² Quranın 74-cü surəsi bu sözlərə başlanır. Mənası: "Ey oba geymiş insan" deməkdir (Məhəmməd peygombəri işaretir).

81-ci gecə

Ela ki seksən birinci gecə oldu, Şəhrizad nağılınlı dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, vəzir Dandan Dau əl-Məkana deyirdi: "İkinci qız sənin rəhmətlik atan Ömer ibn ən-Nümanə deyirdi: "Bir nəfər Məhəmməd ibn Abdullaha dedi: "Mənə öyünd-nəsihət ver". O da cavabında dedi: "Sənə nəsihət budur: bu dünyada nəfsini saxlayan padşah ol, axırot dünyası üçün acgöz qul ol". Həmin adam soruşdu: "Bu nə deməkdir?" Məhəmməd də onun cavabında dedi: "Bu dünyada nəfsini böğan axırətde qazanar".

Qaus ibn Abdullah da deyirdi: "İsrailin oğlanları arasında iki qardaş vardı, onların biri o birindən soruşdu: "Sen en pis nə iş görmüsən?" O biri cavabında dedi: "Bir gün mən quş yuvasının yanından keçirdim, yuvada quş balaları var idi. Mən quş balalarından birini götürüb başqa yuvaya atdım. Gördüyüm en pis iş budur". Sonra bu qardaş o birindən soruşdu: "Bəs sən en pis nə iş görmüsən?" O biri belə cavab verdi: "Mənim en pis işim budur: sohrlar ibadat eləməye duranda qorxuram ki, bunu yalnız evəz almaq üçün eləyirəm". Ataları onların səhəbətini eşidib ucadan dedi: "İlahi, eğer onlar düz deyirlərse, onları öz yarına apar". Bir nəfər ağıllı adam da deyib: "Doğrudan da onların hər ikisi ən ləyaqətli uşaqlardır".

Səid ibn Cübeyr deyirdi: "Mən Fudal ibn Übeydə bir yerdəydim, ona dedim: "Mənə öyünd-nəsihət ver", o da cavabında dedi: "İki şəyi həmişə yadında saxla: heç kimi Allaha tay tutma, Allahın yaratdığı canlı məxluqun heç birini incitmə". Sonra o, bu bəyti dedi:

"Her kim olsan, getməsin insanlığın heç vaxt bada,
İnsanı alçaldan ancaq iki şeydir dünyada:

"Bir olan Allahı tək yox, çoxlu bilməkdir biri,
Biri pişlik cyleməkdir – əvv olunmaz ah bu da".

Şairin bu sözləri gör nə qədər gözəldir:

"Əger savab qazanmadan gözün yumulsə dünyaya,
Axır nəfəsədə seyr edərsən özgenin savabını,

"Nəçün, – deyərsən, – olmadım xeyirxah özgələr kimi,
O vaxt başlısuqluğun çekərsən iztirabını".

İkinci qız geri çəkiləndən sonra üçüncü qız qabağa çıxbı dedi: "Doğrudan da möminlik surəsi çox böyükdür, ancaq mən mömin bəbabalarımızın yadında qalan bəzi sözlərini sizo deyəcəyim.

Bilici adamlardan biri deyib: "Mən ölümə hazırloram, ancaq ölümün istirahət olacağına inanıram. Bunu da bilərim ki, kişi ilə onun işi arasında ölüm durur, mən əminəm ki, yaxşı işlər ikiqat çoxalacaq, pis işlər isə heç olacaq".

Alim Ata əs-Süləmi öyünd-nəsihətini deyib qurtaranda titrəməyə, əsməyə, hönkür-hönkür ağlamağa başlayırdı. Ondan soruştular: "Sən niyə bu hala düşürsən?" O da cavabında dedi: "Mən böyük iş görəcəyəm, yəni namaz qılacağam, odur ki, verdiyim öyünd-nəsihətə düz gəlsin deyə belə eləyirəm. Əli Hüseynin oğlu Əli Zeynalabdin¹ də buna görə namaz qılmaqdən qabaq əsərdi, bunun sebəbinə ondan soruştuda deyirdi: "Məgər bilmirsiz ki, kime üz tuturam, kimə də eləyirəm?"

Deyirlər ki, Süfiyan əs-Saurinin yanında bir kor olurdu. Ramazan ayı geləndə camaat namazına çıxırı, amma namaz qılmırı, özü də məscidə hamidən çox otururdu. Süfiyan deyirdi: "Qiyamət günü çatanda Quran əhlini gotirecəklər, özü də onları başqalarından ayıracalar, onlara böyük hörmət göstərecəklər".

Süfiyan deyirdi: "Əgər ruh insanın qəlbində özüne möhkəm yer eləsə, qəlb yaşın ki, şadlığından qanadlanardı, cohnənomin dərdindən, qorxusundan behişə can atardı".

Bir də belə rəvayət eləyirler ki, Süfiyan deyib: "Haqsızın üzünə baxmaq günahdır".

Sonra üçüncü qız geri çəkildi, dördüncü qız qabağa çıxbı dedi:

"Mən sizə möminlər barədə yadında qalan əhvalatlardan bəzilərini danışacağam.

Bela rəvayət eləyirler ki, Yalınayaq Bişir² deyirdi: "Mən özüm eşitmisəm, Xalid³ deyirdi: "Gizli çoxallahlıqdan uzaq ol!" Ondan soruştular: "Gizli çoxallahlıq nədir?" O belə cavab verdi: "Əger sizlərden biri dua eləyəndə səcdəyə çox gedirə, o yenə murdar qalır".

Bir bilici deyibdir: "Yaxşı işlər pis işlərin günahını yuyur". İbrahim isə belə deyibdir: "Yalınayaq Bişirdən bu dünyadanın bəzi sirlərindən məni agah eləməyi rica elədim. O mənə dedi: "Oğlum, biz bu elimi hər adama öyrədə bilmərik, pul vergisi kimi, onu hər yüz adamdan beşincə

¹ Əli Zeynalabdin – xalife Əlinin nəvəsidir, çox alicənab adam olub.

² Yalınayaq Bişir (767-814) – mömin, hem də qodim əhvalatlardan bilicisidir.

³ Xalid ibn əl-Valid – İslammın ilk dövründə sərkərdə olmuşdur, qorxmazlığına görə ona "Allahın qılıncı" adı verilmişdi.

etibar elemək olar". İbrahim ibn Ədhəm deyirdi: "Mən onun sözlərini bayəndim. Bir dəfə namaz qılırdım. Gördüm ki, Bişir də namaz qılır. Mən keçib onun arxasında dayandım, müezzin azan verənəcən namaz qıldım. Bu vaxt cir-cindir geymiş bir adam ayağa qalxıb dedi: "Ay camaat, zərərlə doğru sözdən qorxun, faydalı yalanın ziyanı olmaz; lazımları seçməyə ehtiyac yoxdur, nemət olanda dinib-danışmamaq yaxşıdır, nemət olmayanda boş sözdən kar aşmaz". Sonra İbrahim dedi: "Bir dəfə gördüm ki, Bişirin cibindən bir dəniq¹ düşdü, mən ayağa qalxıb həmin deniqin evəzində ona bir dirhəm verdim, ancaq o mənə dedi: "Mən o pulu almaram". Belə olanda, mən ona dedim: "Bu ki, sənə halaldır". Bişir də cavabında dedi: "Mən o dünyadan zövq-səfasını bu dünyadan zövq-səfasına dəyişmərom". Belə rəvayət eləyirler ki, Yalınayaq Bişirin bacısı Əhməd ibn Həmbəlinin² yanına gedib..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.

82-ci gecə



Ela ki şaksən ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, vəzir Dandan Dau əl-Mekana neql eləyirdi: "Qız atana deyirdi ki, Yalınayaq Bişirin bacısı Əhməd ibn Həmbəlinin yanına gedib ona dedi: "Ya imam, biz gecələr toxuyuruq, gündüzlər işləyirik. Bağdad keşkçiləri əllerində çıraq herdən yanımızdan keçirler, biz də damda oturub, bu işlədə toxuyuruq. Bu biza qadağan deyilmə?" Əhməd ibn Həmbəli ondan soruşdu: "Sən kimson?" Qız cavabında dedi: "Yalınayaq Bişirin bacısıyam". Onda ibn Həmbəli ucadan dedi: "Ey Bişir ailesi, mən sizin alicənəblığınızı inanıram".

Bir bilici deyib: "Allah öz quluna yaxşılıq elemek istəsə, neməti başından töker".

Məlik ibn Dinar bazardan keçəndə, xətrinə bir şey düşəndə deyərdi: "Ay üryim, döz. Sən istəyənə razı olan deyiləm". O həmişə deyərdi:

¹ Dəniq - 4 dirhəmdir.

² Əhməd ibn Həmbəli - müsəlmanların dörd toriqətindən on mühafizəkar həmbəlilər toriqətinin banisidir.

"And olsun Allaha, qəlbən xilası o istəyəni eleməməkdir, qəlbən bələsi isə ona qulaq asmaqdır".

Mənsur ibn Əmmar deyirdi: "Bir dəfə mən Kufə yolu ilə Məkkəyə ziyarət gedirdim, qaranlıq gece idi. Birdən hardansa geconin qaranlığında bir səs eştidim: "İlahi, and olsun sənin böyükliyünə ki, mən bu günah işi görəndə sənin sözündən çıxməq istəmirdim, ancaq sənin varlığında şəkk elemirəm. Bu günah işi görməyi mənə, ilahi, sən özün buyurmusan. Həddimi aşmışsما، keç günahımdan, mən bilmədən sənin sözündən çıxmışam". Namazı qılıb qurtarandan sonra Qurandan bu ayəni oxudu: "Ay öyünən kimsələr, özünüüz və yaxın adamlarınızı cəhənnəm odundan qoruyun. Bu odun yanacağı insanlar və daşlardır". Nə isə bir şey səppili ilə yera düşdü, nə olduğunu bilmədim, çıxb getdim. Ertəsi günü biz yol gedirdik, matəm mərasiminə rast gəldik, onların dalınca bir əldən düşmüş qarşı gəldi. Ölənin kim olduğunu qaridian soruşdum. O dedi: "Bu ölen adam dünən bizim evin qabağından keçirdi. Elə bu vaxt oğlum namaz qılırdı. O, Qurandan bir ayə oxudu, bu adəmin öldə kisişi partladı, yixilib öldü".

Sonra dördüncü qız geri çəkildi, beşinci qız qabağa çıxb dedi:

"Mən də qədim mömən dədo-babalarımız barədə yadına düşən əhvalatları neql eləyəcəyəm.

Məsləm ibn Dinar deyirdi: "Əgər pis fikirlərdən ol çıksən, böyük və kiçik günahların bağışlanar. Əgər qul günah iş görməkdən çəkinmək fikrinə düşsə, Allah özü ona kömək olar". O bir də deyərdi: "Allah tərəfi olmayan her bir nemət - bələdir, bu dünyada azca zövq-səfa insani gözəl axiretdən yayındır, bu dünyada gözəl həyat isə axiroti adəmin yadından çıxarı".

Əbu-Əzimdən soruşdular: "Ən xoşbəxt adam kimdir?" O cavabında dedi: "Bütün ömrü boyu Allaha qulluq eləyen adam". Sonra da ondan soruşdular: "Bəs ən axmaq adam kimdir?" O da cavabında dedi: "O dünən yasını, başqasının xətrinə, bu dünyadan zövq-səfasına dəyişen adam".

Belə rəvayət eləyirler ki, bu dəfə Həzrəti-Musa, Allah ona rəhmet eləsin, məydəneler¹ sularına gəlib deyir: "İlahi, sənin mənə göndərcəyin nemətin arzusundayam". Musa insanlara yox, öz Allahına yalvarır. Belə olanda, iki çoban qız gəlir, Həzrəti-Musa qızları yaxın qoymayıb, onların heyyanlarını özü sulayır. Qızlar qayıdib əhvalatı ataları Şuaybaya danişırlar. Allah ona rəhmet eləsin! Ata da qızlarına

¹ Məydənilər - Şimali Ərabistanda Mədyon şəhərinin sakıntılarından. Qurana görə, Şuayba peygombəro itaat elemədikləri üçün Allah onlara ağır cəza vermişdir.

deyir: "Bəlkə o, acdır?" Sonra da qızlarından birinə deyir: "Qayıt, onu çağır!" Qız Musanın yanına gəlir, yaşına-yaşına ona deyir: "Atam səni çağırır, bize su verdiyinə görə sənə onam vermək isteyir". Amma həzərət Musa evəz almaq üçün qızın dalınca getmek istəmir. Külek onun paltarını qaldırdı, bu səbəbdən də Həzərəti-Musa onun baldırlarını gördürü, odur ki, gözlerini yumurdu, sonra o, qızə dedi: "Mən qabağa düşüm, sən de daimicə gal". Onlar beləcə gedib qızın atası Şuaybanın yanına çatdılardı. Onlar içəri girəndə şəm yeməyi süfrəyə düzülmüşdü..."

Şəhrizad bu yerda səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

83-ü gecə



Ele ki seksən üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Dandan Dau el-Məkan şaha danışındı: "Beşinci konız sənin atana deyirdi: "Şəm yeməyi hazır olanda Musa – Allah ona rəhmət eləsin! – Şuaybanın yanına gəldi. Şuayba ona dedi: "Ya Musa, bizo su getirdiyinə görə sənə onam vermək istəyirəm". Musa da cavabında dedi: "Mən axiret dünyasını qızıl-gümüşə satan kəslərdən deyiləm". Belə olanda, Şuayba dedi: "Ay cavan, sən mənim qonağımsan, mənim de, dədə-babalarımın da adatı belədir ki, qonağa hörmət eləyək, onu yedirib-içirdək". Musa yeyib-içindən sonra Şuayba onu sekkiz ziyarətə, yəni sekkiz ilə qulluğa götürdü, özü də zəhmət haqqı əvəzinə qızlarından birini ona ərə verdi. Musanın Şuabayə qulluq eləməyinin zəhmət haqqı allığı arvadı oldu, Şuayba Allah-tealanın adından ona demisi: "Sən sekkiz ziyarətdə mənə qulluq eləyəcəksən, buna görə də mən iki qızımızdan birini sənə ərə verirəm. Əgər sən on ziyarətdə mənə qulluq eləsen, o də sonin öz işindir, mən məcbur eləyib sənə zəhmət vərə bilmərəm".

Bir nəfər çoxdan görmədiyi dostuna deyir: "Sən içərindən görmürəm. Sənin üçün yaman dariximşəm". Dostu da cavabında deyir: "Məni səndən ayıran ibn Şihab olub. Sən onu tanıyrısanım?" Həmin adam da deyir: "Bəli, tənyirəm, o, otuz ildir mənim qonşumdur, ancaq onunla səhəbat-zad eləməmişəm". Dostu da cavabında deyir: "Sən Allahı yaddan çıxarmışan, odur ki, qonşunu umutmusan, əgər sən Allahı sevsey-

din, qonşunu da sevərdin. Məgər sən bilmirsən ki, qonşu qohumdan irəlidir?"

Hüseyifa deyirdi: "Biz İbrahim ibn Ədhemlə Məkkəyə qədəm qoymuş, həmin il Şəkik əl-Bəli də ziyarətə gəlməmişdi. Ağanın başına dola-nanda ona rast gəldik. İbrahim ondan soruşdu: "Sizin torpaqlarda güzəran necodır?" Şəkik də cavabında dedi: "Olanda yeyirik, olmayanda dözürük". İbrahim ucadan dedi: "Təkəcə Bəlxək köpökleri belə dola-nırlar. Biz isə olanda Allaha dua eləyirik, olmayanda ona tarif deyirik". Şəkik İbrahimin qabağında diz çöküb dedi: "Sən mənim nəsihətçimsən".

Məhəmməd ibn İmrən hemişə deyərdi: "Bir nəfər Allah bəndəsi Kar Hetəmdən soruşdu: "Allaha bel bağlamağa səni nə məcbur eləyir". Hetəm cavabında dedi: "İki şey: əvvəla, bilirom ki, mənim qismətimi özümüzən başqa heç kəs yeyə bilməz, odur ki, bu barədə sakitəm, ikincisi de, bilirom ki, məni Allah yaradıb, mən də onun yanında xəca-lətlətiyəm".

Sonra beşinci qız geri çəkildi, qarı qabağa çıxdı, eyilib sənin atanın qabağında yeri öpəndən sonra dedi: "Padşah sağ olsun, sən qızların məmənliklərə barəsində danışdıqlarına qulaq asdın. Qoy mən də onların yolu ilə gedib ulu babalarımız barədə eştidiyim rəvayətlərin bir qismini danışım.

Deyirler ki, imam Əş-Şəfai gecəni üç yere ayırdı: birincisini – elm üçün, ikincisini – yatmaq üçün, üçüncüsünü isə gecə namazı üçün.

İmam Əbu-Henife¹ isə gecəyarısına yatmadı; bir dəfə o, kückə ilə gedəndə bir nəfər yoldan öten yoldaşına deyir: "Bu adam bütün gecəni oyaq olur". Onun bu sözünü eşidən imam deyir: "Mən Allahın qarşısında utanıram. Oلمayani mənə calayırlar". Bundan sonra, o, bütün gecəni oyaq qalmağa başlayır.

Ər-Rəbi deyirdi: "Əş-Şəfai ramazan ayının əvvəlindən axırınacaq namaz qılanda Qurani yetmiş dəfə oxuyardı".

Əş-Şəfai (Allah ondan razi olsun!) deyirdi: "Mən on ildir ki, arpa çöreyini doyunca yemirom, çünki doyunca yemek üreyi sort, ağılı yox eləyir, yuxu götürir, toxluq adamı zoifləşdirir, bir də tox adam üçün namaz qılmaq çətin olur".

Abdullah ibn Məhəmməd Əş-Sükkarı deyirdi: "Mən bir dəfə Ömərlə səhəbat eləyirdim, o mənə dedi: "Mən Məhəmməd ibn İdris Əş-Şəfai kimi alicənab adam, onun kimi gözəl natiq hələ görməmişəm.

¹ İmam Əbu-Henife (699-767) – müsəlman aləmində çox yayılmış hənəfilik təriqətinin banisidir.

Bir dəfə mən əl-Müzzeninin şagirdi əl-Haris ibn Ləbib əs-Seffərlə bərabər küçəyə çıxdıq. Onun çox gözəl səsi var idi. O, böyük Allahan mübahisə kəlmələrini oxudu: "Bir gün gələcək, onlar susacaqlar. Həm də onlara özlərini təmizə çıxarmağa izin verilməyəcəkdir". Mən gördüm ki, bunu eşidən imam əş-Şəfainin rongi saraldı, tükləri biz-biz oldu, o tır-tır əsdi, huşunu itirib yero yixildi. Özüne gələndə sözü bu oldu: "Yalançılar və pis adamlar kimi Allahdan xilas isteyirom. İlahi, sonin qarşısında hamı müntəziridir. İlahi, sən rəhimən, mənim günahimdan keç, sən qadir Allahsan, mənə rohm elə, mənim nadanlığını bağışla". Sonra durub getdim.

Məminlərdən biri deyirdi: "Mən Bağdada gələndə əş-Şəfai orada idi. Sahildə oturub namaz qılmaq üçün dəstəməz alanda yanından keçən bir nəfər mənə dedi: "Ay cavan, yaxşı dəstəməz al, Allah soni həm bu dünyada, həm də axirətdə xoşbəxt eləyər". Dönüb baxdım, gördüm ki, bir adam gedir. Camaat da diuşub onun dalınca. Mən tez dəstəməz alıb onun dalınca getdim. O mənə tərəf dönüb soruşdu: "Senin mənimlə bir işin varmı?" Mən də cavabında dedim: "Var. Allah-toala sənə öyrəndəni mənə de öyrət". Həmin adam dedi: "Bil və agah ol ki, Allah ilə düz olan xilas olur. Dinini sevən iso hər bir boladan hifz olunur. Bu dünyada tamahı saxlayan, o dünyasını qazanır". Sonra da mendən soruşdu: "Başqa şey əlavə eləməyim ki?" Mən də cavabında dedim: "Söylə". O da dedi: "Bu dünyadan gözünü çok, axirəti düşün. Hər işində düz ol, onda behiştlik olarsan". O çıxbı getdi, onun kim olduğunu soruşdum, mənə dedilər: "Bu adam imam əş-Şəfaidir".

İmam əş-Şəfai deyirdi: "Mən istayırom ki, insanlar mənim biliyim-dən, fezyab olsunlar, mənə başqa şey lazımlı deyil..."

Şəhrizad bu yerdə səherin açıldığına görüb nağılı yarımqıq qoydu.

84-cü gecə

Elə ki seksən dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Dandan Dau əl-Mekana naql eləyirdi: "Qarı senin atana söyləyirdi: "İmam əş-Şəfai deyirdi: "Mən istayırom ki, insanlar mənim biliyim-dən fezyab olsunlar, mənə başqa şey lazımlı deyil". O deyirdi: "Biri

ilo mübahisəyə girişəndə Allaha yalvarıram ki, rəqibimə həqiqəti başa düşməkdə mənə kömək eləsin. Mən kiminle mübahisə eləsem, yalnız həqiqəti aşkar eləməye çalışıram, özü də mən o barədə fikirləşmişəm ki, Allah həqiqəti menim dilimlə, yaxud rəqibimin dili ilə izah eləyecək".

O, (Allah ondan razi olsun!) deyirdi: "Əger sən biliyinə arxalanıb lovgalanaçaqsansa, onda kimden mərhəmət umduğunu, necə xoşbəxt olmaq istədiyini, hansı cəzadan qorxduğunun xatırla".

Əbu-Hənifəyə dedilər: "Əmirəlmöminin Əbu-Cəfər əl-Monsur səni hakim qoyub, sən on min dirhəm aylıq da toyin eləyib". Əbu-Hənife buna razi olmadı. Ona pul verilən gün göləndə, o sohor namazını qılıb əbasına büründü, lal-dinməz oturdu. Əmirəlmömininin pul götürən qasıdi goldı, Əbu-Henifənin yanına gəlib ona müraciət etdi, ancaq o cavab vermedi. Xəlifənin qasıdi dedi: "Bu pullar halal puldur". Ancaq Əbu-Hənifə cavabında dedi: "Bilirəm ki, mənə halaldır, ancaq men qolbimde zülüm eləyənlərə hüsn-rəğbat yaranmasını istəmirəm". Onda qasıd dedi: "Bəlkə sən onların yanına gedəsən, ancaq onlara məhəbbət yetirməkdən özünü saxlayasan", Əbu-Hənifə də cavabında dedi: "İnanmirəm ki, suya girim, paltarım islanmasın". Əş-Şəfai (Allah ondan razi olsun!) yaxşı deyib:

"Ey könül, çıxmasan sözündən ogor,
Olacaqsan qızılı, debdebəli.

Bisomer chtirasın at daşını,
Mohv olur cünki boş xoyal ohli".

Süfiyan əs-Sauri Əli ibn əl-Həsən əs-Süloymiyo belə nosihət verdi: "Düz adam ol, yalan danışmaqdən, ikizlülük, lovgalıq eləməkdən qorx, bil ki, bu pis işlərdən biri kimdə olsa, Allah onun gördüyü yaxşı işləri də batıl eləyir. Öz dinini göz böboyi kimi qoruyan kəsərləndən başqa heç kəsin dinini qobul eləmə, özü də bu dünyadan naz-nemətinə uymayan adamlarla oturub durgınən. Ölüm heç vaxt yadından çıxartma, təz-tez Allaha dua elo ki, günahından keçsin. Ömrünün qalan günlərini xoşbəxt yaşaması üçün Allaha dua elo, özü də bir müsəlman səndən öz dini barədə bir şey soruşanda, ona somimi məsləhətçi ol, məbada onu aldadəsan, cünki müsəlmanı aldadən Allahı da, onun rosulunu da aldatmış olur. Mübahisəni boşla, şokk eləmədiyin iş xətrinə şokk elədiyin işə girişme, onda bələdan uzaq olarsan. Hamını düz yola çağır, pis yoldan uzaqlaşdır, onda Allahanın istəklisi olarsan; öz gizli fikirlərində

pislikdən uzaq ol, onda Allah sənin zahiri işlərini avand edər; özünü doğruya çıxarmaq isteyənlərin dediklərinə inan, heç bir müsəlməna nifrat eləmə; səndən uzaqlaşana yaxınlaş, səni incidentin günahından keç, onda peyğəmbər övladı olarsan; qoy sənin həm gizli, həm də zahiri işin Allahtərəfi olsun. Allahdan qorx, özü də oləcəyini və qiyamət günü dirilib, Allah-tealanın hüzurunda sorğu-sual olunacağını bilən adam kimi qorx. Bil və agha ol ki, sən ikisindən birinə gedirsin: ya gözəl cennətə, ya da cəhennəmə”.

Qarı keçib qızların yanında əyləşdi, bayaqdan qulaq asan rəhmətlük atan onların sözlərini eşidəndə başa düşdə ki, bunlar öz zəmanesinin ən leyaqətli qadınlardır. Elə ki o, bu qızların gözəl-göyçək, çox savadlı, leyaqətli olduqlarını gördü, onları özünə yaxın elədi, sonra qariya böyük hörmət göstərib Rum padşahının qızı Abriza olan sarayı ona və qızlara verdi, onlara nə lazımsa göndərdi.

Qızlar on gün orada qaldılar, qarı da onlarla qaldı. Hər dəfə padşah qarının yanına girəndə onu namaz üstündə gördü, qarı gecələr yatırı, gündüzlər isə oruc tuturdu. Padşahın ondan çox xoş gəldi, odur ki, mənə dedi: “Ya vəzir, bu qarı çox mömin qadındır, o, üreyimə yaman yatıb!”

Elə ki on birinci gün oldu, qızların pulunu ödəmək üçün qarı ilə görüşdü. Qarı ona dedi: “Padşah sağ olsun, bu qızların qiyməti yoxdur. Mən onların əvəzində səndən az, ya çox nə qızıl, nə gümüş, nə də qas-daş istəyirəm”.

Qarının bu sözlərini eşidən padşah təəccüb qaldı, odur ki, soruştı: “Xanım, bəs onların əvəzinə nə istəyirsin?” Qarı da cavabında dedi: “Mən onları bu şərtlə sataram: bir ay hər gün oruc tutasın, gecələr də Allahın yolunda namaz qılasın. Əgər sən bunu eləsən, onda qızlar sənin sarayındadır, sənin malindirlər, nə istəsən onlara eləyə bilərsən”.

Padşah qarının belə möimin, nəfşini saxlayan, dindar olduğunu görəndə ona daha da mehrini salıb dedi: “Allah bu mömin qadını bizden ayırmamasın!”

Sonra da padşah qarı ilə şərt bağladı ki, onun dediyi kimi bir ay oruc tutacaq, qarı da dedi: “Mən də sənin əvəzinə namaz qılaram, sənə dua eləyərəm. Mənim üçün bir bardaq su getir”.

Padşah buyurdu ki, ona bir bardaq su gotırsınlar, qarı suyu götürüb üstündə bizim başa düşmədiyimiz, bilmədiyimiz sözleri dodaqlı piçildəməgə başlandı. Sonra bardağın ağızını bir parça əski ilə örtüb möhürledi, onu sənin atana verib dedi: “On gün oruc tutandan sonra on birinci gün gecə bu bardağdakı suyu içib orucunu açarsan: həmin su sənin bu

dünyaya olan məhəbbətini ürəyindən çıxaracaq, ürəyini nura qorq eləyəcek, qəlbində din özünə yer eləyəcək. Sabah mən dostlarının, müqəddəslərin yanına gedəcəyəm, onlar üçün darixmişam, on gündən sonra qayıdağam”.

Atan bardağı götürdü. Sonra qalxıb sarayda ayrıca bir otaq seçdi, bardağı ora qoydu, qapısını bağlayıb açarı qoltuq cibinə qoydu.

Sohəri padşah oruc tutmağa başlayanda qarı çıxıb öz yolu ilə getdi...” Şəhrizad bu yerde sohərin açıldıǵım görüb nağılı yarımcıq qoydu.



85-ci gecə

Elə ki səksən beşinci gecə oldu, Şəhrizad nağılın dalımı danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Dandan Dau el-Məkana deyirdi: “Sohəri padşah oruc tutmağa başlayanda qarı çıxıb öz yolu ilə getdi. Padşah on gün oruc tutandan sonra on birinci gün bardağı açıb sudan içdi, özü də gördü ki, bu su kefini kökəldir, onun qəlbini xoşallandırır. İyirmi gündən sonra isə qarı peydə oldu. Onun əlində ağac yarpağına oxşamayan yaşıl yarpağı bükülmüş şirin bir şey vardi. O, padşahın yanına gəlib salam verdi. Padşah onu görən kimi ayağa qalxıb dedi: “Xoş gəlmisin, möminə xanım!” Qarı da cavabında dedi: “Ya hökmədar, möminlərin sənə salamı var. Onlara sənin barəndə danışdım, çox şad oldular, sənə o dünyənin şirniyyatından göndərdilər. Axşamçağı onların dadına baxarsın”.

Sənin atan çox şad olub ucadan dedi: “Allaha çox şükür ki, məni möminlər qardaş elədi!” Sonra da qariya razılıq eləyib əlindən öpdü, ona çox hörmət elədi.

Sənin atan iyirmi gün oruc tutandan sonra qarı onuna gəlib dedi: “Ey hökmədar, bil və agha ol, bizim məhəbbətimizi mömin bəndələre danışdım, onlara xəber verdim ki, qızları sənin yanında qoymuşam, möminlər çox şad oldular ki, gözəllər sənin kimi bir padşahın yanındadırlar, çünki möminlər hamıñ qızları görəndən bəri sidq-ürəkden onlar üçün Allaha dua eləyirlər. Mən istəyirəm ki, qızlarla bərabər möminlərin yanına gedim ki, onların xoş nəfəsi qızlara deysin, bəlkə onlar yerin xəzinəsini götürüb sənin yanına qayıtsınlar. Sən oruc tutub qurtaran dan sonra qızların pal-paltarının qeydində qalarsan, onların götərdiyi var-dövlət sənə kömək olar”.

Qarının sözlerini eşidən atan razılıq eləyib dedi: "Əger sənin sözünü yerə salmaqdan qorxmasaydım, onda deyərdim ki, mənə nə xəzinə, nə də ayrı bir şey lazımdır. Sən nə vaxt onlara bərabər gedəcəksən?" Qarı da cavabında dedi: "İyirmi yeddinci gün gecə gedəcəyəm, ayın əvvəlində – son orucunu başa vuranda qayıdacağam, o vaxtacan da qızların iddə müddəti çıxacaq, onlar sənin ixtiyarında olacaqlar. Allaha and əlsün ki, bu qızların hər birinin qiyməti sənin padşahlığından çox-çox bahadır". Padşah da cavabında dedi: "Düz deyirsin, ey möminə xanım!" Sonra qarı dedi: "Sən öz əziz adamlarından birini hökmən manimlə göndərməlisen ki, o, təsəlli tapsın, mömin adamlar ona xeyir-dua versinlər". Padşah da cavabında dedi: "Mənim Səfiyyə adlı bir rumlu kənizim var, onun məndən bir qızı, bir oğlu olub, ancaq oğlumla qızımı neçə il bundan əvvəl itiblər, qızlarla bərabər Səfiyyəni də özünlə apar, qoy möminlər ona xeyir-dua versinlər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

86-a gecə



Ela ki seksən altinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, vozir Dandan Dau əl-Məkana deyirdi: "Qarı qızları sənin atandan istəyəndə, o, qarıya dedi: "Mənim Səfiyyə adlı rumlu bir kənizim var, onun məndən bir oğlu bir qızı olub, ancaq oğlumla qızımı bir neçə il bundan əvvəl itiblər. Səfiyyəni də özünlə apar. Bəlkə mömin bəndələr Allaha dua elədilər, o da uşaqlarını ona qaytarı". Qarı ucadan dedi: "Çox yaxşı söz deyir-sən!" Qarının bütün hiyləsi elə bundan ötrü idi.

Atan orucu qurtarana yaxın qarı ona dedi: "Balam, mən möminlərin yanına getməyə hazırlaşıram, Səfiyyəni yanına götür".

Padşah da Səfiyyəni çağırıdı, o da gəldi. Padşah onu qarıya təşvirdi, qarı onu o biri qızlara qatdı. Sonra o öz otağına getdi, əlində ağızı möhürülər bədənə qayıdı, badəni padşaha uzadıb dedi: "Ela ki otuzuncu gün oldu, gedərsən hamama, sonra saraydakı otaqların birində bu badəni içib yatarsan. Onda istədiyinə çatarsan. Allah ömrünü uzun eləsin!".

Padşah şad oldu, qarıya razılıq eləyib əlinən öpdü, qarı ona dedi: "Səni Allaha tapşırıram". Padşah da cavabında dedi: "Ay möminə

xanım, səni bir də nə vaxt görəcəyəm? Men səndən heç ayrılmış istəməzdəm". Qarı padşaha dua elədi, kənizləri də, şahzadə xanım Səfiyyəni də götürüb yola düşdü.

Üç gündən sonra təzə ay göründü, padşah hamama gedib çımdı, hamamdan çıxbı saraydakı otaqlardan birinə getdi, tapşırıdı ki, yanına heç kos gələməsin, qapını da bağlıdı. Sonra badəni içib yattı: biz oturub axşamacan onu gözlödük, ancaq o, otağından çıxmadi. Biz belə fikirləşdik: "Neçə gündür oruc tutub, gecələr yatmayıb, indi hamamdan çıxbı yorğundur, odur ki, yatıbdır". Biz sohərcən gözlödük, ancaq o ertəsi gün də otaqdan çıxmadi. Belə olanda, biz golib onun otağının qapısı ağızında dayandıq, ucadan danışmağa başladıq. Dedik bəlkə səsimizə ayılar, soruşar ki, nə olub. Ancaq belə olmadı. Onda biz qapını sindirib içəri girdik. Nə görsək yaxşıdır? Gördük ki, onun meyiti elə çürüyüb ki, sümükleri də dağlıb. Biz onu bu kökdə görəndə halımız xarab oldu, badəni götürdük, onun qapağındə bir parça kağız tapdıq, orada bu sözler yazılmışdı: "Pislik eləyən adam ödənde onun üçün qəm-qüssəyə batmazlar. Padşah qızlarını tora salan və korlayan adamların axırı budur. Kim bunu oxusa, bilsin və agah əlsün ki, Şərr-Kan bizim şəhərə golib şahzadə xanım Abrizanı yoldan çıxardı, biza düşmən elədi, bununla kifayətənməyib onu bizim torpaqdan apardı, sonra qara qulla onu geri qaytarı, qara qul da onu sohrada öldürdü. Şahlar belə iş görməzler. Nə təkərsən aşına, o çıxar qaşığına. Onun ölümündə heç kəsden şübhələnməyin: onu əxlaqsız qadın Zat əd-Dəvəhi öldürdü. Mən padşahın arvadım, Səfiyyəni atası əl-Kustaniyyə hökməndən Əfridun şaha aparıram. Biz hökmən sizə hücum eləyəcəyik, hamınıza qıracaqıq, ev-cəsiyinizi əlinizdən alacaqıq, sizlərdən bir nəfər də olsun sağ qalmayacaq, bir evinizdən də ocağın tüstüsü gəlməyəcək, təkcə xaça və komərə¹ sitayış eləyenlər sağ qalacaq". Bunu oxuyanda başa düşdük ki, qarı bizi aldadıb, bizə firıldaq galib. Belə olanda, biz özümüzə əl qatdıq, baş-gözümüzə döyüb ağlamağa başladıq, ancaq ağlamağın bizə bir faydası olmadı.

Bundan sonra kimli sultan eləmək üstündə qoşun arasında ixtilaf düzdü. Bəziləri soni, bəziləri qardaşın Şərr-Kanın sultan eləmək istəyirdilər. Biz düz bir ay razılığa gələ bilmedik. Sonra bəzilərimiz birləşdik, biz sənin qardaşın Şərr-Kanın yanına gedəndə yolda sənə rast gəldik. Ömer ibn an-Nüman belə öldürüilib".

¹ Islam ölkələrində yadellilər fərqlənmək üçün enli komor bağlayırdılar. Müsəlmanlar homin komori xaç kimi, dini məxsusiyəti bildirən bir əlamət hesab eləyirdilər.

Vəzir əhvalatı nəql eləyəndən sonra Dau əl-Məkan, onun bacısı Nüzxət əz-Zaman çox ağladılar, əyanbaşı da onlara qoşulub ağladı, sonra o, Dau əl-Məkana dedi: "Ey hökmədar, ağlamaqdan bir şey çıxmaz, yaxşı olardı ki, sən üryeyin toxraqlıq verəsen, bir də öz hakimiyətini möhkəmləndirəsen. Axi doğrudan da sənin kimi oğul qoyub gedən kişi ölməyibdir".

Dau əl-Məkan toxraqlıq tapdı, əmr elədi ki, taxtını çadırın qabağına qoysunlar. Sonra da buyurdu, qoşun sıraya düzüldü, əyanbaşı onun böyründe, silahdaşlarının hamisi arxasında, vəzir Dandan da onun qabağında dayandılar. Əmirlərin, saray əyanlarının hamisi öz yerlərini tutdular.

Dau əl-Məkan vəzir Dandana dedi: "Atamın xəzinələrindən menə danış". Vəzir de cavabında dedi: "Baş üstə, itaat borcumdur!". Sonra da xəzinələrdə olan ləl-cəvahirətən, qiyamılı qaş-dəşən danışdı, həm də xəzinələrdə nə qədər pul olduğunu şaha söylədi.

Dau əl-Məkan qoşuna pul¹ payladı, vəzir Dandana çox yaxşı libas bağışlayıb dedi: "Sən öz vəzirliyində qalacaqsan". Vəzir de əyilib onun qabağında yeri öpdü, Allaha dua eləyib padşaha uzun ömür istədi.

Dau əl-Məkan əmirlərə ənam paylayandan sonra əyanbaşa dedi: "Gətirdiyin Dəməşqin vergisini mənə göstər". Əyanbaşı içində pul, nadir seyrlər, ləl-cəvahirət olan sandıqları padşaha göstərdi. Dau əl-Məkan onları da qoşun əhlinə payladı...."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysu



Ele ki səksən yedinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Dau əl-Məkan əyanbaşa Dəməşqin vergisini göstərməyi əmr elədi. Əyanbaşı da içində pul, ləl-cəvahirət olan sandıqları Dau əl-Məkana göstərdi. Dau əl-Məkan onlardan bir çöp də götürməyib hamisini qoşun əhlinə payladı. Əmirlər əyilib onun qabağında yeri öpdüler, Allaha dua elədilər, ona uzun ömür istəyib dedilər: "Biz belə ənam paylayan

¹ Yeni hakimiyət başına gələn sultan həmişə öz şoxsi mühafizəçilərini xəzinəden pul payladı ki, heç olmazsa bir müddət qoşun ona sadıq olsun.

padşah görməmişik". Sonra onlar dağılışib öz çadırlarına getdilər, ertəsi günü Dau əl-Məkanın əmri ilə Bağdada tərəf yola düşdülər, üç gün yol getdilər, dördüncü gün uzaqdan Bağdadı gördülər, gelib şəhərə girdilər, gördürlər ki, şəhər bayramsağlı bəzənibdir. Sultan Dau əl-Məkan öz atasının sarayına girib taxtda oturdu. Bütün qoşun əhli, vəzir Dandan, Dəməşqin əyanbaşı onun həzurunda hazır dayananda, o öz mırzəsinə qardaşı Şərr-Kana name yazmayı əmr elədi, özü də tapşırı ki, əhvalatı əvvəldən-axıracan ona bəyan eləsin, sonra da yazısın: "Bu naməni oxuyan kimi silahı sarılı, qoşununa bərabər bura gel. Biz atamızın intiqamını almaq, rüsvayçılığı üstümüzdən götürmək üçün kafırların torpağına hücum eləmeliyik". Sonra padşah naməni büküb möhürüldə, vəzir Dandana verib dedi: "Bu naməni heç kəs yox, sən aparmalısan, ancaq sən Şərr-Kanla mülayim danışib ona deməlişən: "Əgər sən atanın torpağını istəyirsinə, o senindir, qardaşın da, özün dediyin kimi, Dəməşqda sonin canışının olar".

Vəzir Dandan sultanın yanından çıxbı yol tədərükü görməyə başladı. Sonra Dau əl-Məkan əmr elədi ki, ocaqçıya yaxşı həsir döşənmiş gözəl bir otaq versinlər (bu ocaqçının əhvalatı uzundur).

Günlərin bir günü Dau əl-Məkan ova çıxdı, sonra Bağdada qayıtdı. Əmirlərdən biri ona cins atlar, bir də misli-bərabəri olmayan gözəl kənizlər bağışladı. Bu qızlardan biri sultannı ürəyinə yatdı. Sultan həmin gecə qızın yanına girdi, kəniz ondan usağı qaldı.

Bir müddətdən sonra vəzir Dandan sofradan qayıtdı, Dau əl-Məkanə xəber verdi ki, qardaşı Şərr-Kan gelir, həm də sultana dedi: "Sən görək onun pişvazına çıxasən". Dau əl-Məkan cavabında dedi: "Baş üstə, itaat borcumdur". Sultan öz yaxın adamları ilə Bağdaddan çıxdı, şəhərin birgünlik mönziliндə çadırıq turub qardaşını gözləməyə başladı, şəhərə yaxın Şərr-Kan şah Dəməşq qoşunu ilə geldi; bu qoşunun içində çoxlu hünərlü pəhləvanlar, şir ürəklü igidlər, ox atan qoçaqlar var idi.

Ele ki süvari dəstələri gəlib çatdırı, toz dumanı çəkildi, alaylar yaxınlaşdı, şeypur səsləri ucaldı, Şərr-Kan öz əyanları ilə Dau əl-Məkanın qabağına çıxdı, Dau əl-Məkan qardaşını görənde atdan düşmək istədi, ancaq Şərr-Kan onu and verdi ki, belə iş görməsin. O özü atdan düşdü, bir neçə addım qabağa getdi, Dau əl-Məkan ona tərəf cumdu, Şərr-Kanı qucaqlayıb bağırna basdı. Onlar hönkür-hönkür ağladılar, bir-birini sakitleşdirməyə başladılar, sonra da atlara süvar oldular, qoşunla bərabər Bağdada goldilər. Onlar atlardan düşdülər. Dau əl-Məkan qardaşı Şərr-Kanla şah sarayına girdilər, gecəni orada

qaldılar, sahəri isə Dau əl-Məkan bayırı çıxıb cihad elan elədi, ölkənin hər terəfindən qoşun yiğməyi buyurdu.

Sonra da ölkənin hər yerindən qoşunların gəlib çıxmığını gözləməyə başladılar, gələnləri hörmətlə, izzətlə qarşılıyb yerbəyər eləyirdilər. Bu minval ilə bir ay keçdi, ancaq qoşun dəstələri hələ də axışib Bağdada gəlirdilər.

Bələ olanda, Şərr-Kan qardaşına dedi: "Qardaşım, başına gələn əhvalatı mənə nəql et". Dau əl-Məkan da başına gələn əhvalatı əvvəldən axıracan ona nəql etdi, ocaqçının ona elədiyi yaxşılığı da danışdı. Bunu eşidən Şərr-Kan qardaşından soruşdu: "Qardaşım, sənə elədiyi yaxşılığı görə ocaqçıya ənam vermisənm?" Dau əl-Məkan da cavabında dedi: "Qardaşım, hələ bu vaxtacan onun yaxşılığının əvəzini çıxmamışam, Allahın köməkliyi ilə səfərdən qayıdanдан sonra ona yaxşı ənam verəcəyəm..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



88-ci gecə

Elə ki səksən sakkizinci gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, Şərr-Kan Dau əl-Məkandan soruşdu: "Qardaşım, sənə elədiyi yaxşılığı görə ocaqçıya ənam vermisənm?" Dau əl-Məkan da cavabında dedi: "Qardaşım, hələ bu vaxtacan onun yaxşılığının əvəzini çıxmamışam, Allahın köməkliyi ilə səfərdən qayıdanдан sonra ona yaxşı ənam verəcəyəm".

Şərr-Kan bacısı, şahzadə xanım Nüzxet əz-Zamanın dediklerinin düz olduğuna inandı, bacısı ilə olan əhvalatı qardaşından gizlədib, əyan-başıyla Nüzxet əz-Zamana salam gönderdi, Nüzxet əz-Zaman da ona salam gönderdi, öz qızı Küdiyyə-Fəkanın əhvalini soruşdu. Şərr-Kan da qızın sağ-salamat, gümrah olduğunu ona xəbər verdi, Nüzxet əz-Zaman çox sevinib Allaha şükür elədi. Şərr-Kan qardaşı ilə məsləhətləşib səfərə çıxmış vaxtı olub-olmadığını sorusunda Dau əl-Məkan cavabında dedi: "Qardaşım, qoy qoşunların hamısı toplaşın, hər tərəfdən bədəvilər gəlsinlər". Sonra əmr elədi ki, azuqə, silah tədarük eləsinlər.

Dau əl-Məkan beş aylıq hamile olan arvadını pulla tutulmuş alımlara, nöker-naibe tapşırıdı, iki aydan sonra Suriya qoşunları da, bədəvi

əreblər də gəldilər; hər tərəfdən qoşun-leşkər yiğiləndən sonra qoşun səfləri, alaylar bir-birinin dalınca yürüş elədi.

Deyləmilərin¹ qoşunlarına Rüstəm, türk qoşunlarına isə Bəhrəm başçılıq eləyirdi.

Dau əl-Məkan qoşun-leşkərin ortasında gedirdi, özü də sağında qardaşı Şərr-Kan, solunda yeznəsi oyanbaşı gedirdilər. Onlar bu min-valla bir ay yol getdilər, hər həftə bir yerdə düşərgə salıb üç gün dincəlirdilər, çünkü adam çox idi. Onlar o vaxtacan yol getdilər ki, gəlib Rum torpaqlarına çatdırılar. Kendlərin camaati və diləncilər onları görən kimi qaçıb el-Kustaniyyəyə getdilər.

Onların padşahı Əfridun şah əhvalatı eşidən kimi durub Zət əd-Dəvahinin yanına getdi, hiyləni quran, Bağdada gedib Ömər ibn ən-Nümanı öldürən, sonra da kənizlərini, bir de şahzadə xanım Səfiyyəni götürüb öz ölkəsinə gətirən o idi. Ele ki öz oğlunum, Rum padşahının yanına gəldi, qorxudan uzaq olduğunu görüb ona dedi: "Gözün aydın! Mən sənən qızın Abrizanın intiqamını aldım, Ömər ibn ən-Nüman şahı öldürdüm, Səfiyyəni de gətirdim. İndi dur ayağa əl-Kustaniyyə padşahının yanına get, qızı Səfiyyəni apar qaytar atasına. Əhvalatdan onu agah elə ki, hamımız hazır olaq, silah-asloha hazır eləsinlər. Mən də səninkə əl-Kustaniyyə padşahı Əfridunun yanına gedəcəyəm. Mənə elə gəlir ki, müsəlmanlar döyüdə bizim qabağımızda dayana bilməzlər". Rum padşahı da cavabında dedi: "Onlar bizim torpaqlara çatanan möhlət ver, biz də hazırlaşaq". Sonra da adam yiğməyi, onları silahlardırmağa başladılar. Müsəlmanların gəlməyi xəbəri çatanda onlar hazır idilər. Zət əd-Dəvahı qabaq dəstələrlə yola düşdü.

Onlar əl-Kustaniyyəyə çatanda, onun böyük padşahı Əfridun şah Rum padşahı Xardubun göldiyini eşidib onur pişvazına çıxdı. Əfridun Rum padşahı ilə görüşüb hal-əhval tutdu, niye təşrif getirdiyini soruşdu. Xardub anası Zət əd-Dəvahinin necə hiylə işledib müsəlmanların padşahı Ömər ibn ən-Nümanı öldürdüyüünü, şahzadə xanım Səfiyyəni onun əlindən alıb gotirdiyini Əfridun şaha xəbər verdi, sonra dedi: "Müsəlmanlar qoşun yiğib üstümüzə gəliblər, biz də gərək yumruğumuzu bir eləyib onların qabağına çıxaq". Əfridun şah qızının gəlməyinə, habelə Ömər ibn ən-Nümanın öldürüləməsinə şad oldu. Əfridun şah bütün vilayətlərə adam göndərib qoşun tələb elədi, özü də Ömər ibn ən-Nümanın nə üçün öldürülüyüünü hamiya xəbər verdi. Bələ olanda,

xaçpərəst qoşunları onun yanına yollandılar, üç ay keçməmişdi ki, Rum qoşunları tamam toplaşdılar, sonra müxtəlif ölkələrdən firəng qoşunları gəldilər, bunların arasında fransızlar, almanlar, dubrovular¹, Zara² sakinləri, venesiyalılar, genuyalılar və saribənizlərin³ başqa qoşunları var idi.

Əl-Kustaniyyəyə o qədər qoşun yığılmışdı ki, iyne salsaydın yero düşməzdi; odur ki, şahənşah Əfridun qoşunlara əmr elədi ki, şəhərdən çıxıb yürüsələşinlər, onlar da yola düdüdlər, qoşunların şəhərdən çıxmağı on gün çekdi. Onlar on-Nüman vadisində çatananacan yol getdilər (haməni vadi şor dənizin yaxınlığında idi), burada üç gün qalandan sonra dördüncü gün tərəpnək istədilər. Elə bu vaxt onlara xəber gəldi ki, peyğəmber övladlarının⁴ qoşunları yaxındadırlar. Onlar üç gün də vadidə qaldılar, dördüncü gün sohər birdən gördüler ki, toz ərəsə qalxdı. Bir saat keçməmişdi ki, toz dağlığı, uşub getdi, nizələr, qılıncalar göydə par-par parladı, islam bayraqları, məhəmmədilərin ələmləri göründü, pəhləvanlar aşüb-dəşən doniz kimi yaxınladılar, onların dəmir geyimləri Ayi örtməş buludlara bənzəyirdi.

Bələ olanda, qoşunlar üz-üzə dayandılar, iki insan dənizi toqqusdu, vuruşma başlandı, nizələr bir-birino dikləndi, vəzir Dandanın başçılıq elədiyi otuz minlik Suriya atlıları döyüşa birinci atıldılar. Deyləmələrin başçısı Rüstəm, türkərin başçısı Bəhrəm iyirmi minlik qoşunla vəzirin yanında idilər. Şor dəniz sahilindən gələn ağır dəmir paltar geyimlər adamlar onların arxasında golirdilər.

Xaçpərəstlər ya İsa, ya Məryəm, ya xac qışqır-a-qışqırə vəzir Dandanın Suriya qoşunlarının üstüne yeridilər.

Bu döyüşün bütün tədbirlərini Zat ad-Dəvəhi tökmüşdə, çünki döyüşdən qabaq padşah ondan məsləhət istəyib soruşdu: "Biz necə eləməliyik, nə fənd qurməliyiq? Axi bu ağır işin günahkarı sənsən". Qari cavabında demişdi: "Ya şahənşah, ey qorxunc sehrbaz, bil və agah ol, sənə elə bir fənd deyim ki, iblis lap bütün codd-əqrəbasını da köməyə çağırısa, baş aça bilməsin. Əlli min adam göndər, qoy onlar gəmilərə minib dənizlə Tüstüllü dağa getsinlər, orada qalsımlar, yerlərindən tərəpnəməsinlər. Elə ki islam qoşunu ilə üz-üzə gəldiz, vuruşmağa başlayın. Sonra donızdan gələn qoşunlar onların arxasında olacaqlar, biz onları quruda qarşılanıq, onlardan bir nəfər də olsun sağ qalmaz, qalib gələrik, dərd-bələdan qurta-rarıq, həmişəlik emin-amanlıq olar".

89-cu gecə

Elə ki sokson doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət əleyirler ki, bu döyüşün tədbirlərini Zat ad-Dəvəhi tökmüşdə, çünki döyüşdən əvvəl padşah ondan soruşmuşdu: "Biz necə eləməliyik, nə fənd qurməliyiq? Axi bu ağır işin günahkarı sənsən". Qari cavabında demişdi: "Ya şahənşah, ey qorxunc sehrbaz, bil və agah ol, sənə elə bir fənd deyim ki, iblis lap bütün codd-əqrəbasını da köməyə çağırısa, baş aça bilməsin. Əlli min adam göndər, qoy onlar gəmilərə minib dənizlə Tüstüllü dağa getsinlər, orada qalsımlar, yerlərindən tərəpnəməsinlər. Elə ki islam qoşunu ilə üz-üzə gəldiz, vuruşmağa başlayın. Sonra donızdan gələn qoşunlar onların arxasında olacaqlar, biz onları quruda qarşılanıq, onlardan bir nəfər də olsun sağ qalmaz, qalib gələrik, dərd-bələdan qurta-rarıq, həmişəlik emin-amanlıq olar".

Əfridun şah qarının tədbirini böyənib dedi: "Ay hiyləgər qarılın padşahi, şüluqluq düşəndə sehrbazların pənahı, sonin tədbirin çox gözəl tədbirdir!"

Elə ki islam qoşunu birdən vadiyo hücum elədi, xaçpərəstlər özlərinə gəlməyə macəl tapmamış çadırlarını alov bürüdü, qılıncalar işo düşdü, meytildər üst-üstü qalandı, sonra Dau ol-Məkanın başçılığı altında olan yüz iyirmi minlik Bağdad və Xorasan qoşunu da gəlib çatdı.

Kafirlərin donızdəki qoşunları onları görən kimi sahile çıxıb dallarınca düşdülər. Bunu görün Dau ol-Məkan qışkırdı: "Ey peyğəmber! qəbiliyyəsi, kafirlərə hücum! Allahın kəməyinə arxalanıb düşmənlərimizi qırın!"

Bu vaxt Şərr-Kanın başçılığı altında olan başqa yüz iyirmi minlik qoşun da gəlib yetmişdi, kafirlərin qoşunu işo min-min və altı yüz min idi. Elə ki müsəlmanlar birləşdilər, onlar üreklondlər. Odur ki, qışqara-qışqırə dedilər: "Allah bizimiz üstə bize köməkdir. O, kafirlərə qənim olub". Sonra da qılıncalar, nizələr işo düşdü. Şərr-Kan düşmən sıralarını yarıb min-min qoşunların lap içərilərinə girdi, elə şücaətle vuruşmağa başladı ki, daha no deyim. O, kafirlorın arasında at oynadı, "Allahü-əkbər" qışqır-a-qışqırə sağa, sola qılınc çalırdı. O vaxtacan qılınc çalıdi ki, kafirlər dənizə tərəf qaçmağa üz qoydular.

¹ Dubrovular - Adriatik donizi sahilində Dubrovnik şəhərinin sakinləridir. Bu şəhəri müsəlman qoşunları mühəsiriyə almışdır.

² Zara (Zadar) - Balkan yarımadasında orta əsrlərdə Dalmasiya krallığının paytaxtı

³ Saribənizlər - avropalılarla nüfrotlu verilmiş ad

⁴ Yəni, arablının müdafiəçisi Məhəmməd peyğəmberin xalqı

Onlar yoruldular, Allah qəlebəni islam dininə verdi, adamlar şərəf içməmiş məst olub vuruşurdular. Bu döyüşdə qırıq beş min kafir öldürdü, beş min müsəlman şəhid oldu. İslam pəlonğı Şərr-Kan şah qardaşı Dau el-Məkanla yatmayıb gecəni sehərocon əsgərlərə gözaydınlığı verdilər, qiyamət günü onlara cənən vəd etdilər.

Bunlar burada qalsınlar, siz kimdən deyim, al-Kustaniyyənin padşahı Əfridun şahdan, bir də rumluların padşahı Xardub şahla onun anası Zat əd-Devhahiden. Onlar qoşun sərkərdələrini yiğib öz aralarında danışdır: "Əger biz çox olmağımıza güvənməsəyik, arzumuza çatar-dıq, ürəyimiz sad olardı. Bizim sohvimiz elə onda oldu ki, çox olmağımıza güvəndik".

Zat əd-Devhahid dedi: "Siz təkə Məsihadan mərhamət ummalısız, haqq dinimizin dediyi kimi eləmək istədiyinize çatarsız. And olsun Məsihaya ki, müsəlman qoşunuñ güç verən o şeytan Şərr-Kan şah oldu!" Əfridun şah da dedi: "Men sabah qoşunu onlara qarşı düzüb məşhur pəhləvan Luka ibn Şəmlutlu davaya buraxacağam, eger o, Şərr-Kanla cəngə girse, onu da, başqa müsəlman pəhləvanları da öldürür, onların axırına çıxar. Bu gün axşam isə men sizi müqəddəs buxur tüstüsünə vermək istəyirəm".

Bunu eşidən qoşun başçıları ayılıb onun qabağında yeri öpdürlər. Müqəddəs buxur isə Hozrot İsanın qalmışdı. Hami onu əldə eləmək üçün canını belə əsirgəmirdi, Rum əlkösünün din başçıları, ona müskətələr maddələr qarışdırır, ipək əsgilərə büküb öz torpaqlarındaki vilayətlərə göndərirdilər, bunun xəberi padşahlara çatanda onlar nəcisin bir dirhəminin min dinara alırdılar, həttə padşahlar bu müqəddəs buxur axtarbı tapmaq üçün adam göndərirdilər ki, gəlinlərini onun tüstüsünə versinlər. Şəhərşahlar onu sürməyə qatar, həmin nəcisə xəstələri, qarnı Ağrıyanları müalicə eləyirdilər. Şəhər açılan kimi pəhləvanlar nizələrini götürüb tələsik cənk meydənına gəldilər..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcı qoydu.

90-a gecə

Elə ki doxsanıçı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat eləyirlər ki, sehər açılanda, pəhləvanlar nizələrini götürüb tələsik cəng meydənına gəldilər,

Əfridun şah öz yaxın əsilzadelerini, padşahlığının eyanlarını yanına çağırıb onlara enam verdi, xaç çəkdi, onları adı çəkilən buxurun, yəni Həzreti-İsanın nəcisinin tüstüsünə verdi. Sonra Məsihanın qılınıcı adlanan Luka ibn Şəmlutlu öz yanına çağırıldı. Onu da həmin buxurun tüstüsünə verəndən sonra buxurdan damağına yaxdı, ona iyləməyə verdi, yanaqlarına sürdü, qalanı ile blişlarını yağıladı. Rum torpağında bu mələk Lükadan məşhur adam, onun kimi ox atan, qılınç oynadan, nizə vuran pəhləvan yox idi, özü də o, idbarın biri idi, başı ele bil eşşək başı idi, üz-gözündən lap meymuna oxşayırdı. O elə badhəybotdı ki, onu görmək yarın hicranına dözməkdən ağır idi, ele bil o, gecənin zülmətindən, aslanın vohsi nəfəsindən ağır idi. Pələng sırtlılığından yoğrulub düzəldilmişdi, üzünü də ele bil kafir möhürü vurulmuşdu. O gəlib Əfridun şahın ayaqlarından öpdü, hüzurunda dayandı. Əfridun şah ona dedi: "İstəyirəm ki, son Ömər ibn ən-Nümanın oğlu, Dəməşq hökməarı Şərr-Kan şahla cəngə girəsən, bizi bu beladan qurtarasan". Luka cavabında dedi: "Baş üstə, itaat borcumdur!" Padşah ona xaç çəkib dedi ki, o, tezliklə qalib gələcək.

Luka Əfridun şahın yanından çıxdı, sonra da bu mələk kürən ata mındı; onun oynında qırmızı libas, üstündən də ləl-cəvahirata tutulmuş qızılındı zirehli palta, əlinde üç haçaltı nizə vardi, o ele bil Ad və Səmud qobilələrini mahv eləyən İblis idi¹. O da, onun kafir qəbiləsi də yerindən tərəndi, ele bil onlar cəhənnəmə tələsirdilər, onların arasında bir nəfər carçı car çəkib ərabcə deyirdi: "Ay Məhəmməd övladları (Allah peygomborin ruhunu şad eləsin!), qoy sizdən bir nəfər pəhləvan, Suriya Dəməşqinin hökməarı, islamın qılınıcı Şərr-Kan meydana çıxınsın!" Carçı sözünü deyib qurtarmamışdı ki, düzəngahda gurultu qopdu, atayaqlarının tappıltısı aləmi başına götürdü, ele bil Honeyən² günü id. Mələklər qorxudular, çevrilib səs gələn tərəfə baxdilar, gördüler ki, galən Ömər ibn ən-Nüman şahın oğlu Şərr-Kan şadırdı. Dau el-Məkan mələk pəhləvanı meydanda görənde, carçının sözələrini eşidəndə, qardaşı Şərr-Kana tərəf çevrilib dedi: "Onlar səni isteyirlər".

Şərr-Kan da cavabında dedi: "Bu, mənim lap xoşuma geldi". Buna emin olandan, carçının meydanda car çəkib dediyi sözələri: "Şərr-Kana Kandan başqa heç kim qabağıma çıxmasın!" – eşidəndə müsəlmanlar

¹ Burada Quranın X surəsinə işarə edilir. Həmin surədə deyilir ki, Ad və Səmud qobilələri onlara gəndərlən peygomborlara biot gətirmədikləri üçün məhə edilmişlər.

² Honeyən – Məkkə yaxınlığında olan vadidir, burada Məhəmməd peygomborun qoşunları ilə ona müqavimət göstəren bedəvi qobilələri arasında vuruşma olmuşdur. Bu əhvalat barosunda Quranda da nəqəl edilir.

başa düşdüler ki, bu mələk Rum pəhləvanıdır, özü də and içib ki, ya müsəlmanları qırıb qurtaracaq, ya da özü məhv olacaq, çünki o, ürek-lərə od vurmuşdu, odur ki, türk, Deyləmi, kurd qoşunlarının ürəyinə qorxu düşdü.

Ela bu vaxt Şərr-Kan ürkək ceyrana bənzəyən cins atın belində şir kimi meydana girdi. O, atını Lukanın üstüne sürdü, ona yaxınlaşanda əlindəki nizəni zəhorli ilan kimi havada oynadıb bu beytləri oxudu:

"Mənim bir köhlənim vardır, tapılmaz misli heç yerda,
Səni heç vaxt xocil etməz o köhlən qanlı meydanda.

Mənim çox sıvri nizəm var, keçib daşdan, dələr bağı,
Mürvəvət umma sən ondan mənimlər cəngə qalxanda.

Mənim misri qılincım öz qızından sıyrıllarken, son
Sanarsan ildırım çaxdı, bulud çaxnaşdı bir anda".

Luka onun sözlerinin mənasını, şeirlə deyilmiş sözlərin gücünü başa düşmədi. O çəkilən xaça hörmətlə əlini üzüna vurdur, sonra həmin əlini öpdü, əlindəki mizrağı Şərr-Kana tuşlayıb onun üstüne cumdu. O, mizrağı bir əliyə göye atdı, mizraq gözdən itdi, sonra cadugorlar kimi o biri əliyə tutub Şərr-Kana atdı. Mizraq odu ox kimi onun olin-dən çıxdı. Qoşun əqli Şərr-Kan üçün qorxuya düşdü, ancaq mizraq Şərr-Kana çatar-çatmadı, o, mizrağı havada tutdu, bunu görən adamlar mat qaldılar.

Sonra Şərr-Kan xaçporostin atlığı mizrağı tutduğu əliyə elə oynadı ki, az qaldı mizraq sinsin, onu göye elə atdı ki, mizraq gözdən itdi, ancaq bir göz qırıpında o biri əliyə tutdu, nərə çəkib dedi: "Yeddi təbaqə asimanı yaradana and olsun ki, bu mələkəni bütün dünyada biabır eləyəcəyəm!"

Bunu deyib Şərr-Kan mizrağı Lukaya tulladı, Luka da Şərr-Kan kimi mizrağı göydə tutmaq istədi; elə əlini uzatmışdı ki, mizrağı tutsun, Şərr-Kan cəld ikinci mizrağı ona tulladı, mizraq Lukanın xaç çəkilmmiş üzüna dayıb, onu Allahın hökmüyə cəhənnəmə vasıl elədi¹.

Kafırlar ibn Şəmlutun öldüyünün görəndə, özlərinə əl qatıldılar, baş-gözlerinə döyüb qışkırmaya başladılar: "Bələya düşdük! Məhv olduq!" Sonra da monastırların din başçılarını köməyə çağırıb..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağlı yarımcıq qoysdu.

¹ Qur'anın XIV surəsinin 34-cü ayəsində deyilir: "Kafırlar cəhənnəm odunda yanacaqlar".

91-ci gecə

Ela ki doxsan birinci gecə oldu, Şəhrizad nağlınlı dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, kafırlar Luka ibn Şəmlutun öldüyünü görəndə özlərinə əl qatıldılar, baş-gözlerinə döyüb qışkırmaya başladılar: "Bələya düşdük! Məhv olduq!" Sonra monastırların din başçılarını köməyə çağırıb ucadan dedilər: "Bəs xaçlar harda qaldı?" Rahiblər də dua eləməyə başladılar, sonra onların hamisi qılınclarını, nizələrini möhkəm tut-a-tuta müsəlmanların üstüne yeridilər.

Iki qoşun üzbəüz gəldi, sinələr at tapdağı oldu, qılıncalar, nizələr işə düşdü, adamların qolları, biloqları yoruldu, atlar elə bil ayaqsız yaranmışdır, cong carçası o vaxtacan car çəkdi ki, qollar yoruldu, axşam düşdü, qaranlıq gecə yaxınlaşdı. Hər iki qoşun öz yerinə çıkdirı, pəhləvanlar bu cəngdən, nizə zərbələrindən məst idilər. Yerdo o qədər ölü var idi ki, daha nə deymir, yarahıları ölüldərən ayırmadı, olmurdu.

Şərr-Kan döyüşdən sonra qardaşı ilə, oyanbaşı və vezir Dandanla görüşüb qardaşı Dau al-Məkanla oyanbaşıya dedi: "Doğrudan da, Allah kafırları məhv elədi. Hər iki dünyamın sahibi Allah-təalaya şükür olsun!" Dau al-Məkan da qardaşının cavabında dedi: "Ərəbləri, farsları bu boladən qurtardığına görə biz həmişə o bir olan Allaha duaçıyıq, özü də adamlar nəsilbenəsil sənin mələk Luka ilə vuruşmadından, nizəni göyda tutmadından, onu geri atıb Allahın düşmənini camaatın arasında öldürməyindən həmişə danışacaqlar. Dünya durdurcu sənin səhərotin galacaq". Sonra Şərr-Kan dedi: "Ay oyanbaşı, ay qorxmaz pəhləvan". Oyanbaşı da cavabında dedi: "Mən hüzurundayam!" Şərr-Kan ona dedi: "Vəzir Dandanla iyirmi min süvari götürüb, dəniz sahilinə tərəf yeddi fərsəng gedin. Tez gedin ki, sahila yaxın olasız, özü də sizinlə düşmən arasında iki fərsəng arası olsun. Mağaralarda gizlənin, kafırlar gomilərdən səs-küylə düşüb bizimlə dava eləməyə başlayacaqlar, nizələr işə düşəndə hər tərəfdən qışkıraq eşidəcəksiz. Elə ki gördük bizim qoşunlar yalandan geri qaçırlar, kafırlar də hər yandan, hətta dəniz sahilindən və çadırlar tərəfdən dalımızca golrlar, siz pusquda durun, Allahdan başqa Allah yoxdur, Məhammed də onun rosuludur, Allah onun ruhunu şad eləsin!" yazılış yaşıl bayraq görün kimi "Allahü-əkbər!" deyib, yaşıl bayraqı qaldırın, arxadan onlara hücum

eləyin. Özü de çalışın ki, kafırlar qacaqlarla dənizin arasında qərar tutmasınlar” Onlar bu barədə o saat razılaşdırılar, sonra qoşunlar silahlanıb yola düşdülər, əyanbaşı, Şərr-Kan buyuran kimi, vəzir Dandanla iyirmi min adam götürüb getdi.

Şehər açıldığda düşmənlər yenə atlara süvar oldular, qılınclarını sıyrırdılar, nizələrini götürüb döyişə girdilər, adamlar dərə-təpəyə səpələndildi, keşiflər qışqırıldı, başları açıldı, gəmilərdə xaçlı yelkənlər qaldırıldı, hər tərəfdən qoşunlar sahile tərəf üz qoydular. Onlar atları quruya çıxardılar, hücum eləməyo də, qacaqmaşa da hazırlaşdılar, qılınclar parladı, dəstələr hərəkətə göldilər; dəmir paltaclarla dayan nizələrdən çıxı, atdan düşmüs süvarilərin başının üstünü ölüm alır, başlar bədəndən ayrılır, diller tutulur, gözler qaranlıq götürür, adamın ölü ağızına gəlirdi. Qılınclar işləyir, vurulan başlar, qollar yero tökürlür, atlar qan içində üzür, döyüşüllər bir-birinin saqqalından yapışırırdılar, islam qoşunları köməyinə görə Allaha dua etmişlər. Kafırlar isə xaça və kəmərə, keşiflərə və kahinlərə, axır şənbəyə və din başçılarına tərif yağırdırlar.

Birdən Dau ol-Məkanla Şərr-Kan qoşunları ilə bərabər geri çəkilməyə başladılar, özlərini elə göstərdiiler ki, guya meydandan qaçırlar. Kafırlər elə bildilər onlar darmadağın olublar, odur ki, özlərini düzəldib onların dalınca düşdülər. İslam əsgərləri ucadan İnək¹ surəsinin əvvəlini oxuma başladılar, ölüler atlarnı ayaqları altında qalrıdı. Bunu görən Rum carçası qışqırdı: “Ey haqq dîne qail olan Məsiha quylları, ey Həzrəti-İsanın nökərləri, Allah dadimizə çatdı! İslam qoşunu qacaqmaşa üz qoyub, siz onlara arxa çevirmeyin, qoy qılınclarınız onların peysəriñ haqlasın. Onları töqib eləyin, yoxsa Məryəmin beşikdə dil açmış oğlunun, Məsihanın dinindən dönmüş olarsız”.

Əl-Kustaniyya hökməri Əfridün şah elə bildi ki, onların qoşunları qalib gəliblər, daha bilmirdi ki, bu müsəlmanların məharətli tədbiridir. O, Rum padşahına qəlebə xəberini göndərib deyirdi: “Bize yalnız biglara, saqqallara yaxılan, bütün xaç əhlisi arasında tüstü yayan din başçısının nəcisi kömək elədi. And olsun möcüzələrə, Məryəmin konisi, həsrətini çəkdiyin qızın Abrizaya, bir də xaç suyuna ki, bir nəfər də müsəlman sağ qoymayacağam, mən bu pis niyyətimden dönen deyiləm”.

Çapar bu naməni apardı, kafırlar isə qışqır-qışqır bir-birinə deyiridilər: “Lukanın intiqamını alın...”

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu:

¹ Quranın II surəsidir.

92-ci gecə



Elə ki doxsan ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kafırlar qışqır-qışqır bir-birinə deyirdilər: “Lukanın intiqamını alın!” Rum padşahi da qışqır-qışqır dedi: “Abrizanın intiqamını alaç! Onda Dau ol-Məkan qışqırdı: “Ey Allahın quylları, kafırları – Allahın yolundan çıxanları qılıncla, nizə ilə qırın!” Bunu eşidən müsəlmanlar geri dönüb yenə kafırların üstünə cumdular, qılınclar, təbərzinlər işə düşdü. Müsəlmanların carçası car çəkib deyirdi: “Ey Allahın rəsulunu istəyənlər, kafırların üstüne hücum! Bax indi Allaha xoş gələn iş görmək məqamıdır! Ey qiyamət günü nıcat tapmaq istəyənlər, doğrudan da qılınclarınızla behisti qazana bilərsiz!”

Şərr-Kan öz süvariləri ilə kafırların üstünə cumub onların geri çəkilmək yoluñ kəsdi, səflərin içinde at oynatmağa başladı. Birdən kafırların ortasında bir atlı peyda oldu, o, qoşunun bu başından vurub o başından çıxdı, nizəsini, qılıncını işə saldı, kafırları qırıb tökdü. Kafırlar onunla cəngə girməyə qorxdular, ona təslim oldular, bu cavan pəhləvanın iki qılıncı var idi, biri iti nəzəri, o biri iti qılıncı idi, onun iki nizəsi var idi, birenin sapi ağac idi, o biri nizə – öz qədd-qamatı idi, gur saçlı onun saysız-hesabsız qoşunu idi, bu barədə şair yaxşı deyib:

“Vəsəfə layiqdir o qırvım saç ki,
Tökülo çıyına mordanalərin.

Tökülo qanlı döyüşlər zaməni,
Göydə parlarkən ucu nizələrin”.

Başqa bir şair belə deyib:

“Gəl asma, – dedim, – inca belə eyri qılıncı.
Qan tökməyi onsuz da o gözər bacarırlar”.

Onu görən Şərr-Kan ucadan dedi: “Ay pəhləvanlar pəhləvanı, səni and verirəm Qurana, səni and verirəm peyğəmbərin ələmənə, de görüm

kimsən? Sən kafirləri, günahkarları qaçmağa məcbur eləyib, hər işdən agah olan Allahı sevindirdin". Pehlevan da cavabında dedi: "Dünən mənimlə ittifaq bağlamışan, məni na tez unutduñ!"

O, niqabını qaldırıldı, gördüler ki, bu gözəl atlı Dau əl-Məkəndir.

Şərr-Kan onu görüb şad oldu, ancaq qorxdu ki, əsgərlər onu dövreyə alalar, ığidlər ona hücum eləyələr. Özü də bu, iki səbəbə ola bilerdi: övvələ o cavan idi, ona göz deyə bilərdi, ikincisi o, padşahlığın dayağı idi. Odur ki, Şərr-Kan ona dedi: "Ya hökmər, özünü tohlükəyə salma, atını məni yanımıla sür. Düşmən qorxuludur. Yaxşı olardı ki, sən bayraqların altından çıxmayasan, biz də rahat vuruşaq". Dau əl-Məkən da cavabında dedi: "Mən də sənin kimi vuruşmaq istiyirəm, sənin qabağında vuruşanda özüümə heyfim golmir". Sonra islam qoşunları kafirlərə hücum eləyib onları dövreyə aldilar. Nor kimi vuruşub onları gücdən saldılar. Əfridun şah bunu görüb, rumluların işinin pis olduğunu anladı, qem dəryasına batdı. Kafirlər dönüb gəmilərə tərəf qaçmağa başladılar. Birdən dəniz sahilindən onların qabağına qoşun çıxdı, bu qoşuna ığidlər basan vəzir Dandanla bərabər Suriya qəbilələrinin iyirmi minlik nor şüvarılarının başçısı əmir Bəhrəm başçılıq eləyirdi, onlar da qılıncla nizələrini işə salmışdır.

Müsəlmanlar dörd tərəfdən kafirları dövreyə alırdılar. Müsəlmanlar gəmilərdəki kafirlərə hücum elədilər, onları qırmağa başladılar, kafirlərin bir qismi dənizə tullandı, yüz mindən çox patris möhv oldu, onların ığidlərindən nə böyüyü, nə də kiçiyi canmı xilas eləya bilmədi. Müsəlmanlar pul, mal, qası-dası dolu gəmiləri tutdular, – iyirmi gəmidən başqa – hələ qədimdən bəri belə dava olduğunu, belə qənimət alındığını heç kəs eştirməmişdi. Müsəlmanların əla keçirdikləri sayı-hesabı olmayan qənimətin içində qaş-daşdan olavaş olli min at var idi. Müsəlmanlar Allahın onlara baxış elədiyi qaləbəyə çox şad oldular.

Bunlar burada qalsınlar, sizo kimdən deyim, qaçıb gedən kafirlər-dən. Onlar əl-Kustaniyyəyo çatıdlar. Bu şəhərin adamlarına övvəl belə xəbər çatmışdı ki, Əfridun şah müsəlmanlara qalib gəlib. Onda Zat əd-Dəvəhi qarı demişdi: "Mən bildirdim ki, oğlum, Rum padşahı qorxub geri qaçmayıacaq. O, islam qoşunlarından qorxmur, o, xəçporəst dinini dünya üzündə yayacaq". Qarı şahənşah Əfridun şaha buyurdu ki, şəhəri bezəsin. Camaat çox şad oldu, onlar şərab içməyə, kef çəkməyə başladılar, ancaq başlarına nə galəcəyindən bixəbor idilər.

Onlar şənlik elədikləri vaxt birdən bəd xəbor gəldi, qaçıb xilas ola bilmiş iyirmi gəmi şəhərə yaxınlaşdı. Rum padşahı bu gəmilərdən birində idi.

Əl-Kustaniyyənin padşahı Əfridun şah onları sahilde qarşılıdı, onlar başlarına gölən bələni ona nəql elədilər, özü də hamisi hönkür-hönkür ağlayıb sizildiyarı; bəd xəbəri eşidən şəhər camaatı qəm dör-yasına batdı.

Əfridun şah Luka ibn Şəmlutun taleyinin bir ölüm oxu ilə qırıldığını eşidib çox məyus oldu. O başa düşdü ki, səhvi düzəltmək olmayıcaq. Daha qiyamət günü yaxındadır. Rumlular dua oxumağa başladılar, onların ürkəklərinə qorxu düşdü, ağı deyib ağlamağa başladılar, hər yerdən ağlamaq, inilti səsi gəlirdi.

Rum padşahı Əfridun şahın yanına girib işin nə yerdə olduğunu, bir də müsəlmanların geri çekilməklərinin hiylə olduğunu ona nəql eləyib dedi: "Gəlib çıxan bu qoşundan başqa heç kəsi gözləmə". Bu sözləri eşidən Əfridun şah huşunu itirib yera yixildi, özü də elə yixildi ki, burnu ayğı altında qaldı, sonra o özüñən gəlib dedi: "Yaqın Məsihanın bizi qazəbi tutub, odur ki, müsəlmanları üstümüze göndərib".

Böyük din başçısı moyus halda padşahın yanına təşrif götüründə Əfridun şah ona dedi: "Ata, Məsihanın bizi qazəbi tutub, qoşunumuz möhv olub". Din başçısı da cavabında dedi: "Fikir eləməyin, görünür bizlərdən kimsə yarananın yanında günaha batub, hamı da onun cəzasını çəkir. İndi biz müsəlman qoşunları qovulanacaq kilsələrdə Allaha dua eləyəcəyik".

Bundan sonra Zat əd-Dəvəhi qarı gəlib dedi: "Ya hökmər, müsəlman qoşunları doğrudan da sayca çoxdur, biz ancaq hiylə ilə onlara qalib gələ bilərik. Mən yenə tələ qurub, hiylə işlətmək istiyirəm, odur ki, islam qoşunlarının arasına gedirəm. Bəlkə hiylə işlədib Allahdan istədiyimə çatdım, atasını öldürdürüüm kimi, onların pohləvanı Şərr-Kanı da öldürdüm. Əgər işlətdiyim hiylə baş tutsa, onların qoşunundan bir nəfər öz yerinə qayıtmaz, onlara qüvvət verən yalnız onların sərkərədəsidir. Ancaq mən istordim ki, aydan-aya, ildən-ildə mallarını satmağa çıxaran Suriyada yaşayan xəçporəstlər mənə kömək eləsinlər – onların köməyi ilə mən istədiyimə çataram". Padşah da ondan soruşdu: "Bu işi nə vaxt görmək fikrindəsin?" Qarı buyurdu ki, Suriya Nəcəranından¹ onun üçün yüz nəfər adam götürsinlər. Həmin adamları şahın hüzuruna götirdilər, şah onlara dedi: "Xəçporəstlərin müsəlmanlardan nələr çək-diyyini bilirsizmi?" Onlar padşahın cavabında dedilər: "Bəli, bilirik". Onda padşah dedi: "Bilin və agah olun ki, bu qadın hayatım Məsihaya

¹ Nəcəran – Dəməşqin cənubunda bir yerdir.

bəxş eləyibdir. İndi də o sizinlə bərəber müsəlman palтарında düşmənlərimizin arasına getmək, hiylə işlətmək istəyir ki, isimiz yaxşılaşsin, müsəlmanlar gəlib bura çıxa bilməsinlər. Siz özünüüz Məsihaya fədə eləyə bilərsizmi? Mən də öz tərəfimdən bir kəntar¹ qızıl verərom. Hansınız sağ qalsa pul ona çatacaq, ölenin isə payını Məsihaya özü verəcək". Onlar da padşahın cavabında dedilər: "Canımız Məsihaya qurbançıdır, özümüz də sənə girovuç". Onda qarı lazımlı olan zohərləri götürdü, suya töküb o vaxtacan qaynatdı ki, qabın dibinə qara maddə çökdü, sonra zohər soyuyanacaq gözlödi, uzun baş yaylığının ucu ilə onun üstünü örtdü. Sonra palhtarının üstündən qıraqları qaytanlı ləbbədən geydi, əline təsbeh alb şahın yanına girdi, nə padşah, nə də onun yanında əyloşənlerin heç biri onu tanımadı. Üzünü açanda isə hamı onun hiyləsinə mat qaldı. Oğlu şad olub ucadan dedi: "Məsihə sənə bize çox görməsin!" Qarı Suriya Nocranından gələn xaçporəstlərlə bərəber Bağdad qoşununa tərəf üz qoydu".

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Elə ki doxsan üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, bu sözləri eşidən Əfridun şah huşunu itirib yerə yixildi, özü də elə yixildi ki, burnu ayağı altında qaldı, o ayında qorxudan rəngi-ruhu saralı, Zat od-Dəvəhi qarıya şikayət elədi. Bu molun qarı isə cadugörərin cadugəri, mahir sehrbaz, adam aldadən, pozğun, hiylagər, oxlaqsız, yalançı bir qarı idi. Ağzı pis iş verirdi, vələmbələri qırmızı, yanaqları sapsarı, qara sıfəti qasqabaqlı idi, gözlərinin şorbası axırdı, bədəni yara-xora basmışdı, saçları ağarmışdı, burnunun suyu axırdı, həm də o, qozbel idi. Amma o, Qurani oxumuş, Məkkəyə getmişdi, özü də bunları Qurandan xəbərdar olmaq üçün eləmişdi. O, insanların və cinlərin hiylələrindən xəbərdar olmaq üçün iki il Qüdsdə yəhudi dinini öyrənmişdi. Bu qarı Allahın bələsi idi, günah işlər görərdi, özü də heç bir dino qail deyildi. Bu şəri yazana isə Allah rəhmət eləsin:

Kəntar – toxminən 44 kilograma bərabərdir.

"Baş əyib zənginlərə, yoxsul görüb möğrurlanan, Gol bu yersiz qırroñın, mögrurluğun qıl tərkini.

Pul ilə öz cybini gizlətməyə cohd etmə son, Ötir ilə gülüzlüyə döndərmək olmaz çirkini".

İndi yeno qarının hiylələrindən, qurduğu torlardan danişaq.

Bax qarı xaçporəst əyanları və qoşunu ilə birgo islam qoşununa tərəf yollandı. Qarı gedəndən sonra Xardub Əfridun şahın yanına golib dedi: "Ya hökmədar, bizo nə din başçısı, nə də onun duaları lazımdır. Yaxşısı, mənim anam Zat od-Dəvəhinin sözünə qulaq asaq, görek o, hiylə işlədib müsəlman qoşunlarının başına nə iş götirəcək. Müsəlmanlar üstümüzə golirlər, bir azdan golib bizi mühəsirəyə alacaqlar".

Xardubun bu sözlerini eşidən Əfridun şahın ürəyinə qorxu düşdü, tez bütün xaçporəst vilayətlərinə belə namə göndərdi: "Bütün xaçporəstlər, xaçə sitayı eləyənlər, xüsusən qalalarda yaşayalar, arxada qalmaların, qoy hamı – piyadalar da, süvarilar da, avravalar da, ayaqlar da golib biza qoşulsunlar. Müsəlman qoşunları bizim torpağı tapdalarıylar, bəla nə qədər başınızın üstünü almayıb, tez olun, tez yığışın golin!"

Bunlar burada qalsımlar, səzə kimdən deym, Zat od-Dəvəhi qaridan. O öz adamları ilə şəhərdən çıxan kimi onlara müsəlman taciri paltarı geyindirdi. Sonra şahlara layiq Antiox parçaları, Mədine atlazı, zərxara yüksəlnmiş yüzlərle qatır götürüb yola düzəldi. Əfridun şah ona belə bir namə vermişdi: "Bu Suriya tacirləri bizim ölkələrdə olublar. Öz ölkələrino, xətərsiz yero çatanan heç kəs onlara toxunmamalı, onlardan vergi almamalıdır, çünki bu tacirlər xeyirli adamlırlar, onlar nə düşmən, nə də quḍurlar".

Sonra molun Zat od-Dəvəhi öz adamlarına dedi: "Mən müsəlmanları məhv elemək üçün hiylə qurmuşam". Onlar da qarının cavabında dedilər: "Ya şah arvadı, nə lazımsa əmr elo, biz sonin itaatindəyik, Məsihə sənə kömək olsun!"

Qarı öyninə yumşaq ağ yundan paltar geyib alını o vaxtacan sürtdü ki, böyük ləkə omələ geldi. Ləkəyə yağı sürtdü, elə elədi ki, ləkə nur saçmaşa başladı. Bu molun qarı çox ariq idi, gözləri cuxura düşmüşdü. O, ayaqlarını topqudan aşağı zəncirledi, müsəlman qoşunlarına çatanan beləcə getdi. Onlara çatan kimi zənciri açdı (ayaqlarında zəncirin yeri qalmışdı), zəncir yerinə ejdaha qanı¹ sürtdü, sonra öz adamlarına buyurdu ki, onu bərk döyüb sandığa qoysunlar, həm də onlara dedi:

¹ Sumatra və Borneo adalarında biten xurma ağacı növlərindən birinin meyvələrinin üzünü örən qotranlı maddədir.

"Siz qışqıra-qışqıra deyin: Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur, buna görə sizə xəter-zad dəyməz". Onlar da qarıya dedilər: "Axi son bizim böyüümüsəns, məşhur bir padşahın anasasan, biz səni necə döye bilerik?" Qarı da onlara dedi: "Su başına gedənə tonbeh yoxdur, qadağan olunmuş iş vacibdir, onu eləmək olar, məni sandığa qoyandan sonra başqa mallar kimi bir qatırı yükleyin, qatırları müsəlman qosunun içindən sürüb gedin, heç nədən qorxmayın. Əgər müsəlmanlardan qabağınızı kəsən olsa, onda malları ona verib Dau əl-Məkan şahin yanına gedin. Ondan kömək istayıb deyin: "Biz kafirlerin torpağında idik, onlar bir iynəmizə də el vurmadılar, bu bir yana, hələ olımıza namə verdilər ki, heç kəs biza toxummasın. Bəs bu necə olan işdir ki, siz mallarımızı olımızdən alırsınız? İnanırsız baxın, bu da Rum padşahının naməsi, orada yazılıb ki, heç kəs biza döyb dolaşmasın". İşdir, o, sizdən soruşsa: "Siz Rum ölkəsinə apardığınız malların müqabilində nə qazanmışsınız?" Onda deyin: "Biz on beş il zindanda naümid qalıb Allaha yalvaran, ancaq nicat tapmayan bir zahidi azad eləmişik; kaflrlar gecə-gündüz ona əzab verirdilər, bizim isə bundan xəbərimiz yox idi, halbuki biz bir müddət əl-Kustaniyyədə qalıb mallarımızı satdıq, başqa mallar aldıq. Sonra tədərtük görüb ölkəmizə qayitmağı qərara aldıq, gecəni səhərəcən sefərimiz barədə söhbət elədik. Səhər açılında divarda bir şəkil gördük, yaxınlaşış ona zonla baxdıq, birdən şəkil tarpanıb dedi: "Ay müsəlmanlar, sizin içərinizdə Allah yolunda savab iş görmək istəyən bir adam varmı?" Onda bizi soruşturduq: "Nədi bəyəm?" Şəkil cavabında dedi: "Allah mono nitq verdi ki, sizin əqidənizi möhkəmləndirir, bir də dininizin qeydini qalmaga sizi məcbur eləyim. Kafirlərin ölkəsindən çıxın, müsəlman qosunlarının yanına gedin, çünki Allahın qılıncı və dövrünün pəhləvanı Şərr-Kan şah oradadır, əl-Kustaniyyəni tuta bileyək, xacəpərostləri məhv eləyə biləcək adam odur. Üç gün yol gedib Mətruhana adlı monastırı çatacaqsınız. Orada, monastırda bir hürçə var. Sıdq ürkələ ora gedin, ləp zorla da olsa ora girin, orada Abdullah adlı bir nəfər qüdslü var. O ən alicənab adamlardan biridir, o, şübhə və qarişq işləri yox eləyən möcüzələr göstərir. Bir nəfər rəhəb onu aldadıb, neçə vaxtdır zindana salıb, o uzun müddətdir ki, həmin zindandadır, onu xilas eləmək Allaha xoş golər, çünki onu xilas eləmək din yolunda böyük şücaət göstərməkdir".

Bu əhvalatı danışmağı öz adamlarına öyrədib onlara dilbir olandan sonra qarı dedi: "Elə ki Şərr-Kan qulaq asmağa başladı, ona belə deyərsiz: "Biz şəkildən bu sözləri eşidəndə başa düşdük ki, həmin zahid..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



94-cü gecə

Elə ki doxsan dördüncü gecə oldu, Şəhrizad nağılınlı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, bu əhvalatı danışmağı öz adamlarına öyrədib onlara dilbir olandan sonra Zat əd-Dəvəhi qarı dedi: "Elə ki Şərr-Kan səzə qulaq asmağa başladı, ona belə deyərsiz: "Biz şəkildən bu sözləri eşidəndə başa düşdük ki, həmin zahid Allahın en böyük möiminlərindən biridir. Biz üç gün yol gedəndən sonra bir monastırı çatdıq, orada bir gün qalıb alverimizi elədik, axşamüstü zindan olan hürçəyə getdik, Quran oxuyan bir adamın səsini eşitdik, demə bu səs zahidin səsi idi. O, Quran oxuyandan sonra bu şeri dedi:

"Deyirəm: "Səbir elə, ey qəlb, dözümsüz olma!" –
Neyəsən qəlb ki, başından aşır ümman kədərim.

Qurtuluş, yoxsa, ölüm istəyirom Allahdan,
Yoxsus olmaqdən isə, qoy özümü gorda görüm!

Ey gəyün şimşəyi, keçən üzərindən vətənin,
Orada rast gələnə sənə cədanə öziz bir nəfərim,

Əvəziimdən sual et, "harda görə billəm onu?
Talanıb qanlı döyüşlərə varım, simü-zərim".

Cox salamlar yetirib dostlara məndən, söylə:
Rumilar kilsəsidir indi bu qırbdə yərim".

Qarı sonra dedi: "Elə ki siz mənimlə bərabər müsəlman qosununun arasına girdiz, onda görərsiz onları aldadıb hamisini qırmaq üçün nə kələk işlədəcəyəm..." Bunu eşidən xacəpərostlər əvvəlcə qarının əlini öpdülər, sonra da ona tabe olmayı məcburi hesab eləyib, sözüne əməl elədilər, onu əməlli-başlı əzisidir sandığa qoydular, sonra da, dedi-yimiz kimi müsəlman qosunu tərəfə yollandılar.

Məlun Zat əd-Dəvəhi ilə onun adamları burada qalsınlar, sizo kimdən deyim, müsəlman qosunundan, onlar Allahın köməyilə düşməni möğlub elədilər, əsgərlər gəmilərdəki mal-dövleti, ləl-cəvahıriti əle keçirdilər, eyleşib söhbət eləməyə başladılar. Dau əl-Məkan da qarda-

Şəhər dedi: "Bizim haqqımızı, həm də bir-birimizə tabe olduğumuzu görən Allah düşməni məglub elədi. Ya Şərr-Kan, mənim əmrimə itət elə: mən atamın əvəzinə on padşah, əlli min rumlu öldürüb əl-Kustaniyyəyə girmək istəyirəm".

Şərr-Kan da cavabında dedi: "Mənim ruhum da, canım da sənə qurbandır, mən kafirlərlə hökəmən vuruşmalyam, onların torpağında lap yüz il qalmalı olsam da. Ancaq qardaşım, mənim Dəməşqə Küdiyə-Fəkan adlı qızım qalib, ürəyim onu çox isteyir. O, zamanın möcüzəsidir, hələ böyük boyaya-başa çatmalıdır". Dau əl-Məkan da cavabında dedi: "Mən da öz kənizimini hamilə qoyub gəlmışəm. O, bu gün-sabahda idi, bilmirəm Allah mənə nə ata eləyəcək. Qardaşım, mənən söz ver ki, Allah mənə oğlan verso, sənin qızın Küdiyə-Fəkan ona arvad olacaq, özü də and iç". Şərr-Kan olini qardaşına uzadıb dedi: "Can-başa buna razıyam. Əgər sənin oğlun olsa mən qızım Küdiyə-Fəkanı ona verəcəyəm".

Dau əl-Məkan buna çox sevindi. Onlar düşməni məglub elədiklərinə görə bir-birinə gözaydınılıq verdilər. Vəzir Dandan da onlara gözaydınılıq verib dedi: "Ey hökmədarlar, bilin və agah olun ki, biz ruhumuzu, canımızı Allah-toalaaya tapşırıb, qohum-aqrəbamızı atıb gəldiyimizdən sonra Allah düşmənlərimizi məglub elədi. Zənnimcə, biz düşmən dalınca düşməli, haqlayıb onlara vuruşmalıyıq. Bəlkə, Allah elədi, arzumuza çatdıq, biz düşmənlərimizi qırdıq. İstəyirsiz, siz bu gəmilərə minib dənizlə gedin, biz isə quru ilə gedərik, düşmənlərlə mərdliklə, ezmələ vuruşarıq".

Vəzir Dandan elə hey dilö turdurdu ki, vuruşmağa başlasınlar, sonra da bir şairin bu beytlerini dedi:

"Mənə xoşdur qırm öz düşmənim, Atla taqib edərək, "qaçma!" – deyim.

Gələ qasid o nigardan söz aça, Ya görəm, gəlmis o dilbər məloyim".

Sonra da başqa bir şairin bu iki beytini dedi:

"Nə qədər canimdə can var, sanaram döyüş anamdır, Bu qılınc isə atamdır, cida qardaşındır ancaq.

Güler üzlə qarşılardır mərd, öňüne ölüm çıxarsa, Elə bil ki, bir diləkdir ona hərb şəhid olmaq.

Şeirləri oxuyub qurtarandan sonra vozir Dandan dedi: "Bizə kömək eləyən, gümüş və saf qızıl qismət eləyən o bir olan Allaha şükür olsun!" Dau əl-Məkan qoşunlara tərəpnəməyi əmr elədi, onlar da əl-Kustaniyyəyə törf yeridilər. Onlar süroti artırıb, geniş, gözəl bir çəmənliyə çatırlar, burada oynaqlaşan heyvanlar, ora-bura qaçan ceyran-cüyür dulu idi, qoşun bir çox sohradan keçmişdi, altı gün idı ki, suları qurtarmışdı. Onlar bu çəmənliyə çatanda gördülər ki, burada gur surələ balaca çayalar axır, ağaclarda dəymış meyvələr doludur, bu yer elə bil lap cənnətdər; buradakı ağacların yarpaqlarına şəh düşmüşdü, onlar most olmuş kimi yırğalanır, burada axan sular, əsən meh lap cənnətdək kimi idi, odur ki, adamın ağlıni başından alırdı, bir şair deyən kimi:

"Yenə bax, güllü-yaşıl xolçosunu salmış bağ,
Soni heyrotda qoyar yar-yaraşıq bir anda.

Durub otrafına diqqətlə nəzər salsan əğər
İri bir göl görünər gözlərinə qarşında.

Elə bil əl-ələ tutmuşdur ağac şaxoleri,
Yellədir türfə, yaşlı bayraqını hor yanda".

Ya da başqa bir şair deyən kimi:

"Al şəfaq rəngi qızartmış çayın ağ çöhrəsini,
Söyüdün kölgəsi düşmüş çaya nazik teltək.

Su bilərzik, ağacın gövdəsi bir canlı bılık,
Sanki bir şah tacı qoymuş başına bozi çiçək".

Dau əl-Məkan ağac budaqlarının bir-birinə qarşılığı, hər yan gül-ciçək olan, quşlar cəh-cəh vuran bu çəmənliyə baxdı, qardaşı Şərr-Kan çağırıb dedi: "Qardaşım, doğrudan da belə bir yer heç Dəməşqin özündə yoxdur. Gəl burada üç gün köç salaq, dincələk, islam qoşunu özünə gəlib gümrahılsın ki, mələk kafirlərlə yaxşıca vuruşa bilsin". Onlar həmin çəmənlikdə qaldılar, birdən uzaqdan səs eşitdilər. Dau əl-Məkan məsoləni soruşanda cavabında dedilər: "Bunlar suriyali tacirlərin karvanıdır, onlar burada dincəlmək üçün köç salıblar. Bəlkə əsgərlər onların qabağına çıxıb bəzi mallarını əllerindən alıblar, axı bu tacirlər kafirlərin torpaqlarında olublar".

Biraz sonra tacirler qışqıra-qışqıra, padşahdan imdad isteyə-isteyə gəldilər. Bunu görən Dau əl-Məkan əmr elədi ki, onları hüzuruna getirsinlər. Tacirler gəldilər, onun hüzurunda dayanıb dedilər: "Padşah sağ olsun, biz kafirların torpaqlarında olduq, ancaq onlar bizi talan etmədilər. Bəs bu nece olan işdir ki, biz müsəlman qardaşlarımızın torpaqlarındayıq, amma onlar bizim məallimizə əlimizdən arırlar. Sizin qoşunları görüb bizi onlara yaxın gəldik, onlar da məallimizə əlimizdən aldılar. Biz basımıza gələn əhvalatı sənə danışdıq."

Sonra tacirler ol-Kustaniyya padşahının verdiği naməni çıxardılar. Şərr-Kan onu oxuyub tacirlərə dedi: "Ölinizdən alınan mallarınızı biz qaytararıq, ancaq siz gərək kafir ölkələrinə mal aparmayadız". Tacirler cavabında dedilər: "Ya hökmədar, bizi onların ölkələrinə Allah göndərməmişdi ki, heç bir istilaçıya, hətta bu yürüşlərinizdə sizə qismət olmayan bir şeyi bizə qismət eləsin". Şərr-Kan soruşdu: "Siza nə qismət olub?" Tacirlər də dedilər: "Bunu sizə təklidkə deyə bilərik, ona görə ki, işdir bu sırr adamlar arasında yayılısa, bir adam bunu bilsə, onda biz də, bütün Rum ölkələrinə gedən müsəlmanlar da mahy ola bilər".

Tacirler məlun Zat əd-Dəvəhinin olduğu sandığı götürdilər. Dauəl-Məkanla qardaşı onları götürüb bir otağa getdilər, tacirler zahidin ehvalatını onlara nəql etdilər. Hər iki nadşahı da ağladılar.

Sehrizad bu yerde saherin açıldığıını görüp nağılı varımcıa geydi.



95-*ai geco*

Ela ki doxsan beşinci gecə oldu, Şəhrizad nağılıñ dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot elayırlor ki, tacirlər sandığı görtirdilər, Dau al-Makanla qardaşı Şərr-Kan onları götürüb bir otşa getdiłar, tacir paltarı geymiş xacپerəstlər zahidin ohvalatını onlara nəqıl elayıb elə hönkür-hönkür ağladılar ki, hər iki padşahi da ağlatıldılar. Tacirlər ohvalatı cadugor Zat əd-Dəvəhi onları öyrəden kimi danışdılar.

Sərr-Kanın ürəyi yumşaldı, zahide yazıçı geldi. O, tacirlərdən sorusunu: "Siz həmin zahidi azad elədiz, yoxsa o, həle bu vaxtəcan monastrırdadır?" Onlar da cavabında dedilər: "Biz onu azad elədik, öz

canımızın qorxusundan monastırın roisini də öldürdük, sonra da qorxudan tez oradan qaçıb getdik. Ancaq müsəlmanlar deyirdilər ki, homin monastrında batman-batman qızıl, gümüş, çoxlu qaş-dası var". Sonra onlar sandığı götürüb mələn qarımı onun içindən çıxardılar. Əl-ayağ zencirlənmış qarı qaralmış, ariqlayib çöpə dönmüşdü.

Onun alınının işiq verdiyini görən Dau əl-Məkan, onun adamları elə bildilər ki, bu zahidlər zahidi peyğəmbərdir, Dau əl-Məkanla qarşılaş hönkür-hönkür ağladılar, sonra ayağa qalxıb onun əlindən öpməyə başlayanda qarı onlara işarə eləyib dedi: "Ağlamayın, mənə qulaq asın". Qardaşlar onun əmrinə təbe olub göz yaşlarını sildilər, onda qarı dedi: "Allahın mənə verdiyi əzab-əziyyətdən razıym, başıma golon müsibəti mən Allahım imtahanı hesab eləyirəm, – o hər şəyə qadirdir – ağır güne dözməyən, smağdan çıxmayan adama işə connatdır yer yoxdur. Mən vətənə çəkdiyim əzab-əziyyətdən canımı qurtarmaq üçün yox, din yolunda vuruşan və ölündən sonra da yaşayan mücahidlərin atlarının ayaqları altında ölmək üçün qayitmaq isteyirdim".

Sonra da qarı bu şeri dedi:

"Bu Sinadir, bu döyük meydanı, sən isə Musa,
Sən Allahla müşahib olomış, bil ki, zaman.

At өсанı yerө, тілсімлөрін үдсун рәгіби,
Ханı оңларда о көндір ки, ола өfi илан?

Düşmənin səfləri qarşısında sətirler kimidir,
Yağı köxsündə qılıncınla şeir yazmadasan”.

Qarı şeri deyib qurtaran kimi gözlerinden yaş sel kimi axdı, yağı sürmüştür alını daha da parladi. Şorr-Kan ayağa qalxıb onun ellerinden öpdü, ona yemek götürdü, ancak qarı yemeyi rödd eləyib dedi: "Mən düz on beş ildir ki, oruc tuturam. İndi, Allah məni kaşfırların əşriyindən qurtardıq, cəhənnəmə özabından da pis olan bir işdən xilas elədiyi bu saatda mən orucumu yeyə bilərəmmi? Mən iftaracan gözlərəm". Axşam Dau ol-Məkanla Şorr-Kan ona yemək götürüb dedilər: "Buyur, zahid, yeginən". Qarı iso onların cavabında dedi: "İndi iftar açmaq vaxtı yox, namaz qılmaq vaxtidir".

Qarı bütün gecəni sohərəcon mehribda namaz qıldı. O, üç gün beləcə geca sohərəcon namaz qıldı, özü də o, yalnız namazın axırını rükətinin qılıb salavat çevirəndən sonra öyləşirdi. Dau ol-Məkan bunu

görəndə zahidə məhəbbəti ürəyində biro-min artı, odur ki, Şərr-Kana dedi: "Bu zahidə dəridən çadır qurdur, ona qulluqçu ver".

Dördüncü gün qarı yemek istədi, ona ürəyin istəyən, göz doyduran xörəklər gotirdiler, ancaq o, birçə dənə lavaş götürdü, duza batırıb yedi, sonra yeno aşşamacan oruc tutdu. Elə ki gecə oldu, yeno namaz qılmağa başladı.

Şərr-Kan Dau əl-Məkana dedi: "Bu adam dünyadan tamam əl çəkib, əger müharibə olmasayıd, mən Allaha dua eləyə-eləyə ölüneçən yanında qalıb ona qulluq eləyərdim. İsteyirəm çadırına girib onuyla səhhət elayim". Dau əl-Məkan da dedi: "Mən də isteyirəm, axı biz sabah əl-Kustaniyyonın üstüne yürüş eləməyə başlayacaqıq, sonra indiki kimi münasib vaxt tapa bilmərik". Vəzir Dandan da dedi: "Mən də zahidi görəmk isteyirəm, bəlkə o dua əlesin ki, mən din yolundakı bu müharibədə şəhid olum, behiştə gedim. Mən də onun kimi bu dünyadan əl çəkirom".

Elə ki gecə oldu, onlar bu cadugər Zat əd-Dəvəhinin çadırına girdilər, gördülər ki, o, namaz qılır. Qariya yanaşdırılar, ona yazılıları göldiyindən ağlamaya başladılar. Ancaq qarı onlara gecə olanaçan fikir vermədi. O, namazı qılıb qurtarandan sonra salavat çevirdi, sonra onlara salam verib sorusdu: "Siz niyə gəlməsiz?" Onlar da cavabında dedilər: "Ya mömin, məger görmürdün ki, biz sonin yanında bayaqdan ağlayırıq?" Qarı cavabında dedi: "Namaz qılıb Allaha dua eləyen adam bu dünyadan ayrılır, heç bir səsi eşitmır, heç kəsi görmür". Onlar da dedilər: "Biz isteyirik ki, sən nə üçün əsir düşdүünü bizə nəql eləyəsən. Həm də bizim üçün bu gecə Allaha dua eləyəsən, – bize bu, əl-Kustaniyyəni əla keçirməkdən daha yaxşıdır". Onların bu sözlərini eşidən qarı ucadan dedi: "And olsun Allaha, əger siz müsəlman əmirləri olmasaydz, mən siza heç bir şey danışmadım, cünki mən təkə Allaha şikayet eləyirəm! Əsir düşmek əhvalatımı sizə danışaram".

Bilin və agah olun ki, mən bir neçə nəfər müqəddəs, Allaha qulluq eləyən möminlə Qüdsdə idim. Allah-teala mənə nəfsimi saxlamağı, ibadət eləməyi buyurduğundan mən özümü onlardan ayırmırdım. Bir dəfə gecə vaxtı mən dənizə girib suyun üstü ilə yeriməye başladım, necə oldusa vüqarım mənə güc gəldi, öz-özümə dedim: "Kim mənim kimi suyun üstü ilə yeriyə bilər?" O vaxtdan qəlbim sərt oldu. Allah ürəyimə səyyahlıq havas saldı. Mən Rum torpağına yollandım, düz bir il onların ölkələrini qarış-qarış gəzdim, orada elə yer qalmadı ki, namaz qılıb Allaha dua eləməyim. Mən bir dağ'a çatdım, onun zirvəsinə qalxdım, orada Matruhanna adlı bir rahibin monasitarı var. Həmin rahib

məni görən kimi qabağıma çıxdı, əl-ayağımı öpüb dedi: "Mən səni Rum torpağına girəndə gördüm, özü də son məni islam ölkələrini göz-mək eşqinə saldın". O, əlimdən yapışb məni həmin monastura, sonra da qaranlıq hücreyə apardı. Mən ayağımı hücreyə qoyan kimi, o mənə macal verməyib qapını kilidlədi. Mən qırx gün hücrede ac-susuz qaldım, o-məni beləcə öldürmək istəyirdi. Bir gün Dikyanus adlı bir patris gözəl-göyçək qızı Təmasil və on nökəri ile həmin monastırı gəldi. Onlar monastırı girendə rahib Matruhanna mənim barəmdə ona danışdı, patris de ona dedi: "Onu getirin. İndi yəqin bir dəri, bir sümükdür". Onlar həmin qaranlıq hücrəni açıb gördülər ki, mən mərabda dayanıb Quran oxuya-oxuya, Allah-təalaya yalvara-yalvara dua eləyirəm. Məni bu halda görən Matruhanna dedi: "Bu adam doğrudan da cadugərlərin cadugəridir!"

Bu sözləri eşidən rumlular hamiliqliq ayağına qalxıb mənim yanına geldilər. Dikyanus öz adamları ilə yaxınlaşdır məni bork döyüd. Belə olanda, mən Allahdan ölüm istədim, öz-özümə məzəmmət eləyib dedim: "Məğrur, lovğa adamların axırı budur, Allah onlara gücləri çatmadığı seyi verir! Eş təkəbbür dolu məğrur qəlbim! Məger bilmirsem ki, bu, Allahı qəzebləndirir, qəlbə sərt eləyir, insani cəhənnəmlik eləyir?" Sonra məni zəncirleyib, öz yerimə qaytardılar (həmin yer isə otağın altında zirzəmədə idi). Mənə hər üç gündən bir arpa unundan bışırılmış lavaş, bir qurtum su verirdilər. Patris ayda, ya iki ayda bir dəfə bu monastırda gəldi. On beş il keçdiyindən onun doqquz yaşlı qızı Təmasil böyüyüb iyirmi dörd yaşlı gözəl qız olmuşdu. Bu qızın gözəllikdə tayı-bərabəri nə bizim ölkələrdə, nə də Rum torpaqlarında tapılmaz. Patris qorxurdu ki, qızını hökmədar onun elindən alar, cünki qız özünü Məsihanın ixtiyarına vermişdi, ancaq o, pəhləvan kişi paltarı geyib atası ilə borabər at minirdi, gərənlər onun qız olduğunu bilmirdilər.

Qızın atası var-dövlətini bu monastırda saxlayırdı, cünki hami öz qiyməti şeylərini burada saxlayırdı. Mən orada Allah bilir ki, nə qədər qızıl, gümüş, daş-qası, cürbəcür qab-qacaq, nadir şeylər görmüşəm. Bunlar kafrlərə yox, sizə qismət olmalıdır, onları götürüb müsəlman-lara, xüsusən din mücahidlərinə paylayın.

Bu tacirler əl-Kustaniyyəye gelib mallarını satandan sonra mənim halımı divarda zührə eləyen şəkildən öyrəndilər. Onlar monastırda gəldilər, yərini öyrənmək üçün Matruhannaya çox əzab-əziyyət verdilər, saqqalından tutub dardılar, yərini ondan öyrənib onu öldürdüler.

Sonra onlar məni də götürüb getdilər, cünki başqa çarələri yox idi, qorxurdular ki, qəlib onları öldürərlər. Sabah axşam Təmasil, həmisəki

kimi, monastırı göləcək, atası da nökərləri ilə onun dalınca göləcək, çünkü o, qız üçün qorxur, eğer siz onları görmək istəyirsizsə, məni də götürün gedək, mən qabağımızda düşüb gedərəm, patris Dikyanusun həmin dağda olan var-dövlətini, xəzinessini sizə verarəm: mən kafirlerin qızıl, gümüs camlar çıxarıb şərab içdiklərini görmüşəm, hem də onlar üçün ərbəcə oxuyan bir qız görmüşəm. (Ey dad! Kaş o gözəl səsə Quran oxunaydı!) İstiyarsız monastırı gırıb gizlenin, Dikyanus qızı ilə gələndə qızı götürün – o qız yalnız qibleyi-aləm Şərr-Kana, ya da Dau əl-Məkan şahə layıqdir.

Onun bu sözlərini eşidəndə hamı şad oldu, təkcə vəzir Dandan qariya inanmadı, onun dediklərini ağlına siğışdırıb bilmədi, ancaq padşaha hörmət elədiyindən qarı ilə danışmağa qorxdı. Özü də vəzir pərt olmuşdu, onun üz-gözündən görünürdü ki, o, qariya inanır. Zat əd-Dəvahı isə dedi: "Mən qorxuram ki, patris golib çəmənlilikdə bu qoşunları görər, ürkə eləyib monastırı girməz". Sultan buyurdu ki, qoşunlar əl-Kustaniyyəyə təref yollansınlar. Dau əl-Məkan dedi: "Mən özümlə yüz nəfər atlı, çoxlu qatır götürərəm, biz həmin dağda gedərik, monastırındakı var-dövləti qatırlara yükleyib apararıq".

Dau əl-Məkan ela o saat, o dəqiqə əyanbaşını, türk ve Deyləmi qoşunlarının başçılarını hüzuruna çağırıb dedi: "Şəhər açılan kimi əl-Kustaniyyəyə yollanın, ya eyanbaşı, son hər işdə məni əvəz eləyacəksən, sən də, Rustem, döyüşdə qardaşımı əvəz elərsən. Bizim olmamığımızı heç kəsb bildirmeyin, üç gündən sonra biz size çatarıq".

Sonra o, yüz nəfər igid atlı, qardaşı Şərr-Kanı, bir də vəzir Dandanı götürüb yola düşdü. Onlar pulları doldurub getirmək üçün özleri ilə çoxlu sandıq və qatır götürdüler..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcıq qoysu.

96-ci gecə



Ela ki doxsan altinci gecə oldu. Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Dau əl-Məkan, onun qardaşı Şərr-Kan, vəzir Dandan və yüz atlı Zat əd-Dəvahının dediyi monastırı yollardılar, pulları doldurub getirmək üçün özleri ilə çoxlu sandıq və qatır götürdüler.

Şəhər açılında əyanbaşının əmri ilə qoşunlar əl-Kustaniyyəyə təref yollandılar, qoşun əhli elə bilirdi ki, Şərr-Kan, Dau əl-Məkan, vəzir Dandan da qoşunun arasındadırılar, onların monastırı getdiklərindən bixəber idi.

Qoşun əhli burada qalsın, sizə kimdən deyim, Şərr-Kandan, onun qardaşı Dau əl-Məkandan, bir də vəzir Dandandan. Onlar axşamacan yerlərindən tərpənmədiyər. Zat əd-Dəvahının adamları gizlice qarının yanına golib onun əl-ayağını öpüdülər, ondan izin alıb xəlvətə çıxıb getdilər. Qarı izin verdi, özü da onlara tapşırıdı ki, onun dediyi hiylələri işlətsinler. Elə ki qaranlıq düşdü, qarı ayaga qalxıb Dau əl-Məkanə və onun adamlarına dedi: "Gedək dağa, özünüzlə bir az da qoşun götürün!" Onlar qarının sözüne əməl elədiyər, beş atlı ayırib dağ etəyində qoyular, qalanları isə sadlığından az qala qanadlanıb uçan Zat əd-Dəvahının qabağına düşüb getdilər.

Dau əl-Məkan öz-özüñə deyirdi "Tayi-bərabəri olmayan bu zahidə qüvvət verən o Allahın kərəminə şükür olsun!"

Cadugər qarı isə əhvalatı yazıb qus qanadında əl-Kustaniyyə şahına göndərdi, onu məsələdən hali elədi, namənin axırında deyirdi: "Mənə on min ığid Rum süvarisi göndər, qoy onlar dağ etəyi ilə xəlvəti gələsinlər ki, islam qoşunları onları görməsinlər. Monastır gələn kimi orada gizlənsinlər, məni gözləsinlər, müsəlman şahı qardaşı ilə göləcək. Mən onları aldadıb vezir və yüz atlı ilə ora götürirəm. Monastırdaçıxaçları onlara verəcəyəm. Mən rahib Matruhannanı öldürəcəyəm, çünki onu öldürməsəm hiyləm baş tutmaz. Elə ki hiyləm baş tutdu, müsəlmanların bir nəfəri də buradan sağ-salamat vətənəna qayıtmayacaq, Matruhanna isə xristian dini və xac əhli yolunda fəda olacaq. İşin evvəlində də, axırında da Mesihaya şükür!"

Namə əl-Kustaniyyəyə çatanda, kağız aparan göyərçinlərə baxan onu Əfridun şahə verdi. Şah naməni oxuyan kimi xeyli qoşun göndərdi, özü də hər əsgərə at, dəvə, qatır, azuqə verdi, sonra da onlara əmr elədi ki, həmin monastırı getsinlər, onlara məlum olan qalaya çatan kimi orada gizlənsinlər.

Bunlar burada qalsınlar, sizə kimdən deyim, Dau əl-Məkanın, qardaşı Şərr-Kandan, vəzir Dandan və onların qoşunlarından; onlar golib monastırı girdilər, rahib Matruhanna onların qabağına çıxıdı ki, gərsün kimdirler. Elə bu vaxt zahid qışqırıb dedi: "Bu melunu öldürün!" Onlar da qılıncı endirdilər, ölüm badəsini ona içirdilər. Sonra məlum qarı onları nəzirlerin yiğildiği yera apardı, onlar orada qarı deyəndən

də çok nadir şeylər və daş-qas gördüler, bunların hamisini yiğisildi, sandıqlara doldurub qaturlara yüklədilər.

O ki qaldı Təmasilə, nə o, nə də atası gəlmədilər, çünki onlar müsəlmanlardan qorxurdular, Dau el-Məkan üç gün üç gecə onu gözlədi. Axırda Şərr-Kan ucadan dedi: "And olsun Allaha, mən islam qoşunundan nigaranam, heç bilmirəm onların başına ne iş gəldi!" Qardaş da ona dedi: "Biz bu xəzinəni elə keçirmişik, ancaq bunu fikirleşmirik ki, Rum qoşunlarının başına bu oyun geləndən sonra Təmasil, ya bir başqası monastır gəlməz. Allah bize nə yetiribse, onunla kifayətənməliyik, tez yola düşməliyik! Belkə Allah bize kömək oldu, el-Kustaniyyəni aldıq". Sonra onlar dağdan endilər, Zat əd-Dəvəhi onları orada saxlaya bilmədi, qorxdu ki, hıyləsini başa düberler.

Onlar xeyli yol gedib bir dərəyə çatıdlar, demə qarı burada min atlidan pusqu düzəltmişdi, atlilar müsəlmanları görən kimi onları döyrəyə aldılar, nizə və qılınclarını işə saldılar, kafirlor kürfəsələri qışqıraqışqıra ox yağıdırmağa başladılar. Bele olanda, Dau el-Məkan qardaşı Şərr-Kan və vezir Dandan çıxlu qoşuna baxıb ucadan dedilər: "Bizim bura geləcəyimizi bu qoşun ehlinə kim xəber verib?" Şərr-Kan da dedi: "Qardaş, indi danışmaq vaxtı deyil, qılınc oynatmaq, ox atmaq vaxtudur! Özünü möhkəm saxlayın, qorxmayın, türəkli olun, çünki bu dərə iki qapısı olan küçəye oxşayır. And olsun Məhəmməd peyğəmbərin ruhuna, əger bu dərə dar olmasayı, mən onların hamisini qırardım, lap onlar yüz min atlı da olsayırlar". Dau el-Məkan da dedi: "Bele olacağını bilsəydik, özüümüz ləş min atlı götürərdik". Vəzir Dandan dedi: "Bu dar yerde lap on min atlımız da olsayıdı, onun heç bir xeyri olmazdı, ancaq Allahın köməkliyi ilə onların öhdəsindən gələrik. Mən bu dar dərəyə bələdəm, burada çıxlu mağara var, hələ bir zamanlar Ömer ibn ən-Nüman şahla yürüşə çıxanda, el-Kustaniyyəni mühabireyə alanda bu dərədə məskən salmışıq, buranın suyu buz kimidir. Qalxin! Nə qədər ki, kafirlər çıxalmayıblar, dağın zirvəsinə qalxmayıblar, çıxaq buradan! Yoxsa onlar yuxarıdan başımıza daş atalar, işimiz engel olar".

Onlar tələsik dərədən çıxmaga başladılar, zahid onlara baxıb dedi: "Siz ki, Allahın yolu ilə gedən bəndələrsiz, daha nədən qorxursuz? And olsun Allaha, mən on beş il zindana qaldım, ancaq Allahın mənə verdiyi cəzaya görə bir dəfə də ona nəşkür olmadım. Allahın yolunda döyüşün, sizlərdən kim ölsə cənnətlik olacaq, kim sağ qalsa, o, namuslu yaşayacaq".


Zahidin bu sözlərini eşidən müsəlmanlar üz verən bolanı yaddan çıxardılar, dayanıb hər tərəfdən onlara hücum eləyən kafirləri gözlödilər. Kafirlər gəlib çatan kimi qılınclar onların boyunlarını üzməyə, ölüm bədəsi onların arasında gəzməyə başladı. Müsəlmanlar Allahi köməyə çağırıb qılıncla, nizə ilə düşmənləri qırırdılar. Dau el-Məkan qılıncını her dəfə endirəndə düşmən igidlerinin beş-onun başı yero düşündü, o beləce saya-hesaba gəlməyən kafir qırdı. Birdən Dau el-Məkan qarının düşmən əsgərlərinə qılıncla işarə eləyib, onlara ürek-direk verdiyini, qorxanların qaçıb onun yanına gəldiklərini gördü. Qarı başı ilə kafirlərə işarə eləyirdi ki, Şərr-Kanı ölürsünlər, onlar da dəstə-dəstə Şərr-Kanın üstüne yeriyirdilər, ancaq hücum eləyən dəstəyə Şərr-Kan özü hücum eləyirdi, onları qabağına qatıb qovurdu. Dəstələr bir-birinin dalınca çaparaq golirdilər, Şərr-Kan da öz qılıncı gücünə onları pərən-pərən salırdı. Özü də belə fikirləşirdi ki, həmin zahidin xeyir-duası sayəsində qalib gəlir, odur ki, öz-özüne dedi: "Doğrudan da Allahın zahidə rəhmi gəlib, o əməli sələh adamdır, Allah da onun sayesində mənən qüvvət verib ki, kafirlərə qalib gəlim. Mən görürdəm ki, kafirlər məndən qorxurlar, mənən yaxınlaşa bilmirlər. Özü də ele ki, mənən hücum eləyirlər, o saat geri dönbüb qaçırlar".

Qoşunlar gün batanacan vuruşdular, elə ki gecə oldu, bu dərələrdeki mağaralardan birinə girdilər, onlar çox müsibət çəkmışdılər, dağdan onların üstüne daş-kəsek atmışdılər, özü də bu davada onların qırıq beş nəfəri ölmüşdü. Müsəlman qoşunları bir yərə yiğışan kimi zahidi axtarmağa başladılar, ancaq onun heç izi-tozu da qalmamışdı. Onların qanları qaraldı, dedilər ki: "Yaqın böyük eziyyətlə ölüb" Onda Şərr-Kan dedi: "Mən görürdüm, o, Allaha dua eləyirdi ki, bizim pəhləvanlara qüvvət versin, Allahın izniyle onları qoruyurdu". Elə bu dəmdə mələn Zat əd-Dəvəhi içəri girdi, özü də əlində iyirmi minlik xəçpərəst qoşunun başçısı böyük patrisin kəlləsini tutmuşdu. Həmin allahsız zülmkarı, ötkəm iblisli bir türk oxla yurub cəhənnəmə vəsil eləmişdi. Bunu gören kafirlər hücum eləyib onu qılıncla doğramışdılər, amma onun ruhu Allahın hökmü ilə o saat cənnətə getmişdi. Mələn qarı həmin patrisin başını gotırıb Şərr-Kanın, Dau el-Məkan şahın, vəzir Dandanın ayaqlarını altına atdı. Qarını görən Şərr-Kan tez ayaga qalxub çıçırdı: "Şükür Allaha ki, sən xilas oldun, sən görəmək biza yənə qismət oldu; ya zahid, ya islamın pənahı!" Qarı cavabında dedi: "Oğlum, mən bu gün əzəbla ölmək istəyirdim, odur ki, özümü kafir qoşununa yururdum, ancaq onlar məndən qorxurdular. Siz ayrılanca mən açığımdan onları-

min atlıya bərabər böyük patrisinin üstüne cumdum, qılıncı endirib başını bədənindən ayırdım, bir kafir belə mənə yaxın düşə bilmədi. Mən onun başını sizə götürmişəm..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.

97-ci gecə



Ele ki doxsan yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, mələk qarı Zat əd-Dəvəhi iyirmi minlik kafir qoşununun böyük patrisinin başını götürüb Dau əl-Məkanın, qardaşı Şərr-Kanın, vəzir Dandanın ayağı altına atıb dedi: "Sizin halınızı görəndə mən açığımızdan onların min atlıya bərabər böyük patrislərinin üstüne cumdum, qılıncı endirib başını bədənindən ayırdım, bir kafir belə mənə yaxın düşə bilmədi. Mən onun başını sizə götürmişəm ki, ürəyiniz toxraqlıq tapsın, kafirlərlə vuruşanda ürekli olasız, Allähin yolunda mərd-mərdənə qılınc çalasız. Mən istərdim ki, siz burada qalib vuruşasınız, mən de gedim sizin qoşunlara baş çəkim, lap əl-Kustaniyyənin qala qapısı ağzında olsalar da, iyirmi min süvari götürüb götürim ki, kafirləri mehv eləsinələr". Qarının bu sözünü eşidən Şərr-Kan ondan soruşdu: "Ay zahid, kafirlər bu dərəni dörd tərəfdən dövrəyə alıblar, sən onların yanından necə keçəcəksən?" Mələk qarı cavabında dedi: "Allah onların gözlerini bağlar, mən görmezlər, görənlər isə mənə yaxınlaşa bizməzlər. Allähin iznile mən qeyb olaram, o özü əvəzimdə düşmənləri qıras". Dau əl-Məkan da dedi: "Düz deyirsən, zahid, mən özüm bunun şahidi olmuşam, sən gecə vaxtı getsən, bu bizim üçün yaxşı olar". Qarı da dedi: "Mən elə indi gedirəm, əgər heç kasın gözünə görünmədən getmək istəyirsənə, qalx ayağa gedək, qardaşın da bizimlə getsə, onu da özümüzle apararıq, peyğəmberin kölgəsi yalnız iki adamı saxlar". Şərr-Kan dedi: "Mən dostlarımı qoyub gedə bilməram, əgər qardaşım istəyirse, eybi yoxdur, qoy sanınlə getsin, bu bələdan qurtarsın: axı o, müsəlmanların dayağı, Allähin qılınc vuran əlidir. Əgər qardaşım istəse vəzir Dandanı, ya da başqasını özü ilə götürsün, bu yaramazlarla vuruşmaq üçün bize on min atlı qoşun göndərsin".

Onlar məsləhətləşib razılaşdırular, sonra mələk qarı dedi: "Bir az ləngiyin, mən sizdən qabaq gedim görüm kafirlər nə eləyirlər: yatablar, ya oyaqdırlar". Ancaq onun cavabında dedilər: "Biz özümüzü Allaha tapşırıb tekəcə seninlə gedəcəyik". Onda qarı dedi: "Sizin sözünüzü qulaq assam, sonra məndən inciməyin, özünüzdən küsün. Yaxşı olar ki, siz bir az ləngiyin, mən gedim, görüm onlar nə eləyirlər".

Bələ olanda, Şərr-Kan dedi: "Get, ləngimə biz səni gözləyirik". Zat əd-Dəvəhi getdi, o gedəndən sonra Şərr-Kan qardaşına dedi: "Əgər bu zahid ecəzkar olmasayı, həmin zalim patrisi öldürə bilməzdi, bu onun çox güclü olduğunu göstərir, kafirlərin patrisini öldürəndən sonra onlar gücdən düşdülər; axı həmin patris çox qoddar, zülməkar və ötkəm iblisin biri idi". Onlar zahidin möcüzələrindən səhbat eləyirdilər, birdən Zat əd-Dəvəhi içəri girdi, kafirlərin darmadağın ediləcəyini onlara bildirdi, onlar bunun hiylə və yalan olduğunu başa düşməyib qarışıq razılıq elədilər. Sonra mələk qarı soruşdu: "Bəs şahənsəh Dau əl-Məkan hanı?" Dau əl-Məkan cavabında dedi: "Mən buradayam". Qarı üzünü ona tutub dedi: "Vəzirini götür, dalmca gəl, biz əl-Kustaniyyə gedirik".

Zat əd-Dəvəhi kafirlərin yanına gedib nə hiylə qurduğunu onlara başa saldı. Kafirlər çox şad olub dedilər: "Bizim ürəyimiz o vaxt sakit olar ki, patrisimizin qanını onların paşasından alaq, axı bizim ondan iğid pəhləvanımız yoxdur". Yaramaz Zat əd-Dəvəhi müsəlmanlar padşahını onların yanına götürəcəyini söyleyəndə kafirlər dedilər: "Sən bura gətirən kimi biz onu tutub Əfridun şahın yanına aparacaq".

Sonra Zat əd-Dəvəhi getdi. Dau əl-Məkan, vəzir Dandan da onun dalınca getdilər, qarı qabaqda gedə-gedə elə hey deyirdi: "Dalmca gəlin, Allah səza kömək olsun". Onlar qarına inanıb, onun tələsinə düşdülər. Onlar qarının dalınca gəlib bir çayın qırğındığı doraya çatdilar. Kafirlər onları dörd tərəfdən dövrəyə almışdilar. Ancaq Rum qoşunları onları görsələr də, deyib dolasmırdılar, çünki mələk qarı onlara belə tapşırılmışdı. Ele ki Dau əl-Məkanla vəzir Dandan kafirlərin qoşunlarını gördülər, özü də gördüler ki, onlara dəymirlər, vəzir Dandan ucadan dedi: "And olsun Allaha, bu zahidin möcüzəsidir. Şəkk-sübħəsiz ona peyğəmberlik verilib". Dau əl-Məkan da onun sözüne qüvvət verib dedi: "Allah haqqı, bu kafirlər, zənnimcə, kordurlar, bizi görmürlər". Onlar zahidi tərifləməkdə olsunlar, səze kimdən deyim kafirlərdən. Kafirlər birdən onlara hücum elədilər, onları dövrəyə alıb tutdular, sonra da soruştular: "Siz elə iki nefərsiz, sizinlə başqa adam da varmı ki, gedib onu tutaq?" Bələ olanda, vəzir Dandan onlardan soruşdu: "Məgər siz qabağınızda dayanan bu adamı görmüsüz?" Kafirlər ucadan

dedilər: "And olsun Məsihaya, and olsun rahiблore, and olsun baş keşio ki, sizin ikinizdən başqa heç kəsi görmürük". Onda Dau əl-Məkanan dədi: "Allaha and olsun ki, başımıza gelən bu əhvalat – Allahın bize qəzəbidir".

Şəhrizad bu yerde səherin açıldıgını görüb nağılı yarımcıq qoysdu.

98-ci gecə

Elə ki doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət cəleyirlər ki, kafirlər Dau əl-Məkanla vezir Dandanı tutub onlardan soruştular: "Siz elə iki nəfərsiz, sizinle başqa adam da varmı ki, gedib onu da tutaq?" Belə olanda, vezir Dandan onlardan soruştudu: "Məgor siz qabağınızda dayanan bu adamı görmüsüz?" Kafirlər ucadan dedilər: "And olsun Məsihaya, and olsun rahiблore, and olsun baş keşio ki, sizin ikinizdən başqa heç kəsi görmürük". Sonra kafirlər Dau əl-Məkanla vezir Dandanı zəncirlədilər, onların yatdıqları yerda bir neçə nəfər gözətçi qoysdular.

Zat ad-Dəvəhi onların gözündən yox oldu. Dau əl-Məkanla vezir Dandan ah çəkib bir-birinə dedilər: "Doğrudan da, zahidlərin sözünə baxmamaq onları daha böyük şənə yetirir; bizim də cəzamızdır ki, bu bələya düşdük".

Dau əl-Məkanla vezir Dandan burada qalsınlar, size kimdən deyim, Şərr-Kandan. O, geconı yatdı, səher açılan kimi durub namaz qıldı, sonra özü də, onunla olan qoşun ohlu ki kafirlərle vuruşmağa hazırlaşdılar. Onlar kafirlərə təref yerdilər. Uzaqdan kafirlərin səsi eşidildi: "Ey məsələmanlar, biz sizin padşahımızı, işlərinizə əncam çəken onun vezirini tutmuşuq. Əgər bizimle vuruşmaqdən el çəkməsəz, onda hamını qıracağıq. Yox, əgər teşlim olsaz, sizinle birgo padşahımızın yanına gedərik, o da sizinle barışqı elər, özü də bu şərtlə ki, torpağıniza getməyib, bizim ölkəde qalasız. Həm də bize ziyanəvərlik elemeyəsiz, biz də sizə dayib dolaşmayacağıq. Əgər razi olsaz, bəxtiniz işledi, yox, rədd eləsoniz, hamını qıracağıq. Biz sizi xəbərdar elədik, bu bizim axırıncı sözümüzdür".

Şərr-Kan qardaşının ve vezir Dandamın əsir düşdüyüni eşidəndə hali pisləşdi, qüvvədən düşdü, ölümünü gözü qabağına getirib öz-özüne

dedi: "Bir bax, ha!" Bu necə olub ki, onları əsir alıblar? Bəlkə zahidə pis davranıblar, ya onun sözündən çıxıblar, ya da başlarına başqa bir iş gəlib?" Sonra məsələmanlar qalxıb kafirlərə hücum elədilər, onlardan çoxlu adam qirdilar. Həmin gün cəng meydanda qorxmaç igidləri o saat ayırmak olurdu. Qılıncıclar, nizolər qana boyandı, kafirlər milçək şirayə yiğilan kimi her tərefdən töklülər göldilər. Şərr-Kan və onun adamları ölümündən qorxmayıb, nəfəslərini belə dərmirdilər, özü də elo igidliliklə vuruşurdular ki, gəl görəsən, dərədə qan su yerinə axırdı, meyitlər bir-birinin üstüne qalanmışdı.

Elə ki gecə oldu, qoşunlar ayrıldılar, destələr öz yerlərinə çökildilər, məsələmanlar da öz mağaralarına yiğildilər, onlar mağlub olacaqlarını başa düşdilər, çünki birçə Allaha, bir də öz qılınclarına ümid eləyə bilərdilər. Bu gün otuz beş nəfər atlı əmir və əyan hələk olmuşdu. Kafirlər isə minlərlə atlı və piyada itirmişdilər.

İşlərin pis olduğunu görən Şərr-Kan öz adamlarından soruştu: "Necə eləyek?" Adamları da cavabında dedilər: "Allah-toala necə buyurubsa, elə də olacaq".

Səhərini Şərr-Kan sağ qalan döyüşçülərinə dedi: "Əgər vuruşa girsək, hamımız məhv olacağıq, çünki yeməyimiz və suyumu az qalıb. Mənim bir fikrim var, ondan başqa çəremiz yoxdur, qılıncımı siyrin, çıxın mağaranın ağızında durun, size yaxın goləni vurub öldürün. Bəlkə zahid məsələman qoşunlarına çatıb, on min atını götürüb köməye gəlir, ola bilsin ki, onlar da zahidle olduqları üçün kafirlərin gözünə görünmürələr". Şərr-Kanın adamları cavabında dedilər: "Lap düz deyir-sən, buna şəkk-şübə ola bilməz". Sonra onlar gedib mağaranın ağızında, hər iki tərefdə dayandılar, içəri girmək istəyən kafirləri öldürməyə başladılar. Onlar gecəyəcən, qaralıq düşənəcən mağaranın ağızında kafirlərlə mord-merdane vuruşdular..."

Şəhrizad bu yerde səherin açıldıgını görüb nağılı yarımcıq qoysdu.

99-cu gecə

Elə ki doxsan doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyirlər ki, məsələman döyüşçüləri mağaranın ağızında, hər iki tərefdə dayandılar, içəri

girmek isteyen kafırları vurub geri qaytarmağa başladılar. Onlar gecəyən, qaralıq düşənəcən mağaranın ağızında kafırlarla mərd-mərdənə vuruşdular, Şərr-Kan şahin yanında cami-cümletəni iyirmi beş döyüşü sağ qalmışdı.

Kafırlar bir-birinə deyirdilər: "Bu dava haçan qurtaracaq? Biz müsəlmanlarla vuruşmaqdan yorulduq!" Onlardan biri dedi: "Onlar cami-cümletəni iyirmi beş nəfər qalıb. Gelin, qalxıb onlara hücum eleyək. Əger öhdələrindən gələ bilməsək, onda mağaraya od vurub yandırıq. Təslim olşalar - əsir alarıq, yox olmasalar, ağac yerinə yanarlar ki, bu da başqalarına ibret dəri olar. Məsiha onların atalarına lənət eləsin, xəçpərost yurdu onlar üçün qəbir olsun!"

Onlar mağaranın ağızına odun getirib od vurdular. Şərr-Kan və onunla olan müsəlmanlar möhə olacaqlarını yeqin eleyib təslim oldular.

Müsəlmanları qırmağı məsləhət görən kafırların başçısı patris dedi: "Onlar Əfridun şahin qabağında ölməlidirlər ki, onun intiqam hissi soyusun. Biz gərək onları əsir saxlayaqq. Sabah onları götürüb əl-Kustaniyyə yola düşərik, aparıb Əfridun şaha təslim elər, o özü nə istəsə eləyər". Bunu eşidən kafırlar dedilər: "Bu lap doğru fikirdir". Sonra da əsirlerin al-qolunu bağladılar, üstlərində gözetçi qoymalar. Hava qaralan kimi kafırlar kefə, yeyib-içməyə başladılar, şərab getirdilər, o vaxtəcan içdilər ki, sərxoş olub arxası üstə yere sərildilər. Şərr-Kan da, Dau əl-Məkan da qorxmaz igidlər kimi zəncirlənmisdilər. Şərr-Kan qardaşına baxıb dedi: "Qardaşım, necə eləyək ki, xilas olaq?" Dau əl-Məkan da cavabında dedi: "Allah haqqı, bilmirem; biz bu saat qəfəsa salmış quş kimiyik". Şərr-Kan qəzəbindən elə ah çəkib gərənədi ki, zəncirlər qırıq-qırıq oldu. Əl-qolu açıldı, o, gözətçilərin yatmış başçısına yanaşdı, zəncirlərin açarlarını onun qoltuğundan çıxardı. Dau əl-Məkanın, vezir Dandanın və o biri döyüşülerin zəncirlərini açdı. Sonra Dau əl-Məkanla vezir Dandana dedi: "Mən bu gözətçilərin üçünü öldürmək istəyirəm. Biz onların paltalarını götürüb geyərik, rumlu libasında kafırların qoşunu arasından keçərək, bizim heç birimizi tanımazlar, qoşunlarımızın yanına gedərik". Onda Dau əl-Məkan dedi: "Bu fikir səhvdir, mən qorxuram ki, gözətçiləri öldürsək, onların xırılıtsını biri eşidər, onda kafırlar ayılib hamımızı qırılar, yaxşısı budur ki, derəden çıxaq". Onun dediyinə hamı razi oldu. Onlar derədən çıxıb bir az gedəndən sonra yatmış atlaların cidarlanmış atlarına rast gəldilər. Şərr-Kan qardaşına dedi: "Həromız bu atlardan birini görməliyik". Onlar iyirmi beş nəfər idilər, odur ki, iyirmi beş at götürdülər, özü də Allah-təala bir özünə bəlli olan məqsədlə kafırları bərk

yuxuya vermişdi. Sonra Şərr-Kan yatanların lazımı qədər yaraq-əsləhələrini - qılincları, nizələrini götürdü, sonra onlar atlara minib yola düzəldilər, kafırlar elə bilirdilər ki, Dau əl-Məkanın, onun qardaşının və döyüşülerinin zəncirlərinin heç kəs aça bilməz, onlar heç cür qaçıb canlarını qurtara bilmezler.

Həmi əsirlikdən qurtarış qorxusuz yere çatdı, sonra Şərr-Kan öz döyüşülerinin yanına getdi, gördü ki, onlar qəm dəryasına batıb onu səbirsizliklə gözlöyirlər. Belə olanda, Şərr-Kan üzünü onlara tutub dedi: "Qorxmayın, Allah bizə nicat verdi. Mənim bir fikrim var". Adamlar da ondan soruştular: "O nə fikirdir?" Şərr-Kan cavabında dedi: "Mənim fikrim budur ki, siz dağın başına çıxıb hamımız bir ağızdan qışqırasız: "Allahü-əkbər!" Bir də qışqırib deyəsiz: "Müsəlman qoşunları göldilər!" Biz hamımız fəryad qoparib: "Allahü-əkbər" desək Rum qoşunları qaçıb dağlaşacaq. Onlar sərəxsəurlar, odur ki, heç bir hiyləyə el ata bilməyəcəklər, özü də ele fikirləsəcəklər ki, müsəlman qoşunları onları hər tərəfdən dövreyə alıb içərilərən giriblər, sərxos, həm də yuxulu olduqlarından bir-birini qılıncañdan keçirməyə başlayacaqlar, biz də öz qılınclarımızı işə salarıq. Onların arasında qılinc oynadalarıq". Onun bu sözlerini eşidən Dau əl-Məkan dedi: "Bu səhv fikirdir, yaxşısı budur ki, biz bir kələmə də danışmayaq, çıxıb öz qoşunlarımızın yanına gedək. Əger biz "Allahü-əkbər" qışqıraq, onlar ayılib bizə hücum eleyəcəklər, onda heç birimiz buradan sağ-salamat çıxmayaçaq". Belə olanda, Şərr-Kan ucadan dedi: "And olsun Allaha, onlar aylısalardır, bunun bize bir ziyanı olmayacağı, mən deyənə qulaq asın, bunun bize ancaq xeyri olacaq". Hamı razi oldu, onlar dağın zirvəsinə qalxdılar, bir ağızdan: "Allahü-əkbər" qışqırdılar. Allahdan qorxub dağlar da, ağaclar da, daşlar da onlara səs verdilər. Kafırlar bu sözləri eşidib qışqıraq qopartdilar. "

Şəhrizad bu yerde səherin açıldıığını görüb nağılı yarımcıq qoysu.



Ele ki yüzüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, Şərr-Kan dedi: "Mən deyənə qulaq asın, bunun bize ancaq xeyri olacaq". Hamı razi oldu, onlar dağın zirvesinə qalxdılar, "Allahü-əkbər" qışqırdılar. Allahdan

qorxub dağlar da, ağaclar da, daşlar da onlara ses verdilər. Kafirlər bu sözleri eşidib bir-birinin üstüne qışqırmağa başladılar, silah götürüb dedilər: "Məsihaya and olsun ki, düşmənlər üstümüze tökülbələr".

Bir Allah bilir ki, onlar sehərcən nə qədər bir-birini qırdılar, sehər açılanda əsirleri axtardılar, amma onların heç izini-tozunu da tapmadılar. Sərkərdələr öz döyüşçülərinə dedilər: "Sizin başınıza bu işi o əsirler götürüb, onların dalınca cumun, haqlayıb öldürün, heç qorxub-zad eleməyin".

Kafirlər atlara süvar olub müsəlmanlarıñ dalınca düşdüler. Bir göz qırpmında çatıb onları dövrəye aldılar.

Dau əl-Məkan bunu görəndə bərk qorxuya düşüb dedi: "Mən elə bundan qorxurdum. Döyüşməkden başqa çərəmiz yoxdur". Şərr-Kan ise dinib danişmirdi. Sonra Dau əl-Məkan dağdan enib qışqıldı: "Allahü-əkbər!" Onun adamları da onunla bərabər qışqırdılar, vuruşmağı qət eləyib Allah yolunda canlarını qurban vermek istedilər. Birdən onlar qışqırıq eşitdilər: "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur! Allahü-əkbər! Böyük nəsihətçiye salam və salavat!.." Onlar dönüb sos gələn tərəfə baxdılar, gördülər ki, bir Allaha qulluq eləyən müsəlman qosunları gəlirlər.

Onları gəren Şərr-Kan və onun adamları ürəkləndilər, gələn müsəlman qosunlarının səsinə ses verdilər: "Allahdan başqa Allah yoxdur! Allahü-əkbər!" Bu sözləri qışqıra-qışqıra atlarını çapıb kafirlərə hückum elədiłər. Elə bil zəlzələ oldu, torpaq lerzeyə gəldi, kafirlərin qosunları pərən-pərən düşüb dağ yamaclarına dağılışdılar. Müsəlmanlar kafirlərin dalınca düşüb qılınclarını işe saldılar, onları doğramağa, başlarını bədənlərindən ayırmaga başladılar. Dau əl-Məkan öz adamları ilə gün batıb qaranlıq düşənəcən kafirləri doğradılar. Sonra müsəlmanlar bir yərə yiğilib gecəni sehərcən şadlıq elədiłər.

Elə ki sehər açıldı, gün çıxdı, onlar qasqabaqlı şirə oxşayan iyirmi min süvari ilə yaxınlaşan türkərin başçısı Behramı, deyələmilərin başçısı Rüstəmi gördülər. Onlar Dau əl-Məkanı gəren kimi atlardan düşdüler, ayılıb onun qabağında yeri öpdüllər. Dau əl-Məkan da onlara dedi: "Şad olun, müsəlmanlar qalib gəliblər, kafirlər məhv olublar". Onlar qalib gəldiklərinə, qiyamət günü cəhənnəm odunda yanmayıacaqlarına gərə bir-birinə gözəydinliyi verdilər.

Onların bura gelib çıxmağı belə olmuşdu. Əmir Behram, əmir Rüstəm və oyanbaşı ələmləri qaldırıb müsəlman qosunları ilə əl-Kustaniyyətə çatanda gördülər ki, kafirlər qala divarları üstə, bürclərə hazırlı dayanıblar. Demə kafirlər müsəlman qosunlarının Məhəmm-

mədinə ələmlərini qaldırıb onların üstüne göldiklərini eşidən kimi bütün qalaları möhkəmləndirirlər. Onlar qılcıq-qalxan cingiltisi, qışqırıq səsleri eşitdilər. Toz qaldırı-qaldırı gələn müsəlmanları, onların atlarının tap-piltüsünü eşitdilər, müsəlman qosunları elə çox idi ki, torpağın samı vardi, onların sam yox idi. Rumlular Quran oxuyan, Allaha dua etməyən müsəlmanların soslarını eşitdilər. Kafirlər bu işdən ona görə xəbərdar idilər ki, yalancı, əxlaqsız, fitnəkar və məkrli Zət əd-Dəvəhi işi belə qurmuşdu.

Denizə benzəyən çoxlu athi, piyada qosunu, arvad-uşaq golib çatanda türk əmiri Deyləmi əmərinə dedi: "Ya əmir, qala divarları üstündəki düşmənlər çox qorxuludurlar. Bir bu bürclərə, dalgalanan, guruldayan denizə bonzoyon camaata bax! Doğrudan da bu kafirlər bizdən yüz qat çoxdurlar, mən qorxuram bir xain onlara xəbər verməsə olsun ki, sultan burada deyil. Doğrudan da ele hey kömək alan, sayı-hesabı olmayan düşmənlər bizim üçün qorxuludurlar, özü də Dau əl-Məkan şah, onun qardaşı, söhərli vəzir Dandan da burada yoxdurlar. Rumlular bilsələr ki, onlar burada deyillər, o saat hückum eləyib hamimizi qırarlar, bir nəfər də buradan sağ-salamat qurtarmaz. Yaxşı olardı ki, sən on min mosul və türk atlısı götürüb Maluhanna çəmənliyindəki Matruhanna monastırına bizimkilerin dalınca gedəsən. Mənim sözümə baxsanız, – əgər onlar kafirlərin elinə keçibsa, onları azad elərsiz, yox, əgər sözümə baxmasanız – onda özünüzdən küsün. Əgər getsəz, onda gərək tez qayidasız, cünki ağıllı adam ehtiyatı əldən verməz".

Deyləmi əmri onun dediyinə razı oldu, iyirmi min atlı götürüb, həmin çəmənə və məşhur monastrı tərəf yollandı. Onlar bax buna görə gəlmisdirler.

O ki qaldı Zət əd-Dəvəhi, o Dau əl-Məkanı, Şərr-Kanı və vəzir Dandanı kafirlərin olinə verəndən sonra ata minib kafirlərə dedi: "Müsəlman qosunu əl-Kustaniyyətədir, mən onlara çatmaq, bir kələk işledib onları məhv eləmək istəyirəm. Onlara deyəcəyəm ki, dostlarınız həlak olub. Mənim bu sözümü eşidən kimi onların arasına vəlvələ düşəcək, qosun-leşkərin sofları pozulacaq. Sonra da mən əl-Kustaniyyətin hökmərdarı Əfridunun, Rum hökmərdarı oğlum Xardubun yanına gedib işin nə yerdə olduğunu onlara xəbər verəcəyəm"; onlar da öz qosunları ilə çıxıb müsəlmanları elə qıracaqlar ki, bir nəfər də sağ qalmayacaq".

Bunu deyib qarı yola düdü, bütün geconi yatmayıb atını sürdü, sehər açılanda o, Behramla Rüstəmin qosunlarını gördü. Cəngolliyə girib atını orada gizlətdi, oradan çıxıb öz-özünü dədi: "Bəlkə müsəlman qosunları əl-Kustaniyyətətrafində məğlub olub geri qaydır". Ancaq qosunlara yaxınlaşanda baxdı gördü ki, ələmlər endirilməyib. Başa

düşdü ki, müslümanlar mağlub olmayıp, həm də öz şahları, yoldaşları üçün arxayındırlar. Odur ki, qarı cin kimi qaça-qaça müslümanlara təref getdi, onlara çatıb qışqırdı. "Ay müslüman qoşunu, şeytan qobileləri ilə vuruşa tələsin, tələsin!" Onu görən Behram atını onun yanına sürdü, atdan düşdü, eylib onun qabağında yeri öpdi, sonra da soruşdu: "Ey Allahnın sadıq möməni, təzə nə xəbər var?" Qarı onun cavabında dedi: "Soruşma, işlər pisdir, çox pisdir! Bizimkilər Matruhəna monastrından var-dövləti götürüb elə al-Kustaniyyəyə yola düşmək istayırdılar ki, səysiz-hesabsız kafir qoşunu onların qabağını kəsdi".

Sonra da mələk qarı onları qorxutmaq üçün təzədən hər şeyi noqlayıb dedi: "Onların çoxu həlak oldu, cəmi iyirmi beş nəfər sağ qaldı". Belə olanda, Behram soruşdu: "Ya zahid, son onların yanından haçan çıxmış?" Qarı da cavabında dedi: "Bu gecə". Behram ucadan dedi: "Uzaq yolu sənin üçün qısalan, xurma ağacı budaqlarına qona-qona səni buraya gəndərən Allahə şükür olsun!". Son Allahın izni ilə qanadlı müqəddəs şəxsson". Sonra da o, yalançı qarının dediklərinə inandığını görə karixmiş, port olmuş halda atına minib dedi: "Allahdan başqa heç kəsədə qüdrət və qüvvət yoxdur! Əziyyətimiz hədərə getdi, qəlbimiz yaralandı, sultanimız da, onunla olan adamlarımız da əsir düşüblər!"

Onlar yola düşdülər, gecə-gündüz yol getdilər, torpaqlardan enino-uzununa keçib səhər açılında dörəyə çatdırılar. Dau ol-Məkanı, onun qardaşı Şərr-Kanı gördüler, bu domdə onlar qışqıra-qışqıra deyirdilər: "Allahdan başqa Allah yoxdur! Allahü-əkbər! O böyük nəsihətçiyə, xoşxəbərə şükür olsun!"

Behram öz destəsi ilə kafirlərin üstüne düzəngəha yayılan sel kimi cumdu, elə nəra çəkdiyi ki, pəhləvanlar yere sərildilər, dağlar parçalandı. Elə ki səhər açıldı, hava işıqlandı, Dau ol-Məkanın ətrini meh onlara çatdırı, qabaqda deyildiyi kimi, onlar bir-birini tanıdlılar. Behram və qoşun əhli Dau ol-Məkanın, onun qardaşı Şərr-Kanın qabağında eylib yeri öpdi, Şərr-Kan da mağarada başlarına gelən əhvalatı onlara noql elədi, onlar buna mat qaldılar. Sonra onlar bir-birinə dedilər: "Biz gərək tez el-Kustaniyyəyə gedək. Ürəyimiz orada qalıb, dostlar, bizi gözlayırlar". Onlar "Allah kərimdir" deyib addimlarını yeyinlətilər. Dau ol-Məkan bu şəri oxuyub müslümanlara ürək verdi:

"Vəsfinə söz tapmiram, ya pəbbi cümlə xılqotin.
Heç zaman üstündən əskik olmasın qüsiyyətin.

Ömür edərən mən qəriblikdə, sığndım tək sənə,
Sen manı qüvvət verib: "Düşənərləri mahv et! – dedin.

Şahlığa, var-dövləto sayondo çatdım, ey Xuda,
Mögləbiyyət bilməyon koskin qılınç boxş elədin.

Mən sonin sayəndo çatdım, padşahlıq taxtına,
Çağlayan sellər kimi aşmış başından nemotin.

Qorxduğum hər bir boladan son məni etdin xilas,
Təkliflə mord vozirin – o uca şəxsiyyötin.

Və sonin rayinlo basqın eylək Rum yurduna,
Al qana qorq oldu düşəmon qarşısında qüvvətin.

Rumlular qovsun deyo qəsdən çapırdıım mən atı,
Qəflətən döndüm geri, etdim hücum bir şir tokin.

Düşəmoni qorxmaz qılincım yerlə yekşan eylədi,
Doldu çöl, sərəxşləriyle qanlı eysü-işratın.

Gəmilər təslim olub bir-bir döyüşdən çıxdılar,
Həm suyu, həm torpağı keçdi əla yad dövlətin.

Bu zaman qarşımıda gördüm mətəbər bir zahidi,
Şəhərin, kəndin qazanmışdı o zahid hörmətin.

Cox yaman bir dordo saldıq biz o gün kafırları,
Gördüyüm işlər çotin yaddan çıxar, vallah, çotin.

Biz dərəcə qurban verib, çox can itirdik davada,
Şübəhəsiz, qoyundadır indi şohidər connotin".

Dau ol-Məkan şəri oxuyub qurtaranda qardaşı Şərr-Kan bu işdən sağ-salamat qurtardığını görə ona gözəydinligi verdi, onun işlərini torflədi, sonra onlar tələsik yola düşdülər..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



101-ci gecə

Elə ki yüz birinci gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Şərr-Kan qardaşı Dau ol-Məkana bu işdən sağ-salamat qurtardığını görə

gözaydınılığı verdi, onun işlerini terifledi, sonra onlar öz qoşunlarına tərəf yola düşdülər.

Bunlar burada qalsınlar, sizə kimdən deyim Zat ed-Dəvəhi qardan. O, Behramla Rüstəmin qoşunlarını görəndən sonra yenə meşəyə qayıdır öz atına mindi, əl-Kustaniiyyəni dövrəyə almış müsəlman qoşunlarına çatanacaq çapdı. Ora çatan kimi atdan düşdü, onun cilovundan tutub əyanbaşının çadırına gəldi. Əyanbaşı onu görən kimi başı ilə ona işaret etəyib dedi: "Mömün zahid xoş gəlib!" Sonra nə əhvalat baş verdiyini soruşdu, qarı da uydurduğu əhvalatı ona nəql etəyib dedi: "Men emir Rüstəmle emir Behram üçün qorxuram. Yolda onlara rast geldim, padşahla adamlarının yanına göndərdim. Onlar iyirmi min atlı idilər, kafirlər isə onlardan daha çoxdur, istəyirom ki, sən elə bu saat öz adamlarından bir deşti onların dalınca göndərəsən, gedib onlara qoşulsular, yoxsa onların hamisi məhv olar, bir nəfər də sağ qalmaz". Sonra da onu tələsdirib dedi: "Tez olun, tez olun!"

Qaridan bu sözləri eşidən əyanbaşının və müsəlmanların əlleri yanlarına düşdü, onlar ağlamağa başladılar. Zat ed-Dəvəhi onlara dedi: "Allahı kəməyə çağırın, başınıza gələn bələya dözün! Məhəmmədin tayfasından olan ata-babalarınız kimi olun, ölüm haqqıdır, həmi oləcək, ancaq din yolunda davada şəhid olanlar üçün Allah-təala behiştin qapılarını taybatay açıb".

Mələn Zat ed-Dəvəhinin bu sözlərini eşidən əyanbaşı emir Behramın qardaşı Tərkəş pəhləvanı yanına çağırıldı, ona on min atlı verib yola düşmeyini emr elədi. Özü də bu pəhləvanlar şir kimi idilər. Tərkəş müsəlmanlara çatanacan yol getdi.

Səhər açılanda Şərr-Kan göyə qalxan toz dumanını gördü, müsəlmanlar üçün qorxuya düşüb qışkırdı: "Bu gələnlər müsəlman qoşunu dursa, onda biz sozsüz qalib gəldik, eger kafirlərin qoşunu dursa, onda gerək vuruşaq. Ancaq olacağə çərə yoxdur!" Sonra Şərr-Kan qardaşı Dau əl-Məkanın yanına gəlib dedi: "Heç nadən qorxma! Mən ləp öz canının bahasına da olsa qoymayaçağam sənə xəter dəysin. Eger bu islam qoşunu dursa, işimiz yaxşıdır. Düşmən qoşunları olsa, onda gerək onlarla vuruşaq. Ancaq vuruşmaqdən qabaq zahidin yanına gedib rica etmək istəyirom, mənim üçün Allahı dua eləsin ki, şəhid olum".

Ela səhəbat əleyirdilər ki, birdən islam ələmləri göründü, onların üstündə yazılmışdı: "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur!" Belə olanda, Şərr-Kan qışkırdı: "Müsəlmanların işi necədir?" Ona cavab verdilər: "Sağ-salamatıq!" Sizdən nigaran idik, ona görə gəlməmişik". Qoşun böyüyü atdan düşdü, Şərr-Kanın qabağından

seyilib yeri öpdü, sonra da soruşdu: "Şahim, sultanım, vezir Dandan, Rustəm, qardaşım Behram sağ-salamatdırımları?" Şərr-Kan da cavabında dedi: "Hamı sağ-salamatdır. Bəs bizim əhvalatımızı size kim xəbər verdi?" Qoşun başçısı cavabında dedi: "Zahid. O dedi ki, mənim qardaşım Behrama və Rüstəmə rast gəlib, onları size köməyə gönderib, özü də bizi dedi ki, kafirlər onları dövrəyə alblar, düşmənər də çoxdurular. Mən isə görünürəm ki, işlər başqa cürdür, qalib gələn sizsiz". Onda Tərkəşden soruştular: "Bəs zahid sizin yanınızna necə gəlib çıxıb?" O da cavabında dedi: "O, tələsen atlinin on günlük yolunu piyada bir gün, bir gecəyə gəlib". Şərr-Kan da dedi: "Onun Allahan sadiq möməni olmasına şəkk-sübəhə yoxdur. Bəs o hanı?" Onun cavabında dedilər: "Biz onu müsəlman qoşunun yanında qoyub gəldik, o da onları kafirlərlə vuruşmağa sövq əleyirdi". Bunu eşidən Şərr-Kan şad oldu. Həm onlara, həm də zahidə nicat verdiyi üçün Allaha dua elədilər, sonra da onu köməyə çağırıb dedilər: "İlahi, şükür kəرمənə, sən belə yazmisan..."

Sonra onlar yola düşdülər, addimlarını yeyinlədilər, birdən görürəm ki, qabaqda toz ərşə qalxdı, yerin-göyün üzünü tutdu, hava qaraldı. Şərr-Kan bunu görüb dedi: "Toz dumanı məşriqi də, möğribi də tutub, aləmi bürüyüb: qorxuram ki, kafirlər müsəlman qoşununu basmasınlar". Sonra tozun dalindan bir qara dirək göründü, zıl qara olan bu direk getdikcə yaxınlaşırı. Atılılar, piyadalar telesik qabağa çıxdılar ki, bu adı çökələn zahiddir. Hamı basıraq sala-sala onun əl-ayağını öpməyə başladı, o isə qışqıra-qışqıra deyirdi: "Ey qarənlidə nur saçan ən yaxşı insanın adamları! Kafirlər müsəlmanları aldadıblar. Tez olun, özünüzü müsəlman qoşunlarına yetirin, onları kafirlərin əlindən qurtarın. Müsəlman qoşunları dincolıldılör, bu vaxt kafirlər qəflətən onlara hückum elədilər, müsəlmanlar alçalıb cəzalandılar". Şərr-Kan bunu eşidəndə ürəyi qopdu, karıxmış halda atdan düşdü. Sonra zahidin əl-ayağı öpdü, qarlaşı Dau əl-Məkan şah da, qoşun əhli də onun əl-ayağından öpdüler, tekce vezir Dandan öpmədi. Özü də vezir atdan düşməyib Şərr-Kana dedi: "Vallahi bu zahid heç mənim ürəyimə yatmir! Cox alicənəb adamlarda mən pis işdən başqa bir şey görməmişəm. Ondan əl çəkin, tez özünüzü müsəlman yoldaşlarınıza çatdırın, cənki bu adam Allahın qoşəbinə gələnlərdən biridir. Mən Ömər ibn ən-Nüman şahla nə qədər bu yerlər yürüş ələmişəm, bu yerlərin torpağını tapdalamışam!" Onun bu sözlərini eşidən Şərr-Kan ucadan dedi: "Pisniyabot-pisniyabot danişma! Məgər görmürdün ki, atılan oxlara, göyde oynayan qılıncıclar məhəl qoymayıb bu zahid davada

müsəlmanlara ürek-dirək verirdi? Ona böhtan atma, böhtan yaxşı deyil, zahid böhtan atmaq günahdır. Görmürdün, o dava vaxtı necə bizi vuruşa səsləyirdi. Əger Allah onu istəməseydi, əvvəlcə onu ağır imtahanaya çəkib incitməzdə, sonra da uzaq yolunu qısaltmadı".

Sonra Şərr-Kan zahid üçün Nubiya qatırı getirib dedi: "Ay mömin, ay zahid, bu qatır sənin, ona min!" Amma o, məqsədindən çatmaq üçün özünü zahid kimi göstərib qatırı almadı, ona minmədən imtiha elədi. Onlar bilmirdilər ki, bu əxlaqsız zahid, şairin dediyi birinin tayıdır.

"Fikrini gizləsin deyə, tutdu oruc-namazını,
Elə ki çatdı məqsədə atdı – unutdu bunları".

Bu zahid atlı və piyadalar arasında ovunu basmırlamaq isteyən tülkü kimi hərlənir, ucadan Quran oxuyur, Allaha dua eləyirdi. Onlar beləcə islam qoşunlarına çatanan yol getdilər, Şərr-Kan gördü ki, onlar məğlub olublar, əyanbaşı qaçıb canım qurtarmaq isteyir, həm də kafirlərin qılıncı günahsızları da, günahkarları da yere sərir..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.



Elə ki yüz ikinci gecə oldu, Şəhrizad nağılin ələməti danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirək ki, Şərr-Kan müsəlman qoşunlarına çatdı, gördü ki, onlar məğlub olublar, əyanbaşı qaçıb canım qurtarmaq isteyir, həm də kafirlərin qılıncı günahsızları da, günahkarları da yere sərir. Müsəlmanların bu kökə düşmələrinin səbəbi bu idi ki, qabaqda deyildiyi kimi, din düşməni mələk Zəfər-Dəvəhə Bəhrəmla Rüstəm öz qoşunları ilə bərabər Şərr-Kanın və onun qardaşı Dau əl-Məkan şahın dəlincə getdiyklərini görəndə müsəlman qoşununun içində gəlib, əmir Tərkəsi de ora göndərdi. O, bununla müsəlman qoşunlarını bir-birindən ayırb onları zəiflətmək isteyirdi. Sonra qarı onları qoyub əl-Kustaniyyəyə gedir, qalaya yanaşıb var gücü ilə Rum patrislərinə qışkırdı. "İp sallayın, mən naməni bağlayıb, siz də onu Əfridun şaha yetirin ki, o, bir də mənim oğlum, Rum padşahi naməni oxusular, orada necə yazmışsam, elə də

əlesinler". İp salladılar, o, naməni ipə bağladı, orada yazılmışdı: "Allahın bələsi Zəfər-Dəvəhədən Əfridun şaha. Sakit olun, mən bir kələk qurmuşam ki, siz müsəlmanları məhv eləyəsiz, özü də onları əsir eləmişəm, sultanlarını və vezirərini tutmuşam. Sonra mən onların qoşunlarının yanına gedib bunu onlara xəber verdim, bunu eşidən müsəlman qoşunlarının beli sindi, onlar gücdən düdüldər. Mən əl-Kustaniyyəni dövryə almış müsəlman qoşununu aldadıb, əsir alınanlardan başqa, əmir Tərkəsin başçılığı ilə on iki min atlını buradan uzaqlaşdırıbm, indi onlar azdırırlar. Siz gərek bütün qoşunlarınızla çıxıb axşam düşənəcən onların ədirlərinə hücum eləyəsiz. Ancaq siz hökmən birlikdə çıxın, onları axıracan qırın. Doğrudan da Məsihanın, Həzərəti-Məryəmin sizə rəhmi golib, Məsiha mənim xidmətlərimi unutmayacaq".

Namə Əfridun şaha yetişən kimi o çox şad oldu, Rum padşahını, Zəfər-Dəvəhənin oğlunu yanına çağırıb naməni ona oxudu, o da şad olub ucadan dedi: "Görürsən, mənim anam necə hiylələr qurur, onun bu hiylələri bizi qiyamot gününün hövlündən qoruyur", Əfridun şah da ucadan dedi: "Məsiha sənin ananı bize çox görməsin!" Sonra da patrislərə buyurdu, car çəkdirsinlər ki, qaladan çıxırıq. Bu xəber bütün əl-Kustaniyyə yayıldı, xacəpərəstlərin və xacə sitayış eləyənlərin qoşunları qılıncları siyirdilər, bir olan Allahu saymayıb kürf deyə deyə şəhərdən çıxdılar. Bunu gören əyanbaşı ucadan dedi: "Rumlular bize yaxınlaşırlar, onlar bilirlər ki, bizim sultan burada yoxdur! Bəlkə onlar bize hücum elədilər, qoşunlarımızdan da çoxu Dau əl-Məkan şahın dəlincə getdi!"

Əyanbaşı qəzəblənib qışkırdı: "Ey müsəlman qoşunları, ey islam dininin müdafiəçiləri, düşmənin qabağından qaçsanız məhv olacaqsınız, onun qabağında möhkəm dursanız qalib geləcəksiniz. Bilin ki, igidlik düşmənin qabağında möhkəm dayanmaqdır, Allah da onda sizə kömək olar".

Bələ olanda, müsəlmanlar: "Allahü-əkbər!" qışkırdılar, nərə çəkib hückuma keçdilər. Qılınclar, nizələr işə düşdü, düzərlər, dərələr qana boyandı, keşlər, rahiblər kilsədə dua oxumağa başladılar, qayışlarını bərkitdilər, xacələr yuxarı qaldırdılar. Müsəlmanlar işə Quran oxuyub ucadan Allahı təriflədilər. Mərhəməti Allahın qəbilisi şeytan qəbiləsi ilə cəngə başlıdı, başlar bedənən ayrıldı, mələikələr müsəlmanları dövryə alıdlar, gün batıb qaranlıq düşənəcən iti qılınclar işlədi. Kafirlər müsəlmanları dövryə alıdlar, özü də elə fikirləşdilər ki, daha məğlub olub alçalmadandan canları qurtardı. Kafirlər səhər açılanan müsəlmanları mühəsiredə saxladılar. Səhər açılında əyanbaşı, qoşun-ləşkər

Allahı köməyə çağırıb atlara mindilər, yenə də qoşunlar bir-birinə qarışdı, dava qızışdı, qılıncılar işe düşdü, başlar yerə diyiirləndi, igit döyüşə pələng kimi girirdi, qorxaq işe dönüb dala qaçırdı, ölüm hakimi öz əmrini verirdi, igidləri vurub yəhərdən yerə salırdılar, çəmənlər meyitlər dolmuşdu.

Müsəlmanlar geri çəkildilər, rumlular onların çadırlarının bir qismını əla keçirdilər, müsəlmanlar əla geri çekilməyi qərara alanda, qaçıb canlarını qurtarmaq istəyəndə Şərr-Kan islam ələmlərlə, müsəlman qoşunları ilə galib çıxdı. Şərr-Kan atını çaparaq kafirlərin üstünə sürdü, Dau əl-Məkan, vəzir Dandan, Deyləmi əmiri Rüstəm, türk əmiri Behram, onun qardaşı Tərkəş də onun dalınca öz qoşunları ilə bərabər atlarını onun dalınca sürdülər. Kafirlər bunu görəndə ağılları başlarından oldu, toz dumani ərşə qalxdı, pak müsəlmanlar öz pak yoldaşları ilə birləşdilər. Şərr-Kan əyanbaşı ilə görüşüb onun igidiyyinə əhsən dedi. Allahın köməyi qalib gəldiyi üçün ona gözaydınlığı verdi. Müsəlmanlar şad oldular, ürəkləndilər, Allahın adını çəkib düşmənlərin üstünə cundular. Kafirlər müsəlmanların İslami dininin andı yazılan bayraqlarını görüb qışqırdılar: "Bəla gol! Məhv olduq!" Onlar bütün mōminlərini, Yuhənnə və Həzərəti-Məryəmi, xaçı köməyə çağırmağa başladılar. Amma onlar ürəklənib döyüşə gire bilmirdilər. Əfridun şah atını sürüb Rum padşahının yanına gəldi, onların biri sağ tərəfdə, o biri sol tərəfdə dayandı, Laviya adlı məşhur pəhlevan da ikisinin arasında dayandı, onlar qorxuya düşmüş olsalar da, sef çəkib döyüşə hazır dayandılar. Müsəlmanların qoşunları da sof çəkib dayandı, Şərr-Kan qardaşı Dau əl-Məkanı dedi: "Ey şahənşah, kafirlər təkbətək vuruşmaq isteyirlər, bu da bizim ən böyük arzumuzdur. Ancaq mən cəsarətlə vuruşan qoşunu qabağa çıxartmaq isteyirəm, çünki ağılla iş görmək qələbənin yarısıdır". Qardaşının bu sözünü eşidən sultan ondan soruşdu: "Ay fərəsətli qardaşım, indi fikrin nadir?" Şərr-Kan da cavabında dedi: "Mən kafirlərin qoşunu arasında əla vuruşmaq isteyirəm ki, vəzir Dandan sol tərəfimdə, sən sağ tərəfimdə, əmir Behram da sol cinahda olasız. Sən isə ya şahənşah, ələmlərin, bayraqların yanında olmalısan, çünki sən bizim pənahımızsan, Allahdan sonra ümidişim sənadir. Biz səni hər bələdan qoruyarıq".

Dau əl-Məkan ona bu sözlər üçün razılıq elədi, qısqıraq qopdu, müsəlmanlar qılınclarını siyirəndə düşmən qoşunundan bir Rum pəhlevanı qabağa çıxdı, o yaxınlaşdı, qoşun əqli gördü ki, həmin adam, döyüşcünün qılınc zərbələrindən yan keçirdən xırda yerli qatır üstə oturubdur, özü də qatırın çulu ağ rəngdədir, belinə Kəşmirdə toxunmuş

namaz xəlçəsi salmışdır. Qatırı əyləşmiş adam ağ yundan paltar geymiş nuranı, ağsaqqal bir qoca idi. O, müsəlman qoşunlarına çatanan qatırı bərk sürdü, yaxınlaşan kimi dedi: "Mən sizin yanınızqa qasid kimi gəlmisəm, qasidin işi xəbər götirməkdir. Mənə əl vurmayı, sözümüz deyim". Şərr-Kan da cavabında dedi: "Nə iti qılından, nə de nizədən qorxma, sənə dəyib-dolaşan olmayıcaq". Onda qoca qatırından döyüş, sultanın hüzurunda xaçı boynundan çıxardı, mərhəmət diləyən adam kimi ikiqat əyilib ona tezim elədi, sonra dedi: "Mən Əfridun şahın qasıdiyəm. Mən ona nəsihat verib dedim ki, adamları qırmaqdan, ibadətgahları dağıtmadan çökkinsin, həm də onu başa saldım ki, qan tökməkdənse, yaxşışı, qoy hər iki tərəfdən pəhlevanlar təkbətək vuruşsunlar, o da buna razı olub səza deyir: "Mən öz camının bahasına qoşunumu xilas eleyirəm, qoy müsəlmanların da padşahı öz canı bahasına öz qoşununu xilas eləsin. Əgər o məni öldürsə, mənim qoşunum qorxuya düşər, əgər mən onu öldürsəm, onda sizin qoşunlar qorxuya düşərlər".

Bu sözləri eşidən Şərr-Kan şad olub ucadan dedi: "Ay rahib, biz buna razıyıq, ən düzü əla budur, ona zidd getmək olmaz. Onunla mən vuruşacağam, onun üstünə mən cumacağam, çünki müsəlmanların pəhlevanı mənəm, kafirlərin pəhlevanı odur. O manı öldürsə, müsəlman qoşunları qaçacaq, qeləba onun olacaq. Ay rahib, qayıt ona deyinən: "Sabah təkbətək vuruşacağıq, çünki biz bu gün yoldan gəlmışik, yorulmuşaq, dincələndən sonra başqa bi söz-söhbat ola biləməz". Rahib şad olub Əfridun şahın və Rum padşahının yanına qayıtdı. Əhvalatı onlara danışdı. Əfridun şah bu xəbərdən çox şad oldu, bütün dərd-qəmi dağıldı. O öz-özünə dedi: "Görünür bu Şərr-Kan onların hamisindən yaxşı qılınc və nizə oynadır. Əgər mən onu öldürsem, müsəlman qoşunu qorxuya düşüb qaçacaq". Bu barədə ona Zat əd-Dəvahı də yazmışdı: "Şərr-Kan pəhlevanlar pəhləvanıdır". Bununla o, Əfridunu Şərr-Kanla vuruşmaqdə çəkindirmək istəyirdi. Əfridun şah özü da məşhur pəhlevan idi, həm də cürbəcür üssullarla vuruşmayı bacarırdı. O, yaxşı daş, əmud oynadırdı, ölümdən qorxmurdur, Şərr-Kanın onunla təkbətək vuruşmağa razı olduğunu rahibdən eşidəndə şadlığından az qaldı qanadlanıp uşsun, çünki o özünə güvənirdi, biliirdi ki, ona heç kimin gücü çatmaz. Kafirlər bütün gecəni şad-xürrəm kef eləyib şərab içdilər, səhər açılanda ağ qılıncı, boz nizəli atlılar yenə üz-üzə dayanıdilar. Onlar birdən gördülər ki, möhkəm ayaqlı cins at minmiş bir pəhlevan meydana çıxdı. Pəhlevan bədayaqə dəmir paltar geymişdi, onun atı da dəmir zirehə tutulmuşdu. Sinesinə bahalı qaş-daşdan ayna bağla-

mışdı, bir əlində qılınc, o biri əlində dəstəsi qayın ağacından, ucu fırırların əcəib dəmirindən düzəldilmiş nizə var idi. Pəhləvan niqabını qaldırdı dedi: "Məni tanıyanlar tamıylar, gücümü görüb, məni tanımayanlar isə kim olduğumu görərlər. Mən Zat əd-Dəvahinin xeyir-düa verib qoruduğum Əfridunam".

O, sözünü qurtarmamış dəyəri min saf qızıl olan kürən ata minmiş müsəlmanların pəhləvanı Şərr-Kan qabağı çıxdı. Onun silah-əslehəsi, geyimi mirvariyo, cəvahirata tutulmuşdu. Əlində ləl-cəvahiratla işlənmiş, başları bədənlərdən ayıran, ağır işləri asanlaşdırılan hind qılıncı vardi. Hər iki qoşun əhli ona heyvətlə tamaşa əleyirdilər. Şərr-Kan atını meydanda səyirdi, nərə çəkib Əfriduna dedi: "Vay halına, mələn! Sən yoxsa məni indiyəcən rast geldiyyin, meydanda qabağında dayana bilməyen basdırın pəhləvanlara tay əleyirsən?" Sonra hər iki pəhləvan atını çaparaq sürdü, onlar toqquşan dağlara, toqquşan dənizlərə bənzəyirdilər. Onlar bir-birinə yaxın gelir və geri çəkilirdilər, bir-birinə lap yaxlaşır və aralarındırlar, hənəklə də, gerçəkdən də hücum əleyir və geri çəkilirdilər, qılınc və nizələrini işə salırdılar. Qoşun-ləşkər onlara baxırdı, bəziləri deyirdilər ki, Şərr-Kan qalib gələcək, bəziləri də deyirdilər ki, Əfridun qalib gələcək. Pəhləvanlar o vaxtən vuruşdular ki, söz-söhbət kesildi. Elə ki toz qalxdı, gün qıruba ayıldı, Əfridun şah qısqıra-qısqıra Şərr-Kana dedi: "Məsihaya, bir də dinimə and olsun ki, sən güclü pəhləvan və igid cəngavərsən, ancaq adam alda-dansan, özü də sənin xasiyyətin pisdir. Mən görürəm ki, sənin işlərin çox da yaxşı deyil, vuruşmağın da sərkərdə vuruşmağı deyil, sənin adamlarının dediyi kimi, nəslin də qul nəslidir. Bax sənin üçün başqa at getiriblər, sən yənə döyüşə atılacaqsan. Mən isə dinim haqqı, səninlə vuruşmaqdan əldən düşmüşəm. Əger sən bu axşam mənimlə vuruşmaq istəyirsinse, nə silah-əslehəni, nə də atını dəyişmə, qoy alicənəblığın və vuruşmaq bacarığın sənin pəhləvanlığını göstərsin".

Onun bu sözlerini eşidən Şərr-Kan qul nəslindən olduğunu deyən yoldaşlarına qəzəbi tutdu, çevrilib öz adamlarına işarə eləmək və buyurmaq istədi ki, onun nə atını, nə də silah-əslehəsini dəyişməsinler. Elə bu məqamı gözləyən Əfridun nizəsini herlədib Şərr-Kana atdı. Şərr-Kan çevrilib baxdı, ancaq heç kəs görmədi, onda başa düşdü ki, bu hiylədir, tez üzünü bu tərəfə əveyirdi, yəhərin qasına yatdı, nizə onun sinesinə dəydi. Şərr-Kananın sinesi enli idi, nizə onun dərisini zədeledi, o bərkədən qısqırbı huşunu itirdi.

Mələn Əfridun çox şad oldu, elə bildi ki, Şərr-Kanı öldürdü, şadlıqla kafirlərə qışkırdı, onlar sevindilər, müsəlmanlar isə göz yaşı

töküdüler, qardaşının at üstündən az qala yixılacağına görən Dau əl-Məkan pəhləvanları göndərdi ki, gedib onu götürsünlər, igidlər atlarını çapib bir-birini öte-öte gedib onu Dau əl-Məkanın yanına getirdilər. Kafirlər onda müsəlmanların üzərinə yerildilər. Yenə qoşunlar üz-üzə gəldi, sıralar dağıldı, iti yemən qılıncları işə düsdü, Şərr-Kanın yanına hamidan tez vezir Dandan özünü çatdırı..."

Şəhrizad bu yerdə soherin açıldığını görüb nağılı yarımcıq qoydu.



103-cü gecə

Elə ki yüz üçüncü gecə oldu, Şəhrizad nağılm dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayat əleyirler ki, Dau əl-Məkan şah görəndə ki, mələn kafir qardaşı Şərr-Kanı vurdub, elə bildi Şərr-Kan öldü, pəhləvanları göndərdi gedib onu götürsünlər. Şərr-Kanın yanına hamidan tez vezir Dandan, əmir Bohram və əmir Rüstəm çatdırılar. O az qalrırdı atdan yixilsin, elə bədəmdə onu tutub, attı ilə bərəber qardaşı Dau əl-Məkanın yanına götürdilər, sonra onu nökerlərə tapşırıb cəng meydənına qayıtlılar, qılınc və nizələrini işə salırdılar.

Dava daha da qızışdı, nizələrin ucları sınırdı, pəhləvanlar lal-diməz vuruşurdular, qan su yerinə axırdı, başlar bədəndən ayrıldı, qılıncılar öz işini görürdü. Gecəyarıdan xeyli keçənəcən vuruşdular, hər iki tərəf yoruldu, birdən səs geldi: "Dağlışın!" Dəstələr dağlışb öz çadırlarına gəldilər, kafirlər hamiliqlə öz padşahları Əfridunun yanına getdilər, ona təzim elədilər, Şərr-Kana qalib goldiyi üçün keşişlər onu təriflədilər. Sonra Əfridun şah əl-Kustaniyyəyə gedib öz padşahlıq taxtında eyləşdi, Xardub şah onun yanına gelib dedi: "Məsihə qoluna qüvvət versin, həmisi səne kömək olsun. Anam Zat əd-Dəvahı sənə dua əloyir, onun duası müstəcəb olsun, onu bil ki, Şərr-Kandan sonra müsəlmanlar daha davam gotirməz". Əfridun şah dedi: "Elə ki sabah mən meydana girdim, Dau əl-Məkanı döyüşə çağırıb öldürdüm, müsəlmanların işi bitdi, onlar hökmən qaçacaqlar".

Kafirlər burada qalsımlar, səzə kimdən deyim, islam qoşunlarından. Cadrına qayıdan Dau əl-Məkanın bircə fikri qardaşı id. O, qardaşının yanına girdi, gördü ki, onun hali çox pisdir; belə olanda, o, vezir Dandan, Rüstəm və Bohramı məsləhətə çağırı. Onlar gəldilər, Şərr-

Kanı sağıltmak için hekim çağrımağın məsləhət görüb dedilər: "Onun kimisi bir daha dünyaya golmayaçıl!"

Onlar bütün geconı yatmayıb xəstənin yanında qaldılar, səhəre yaxın zahid ağlaya-ağlaya içəri girdi. Dau əl-Məkan onu görüb ayağa qalxdı, qabağına çıxdı, zahid Şərr-Kanın yarasını sığallayıb Qurandan bezi ayləri oxudu, Allaha dua elədi ki, xəstənin yarası tez sağalsın. Sonra səhərcəcən xəstənin yanında qaldı, səhər Şərr-Kan özüne galib gözlərini açdı, danışmağa başladı.

Sultan Dau əl-Məkan şad olub dedi: "Allah ona zahidin eli ilə şəfa verdi". Şərr-Kan dedi: "Allaha şükür ki, şəfa tapdim! Mən indi yaxşıyam, o mələk mənə hiylə geldi, egor ildirim kimi yana oyilməsəydim, nizə sinəmə deşəcəkdi. Şükür Allahın korəminə ki, məni ölümündən qurtardı! Bəs müsəlmanların hali necədir?" Dau əl-Məkan cavabında dedi: "Onlar sənin üçün ağlayırlar". Onda Şərr-Kan da dedi: "Mən sağ-salamamat. Bəs zahid han?" Onun başı üstə oturan zahid dedi: "Başın üstəyəm". Şərr-Kan çevrilib onun əlini öpdü. Zahid ona dedi: "Oğlum, dözümlü ol, Allah sənə kömək elər, cünki Allah dözənə kömək eləyir". Şərr-Kan da dedi: "Mənim üçün Allaha dua elo". Zahid də dua eləməyə başladı.

Səhər açılıb günüs hər yerə işıq saçanda müsəlmanlar cəng meydana çıxdılar, kafırlar isə qılinc çalmağa, nizə işlətməye hazırlaşdılar. İsləm qoşunları qılınclarını siyirib meydan sulayırdılar. Dau əl-Məkan şah və Əfridun bir-birinin üstünə cummaq istəyirdilər, ancaq Dau əl-Məkan cəng meydana çıxanda vezir Dandan, əyanbaşı və əmir Behram onun bərabərinə golib dedilər: "Sənin yerinə biz vuruşacaqıq". Dau əl-Məkan ucadan dedi: "And olsun müqəddəs Kəbəyə, Zəm-zəmə, İbrahimin həcər daşına ki, bu qanımlarla hökmən mən vuruşmaliyam!" O, meydana girib elə qılinc və nizə oynatmağa başladı ki, pəhləvanlar, qoşun-ləşkər buna mat qaldı. O, atını çaparaq sürüb düşən saflarının sağ cinahında iki nəfər patrisi öldürüb qışkırdı: "Hani Əfridun? Çıxsın meydana, mən onu alçalmağa məcbur elərom!" Mələk Əfridun şah dilxor olub geri qayıtmışq istəyirdi. Əfridunun bu vaziyətini görən Xardub şah onu cəng meydana çıxmamağa dilə tutub dedi: "Ya hökmədar, dünən sən vuruşmusan, bu gün isə mənim növbəmdir. Mən onun igidiyiñə bxamaram". O, iti qılincini siyirib kəhər atını meydana sürdü; onun atı, Əntəronin¹ atı Əbcərə benzəyirdi, çox qızığın idi, bu barədə şair yaxşı deyib:

¹ Əntəron - islam dövrüne qədər yaşamış şairdir, arəblərin cəngavərlik ofsanlarının qəhrəmanıdır. Hacmü otuz cilddən artıq olan romanda onun sərgüzoşlarından danışılır.

"Sürətdə baxışdan və xəyaldan itidir o, Ruzgarla yarışmaqdadir əvvəldən o köhən.

Fırqləndiro bilməz qara rongdən onu heç kəs; Guya ki, biçilmiş qatı zülmət gecələrdən.

Göy gurladı, ya firtına başlandı, – deyirson, Hərdən homin at kişnöyörək nərə çökərkən.

Korratla osən ruzgari qoymus yarı yolda, Şimşək belo çatmad ona yollarda sokorkən.

Sonra onlar bir-birinə hücum elədilər, onların hər biri möhərətlə zərbədən yayınır, cürbəcür fəndlər işlədirdi. Onlar o vaxtəcan bir-birinə hücum elədilər, geri çökildilər ki, axırdı sebirləri tükəndi. Belə olanda, Dau əl-Məkan norə çökib Xardub şahı hücum elədi, bir zərbo ilə onu başını bədənindən ayırib nəfəsinə kosdi. Kafırlar bunu görüb, hamılıqla ona hücum elədilər, ancaq Dau əl-Məkan şir kimi onları qarşılıdı, sağı-solu o vaxtəcan biçdi ki, qan su yerinə axdı, onda müsəlmanlar qışkırdılar: "Allahü-əkbər! Allahdan başqa Allah yoxdur, Allah-təalaya şükür olsun!" Onlar var qüvvə ilə vuruşmağa başladılar, Allah da müsəlmanlara qoləbə, kafırlarə mögləbiyyət qismət elədi. Vəzir Dandan qışqır-qışqır dədi: "Ömer ibn an-Nüman şahın da, onun oğlu Şərr-Kanın da intiqamını alın!" O, başını açıb, türkləri sosladı, onun yanında on mindən çox türk atlısı var idı, – onlar bir nəfər kimi atlarını onun dalmıca çapıldalar, kafırların qaçmaqdən başqa əlacları qalmadı, odur ki, arxalarını çevirib qaçmağa başladılar, müsəlmanlar iti qılınclarını işə salıldılar. Onların əlli minə yaxın atlısını qırıldılar, bundan daha çox oşgörini işe osır tutıldılar, qala qapısından içəri girəndə basabasda çoxlu adam öldü. Sonra rumlular tölesik qala qapılarını bağlayıb qala divarlarına dırmaşdılar, müsəlman dəstələri isə Allahın köməyile qoləbə çalıb öz çadırlarına qayıtdılar, Dau əl-Məkan şah qardaşının yanına gəldi, onu sağ-salamat gördü, buna görə də diz çöküb Allaha dua elədi. Sonra qardaşına yanaşib, ona ölümündən qurtardığına görə gözaydılılı verdi. Şərr-Kan ona dedi: "Biz hamımız, Allaha dua eləyen zahidin himayəsindəyik. Siz onun duası sayosunda qalib golmısınız. Bu gün o səhərdən axşamacan elo hey dua eləyib Allahdan size qoləbə isteyib..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

104.-ci gecə

Ela ki yüz dördüncü gecə oldu, Şehrzad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Dau ol-Məkan qardaşı Şərr-Kanın yanına gəldi, gördü ki, qardaşı oturub, zahid de onun başı üstündədir. Ölümündən qurtardığına görə qardaşına gözaydınılı verdi. Şərr-Kan dedi: "Biz hamımız Allaha dua eləyən zahidin himayəsindəyik. Siz onun duası sayəsində qalib gəlmisiz. Bu gün o sehərdən axşamacan yerindən tərpənməyib, dua eləyib, Allahdan səzə qələbə isteyib. Sizini mödhinizi eşidəndə ürəyim toxraqlıq tapdı, o saat başa düşdüm ki, düşməni basmısız. Qardaş, daniş görək, sən necə vuruşdu?" Dau ol-Məkan mələk Xardubla təkəbətək necə vuruşduğunu, onu necə öldürüb cəhənnəmə vasil elədiyini qardaşına nəql etdi. Şərr-Kan onu çox təriflədi.

Zahid paltarı geymiş Zat ad-Dəvəhi oğlu Xardubun ölüm xəbərini eşidən kimi sapsarı saraldı, gözlərindən yaş sel kimi axdı. Ancaq o, dərdini uddu, özünü müsəlmanlara elə göstərdi ki, çox şad olduğunu ağlayır, sonra da qarı öz-özüne dedi: "Dau ol-Məkan nosranılorın, xəç-pərestlərin pənahı Xardub şahı öldürüb sinəmə dağ çökdi, daha mən niyə yaşayıram, Məsihaya and içirəm ki, mən de Şərr-Kanı öldürüb Dau ol-Məkanın sinesinə dağ çəkəcəyəm". Ancaq o, fikrini gizli saxladı.

Vəzir Dandan, Dau ol-Məkan şah və əyanbaşı, Şərr-Kanın yanında qaldılar, yarasına məlhəm qoydular, derman verdilər, onun sehhəti yaxşılaşdırı, hamı çox şad oldu, bunu qoşun ehlinə xəbar verdilər, müsəlmanlar çox şad olub dedilər: "Sabah o bizimlə borabət at minəcək, şəhəri dövrəyə alanda yanımızda olacaq". Sonra Şərr-Kan yanındakılara dedi: "Siz bu gün vuruşmuşuz, yorulub əldən düşmüsüz, gedin yatin, dincəlin". Hamı onunla razılışdı, hər öz çadırına getdi. Şərr-Kanın yanında bir neçə nəfər nöker və Zat ad-Dəvəhi qarı qaldı. Şərr-Kan bir az onunla səhbət eləyəndən sonra uzandı ki, yatsın. Nökerlər de uzandılar, onlar bərk yuxuya getdilər.


Ela ki Zat ad-Dəvəhi qarı gördü onlar yatdılar, çadırda tekce oyaq özüdür, Şərr-Kana baxdı, onun sırin yuxuya getdiyini görüb,ayağa qalxdı, zəhərlənmiş xəncəri çəkib qızından çıxartdı, xəncəre elə zəhər sərtlənmişdi ki, daşın üstə qoysaydın daşı eridərdi, o, Şərr-Kanın başını kasib bədənindən ayırdı.

Sonra yatmış nökerlərin aylıcağından qorxub onların da başlarını kosdü. Oradan çıxbı sultanın çadırına törf getdi, ancaq gözətlərin ayıq olduğunu görüb vezir Dandanın çadırına getdi, gördü ki, vəzir Quran oxuyur. Vəzirin nəzəri qarının nəzəri ilə rastlaşanda vezir dedi: "Xoş gəlmisin, məmən zahid!" Qarı vəzirin sözündən teşviş düşüb dedi: "Mən belə bıvax burax ona görə gəldim ki, bir məmənin səsini eşitdim, onun yanına gedirəm". Qarı dönüb getdi, vəzir Dandan isə özlüyündə dedi: "And olsun Allaha ki, mən bu gecə zahidi güdəcəyəm!" O qalxıb zahidin dəlinə düşdü, mələk qarı onun ayaq səslərini eşidəndə anladı ki, vəzir onun dəlinə golir, odur ki, qarı özlüyündə fikirləşdi: "Əgər hiylə işlədib onu aldatmasam, biabır olacağam". Sonra da uzaqdan ona dedi: "Ay vəzir, mən məmənin yanına gedirəm, görün o kimdir, elə ki onun kim olduğunu bildim, yanına getməyə sən üçün də icazə alaram, gəlib sən deyərəm. Əgər icazə almamış sən mənimlə getsən, qorxuram ki, onun acığı tutsun". Bunu eşidən vəzir utandıqdan zahidə cavab vermodı, öz çadırına qayıtdı. Yatmaq istədi, ancaq gözünə yuxu getmedi, dünya başına dolandı. Çadırından çıxbı öz-özüne dedi: "Gedim, sehərəcən Şərr-Kanla səhbət eləyim". O gedib Şərr-Kanın çadırına girdi, gördü ki, yerdə qan sel kimi axır, nökerlərin də başları kəsilibdir. Vəzir elə qışqırkı ki, hamı yuxudan oyandı, adamlar qaça-qaca onun yanına goldılar, axan qanı görüb ağlamağa, ah-zar eləməyə başladılar. Sultan Dau ol-Məkan ayılıb soruşanda ki, nə olub, ona dedilər: "Qardaşın Şərr-Kanı da, onun nökerlərini də öldürüb". O tələsik qalxıb qardaşının çadırına gəldi, qışqırın vəzir Dandanı və qardaşının bəsəz bədənini görüb huşunu itirdi. Bütün qoşun əhlə çığırıb ağlamağa, Dau ol-Məkanın başına dolanmağa başladılar, Dau ol-Məkan ayıldı, Şərr-Kanın bir də baxıb hönkür-hönkürlər ağladı, vəzir də, Rüstəm də, Bəhram da ona qoşuldular. Əyanbaşı isə dahu çox qışqırıb ağlayırdı, o elə dəhşətə gəlmİŞdi ki, lap çıxbı getmək istədi. Dau ol-Məkan soruşdu: "Bilmirsiz, qardaşımı kim öldürüb? Bəs zahid han?" Vəzir cavabında ucadan dedi: "Bütün bu işləri eləyən elə o şeytan zahiddidir! Allah haqqı, mənim ürəyimə dammisi, mən bunu yaxşı bilirəm: kim ki, alicənəblidən çox dəm vurur, o yaxşı adam deyil". O, gecəki əhvalatı, zahidi izləmək istədiyini, ancaq zahidin buna yol vermədiyini padşaha nəql etdi.

Qoşun əhlə ağlayıb ah-vay eləyəndən sonra qəzəblənib zahide lənet oxudular, Allah'a yalvardılar ki, zahidi onların əlinə versin, sonra Şərr-Kanı el adəti ilə kefənə tutub həmin dağda basıldılar..."

Şehrzad bu yerda sehərin açıldığıını görüb nağılı yarımcı qoysdu.

105-ci gecə



Ela ki yüz beşinci gecə oldu, Şehrzad nağılin dalını danışmağa başlayıp dedi: "Padşah sağ olsun, belo ravayet elayırlor ki, Şerr-Kanı el adeti ile kefene tutub, hemin dağda basdırıldılar, toziye saxladılar. Sonra müslümanlar şehr darvazasının açıldığıni gözlemeye başladılar, amma darvazanı açmındılar, hem de qala divarlarının üstündə adam görünmürdü. Onlar buna meottəl qaldılar, Dau əl-Məkan şah dedi: "Vallahi, Şerr-Kanın intiqamını almayıncı, əl-Kustaniyyəni yerlə yeksan eləməyinca, xaçporəstlərin padşahlarını qırmayıncı buradan tərəpənən deyiləm, dediyimi eleməsem, onda gerək oləm ki, canım qurtarsın!"

Sonra əmr elədi Matruhanna monastırından götürdükləri vərəvələti getirdilər; o, qoşun əhlini bir yera yiğdi, pulları bölüşdürüb payladı, hamı da ondan razi qaldı. Sonra hər dəstədən üç yüz atlı çağırıb dedi: "Pullarınızı evinizə göndərin, mən burada, bu şəhərdə qalacağam, qardaşım Şerr-Kanın intiqamını almayıncı, lap ölsəm de buradan tərəpməyəcəyəm".

Qoşun əhli onun bu sözlərini eşidəndə verdiyi pulları aldılar, cavabında dedilər: "Baş üste, itaat borcumuzdur! Sonra Dau əl-Məkan çaparları çağırırdı, namələri onlara verib tapşırıb ki, bunları yerlərinə çatdırıslar, pulları əsgərlərin evlərinə versinlər, onların sağ-salamat olduğunu qohum-qardaşlarına desinlər, bir de Dau əl-Məkan onlara dedi: "Evdeklilər deyin ki, biz əl-Kustaniyyəni mühəsirəye almışq, ya onu dağıdacağıq, ya da əlöcəyik, biz bu şəhəri almayıncı, lap aylarla, illerle burada qalsaq da yerimizdən tərəpənən deyilik". Sonra o, vəzir Dandana buyurdu ki, bacısı Nüzxət-əl-Zamana name yazsın. Həm de ona dedi: "Bizim başımıza geləni ona yaz. Özü de tapşır ki, oğlumdan muğayat olsun. Mən sefərə çıxanda arvadım bu gün-sabahda id, indi o yəqin doğub. Əgər, mən eşitdiyim kimi, oğlum olubsa, qoy çaparlar tez mənə xəbər getirsənlər". Padşah çapalarla bir az pul verdi, onlar pulu aldılar, elə o saat yola düşdülər, adamlar onları yola salmağa çıxıb, tapşırdılar ki, pullardan muğayat olsunlar.

Çapalar yola düşəndən sonra padşah vəzir Dandana buyurdu ki, adamlarla əmr eləsin, onlar sürüne-sürüne qala divarlarına yaxınlaşınlar, onlar da yaxınlaşdılar, ancaq divarların üstündə bir nəfər de olsun

adam görməyib buna təəccüb elədilər. Bu xəbərdən sultan təşvişə düşdü, yenə qardaşı Şerr-Kanı xatırlayıb qəm deryasına batdı. Həm də üç gün keçdi, onlar şəhərdə heç kəsi görmədilər.

Müsəlmanlar burada qalsınlar, siza kimdən deyim, rumlulardan. Bu üç gündə onda ona görə cəngə girmirdilər ki, Zat əd-Dəvəhi Şerr-Kanı öldürəndən sonra tələsik qala divarlarının yanına gəlib Rum dilində gözətçilər qışkırdı ki, onun üçün ip sallasınlar. "Kimsən?" – deyə soruşanların cavabında dedi: "Zat əd-Dəvəhiyom!" Onu tanıdlar, ip saldılar, Zat əd-Dəvəhi özünü ipa bağladı, onu dartib yuxarı qaldırdılar. O, rumluların yanına gələn kimi Əfridun şahın hüzuruna gedib ondan soruşdu: "Müsəlmanlardan eşitdiyim söz doğrudurmu? Onlar deyirdilər ki, oğlum Xardubu öldürüb'lər". Əfridun da cavabında dedi: "Bəli, öldürüb'lər". Qarı qışkırib o vaxtacan hönkür-hönkür ağladı ki, Əfridun da, onun yanında olanları da ağladılar; sonra qarı neql elədi ki, Şerr-Kanı va otuz nökerini doğrayıbdır. Bu xəbərdən sad olan Əfridun şah onun əlini öpüb, razılıq elədi, oğlunu itirse de, özüne toxraqlıq verməyi məsləhət gördü. Qarı cavabında ucadan dedi: "And olsun Məsihaya, mən oğlum şahənşahın yerinə bir müslüman itini öldürməkə ürəyim soyumayacaq! Hiylə işlədib elə kələk quracağam ki, sultan Dau əl-Məkanı, vəzir Dandani, əyanbaşını, Rüstəmi, Bəhrəmi və on min müslüman pəhlevanını məhv eləyocəyəm, dordimi dağıtmak üçün dinsiz-imansız işlər görəcəyəm. Əfridun cavabında dedi: "Nə istəyirsin elə, sonə mane olmayacağam. Sən lap uzun müddət oğluna yas saxlasan, yena azdır. Müslümanlar bizi lap aylarla, illərlə mühəsirədə saxlasalar da, bizə heç nə eləyə bilməyəcəklər, özləri yorulub əldən düşəcəklər.

Mələn qarı düşünüb tapdığı dinsiz-imansız işlər görüb ürəyini soyudandan sonra mürəkkəb-qələm götürüb yazılı: "Şəhavi Zat əd-Dəvəhidiñ ləyaqətli müslümanlara: "Bilin və agah olun ki, mən sizin torpaqlarımıza gəlmisəm, nəcibliyinizdən istifadə eləyib sizi çoxlu tor qurmuşam. Əvvəlcə Ömer ibn ən-Nüman şahı öz sarayıñ içində öldürmişəm, sonra dərədə və mağarada olan vuruşmalarda çox müslümanları qırдırmışam, lap axırdı da Şerr-Kanı, onun nökerlərini öldürmişəm. Əgər vaxt olsa, şeytan sözüñə qulaq assa, mən hökmən sultani, vəzir Dandani öldürəcəyəm. Əgər sağ qalmaq isteyirsizsə çıxın gedin, yox aqər ölmək isteyirsizsə burada qalın. Lap aylarla, illərlə de burada qalsaz, muradınıza çatmayacaqsız. Allah size rəhmət eləsin!"

Qarı naməni yazandan sonra Xardub şaha üç gün yas saxladı, dördüncü gün patrisi yanına çağırıldı, naməni verib tapşırıb ki, onu oxa

bağlaşın, müselmanlara atsin. Sonra kılısəyə getdi, oğlu üçün ağrı deyib ağlamağa başladı. O, oğlundan sonra padşahlıq taxtına oturana dedi: "Mən hökmən Dau əl-Məkanı, bir də bütün müselman əmirlərini öldürəcəyim".

Zat əd-Dəvahı burada qalsın, sizə kimdən deyim, müselmanlardan. Onlar üç gün dərd-qəmə batıb qaldılar, dördüncü gün rumlular tərəfə baxanda, birdən gördürlər ki, qala divarı üstə bir patris dayanıb, əlinde də ox-yay, taxta oxun da ucunda namə var. Müselmanlar o vaxtacan gözlədilər ki, patris onlara tərəf ox atdı, sultan vəzir Dandana naməni oxumağı əmr elədi, vəzir naməni oxudu, hər şey Dau əl-Məkan şaha əyan oldu, o hönkür-hönkür ağladı, qarının hiyləfərliyi ona ağır geldiyindən qışqırkı, vəzir dedi: "Allah haqqı, mənim froman zəhləm gedirdi, ürəyimə nəsa dammişdi!" Sultan ucadan dedi: "Bu necə olub ki, o əxlaqsız iki dəfə bizi aldadıb. Vallahi, quşu qəfəsə salan kimi onu zindana salmasam, sonra da əl-Kustaniyyə darvazasında saçından asıb çarmixa çəkməsəm, buradan gedən deyiləm!" Sonra yenə qardaşını xatırlayıb ağladı.

Ela ki qarı gəlib əhvalatı kafırlərə danışdı, onlar Şərr-Kanın ölümüne, Zat əd-Dəvahinin sağ-salamat qayıdib gəlməyinə sevindilər. Müselmanlar əl-Kustaniyyənin darvazasına tərəf döndürlər, sultan söz verdi ki, şəhər alıman kimi onun var-dövlətini onların arasında ton bölöcək. Bax belə! Sultan elə hey qardaşının dərdindən ağlayırdı, o arıqlayıb çöpə dönmüşdü. Vəzir Dandan onun yanına gəlib dedi: "Sakit ol, ağlama. Qardaşın vaxtsız ölməyib, bir də qəm-qüssəyə batmaq sənən heç nə vermez. Şair bu barədə yaxşı deyib:

"Çarə yoxdur olacaq, baş verəcək hadisəyə,
Olacaq bir işi asla poza bilməz tövib."

Hər nə baş vermalıdırə, – verəcək, – dərd ələmə,
Yalnız əvvamlar olur daimi bir dərdə osır."

Bəsdir hönkür-hönkür ağladın, özüne toxraqlıq ver ki, silah tutə biləsen". Dau əl-Məkan da dedi: "Ay vəzir, mənim qəlbim atamın, qardaşımın ölümü ilə bərabər, votəndən uzaq düşdürümə görə də pörşəndir. Raiyyətin fikrini çekirəm". Vəzir də, orada olan adamlar da ağladılar. Onlar bir müddət əl-Kustaniyyəni mühəsirədə saxladılar, elə bu vaxt padşahın əmirlərindən biri Bağdaddan xəbər gətirdi ki, Dau əl-Məkanın arvadı oğlan doğub, bacısı Nüzxət-əl-Zaman da uşağın

adını Kan-Məkan qoyubdur, həm də indidən görünür ki, bu uşaq gələcəkdə çox böyük işlər görəcək. Şahzadə xanım bütün üləmlərə və möminlərə buyurub ki, hər namazdan sonra sizə dua elesinlər. Bir də sizə xəbər verir: "Biz sağ-salamatiq, bollu yağış yağır. Ocaqqı çox fıravən ömür sürür, onun nökər-naibi var, ancaq bir bunu bilmir ki, sən necəsən! Salamat ol!" Dau əl-Məkan bunu eşidib ucadan dedi: "İndi arxam bərkdir, cünki Allah mənə Kan-Məkan kimi oğul verib..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



106-a gecə

Ela ki yüz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Dau əl-Məkan oğlu olması xəborunu eşidəndə çox şad olub ucadan dedi: "İndi arxam bərkdir, cünki Allah mənə Kan-Məkan kimi oğul verib". Sonra da vəzir Dandana dedi: "Mən dərd-qəmdən azad olub, qardaşımı Quran oxutdurmaq, onun üçün ehsan vermək istiyərim!" Vəzir də cavabında dedi: "Lap yaxşı əloyərsən!" Sonra padşah əmr əleyib qardaşının qəbri yanında çadırlar qurdurdu, Quran oxuyanları ora yığırdı, bəziləri Quran oxumağa, bəziləri Allaha dua ələməyə başladılar. Sonra sultan Dau əl-Məkan Şərr-Kanın qəbri üstə gəldi, göz yaşı töküb bu seri oxudu:

"Sarsıldı onun dəfnı qoşun əhlini birdən,
Sanki uçmuş dağ altında qalmışdı Musa.

Tərk eylədi dünyani, fəqət dəfn olunanda,
Yaş torpağa yox, qəlbərə köç eylədi guya.

Röyama da girməzdı ki, bir gün uca bir dağ,
Bilmədim, əl üstündə gedər xondöyə Rodva¹.

Göydür, düşünürdüm, yeri ulduzların ancaq,
Torpaq olacaqmış, demə bir ulduza mava.

¹ Rodva – Məkkənin yaxınlığında dağdır.

Qəbir əhlini göylərə girov görmək olarmış,
Göydən onu kim torpağa nəqəl cılədi, aya?

Haqqındakı torif ona vermiş əbodi ömr,
Uçmuşa da ruhu yaşayır dünyada amma”.

Şerxi oxuyub qurtarandan sonra Dau əl-Məkan yenə ağladı, ətrafdakı qoşun əhli də ona qoşuldular, sonra o, qəbrin üstüne yixıldı, vəzir Dandan da şairin bu şerini oxudu:

“Atib bu fani cahani qovuşdun axırata,
Sənin o getdiyin yolu getmiş yığın-yığın insan.

Günaha batmadın osla, yerin behiştidi sənin,
Bu yer həyatını mütləq unutdurur rizvan.

Qılınc çokib döyüşə girmək istəyində yağı,
Güçündü təhlükəni tezə qaldıran aradan.

Əbəsdür hər noyo can atsa insan övladı,
Şərəflidir fəqət Allahı axtarıb-arayan.

Xudam əsirgəməsin sondan öz behiştə bağımlı,
O haqq cahanda soni moyus etməsin yaradan.

Ölüm alib gedəli, qəlbə dağlıyam homişo.
Tutub sənin yasını, şərq və qərb edir ah-amam”.

Vəzir Dandan şeri deyib qurtaran kimi hönkür-hönkür ağladı, göz yaşı mırvari danoləri kimi yero səpoləndi, sonra Şərr-Kanın bir nəfər hömsüfrəsi qabağa çıxıb ağlaya-ağlaya onun igidiyyindən, alicənablılıqdan danışdı, sonra bu şeri oxudu:

“O soxavəti alın torpağımı quedu sənin?
Çarəsiz dərdo düşübür bu canım horşətdən.

Sevin, ey sarban, halim bəlli deyildirmi səno
Üzümo göz yaşının yazdığı hor bir xətdən.

Sənə şadlıq götürüb könlünü açmışım qəmim?
Sirrimi açmaram heç bir kəsə ölsəm belə mən.

Sən olan zirvəyə fikrim belə qalxmaz, əmin ol,
Tutulubdur gözüm həsrətdən, əzabdan, dərddən.

Gözəcə baxsam ağər özgəyə səndən sonra,
Yummayım kirpiyimi birçə gecə möhnətdən”.

Həmin adam şeri oxuyub qurtaran kimi Dau əl-Məkanla vəzir Dandan ağladılar, əsgərlər də hönkür-hönkür ağladılar, sonra öz əcadırularına getdilər, sultan onlara cəng barədə məsləhətəşməyə başladı.

Bu münval ilə günlər, gecələr keçdi. Dau əl-Məkan qəm dəryasına batıb zilləi çökirdi, günlərin bir günü o, vəzirinə dedi: “İnsanlar barədə nağıllara, şahlar haqqında əfsanələrə, eşq divanələrinin əhvalatlarına qulaq asmaq isteyirem, bəlkə Allahın köməkliyi ilə üreyim toxraqlıq tapdı, ağlamaqdan, ağı deməkdən əl çıxdım”.

Vəzir cavabında dedi: “Padşahlar haqqında nağıllar, qəribə rəvayətlər, eşq divanələri barədə əhvalatlar cəsitmək isteyirsinə, özü də bunlar sənin dardlığında eləcə elərsə, bu asan işdir, o mənim boynuma, rəhmətlik atanın sağlığında elə mənim işim-gücmə ona nağıl danışmaq idı. Bu aşxam mən sənə aşıq və məşuqə barədə bir əhvalat danışram ki, üreyin açılsın”.

Vəzir Dandanın bu sözlərini eşidən Dau əl-Məkan Allah-Allah eləyirdi, tez gecə olsun ki, vəzir Dandan ona nağıl danışsın. Elə ki gecə oldu, sultan əmr elədi şamları, çıraqları yandırsınlar, yemək-içmək, buxurdanları götürsünlər. O buyuran şeylərin hamisini götürdülər. Sonra vəzir Dandanın dalınca adam göndərdi, vəzir goləndən sonra sultan Bəhrəmin, Rüstəmin, Tərkeşin və əyanbaşının dəhəncə adam göndərdi. Hami golib onun hüzurunda hazır olanda üzünü vəzirə tutub dedi: “Ya vəzir, bil və agah ol ki, gecə olub, o öz qara örtüyüünü üstümüze çəkib, sən bize söz vermişdin ki, nağıl danışacaqsan, sözünə əməl elə”. Vəzir də cavabında dedi: “Baş üstə, itaət borcumdur...”

Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki yüz yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət elayirlər ki, padşah vəziri, Bəhrəmi, Rüstəmi, Tərkeşin və əyanbaşını yanına çağırıb vəzirə dedi: “Ya vəzir, görürsən ki, gecə olub, o öz qara örtüyüünü üstümüze çəkib, sən bize söz vermişdin ki, nağıl danışacaqsan, sözünə əməl elə”. Vəzir də cavabında dedi: “Baş üstə, itaət borcumdur. Padşah sağ olsun, bil və agah ol ki, aşıqlə məşuq və onların vasitəcisinin hekayəti, həm də onların başına gələn qəribə əhvalatlar, adəmin üreyini açır, Yaqubüñ dərdi kimi dərdi dağıdır. Həmin hekayət belədir.”

Tac ol-Mulukun hekayəti



Qədim zamanlarda İsfahan dağları arasında Yaşıl şəhər adlanan yerde Süleyman şah hökmənləq eləyirdi. O, çox səxavətli, xeyirxah, adaletli, ürəyiaçıq, nəcib və rəhmli adam idi. Onun şəhrəti aləmə yayılmışdı, hər yerdə yolcular yanına golirdilər. O, uzun müddət ədalətli padşahlıq elədi, ancəq onun na uşağı, nə da arvadı var idi. Süleyman şahın özüne oxşayan eliaçıq bir vəziri var idi, günlərin bir günü padşah vəzirinin dalınca adam göndərdi, onu hüzuruna çağırıb dedi: "Ya vəzir, ürəyim sixılır, səbrim tükənib, zəifləmişəm, cünki nə arvadım, nə də uşağım var, axı padşahların, roiyyəti – ömriləri və kasib-

ları idarə eləyən hökmədarların ömrü belə keçməməlidir, onların uşaqları olmalıdır ki, şad olsunlar, cünki uşaqlar həm onların nəslini artırır, həm də gücünü. Axı peyğəmbər əleyhissəlam yaxşı deyib: "Evlonin, törədin, çoxalın: onda qiyamət günü mən başqa xalqlar arasında şad olacağam". Fikrin nədir, vəzir? Mən yaxşı məsləhət ver".

Bu sözləri eşidən vezir hönkür-hönkür ağlayıb dedi: "Qibleyi-aləm sağ olsun, Allahın işinə mən qarışa bilmərom! Olimaya sən istəyirsən ki, Allahın mənə qəzəbi tutsun, mən cəhənnəmlik olam? Birçə məsləhatim budur: özüne kəniz al!". Padşah da cavabında dedi: "Ya vəzir, onu bil ki, mən alıdığım kənizin əsl-nəcabətindən bixəbor olacağam, hansı qəbilədən, hansı ailədən olduğunu bilməyəcəyəm. Mən neca onu özüme kəniz eləyim? Ona sahib olanдан sonra uşağım da ola bilər. O uşaq kimə oxşayacaq? Sonra uşaq ikiyüzlü, zalim, qaniçən ola bilər. Kəniz də bataqlıq yer kimi olacaq: bataqlıqdə bir şey öksən, o çox pis bitəcək, özü də yaxşı tutmayacaq. Belə uşaq Allahın yolundan çıxar, o, qadağan olunmuş günah işlər görər, buna görə də Allahın qəzəbine düşçər olar. Mən heç vaxt kəniz almaram ki, belə işə bais olum; istəyirəm ki, sən əsil-nəcabətli padşah qızlarından seçsən, özü də o, gözəl-göyçək olsun, onu mənə alasan. Əger son mənə əsil-nəcabətli müsəlman hökmədarlarından birinin qızını tapsan, mən onu nişanlıram, şahidlərin hüzurunda köbinini kəsdirib Allahın mərhəməti sayəsində onu özüme arvad elərəm".

Vəzir cavabında dedi: "Doğrudan da Allah sənə kömək eləyəcək, sən iştədiyin arzuya çatdıracaq. Padşah sağ olsun, bil və agah ol ki, Ağ torpağın hökmədarı Zöhr şahın gözəllikdə misli-borabəri olmayan bir qızı var. Bu zamanda o qızın tayı-borabəri heç yerdə yoxdur, boy-buxunlu, gözloru sürməli, uzunsaçı, incəbelli, iriombalı bu qız yaxınlığında admanın ağılı başından olur, uzaqlaşanda admanın ürəyini özüyle aparır. O, bir baxışda admanın canını alır, bu barədə şair yaxşı deyib:

Öndəmi zəriflikdə onun sərv-i-ravandır,
Hətta ona bənzər nə günəş var, nə də ay var.

Səf-sof düzülən dişləri mirvaridən ağdır,
Sərxoşəcidi mey kimidir qonçə dodaqlar.

Rüxsəti gözəl, şüx baxışı canlılar alındır,
Düm ağ mütənasib bədəni huriyə oxşar.

Hüsniyələ hələk etdiyi gənclər sayı gəlməz,
Min dərdə düşür eşqinə kim olsa giriftar.

Cəlladım o gözlərlə o qəşlərdür həyatda,
Tez-gec məni candan edəcəkdir o füsunkar".

Qızı tərifləyib qurtarandan sonra vəzir Süleyman şahə dedi: "Padşah sağ olsun, mənim məsləhatim budur: belə işləri bacaran fərasətli, dün-yagörmüş bir adamı elçi göndər, qoy o gedib qızın atasını dile tutsun, qızını sənə verməyə razı salsın. Axı gözəllikdə tayibərabəri olmayan o qız sənə qismət olsa, Allah da səndən razı qalar. Peyğəmber, Allah onun ruhunu şad eləsin, yaxşı buyurub: "İslam aləmində rahiblik yoxdur".

Bunu eşidən padşah şad oldu, ürəyi açıldı, dərd-qəməi dağıldı, vəzirə dedi: "Ay vəzir, bil və agah ol ki, sendən başqa heç kim bu işin öhdəsindən gəlməz, çünki sən çox ağıllı və nəcib adamsan. Get öz evinə, işlərini qurtar, dərdindən ağlımı itirdiyim o qiza elçilik eləmək üçün sabah səfərə çıxmaga tödarük gör. Qızsız mənim yanına qayıtmal!" Vəzir onun cavabında dedi: "Baş üstə, itaət borcumdur!"

Sonra vəzir evə gedib əmr elədi ki, padşahlara layiq hədiyyələr, qas-daş, qiymətdə ağır, vəzndə yüngül başqa şəyər, ərəb atları, Davud dəbilqələri¹, mal-dövlət dolu sandıqlar gətirsinlər.

Həmin şəyərli qatırlara, dəvələrə yükədilər, islam bayraqları və ələmlərini qaldırıb vəzir yola düşdü, həm də o, özüyle yüz ağ, yüz qara qul, yüzlərlə kəniz götürdü. Padşah ona tez geri qayıtmagi əmr eləmişdi. Vəzir gedəndən sonra Süleyman şah bir yerde qərar tuta bilmirdi, şah qızının eşqi onu dəli-divana eləmişdi.

Vəzir gecə-gündüz yol getdi, cöllərdən, səhralardan keçdi, getdiyi səhərə bir günlük yol qalandı bir çayın sahilində dayandı. Öz yaxın adamlarından birini çağırıb onu Zöhr şahın yanına göndərdi ki, vəzirin gəldiğini ona xəbər versin.

Vəzirin yaxın adımı cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra da tez həmin səhərə yola düşdü, özü də iş elə gətirdi ki, o, səhərə çatanda Zöhr şah səhər darvazasının qabağında gözəl bir yerde oturmuşdu. Padşah çaparı görüb, onun yadelli olduğunu başa düşdü. Əmr elədi ki, onu həzuruna gətirsinlər, elçini şahın həzuruna gətirdilər, o, Yaşıl torpağın və İsfahan dağlarının hökməndərini məşhur Süleyman şahın


¹ Rəvayətə görə Allah Süleymanın atası Davuda dəbilqə qayırmaq bacarığı vermişdi.

vəzirinin bura gəldiğini ona xəbər verdi. Zöhr şah şad olub elçiye dedi: "Xoş gəlmisiniz!" Sonra da onu saraya apardı. Orada çapardan soruşdu: "Sən vəziri harada qoyub gəlmisən?" Çapar da cavabında dedi: "Mən bu gün səhər onları filan çayın sahilində qoyub gəlmışəm. Allah atananañiza rəhmət eləsin, özünüzü də uzun ömür versin, onlar sabah burada olacaqlar!" Zöhr şah öz vəzirlərindən birinə əmr elədi ki, yaxın adamlarının, saray əyanlarının, canişinlərin, şahlığın əyanlarının çoxunu götürüb Süleyman şahın vəzirinin pişvazına çıxınsın, çünki bütün dünyada əmri keçən Süleyman şah hörmətə layiq idi.

Zöhr şah burada qalsın, siza kimdən deyim, Süleyman şahın vəzirindən: o, gecəyarısınaçan dincəldi, sonra şəhərə təref yollandı, səhər açılıb dərələr, təpelər gün işığına qərq olanda o, özüne gəlməyə macal tapmamışdı ki. Zöhr şahın vəziri, saray əyanları, şahlığın əmirləri şəhərə bir neçə fərsəx qalmış onun qabağına çıxdılar, onunla görüşdüler. Vəzir başa düşdü ki, istədiyinə çatacaq, o da pişvazına çıxanları salamladı. Onlar qabağa düşdülər, vəziri şah sarayının yeddinci qapısına gətirdilər. Bu qapı padşahın monzilinə yaxın olduğundan atlı gire bilməzdi. Vəzir atdan düşüb uca bir eyvanın yanına getdi, eyvanın altında hündür, mərmər taxt var idi. Bu taxt mirvari və qas-daşla işlənmişdi, özü də fil dişindən dörd ayağı var idi. Taxtin üstündə saf qızilla işlənmiş yaşıl atlaz balıncı var idi, taxtin üzərində ləl-cəvahirat, qas-daşa tutulmuş çadır var idi. Zöhr şah həmin taxtda oturmuşdu, əyanlar da onun həzurunda dayanmışdlar.

Vəzir içəri girib onun həzurunda dayandı, özüne ürək verdi, vəzirlərə xas olan təmtəraqla, bələğətlə danışmağa başlayıb..."

Şəhərizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Ele ki yüz səkkizinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət elçiyirlər ki, Süleyman şahın vəziri içəri girib Zöhr şahın həzurunda dayandı, özüne ürək verdi, vəzirlərə xas olan təmtəraqla, bələğətlə danışmağa başlayıb, şaha ince işarə ilə şeri oxudu:

"Çox nəzakət göstərib, şahano goldı şahımız,
Həm bağı, həm bağbanı doydurdu ehsan jalası.

Ovsunundan güldür min sahirin, ovsunçunun
İlk baxışdan qolbımı ovsunlayan nəzzarəsi.

Tənasindən çəksin ol qoy tənəyə aludələr,
Eşqinin heç vaxt silinməz qəlbənən əsla nəqşəsi.

Tərk edib ruhum manı, olmuş onun sadiq qulu,
Yuxusuzluqdan üzülmüş cismimin yox qıvvası.

Mərhəmət hissili məndən ayrı düşmürsən, könül,
Eybi yox, tərk et manı, yalnız onun ol munisi.

Dinləməkdən hor şeyi mən imtiha etməkdəyəm,
Qoy şahın tutsun cahanı mödhi – tərifnaməsi.

Bir ömür sərf etsən hərgəh, göz onu görəsün deyo,
Dünyanın sənsən, inan, on varlı, xoşbəxt bəndəsi,

Bir namaz qılsan, dua etsən ağər padşah üçün,
Məscidin hor bir yanından yüksələr "Amin!" səsi,

Torpağı ucsuz-bucaqsızdır, müsəlman saymaram
Bəla bir şahlıqdan hicrət eyləyen bir nakos!"

Vəzir şer'i oxuyub qurtaran kimi, Zöhr şah onu yanına çağırıb çox
hörmət elədi. Onu yanında aylasdırdı, üzüntü gülümsündü, hörmət
eləyiş şirin sözler dedi, onlar beləcə səhərəcon oturub səhbət elədilər,
sonra həmin evvanda onlar üçün süfrə salıb yemok-icmək gotirdilər,
onlar doyunca yeyib-icdilər, sonra süfrəni yiğisildilər, orada olan
adamların hamısı çıxıb getdi, yalnız şahın adamları qaldılar. Elə ki
vəzir gördü otaq boşaldı, ayağa qalxdı, padşahi təriflədi, ayılıb onun
qabığında yeri öpdü, sonra da dedi: "Qibleyi-aləm sağ olsun, mən sonin
hüzuruna asudəlik, xeyir və xoşbəxtlik verən bir iş üçün golmişəm. Mən
sonin yanına elçiliyə gəlmışəm, sonin əsil-nəcabətli qızını ədaletli, ürə-
yiaçq, rəhmi, xeyrixah, Yaşıl torpağın və İsfahan dağlarının hökmətləri
Süleyman şaha almaq istəiyim. O sənə coxlu hodiyə, bahalı, antiq
şeylər göndərib, kürkənin olmaq istəyir. Sən bu işə razılıq verirsinəm?"

Vəzir bunu deyəndən sonra lal-dinməz dayanıb cavab gözəzlədi. Zöhr
şah bu sözləri eşidəndən eyilib onun qabığında yeri öpdü, orada olan
adamlar padşahın bu işinə elə mat qaldılar ki, az qaldı ağılları başları-

dan olsun. Sonra padşah ayaq üstə dayana-dayana Allaha dua eləyib dedi:
"Ey böyük vəzir, ey mərhəmətli ağa, qulaq as gör na deyirəm! Biz Süley-
man şahın rəjyiyatı, onunla qohum olmaq biza böyük şərəfdır, bizim
ürəyimizdəndir. Mənim qızım onun kəninizin kənizidir, mən onunla
qohum olmağa canla-başa razıyam ki, pis günümda mənə kömək, arxa
olsun". Sonra padşah hakimləri və şahidləri çağırıldı – onlar da şahid
oldular ki, Süleyman şah Zöhr şahın qızının köbinini ona kəsdirilməyi
öz vəzirinə tapşırıbdır. Zöhr şah şadlıqla qızının köbininə razılıq verdi.

Sonra hakimlər köbinini kəsdi, orlo-arvada xoşbəxtlik arzuladılar,
bela olanda, vəzir ayağa qalxdı, Süleyman şahın hədiyyələrini, bahalı,
nadir şeyləri götürüb Zöhr şahə verdi, sonra da şah öz qızına yol tədar-
rükü gördü, vəzirə hörmət elədi, böyük toy məclisi düzəltdi, böyük-
dən kiçiyə hamını çağrırdı.

Padşah qızına düz qırx gün, qırx gecə toy elədi, adamlar toyda elə
şadlıq elədilər ki, gol görəsən. Gəlin üçün səfər tədarükü görülüb qurta-
randan sonra padşah şəhərdən kənarda çadırlar qurmayı əmr elədi.

Şəhərdən kənarda çadırlar qurdular, sandıqlara cürbəcür parça,
mallar doldurdular, rumlu kənizlər, qulluqçı qızlar hazır oldular, padşah
gəlinə qiyməti ləl-cəvahirat və qaş-das cəhiz qoşdu. Bundan olavaş
qız üçün saf qızıl kəcavət düzəltmişdi, özü də kəcavət mirvari, qaş-
daşla işlənmişdi, təkə bu kəcavəni aparmaq üçün iyirmi qatı ayırmışdı.
Kəcavət elə bil bəzəklə gəlin otağı idi, onun içində oyğun qız
iso lap connatın huri'lər hurişi idi, kəcavənin günbəzi cənnətin qonaq
otağı kimi nur saçırı. Mal-dövləti bağlayıb qatırlara, dövələrə yüksəldi-
lər. Zöhr şah onları üç försəng ötürüb, vəzir, onun adamları ilə vidalaşdı,
şad-xürrəm öz doğma şəhərinə qayıtdı. Vəzir şah qızı ilə barəbər gecə-
gündüz dayanmadan yol gedib düşərgələrdən, səhralardan keçdi.

Şəhərizad bu yerde şəhərin açıldığını görüb nağılı yarımcı qoysdu.



Elə ki yüz doqquzuncu gecə oldu, Şəhərizad nağılin dalını danışmağa
başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir şah
qızı ilə barəbər yola düşdü, onlar gecə-gündüz dayanmadan yol gedib
düşərgələrdən, səhralardan keçdi. Onlar o vaxtancan beləcə yol
gətdilər ki, gəlib öz ölkələrinin üçgünlük mənzilinə çatdilar. Onda

vezir Süleyman şahın yanına adam gönderdi ki, gölini getirdiğini ona xəbər versin. Çapar yola düdü, bu xəbəri şaha yetirdi.

Padşah şad oldu, çapara müştuluq verdi, sonra da qoşun əhlini əmr eldi ki, hörmət eleyib cah-cəlalla gölinin, onunla golənlərin pişvazına çıxınlar, həm də buyurdu ki, ən yaxşı libaslarını geysinlər, bayraqları qaldırsınlar.

Qoşun əqli onun əmrinə itaat etdi. Carçı car çakdı ki, şəhərdə bir nəfər də olsun yaşılan qız, hörməti xanım, əldən düşmüş qoca qarı qalması, hamı galinin pişvazına çıxın. Şəhər camaati hamıqla gölinin pişvazına çıxdı, adlı-sanlı adamlar gölinə qulluq eləməyə çalışırdılar. Onlar sən qoymuşdukları ki, gölini aşşama yaxın şahın sarayına aparsınlar, şahlığın əyaləni yolu bəzəməyi qərara almışdıl, qabaqda xacələr, dalca də gölin, kənizlərin arasında gəlib onların yanından keçənəcən yolum kənarında dayansınlar. Gəlin atasının verdiyi libası geymişdi. O yaxınlaşanda qoşun əqli onu sağdan və soldan dövrəyə aldı, kəcavə beləcə saraya çatdı. Hamı ona tamaşa eləməyə çıxdı, şüvpurlar calındı, nizeler göydə oynadı. Hər yanı atır iyi basmışdı, bayraqları dalgalanırdı, atlar ötüşürdü, beləcə kəcavə saray darvazasına yetişdi.

Nökerlər kəcavonu gizli qapıya getirdilər, gölinin gözəlliyindən, üstündəki ləl-cəvahiratdan hər torof işqalandı. Elə ki gecə oldu, xacələr çadırın qapısı ağızında durdular, sonra gölin goldı, kənizlərin arasında o, uluzların arasındaki Aya bənzəyirdi, ya da elə bil səpə düzülmüş mirvarişlər içinde tayı-bərabəri olmayan mirvari danəsi idi.

Gəlin gölib çadırı girdi, keçib onun üçün qoymılmış mormor taxtda otlaştı, özü də bu taxt mirvariş, qas-داşa tutulmuşdu, bu vaxt padşah da gəldi (qızın möhəbbətini Allah özü onun ürəyinə salmışdı), qızın yanına girib muradını hasil etdi.

Padşah bir ay onun yanında qaldı, qız elə birinci gecə ondan usağı qaldı, ay başa çatanda padşah sahliq taxtında oyloşib arvadının vaxtı çatananacan adaletla röyyeytini dolandırmışa başladı.

Doqquzuncu ayın axırıncı gecəsinde, sübħaqı arvadı ağrı tutdu. Allah onun azabını azaltdı. O, bir oğlan doğdu, uşaqla xoşbəxtlik olametləri var idi. Padşah oğlu olduğunu eşidib şad oldu, müştuluqçuya çoxlu pul verdi, şad-xürrəm oğlunun yanına getdi, onun gözəlliyini görüb şad oldu, alnından öpdü. Şair belə uşaq barədə yaxşı deyib:

Qalalarım asıl bir şir yaradıb o gənci Allah,
Böyüküb olar bir uluz, veror asimanı forman.

Onu görmək, arzular hey uca taxt, qılınc və niza,
Qoca, gənc, yaraqlı oşgor və külək gedisi ceyran.

Onu qoymayın qadınlar quçağında saxlasınlar,
Uçacaq o at belində, tutacaq olında qalxan.

Ona süd gərək deyildir, göləcək bir eylə gün ki,
Yağlırlar cəng edib, o içəcəkdir al qanından.

Sonra dayələr uşağı götürüb göbəyini kəsdi, gözlorına sürmə çökdilər, ona Tac əl-Muluk-Xorən¹ adı verdilər.

Aylar illor keçdi, uşaqın yeddi yaşı tamam oldu, onda Süleyman şah üləmələri çağırıb oğluna hüsnəx, edəb, mərifət öyrətməyi tapşırıdı. Onlar bir neçə ilə uşaq bunları öyrətdilər. Padşahın tapşırıqlarını uşaq öyrənəndən sonra atası onu şəriət üləmələrindən və müəllimlərdən alıb bir yaxşı at sürənə verdi ki, ona at minməyi öyrətsin. Həmin adam on dörd yaşınan oğlana at sürmək öyrətdi. Oğlan elə yaxşı at sürmək öyrənmışdı ki, bir iş üçün at minib gedəndə onu görənlər heyran olurdular...”

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcı qoydu.



Elə ki yüz onuncu gecə oldu, Şəhrizad nağılin dalını damışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, Süleyman şahın oğlu Tac əl-Muluk-Xorən at minməkdə hamidən mahir idi. O, elə gözəl at sürürdü ki, bir iş üçün at minib gedəndə onu görənlər heyran olurdular. Həm də elə göyçək idi ki, onun adına şeir qoşurdular, nəcib adamlar ağillarını itirib ona vurulurdular. Bir şair onun barəsində yaxşı deyib:

Biz qucaqlaşdıq, xoş ətriylə moni most etdi o,
Ətrini ruzgardan almış bir budaqdır – şüy budaq.

Daima məstanədir, ancaq onu most əleyən
Mey deyil, baldan da dadlı dil-dodaqdır, dil-dodaq.

¹ Tac əl-Muluk – “Şahların tacı” deməkdir. Farsca “Xorən”, ərəbca “Badr” deməkdir. “Badr” – “Bodrlımnmış ay” ad kimi işlənir.

İncə varlıqlar qul olmuşdur ona başdan-başa,
Ərzi qul etsin deyə tale ona vermişdir haqq.

No qədər sağdır canım, könlüm unutmaz ismini,
Tutacaqdır torpağım ölsəm belə ondan soraq.

Sağ qalırsam baisi yañız o gəncin eşqidir,
Qoy məni öldürsün eşq, aləm desin: "Xoşbəxtə bax!"

On səkkiz yaşına çatanda onun al yanlığında xalı zerif tük basdı,
onun anadangolmə xalını elə gözəlləşdirdi ki, bu xal elə bil onbir xalı
idi, oğlanı görənin ağılı başından olurdu, şair bu barədə yaxşı deyib:

Nadir camalı Yusifi-Kənano bonzayı,
Başdan-başa roqibidir ohli mohabbətin.

Bir an durub yanında, baxın incə xalına,
Ağ üzde tünd nişanı o xaldır xilafətin¹.

Başqa bir şair də belə yazıb:

Hüsnünü xalıq özü türfə yaratmışdır onun,
Görməmişdir belə bir möcüzəni göz və xoyal.

Açıq al güllərə bonzor yanağın üstündə
Qapqara gözlərin altında qorar tutmuş xal.

Bir başqası da belə yazıb:

Hindu xali kahin tok edir atoşo səcdə,
Lakin xali yandırır o ataşlı yanaqlar.

Gözler daha çox valeh edir fikri, xoyalı,
Ovsunçudur, əlbəttə, o gözlər açıq-aşkar.

Zənn etmə ki, yumşaq tükü vermir üzə ziynət,
Bağım yanılıb oddən alıb rəngi o rüsxar.

Bir başqa şair də belə deyib:

Məni töəccübo qorq etmiş axmağın suali,
Deyir: "Görən, hardadır çeşmosı həyat suyunun?"

- Onun zərif dodağıyla, ipəkdon ince biğı
Əsil həyat suyudur; alomı edib moftun.

Bir an camalını görsoydi Musa peyğəmbor.
Inanmırıam ki, olaydı çay ilə bohsı onun.

Tac ol-Muluk böyüküb cavan oğlan olanda lap gözəlləşdi. Onun
çoxlu dostu və yoldaşı var idi, onunla dost olmağa çalışan hər kəs
buna ümidi eləyirdi ki, atası ölöndən sonra oğlan sultan olacaq, onu da
özüne əmir eləyəcək.

Tac ol-Muluk ova, şikara çıxmığı çox sevirdi, bir saat belə ovdan
qalmazdı. Atası Süleyman şah sohranın bələlərindən, vohşي heyvanlardan
qorxub oğlunu ova buraxmirdı. Ancaq oğlan atasına qulaq asmırıdı. Bir
gün o, nökərlərinə dedi: "Ongünlük yemek götürün". Onlar da ona itaət
elədilər.

¹ Qara bayraq Abbasilər sülaləsinin nişanı idi. Abbasilərdən olan ilk xəlifələr imam
Əlinin və övladının öldürüləməsinə matəm olameti olaraq, bayraq üçün qara rəngi seçmiş-
dilər, həm də onların intiqamını alacaqlarını iddia edirdilər.

Aşıqlə məşəqun hekayəti



Günlerin bir günü Tac əl-Muluk öz dost-aşnası ilə ova getdi. Onlar dörd gün səhrada yol gedib yaşıl bir çəmənlikə çatdilar, gördüler ki, burada vəhşi heyvanlar qaçışır, ağaclarдан dəymış meyvələr sallanır. Tac əl-Muluk öz adamlarına dedi: "Torları burada qurun, onları geniş dövrəde bağlayın, biz dövrənin başlandığı filan yerdə görüşəcəyik". Onun əmrini yerinə yetirən nökərləri tor qurdular, geniş dövrə boyu çəkib bağladılar. Ətrafına tor çəkilmiş dövrəyə çoxlu cürbəcür vəhşi heyvan düşmüşdü, onlar atların qabağında mələyir, nərə çəkir və qaçışırdılar.

Elə bu vaxt itləri, qaplanları və qızılquşları onların üstüne buraxdılar. Sərrast atılan oxlar vohsi heyvanları yero sərirdi. Hələ ovçular qurulan torun axırına çatmamış çoxlu heyvan tutdular, qalanları qaçıb getdilər.


Sonra Tac əl-Muluk çay qırığında atdan düşdü, əmr elədi ki, ovlanmış heyvanları götürsinlər, onların ən yaxşalarını atası Süleyman şaha ayırdı, bir qismini də öz adamlarına payladı.

Gecəni o həmin yerdə qaldı, şəhər açılında onlara böyük bir karvan yaxınlaşdı, karvan ohlinin arasında qullar, nökərlər və tacirlər var idi. Karvan çəmənlikdə, çay qırığında köç saldı. Yolcular gören Tac əl-Muluk yaxın adamlarından birinə dedi: "Get gör onlar kimdirler, bir de onlardan soruşun ki, niyə bu yerdə köç saldılar". Çapar onların yanına gedib soruşdu: "Deyin görək siz kimsiz, özü də tez olun, deyin". Onlar da cavabında dedilər: "Biz tacirkim, yolumuz uzaqdır, Süleyman şaha və onun oğluna etibar eleyib burada köç salmışq ki, dincələk. Biz biliyik ki, onun torpağında köç salana zaval yoxdur, o adam qorxmaya bilər. Biz padşahın oğlu Tac əl-Muluk üçün çoxlu bahalı parça götürmişik".

Çapar şahzadənin yanına gəlib tacirlərdən eşitdiklərini ona noqla elədi. Şahzadə ona dedi: "Əgor onlar mənim üçün bir şey götürüb lərse, homin şeyləri görməmiş şəhərə ayaq basmayacağam!"

O, atını minib sürdü, qullar da atlarını onun dalınca sürdülər, onlar karvana yaxınlaşanda tacirlər onun hüzurunda ayaq qalxdılar, ona zəfər, həmişəlik şan-söhrət arzuladılar. Onun üçün ləl-cəvahirlatla işlənmiş qırmızı atlaşdan çadır qurdular. Sonra götürir ortası zümrüdə işlənmiş ipək xəlçənin üstə şah taxtı qoydular. Tac əl-Muluk taxtda əyloşdu, qulları qulluğunda hazır durdular. O, tacirlərin yanına adam göndərib, tapşırıd ki, mallarının hamısını götürir göstərsinlər, onlar da mallarını götürdilər. Tac əl-Muluk malların hamısına baxdı, ona lazım olanları seçib götürdü, pullarını da artıqlaması ilə verdi. Ata minib getmək istəyəndə birdən gözü karvana sataşdı, orada bir cavan oğlan gördü, həmin oğlan çox göyçək idi, təmiz paltar geymişdi, onun xəttixalı incə, alnı açıq, üzü ay kimi idi, ancaq sevimli adamlarından ayrı düşdüyüne görə o sapsarı saralımışdı..."

Şəhrizad bu yerdə şəhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Belə ki yüz on birinci gecə oldu, Şəhrezad nağılin dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Tac əl-Muluk ata minib getmək istəyəndə birdən gözü karvana sataşdı, orada bir oğlan gördü, həmin oğlan çox göyçək idi, təmiz paltar geymişdi, onun xətti-xalı ince, alnı açıq, üzü ay kimi idi, ancaq sevimli adamlarından ayrı düşdүүнө görə o sapsarı saralmışdı, oğlan bu şeri oxuyurdu:

"Xeyli var ayrılmışq, əksilmir ancaq dərd-qəmim,
Çəşmələrtək yaş töküb ağlar gözüm axşam-sehər.

Ortaya hicran düşən gündən qoraram qalmayıb,
Üzgüñəm, tek-tənhayam, yoxdur ümidiñ bir asər.

Dərdlərin dərmanıdır söz-söhbəti, dostlar, onun
Qolb vidalaşmaq dilar, möhlət verin siz bir qədər".

Oğlan bu şeri oxuyub qurtaran kimi bir az ağlayıb qoşş elədi; Tac əl-Muluk ona baxıb məəttəl qaldı. Bir azdan oğlan özünə gəldi, iti nəzərlə baxıb bu şeri oxudu:

"Gözlərindən ehtiyat et, cadugərdilər yaman,
Öx kimi kirpikləri moflunlara vermoz aman.

Bax o gözlər olsalar da zil qara, zülmət kimi,
Parlayır düm aq qılıncıltək, kəsir fərq qoymadan.

Sözləri can toxdadandır, amma siz aldanmayın,
Sərxoşam hüsündəki atəşdən, oddan hər zaman.

İncədir tildən, ipəkdən, nərmə-nazikdər canı,
Çırtma vursan, görsonər qardan bəyaz cismində qan.

Qaməti başdan-başa sərv-i-xuramandır yarın,
Ondan almış ətrini ənbər, - desəm, olmaz yalan".

Sonra da qışqırıb huşunu itirdi, Tac əl-Muluk onun bu halını görüb özünü itirdi, oğlana yanaşdı, oğlan özüñə golib başı üzərində duran şahzadəni gördü, ayaq qalxdı, əyilib onun qabağında yeri öpdü.

Belə olanda, Tac əl-Muluk oğlandan soruşdu: "Sən niyə mallarını bizi göstərmədin?" Oğlan da onun cavabında dedi: "Ey hökmədar, sizin kimi xoşbəxt hökmədar layiq mənim malim yoxdur". Şahzadə ucadan dedi: "Nə malin varsa, hökmən hamisini göstər, bir də deginən görək, səne nə olub? Gözlərindən dərdli, üroyı yaralı adama oxşayırsan; səni incidən olubsa, onun cəzasını verərik, eğer borcun varsa, onda borcunu ödəyərik. Səni gördüm, doğrudan da üreyim xarab oldu".

Sonra Tac əl-Muluk əmr elədi ki, iki dənə kürsü götirsinlər; onun üçün qızılı ve ipəyə tutulmuş fil sümüyündən kürsü götirdilər, yere ipək xəlçə saldılar. Tac əl-Muluk kürsünün üstə əyləşdi, oğlana buyurdu ki, xəlçə üstə əyləşsin, sonra da ona dedi: "Mallarını göstər görüm". Oğlan cavabında ərz elədi: "Ey hökmədar, xahiş eləyirəm, bu haqda danışma; mənim mallarım sənin karına gəlməz". Ancaq Tac əl-Muluk ucadan dedi: "Mən hökmən sənin mallarına baxmalyam". Sonra da nökerlərindən birinə buyurdu ki, gedib oğlanın mallarını götirsin, oğlan buna razı olmasa da, nöker gedib onun mallarını götürdi. Oğlan öz mallarını gören kimi ağlayıb ah-zar elədi, dərindən ah-çəkə-çəkə bu şeri oxudu:

"O qəşəng gözlərinin sürməsinə and içirəm,
O uca qamətinin qomzasınə and içirəm.

Məni heyrotde qoyan ince, zərif restarına,
O şirin ləblorının bədəsinə and içirəm.

Gecə kabus kimi girson yuxuma, mən onu da
Vermərəm dinc yuxunun noşosinə, and içirəm".

Sonra oğlan mallarını bir-bir çıxarıb Tac əl-Muluka göstərməyə başladı, malların arasında iki min dinar qiymətində qızılı işlənmiş atlaz paltar vardı. Oğlan bu paltarı Tac əl-Muluka göstərmək istəyəndə, onun arasından balaca parça düşdü. Oğlan tez onu götürüb altında gizlətdi. O hər şeyi unudub bu şeri oxudu:

"Bəs nə vaxt dərdimə dərman edəcəksən, ey yar?
Cox yaxındır mənə eşqindən uzaq ulduzlar.

Ehtiras, qüssə, kədər, eşq, məhəbbət, hicran,
Vəsl yox, vəd və möhlət, – nə qədər dözmək olar?


Hicran almır canımı, sevgi diriltmir məni, ah,
Sən uzaqsan, bu uzaqlıqda yaxınlıq izi var.

Nə mürrüvvət, na da insafdan əsər var səndə
Ki, mənə rəhm edəsən, qaçmağıma yoxdu qərar.

Bilmirəm baş götürüb hansı uzaq səmtə gedim,
Vəslinə yetmək üçün dar görürəm yolları, dar”.

Tac əl-Muluk bu oğlanın oxuduğu şerə mat-məöttəl qaldı, özü de bütün bunların səbəbindən bixəberdi. Oğlanın həmin parçası gizlət-diini göründə Tac əl-Muluk ondan soruşdu: “O nə parçadır?” Oğlan da cavabında ərz elədi: “Ey hökmər, mən mallarımı təkcə bu balaca parçaya görə sənə göstərmək istəmirdim. Onu sənə göstərə bilmərəm...”

Şəhrizad bu yerdə sehərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yüz on ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayot eləyirlər ki, oğlan Tac əl-Muluka dedi: “Mən mallarımı təkcə bu balaca parçaya görə sənə göstərmək istəmirdim: onu sənə göstərə bilmərəm”. Onda Tac əl-Muluk ucadan dedi: “Mən hökmən ona baxacağam”. Sonra da dediyində inad eləyib qəzəbləndi. Oğlan çarəsiz qalıb balaca parçası altından çıxartdı, ağlayıb ah-zar elədi, ah çəkə-çəkə bu şeri oxudu:

“Danlamaq lazım deyildir, danlaşğa tab eylemər,
Mən ona düz söz dedim, gördüm eşitmək istəmər.

Allaha tapşırılmışam ayüzlümü, bir Allaha,
Ay kimi öz hüsünüň göy qübbədən aşkar edir.

Kaş öleydim, görməyədim mən onun hicranını,
Vəsl vərkən dünyada, heç bilmirəm hicran nadır?

Ondan ayrı, mürgüye həsrət qalıbdır gözlərim,
Ağlaram ta sübhəcən, hər bir gözüm bir çeşəmdir.

Ayrılıqdan parçalanmış səbrimin örtükleri,
Yamamaçın onları hər kirpiyim bir iynədir.

Ortaya hicran düşən gündən nə məndə bir tutar,
Na də ağlar gözlü dildərimdə qalmışdır səbir.

Yox-yox, əl tərpətmir əsla, bir sevindirmir bizi,
Həm məni, həm dilberi qılmış fələk dərđə əsir.

Bir qədəh doldurdu qəmdən, – həm mən içdim, həm də yar,
Doğru sözdür ki, fələk eşq əhlinə biganədir”.

O, şeri oxuyub qurtaranda Tac əl-Muluk soruşdu: “Görürəm ki, son dərdli adamsan. De görüm, bu parçaya baxanda niyə ağlayırsan?” Parçadan səhbət getdiyini görən oğlan ah çəkib dedi: “Ey hökmər, bu çox qəribə əhvalatdır, həmin əhvalat mənimlə bu balaca parçanın sahibəsinin, yəni onun üstündə şəkilləri naqş eleyən xanının başına gəlibdir”. Oğlan parçanı açdı, onun üstündə ipak və saf qızılıla işlənmiş bir ceyran vardi, həmin ceyranla da üzbüüz gümüşlə işlənmiş başqa bir ceyran dayanmışdı, özü də onun boynunda üç dənə uzunsov, işildən ləldən qaşı olan, saf qızıldan boyunbağı vardi.

Ola toxunmuş bu şəkilləri görən Tac əl-Muluk ucadan dedi: “Bilmədiyi insana öyrədən Allah'a şükür olsun!” Şahzadə bu oğlanın əhvalatını öyrənmək istəyib ona dedi: “Daniş görək, bu ceyranların sahibəsi sənin başına nə əhvalat galib?”

Oğlan da cavabında dedi: “Ey hökmər, bil və agh ol ki, mən tacir oğluyam. Atamın məndən başqa uşağı yox idi. Əmmim qızı da bizim evdə olurdu, atası rəhmətə getmişdi, onu atam saxlayırdı. Əmmim olməzdən qabaq atamla danışmışdı ki, boy-a-başa çatanda bizi evləndirsinlər; hər ikimiz həddi-büləlgə çatdıq, yeno də bizi bir-birimizdən ayırmadılar. Sonra atam anamla danışmış ona dedi: “Bu il Əzizən Əzizənin kəbinini kəsdirərik”. Bu baredə anamla danışandan sonra o, toy tədarükünü görməyə başladı. Əmmim qızı ilə mən hələ də bir yorğan-döşəkdə yatsaq da, amma heç bir şey bilmirdik, əmmim qızı məndən ağılli, bilikli və xəbərdar idi.

Atam tədarükünü görüb qurtardı. Lazım olan hər şeyi aldı. Kəbin kəsmək və əmmim qızının yanına girməyim qalırdı, atam kəbinimizi cümlə


günü camaat namazından sonra kəsdirmek isteyirdi, odur ki, öz tacir dostlarının yanına gedib, onları kəbinkəsdiyə çağırıldı. Anam da tanış arvadları və qohum-aqrəbəni çağırıldı. Cümə günü məclis əhlinin oturağa otağın mərmər döşəməsini yudular, yərə xəli-xəlçə döşədilər, lazımlı olan hər şey qoydular, divarlarla qızılıla işlənmiş parça çökədilər; qonaqlar cümə günü camaat namazından sonra gölməli idi, atam halva və şirniyyat hazırladı, bircə qalırkı kobnimizi kossınılar.

Anam mənə boylik paltarı verib hamama göndərdi, paltara otir çılonmışdı, hamamdan çıxıb evə golonda paltarından otrafa xoş otir yayıldırdı. Mən məscidə getmək istedim, ancaq bir yoldaşım yadına düşdü, onu kəbinkəsdiyə çağırmaq üçün geri qayıtdım ki, axtarım onu tapım, həm də mən öz-özümə deyirdim: "Namaz qurtarananın bu işlə möşgül olaram".

Mən bir dalana girdim, həmin dalanda heç vaxt olmamışdım, hamamdan sonra təzə paltar geydiyimə görə tərləmişdim, bədonim-dən tor axır, otrafa otir yayıldırdı. Mən dalanın ağızında haşıyoli yaylığımı yərə sərib üstündə oylasdım ki, dincimi alım, bərk isti idı, alıñım tərəldi, tərəs kimi yanagımı axdı, ancaq yaylıqla torımı silə bilmirdim, çünki yaylığımı altıma sərməşdim.

Mən forciyəyəmət otoyi ilə üzümü silmək isteyində bilmirəm kimse yuxarıdan üstümə ağ yaylıq atdı. Bu yaylıq mehdən zərif idı, həm də elə qəşəng idı ki, onu xəsto görəsydi sağalardı. Mən yaylığı götürdüm, onu kim atığını görmək üçün başımı qaldırıb yuxarı baxdım. Nəzərim bu ceyranın sahibosunun nəzəri ilə rastlaşı..."

Şəhrizad bu yerdə sohərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki yüz on üçüncü gecə oldu, Şəhrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əlyorlarsı ki, oğlan Tac əl-Muluka deyirdi: "Mən yaylığı götürdüm, onu kim atığını görmək üçün başımı qaldırıb yuxarı baxdım. Nəzərim bu ceyranın sahibosunun nəzəri ilə rastlaşı. Birdən gördüm ki, o, mis barmaqlığın arasından boylanıb baxdı. Mən hələ ömründə ondan gözəl qız görməmişdim, xülasə, o elə gözəl idı ki, daha nə deyim. Ona baxdığını gören qız

barmağını ağızına saldı, sonra şəhadət barmağını orta barmağı ilə birləşdirib sinosinə, iki döşünün arasına sıxdı, sonra da pəncərəni örtüb getdi. Mənim qəlbim alovlandı, eşq oduna yandım, onun bir baxışı məni min dəfə ah çəkməyə məcbur elədi, mən özümü itirdim, onun sözlerini eşitmədim, işarolarını başa düşmədim.

Mən bir də pəncərəyə baxdım, ancaq gördüm ki, pəncərə bağlıdır, gün batanacan gözlədim, ancaq no bir sos eştirdim, no də bir adam gördüm. Mən naümid olub ayağa qalxdım, qızın mənə atlığı yaylığını da götürdüm, onu açında müşk-ənbər otrı yayıldı, bu otrı mənə elə xoş goldı ki, elə bildim connətdəyim. Sonra yaylığı tamam açında onun arasından nazik kağız düşdü, kağızı açdım, gördüm ki, ona da xoşu otrı çılonıb, özü də orada bu şeir yazılıb:

Məktubla gileyəldim ona, qüssəlonərkon,
Çox ince, zərif xott ilə çıxdı yazım olən.

Dostum: "No üçün inəloşibdir, - dedi, - xottin?
Hər kolmonı seçməkdə çotınlıq çökirəm mon"

Eşq üzdü məni, etdi, - dedim - incədən ince,
Aşıq olanın ince olur xottı özəldən".

Bu şeri oxuyandan sonra zonn ilə yaylığın gözəlliyinə tamaşa eləməyə başladım. Onun bir haşıyosunda işlənən bu iki beyti gördüm:

Bir tük qolomin boxtı gotirdi, üzü güldü,
Yazdı iki misra bir üzə reyhəni xottı:

"Hər parlayışıyla Ayı yüz dərdə salır o,
Heyrətdə qoyur sorvi zərif bir horəkötü".

O biri haşıyədə isə bu şeir çoki ilə yazılmışdır:

Bir tük qolom öz beytini həkk eylədi dürüro,
Forz et ki, eçiq almanın üstü belə yazdı:

"Öldürdü bizi tünd-qara gözər baxışıyla,
Mey içmodik o hüsno baxıb, ağlımız azdı".

Yaylıqdakı bu şeirləri oxuyanda qəlbim alovlandı, chtirasım cuşağıldı, fikir məni götürdü. Yaylığı və kağızı götürüb evə gətirdim, mən

o huri ilə birleşmək üçün nə hiylə bilirdim, nə də məhəbbət aləmində səriştəm var idi.

Mən gecəyarısı evə çatdim, gördüm ki, əmim qızı oturub ağlıyır: məni görən kimi göz yaşlarını silib ayağa qalxdı, mənə yanaşib paltarımı çıxardı, gecikmeyimin səbəbini soruşdu. Sonra mənə bunu danışdı: "Camaat (əmirlər, aşyanlar və başqaları) bizim evə yişmişdilar, hakimlərlə şahidlər de təşrif gotirmişdilər, onlar yeyib-icdilər, kəbin keşmək üçün səni xeyli gözlədilər, sonra gördülər ki, sən gəlmirsən, dağılışdilar, hərə öz yolu ile getdi. Atan sənin elindən yaman hırsınlıb, özü də and içib ki, bizim kəbinimizi gələn il keşdirəcək, cünki o, toyə bir ətek pul xərcleyib. Bəs sənə nə olmuşdu? İndiyəcən hardaydin ki, golib çıxmadığına görə bu əhvalat da oldu?" Mən onun cavabında dedim: "Əmisiqizi, başıma geləni soruşma!" Sonra da özümü saxlaya bilməyib hər şeyi ona danışdım. Əmim qızı kağızla yaylığı məndən aldı, yazılanları oxudu, gözlerindən yaş axıb yanaqlarını islatdı, sonra da bu şerî oxudu:

"Hər kəs desə, başlangıcı istəklədir eşqin,
Bildir ona: istəklə deyil, sevgimiz heç vaxt".

İcbarı olan şəysə goturmır bizo nöqsan,
Hər vaxt eləmişdir bunu əfsanə də isbat.

Qəlbin diləsə, eşqə yeni ad da verərsən:
İşgəncəsi can məlhəmi, qəlb ağrısı, fəryad.

Qəlbin diləsə, daxili sarsıntı de eşqə,
Şiddətli bir istək, ya qisas söyle və ya baxt.

Çəsdim bu cür oxşatmadə mən, sevgi, məhəbbət
Bir yandan üzür insanı, bir yandan edir şad.

Bayram kimi keçməkdədir hər bir anı eşqin,
Dostdursa təbəssümə, deyildirse ona yad.

Eşqin nəfəsi bir elə ruzgardır, əzizim,
Hər dörfü yamanlıqdan edir insanı azad.

Sevda elə bir duygudur, – alçaq sinələrde
Bir gün də qərar tutmaz; edilmiş bu da isbat".

Sonra əmim qızı məndən soruşdu: "Bəs o qız sənə nə dedi, nə işarə elədi?" Mən də cavabında dedim: "O, heç nə demədi, barmağını ağızına saldı, sonra şəhadət barmağın orta barmağı ilə birləşdirib döşlərinin arasına basdı, yeri göstərdi, başını çəkdi, pəncərəni örtüb getdi. Sonra mən daha onu görmədim, ancaq o, ürəyimi özü ilə apardı, mən gür batanacan orada oturub gözlədim ki, bəlkə o pəncərədən bir da baxdı, ancaq o daha görünmüdü, mən naümid oldum, durub evə gəldim. Bax başıma bu əhvalat gəlib. Səndən ricam budur ki, bu işdə mənə kömək eləyəsən".

Əzizə başını qaldırıb dedi: "Əmioğlu, əgər sən gözümüz də istəsən, doğrusu, mən onu çıxarıb sənə verərom. Mən bu işdə hökmən sənə də, ona da kömək eləyəcəyəm: məsələ belədir, sən ona aşiq olduğun kimi, o da sənə vurulub". Belə olanda, mən də soruşdum: "Bəs o işərələr nə demək idi?"

Əzizə cavabında dedi: "Qızın barmağını ağızına salmağı, o deməkdir ki, sən onun qəlbənə hakim olmuşan, o sənimə yaxın olmağa tölsir. Yaylıq isə aşiqlərin məşquqlarına salamıdır; kağız onu bildirir ki, qız sənə vurulub, iki barmağının döşlərinin arasına basmağının mənası isə belədir; o sənə deyir: iki gündən sonra bura gol ki, soni görüm, ürəyim sakit olsun. Əmioğlu, bil və agah ol ki, o soni sevir, sona etibar eləyir, onun işarələrinin mənasını mən belə başa düşürəm, əgər mən bayırda gedib-gole bilsəydim, yəqin ki səni lap tez onunla görüşürərdim, sizi atayımin altında gizlədərdim".

Bunu Əzizədən eşidəndə mən ona razılıq elədim, öz-özümə dedim: "Eybi yoxdur, iki günü birtəhər dözərəm". Mən iki gün evdən bayırda çıxmadım, yemədim, içmədim, başımı əmim qızının dizləri üstə qoyub uzandım, o mənə ürək-dirək verib deyirdi: "Möhkəm ol, ürəyinə tox-taqlıq ver, ağlin başında olsun".

Şəhriyad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elo ki yüz on dördüncü gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, oğlan Tac əl-Muluka deyirdi: "Elo ki iki gün keçdi əmim qızı mənə dedi:

“Ürəyinə toxraqlıq ver, gözünə işq gəlsin! Möhkəm ol, paltarını geyin, get onun yanına”.

Sonra əmim qızı ayağa durub məni geyindirdi, üstümə otir çilədi, ürək-dırək verdi, ürəyimi şad elədi, men çıxıb həmin dalana getdim. Mən hündür səkinin qırığında təzəcə eyləşmişdim ki, birdən pəncərə açıldı, öz gözlərimlə həmin qızı gördüm. Onu görən kimi mən bıbuş oldum, huş gələndən sonra özüümə ürək-dırək verdim, ürəklənib bir də ona baxdım, yənə bıbuş oldum, özüümə gələndə gördüm ki, o, əlində güzgüylə qırmızı yaylıq tutub. Məni görən kimi o, qollarını çırmaladı, beş barmağını araladı, əlini sinəsinə vurdub, sonra əlini qaldırıb güzgüni pəncərədən bayıra çıxardı, qırmızı yaylığı götürüb getdi, bir azdan qayıtdı, yaylığı üç dəfə pəncərədən dalana sallayıb yuxarı qaldırdı, sonra da yaylığı büküb başını aşağı saldı. Pəncərəni örtdü, mənə heç nə deməyib çıxıb getdi: mən karıxbı qalmışdım, nə işarə elədiyini də bilmirdim.

Mən axşamacan orada oturdum, gecəyarısı evə qayıtdım, gördüm ki, əmim qızı bir əlini yanğına dayaq verib oturubdur, özü də bu şeri oxuyurdu:

“Qınayırlar qinasınlar məni eşqində sənin.
Olmayıb bas nə edim vurğunu şümsəd bədənin?

Ruhumu qarət edib gözdən itən nazlı xəyal,
Tapdamaq adotidir aşığı hor nazoninin?

Gözlerin sanki siyah gözləridir türk qızının,
Doğrayır, parçalayır misri qılınadan koskin.

Madam əynindəki köynək də ağırlıq eleyir,
Çəkə bilməz bu məhəbbət yükünü bir miskin.

Dinlə yad tənəsini, ağla könül, qan ağla,
“Gözəri qətlinə xəncədir o sərv-i-çəmənin”.

Oxşamaqdansıa bu üzgün can o nazik canına.
Qəlbə qəlbin tek olaydı bu yazıq qamzədənin.

Gözlerin hüsənə gözətçi, qara qaşlar qapıcı.
Gözərlərətək qaşının yox, gözəlim, rəhmi yəqin.

Şehv edir Yusifi yegane gözəl zəmən cəleyən,
Neçə Yusif camalı toplambil hüsnündə sənin.

Qaçmağa cəhd edirəm, qoymur o casus gözələr,
No qədər olmalyam dustağı bu səksəkənin?”

Onun şeirlərini eşidəndə dörd-qomim birə min artdı, otağın bir künkündə xiyilib huşsuz qaldı, Əzizə ayağa durub məni apardı, başqa yerde uzadı, paltarını soyundurdu, üzümü paltarının qolu ilə silib başına gələni soruşdu.

Mən o qadının başına aćdıgi oyunu ona nəql eleyəndə əmim qızı dedi: “Ay əmioğlu, beş barmağını aralayıb əlini sinəsinə vurmağın mənəsi belədir: get beş gündən sonra gəl; güzgü ilə qırmızı yaylığı aşağı salladıb qaldırmağı, bir də başını pəncərədən çıxartmağı isə bu deməkdir ki, mənim göndərdiyim ayaqqı gələnəcən boyaqçının yanında otur”.

Bu sözleri eşidəndə qəlbim alovlandı, ucadan dedim: “Əməqizi, Allah haqqı, sən düz deyirsən. Mən həmin dalanda bir yəhudü boyaqçıyı gördüm”.

Mən şadlığımdan ağladım, əmim qızı dedi: “Möhkəm ol, özüümə toxraqlıq ver, adam var ki, bir neçə ildir eşqə mübtəla olub, ehtirası alovu onu yandırda, dözür, sən isə beş gündür qızı vurulmuşan, niyə özünü həlak eleyirsen?”

O mənə ürək-dırək verdi, gedib yemək getirdi, bir tike götürüb yemək istədim, ancaq yeyə bilmədim. Mən nə bir tike çörək yeyə bilirdim, nə bir qurtum su içə biliirdim, gözümə yuxu getmirdi, sapsarı saralımdı, gözəlliym yox olmuşdu, çünkü mən əvvəllər məhəbbət-dən bixəbərdim, eşq bədəsinə birinci dəfə idi ki, içirdim. Mən zeifləyib əldən düşmüştüm, əmim qızı da mənim dərdimdən arıqlamışdı: o hər gecə mənə aşıqların halından damışib yuxuya gedənəcən ürək-dırək verirdi, ayılarda isə görürdüm ki, o mənim dərdimdən yatmayıb göz yaşı axıdır.

Bu minval ilə beş gün keçdi, əmim qızı su qızdırıb məni çımdırdı, paltarımı geyindirdib dedi: “Get onun yanına. Allah sənin istəyini versin, məşəqən barəsində arzuna çatasan!”

Mən yola düzəlib həmin dalana getdim, özü də şənbe günü olduğundan boyaqçının dükanı bağlı idi. Azançı axşam namazının azanını verənəcən dükanın yanında oturub gözlədim; gün qırub elədi, axşam namazının azanı verildi, gecə oldu, ancaq həmin qadının nə izini-tozunu

gördüm, nə də ondan səs-səmər çıxdı. Mən dalanda tək-tonha idim, qorxub ayağa durdum, ləngər vura-vura evə qayıtdım, içəri girəndə gördüm ki, omim qızı Əzizə bir əli ilə divara vurulmuş payadan tutub, o biri əlini sinəsi üstə qoyubdur, özü də ah çəkə-çəkə bu şeri oxuyur:

“Vətənindən, qohumundan uzağa düşmüş qız
Ərəbistan bağının mərsinini arzulayır!

Göz yaşı çəşməsinə yolcuları mehman edib,
Atəsi-əsqi ilə onlara tonqal qalayar.

Mənim eşqimden onun esqi fəqət güclü deyil,
Bu təmiz eşqə yənə eyib tutur lakin o yar”.

Şeri oxuyub qurtaran kimi Əzizə çevrildi, məni gördü, göz yaşını qoşçağı ilə sildi, üzümə gülüb dedi: “Allah köməyin olsun, əmioğlu, xoşbəxt olasan! Niyyə gecəni sevgilinlə keçirmədin, ürəyin sakit elə-mədin?” Onun bu sözlerini eşidəndə mən hırslaşın, təpiklə onun sinəsindən vurdum, o divara tərof yixıldı, qapının yan taxtasının iti tərofi onun alına dəydi. Mən ona baxdım, gördüm ki, alını yarınlı, qanı axır...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımqıq qoysdu.

115-ci gecə



Ela ki yüz on beşinci gecə oldu, Şəhrizad nağılm dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, oğlan Tac əl-Muluka deyirdi: “Ela ki mən emim qızının sinəsindən təpiklə vurdum, qapının yan taxtasının iti tərofi onun alına dəydi, alnından qan axmağa başladı. Əmim qızı dinnədi, heç bir söz deməyib ayağa qalxdı, bir parça əski götürüb yaranın üstə basdı, xəlçənin üstünə tökülmüş qanı sildi, sonra da heç bir şey olmamış kimi yanına gəlib üzümə güldü, incə səslə dedi: “Əmioğlu, Allah haqqı, mən o sözi deyəndə, nə səni, nə də onu elə salmurdum! Mənim başım ağrıydı, odur ki, istəyirdim özündən qan alım, indi isə başımın ağrısı dayandı, alnum sorinlədi. Yaxşı, danış görək, bu gün nə eleyə bildin?”

Mən hər şeyi olduğu kimi danişib ağladım, amma Əzizə dedi: “Əmioğlu, şad ol, işlərin düzəlir, istədiyinə çatacaqsan! Doğrudan da bu, razılıq əlamətidir, özü də onun səndən qaçmağının monası budur ki, o soni imtahan ələmək isteyir, bilmək isteyir: sən eşqədə möhkəm-son, onu doğrudanı sevirsən. Sabah yene o yerə get, gör o sənə nə deyəcək; az qalib, arzuna çatacaqsan, dərd-qəmin yox olacaq”.

O mən ürek-direk verdikə, mən daha artıq qəm dəryasına batırdim. Sonra əmim qızı mənə yemek götürdü, mən məcməyini təpiklə elə vurdum ki, xörəklərin horası bir tərofə dağıldı. Mən qışqırdım: “Aşıq olanların hamisi divanədir – onlar yemək-içmək, yuxu nə olduğunu bilməzlər”. Amma əmim qızı dedi: “Əmioğlu, and olsun Allaha, elə bu sevgi əlamətidir”. O ağlaya-ağlaya qab-qacaq sımlarıyı yığı, cürbəcür əhvalat danışıp başımı qarşıdırı, mən elə hər Allahə yalvarırdım ki, tez səhər açılısn. Səhər açılıb hava işqəlanan kimi mən həmin qızın yanına yollandım, tələsik həmin dalana girib sekidə əyləşdim. Birdən pəncərə açıldı, qadın gülə-gülə boyulanı baxdı, sonra pəncərə qabağından çəkilib getdi, bir azdan yənə gəldi, əlinde güzgü, pul kisəsi, gül dibçeyi və çıraq var idi. O, güzgünü pul kisəsinə qoysdu, kisənin ağzını bağlayıb otağa atdı, sonra saçlarını üzünə töküb çrağı bir anlığa dibçəkdəki gülün üstə tutdu; onun bu sırlı işarələrini başa düşə bilmirdim, odur ki, ürəyim lap partlayırdı, o yənə heç bir şey deməyib getdi, mənim möhbəbetim, dəliliyim bire min artdı.

Mən qəm dəryasına batıb ağlaya-ağlaya evə qayıtdım, evə girəndə gördüm ki, emim qızı üzü divara oturub. Dərd-qəmdən, qısqanlıqlıdan onun ürəyi od tutub yanındı, ancaq mənim eşq dərdindən deli-divana olduğunu gördüyüündən dərдинə mənə açmirdi, aksi o özü məni çox istəyirdi. Mən ona baxdım, gördüm ki, başında iki sarğı var, bunların biri alnındaki yaranın sarğısı idi, o birisi ilə qız gözünü sarılmışdı, gecə-gündüz ağlamaqdan gözü ağrıyırırdı. Qızın hali çox pis idi, özü də ağlaya-ağlaya bu şeri oxuyurdu:

“Nə qismotim olacaq şüx nigara çatdı əlim,
Nə Leyli qismotidir qismotim mənim, dostlar.

Felək yarı ağıyarə verdi, eşqi mənə.
O yaro sadıq edinə, verəydi başqa nigar”.

O, şeri oxuyub qurtardı, ağlaya-ağlaya üzünü çevirəndə məni gördü, tez göz yaşını sildi, ayağa qalxıb mənə təref gəldi, elə həyəcanlı idi ki, dili söz tutmurdu.

Bir az susduqdan sonra dedi: "Əmioğlu, daniş görək bu gün qış-mətin nə oldu?" Mən hər şeyi ona danişandan sonra o dedi: "Səbir elə, ona yaxın olacaqsan, sən öz arzuna çatacaqsan! Güzgünü sənə gös-terib pul kisəsinə qoymaqla, saçlarını üzünə tökməklə o sənə deyir: elə ki gün batdı, gecə oldu, aləmi qarənlıq büründü – gəl. Onun gül dibçəyi ilə verdiyi işaronu mənəsi isə belədir: gələn kimi dalanın dalındakı bağa gir, şamla verdiyi işara də budur; bağa girəndən sonra məni gözlə; həm də harda yanana çıraq görsən, ora get, həmin çıraqın yanında oturub məni gözlə, doğrudan da sonin möhəbbətin məni deli-divanə eləyib".

Əmim qızının bu sözlerini eşidənə ehtirasım daha da cuşa gəldi, odur ki, ucadan dedim: "Mən sənin sözünülə boş yero ora hələ çox gedib-gələcəyəm? Sənin dediklərin hamısı əfsanədir!"

Əmim qızı gülə-gülə dedi: "Sən birtəhər gün batanacan, qarənlıq düşənəcən səbir elə, elə ki gecə oldu, sən öz kamına çatacaqsan, bu mənim düz sözümüzür, bunda yalan yoxdur, – sonra da bu iki beyti dedi:

Ağ günün qırçımını, olsun hamar,
Qayğılar mənzilinə basma ayaq.

Çoxdur engəl, – yeno bilson hərgah,
Qapını bəxt döyücök, bəxt açacaq".

Sonra da yaxınlaşış şirin sözlərə mənə toxraqlıq verməyə başladı, ancaq mənə yemək götürməyə ürkə eləmirdi, yəqin qorxurdu ki, yeno hırsınlərəm, yeməyə əl vurmaram. O, yaxın golib məni soyundurmaq istədi, sonra da dedi: "Əmioğlu, otur, axşaməcan sənə yaxşı bir şey danişim; insallah, gecə olmamış sən sevgilinin yanında olarsan".

Ancaq mən ona fikir vermədim, oturub gecə olmağı gözlədim, elə hey öz-özüma deyirdim: "İlahi, tez elə, gecə olsun!" Elə ki gecə oldu, əmim qızı ağlaya-ağlaya mənə xalis müşk dənəsi verib dedi: "Əmioğlu, bunu ağızına qoy¹, arzuna çatıb sevgilinlə görüşəndən sonra istədiyinə razılıq versə, bu beyti ona oxu:

"Allaha and veriram, birəcə deyin, aşiqlər,
Neylosin güclü bir eşqə sevən gənc bir adam?

Sonra o məni öpdü, and verdi ki, mən bu beyti sevgilimə deyim; özü də onu yanından çıxanda söyləyim; mən də cavabında dedim: "Baş

¹ Öziz müşk donasını ağızına ona görə qoymalı idi ki, şeri deməyi unutmasın.

üstə, itaat borcumdur". Axşam evdən çıxdım, az getdim, çox getdim, gəlib həmin bağ'a çatdım. Bağın qapısı taybatay açıq idi, mən bağ'a girdim, uzaqda bir işq gördüm, ona torəf getdim, tağlı böyük bir ev gördüm, onun günbezi fil sümüyündən və qarağacdan idi, günbəzin ortasından çıraq asılmışdı. Çıraqın altında qızıl şamanda böyük bir şam yanırı, evin tən ortasında hovuz var idi, cürbəcür heykəllərdən su fəvvare vururdu, hovuzun yanında ipək süfrə salınmışdı, süfrəyə şorab dolu iri çini parç və qızılı tutulmuş büssür pıyalə qoymulmuşdu. Bir az kənarda isə üstüörtülü iri gümüş məcməyi var idi. Mən örtüyü götürüb baxdım, məcməyidə hər cür meyve: encir, nar, üzüm, narinc, lumu, portaqal var idi; onların arasına isə qızılıgül, bənövşə, mərsin, itburnu, nərgizgülü və başqa gülər qoymulmuşdu.

Mən bu evi görəndə ağlım başından çıxdı, çox şad oldum, dərd-qəmim dağıldı, ancaq mən burada bir Allah bəndesini görmədim..."

Şəhrizad bu yerda sahərin açıldıqını görüb nağılı yarımcı qoysu.



Elə ki yüz on altıncı gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayet eləyirler ki, oğlan Tac əl-Muluka deyirdi: "Mən bu evi görəndə ağlım başından çıxdı, çox şad oldum, dərd-qəmim dağıldı, ancaq mən burada bir Allah bəndesi görmedim, bu var-dövləti qoruyan, bunların qeydində qalan nə bir qıl, nə bir kəniz, xülasa heç kəsi görmədim. Oturub sevgilimi gözləməyə başladım, bir saat, iki saat, üç saat keçdi, ancaq o golib çıxmadı. Açıq məni əldən salmışdı; axı mən aşıq olanдан bəri xeyli müddətdi yemək yemirdim; bunları görəndə əmim qızının dediklərinin və yozduqlarının doğru olduğu mənə beyan oldu, sevgilimlə təklikdə olacağımı duyduğumdan üreyim toxraqlıq tapdı, odur ki, yemək istədim. Mən süfrəyə yaxın gelib örtüyü qaldırdım, ortada bir iri boşqab gördüm, onun içində dörd dənə qızardılmış toyuq vardı, onların üstünə ədvəcat sepişmişdi, həm də çini boşqabın dövrəsinə dörd nimçə qoymulmuşdu, onların birində halva, ikincisində nar dənəleri, üçüncüsində paxlavə, dördüncüsində isə şəkerbura var idi, bu nimçələrdə hem şirni, hem də turşu qoymulmuşdu. Mən bir dənə şəkerbura, bir tikə ət yedim, paxlavanın dadına

baxandan sonra halvaya girişib üç-dörd qasıq yedim, bir parça çöröklo bir az toyuq otindən ötdürdüm. Yeyib doydum, bədənim süstəldi, moni yuxu basdı, əllərimi yuyub başımı yastığa qoydum, bilmirəm məni no vaxt yuxu apardı, sonra no olduğunu bilmədim. Bir vaxt ayılıb gördüm ki, gün üstümə düşüb bədənimizi qızdırıb, bir neçə gün yatmadığımı görə belə bork yatmışdım, özü də ayılanda gördüm ki, qarının üstündə bir az duz, bir parça kömür var. Ayağa durub paltarını çırpdım, sağa, sola baxdım, heç kimi görmədim, demo mon yorğan-döşoksız, mormər döşomo üstə yatmışdım; ağlım başından oldu, qom-qüssəyə batdım, göz yaşım sel kimi axıb yanaglarına töküldü, dörd moni götürdü. Mon ayağa qalxıb evə getdi, içəri girəndə gördüm omim qızı sinesinə döyo-döyo hönkür-hönkür ağlayır, özü də bu şeri oxuyur:

"Hozin-hozin osir otafrafa xoş voton külüyi,
Təlatünnə gotırıq eşqən yanın üroyi.

ős cy bahar yeli, şorqın duyum xoş otrini mon,
Hor aşiqın var öz amah, qismoti, diloyi.

Əgor qucaqlamaq olsayıd, sevdiyim yar tok
Basisb bu buğrına oxşardım indi mon külüyi.

Yanında yoxdur omioğlum, yox olmuş hor noşom,
Gözüm ki görmür onu, noşonun nodır kömoyı!

Bileydim, eşqo golib yumşalıbmı qolbim tok
Onun o daş üroyi, indi bos nodır royi?

O moni gəron kimi tolosık qalxıb göz yaşıni sildi, xoş soslo moni dedi: "Əmioğlu, son məhəbbət bolasına mübtəla olmuşan, Allah özü sənə kömək eloyib, sənin məhəbbətinə onun ürəyinə salıbdır, mənə iso səndən ayrı düşdürümə görə göz yaşı qismot olub. Kim mənə məzəmmət eloyacak, kim monə kömək eloyacak? Qoy Allah özü mənə görə səni günahkar eləməsin!"


Sonra Əzizə üzümə gülüməsdi, məni soyundurub dedi: "Allah haqqı, sevgilinlə qovuşana oxşamırsın! Əmioğlu, danış görək, no oldu?" Mon hər şeyi olduğu kimi ona danışdım. Omim qızı bir də qazəbə gülümşünüb dedi: "Doğrudan mənim qolbım qəm-qüssə ilə doludur! Səni incidiñi görüm bələya gölsin! O xanım özünü çox çökir, əmioğlu, and olsun Allaha, mən sənin üçün qorxuram, qarının

üstüne tökdüyü duz bu deməkdir: sən bork yatmışan, ürok bulandıran pis yeməyo oxşayırsan, ona görə də soni duza qoymaq lazımdır ki, bir daha səni görməyim. Son özünü haqq aşığı hesab eloyırsın, aşiqlərə iso yuxu haramdır, deməli, sən yalançı aşiqson. Ancaq o qız də sona aşiq olmayıb, o özü də yalançı aşiqdır, odur ki, səni yuxudan durquzmayıb; oğor o sənə doğrudan aşiq olsayıd, soni oyadardı. Kömürün monası iso belədir: sən ki yalançı aşiq çıxdın, Allah sonin üzünü qara elosin; sən hələ uşaqsan, sənin dordin elo odur ki, yeyoson, içoson, yatasan. Onun işarələrinin monası budur, Allah-toala səni onun əlindən qurtarsın!"

Bu sözleri cəsəndən olımı sinəmə çırpıb dedim: "And olsun o bir olan Allaha, elo düzü budur, cənki mon yatmışdım; aşiqlərə iso yuxu haramdır! Günah monim özümdədir, işimi korlayan yeyib yatmağıdır! İndi no eloyəcəyim?"

Mon içün-için ağlayıb omim qızına dedim: "Mono yazığın golsin, yoxsa olorom. De görək, no eloyım?" Əmim qızı iso moni osil məhabətli scivirdi..."

Şəhrizad bu yerde sohorin açıldıqını görüb nağılı yarımcıq qoydu.



Elo ki yüz on yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlar ki, oğlan Tac əl-Muluka deyirdi: "Mən omim qızına dedim: "De görüm no eloyim, sən mono rohm elo, Allah da sənə rohm eləyir". O moni çox isteyirdi, odur ki, cavabında dedi: "Baş üstə, gözüm üstü! Ancaq ay əmioğlu, sənə neçə dəfə demmişəm: əgor bayırə çıxa bilsoydim, sizi tezliklə görüşdürüordim, sənə ona görə kömək eloyordim ki, məndən razı qalaşan. İnşallah, sizi görüşdürmek üçün olımdən goloni elərom; indi sözərimə qulaq as, dediyim kimi elo. Get həmin o dünənki yerde otur, axşam olanda da elo orada oyloş, məbəda yemək yeyosən, cənki yeyəndə adəmi yuxu basır. Bir də tapşırıram, məbəda yatasan, o, gecəyarısı sənin yanına geləcək, Allah-səni onun şərindən saxlasın!"

Bu sözleri cəsəndən mən şad oldum, Allaha dua eləməye başladım ki, təz gecə olsun; elo ki gecə oldu, mən getmək istədim, omim qızı dedi: "Sevgilinlə görüşsən, ondan ayrılanда həmin şəri ona deginən".

Mən də ona dedim: "Baş üstə, gözüm üstə!" Bunu deyib evdən çıxdım, bağa getdim, gördüm ki, ev birinci dəfə olduğu kimi sahmanlıdır, hər cür güllər, başqa şeylər var. Mən həmin evə qalxdım, xörəklərin iyi məni vurdı, yemek istədim, iki-üç dəfə özümü saxladım, ancaq axırda tab eləyə bilmədim. Mən ayağa qalxdım, süfrəyə yaxınlaşış örtüyü qaldırdım, gördüm ki, iri boşqabda bir neçə dənə bişmiş toyuq, yanında da dörd nümcədə dörd cür xörək var. Mən xörəklərin hərəsindən bir az yedim, sonra da bir az halva, bir təkə ot yeyib, üstündən zəforanlı şirədən içdim, bu şıra mənə xoş goldı, odur ki, qaşığı götürüb bu şironın üstüne düşdüm, doyunca yedim. Bir azdan məni yuxu tutdu, yastığı götürdüm, başının altına qoyub özlüyümde fikirləşdim: "Bir az uzanıb dincələrəm, ancaq yatmaram". Sonra məni yuxu apardı, aylanda gördüm gün çıxıb, özü də gördüm ki, qarının üstündə aşiq, tab oyunu çubuğu, xurma tumu və şirin tum var.

Mən ayağa qalxıb paltarlarımı çırpdım, qozəblənilər evə yollandım. İçəri girib gördüm ki, əmim qızı dorindən alı çəkə-çəkə bu şeri oxuyur:

"Mən naxoş, qolb yaralı; göz yaşımu
Axıbdı sevgi selə döndərnisi.

Məni hey danlayır istəkli yarım,
Çırkin olmaz gözəlin tutduğu iş.

Ah! Əmioğlu məni möftün edəli,
Ağlamaqdən gözümə tor golmiş".

Mən əmim qızımı söyüb biabır elədim, o ağladı, sonra göz yaşını sildi, yanına gəldi, qucaqlayıb məni övdü, bağırna basdı, mən isə ondan aralanırdım, özümü məzəmmət eləyirdim.

Əmim qızı mənə dedi: "Ay əmioğlu, deyəsən bu gecə də yatmisan". Mən də cavabında dedim: "Bəli, yatmışam, aylanda gördüm ki, qarının üstə aşiq, tab oyunu çubuğu, xurma tumu və şirin tum var. Özü də bilmirəm ki, o niyə belə eləyib". Mən ağlaya-ağlaya Əzizəyə dedim: "Məni başa sal görüm, bunların mənəsi nədir, indi mən nə eləməliyəm. Mənə kömək elə bu dördən qurtarım". Əmim qızı cavabında dedi: "Baş üstə, gözüm üstə! Sənin qarınının üstə qoyduğu tab oyunu çubuğu bildirir ki, sən golmısın, ancaq ürəyin özünlə olmayıb: guya sənə deyir, eşq belə olmaz, özünü aşıqlər sırasına qyma. Xurma tumu ilə sənə deyir: eger sən aşiq olsaydın, yəqin, eşqin gücündən ürəyin

od tutub yanardı, sən şirin yuxuya getməzdin, cünki eşq xurma kimi şirindir, həm də ürəkdə eşqin gözünü alovlandırır. Şirin tum ilə sənə işarə eləyir ki, ürəyin darixir, buna görə də sənə deyir: Əyyub kimi hicranı dözginiñ".

Mən bunu eşidəndə qəlbim daha da alovlandı, hicran ürəyimi yandırıb-yaxdı, odur ki, mən qışqara-qışqara dedim: "Mən bədəxtem, odur ki, Allahın hökmü ilə yatmışam. Əmizizi, sən öz canın, mənə bir yol göstər, bir hiylə qur ki, arzuma çatım". Əzizə cavabında ağlaya-ağlaya dedi: "Ay Əziz, ay əmioğlu, ürəyim doludur, odur ki, danişa bilmirəm. Bu axşam yənə həmin yero get, çalış yuxulamayasan, onda arzuna çatarsan. Yaxşısı budur, vassalam". Onda mən dedim: "İşhalah, mən yatmaram, sən deyən kimi elərəm". Əmim qızı ayağa durdu, yemek gotırıb dedi: "İndi doyunca yeginən ki, orada yeməyə yaxın düşməyəsan. Mən doyunca yedim; elə ki gecə oldu, Əzizə gözel libas gotırıb məni geyindi, məni and verdi ki, həmin seri o arvada deyim, yatmamağı bir də tapşırı. Sonra mən əmim qızının yanından çıxıb bağı getdim, evə girdim. Mən bağa baxdım, barmaqlarımla voləmbəlorımı açmağa, başımı silkeləməyə başladım..."

Şəhrizad bu yerda səhərin açıldıığını görüb nağılı yarımcıq qoysu:



118-ci gecə

Elo ki yüz on səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, oğlan Tac el-Muluka deyirdi: "Mən bağa girdim, evə qalxdım, bağa baxdım. Elə ki gecə oldu, mən barmaqlarımla voləmbəlorımı açmağa, başımı silkeləməyə başladım. Yuxusuz olduğumdan acdım; xörəklərin iyi məni vurdı, acliq mənə güc goldı, onda mən süfrəyə yaxınlaşdım, örtüyü qaldırdım, hər xörəkdən bir az yedim. Bir parça et yedim, şorab kuzasına yaxınlaşış öz-özümə dedim: "Bir piyalə içim!" Götürüb içdim, sonra doldurub ikinci, üçüncü piyaləni içdim, xüləse, on piyalə şorab içdim, sərin havada yero serilib, ölü kimi yatdım, sehər ayıldım. Aylanda gördüm ki, bağdan konardayam, özü də qarınının üstə iti biçaq və dəmir dirhəm var. Mən qorxdum, onları götürüb kor-peşman eve qayıtdım. Gördüm ki, əmim qızı deyir: "Doğrudan da bu evdə yazış

olmuşam, məni dörd-qəm basıb, bu cəlladdan başqa bir həmdəmim yoxdur".

Mən evə girib yero yixildim, hüşümü itirdim, bıçaq və dirhəm olımdan düşdə; aylanda hor şeyi Əzizəyə danişdım, sonra ona dedim: "Mən arzuma çatmadım!" Əmmi qızı monim bərk ağladığımı, əzab çəkdiyimi görüb qəm-qüssəyə batdır, sonra dedi: "Sənə demokdon oldən düşmişəm, deyirom yatma, sözümu qulaq asırmışan. Daha mon sənə məsləhot verə bilmərəm". Belə olanda, mən ondan soruşdım: "Sən allah, de görək bu bıçaqla domir dirhəm no demokdir!" O cavabında dedi: "Dəmir dirhomlu o öz sağ gözünə işaro eləyib deyir: "And olsun yaradana və sağ gözümə, bir də golib yatsan, bu bıçaqla səni doğrayacağam!" Əmioğlu, mən qorxuram ki, ondan sənə xotar dəyo, mən sənəndən dördündən qəm-qüssəyə batmışam, ancaq bunu sənə deyo bilmirəm. Əgər bilirson ki, onun yanına getson yatmayacaqsan, onda bir də onun yanına get, amma məbədə yatasan, onda arzuna çatarsan, yox əger yeno onun yanına gedib həmşəki kimi yatacaqsansa, özü də bu əhvalatdan sonra bir də gedib, doğrudan da yatsan – onda o səni doğrayacaq".

Mən də ucadan dedim: "Əməqizi, bos mon neyloyim? Son allah bu gecə mənə kömək elo!" O da cavabında dedi: "Baş üstə, gözüm üstə! Ancaq sözüme qulaq assan, dediklrimə omol eloson, onda arzuna çatacaqsan". Mən də ucadan dedim: "Sözünu qulaq asacağam, necə desən elə eləyəcəyəm!" Onda əmmi qızı dedi: "Getmek vaxtı çatanda, sənə deyərəm". Sonra o moni bağırına basdı, yatağa uzadı, ayaqlarını o vaxtcan ovaşdırdu ki, mən yuxu tutdu, mən yatandan sonra, o, yelpiyi götürdü, bas torəfimdə oyloşib gün batanacan üzümü yelpiklədi. Axşam mən yuxudan durquzdu; mən aylanda gördüm ki, o, əlində yelpik baş torəfimdə oturubdur, özü də elo ağlayır ki, göz yaşı paltarını isladıbdır, monim ayıldıgımı görüb, göz yaşını sildi, mənə yemək gotirdi; yeməyə el vurmayağımı söyleyəndə o monə dedi: "Söz vermişən, mənə qulaq asacaqsan. Yeginin". Mən ona heç bir söz demeyib yeməyə girişdim. O özü məni yedizirdi, mən doyunca yedim, sonra da əmmi qızı mənə şirin göbelək suyu içirdi, əlləriñi yuyub quruladı, üstüme güləb sapdı. Mən əmmi qızının yanında oturdum, hava qaralanda o məni geyindirib dedi: "Əmioğlu, gecəni səhərəcən oyaq ol, yatma; o bu gecə yanına səhərə yaxın gələcək, Allah qoysa, bu gecə onunla görüşərsən. Sənə dediyimi yadından çıxartma". Əmmi qızı ağladı, ürəyim birtəhər oldu ki, o niyə elə hey ağlayır. Mən ondan soruşdım: "Axi nəyi yaddan çıxartmayım?" O da cavabında dedi: "Ondan ayrılında əvvəl sənə dedi-

yim şəri ona oxu". Mən şad-xürrəm əmmi qızından ayrılb bağı getdim, qarnım tox evə girdim, bir müddət oyaq oturdum, sonra gecə mənə il qədər uzun göründü, gecəyarıdan xeyli keçənəcən, xoruzlar banınanın oyaq qaldım, yuxusuz olduğumdan yenə bərk acıdım, süfrəyə yanaşış doyuncu yedim, bədənim ağırlaşdı, məni yuxu basdı, elə bu vaxt işiq gördüm, özü də o mənə torəf golirdi. Belə olanda, ayağa durub əllərimi yudum, ağzımı yaxaladım, özümü düzəldib cana göldim, bir azdan birdən on qızın arasında həmin xanım göldi, özü də o, elə bildiçlərin arasında yaxınlıq ididi. Onun əynində qızilla işlənmiş yaşıl atlaş paltar var idi, o elo lap şair deyən kimi idi:

Əynində yaşıl don, saçı qıvrırm, yaxa bondsız,
Məftunlarına satıldığı naz ilə vüqardır.

Mon ismini sordum, o cavab verdi ki: "İsmim
Canlar yaxan aflat, baxışı odlu nigardır".

Zülmündən ona xeyli şikayət elədim mon,
"Daşdan, - dedi, - bərkdir ürəyim, çox cəfakardır",

"Daşdan olur olsun, - dedim, - amma son unutma,
Daşdan su çıxardan ulu bir qüvvə də vardır".

O məni görən kimi gülö-gülə ucadan dedi: "Necə olub ki, yatmadısan, sənə yuxu aparmayıb? Geconi səhərəcən ki, yatmayıb oyaq qalmadısan, deməli, aşiqsan, bu da məlumdur ki, gecələr aşıqlorın gözünə yuxu getməz".

Sonra o, üzünü kənizlərinə torəf çevirib göz vurdur, onlar çıxıb getdiłər; o, yanına golib moni qucaqladı, bağırına basıb öpdü, mən də onu öpdüm, homin gecəm elə şad-xürrəm keçdi ki, daha no deyim; bu barədə şair yaxşı deyib:


Ömrümde belə yaxşı gecəm olmayıb heç vaxt:
Bir an belə büllür qədəhi qoymadıq əldən;

Gözdən yuxunu sürgün edib, dan sökülünco,
Sırgayla görüşdürüdüm ayaq xalxalımı mon.

Biz bir yerde uzanıb səhərəcən yatdıq, səhər açılında mən çıxıb getmək istədim, o, məni saxlayıb dedi: "Dayan, sənə sözüm var...".

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcı qoysdu.

119-cu gecə



Ele ki yüz on doqquzuncu gecə oldu, Şöhrizad nağlılm dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət eləyirlər ki, oğlan Tac əl-Muluka deyirdi: "Mən çıxıb getmək istəyəndə məni saxlayıb dedi: "Dayan, sənə sözüm var, sənə bir məsləhət verəcəyəm".

Mən dayandım, o yaylığını açdı, bu parçanı çıxardı, onu açıb mənim qabağında yero sordı, parçaya çökülmüş bu cür ceyranı görüb mat-məttəl qaldım, həmin parçanı götürdüüm. Biz şərtloşdik ki, hər gecə onun yanına bağə golim, mən şad-xürrəm ondan ayrılib getdim, şadlığımдан əmim qızının dediyi şeri ona oxumaq yadımdan çıxdı. Həmin xanım üstündə ceyran şəkli toxunuşmuş parçanı mono verəndə dedi: "Bu naxışı bacım sahib". Onda mən soruştum: "Bacının adı nadir?" O da cavabında dedi: "Nur əl-Xuda, bu parçanı qoruyub saxla". Mən onunla xudahafızlışib şad-xürrəm əmim qızının yanına göldim, içəri girəndə gördüm ki, o uzanıb ağlayır, məni görən kimi gözü yaşlı ayaga durub mənə yanaşdı, sinəmdən öpüb soruşdu: "Hə, nə oldu, mən deyəni elədinmi, şerimi ona oxudunmu?" Mən də cavabında dedim: "Bu ceyranın şəklini görən kimi sanın şerini demək yadımdan çıxdı". Bunu deyib parçanı Əzizənin qabağına atdım, o buna dözmədi, durub oturdu, göz yaşını axıda-axıda bu iki beysi oxudu:

"Hicran gününü arzulayan, bunca telosmo,
Bezdirməsin ağuşu soni türfə qəzalın,

Çörxin işi başdan-başa mokr ilə yalındır;
Son mənzili hicrandır, inan, cümlə vüsalın".

Bu beylərlə oxuyandan sonra mənə dedi: "Əmioğlu, bu paçanı bağışla mənə!" Mən parçanı ona bağışladım, o parçanı açıb yero sordı, şəkli gördü. Mənim getmək vaxtımı gələndə, əmim qızı mənə dedi: "Get, işin avand olsun, ondan ayrınlarda dediyim beysi ona oxu, yaqın həmin beysi sənin yadından çıxıb". Mən də ona dedim: "O beysi bir də deginon". Əmim qızı bir də dedi, bundan sonra mən bağə getdim, evə qalxdım, gördüm ki, həmin arvad oturub məni gözlayır. Məni görən

kimi, o, ayağa qalxdı, məni öpdü, qucağında otuzdurdu, biz yeyib-içdik, əvvəlki kimi canımızı rahat elədik, səhər açılında mən omim qızının tapşırığı bu beysi ona oxudum:

"Allaha and verirom, birço deyin, aşiqlər,
NEYLOSİN GÜCLÜ BİR EŞQÖ SEVƏN GÖNC BİR ADAM?"

Bu beysi eşidən kimi o ağlaya-ağlaya dedi:

"Saxlasın sırrını, öz eşqini tutsun gizli,
Dözüb hor dordo gotırsın hor ağır cövro davam".

Mən bu beysi yadda saxladım, əmim qızının yanına göldim, gördüm ki, o uzambdır, anam da onun baş torofində oturub qızın dördinə ağlayır. Mən Əzizənin yanına girəndə anam mono dedi: "Soni görüm yox olasan, belo emioğlu! Niyo onu bu halda tok qoyub gedirsen. Həc soruştursan da ki, xəstəliyin nadir?"

Əmim qızı isə məni görüb başını qaldırdı, durub oturandan somra soruştı: "Əziz, sənə dediyim beysi ona oxudun?" Mən də cavabında dedim: "Bəli, özü də beysi eşidən kimi ağladı, mono bir beysi başqa şeir oxudu, mən həmin beysi yadımda saxladım. Onda Əzizə məndən rica elədi: "Həmin beysi mono oxu". Mən həmin beysi oxudum, Əzizə hönkür-hönkür ağlayıb bu iki beysi dedi:

"Necə sırr saxlasın, eşqindən holak olmadır,
Ağryan qolbı onun bir saat olmur aram,

Dözməyo cəhd eləyir qismotı qom-qüssə olur,
Eloyıbdır ona qolb ağrısı dünyamı haram.

Həmişəki kimi onun yanına gedəndə eşitdiyin bu iki beysi ona oxuyarsan". Mən də cavabında dedim: "Baş üstə, itaat borcumdur". Sonra da, həmişəki kimi, həmin xanımın yanına bağə getdim, biz elə kef çökdik ki, daha nə deyim. Mən eve getmək istəyəndə əmim qızının tapşırığı kimi beysi ona oxudum, o, həmin beylərlə eşidəndə ağladı, şairin bu beystini dedi:

"Sırrını saxlamağa yoxsa əger onda hünor.
Tezəc tərk etməlidir mənçə bu dünyamı tamam".

Mən bu beyti yadda saxlayıb evə qayıtdım, əmim qızının yanına girdən gördüm ki, o, bıhuş uzanıb, anam da onun baş tərəfində oturubdur. Əzizə səsimi eşidən kimi gözlerini açıb soruşdu: "Əziz, dediyim o beyti ona oxudun?" Mən də cavabında dedim: "Bəli, həmin beyti eşidən xanım mənə bir beyt dedi. Əmim qızı həmin beyti eşidən kimi yənə huşunu itirdi, ayılandan sonra bu iki beyti dedi:

"Ölürəm! Birçə budur istadiyim: siz məndən
Məni böyükət eləyen şəxso salamlar aparın,

Qəm olur, qüssə olur qisməti sevdalı qızın,
Qəm görüb, qolbü qubarlanmasıñ o boxtiyarın".

Sonra, elə ki gecə oldu, mən həmişəki kimi yənə həmin bağaya getdim, göründüm ki, xanım oturub məni gözləyir. Biz yeyib-içdik, səhərcən əyləndik, mən getmək istəyəndə əmim qızının şerini ona oxudum, beyti eşidib xanım bərk qışqırdı, dilxor olub dedi: "Ah, vallahi bu beyti deyən qadın ölübdür". Sonra da ağlayıb məndən soruşdu: "Ay başı batmış, bu beyti deyən sənin noyindir?" Mən də cavabında dedim: "Əmim qızıdır". Bunu eşidən xanım ucadan dedi: "And olsun Allaha, yalan deyirsən! Əger o, əmin qızı olsaydı, sen də onu, o səni sevən kimi sevərdin. Onu sən öldürdüñ. Allah səni öldürsün! Allah haqqı, əger əvvəldən mənə desəydiñ ki, əmin qızı var, səni özümə yaxın qoymazdım!" Mən də dedim: "Sənin bütün işarələrinin mənasını o mənə başa saldı, sənə yaxınlaşmağın, səninlə necə rəftar eləməyin təhrini də mənə öyrədən odur. O olmasayı, mən sənin vüsələna çatmazdım". Onda xanım məndən soruşdu: "Məgər o bizim əhvalatımızdan xəbərdar idil?" Onun cavabında dedim: "Bəli, xəbərdar idil". O ucadan dedi: "Görüm Allah səni cavan öldürsün, necə ki, sən onu cavan öldürmüsən! Get, ona bir bax". Mənim qanım qaraldı, oradan çıxıb evimizə tərəf getdim, gəlib dalañımıza çatdım. Gördüm ki, naloğ-fəğan səsi golüb, nə olduğunu soruşdum, mənə dedilər: "Əzizə yixiləb qapı ağızında ölüb".

Eva girdim, məni görən kimi anam dedi: "Onun ölümüne bais sən-sən, onun günahı sənin boynundadır! Allah onun qanını sənə bağışla-mayacaq..."

Şəhərizad bu yerde səhərin açıldıqını görüb nağılı yarımcıq qoydu.

120-ci gecə

Elo ki yüz iyirminci gecə oldu, Şəhərizad nağılin dəlini danışmağa başlayıb, dedi: "Padşah sağ olsun, belə rövayot eləyirlər ki, cavan Əziz Tac əl-Muluka deyirdi: "Evo girdim, məni görən kimi anam dedi: "Onun ölümüne bais sənson. Onun günahı sənin boynundadır! Allah onun qanını sənə bağışlamayacaq. Səni görüm yox olasan, belə omioğlu!"

Sonra atam gəldi, biz Əzizəni kəfənə tutduq, mafə ilə qobiristana aparıb basdırıq, qobri üstündə üç gün Quran oxutdurdum. Sonra qayıdış evə gəldik, əmim qızının dördündən qom-qüssəyə batdım, anam mənə yaxınlaşıb dedi: "Bir de görün, sən ona neyəlodin ki, zohri yarıldır! Oğlum, mən həmişə ondan soruşurdum ki, niyo belə xəstəhənsən, dördün nadır, ancaq o mənə heç nə demirdi, səni Allaha and verirəm, de görök, sən ona ona elədin, o nə üçün öldü?" Mən də cavabında dedim: "Mən ona heç nə eləməməşim". Onda anam ucadan dedi: "Allah özü sənin cozanı versin! O mənə heç nə demədi, ölonəcən dördünü açıb demədi, sənin də günahından keçdi; o ölöndə mən onun yanında idim, gözlərimi açıb mənə dedi: "Əmigəlini, mən qanımı oğluna halal eləyirəm, mənə görə Allah ona cəza verəsin, onun günahından keçsin! Allah təkcə məni bu fani dünyadan axırət dünyasına aparırlı!" Mən də ona dedim: "Qızım, Allah özü sənə kömək olsun, cavan canına qiyamasın". Sonra da niyo xəstələndiyini soruşdum, ancaq o heç nə demədi, bir azdan gülmüşünüb dedi: "Əmigəlini, oğluna deyərsən ki, həmişə getdiyi yera getmək istəsə, oradan çıxanda bu sözləri desin: "Sədaqət yaxşıdır, xayənat pisdir!" Bu sözlərlə onu qoruyuram ki, mən sağ olanda da, ölonən sənəda onun hadavarı olum". Sonra o mənə sənin üçün bir şey verdi, özü də məni and içirdi ki, onun üçün ağlayıb göz yaşı töküyüñü görəndə onu sənə verim; həmin şey mondədir, əger görəsən ki, onun üçün ağlayıb göz yaşı tökürsən, onda sənə verəcəyəm".

Mən xahiş eləyib dedim: "Onu mənə göstər". Ancaq anam razı olmadı, sonra sevgilimlə eyş-işreto qurşandı, əmim qızının ölümü yadından çıxdı, cüntü yüngülxasiyyət idim, fikrim-zikrim gecə-gündüz məşəqomin yanında yatıb qalmaq idi.

Gecə olan kimi mən bağa getdim, çox oturub gözlədiyindən onun sobri tükənmişdi.

Məni görən kimi o, qollarını boynuma salıb əmim qızını soruşdu; mən də onun cavabında dedim: "Əmim qızı öldü, bizi onun üçün ehsan verdik, Quran oxutdurdug, onun ölümündən dörd gecə keçib, bu gün besinci gecədir".

Bunu eşidən xanım fəryad qopardıb ağladı, ucadan dedi: "Mən dedim ki, sən onu öldürdü! Əger o ölməmişdən qabaq bunu desəydin, mənə elədiyi bu yaxşılığa görə, yəqin ki, onun xəcalətdən çıxardım. Mənə o yaxşılıq eləyi, səni mənim yanına göndərib, o olmasayı biz görüşməzdik. Onun günahı sənin boynundadır, mən qorxuram ki, sən bədbəxt olasan". Mən də cavabında dedim: "O ölməmişdən qabaq mənim günahmdan keçib". Sonra da anamın mənə dediklərini ona nəql etdim. Xanım ucadan dedi: "Allah xətrinə, get ananın yanına, üyren gör, o nə seydirdi!" Mən də dedim: "Anam əmim qızının daha bir sözünü mənə söyləyib. O ölməmişdən qabaq anama deyib: "Oğlun hemişə getdiyi yero getmək istəsə, ona bu sözləri deqinən: "Sədəqət yaxşıdır, xəyanət pisdir!".

Xanım bu sözləri eşidənde ucadan dedi: "Allah ona rehmet eləsin! O səni mənim elimden xilas elədi, mən sənə pislik elemək niyyətində idim. Ancaq indi daha sənə pislik eləməyəcəyəm, qanını qaraltmaya-cagam!" Mən buna təəccüb eləyib soruşdum: "Biz ki bir-birimizə aşiq olmuşuq, sən mənə nə elemək istəyirdin?" O cavabında dedi: "Sən mənə vurulmuşsun, ancaq sən çox cavansan, həm də sadəsan, ürəyin təmizdir, hiylə nə olduğunu bilmirsən, odur ki, zənən məkrindən, fitnə-fasadından bixəbərsən. Əger əmin qızı sağ olsaydı, o sənə kömək olardı; sənin xilas olmağının səbəbkər odur, bax o səni ölümündən qurtardı. İndi sənə bir məsləhətim var: bax biz zənən tayfasına baş qoşma, onlardan uzaq ol, cavanından da, qocasından da. Bir də deyirem: onlardan özünü qor; sən sade adamsan, zənən fitnə-fasadından, zənən məkrindən bixəbərsən. İşarələrin mənasını sənə başa salan ölübdür, mən qorxuram ki, bəlaya düşəsən, əmin qızı ölündən sonra səni biz zənən tayfasının əlindən xilas eləyən olmaz..."

Şəhrizad bu yerda səhərin açıldıgını görüb nağılı yarımcı qoydu.



121-ci gecə

Ela ki yüz ikiyirmi birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki,

oğlan Tac əl-Muluka deyirdi: "Xanım mənə dedi: "Mən qorxuram ki, bəlaya düşəsən, səni boladan qurtaran olmayı. Sənin əmin qızının dərdi mənİ bihal eləyib. Kaş mən onu ölməmişdən qabaq tanıyıydım, mənə elədiyi yaxşılığa görə onu xəcalətdən çıxardım. Mən onu qəbrini ziyyərat eləyəcəyəm, Allah ona rəhmət eləsin! O öz sərrini gizli saxlayıb, bildiyini də heç kəso deməyib, o olmasayı, sən mənə sahib ola bilmezdin. Səndən bir xahişim var". Mən də ondan soruşdum: "O nə xahişdir?" Xanım cavabında dedi: "Məni onu qəbri üstə apar, onun sərdabasını ziyyərat eləyim, həm də sərdabaya bir şeir yazım". Mən də dedim: "Allah qoysa, sabah gedərik". Sonra da gecəni onunla yatdım, o hər saatdan bir deyirdi: "Kaş əmin qızı ölməmişdən onun əhvalatını mənə danışaydım!" Mən əmim qızının dediyi bu sözlərin mənasını soruşdum: "Sədəqət yaxşıdır, xəyanət pisdir!". Ancaq o mənə cavab vermadı. Soher açılında o ayağa qalxdı, bir torba dinar götürüb dedi: "Dur gedək, onun qəbrini mənə göstər ki, onu ziyyərat eləyim, üstüne şeir yazım. Mən onun qəbri üstündə türbə tikdirəcəyəm, ona rəhmət oxuyacağam, bu pulları isə feqir-füqərəyə paylayacağam". Mən cavabında dedim: "Baş üstə, itəöt borcumdur". Sonra da onun qabağına düşüb getdim, o da əminim dalımcı gələ-gələ pul paylayırdı, hər dəfə birinə pul verəndə deyirdi: "Bu ehsani Əzizə üçün verirəm ki, Allah ona rəhmət eləsin, ölüm badəsimi içənəcən sırrı açmamışdır, öz eşqini pünhan saxlamışdır". O, torbadakı pulların hamisini paylayanacaq elə hey deyirdi: "Allah Əzizəyə rəhmət eləsin!". Biz qəbro çatdıq, xanım qəbri görən kimi onu qucaqlayıb ağlamaya başladı, sonra polad qələmi, bir də balaca çökici çıxarıb, qəbir üstə nazik xətə bu seri həkk elədi:

"Bir məzar gördü gözüm köhno baxımsız bağlı,
Yeddi qaymaqcıçeyi sarmış onu dörd yandan.

Xəber aldım adını mən o məzar sahibinin,
"Sevgilidir, - dedi torpaq, - bu məzar içər yatan".

Dedim: "Ey eşqinə sadiq qalaraq qurban olan,
Sənə rəhm eyəsin Allah; yerin olsun rizvan!"

Taleyi küskün olur dünyada aşiqlərin, ah!
Onların qəbrini də yad eləməz bir insan.

Mümkün olsayı, gülüstən eləyordim bu yeri,
Su verərdim səhər-axşam gözümün yaşıdan".

Sonra ağlaya-ağlaya çıxıb getdi; mon do onunla borabor bağa goldim, o mono dedi: "Son allah, heç vaxt mondond ayrılmış!" Mon do cavabında dedim: "Baş üstö!"

Belo olanda, mon tez-tez onun yanına getməyə başladım, hor dəfə gecəni onun yanında qalandı, o mənimlə mehriban rəstər əloyirdi, hörmətlə dolanırdı, əmim qızı Əzizənin anama dediyi sözləri mondond soruşdurdu, mon do onun dediklərini təkrar əloyirdim. Mon beləcə yeyib-içir, gözəl libaslar geyir, günümü eyş-işrotlu keçirib köklərdim, bir dord-sorim, qom-qüssəm yox idi, omim qızını da yaddan çıxartmışdım.

Bu minval ilə bir il keçdi. Təzə ilin ovvolində mon həmama gedib yuyundum, gözəl libas geydim, hamamdan çıxanda bir piyalo şorab içdim, libasına cürbocur atır çıldım, atır iyi burnuma vururdum, ürəyim sakit idi, holo dünyənin faniliyindən, boxtın dönükülüyündən bixəbor idim, şam yeməyi vaxtı çatdırığından homin xanının evinə torof getdim, ancaq sorxoş olduğumdan kolofin ucunu itirmişdim. Özüm do bilməndən Rəis döngosino golib çıxdım; homin dalandan keçəndə birdən gördüm bir qarı golir, özü də bir əlində yanar şam, o biri olində ağızı bağlı namə var.

Şohrizad bu yerdə sohorin açıldığına görüb nağılı yarımcıq qoydu.

122-ci gecə



Elo ki yüz iyirmi ikinci gecə oldu, Şohrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belo rəvayət əloyırlar ki, Əziz öz ahvalatını Tac ol-Muluka dənişib deyirdi: "Rəis döngosino girində gördüm bir qarı golir, özü də bir əlində yanar şam, o biri olində ağızı bağlı namə var. Mon qariya yanaşdım, gördüm ki, o ağlaya-ağlaya bu beytləri deyir:

"Xoşbəxt olasan, ey qədəmi sayalı qasid,
Xoşhal oluram xoş kələmin, xoş xəbərindən.

Madam ki, salamlar gotiribsen mənə yardım,
Durduqca bu dünya durasan, ömür edəson son!"

O məni görən kimi soruşdu: "Bala, oxumaq bilirsən?" Mən fikirləşmədən dedim: "Bəli, nənə, bilirəm". Onda qarı mənə dedi: "Al,

bu nəmoni, mono oxu". O, nəmoni mono uzatdı. Mon nəmoni açıb oxudum, nəmədə uzaqda olan koslor yaxın adamlarına salam göndərirdilər.

Bunu eşidən qarı şad oldu, kefi duruldu, mono dua əloyıb dedi: "Allah sono kömək olsun, dordimi yüngülləşdirdir". O, nəmoni alıb iki addım uzaqlaşdı. Elo getmək istoyırdım ki, qarı yenə mono yanaşdı, oyılıb olımı öpəndən sonra dedi: "Ağə, Allah sonin cavan gününə xoş eləsin, səndon rica əloyırom, moni bu darvazayačan ötür. Sonin oxuduqlarını qohumlarına dedim, ancaq onlar mono inanmadılar. Mənimlə gedək, darvaza arxasından onlar üçün nəmoni oxu, mon mömən adamam, sono dua əloyorum". Mon ondan soruşdum: "Axi bu namə kim-dəndir?" Qarı cavabında dedi: "Bala, bu namə oğlumdan golib, o, on ildir ki, sofrədər. Yad ellərə mal aparıb, o vaxtdan ondan xəbor-otor yoxdur, biz ümidiımızı üzümüzük, dedik yoxğun ölübdür, indi ondan bu nəmoni almışam. Qızımız onun dordindən gec-gündüz ağlayıb, mon ona dedim: "Qardaşın sağ-salamatdır". O mono inanmayıb dedi: "Hökəmən yanına bir adam gotir ki, nəmoni monim gözümün qabağında oxusun, onda ürəyim sakit olar, ağılm basına golər". Oğlum, son bilir-sən ki, sevən həmişə şübhələrə: rica əloyırom, zəhmət çox mənimlə gedək, bu nəmoni pərdə dalından oxu, mon qızımı soslorom, o, qapıdan qulaq asar. Son bizim xahişimizi yerinə yetirən dordimo çarə eləmiş olarsan, axı peyğəmbər salavatullah yaxşı buyurub: "Kim birinin bir dərdindən çarə elərsə, Allah onun yüz dərdindən çarə elər", belə bir başqa kolam da var: "Kim bu dünyada qardaşının bir dərdində olacəloş, Allah qiyamət günü onun yetmiş iki dərdində olacələr". Soni deyib golmişəm, mənə nəümid eləmə."

Mon do cavabında dedim: "Baş üstö, düş qabağa gedək". Qarı qabaqda, mon do onun dalınca getdi, bir az gedəndən sonra böyük, gözəl bir evin darvazası ağızına çatdıq, darvazaya qırmızı misdon qurşaqlar vurulmuşdu. Mon qapı ağızında dayandı, qarı başqa bir dildə qışqırı, gözümü açmağa macəl tapmamışdım ki, qaça-qaça bir xanım gəldi, o palterinən balaqlarını dizinəcən qaldırmışdı, mon adamın ağlını başından əloyen bir cüt ayaq gördüm. Bu xanım lap şair deyən kimi idi:

"Donunu qəsdən çekir, qıçalar görünüşənlər deyo,
"Qoy, - deyir, - nadir gözəllik vələh etsin dildəri."

Əldə mey, bir saçı tok qaçmaqdadır biz somtə yar,
Çün bilir, saçı və meydır tovlayan insanları."

Onun mərmər sütuna bənzəyən ayaqlarında qaş-daşla bəzənməş qızıl bilerziklər vardi. Xanım qollarını qoltuğunun altınacan çirmal-

müşdi, mən onun ağ bileklərini gördüm, qollarında bir cüt bilerzik vardi, bilerziklərinin üstündə iki mirvari dənələri, boyunda qas-daşlı boyunbağı vardi. Qulaqlarına bir cüt mirvari sırga taxmışdı, başına covahiratla hasıyelənmiş zolaqlı parçadan yaylıq salmışdı; köynəyinin eteyini kəmərinə keçirmişdi, elə bil iş üstündən durub gəlmışdı. Mən parlayan gūnəşə oxşayan bu gözəl qızı görən kimi bihal oldum, o, ömründə eştitmədiyim xoş, şirin və aydın səsle soruşdu: "Ana can, naməni bu oxuyacaq". Onda qız naməni mənə uzatdı, onunla qapının arasında üç dirsək ara vardi, mən naməni almaq üçün əlimi uzatdım, ona yaxınlaşış naməni oxumaq üçün başımı və ciyinlərimi qapıdan içəri soxдум, qarı elə bil bunu gözloyirdi, başını kürəyimə dayadı, ittəleyib mənə içəri saldı (namə əlimdə idi), bir də gördüm ki, həyat dalanındayam. Qarı ildirim təki içəri girib darvazanı bağladı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağlı yarımcı qoydu.

123-ü gecə



Ela ki yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağlin dalmış maşağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, oğlan Tac əl-Muluka deyirdi: "Qarı məni içəri ittəleyəndə bir də gördüm ki, həyat dalanındayam. Qarı ildirim təki içəri girib darvazanı bağladı. Xanım məni evin içində görən kimi yanaşdı, qucaqladı, sonra məni bağırına basıb elə bərk sixdi ki, əlindən qurtara bilmədim. O məni özü ilə apardı, qarı, əlində şam qabaqda gedirdi, biz yeddi həyat dala-nından keçdi, xanımla bərabər sütunu, dörd eyvanı olan bir otaya çatdıq, bu otaq elə böyük idi ki, atlılar çövkən oynaya bilerdilər. Xanım məni buraxıb dedi: "Aç gözünү!" Məni qucaqlayıb bərk sixdiğindən karixmişdım, gözümü açında gördüm ki, bu otaq başdan-başa en yaxşı mərmərdən tikilmiş, özü də her tərəfə ipək parça salımb, mütekke və balişlər düzülüb. Otaqda sarı məsdən iki kürsü, bir də saf qızıldan taxt vardi, həm də bu taxt mirvari və qas-daşla bəzənmişdi, bu ev elə gözəl, elə sahmanlı idi ki, təkcə senin kimi şaha layiq idi.

Sonra xanım məndən soruşdu: "Ay Əziz, sen yaşamaq isteyirsən, ya ölmək?" Mən də cavabında dedim: "Əlbəttə, yaşamaq isteyirəm". Onda xanım dedi: "Əger yaşamaq isteyirsənse, məni al". Mən ucadan

dedim: "Sənin kimisi ilə evlənmərem". Onda xanım dedi: "Əger məni alsan, hiyləgər Dəlilənin qızının əlindən yaxanı qurtararsan". Mən soruşdum: "Hiyləgər Dəlilənin qızı kimdir?" O gülə-gülə ucadan dedi: "Sən düz bir il dörd aydır ki, onunla dostluq eləyirsən; görüm Allah onu yox ələsin, Allah ona özündən güclü kişi qismət ələsin! Vallahi, dünyada ondan hiyləgər arvad tapılmaz. O səndən qabaq o qədər adam öldürüb, elə pis işlər görüb ki, daha nə deyim! Məottəl qalmışam, necə olub ki, sən onunla bir belə vaxt dostluq eləmişən, o səni öldürməyib, başına bəla açmayıib!"

Onun bu sözlərini eşidəndə mən çox töəccübəlinib soruşdum: "Xanım, bunu hardan bilişən?" O cavabında dedi: "Zaman öz bedəxtliklərindən xəbərdər olduğu kimi, mən də onu eləcə çox yaxşı tanıyıram, ancaq mən istərdim ki, onunla olan əhvalatını mənə nəqəl eləyəsən, onda billəm, necə olmuş ki, sən onun əlindən sağ-salamat qurtarmışan".

Mən hər şeyi olduğu kimi, həmin xanımla və əmim qızı Əzizə ilə olan əhvalatı ona danışdım. O, əmim qızına rohmət oxudu, gözleri yaşardı. Əmim qızım öldüyüni eşidəndə əlini əline vurub ucadan dedi: "Allah yolunda o, cavan canından keçib! Qoy Allah buna görə sənə qənim olmasın! Allah haqqı, Əziz, əmin qızı ölübsə də, ancaq hiyləgər Dəlilənin qızının əlindən sağ-salamat qurtarmağına bailsıb, əgər əmin qızı olmasayıd, yeqin möhv olmuşdun. O çox məkrli arvadı, mən səndən ötrü qorxuram, ancaq ağızım bağlıdır, danışa bilmirəm. Mən dedim: "Bolı, Allah haqqı, bu dediyim əhvalat olubdur". O, başını tərəpdəb ucadan dedi: "Əzizə kimisi indi tapılmaz!" Mən dedim: "Əmim qızı ölməməsden vəsiyyət eləmişdi ki, bu sözələri həmin arvada deym: "Sədəqət yaxşıdır, xeyənat pişdir".

Bunu eşidən xanım qışkırdı: "Əziz, and olsun Allaha, səni o arvadan, onun əlində ölməkdən bu sözlər qurtarıb. İndi sənin üçün ürəyim rahat oldu; o daha səni öldürməz. Əmin qızı sağlığında da, ələndən sonra da səni bələdan qurtarıb. Allah haqqı, mən gecə-gündüz səni arzulamışam, ancaq indiyəcən, işlədiyim hiylə baş tutanacan sənə sahib olə bilməmişəm. Sən hələ səfəhsən, arvadların məkrindən, qarılaların hiyləsindən bixəbərsən". Mən cavabında ucadan dedim: "Vallahi, bixəbərəm!" Arvad dedi: "Ürəyinə toxraqlıq ver, gözünü aç! Ölüyü rohmət oxumaq, diriye hörmət eləmək lazımdır. Sən qəşəng oglansan, mən Allahın və onun rəsulunun (ona salam və salavat) şəriətiələ sənə sahib olmaq istəyirəm. Sən pul ya mal istəsən, o saat qulluğunda hazır olacaq, sənə heç bir zəhmət verməyəcəyəm. Mənim yemək-içməyim

həmişə var, istəyim budur ki, son mənim olasən". Bunu deyib əllərini bir-birinə vurub qışkırdı: "Ana, sənin yanında olan adamları bura götür". Qarşı əlində ipok parça dörd şahidle geldi. Qarşı dörd şam yandırdı, şahidlər içəri girondə mənimlə salamlışın oturdular; belə olanda, xanım ayaga durub örtüyü başına saldı, şahidlərin birinə köbən kəsməyi tapşırıldı. Onlar köbən kəsdilər, xanım da şəhadət verdi ki, başlığı da, cehizi də məndən alıb, mənim on min dirhəm pulum onda girovdur..."

Şəhrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.

124-ü gecə

Elo ki yüz iyirmi dördüncü gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, oğlan Tac ol-Muluka deyirdi: "Elo ki onlar köbən kəsdilər, xanım şəhadət verdi ki, başlığı da, cehizi də məndən alıb, mənim on min dirhəm pulum onda girovdur, sonra o, şahidlərin haqqını verib yola saldı. Onlar da haradan golmisdilərse, çıxıb ora getdilər.

Biz sohərcən bir yerde yatdıq, seher men getmek istədim, o birdən yanına golib gülə-gülə dedi: "Ay-hay! Elo bilirsen, hamamdan çıxməq ora girmək kimi asandır?" Beləkən meni hiylərə Dəlilənin qızına oxşadırsan. Belə fikirləri başından çıxart! Son şəriştə mənim köbənlərimən, ağor sərxoşsanca aylı, ağlına başına yiğ! Sonin olduğun bu evin darvazası ildə bir dəfə açılır. Inanırsansa, dur darvazaya bax".

Men darvazaya yaxınlaşdır onun mixləndığını gördüm, qayıdbı ona dedim ki, darvaza bağlıdır, özi də mixlənidir. Xanım mənə dedi: "Əziz, bizim ne qəder desən unumuz, dütümüz, meyvəmiz, narımız, şəkərimiz, mal eti, qoyun eti, toyuğumuz, neçə illik azuqomız var. Darvazamız isə düz bir ildən sonra açılacaq. Bir ildən sonra buradan çıxa biləcəksən". Bunu eşidib mən ucadan dedim: "Allahdan başqa heç kəsde qüdrət ve qüvvət yoxdur!"

O güldü, mən də güldüm, onun sözüne baxıb orada qaldım. Men onun yanında qalıb yeyib-içirdim, günümü cyş-işrotda keçirirdim. Beləcə bir il, yəni on iki ay keçdi. İl tamam olanda mənim bir oğlum oldu.

Sərqi - müsəlman ölkələrində hamam pulunu girənə yox, çıxanda verirler.

Tozə ilin əvvəlində eşitdim ki, darvazanı açırlar. Birdən gördüm ki, adamlar bura taxıl, un, şəker gotırdılar. Mən bayır çıxməq istəyində xanım mənə dedi: "Axşamacan gözlö, necə golmisenə, eloço də gedərsən". Axşamacan gözledim, qorxa-qorxa bayır çıxməq istəyirdim ki, birdən xanım mənə dedi: "Allah haqqı, son gecə, darvaza bağlananacan qayıdağına and içməson, səni bayır buraxan deyiləm".

Mən razı olub qılınca, Qurana, bir də köbin-talağə and içdim ki, qayıdağam. Sonra küçəyə çıxıb homin bağa torof getdim. Bağa çatanda gördüm ki, darvazası hemişəki kimi açıqdır, mən hirsənib öz-özümə dedim: "Bir ildər bura gəlməmişəm, qofıl golmışəm, aneaq görüürəm ki, darvaza hemişəki kimi açıqdır. Axşamdır, anama doymozden qabaq, qoy girim bura, baxım, görüm nə var?

Mən bağa girdim..."

Şəhrizad bu yerde sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.

125-ci gecə

Elo ki yüz iyirmi beşinci gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əziz Tac ol-Muluka deyirdi: "Başa girdim, homin otağa getdim, gördüm ki, hiylərə Dəlilənin qızı sapsarı saralıb, gözloru çuxura düşübdür. O, dirsəyini dizləri üstə qoyub olini yanağına dayaq veribdir. O məni görünən kimi dedi: "Şükür Allahı ki, sağ-salamatsan!" Elo ayaga qalxməq istəyirdi ki, şadlığından yero yixıldı; mən utandığımdan başımı aşağı saldım. Sonra yaxınlaşdım, onu öpüb sorusḍum: "Nə bildin, bu axşam yanına gələcəyim?" O cavabında dedi: "Mən bilmirdim sən gələcəksən. And olsun Allahı, düz bir ildər ki, yuxu mənə haram olub, gözümə yuxu getmir! Hər gecə oturub səni gözloyırəm, sən gedən gündən beləcə yuxu mənə haram olub, sənə tozə paltar verdim, sən dedin ki, hamama gedib qayıdaqsan. Səni bir gecə, iki gecə, üç gecə gözlədim, sən isə uzun müddətən sonra indi gəlib çıxmışın. Mən isə elo hey oturub səni gözloyıram, neyliyim ki, aşiq olanın gönülgüzərəni belə olar. De görək bu bir ili harada idin?"

Mən hər şeyi açıb ona danişdim. O mənim evləndiyimi eşidəndə sapsarı saralıdı, sonra mən dedim: "Bu axşam yanına golmışəm, sohər

açılmamış gərkəc çıxıb gedəm". O ucadan dedi: "Hiyələ qurub sənə ərə getməyi, səni bir il dustaqlı eləməyi bəs deyilmüş, hələ sənə kəbəin-talağada and içdirib ki, səhər açılmamış onun yanına qaytdacaqsan, onun ürəyi götürmür ki, son ananın yanında, ya da mənim yanında qalıb şadlıq eləyəsən! Bir geconı də biziçərən görür. Bəs mən nə eləyim ki, düz bir ildir səni görmürüm, özü də mən səni ondan qabaq tanıyıram. Allah sənin əmin qızı Əzizəyə rəhmət eləsin. Onun elədiyini heç kəs eləməzdi, onun dözdüyünə heç kəs dözməzdi, o səndən incise də, ancaq sənin yolunda özünü fəda elədi. Mənim elimdən səni xilas eləyən o oldu. Elə bilirdim sən məni sevirsən, yoxsa səni sağ-salamat, belə hərin buraxmazdım, səni zindana salmağa, qətlino fəman verməyə də gücüm çatardı".

O hönkür-hönkür ağladı, bərk qəzəbləndi, hirsli-hirsli, ele tərs-tərs mənə baxdı ki, qorxudan dizlerim əsdi, o indi lap qulqiyabaniya oxşayırdı; məni elə bil qəhvəqovurunun içində qovururdular. Sonra o dedi: "Sən ki, evlənmisən, usağın olub, daha mənə lazım deyiləsen; səninlə dostluğum qurtardı, cünki mənə subay kişi lazımdır, evli adamdan bize fayda olmaz. Sən məni o iyrənc gül dəstəsine satdın, and olsun Allaha, sənin başına oyun açıb o ehləqsizin kefine soğan doğrayacağam, sən nə onun olacaqsan, nə də mənim!"

O bərkəndən çıçırdı, mən özümə gəlməmiş on kəniz gəldi, məni yerə yixib uzatdırılar; elə ki kənizlər məni yerə yixib uzatdırılar, arvad ayağı qalxdı, biçağı götürüb dedi: "Mən səni keçi kimi doğrayacağam, bu da mənim başıma, məndən qabaq əmin qızının başına götirdiyin həngamələr üçün on kiçik cezadır..."

Onun kənizlərinin elində olduğunu, yanaqlarının toza bulaşdığını, qul arvadların biçaq itilədiyini görəndə, mən ölümümü gözümün qabağına aldım.

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

126-a gecə

Ela ki yüz iyirmi altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Dandan Dau əl-Məkəna nəql eləyirdi: "Cavan Əziz Tac əl-Muluka

deyirdi: "Onun kənizlərinin elində olduğunu, yanaqlarının toza bulaşdığını, qul arvadların biçaq itilədiyini görəndə, mən ölümümü gözümün qabağına aldım, həmin arvada yalvarmağa başladım, ancaq o daha da amansız oldu, kənizlərə əmr elədi ki, mənim əl-qolumu bağlaşınlar. Onlar da əl-qolumu bağlayıb arxası üstə yıldızlar, qarnımin üstə oturub başından yapışdırılar. İki kəniz de dizlərim üstə oturdu, başqa iki kəniz əllərimdən tutdu, arvad özü də iki kənizlə ayağa qalxıb məni döyməyi onlara əmr elədi. Məni o vaxtacan döydüler ki, huşumu itirdim, dilim tutuldu, ayılanda öz-özümə dedim: "Doğrudan da belə döyləməkdənə, tikə-tikə doğranmaq yaxşıdır". Əmmim qızının sözü yadına düşdü: "Allah səni o arvadın pis əməllərindən saxlasın". Mən nefəsim kasılıncən, dilim tutulanacaq qışqırıb ağladım. Sonra arvad biçağı itiləyib kənizlərə dedi: "Soyundurun onu".

Birdən Allahın əmri ilə əmmim qızının mənə vəsiyyət elədiyi sözleri yada salıb dedim: "Xanim, məgər bilmirsən ki, sədaqət yaxşıdır, xəyanət pisdir?" Bunu eşidən xanım ucadan dedi: "Allah sənə rəhmət eləsin, Əzizo! Allah o cavan qızı connat qismət eləsin! And olsun Allaha, o sənə sağlığında da kömək eləyib, öləndən sonra da kömək eləyir, bu sözlərə o, səni mənim əlimdən qurtardı. Ancaq mən səni belə buraxa bilmərəm. Hökmən səna elə bir yara vurmalyam ki, ömrünən axırınanاق qalsın, özü də səni əlimdən alıb gizlədən o ehləqsizə, o hayasızda dərələ olsun". O, qışqırıb kənizlərə tapşırıb, ayaqlarını iplə bağlaşdırılar, sonra da onlara dedi: "Onun üstündə əyleşsin!" Kənizlər də mənim üstümde əyleşdilər. Belə olanda, arvad gedib bir mis tava götirdi, onu ocağın üstə qoydu, ora yağ töküb küükürd məlhəmi bışırı (mən huşumu itirmişdim), sonra mənə yanaşdı, əlindəki dəmir ülgüclə məni axtaladı.

Xanım kənizlərə əmr elədi ki, əl-qolumu açısnılar, o mənə bir piyalə şərab içirdib dedi: "İndi işə səni birca gecəliyə mənim yanına qoymayan arvadının yanına get! Allah əmin qızına rəhmət eləsin, o sənin qanının arasına girdi, ancaq öz sərrini açmadı. Əgər onun sözlərini deməsəydim, mən yəqin səni tikə-tikə doğramışdım. İndi işə kimin yanına istəyirsin get! Gede bilersən, daha mənə lazım deyilsən. Dur ayağı, saçlarını düzəlt, əmin qızına rəhmət oxu!"

O məni təpiklədi, ayağı qalxdırm, ancaq yeriye-yeriye gedib ev çatdım, gördüm ki, darvaza açıqdır. Darvazanın ağızında yixılıb özümən getdim. Birdən arvadım gəldi, məni ayağı qaldırıb otşa apardı, o, mənim axtalandığımı gördü. Mən yatdım, ayılanda gördüm ki, tək-tənha bağın darvazası ağızındayam..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

127-ci gecə

Ela ki yüz iyirmi yedinci gecə oldu, Şehrizad nağılınlı dalmışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot eləyirlər ki, cavan Əziz Tac əl-Muluka deyirdi: "Aylanda gördüm ki, tək-tənha bağın darvazası ağızındayam. Mən zarıldaya-zarıldaya, ah-uf eləyo-eləyo ayaq qalxıb öz evimizə getdim, evə girəndə gördüm ki, anam mənim dərdimdən ağlıyır, özü do deyir: "Ay oğul, sonin sorağını alacağammı ki, hansı torpaqdasan?" Mən yaxınlaşdırıb onu qucaqladım, anam mənə baxıb tanıdı, özü də gördü ki, xəstəyəm, rəngim boğulub, sapsarı saralıbmışam.

Əmim qızı, onun mənə elədiyi yaxşılığı yadına düşdü, özü də məni sevdiyinə inandım, odur ki, ağladım, anam da mənə qoşulub ağladı, sonra mənə dedi: "Ay oğul, sonin atan ölüb". Bunu eşidində halim xarab oldu, hönkür-hönkür ağladım,bihuş olub yero yixildim, aylanda əmim qızının oturduğu yero baxıb tezədən ağladım, hönkür-hönkür ağladım, az qaldıbihuş olum.

Mən gecəyarısınaçan belə zar-zar ağladım; anam mənə dedi: "Atan on gündür ölüb". Mən də ona dedim: "Mən əmim qızının dördündən başqa heç kəsin dərdinə qalmayacağam! Hər nə olub, yerində olub, o məni sevirdi, mən isə onu saya salmirdim". Anam məndən soruşdu: "Axı sənə na olub?" Başında golon əhvalatı əvvəldən axıracan ona danışdım, anam bir az ağlayandan sonra mənə yemək gotirdi, bir az yeyib-icdim, başında golon əhvalatı bir də ona danışdım. Anam ucadan dedi: "Allaha şükür ki, arvad səni tiko-tiko doğramayıb, təkco bununla səndən əl çəkib!"

Sonra anam məni o vaxtacan müalicə elədi, dərmən içirtdi ki, mən tamam sağaldım, onda dedi: "Oğlum, indi mən əmin qızının vəsiyyət elədiyi şeyi götürüb sənə vererəm. Həmin şey sənindir, Əzizə mənə and verib ki, seni əmin qızını yad eləyib ağlayan, həm də başqa arvaddan aynılığını görməyince həmin şeyi sənə göstərməyim. İndi görürəm ki, Əzizənin vəsiyyət elədiyi məqam çatıb".

O ayağa durub sandığı açdı, oradan üstündə ceyran şəkli toxunmuş parçası çıxartdı, bu həmin Əzizəyə bağlılığım parça idi, onu alanda gördüm ki, üstünə bu şeir yazılıb:

Aşıqlə məşququn həkayəti

Kim sən cylədi vadar, yarı, ey yar, atanş? Sənə bu atoşın eşqim moni salmış haldan.

Ayrılan gündən, ozizim, lap unutdun moni son, Soni, Allah da bilir, golbim unutmur bir an.

Bu qodor cövr elədin, xoşlanaraq sobir etdim, Bir görüşdə moni momnun edocokson bos haçan?

No qodor sevgiyo bigano idim, bilmirdim Ki, sevən, kiinsolori tork eləyir tabü-tavan.

Ela ki eşq komond atdı, moni etdi şikar, Onda bildim ki, qulam gözlorino, ey canan.

Ton edonfor də axır rohmo golib yumşaldı, Birco sonson, gözəlim, aşiqo bigano qalan.

Allaha and içirom, mon sən yaddan çıxarıb, Unuda bilmorom heç vaxt, moni tork etso do can!

Seri oxuyub qurtaranдан sonra hönkür-hönkür ağlayıb başıma-gözümə döyməyo başladım; mon kağızı açında içindən başqa bir kağız düşdü, açıb oxudum, gördüm orada yazılıb: "Əmioğlu, bil və agah ol ki, ölümümə bails olsan da, sənin günahından keçmişəm, ümidvaram ki, Allahın köməyiilə sevdiyin arvadın vüsələnən cətəcaqsan. İşdir, hiyologar Dəlinənin qızına gərə-başına bəi iş golso, nə onun yanına get, nə də başqasının yanına. Bu boyaya döz. Ömrün uzun olmasayıd, sən çoxdan məhv olmuşundun; şükrü Allaha ki, məni səndən qabaq apardı. Sənə duaçıyam. Bu ceyran toxunmuş parçanı qorū; onu heç yerdə qoyma, həmişə öz yanında saxla. Son olmayanda günümü bu ceyran şəkili ilə keçirirdim..."

Şehrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.

128-ci gecə



Ela ki yüz iyirmi səkkizinci gecə oldu, Şehrizad nağılınlı dalmışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot eləyirlər ki, vəzir Dandan Dau əl-Məkan şaha nəql eləyirdi: "Əmim qızının mənə

yazdıqlarını oxudum, o mənə nəsihat eloyib deyirdi: "Ceyran şoklu toxunmuş bu parçanı qoru, onu heç yerdə qoyma, həmişə öz yanında saxla, sən olmayanda günümü onunla keçirirdim. Sən and verirəm Allaha, bu ceyranı çəkən arvadın vüsalına çatsan, ondan uzaq ol, qoyma sənə yaxınlaşın, onu alıb özünə arvad eləmə. Əgər ona sahib ola bilməsən, o sənən olmasa, ona yol tapmasan, ondan sonra başqa arvada yaxın düşmə. Bil ki, ceyran şokllı bu parçanın sahibisi ildə bir dəfə belə ceyran çekir ki onu ən uzaq ölkələrə yollayır ki, insan əli yarada bilmədiyi gözəl işi ilə hər yerdə məşhur olsun. Sənin sevgilin hiyləgor Dəllilənin qızının elinə bu ceyran şokllı parça düşüb, o, şoklı göstərib adamları valeh eləyir, həm də deyir: "Mənim bir bacım var, bu rəsmi o çekir, o ki belə yalan danişir, Allah onun bələsini versin!"

Sənə vəsiyyətim budur, özü də bu vəsiyyəti sənə ona görə eləyirəm ki, biliram: mən ölümdən sonra dünya sənə dar olacaq, bəlkə buna görə sən qərib ölkələrə gedəcəksən, məmləkətləri gözəcəksən, bu şoklı çəkənin sorağını eşidəcəksən; onda sənin ürəyin həmin arvadı görmək istəyacək, məni yada salacaqsan, ancaq bunun sənə heç bir faydası olmayıcaq, mən ölümdən sonra son qədrimi biləcəksən. Bil və agah ol ki, bu ceyranın sahibəsi Kafur cəzirələri padşahının qızıdır, çox nəcib xanımdır".

Kağızı oxub məzmunundan xəbərdar olandan sonra anamla mən gecəyəcən ağladıq. Bu minval ilə bir il keçdi, bir ildən sonra şəhərimizin tacirleri (bu karvandakı adamlar) səfərə çıxməq üçün tədarük görməyə başladılar. Anam mənə məsləhət gördü ki, yiğisib onlarla səfərə çıxmı: bəlkə ürəyim açıldı, dərd-qəmimi dağıldı. Anam mənə dedi: "Özünə ürək ver, qəm-qüssədən el çök, bir-iki il karvanla get gəz, bəlkə ürəyin açıldı, ağlın başına gəldi". Anam məni o vaxtacan dilə tutdu ki, mən mallarımı yiğib tacirlərlə yola düşdüm.

Səfərə çıxandan bəri elə hey ağlayıram, harada dincəlməyə dayanıq, mən bu parçanı çıxardıram, ceyranı baxıram, əmim qızı yadına düşür, oturub ağlayıram. O məni bir könüldən min könülla sevirdi, mənim dərdimdən də öldü, çünki mən ona zülm elədim, o isə mənə yaxşılıq elədi. Tacirlərlə səfərdən qayıdanda vətəndən çıxdığım düz bir il olacaq, özü də mən bu ili əvvəldən axıracan qəm-qüssə içində olmuşam. Mənim halim bir də ona görə xarab oldu ki, biz Kafur cəzirələrindən keçid; həmin yer yeddi coxırdır, orada büllür qala var, həmin cəzirələrə Şəhərəman adlı padşah hökmərənliq eloyır, onun Dünya adında bir qızı var. Mənə dedilər: "Həmin ceyranları o qız çəkib, sənədəki ceyran da onun çəkdiklərindən". Bunu eşidəndə dərd-qəmim

ardı, fikir məni götürdü, bədənim od tutub yandı, dərdim mənə dov gəldi, hönkür-hönkür ağladım ki, mən daha kişi deyiləm, heç bir hiylə də işlədə bilmərəm. Kafur cəzirələrindən çıxandan bəri elə hey göz yaşı axıdiram, dərd-qəməndən ürəyim açılmış; çıxandır günüm-güzərənərim belə ah-zarla keçir, heç bilmirəm öz şəhərimizə catacağam ki, heç olmasa anamın yanında ölüm. Mən bu dünyadan bezmişəm.

Əziz zariya-zariya, ah-vay eləyə-eləyə ceyranın şəklinə baxdı, gözlərindən yaş sel kimi axdı, bu iki beyti dedi:

"Dedilər: "Səbir et, halın yüngölüşər!" Etdim sual:
"Bəs haçan yüngülləşər mən çökdiyim dördələr, görən?"

Dedilər: "Öz vaxtı var, sən heç darixmal!" Mən dedim:
"O qədər ömür etməyo kimdir mənə möhələt verən?"

Sonra başqa bir şairin bu iki beytini oxudu:

"Ayrılan gündən o yerdən, təkcə bir Allah bilir,
Gözərimdən qanlı yaşlar tökmək olmuş adətim.

Dedilər: "Səbir et, nəhayət, baş tutar arzun, kamun".
Dedim: "Ey sobir et deyənlər, sobrə varmı taqotim?"

Padşah sağ olsun, bu da mənim əhvalatım". Sonra da oğlan padşah-dan soruşdu: "Bundan qoriba əhvalat eşimisənmi?" Tac əl-Muluk oğlanın əhvalatını eşidəndə çox təccüb elədi, Sitt-Dünyanın gözəliyindən xəbərdar olanda, ürəyini məhəbbət atası yandırmaga başladı..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

Əzizin əhvalatını cəidondo, Sitt-Dünyanın gözolliyindən, onun ceyran şokillorı çökdiyindən xəbərdar olanda, üryömini mohəbbət atoşı yandırmağa başladı, o bir könüldən min könülü Sitt-Dünyaya vuruldu.

O, Əzizo dedi: "Allah haqqı, sonin başına golən bu əhvalat heç kəsin başına golmoyib, ancaq Allah ki, sonə ömr verib, gorək olan günəcən ömr süroson. Mən səndən bir şey soruşmaq istəyirəm". Onda Əziz dedi: "No?" Tac ol-Muluk cavabında dedi: "De görək, son necə elədin ki, bu ceyranın sahibinosu gördün?" Əziz cavabında dedi: "Padşah sağ olun, mən belə bir hiylə işlədib onun yanına getdim; karvanla borabər şohoro girəndən sonra bağları gözəməyə başladım, orada çoxlu ağac vardi, bu bağların keşkicisi pirani bir qoca idi. Mən ondan soruştum: "Ay qoca, bu kimin bağıdır?" O, cavabında dedi: "Bura şah qızı Sitt-Dünyanın bağıdır, onun sarayı bu bağın yuxarısındadır. O, gözəmək istəyəndə gizli qapıdan çıxıb bu bağda gözəşir, gül-çiçək otrını qoxulayır". Mən qocaya dedim: "Lütfən, mono izin ver, bağda oturub onu gözələyim, bolça boxtım gotirdi, golib keçəndə bircə dofo onu göro bildim". Qoca da dedi: "No cybi var, otur!". Elo ki qocanın bu sözünü etdim, ona bir az pul verib dedim: "Get, bir şey al, gotir yeyək".

O, pulu məndən aldı. Razi qaldı. Sonra bağın darvazasını açdı, məni də özü ilə bərabər bağı apardı, biz xeyli gedəndən sonra bir səfəli yerə çatdıq, qoca mono dedi: "Burada otur, mən gedim sənə bir az meyvo gotırm".

Qoca moni tok qoyub getdi, xeyli vaxt golib çıxmadi, sonra qızardılmış quzu oti gotirdi, biz doneycə yedik; üryöym qalmışdı qızın dalımcı, onu görəmək istəyirdim. Elo bu dəmdə birdən qapı təybətəy açıldı, qoca mono dedi: "Dur gizlon". Mən ayağa qalxıb gizləndim, birdən qara xaco bala qapıdan boylanıb soruştı: "Qoca, yanınadə adam-zad var?" Qoca cavabında dedi: "Heç kəs yoxdur". Onda xaco dedi: "Bağın darvazasını bağla". Qoca bağın darvazasını bağladı, birdən Sitt-Dünya gizli qapıdan çıxdı. Mən onu görəndə elo bildim ki, ay çıxıb hər yəni nura qərq elədi. Mən bir müddət ona baxdım, bir könüldən min könülü ona vuruldum, bir azdan qız qapını bağladı, çıxıb getdi. Mən bağdan çıxıb evo tərəf yol aldım, özü də mənə oyan idı ki, onun vüsalına çata bilməyəcəyəm, cənubi kəşfiliyim yoxdu, arvad kimi yem. Bir dəki, o şah qızı, mən isə tacir. Onun da, onun kimi bir başqasının da vüsalına çatmaq mənim üçün müşkül işdir.

Yoldaşlarım yığışında, mən də yiğisə onlarla borabər yola düşdüm. Onlar bu şəhərə golirdilər, biz golib bu yerdərə çatanda səzə rast gəldik, sən başıma gələn əhvalatı məndən soruştun. Mən də sənə neql elədim. Bax bu da mənim hekayətim, başıma gələn əhvalat. Vəssalam".

Tac ol-Mulukun hekayəti (ardı)



129-cu gecə

Elo ki yüz iyirmi doqquzuncu gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir Dandan Dau əl-Məkana nəql eləyirdi: "Tac ol-Muluk

Tac əl-Muluk oğlanın bu dediklərini eşidəndə, bir könüldən min könülü Sitt-Dünyaya aşiq oldu. Özü də bilmədi neyəsin. O ayağa durub ata süvar oldu, Əzizi götürüb atasının şəhərinə qayıdı. Əziz üçün ev ayırib ona lazım olan yemək, içmək, pal-paltar verdi. Sonra ondan ayrılib öz sarayına çəkildi, ağlayıb göz yaşı axıtmaga başladı, qızı görəməsə də, eşitdikləri onun üçün bəs idi. Tac əl-Muluk bu halda idi ki, atası onun yanına goldı, oğlunun sapsarı saraldığını, ariqladığını, gözlərindən yaş axdığını gördü. Padşah başı düşdü ki, oğlunun başına nəsə bir əhvalat gəlib, odur ki, qanı qaraldı. Onda padşah dedi: "Oğlum, de görək sənə nə olub? Niyi rəngin saralıb, niyə belə ariqlamışan?" Şahzadə hamisini Əzizin də əhvalatını, Sitt-Dünyanın da əhvalatını ona danışdı dedi ki, görmədən Sitt-Dünyaya aşiq olub. Atası məsələdən hali olub dedi: "Oğlum, o şah qızıdır – həm də onun ölkəsi bizdən uzaqdır! Onu başından çıxart. Get ananın sarayına..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Ele ki yüz otuzuncu gecə oldu, Şəhrizad nağılmış dalmış danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayat əloyırlor ki, vəzir Dandan Dau əl-Makana deyirdi: "Atası Tac əl-Muluka dedi: Oğul, o şah qızıdır, həm də onun torpaqları bizdən çox uzaqdır! Onu başından çıxart, get ananın sarayına. Orada beş yüz konız var, özü də hamisi gözlədir, ele bil ay parçasıdlılar, hansını bəyonsaş götür, ya da istəyirsən, dediyin qızdan daha gözəl padşah qızlarından birini sənə alaq". Tac əl-Muluk cavabında dedi: "Ata can, mənə başqa qız lazım deyil! Həmin qızın çəkdiyi ceyranı görmüşəm, onsuz mənim günüm-güzərənim olmayıacaq, yoxsa baş götürüb düşəcəyim bərrü-biyabana, onun dərdindən özümü öldürəcəyəm". Atası dedi: "Oğlum, mənə möhəlet ver, sənin ananı aldığım kimi onun atasına elçi yollayım. Allah kərimdir, bəlkə arzuna çatdırın, işdir onun atası razı olmasa, mən onun üstüne o qədər qoşun yeridərəm ki, bir ucu burada, bir ucu onun torpağında olar".

Padşah sonra Əzizi yanına çağırıb soruşdu: "Oğlum, o qız olan səhərin yolunu taniyırsanmı?" Əziz cavabında dedi: "Bəli, taniyıram". Onda padşah dedi: "İstəyirəm ki, mənim vəzirimlə ora gedəsən". Əziz

də cavabında dedi: "Qibleyi-aləm sağ olsun, baş üstə, itaət borcumdur!" Sonra padşah vəzirini çağırıb dedi: "Fikirləş, oğlum üçün tədbir tök, özü də tədbirin yaxşı olsun. Kafur cəzirələrinə gedib oranın padşahının qızını oğluma nişanla". Vəzir də cavabında dedi: "Baş üstə, itaət borcumdur!"

Tac əl-Muluk öz otağına qayıdı. Qızı olan məhəbbəti ele artı ki, əhvali pisloşdı, hicran ona uzun göründü; ele ki gecə oldu, o ağlamağa, ah-zar eləməyə, bəxtindən şikayətlənməyə başlayıb bu şeri oxudu:

"Gün batdı, yeno ordusunu çəkdi kədər-qom,
Qəlbimdə məhəbbət odu olmaqdadır aşkar.

Hərgah gecədən sorsanız, ceylər sizi hali:
Yalnız ah olub, nala olub könlümə qomxar.

Gün batdırı, ilduz otarıր gəydə xəyalı,
Göz yaşları leysan kimi çeşmimden olur car.

Dostlar dağlıb getdi yanımızdan, təkəm indi,
Bikəs və qorib aşıqə çox bənzəyışim var".

Şerî qurtaran kimi huşunu itirdi, bir də sohər ayıldı. Atasının nökəri golib onun başı üstə dayandı, atasının onu çağırğığını bildirdi. Tac əl-Muluk onunla getdi, atası gördü oğlanın rəngi saralıb, onu dila tutmağa başlayıb dedi ki, möhkəm ol, onu qızın yüksələnə çatdıracağıni boyun oldu, sonra tədarük gördü, Əzizlə vəzirinə hədiyyələr verib yola saldı. Onlar gecə-gündüz yol gedib Kafur cəzirələrinə çatdırılar. Bir çayın kənarında düşdülər, vəzir öz adından padşahın yanına çapar gəndərdi ki, goldiklərini ona xəbər versin. Çapar getdi, bir saat keçməmişdi ki, padşahın əyanları, əmirləri onların pişəvazına çıxdılar, golib bir fərsənglikdə dayandılar; galonlərlə görüşəndən sonra qabağa düşüb onları padşahın hüzuruna götürdülər. Elçilər padşaha hədiyyələri verib üç gün onun yanında qonaq qaldılar. Dördüncü gün vəzir padşahın yanına gedib hüzurunda dayandı, nə üçün gəldiyini ona dedi. Padşah çəşib qaldı, bilmədi ki, nə cavab versin, çünki qızının kişilərdən zəhləsi gedirdi, odur ki, ərə getmek istəmirdi. O, başını aşağı salıb bir müddət beləca oturdu, sonra xacolöründən birini yanına çağırıb dedi: "Sitt-Dünyanın yanına get, eşitdiklərini ona deginən, bu vəzirin nə üçün gel-diyyini ona yetir". Xacə ayağa qalxıb getdi, bir azdan qayıdır padşaha

dedi: "Ey şahenşah, mən eşitdiklərimi gedib Sitt-Dünyaya deyəndə o bərk qəzəbləndi, ayağa qalxıb ağacı başıma vurmaq istədi, mən qasıb canımı qurtardım. Özü də mənə dedi: "Əgor atam məni güclə ərə versə, məni alan adamı öldürəm". Belə olanda, qızın atası vəzirə Əzizə dedi: "Eşitdiz, bildiz, - bax, bunu padşahınıza deyin, özü də məndən ona salam yetirin. Qızımın kişilərdən zəhlisi gedir, odur ki, ərə getmək istəmir..." Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysdu.



Elə ki yüz otuz birinci gecə oldu, Şəhrizad nağılmış dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Şəhərəman şah vəzirə Əzizə dedi: "Padşahınınıza məndən salam yetirin, özünüz eşitdiyinizi, qızımın ərə getmək istəmədiyini ona deyin". Elçilər körpeşman geri qayıtlılar, padşahın hüzuruna gəlib hər şeyi olduğu kimi nəql edələr.

Belə olanda, padşah sərkərdələrə əmr elədi car çəkiq qoşuna xəbər versinlər ki, davaya gedirlər, ancaq vəzir ona dedi: "Padşah sağ olsun, belə iş görmə, hemin padşahda teqsir yoxdur. Qızı ona elçi göldiyini biləndə atasına belə xəbər göndərdi: "Əgor atam məni güclə ərə versə, əvvəlcə məni alan adamı öldürəm, sonra da özümü öldürəm". Teklifimizi rədd etləyən qızdır".

Vəzirin bu sözlərini eşidənən padşah Tac əl-Muluk üçün qorxub dedi: "Əgor müharibə eləyib, şah qızını əla keçirsem, o özünü öldürəcək, bunun da mənə xeyri olmayacaq". Sonra padşah oğlunu bu məsələdən hali eleyəndə Tac əl-Muluk dedi: "Ata can, mən onsuq yaşaya bilmərəm! Qoy gedim onun yanına, onunla yaxınlaşmağa çalışım, ləp olısm də dediyimdən dönməyəcəyəm". Onda atası soruşdu: "Bəs onun yanına necə gedəcəksən?" Tac əl-Muluk cavabında dedi: "Tacir libasında gedəcəyəm". Padşah da dedi: "Əgor sən hökmən getmək isteyir-sənse, onda vəzirə Əzizi də özünle apar". Sonra padşah öz xəzinəsindən bəzi şəyər çıxartdı, oğluna yüz min dinarlıq mal hazırladı. Vəzirə Əziz də şahzadə ilə danışdılara, elə ki gecə oldu, Tac əl-Mulukla Əziz gedib gecəni Əzizgildə yatdılar. Tac əl-Mulukun ürəyi qızın yanında

idi, o yatmaq, yemək nə olduğunu bilmirdi, elə hey sevgilisi barədə fikirleşir, hicran odunda yanındı. O, Allaha dua eləyirdi ki, onu şah qızının vüsəlinə yetirsin; ağlaya-aglaya, ah-vay eləyə-eləyə bu şerî oxudu:

"Birleşdirəcəkdirmi bizi, ah bu uzaq yol –
Sizdən umur ancaq bu könlü imdadı, sizdən."

Gündüz ve gece çıxmazınız siz xəyalımdan,
Gözdən yuxumu aldınız, aləm uyumuşkən".

Seri oxuyub qurtaran kimi o hönkür-hönkür ağladı, Əziz də əmisi qızını yada salıb ona qoşuldu, onlar səhərəcən beləcə ağladılar. Sonra Tac əl-Muluk ayağa qalxıb səfər paltrarında anasının yanına gəldi. Anası soruşdu ki, sənə nə olub, oğlu hər şeyi ona nəql elədi, anası ona əlli min dinar verib vidalaşdı, oğluna cansağlığı, yarının vüsəlinə çatmağı arzu elədi, oğlan anasının yanından çıxdı. Sonra Tac əl-Muluk atasının yanına gedib yola düşmək üçün izin istədi, atası da ona izin verdi, əlli min dinar da pul verdi, onda Tac əl-Muluk əmr elədi ki, səhərin kənarında onun üçün çadır qursunlar, ona çadır qurdular, o iki gün çadırda qalanдан sonra Kafur coşırılara yola düşdü.

Tac əl-Muluk Əzizlə dostlaşib ona dedi: "Qardaşım, mən dəha sənədən ayrıla bilmirəm". Əziz də cavabında dedi: "Mən də sənədən ayrıla bilmirəm, ayağının altında ölüm, qardaşım, ancaq ürəyim anamın yanında qalıb". Tac əl-Muluk da cavabında dedi: "Elə ki arzumuza çatdıq, onda hər şey yaxşı olar". Onlar yola düşdülər, vəzir Tac əl-Muluka ürək verib deyirdi: "Möhökəm ol". Əziz də cürbəcür şeirlər deyir, salnamələrdən, tarixdən danışır onu syləndirirdi.

Bu minval ilə onlar iki ay gecə-gündüz yol getdilər. Tac əl-Muluka yol çox uzun gəldi, onun qəlbini dəha da alovlandı, bu şerî oxudu:

"Yol uzaqdır; çox böyükdür, çox böyük dərdim, qəmim,
Canda eşqin atası siddətlərin gündən-ginə.

Ey menim amalim, eşqim, ey menim son möqsədim,
Bizi yoxdan var edən Allaha and olsun yeno.

Qəlbimin dağdan ağır sevdasını bir yük kimi,
Ən ağır bir yük kimi, çatdırıram axır mən səno.

Ey amansız sultanum, möhv cymomis həsrət məni.
Can uşub cismimdən artıq, bir də zənn etmə döno.

Qəlbimi voslin ümidi etməmiş olsayı fəth,
Bu qədər cohd cymoməzdzi can yetişsin kuyino”.

Şerî oxuyub qurtaran kimi Tac əl-Muluk ağladı, ürəyi yaralı olan Əziz də ona qoşulub ağladı, onların bu halını görən vəzirin ürəyi birtəhər oldu, o, Tac əl-Muluka dedi: “Ağa, sakit ol, gözlerinin yaşımlı sil, işin avand olacaq”. Tac əl-Muluk ucadan dedi: “Ya vəzir, yol çox üzəndi! De görək, bizimlə o şəhərin arasında ne qədər yol qalıb?” Əziz cavabında dedi: “Az qalıb”. Onlar dərələrdən, dağlardan, sohralardan keçidilər. Bir gəcə Tac əl-Muluk yatmışdı, yuxuda gördü ki, sevgiliisi yanındadır, həm də o, qızı qucaqlayıb bağırma basır, o hövlnak yuxudan ayıldı, ağılı başından oldu, bu şerî oxudu:

“Yaş sel kimi, axmaqdə, ağıl başdan uçubdur,
Eşqim kimi, zənn etmə ki, bir eşq taparsan.

Men övladı itmiş anayam, fərz edin, indi,
Qəlbim yaralı quş kimi etməkdər eşqan.

Yarın səri-kuyindən əger əssə xərif meh,
Xoşhal oluban, qəlb sərinlik duyar ondan.

Ösdikəo o meh, nələ qopardıqca gøyərçin,
Dil dosta salam göndərəcək qumru quşundan”.

Tac əl-Muluk şerî oxuyub qurtaran kimi vəzir ona yanaşib dedi: “Şad ol, bu yaxşı əlamətdir, sakit ol, göz yaşımlı sil, sen hökmən arzuna çatacaqsan!”

Əziz də Tac əl-Mulukun yanına gəlib onu dile tutmağa başladı ki, səbir eləsin; sonra söhbət ələməyə, nağıl danişib onu əyləndirməyə başladı, bu minval ilə onlar heç yerdə ləngiməyib, düz iki ay da gecə gündüz yol getdilər.

Günlərin bir gününə şəhər gün çıxanda onlar qabaqda parıldayan ağ bir şey gördülər. Onda Tac əl-Muluk soruşdu: “O ağ şey nədir?” Əziz də cavabında dedi: “Ya hökmədar, həmin ağ şey qaladır. Bax o da sənin getdiyin şəhərdir”. Tac əl-Muluk şad oldu, onlar o vaxtacan getdilər ki, gəlib şəhərə yaxınlaşdırılar; şəhərə lap yaxınlaşanda Tac əl-Muluk

şad oldu, dərdi-qəmi dağıldı. Sonra onlar tacir libasında şəhərə girtilər (şahzadə adlı-sanlı tacir libası geymişdi), tacirlər karvansarasına gəldilər, bu karvansara çox böyük idi. Tac əl-Muluk Əzizdən soruşdu: “Bura tacirlər karvansarasıdır?” Əziz də cavabında dedi: “Bəli, bu, men düşdüyüm həmin karvansarasıdır”. Onlar həmin karvansaraya düşdüler, dəvelərini yixirdildilər, yüklerini götürüb anbarba yiğdilar, dörd gün orada qalıb dincəldilər, sonra vezir böyük ev tutmayı məsləhət görüdü, onlar vezirin məsləhətini boyəndilər, əyləncə üçün hazırlamış böyük bir ev tutdular. Sonra ora kökdürələr, vezirə Əziz fikirəşib Tac əl-Muluk üçün bir vəsiat axtarmağa başlıdlar; Tac əl-Mulukun isə qanı qara idi, nə eləyəcəyini bilmirdi. Vəzir fikirəşib elə bir şey tapdı ki, Tac əl-Muluk bazarda arşın malı dükəni açıb tacirlik eləsin.

Vəzir üzünü Tac əl-Muluka, Əzizə tutub dedi: “Bilin və agah olun ki, əger biz beləcə otursaq, istədiyimizə çata bilmərik. Ağlıma bir şey gəlib, Allah qoysa axırı yaxşı olar”. Tac əl-Mulukla Əziz cavabında dedilər: “Nə eləyirsən elə, qocalar xeyirxah olur; özü də son dünya görmüş adamsan. De görək ağlına gelən o şey nədir?” Vəzir Tac əl-Muluka dedi: “Biz görək sonə bəzzaz bazarında bir dükən açaq. Son həmin dükənda oturub alver eləyəson, çünki hamiya, dövlətliyə də, kasıba da arşın malı lazımdır. Son dükənda oturarsan, göycək oğlansan, Allah qoysa işin düzələr. Ancaq Əzizi görək özüne köməkçi eləyəson, dükənda oturub parçaları sənə ötürsün”. Bu sözləri eşidən Tac əl-Muluk ucadan dedi: “Bu lap doğru, lap yaxşı tədbirdir”. Sonra da Tac əl-Muluk bahalı tacir libası geyinib, yola düzəldi, nökerlərden də onun dalınca getdilər, o nökerlərdən birinə min dinar verib dükən tutmağı, onu sahmana salmağı əmr elədi. Onlar gəlib bəzzaz bazarına çatdilar.

Tacirlər Tac əl-Muluku görüb onun gözəlliyyinə valeh oldular. Odur ki, bir-birinə dedilər: “Doğrudan da Rizvan¹ cennətin darvazasını açıb, ancaq bağlamaq yadından çıxıb, bu gözəl-göyçək oğlan da oradan çıxıbdır”. Bəzilər də deyirdilər: “Bəlkə qılmandır”. Onlar tacirlərə yanaşib bazar dərğəsini soruştular, tacirlər də dərğənin dükənini nişan verdilər. Tac əl-Muluk gil dərğənin yanına getdilər, salam verdilər, dərğə də, onun yanında olan tacirlər də ayaq qalxdılar, onlara yer göstərib oturdular, vəzirə görə hörmətli elədilər: dərğə də, onun yanındakı adamlar da gördülər ki, vəzir hörmətli qocadır, cavan Tac əl-Mulukla Əziz də onun yanındadırlar. Tacirlər bir-birinə deyirdilər: “Yəqin bu qoca

¹ Rizvan – müsəlman əfsanəsinə görə cennət darvazasının gözötçüsüdür. Bu cümlənin mənası belədir ki, Tac əl-Muluk adamlara cennət gəncləri kimi gözəl görünür.


bu iki cavanın atasıdır?" Vəzir onlardan soruşdu: "Bazar darğası hansınsız?" Tacırlar cavabında dediler: "Bax budur". Vəzir ona baxdı, gördü ki, bu qoca çoxlu ağ, qara qulları olan hörmətli, izzətli, abırlı bir piranıdır.

Qoca salamlaşmış onlara hörmət elədi, öz yanında oturdub soruşdu: "Bizə görə nə qullığunuz var? Can-başla qullığınızda hazırlıq". Vəzir cavabında dedi: "Mən yaşı ötmüş qocayam, bu iki cavan mənimle göliblər, mən onlarla bərabər bütün vilayetləri, ölkələri gəzmışəm. Mən bir şəhəre varid olanda orada düz bir il qalıram ki, bunlar şəhəri gəzib dolansınlar, adamları ile tanış olsunlar. İndi sizin şəhərə gəlmmişik, fikrimiz burada qalmaqdır, səndən lap yaxşı bir dükən almaq isteyirəm ki, bunları orada oturdum, alver elősinlər, şəhəre tamaşa elősinlər, bu şəhərin camaatının adotlarına bələd olsunlar, alver öyrənsinlər".

Darğacı cavabında dedi: "Bu pis iş deyil". Darğacı cavanlara baxdı, onlar darğaya xoş geldilər. Onlara örtülü bazarın lap ortasında dükən ayrdı, özü də bazarda ondan yaxşı dükən yox idi, çünki, o, böyük və səliqəli idi, rəfləri fil sümüyündən və qarağacdan düzəldilmişdi. Sonra darğacı dükənən açarlarını qoca tacir libası geymiş vəziyət verib dedi: "Al, ağa! Qoy Allah usaqlarına xeyir versin, dükən bərəketli olsun!" Vəzir açarları oandan aldı. Sonra onlar tacir karvansarasına gedib malları dükəna daşımağı nökerlərə əmr elədilər..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoymuş.

132-ci gecə



Ela ki yüz otuz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, vəzir açarları alan kimi Tac əl-Muluk və Əzizlə bərabər tacırlar karvansarasına gedib malları və nadir şeyləri dükəna daşımağı nökerlərə əmr elədilər. Özü də onların malları elə çoxdu ki, padşah xəzinəsinə dəyərdi; malları dükəna getirib düzdüllər, gecəni yatdırılar. Şəhər açıldalandı vəzir cavanları hamama apardı, onlar çımdılın, gözəl bahalı libas geydilər, üstlərinə etir çilədilər, hamamdan çıxan bu oğlanların hər biri öz-özlüyündə çox gözəl idi. Şair bu barədə yerində deyib:

Camadar əllərinə qıbta edir cümlə cahan,
Toxunub çünki o əllər iki nazik bədənə.

Hətta kafurdan o ol müşk çıxardıqda belo¹,
Hər kəsi heyran edər inco, zərif sonetinə.

Sonra hamamdan çıxdılar, darğacı onların hamama getdiyini eşidən oturub gözləməyo başladı: birdən cavanlar goldilər, onlar elə bil ceyran idilər: yanaqları qızarmış, gözləri qaralmışdı, üzləri işıdayırdı, onlar elə bil bir cüt nur saçan ay parçası, yaxud barlı budaq idilər. Cavanları görən darğacı ayağa qalxıb ucadan dedi: "Oğlanlarım, həmişə təmizlikdə!" Tac əl-Muluk cavabında ince, xoş soslu dedi: "Allah səni şad elősin, ata! Niye gəlib bizimlə cımmədin?" Sonra hər ikisi ayılıb darğanın əlini öpdü, ona hörmət əleyib odabla qabağı düşdülər, dükana getdilər, çünki darğacı həm də tacıbaşı idi, özü də onlara yaxşılıq əleyib dükən vermişdi. Darğacı onların titrəyən budlarını görəndo ehtirası cuşa gəldi, o tövşüməyə, xırıldamağa başladı, gözlərini cavanlardan ayırmayıb bu iki beysi dedi:

"Onlara baxdıqda insan, Allahi salmir yada,
"Dünyada onlardan özgə varmı bir Allah?" – deyir.

Titreşir aramla budlar, hər biri dağdan ağır,
Törənen günbəzdür onlar, vəsfinə söz yetməyir".

Sonra da bu beysi dedi:

"Baxıb onlara deyirdim: quru yerdə gəzməsinlər,
Eşidib menim ricam, gözüm üstə gəzsin onlar!"

Bunu eşidən cavanlar onu and verməye başladılar ki, ikinci defə onlara hamama getsin, darğacı bunu eşidən kimi tez hamama getdi, cavanlar onunla bərabər hamama girdilər, vəzir isə boyun qaçırtdı, onda Tac əl-Muluk darğanın bir qolundan, Əziz də o biri qolundan tutub içəri apardılar. Bu axmaq qoca onlara tabe oldu. Ağlı lap başından çıxdı, Tac əl-Muluk and içdi ki, suyu heç kas yox, özü tökeçək.

¹ Kafur – cavanların ağ bedənlərini, müşk-kisonin çıxardığı kir donolorunu oxşadılmışdır.

Darğa razılıq vermirdi, özünün isə lap üreyindən idi; belə olanda, vezir dedi: "Onlar sənin uşaqlarındır, qoy səni çımdırsınlar". Darğa cavabında ucadan dedi: "Allah onları sənə çox görməsin! Vallahi sən, bir də səninlə gələnlər şəhərimizə qədəm qoyandan bəri xoşbəxtlik burada məskən salıb". Sonra da bu iki beyti oxudu:

"Goldin – çıçayı büründü hər yan,
Dünyaya bahar libası verdin.

Bir səsle deyir bizim bu yerlər:
"Cox xoş golorak, sofa gotirdin!"

Bu beytlərə görə ona razılıq elədi. Tac əl-Muluk elə hey onu yuyundurur, Əziz də su tökürdü. Darğa elə bilirdi ki, connətdədir. Uşaqlar onu çımdırib qurtarandan sonra darğa onlara dua elədi. Vəzirlər səhhət eləmək üçün keçib onun yanında oturdu, gözü isə elə hey Tac əl-Mulukla Əzizdə idi. Sonra nökerlər qəfət gotirdilər, onlar qurulandılar, paltalarını geyinib hamamdan çıxdılar, vəzir üzünü dərgaya tutub dedi: "Ağa, doğrudan da hamam can dərmanıdır!" Darğa da ucadan dedi: "Allah sənə də, uşaqlarına da cansağlığı versin, onları bəd nəzərdən uzaq eləsin! Hamam barəsində şairlər kolamlarından bilirsinizmi?" Tac əl-Muluk cavabında dedi: "Mən iki beyt deyəcəyəm". Sonra da bu iki beyti dedi:

"Hər yerdən əziz, nəşəli bir guşa hamamdır,
Əfsus ki, dərisqaldır, hamı yerləşə bilməz.

Cənnat bağdır, – amma bezərsən çox otursan,
Ya odlu cəhənnəmdir – ora can atır hər kəs".

Tac əl-Muluk şəri qurtaranda Əziz dedi: "Mən də hamam barəsində iki beyt biliram". Qoca ona dedi: "Sən də o iki beyti deginən qulaq asım". Əziz də bu iki beyti dedi:

"Məni vələh edər mütələq, hamamda bol işq varsa,
Hamam bər evdir – aşmış gül o evda daş da, divar da.

Cəhənnəm də desən hərgələ, hamam cənnətdir əslində,
Hamam yegənə yerdir ki, gün ayla bir doğur orada".

Əziz bu beytləri deyib qurtaran kimi onun dediklərindən, oğlanların gözəlliyyindən, şirin sözlərindən xoşhallanan darğa dedi: "And olsun Allaha, siz həm gözəl, həm də şirindilsiz, indi də siz mənə qulaq asın!" Sonra da o, avazla bu üç beyti oxudu:

"Səni məst etməsi, od saçması xoşdur hamamın,
Cana dincilik getirir, ruha tərəvət getirir.

Döşəmə daşları altında alovlanşa da od,
Bu səadət çəməni türfo çöçəklər bitirir.

Hər kimin düşsə bu rahətgahənən daim güzəri,
Zövqü başdan aşaraq, ömrü yeni bar yetirir".

Sonra darğa gözləri ilə onları yeyə-yeyə bu iki beyti də dedi:

"Mən qədəm basdim bu gün qayət gözəl kaşanəyo,
Güler üz gördüm fəqət hər gördüyüüm xidmətindən.

Girdim evvəl connəto, sonra cəhənnəmdən keçib,
Malikindən¹, Rizvanından razi qaldım xeyli mən".

Darğanın dediyi bu beytlərə hamı tövəcüb elədi, sonra darğa onları öz evinə qonaq çağırıldı, ancaq onlar darğagilo getmədilər, isti hamamdan sonra dinçolmək üçün öz evlərinə getdilər. Onlar dinçoləndən sonra yeyib-icdilər, gecəni öz evlərində şad-xürrəm keçirdilər. Şəhər açılanda ayağa durub dəstəməz aldılar, namaz qılıb, sehər piyalaşını icdilər. Elə ki gün çıxdı, dükən-bazar açıldı, onlar ayağa qalxıdilar, evdən çıxdılar, bazara gəlib öz dükənlərini açıldılar. Nökerlər dükəni səliqə ilə düzəltmişdilər: içəridə yero ipək xəlçələr salıb mütəkkə düzümdüldər, horosinin qarşısına yüz dinar qiyməti olan iki kürsü qoymuşdular, onların üstüne şahlara layiq qızıl haşiyəli xəlçə salmışdalar, dükənin ortasına bələ yero layiq ola xəlçələr döşəmisi dildər. Kürsülərin birində Tac əl-Muluk, o birində Əziz oyləşdi, vəzir dükənin ortasında oturdu, nökerlər də onların hüzurunda hazır dayandılar. Şəhər camaati bu tacirlər barəsində eşitmışdilar, aksişib dükənin qabağına yiğisidər. Tac əl-Mulukgil malların, parçaların bir qismını satdılar, Tac əl-Mulukun gözəlliyi, göycəkliyi xəbəri şəhərə yayılmışdı.

¹ Məlik – islam dini əqidələrinə görə connətin qapıçısidır.

Bu minval ilə bir neçə gün keçdi, hər gün çoxlu adam gelirdi, hamı o dükana baş çəkməyə tələsirdi. Vəzir Tac əl-Muluka məsləhət gördü ki, sırrını heç kəsə açmasın, onu Əzizə tapşırıb eve getdi ki, tek-tənha oturub fikirləşsin, elə bir tedbir töksün ki, işləri avand olsun, arzulannıa çatışınlar. Tac əl-Muluk ise oturub Əzizlə səhbət eləyirdi, o, Əzizə deyirdi: "Bəlkə Sitt-Dünyanın adamlarından biri bura təsrif götiirdi".

Tac əl-Mulukun ne gündüzü vardi, ne gecəsi, ürəyi narahat idi, qızın məhəbbəti onu dəli-divanə eləmişdi, gözünə yuxu getmirdi, o, yemək-icməkdən qalmışdı, ancaq elə gözəl-göyçək idi ki, elə bil ondördəcəlik ay idi.

Günlərin bir günü Tac əl-Muluk oturmuşdu, birdən gördü ki, bir qarı gəldi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



133-cü gecə

Elə ki yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, vəzir Dandan Dau əl-Mekana deyirdi: "Günlərin bir günü Tac əl-Muluk oturmuşdu, birdən gördü ki, bir qarı gəldi. Qarı ona yaxınlaşdı, qarının dalinca iki kəniz gəlirdi, onlar gəlib Tac əl-Mulukun dükəninin qabağında dayandılar, qarı oğlanın boy-buxununa, gözəlliyyinə elə heyran oldu ki, çax-çurunu işlətdi. Sonra da dedi: "Səni belə gözəl yaradana əhsən! Sənin gözəlliyyin baxanı yoldan çıxarır." Sonra cavana zənn ilə baxıb dedi: "Bu Adəm övladı yox, qılmandır!"

Qarı Tac əl-Muluka lap yaxın gəlib salam verdi, oğlan da onun salamını alıb gülümşəyə-gülümşəyə ayağa qalxdı, özü də bunların hamisini o, Əzizin məsləhəti ilə eləyirdi. Sonra qarını yanında ayləşdirdi, o vaxtacan onu yelpiklədi ki, qarı dincolib özüne gəldi; onda Tac əl-Mulukdan soruşdu: "Oğlum, gözəl-göyçək balam, sən bu yerin adamışan?" Tac əl-Muluk da cavabında aydın, inca, xoş səslə dedi: "Xanım, Allah haqqı, mən birinci dəfədir ki, sizin torpağı ayaq basıram, özü də əylənmək üçün burada qalmışam". Qarı ucadan dedi: "Xoş galmişən, sofa gətirmişən, günün xoş keçsin! Bir de görək, nə parçalar gətirmişən? Mənə bir gözəl, yaxşı parça göstər; axı gözəllər həmişə gözəl parça

gətirirlər". Tac əl-Muluk bu sözləri eşidəndə ürəyi əşdi, qarının dediyi sözlərin mənasını başa düşmədi, Əziz ona göz vurdur, işarə elədi, Tac əl-Muluk dedi: "Məndə nə isteyirsən var, məndə şah qızlarına layiq hor cür parça var, de görüm, kimin üçün istayırsən ki, mən də sənə hemin adamlara layiq parça göstərəm" (o bunu deməklə qarının sözlərinin mənasını başa düşmək isteyirdi).

Qarı cavabında dedi: "Mən Şəhərəman şahın qızı Sitt-Dünya üçün parça isteyirəm". Sevgilisinin adını eşidən Tac əl-Muluk Əzizə buyurdu: "Filan topu bura gətir". Əziz topu gətərib onların qabağında açıdı. Tac əl-Muluk qariya dedi: "Sən ona lazımlı olanı götür, başqa tacir-lərdə belə mal yoxdur". Qarı min dinarlıq parça seçindən sonra qiyməti soruşdu: "Bunların qiyməti nə qədər eləyir?" Tac əl-Muluk dedi: "Qiymət nədir ki, mən onun üstündə səninle çəne vurum! Şükür Allaha ki, səninlə tanış oldum!" Qarı cavabında ucadan dedi: "Allahın adı sənin üstündədir! Allah səni hor bələdən hifz eləsin! Sənin gözəl üzünü görəndə Allaha şükür eləyirəm! Sənin üzün gözəl, sözün aydırındır! Xoş o qızın halına ki, sənin qıcağında yatacaq, sənin gül bədənini bağrına basıb xoşhal olacaq, həm də o qız özü də sənin kimi gözəl olsa".

Tac əl-Muluk ele qəhqəhə çəkib güldü ki, arxası üstə yixıldı, sonra ucadan dedi: "Ey oxlaqsız qarının əli ilə iş görənlər! Lazım olan işləri elə onlar görürlər!" Qarı ondan soruşdu: "Oğlum, adın nədir?" Oğlan da cavabında dedi: "Adım Tac əl-Mulukdur". Bunu eşidən qarı dedi: "Bu ad padşahların, bir de padşah uşaqlarının addıdır, sən isə tacir libasindasın". Əziz dedi: "Ata-anası onu çox istəyirdi, üstündə əsirdilər, odur ki, adını Tac əl-Muluk qoyublar!" Qarı ucadan dedi: "Doğru deyirsin! Gözəlliyyiniz hamını heyran eləsə də, Allah sizi pis nəzərdən, düşmənərin, paxılı adamların pis əməllerindən saxlasın!" Sonra qarı parçaları götürüb getdi, özü də o, oğlanın gözəlliyyinə, qəşəngliyinə, qədd-qəmatinə heyran olmuşdu.

Qarı oğlanın dükənindən çıxdı, birbaşa Sitt-Dünyanın yanına gəlib dedi: "Xanım, sənə gözəl parça götirmişəm". Şah qızı da dedi: "Göstər görüm". Qarı parçanı ona uzadıb dedi: "Xanım, ay gözümün işığı, ala bax". Sitt-Dünya parçanı alıb baxdı, lap məettəl qalib ucadan dedi: "Nənə, bu nə gözəl parçadır! Beləsini bizim şəhərdə heç görməmişəm". Qarı onun cavabında dedi: "Onu satan cavan daha gözəldir. Bu malı satan oğlan elə gözəldir ki, elə bil Rizvan, yadından çıxıb connətin qapısını açıq qoyub, bu cavan da cənnətdən çıxıb. Mən istərdim ki, bu gecə o sənin ağuşunda yatsın. O bizim şəhərə bahalı parçalar gətirib

ki, bir qodər oylənsin, özü də o qodər gözəldir ki, ona baxanı yoldan çıxarı".

Sitt-Dünya qarının bu sözlərinə gülüb dedi: "Allah səni biabır eləsin, ay utanmaz qarı! Deyəsən, ağlin çəşib, ağızına gəloni damışsan, ver parçaya yaxşı-yaxşı baxım". Qarı parçanı ona verdi, şah qızı parçaya bir də baxdı, gördü ki, parça azdır, qiyməti isə çox bahadır, parça xoşuna gəldi, cünki o ömründə belə bir parça görməmişdi. Odur ki, şah qızı ucadan dedi: "Allah haqqı, çox gözəl parcadır". Qarı da cavabında dedi: "Ay xanım, əgər bu parçanın sahibini görseydin, deyordın ki, dün-yada ondan gözəl oğlan tapılmaz". Şah qızı dedi: "Son ondan soruşmadın ki, onun bir istəyi-zadı varmı? Qoy e desin, nə istəyi olsa düzəldərək". Qarı başını bulayıb dedi: "Bərəkətullah sonin forasətinə! Allah haqqı, onun doğrudan da istəyi var! Maşallah yaman ağıllısan. Heç elo adam var ki, onun istəyi olmasın!" Sitt-Dünya qariya dedi: "Get ona məndən salam yetir, de ki, bizim şəhərə xoş golib, sofa gotırib. Sonra da deginən: nə istəyi varsa, desin biz canla-başa yerino yetiririk!"

Qarı elo o saat Tac ol-Mulukun yanına qayıtdı, oğlan qarını göründən az qaldı ki, göye uçsun, tez ayağa qalxıb onun qabağına çıxdı, qolundan tutub öz yanında oyloşdırıldı. Qarı oyloşdı. Nofosunu dörüb Sitt-Dünyanın dediklorunu ona yetirdi. Bunu eşidən Tac ol-Muluk çox şad oldu, rahat nəfəs aldı, ürəyi yerino gəldi, o, öz-özüne fikirləşdi: "Mən arzuma çatdım!" Sonra qariya dedi: "Bəlkə monim naməni ona yetirəsan, onun da cavabını getirəsan". Qarı da dedi: "Baş üstə, itət borcumdur!". Şahzadə Əzizə əmr elədi: "Mənə mürəkkəb, kağız, mis qələm gətir!" Əzziz gedib o deyən şəyəri gotırdı, Tac ol-Muluk qələmi götürüb bu şeri yazdı:

"Monim ümid göyərçinim, güc cəydikən hicanın,
Qəlem kağızda rosm edir bu həsrəti, bu fırqəti.

Birinci sərim ah çokib deyir ki: odlanır ürək,
İkinci sərir oyan edir tutulduğum məhəbbəti.

Üçüncüdə qələm yazır ki: gözüm haçan görər səni,
Sonuncu xətt soruşmada, haçandı vəst müddəti?"

Serin altında isə bunu yazi: "Bu name sonin ayrılgına dözə bilməyen, sensiz dünyani dar görən aşiqindəndir. Əgər onunla görüşməsən, o daş qəfəsən cürüyəcək. Bu ayrılıq onu məhəbbət alovunda yandırıb kül eləyəcək".

Sonra o göz yaşı töküb bu iki beyti də yazi:

"Qolomimdon söz axır, ağlar gözüməndən incilər,
Qurumaz göz yaşlarını, cün yaşlıdır qolbin gözü.

Üzəməmişdir könlüm uncaq heç zaman Allahdan ol,
Var ümidi, bir vüsala çatdırı Allah bizi".

Sonra o, naməni bükdü, möhürlədi, qarıya verib dedi: "Bunu Sitt-Dünyaya çatdır". Qarı cavabında dedi: "Baş üstə, itət borcumdur!" Tac ol-Muluk ona min dinar verib dedi: "Ana can, sono böyük hörmətim var, bunu al!". Qarı pulu aldı, ona dua əloyib getdi. Sitt-Dünyanın yanına gəldi, qız qarını görən kimi soruşdu: "Nəno, onun istəyi nədir, ona kömək əleyək". Qarı cavabında dedi: "Xanım, oğlan bu naməni mono verdi ki, sənə çatdırırmı, orada nə yazılıdım bilmirəm". Şah qızı naməni alıb oxudu, məsələdən hali ələ ucadan dedi: "Bu nodir, yəni mən o günü qalmışam ki, yoldan keçən tacirin biri mono name gəndərib, görüş toyin əloyir". Qız başına-gözünə döyüb ucadan dedi: "Biz o günü düşmüşük ki, tacirlərə tay olmuşuq! Vay! Vay! Allahdan qorxmasadım, vallahi onu öldürdürdürəm, dükənnin qapısında çarmixa çəkdirirdim". Qarı ondan soruşdu: "Orada nə yazılıb ki, sənə doyib, belə özündən çıxmışan? Bolko onu incidiblər, şikayət əloyir, ya da parçanın pulunu istoyır?" Sitt-Dünya dedi: "Vay halına, namədən elo şey yoxdur, orada eşqdən, ehtirasdan yazılıb. Bunlar hamısı sonin ucbatındandır, yoxsa o şeytan moni haradan tanyırı". Qarı cavabında dedi: "Xanım, son öz uca sarayında oturmusən, heç quş quşluğu ilə bura giro bilməz. Allah sona cansağlığı versin, cavan canına xətər doyməsin, boladan uzaq olasan. Sən ki şah qızısan, belə şeylərə fikir vermo, it hürər karvan keçər. Bu naməni sənə gotirdiyimən görə moni danlama, içində nə yazılıdığını bilmirdim. Yaxşı olardı ki, sən ona cavab yazasan, özü də onu hədəloyosan ki, bir də belə şey yazsan soni öldürdürdürəm. Yaz ona ki, bir də belə boşboğazlıq eleməsin; onda bir daha belə iş görməz, birləşəlik bu fikrindən el çəker". Sitt-Dünya dedi: "Qorxuram ki, ona yazaram, sonra məndən ol çəkməz". Ancaq qarı ona dedi: "O, sonin hədə-qorxunu görəsə, başladığı işdən el çəker". Onda şah qızı qışkırdı: "Mənə mürekkeb, kağız, mis qələm gotırın!" Elo ki deyən şəyəri gotırdılar, qız bu şeri yazi:

"Yazırsan: eşqə düşən gündən itdi-getdi yuxun,
Duyub özəbini eşqin, xeyala qorq oldun.

Ayn vüsalına yetməkdir arzun, ey qafıl,
De bir görək, kimə qismət olub vüsalı onun?

Cavab verib deyirəm mən: nodır ki, istədiyin,
Ağ etmə gol, başını salma min bolaya, qorun!
Əgər dediklərinin tokid etson, üstündə;
İnan, oyun açaram mən sonın üçün, min oyun.
O orşı, fərşı, nobatati, cümlə kainatı
Bir anda xolq eləyon tok Xudaya and olsun!
Əgər dediklərinin tokid etson üstündə,
Ağacdan asdıraram, son verib hoyatına, son!"

Sonra o, naməni bükdü, qarıya verib dedi: "Apar, bunu ver ona, özü də ona deginən: "Bir də belə söz danişmasın!" Qarı cavabında dedi: "Baş üstə, itət borcumdur!". Sonra da naməni götürüb şad-xürrom evinə getdi, geçəni yatdı, səhər açılanda Tac ol-Mulukun dükənинə yollandı, golib gördü ki, Tac ol-Muluk onu gözlöyir. Qarını görəndo oğlan az qaldı qanadlanıb üçsun, qarı yaxınlaşanda oğlan ayağa qalxıb onun qabağına çıxdı, getirib öz yanında öyleşdirdi, qarı naməni çıxardı, oğlana uzadıb dedi: "Oxu, gör nə yazılıb!" Sonra da ona dedi: "Elo ki Sitt-Dünya sənin yazdırığın naməni oxudu, hirsənib özündən çıxdı, mən onu dilə tutdum, o vaxtacan onuna zərafət elədim ki, axırdı güldü, bir az yumşaldı, sənə bu cavabı yazdlı!" Tac ol-Muluk qarıya razılıq elədi, Əzizo buyurdu ki, ona min dinar versin, sonra naməni oxudu, qızın fikrini başa düşüb hönkür-hönkür ağladı, qarı onun halını görüb ürəyi yumşaldı, oğlanın ağlayıb şikayət eləmöyi ona ağır gəldi, odur ki, soruşdu: "Oğul, namədə nə yazılıb ki, sən ağladın?" Oğlan cavabında dedi: "O, məni hədələyir, deyir ki, səni öldürdürib çarmixa çəkdirərəm, özü də namə göndərməyi mənə qadağan eləyir, əgər ona namə yazmasam, onda yaşamığımmdansə olmoyım yaxşıdır. Onun naməsinə yazdırığım cavabı apar, qoy nə istəyir eləsin!" Qarı ucadan dedi: "Allah sənin cavan canını hifz eləsin. Lap səninin bərabər bolaya düşsəm də, sözünü yera salmayacağam, səni ürəyindəki arzuna çatdıracağam". Tac ol-Muluk da cavabında dedi: "Mən də sənin xəcalotindən elə çıxaram ki, yerdən göyeçən razi qalırsan. Sənin adamlarla rəftər eleməkde səriştən var, bütün hiylələrdən xəbərdarsan. Ən çətin iş sənin üçün bir içimlik sudur, Allah istəsə hər şey düzələr". Sonra da o, kağızı götürüb bu şerini ora yazdı:

"Ölümlə töhdid edir sevgilim; qoy öldürsün,
Ölüm də xoşdur; ölersən, yəqin rahatlanaрам.
Həqiqi aşiqə xoşdur ölüm də; cünki onun
Nəsibidir qəm, əzab, olmayıb bir an aram.

Xudaya and verirom, gol olinlə öldür onu,
Kömök vo arxası yoxdur, o kimsəsizdi tamam.

Mürüvvət eylo, şahim, düşmüşəməsə eşqino mən,
Günahkar adlanı bilməz gözəl sevən bir adam".

Sonra Tac ol-Muluk döründən ab çəkib elo hönkür-hönkür ağladı ki, qarı da ona qoşuldu, qarı sonra naməni ondan alıb dedi: "Ürəyinə toxraqlıq ver, gözünün yaşını sil! Mən hökmən soni arzuna çatdıracağam..."

Şəhərizad bu yerde sohorin açıldıqını görüb nağılı yarımcıq qoydu.



134-ü gecə

Elo ki yüz otuz dördüncü gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Tac ol-Mulukun ağladığını görən qarı ona dedi: "Ürəyinə toxraqlıq ver, gözünün yaşını sil, mən hökmən soni arzuna çatdıracağam". Sonra qarı ayağa qalxdı, oğlunu hicran oduna yana-yana qoyub, Sitt-Dünyanın yanına getdi, golib gördü ki, Tac ol-Mulukun yazdırığın naməyə görə onun qozəbindən rəngi doyişib. Qarı naməni ona verəndə qız lap hirsənib dedi: "Sənə demədim ki, o, el çəkmeyocək!" Qarı ucadan dedi: "O no itdir ki, səndən ol çəkməsin!" Sitt-Dünya qarıya dedi: "Get ona deginən: "Əgər sən bir də mənə namə göndərsən, mən boyunu vurduracağam". Onda qarı dedi: "Bu sözleri naməyə yaz, mən də naməni aparım ona verim ki, qoy lap qorxsun". Sitt-Dünya kağızı götürüb bu şeri yazdı:

"Son ey qozavü-qodər qarşısında on aciz,
Vüsələ çatmağa daim hədər yero can atan,

Həla elo gətiro bilməməş yaxında ayı,
Uzaqda Marsa əl atmaq keçir xoyalından?

Vüsələ çox da can atma, gülən deyil bəxtin,
Aloyvludur bədənim, qaç konara, qaç ondan.

Bu xam xəyalı başından çıxardıb at konara,
Başında bir qara tük qalmaz, eylesəm tügyan"

Sonra qız naməni büküb qarıya verdi, qarı da naməni alıb Tac əl-Mulukun dükənинə gəldi. Oğlan qarını görən kimi ayağa qalxıb ucadan dedi: "Allah sonın qədəminə xeyirli eləsin!" Qarı kağızı ona uzadıb dedi: "Al, bu da sənin namənin cavabı". Oğlan naməni alıb oxudu, hönkur-hönkur ağlayıb ucadan dedi: "Kaş bir adam məni öldürəydi, bu əzəbdən qurtaraydım! Doğrudan da, belə əzab çəkməkdənse olmok yaxşıdır!" O, mürəkkəb, qələm götürüb bu iki beyti yazdı:

"Sevimli dilbor, uzaq gözəmə, bunca sərt olma,
Bu miskin aşiqına, rəhm edib, bir an yada sal.

Tasəvvür etmə ki, sənsiz hayat süro bilerəm,
Ümidi kəssə ürək vasıldən – durar dərhal".

Sonra oğlan naməni bükdü, qarıya verib dedi: "Keç günahimdan, mən səni hedər yerə əldən saldım". Sonra da Əzizə buyurdu ki, qarıya min dinar versin, həm də qarıya dedi: "Anacan, bu name ya məni bir dəfəlik onunla birləşdirəcək, ya da həmişəlik ondan ayıracaq". Qarı cavabında dedi: "Oğlum, sənə təkcə xoşbəxtlik arzu eləyirəm, istəyirəm ki, o sənə qismət olsun, axı sən nurlu aysan, o da doğan günoşdır. Əgar mən sizi birləşdirməsəm, onda mənim ömrüm hedər olar. Mən ömrüm boyu məkrli olmuşam, hiylə işlətmışəm, indi yaşım doxsana çatıb, doğrudanmı, mənim gücüm çatmayıacaq ki, iki nəfəri vüsala çatdırırm?" Qarı şahzadəyə ürək-direk verib onunla xudahafizləşdi, naməni saçının arasında gizlədiib küçəyə çıxdı, Sitt-Dünyanın yanına gəldi. Qarı keçib Sitt-Dünyanın yanında ayoladı, başını qaşıyıb dedi: "Xanım, bəlkə başımı bitləyəsən, cəxdəndir hamama getməmişəm". Sitt-Dünya qollarını dirsəyəcən çırmayıb qarının saçlarını açdı, başını bitləməyə başladı. Elə bu vaxt saçının arasından kağız düşdü. Sitt-Dünya kağızı görüb soruşdu: "Bu nə kağızdır?" Qarı cavabında dedi: "Görünür bu kağız tacırın dükənində saçına ilişib, ver aparım, özünə qaytarım. Bəlkə orada haqq-hesab yazılıb, ona lazımdır". Sitt-Dünya kağızı açıb oxudu, məsələdən hali olanda qarıya dedi: "Bu sənin hiyləndir, əgar sən mənim terbiyəcüm olmasaydın, mən səni döyerdim. Bilmirəm Allah haradan bu tacırı başına bəla gönderdi, özü də bunun təqsiri səndədir. Heç bilmirəm bu tacır hansı ölkədən gəlib, ancaq ondan başqa heç kes buna cürət eləyə bilməz. Qorxuram bu məsələ yayıla, biabır olam, özü də o nə mənim qəbiləmdəndir, nə də mənim tayımdır". Qarı ona yaxınlaşıb dedi: "Sənin qəzəbindən, atanın hörmətindən qorxub heç kəs belə sözü ağızına alıb danışmaz. Nə olar ki, ona

cavab verəsən". Şah qızı ucadan dedi: "Nənə, o şeytan necə də sultanın qəzəbindən qorxmayıb mənə belə şeylər yazır? Bilmirəm neyləyim? Əger əmr eləyib onu öldürsem bu ədalətsizlik olar, yox əgər fikir verməsem, o lap həyəzlaşlaşacaq". Belə olanda, qarı dedi: "Onda kağız yaz, bəlkə el çəkdi". Şah qızı kağız, mürəkkəb, qələm götürüb bu seri yazdı:

"No vaxtadək uyacaqsan bu xam xəyalə, yazız,
No vaxtadək səni sözlə məzəmmət etmək olar?

Yazışmamız səni şirnikdirir və mən nə desəm,
Fərəh verir sənə, cün sırri etmirəm aşkar,

Gəl aćma eşqini, onsuz də sən dinər-dinməz,
Eşitməyim deyə bir əl qulağımı bağlar,

Əgor dediklərini tökrər cıləson bir də,
Dar cılərom sənə dünyəni, bil ki, ey biar!

Qanad ələb gəzər üstündə bir amansız ölüm,
Həmişəlik səni gizlər o nomli torpaqlar.

Atıb qohumlarımları geldin, ey zavallı bura,
Çəkib forağımı onlar, iç-in-için ağlar".

Sonra naməni qarıya verdi, qarı naməni aldı, Tac əl-Mulukun yanına gedib ona verdi. Oğlan naməni oxuyanda anladı ki, şah qızının qəlbini daşdır, o arzusuna cəta bilməyəcək. Belə olanda, şahzadə vəzirə şikayətlənib yaxşı bir tədbir tökməyi tələb etdi. Vəzir ona dedi: "Bil və agah ol ki, sənin birçə əlacın var: ona name yazıb, Allah'a dua elə ki, ona qənim olsun". Oğlan Əzizə dedi: "Əziz, qardaşım, mənim yerimə istədiyin kimi ona yaz". Əziz kağız götürüb bu seri yazdı:

"Xudaya, yalvarıram: sevdiyim güllüzlü nigar
Könül verib, məni sevsin, düşünsün haqqında.

Özün bilirsən, ay Allah, yanır bütün bədənim,
Yarnı sitəmləri sayımaqla heç çatarmı səna!

No vaxtadək dözəcəkdir canım mösəqqətinə,
No vaxtadək mənə zülm etmək istəyir o səna!

Tükənməyir bu əzab, yox yaxın havadaram,
Gatırımişəm sənə, yalnız sənə, Xudaya, penah.

Unutmaq istedim eşqi, canım üzüldü tamam,
Nə cür unutsun onu, bir deyin, bu hali fona?

Məhabbotin, haram etdin mono sofasını sən,
Gözündə qorxumu yoxdur, de ey güli-rona?

Sonin günün-güzoranın qohumlarının keçir,
Mənim qohum sarıdan da qalib alım uzana”.

Sonra Əziz yazdıgı naməni büküb Tac əl-Muluka uzatdı, şahzadə oxudu, xoşu goldı, naməni qariya verdi, qarı da onu götürüb Sitt-Dünyanın yanına getdi, içəri girib naməni ona verdi. Şah qızı kağızı oxudu, məzmunu ilə tanış olandan sonra bərk qəzəblənilər dedi: “Bunlar hamısı bu axmaq qarının həngamoloridir”. Odur ki, o, kənizlərlə xacələrinə çağırıb dedi: “Bu lənətə golmiş hiyləgər qarını tutun, səndəllərinizlə döyüñ”. Onlar da sandönlərlə qarını o qədər döydülər ki, o, hulusunu itirdi. Qarı ayınlada Sitt-Dünya ona dedi: “Axmaq qarı, oğor Allahdan qorxmasaydım, doğrusu, səni öldürdüürərdim”. Sonra da kənizlərlə xacələrinə dedi: “Onu bir də döyüñ”. Onlar da qarını yenə hüşunu itirəcən döydülər, sonra şah qızı buyurdu ki, sürüyüb onu darvazadan bayıra atımlar. Qarını üzüqöylü sürüyüb darvazanın ağızına atıldılar, qarı ayınlada güclə sürünə-sürünə, birtəhər özünü evinə yetirdi.

O, sohərəcən gözlədi, sonra durub Tac əl-Mulukun yanına getdi, başına gələn ehvalatı ona nəql etdi, şahzadənin həli pisləşdi, o, qariya dedi: “Ana can, sonin başına gələn ehvalat bizi pərişan etməyir, ancaq olacaqça çara yoxdur”. Qarı dedi: “Üreyinə toxraqlıq ver, gözünün yaşını sil! Mənim ciyərimi yandırın o insafsızla soni birləşdirəməsem, el çəkən deyiləm”. Tac əl-Muluk qaridan soruşdu: “Deyin görək niyə onu kişi-lərdən zəhləsi gedir?” Qarı cavabında dedi: “O bir yuxu görüb ondan sonra kışılardan zəhləsi gedib”. Tac əl-Muluk soruşdu: “O nə yuxudur?” Qarı dedi: “Bir gün o, yuxuda görür ki, bir ovçu tor qurub, onun yan-yöresinə buğda səpir, özü də yaxınlıqda ayləşir, cürbəcür çoxlu quş gəlib bu torun yan-yöresində buğdanı dənləməyə başlayır. Şah qızı bu quşların arasında bir cü erkək-maya göyərçin görür. Şah qızı birdən görür ki, erkəyin ayağı tora ilişdi, o çırpmımağa başladı, quşların hamısı uçub getdi, ancaq onun dişisi qayıdır gəldi, onun başı üstə firlandı, yerə qonub tora yaxınlaşdı (ovçu isə onu görmürdü). Maya göyərçin erkəyin ayağı düşən halqanı o vaxtacan dimdiyi ilə dardı ki, axırdı erkəyin ayağını tordan qurtardı. Sonra hər ikisi uçub getdi. Ovçu gəlib toru düzəldti, keçib uzaqda eyleşdi, bir saat keçməmişdi ki, quşlar yenə uçub gəldilər,

bu dəfə maya göyərçin tora düdü. Quşların hamısı onu torda qoydular, uçub getdilər, erkək göyərçin də dişinin yanına qayıtmadı, o da uçub getdi, ovçu goldı dişi göyərçini tutub kesdi. Şah qızı qorxdı, yuxudan ayılb dedi: “Bütün erkəklər belədir: onlara etibar yoxdur, heç bir kişi-dən arvada xeyir dəymoz”.

Qarı ehvalatı danışb qurtaranan sonra Tac əl-Muluk dedi: “Ana can, moni lap öldürsələr də, heç olmasa bir dəfə onu görməliyəm. Bir hiylə işlət ki, mən onu görüm”. Qarı cavabında dedi: “Bil və agah ol, onun sarayının qabağında gəzmək üçün bir bağlı var, ayda bir dəfə o, gizli qapıdan bağ'a gəzməyə çıxır. On gündən sonra onun gəzməyə çıxan vaxtıdır. O, bağ'a çıxməq istəyənən gəlib sənə xəbor verərəm ki, gedib onu görəsən, çalış bağdan çıxma, belə o, belə gözəl-göycə olduğunu görüb sənə vuruldu, axı oğlanla qızı birləşdirən osas səbab məhabbotdır”. Tac əl-Muluk cavabında dedi: “Baş üstə, itaət borcumdur!” Sonra o, Əzizlə barəber dükəndən çıxdı, qarını da götürüb öz mənzillərinə gəldilər, onu qariya göstərdilər. Tac əl-Muluk Əzizə dedi: “Qardaşım, daha dükən mənə lazım deyil, dükən öz işini görüb qurtardı, sən ki, hor şeyi atıb mənimlə yad ölkəyə golmisen, dükəni bütün malları ilə birləşkə sənə bağışlayıram”. Əziz baxışşı qubul etdi, sonra onlar oturub səhəbet ələməyə başladılar. Tac əl-Muluk Əzizə sorğu-sualı tutub başına gələn qəribə ehvalatı ondan soruşdu. Əziz də başına gələn müsibəti, çəkdiyi zilləti ona nəqəl etdi, sonra da durub vəzirin yanına getdilər. Tac əl-Mulukun ne qərara goldiyini ona xəbor verib sorușdular: “Necə eləyek?” Vəzir onların cavabında dedi: “Gedək bağ'a”. Belə olanda, onlar en yaxşı libaslarını geydilər, küçəyə çıxıb bağ'a yollandılar, dallarınca da üç qul gəldilər. Bağ'a çatanda gördülər ki, burada ağaclar baş-باşa verib, çaylار şırhaşır axır, özü də bağban darvazanın ağzında oturub. Onlar bağbanala salam verdilər, bağban da onların salamını aldı, onda vəzir bağbanaya yüz dinar verib dedi: “Bunu xərclik al, bize bir az yemək gotir. Biz qəribik, bu cavamlar mənimlə gəliblər, onlara bərabər gəzmək istəyirəm”. Bağban pulları alıb dedi: “Keçin içeri, gedin gezin, bağ sizindir. Əyleşin, bir azdan mən size yemək götirom”.

Sonra bağban bazara getdi, o gedən kimi Tac əl-Muluk, vəzir və Əziz bağ'a girdilər, bir saatdan sonra bağban qızardılmış quzu, pambıq kimi yumşaq çörək getirib onların qabağında süfrəyə düzdü, sonra bağban onlara şimiyyat getirdi, onlar yeyib-icdilər, əllerini yudular, oturub səhəbet ələməyə başladılar. Vəzir bağbandan soruşdu: “Bu bağdan mənə səhəbet etə. Bağ sənindir, ya icareyə götürmüşən?” Qoca cavabında

dedi: "Bu bağ mənim deyil, şah qızı Sitt-Dünyanındır". Vəzir ondan soruşdu: "Sənə nə qədər aylıq məvacib verirler?" Bağban cavabında dedi: "Bir dinar". Vəzir bağa göz gəzdürüb uca, qədim bir saray gördü. Bağbana dedi: "Qoca, sənə bir yaxşılıq eləmək isteyirəm, həmin yaxşılıq gərə məni homişə yad eləyəcəkən". Bağban ondan soruşdu: "O neçə yaxşılıqdır? Vəzir də dedi: "Al, bu üç yüz dinarı". Bağban qızıl sözünü eşidib ucadan dedi: "Ağa, nə isteyirsin elə". Vəzir ona dedi: "Allah qoysa, biz burada bir yaxşı iş görəcəyik". Sonra onlar bağdan çıxdılar. Öz evlərinə gelib gecəni yatdılar, ertəsi günü vəzir bir ev ağardan, bir rəssam, bir nefər də zər işi görən mahir usta tutdu, onlara nə lazımsa hamisini verdi, bağa gotirib əmr elədi ki, sarayın divarlarını ağartsınlar, cürbəcür şəkillər çəksinlər, sonra o, zor və göy rəng gotirib rəssama dedi: "Bu divarın ortasında tor qurmuş ovçu şəkli çək, guya o tor qurub, özü də tora bir neçə quş düşüb, bir maya göyərçin də dimdiyindən tora düşüb".

Rəssam divarın bir tərəfində bu şəkli çəkib qurtaranda vəzir ona dedi: "Divarın o biri tərəfində həmin şəkli çək, özü də təkcə mayanı tora düşmüş çək, bir də biçağı onun boyununa dirəmiş ovçu şəkli çək, o biri tərəfdən də iri vəhşi quşun caynağına keçmiş erkək göyərçinin şəklini çək". Rəssam vəzir deyənləri çəkəndən sonra vəzir ustaların haqqını verdi, onlar çıxıb getdilər, vəzirlər oğlanlar da bağbanla xuda-hafizləşib öz evlərinə getdilər, onlar oturub səhbət eləməyə başladılar. Tac əl-Muluk Əzizə dedi: Qardaşım, mənə bir şeir oxu, bəlkə ürəyim açıla, fikrim dağıla, qəlbimin atəsi soyuya". Əziz onun sözünü yero salmayıb avazla bu şeri oxudu:

"Məhəbbət əhlini üzümüş nə dərd-bəla varsa,
Çəkib başım, əriyib olmuşam bir iynə takın.

Susuz qalıb, gözümün içmək istəşən yaşını,
Bu yaş, susuzluğunu söndürür bütün boşərin.

Nələr, nələr getirir sevgi insanın başına,
Şəbət üçün mənə baxsan, – bəsindir, eylə yəqin".

Sonra o göz yaşı axıdib bu şeri dedi:

"Bir şux gözə, şux gərdənən bağlanmamış insan;
"Gördüm, – desə, – dünyada səfa" bil ki, yalandır,

Ömrün ən əziz nemətidir eşq-məhəbbət,
İnsanların on boxtiyarı aşiq olandır.

Ya robb, moni mohrum elo dinclik yuxusundan,
Canano olan eşqimi gündən-güno artur".

Bu şeri də avazla, uzada-uzada oxudu:

"İbn Sina belə bir fikrə golibdir: "Sevənin
Dordinin dormandır mahmū, şorab, zövqü-sofa.

Yar vəfəsizsa, atib başqa bir afot tutmaq –
Aramaq dadlı bohor – bar yetirən bağ-bağça",

Başqa bir dilbəri sevdim ki, azalsın dordim,
Başqa bir dilbəri tapdım, mono yar oldu qoza.

Amma gördüm ki, sağalmır yarası ilk eşqin,
O böyük dahi do fikrində yanılmış hotta".

Əziz, şeirləri oxuyub qurtaranda Tac əl-Muluk onun çox yaxşı və avazla oxumağına valəh olub dedi: "Sən mənim fikrimi dağıtdın!" Vəzir də dedi: "Qədim əhvalatlar da qulaq asanı heyran eloyır". Tac əl-Muluk dedi: "Qoşong, ince şeirlərdən yadında qalanı varsa oxu, mən də qulaq asım". Vəzir avazla bu şeri oxudu:

"Əvvəlcə sanırdım ki, sonin qolbini, ey şux,
Boxşışlo gotirrəm elo, ya hüsñü-camalla.

Voslin mənə asan görünürdü; neçə aşiq
Bilsəm də gedib yüz şəhidin getdiyi yolla.

Gördüm, boyonib seçdiyinə son özün amma
Boxşış və xələt vermədəsen cahü-calalla,

Bildim ki, nə tədbir eləsəm, voslo yadam mən,
Əmr etməyə iqdam elədəm fikrü-xoyalla.

Sərxoş xeyalim aldı moni şahperi altda,
Gündüz və gecəm keçdi ö mənzildə bu halla".

Bunlar burada qalsınlar, sizo kimden deyim qaridan, o öz evində tektonha oturmuşdu, şah qızı bağa gəzməyə çıxmıştı (o isə tekçə qarı ilə bağa çıxardı), odur ki, onun dalınca adam göndərdi, barişdi, ona teskinlik verib dedi: "Bağa çıxməq, ağaclara, meyvələrə baxmaq istəyirom ki, gül-çiçək etri ürəyimi açsin". Qarı cavabında dedi: "Baş üstə, itaot borcumdur!" Ancaq qoy gedim evo, paltarımı dəyişib gelim". Şah qızı cavabında dedi: "Tez ol, get". Qarı onun yanından çıxdı, Tac ol-Mulukgilo gedib ona dedi: "Ön yaxşı libasını geyin, bağa get. Bağbanın yanına get, onuna salamlaş, bağda gizlən". Şahzadə cavabında dedi: "Baş üstə, itaot borcumdur". Qarı ona necə işarə verəcəyini bildirdi.

Qarı Sitt-Dünyanın yanına getdi, o gedəndən sonra vozirle Əziz Tac ol-Muluka qiymoti beş min dinar olan şahane libas geyindirdiler. Belinə ləl-cəvahirat və qas-dəşla bəzənmiş qızıl kəmər bağladılar, sonra onlar başa torəf getdilər, bağa çatanda gördülər ki, bağban darvazanın ağızında oturub. Bağban şahzadəni görəndə ayağa durub hörmətli qabağına çıxdı, darvazanı onun üçün açıb dedi: "Get, bağda gəz". Ancaq bağban şah qızının bu gün bağa gələcəyindən bixəbor idi.

Tac ol-Muluk bir saatdan çox idi ki, bağda oturmuşdu, birdən sos-küy eşitdi, o, gözünü açmağa macal tapmamışdı ki, xacələr və kənizlər gizli qapıdan bağa girdilər. Bağban bunu görüb Tac ol-Mulukun yanına getdi, şah qızının başa gəldiyini ona xəber verib dedi: "Nə edek, hökmər? Sitt-Dünya bağa gəlib". Şahzadə cavabında dedi: "Qorxma, sənə heç nə olmaz, bağda bir yerde gizlənərəm". Bağban ona yaxşıca gizlənməyi təpsirib getdi. Elə ki şah qızı kənizləri, xacələrlərə bərabər başa girdi, qarı öz-özüne dedi: "Nə qədər xacələr bizimlədir, məqsədimizə çatmayıacaqıq". Sonra o, Sitt-Dünyaya dedi: "Ay xanım, sənə bir sözüm var, ona qulaq assan ürəyin rahat olar". Şah qızı da dedi: "O ne səzdür, de görək". Qarı dedi: "Xanım, bu xacələr indi sənə lazım deyillər, nə qədər onlar bizimlərlər, sən rahat nəfəs ala bilməyəcəksən. Onları bir yana göndər getsinlər". Sitt-Dünya cavabında dedi: "Doğru deyirsen". Sonra xacələri saraya göndərdi. Bir azdan şah qızı bağlı gəzməyə başladı. Tac ol-Muluk onun gözəlliyinə, qəşəngliyinə tamaşa eləməye başladı. Qızın ise bundan xəberi yox idi. Şahzadə hər dəfə qızı zənli baxanda onun misilsiz gözəlliyindən biliş olurdu, qarı isə səhəbet eləyə-eləyə yavaş-yavaş şah qızını vozirin əmriyle rəssamin şəkil çekdiyi divarın yanına gotirdi. Şah qızı sarayın divarına yaxınlaşıb şəkillərə baxdı, quşları, ovçunu, göyərçinləri göründən ucadan dedi: "Şükür Allaha! Bu, elə lap yuxuda

gördüyümüzür!". Sonra o, quşların, ovçunun, torun şəkillərino heyran qalıb dedi: "Nənə can, mənim kişilərdən zəhləm gedirdi, ancaq bir bax, ovçu maya göyərçini kəsir, tordan azad olan erkək qayıdır onu qurtarmaq istoyır, ancaq yolda vəhişi quş onu tutub parçalayır". Qarı özünü bilməməziyi vurub şah qızını səhbətə tutdu, gozo-gozo Tac ol-Mulukun gizləndiyi yero gotirdi. Qarı işaro elədi, Tac ol-Muluk gizləndiyi yerdən çıxbı sarayın poncorası qabağında dayandı. Bu vaxt Sitt-Dünya oğlanı, onun gözəlliyini, qədd-qəmətinə görüb ucadan dedi: "Nənə, bu gözəl oğlan kimdir?" Qarı cavabında dedi: "Bilmirəm, ancaq zənniməc, o, şəhənsəhə basıldı ki, belə gözəl, belə göyçəkdir".

Sitt-Dünya oğlanın gözəlliyinə, qədd-qəmətinə heyran qaldı, ağı başından oldu, bir könündən min könülü ona aşiq oldu. Odur ki, qarıya dedi: "Nənə, doğrudan da bu cavan cox gözəldir". Qarı cavabında dedi: "Eledir, xanım!" Sonra da qarı Tac ol-Muluka işaro elədi ki, çıxbı evo getsin. Qızın məhəbbəti oğlanı elo cuşa gotırımdı ki, ağı başından olmuşdu. O longiməyib yol aldı, bağbanla xudahafızlışib evo getdi, qızın məhəbbəti onun ehtirasını cuşa gotırsı də, o, qarının sözinən çıxmadi. Qarının işaro eləyib onu evo göndərdiyini vozirle Əzizə damışanda hor ikisi onu dilə tutmağa başladı ki, bir az da sobir eləsin, sonra ona dedilər: "Qarı öz işini yaxşı bilir, yoxsa sənə evo qayıtmağı məsləhət görəməzdi".

Bunlar burada qalsınlar, sizo kimden deyim şah qızı Sitt-Dünyadan. O, bir könündən min könülü oğlana vurulmuşdu, eşqə elo mübtəla olmuşdu ki, od tutub yanındı, odur ki, qarıya dedi: "Bilmirəm, o cavanla məni təkcə sən görüştürə bilərsən". Qarı ucadan dedi: "Allah soni şeytanın fitnə-fəsادından saxlasın. Sənin ki, kişiləri görün yox idı, bəs necə oldu ki, bu oğlana vurulub məhəbbətə basılmışa mübtəla oldu? Ancaq öz aramızdır, and olsun Allaha, o sonin əsil tayındır". Sitt-Dünya cavabında dedi: "Nənə, mənə kömək elə, onuna yaxınlaşım, eger bu işi düzəltən, min dinar pul, min dinarlıq da libasın menim boynunda, eger kömək eləməsən, məni onunla yaxınlaşdırmasan, onda ölürom". Belə olanda, qarı dedi: "Öz sarayına get, sizi görüşdirmək üçün əlimdən gələni elərəm". Sitt-Dünya saraya getdi, qarı Tac ol-Mulukun yanına geldi, şahzadə onu görün kimi ayağa qalxıb hörmət-izzətə qabağına çıxdı. O, qarını öz yanında öyləşdirdi, qarı ona dedi: "Hiylomiz baş tutdu!" Sonra da Sitt-Dünya ilə olan səhəbotini oğlana xəber verdi.

Şahzadə ondan soruşdu: "Bəs haçan görüşəcəyik?" Qarı cavabında dedi: "Sabah görüşəcəksiz". Tac ol-Muluk ona min dinar pul, min dinarlıq libas verib yola saldı.

Qarı gelib Sitt-Dünyannın yanına çatanda şah qızı soruşdu: "Nənə, sevgilimden nə xəbər götirmişəm?" Qarı cavabında dedi: "Onun evinin yerini öyrəndim, sabah onu yanına götiroceyem". Sitt-Dünya çox şad oldu, ona min dinar pul, min dinarlıq libas verdi; qarı onları götürüb öz evinə getdi, gecəni yattı, səhər açılan kimi evdən çıxıb Tac əl-Mulukun yanına getdi, ona arvad paltarı geyindirib dedi: "Gəl dalmca, özü də bir az yurğalan, yol gedəndə tələsmə, kim seninlə danışsa, boylanıb onlara baxma..." Qarı bunları Tac əl-Muluka tapşırından sonra küçəyə çıxdı, oğlan da arvad paltarında onun dalınca çıxdı, yolda qarı oğlana ürek-direk verirdi ki, qorxmasın. Qarı qabaqda, oğlan da onun dalınca vaxtacan getdiłor ki, gelib darvazaya çatıdlar. Qarı darvazadan içəri girdi, şahzadə onun dalınca, onlar içəridə yeddi qapı keçdiłor, yeddinci qapıya çatanda qarı Tac əl-Mulukla dedi: "Özünü ələ al, elə ki, sənə qışqırıb dedim: "Ay qız, keç içarı!" longıma, tez içəri keç, sola bax, onda çoxlu qapısı olan bir otaq görəcəksən. Beş qapı sayıb altıncı qapıya girərsən: ürəyin istəyen orada olacaq". Tac əl-Muluk soruşdu: "Bəs sən hara gedirsen?" Qarı cavabında dedi: "Heç yero getmirəm, bəlkə, məni xacəbaşı saxlayıb söhbətə tutdu, bir az gec gəldim".

Qarı getdi, şahzadə də onun dalınca, onlar golib xacəbaşının oturduğu qapıya çatıdlar. Xacə kəniz libasında qarı ile galen Tac əl-Muluku görüb qaridan soruşdu: "Yanındakı bu kəniz kimdir?" Qarı cavabında dedi: "Sitt-Dünya eşidib ki, bu kənizin elindən hər iş gəlir, odur ki, şah qızı onu almaq istəyir". Xacə ucadan dedi: "Mən kəniz-zad tanımırəm, padşah mənə buyurduğum kimi axtarmamış heç kəsi içəri buraxan deyiləm..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarumçıq qoydu.



135-ci gecə

Elə ki yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, xacə qariya dedi: "Mən kəniz-zad tanımırəm, padşah mənə buyurduğum kimi axtarmamış heç kəsi içəri buraxan deyiləm". Qarı özünü qəzəblənmiş kimi göstərib ucadan dedi: "Mən bilirom ki, sən ağılli, mərifetli adamsan,agar indi dəyişmişənən, onda mən şah qızına xəbər verərom ki, onun

kənizini buraxmaq istemirdin". Sonra Tac əl-Muluka tərəf qışqırıb dedi: "Ay qız, keç içeri!" Şahzadə, qarının ona tapşırıldığı kimi, içəri keçdi, xacə dinmədi, heç bir söz demədi.

Sonra Tac əl-Muluk beş qapı sayıb altıncını açdı, içəri girəndə dayanıb onu gözleyən Sitt-Dünyanı gördü. Şah qızı Tac əl-Muluku görən kimi tanıdı, onu qucaqlayıb bağırna basdı, oğlan da onu bağırna basdı, sonra qarı onların yanına gəldi, biabır olmaqdan qorxub bir fəndlə kənizləri ayrı yere göndərdi. Sitt-Dünya qaruya dedi: "Sen qapıda dayan, keşik çək". Sonra şah qızı Tac əl-Mulukla tənha güşəyə çökildilər, onlar səhərin gözü açılananın bir yerde qaldılar. Səhəre yaxın Sitt-Dünya otaqdan çıxıb qapını bağladı, keçib həmşəki kimi başqa otaqda oynayıb. Kənizləri onun yanına gəldilər, şah qızı onların istədiklərini verdi, onlara səhəbət etdi, sonra da dedi: "İndi isə çıxın gedin, men tək-tənha eynəlmək istəyirəm". Kənizlər çıxıb gedəndən sonra şah qızı Tac əl-Mulukun yanına gəldi. Bir azdan qarı onlara yemək getirdi, onlar yeyib-içdilər, səhərəcən bir-birinə məhrəbənləq elədiłor, qarı birinci gündəki kimi qapını bağladı; onlar düz bir ay beləce kef çəkdilər.

Tac əl-Mulukla Sitt-Dünya burada qalsımlar, səzə kimdən deyim, vəzirle Əzizdən. Elə ki Tac əl-Muluk şah qızının sarayına gedib bir belə vaxt orada qaldı, vəzirle Əziz başa düşdürlər ki, şahzadə dəhərən çıxmayaçaq, məhv olacaq. Belə olanda, Əziz vəzirden soruşdu: "Ata, bəs sən nə eleyeçəksən?" Vəzir cavabında dedi: "Oğlum, bu çotin məsəlodür, eger bizi qaydırıb işin nə yerdə olduğunu atasına xəbər verməsek, o bizim mezəmmət eləyər".

Onlar o saat yığışıp Yasıl torpağa, İki Sütun ölkəsinə, Süleyman şahın paytaxtına yola düşdürlər, gecə-gündüz yol gedib, dağlardan aşdırılar, dərələrdən keçdilər. Süleyman şahın yanına gəldilər, oğlunun başına gələn əhvalatı, Tac əl-Mulukun şahın sarayına girəndən sonra ondan səs-soraq olmadığını ona danışdır. Padşahın gözləri qaranlıq gotirdi, elə bil qiyamət qopdu, o çox peşman oldu, əmr elədi ki, ölkənin hər yerində car çəkib müharibə başladığını xəbər versinlər; qoşunlar səhərdən çıxdılar, onlar çadır qurdular, bütün vilayətlərdən qoşunlar golib toplananın padşah öz çadırında oturdu. Süleyman şah ədalətli, röhmli olduğuna görə rəyiyyəti onu çox istəyirdi. O, saya-hesaba gəlməyən qoşuna səfərə çıxdı, oğlu Tac əl-Muluku axtarmağa yola düşdü.

Bunlar burada qalsımlar, səzə kimdən deyim Tac əl-Mulukla Sitt-Dünyadan. Onlar beləce yarım il bir yerde qaldılar, onların bir-birinə məhəbbəti gündən-günə artdı, məhəbbətin, ehtirasın, divanəliyin

gündündən Tac ol-Muluk ürəyini sevgilisine açıb dedi: "Bil və agah ol, ev qəlbimin tacidi, sənin yanında nə qədər çox qalırımsa, divanəliyim, məhəbbətim, ehtirasım bir o qadər artır, çünki mən hələ istədimə çatmamışam". Belə olanda qız ondan soruşdu: "Gözümün işığı, qəlbimin yarasığı, axı istədiyin nədir?" Tac ol-Muluk dedi: "Mən həqiqəti açıb kim olduğumu sənə demək istəyirəm. Bil və agah ol ki, mən tacir deyiləm, mən şah oğlu şaham, atamın adı şahənşah Süleyman şahdır, atam vozirini sənin atanın yanına elçiliyə göndərmişdi ki, səni mənə elçiləsin, son razılıq verməmişdin."

O öz ohvalatını avvoldan axıracan ona danişdi, - onu bir də nəql eləməyə ehtiyac yoxdur, - sonra dedi: "İndi atamın yanına getmək istəyirəm ki, o, atanın yanına elçi göndərib sənə mənə istəsin, biz rahat olaq". Onun bu sözlərini eşidən Sitt-Dünya çox şad oldu, axı o özü də bunu istəyirdi, onlar beləcə razılışib yatıldılar. Necə oldusa, onlar həmin gecə bərk yatıldılar, sehər yuxuya qaldılar, gün çıxanda ayıldılar.

Ela bu vaxt Şəhroman şah taxtda oturmuşdu, əmirləri hüzurunda dayanmışdılar, bərdən qapı açıldı, baş zergor əlində böyük mürçü içəri girdi. O, gəlib padşahın hüzurunda dayandı, mürçünün qapağını açdı, içindən yüz min dinar qiyməti olan balaca bir mürçü çıxartdı, ona o qadər mirvari, yaqut, ləl-cəvahirat vurulmuşdu ki, heç bir ölkədə, heç bir padşahda bir belə qas-daş yox idi. Padşah mürçünü görəndo onun gözəlliyyinə heyran oldu, qarı ilə həmin ohvalatı olan xacəbaşını hüzuruna çağırıb dedi: "Ya Qafur, götür bu mürçünü Sitt-Dünyaya apar!" Xacə mürçünü götürüb getdi. Gəlib şah qızının qapısına çatdı, gördü ki, qapı bağlıdır, qarı kandarda yatıb. Xacə ucadan dedi: "Siz bu vaxtan can yatmışız!" Qarı onun səsini eşidib yuxudan ayıldı, qorxuya düşüb dedi: "Dayan, gedim açarı gətirim". Bunu deyib xacənin əlindən qurtarmaq üçün bas götürüb qaçıdı.

Qarı qaçmaqdə olsun, sizə kimdən deyim, xacədən. Qarının qaçığını görən xacə qapını sindirdi, içəri girəndə gördü ki, Sitt-Dünya ilə Tac ol-Muluk qucaqlaşış yatıblar. Xacə özünü itirdi, bilmədi na əlesin, o, şahın yanına qayıtmış isteyirdi ki, elə bu vaxt Sitt-Dünya ayılıb xacəni gördü. Qız sapsarı saralıb ucadan dedi: "Qafur, Allahın gizli saxladığı sırrı sən də gizli saxla". Xacə cavabında dedi: "Mən padşadan heç nə gizlədə bilmərom!"

Sonra xacə daldan qapını bağlayıb padşahın hüzuruna gəldi, padşah ondan soruşdu: "Mürçünü xanıma verdinmi?" Xacə cavabında dedi: "Mürçü buradadır, buyur! Səndən heç nəyi gizlədə bilmərom! Bil ki, mən Sitt-Dünyayla qucaqlaşış yatan bir gözəl oğlan gördüm".

Padşah əmr elədi ki, onların hər ikisini onun hüzuruna götərsinlər, onlar gelib hüzurunda dayananda padşah qışqırıb dedi: "Bu nə işdir?" Padşah bərk qəzəbləndiyindən qarçı götürüb Tac ol-Muluku vurmaq istədi, ancaq Sitt-Dünya onların arasına girib atasına dedi: "Əvvəl məni öldür". Şah qızını söydü, əmr elədi ki, onu öz otağına aparsınlar. Sonra üzünü Tac ol-Mulukka tutub dedi: "Vay halına, bir de görək haralısan, sənin atan kimdir, özü də sen necə cürət eləyib mənim qızımı ləkələmisən?" Tac ol-Muluk cavabında dedi: "Şahum, bil və agah ol ki, məni öldürsən, özün də məhv olarsan, sən də, sənin şahlığının camaati da peşman olarsız". Padşah soruşdu: "Axı niyə?" Oğlan cavabında dedi: "Ya hökmədar, bil və agah ol ki, mən Süleyman şahın oğluyam, sən gözünü açmağa macəl tapmamış, o, piyada, atlı qoşunla gelib səni haqlayın". Bunu eşidən Şəhroman şah oğlanı öldürməkdan hələlik vaz keçdi, onu zindana saldırdı ki, görsün oğlanın dediyi düzdür, ya yox. Ancaq vəzir ona dedi: "Ey şahənşah, axı o, cürət eləyib sənin gözünün işığı qızını ləkələmişdir, odur ki, bu yaramazı tez öldürmək lazımdır".

Belə olanda, padşah qışqırıb cəllədə əmr elədi: "Onun boynunu vur, o yalançıdır!" Cəllad Tac ol-Mulukun əl-qolunu bağlayıb, bir-bir əmirlərden onun boynunu vurmağa razılıq almağa başladı ki, bu işi ləngitsin. Padşah onun üstüne qışqırıb dedi: "Nə vaxtəcan razılıq alacaqsan?" Bir də razılıq alsan, sonin özünün başını bədənindən ayıracagam! Cəllad oğlanın boynunu vurmaq üçün əlini elə yuxarı qaldırdı ki, qoltuğunun altı göründü..."

Şəhriyad bu yerde sohərin açıldığını görüb nağılı yarımcı qoydu.



Ela ki yüz otuz altıncı gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cəllad oğlanın boynunu vurmaq üçün əlini elə yuxarı qaldırdı ki, qoltuğunun altı göründü, elə bu dəmde bayırda səs-küy qalxdı, camaat dükanları bağlamağa başladı. Belə olanda, padşah cəllədə dedi: "Əl saxla!" Sonra da məsoləni öyrənmək üçün şəhərə adam gönderdi. Həmin adam qayıdib dedi: "Mən bir qoşun gördüm ki, elə bil nərildəyen dəmizdir, süvarilər atları elə çapırlar ki, torpaq lərzəyə gelir, özü də bunun nə iş

olduğunu başa düşü bilmədim". Padşah özünü itirdi, qorxdu ki, şahlığı olından alıllar, odur ki, öz vozirindən soruşdu: "Məğor bizim qoşunlardan heç kos bu golonların qabağına çıxmayıb?" O, sözünü qurtarmamışdı ki, onun saray oyanları ilə borabor qoşunla golon padşahın elçiləri goldilar, həmin padşahın voziri də onların arasında idi. Vəzir qabağa çıxbıd padşaha salam verdi, padşah da golonların ayağına qalxdı, onları yaxına çağırıb soruşdu ki, nə işdən ötrü goliblər. Vozir ayağa qalxdı, padşaha yaxın golib dedi: "Padşah sağ olsun, sonin torpağına qodom basan hökmətar heç də başqa şahlara, sultanlara bonzomır". Vozirin sözlərini eşidən padşah ondan soruşdu: "Bos o kimdir?" Vozir də cavabında dedi: "Bu padşah elo adıl, elo sadılıq padşahdır ki, onun gördüyü yaxşı işləri soyyahıllar bütün dünyaya yayırlar, o. Yaşılı torpaqla İki Sütun ölkəsinin, bir də İsfahan dağlarının hökmətarı sultan Süleyman şahıdır. O, odalot, düzlik torosdarıdır, odalotsızlıkdən, zorakılıqlıdan xoş golmır. Onun gözünün ağı, qarası bir oğlu var, o da sonin şohorındır, oğor o sağırsa, sonin adın dillərdə dəstən olacaq, xocə lotindən də min qat çıxılaçaqdır. Yox, oğor itib, ya onun başına bir iş golibso, onda ölümünü gözünün qabağına gotir. Bütün torpağın alt-üst olunub, vıran qoyulacaqdır, şəhərin elo tar-mar olunacaq ki, orada bayquşlar ulayacaq. Bax Süleyman şahın fikrini sənə xobor verdim".

Şəhəroman şah elçinin bu sözlərini eşidəndə qorxuya düşdü ki, hökmərənligi olından çıxacaq. O padşahlığın oyanlarını, vozir-vokili çağırıb onlara dedi: "Vay haliniza, gedin həmin cavani axtarın!"

Tac ol-Muluk cəlladın olında idi, odur ki, başına golon bu müsibətdən qorxub, huşunu itirmişdi, xoşbəxtlikdən vozir dönbüb baxanda öz padşahının oğlunu qətl xəlcəsi üstən görüb tamid. Belə olanda, vozir ayağa qalxıb şahzadəye torəf cumdu, o biri elçilər də onun dəlinca cumub onun ol-qolunu açdlar, olini, ayağını öpməyə başladılar. Tac ol-Muluk gözünü açdı, atasının vəzirini, öz dostu Əzizi görəndə elo şad oldu ki, huşunu itirib yera yixildi. Şəhəroman şah bu oğlanın dəlinca belə böyük qoşun goldiyini görüb, elə bərk qorxdu ki, karixib qaldı, bilmədi nə eləsin. O, ayağı durub Tac ol-Mulukun yanına goldı, onun alnından öpdü, gözleri yasardı. Sonra şahzadəye dedi: "Oğlum, keç günahimdan, gördüğüm pis işin əvəzini çıxma. Mənim ağı saçlarıma hörmət elo. Padşahlığımı tar-mar eləmə". Tac ol-Muluk ona yanaşdı, əlini öpüb dedi: "Qorxma, sənə xətər dəyməyəcək, axı sən mənə ata yerindəsən, ancaq onu bil ki, sevgilim Sitt-Dünyanın başına bir iş gölmüş olsa, onda özündən küs". Şəhəroman şah cavabında dedi: "Ya şahzadə, onun üçün qorxma, o şad olacaq". Padşah şahzadənin həzərunda

üzrxahlıq eloyib onu da, Süleyman şahın vozirini də dilə tutmağa başladı ki, burada gördüklorını Süleyman şahə xobor vermişənlər, özü də bunun ovozində o, voziro çoxlu pul vəd etdi.

Sonra Şəhəroman şah saray oyanlarına buyurdu ki, Tac ol-Muluk hamama aparıb yuyundursunlar, özünün on yaxşı libaslardan ona geyindirib, tez həzərənən gotırsınlar. Onlar şah buyuran kimi etdiyor, oğlunu hamama aparıb yuyundurdular, Şəhəroman şahın verdiyi libası ona geyindirdi, sonra da şahın sarayına gotırdılar, şahzado, Şəhəroman şahın həzərənən golondo şah hörmət eloyib onun ayağına qalxdı, özü də buyurdu ki, şahlığının, oyanlarının hamısı ayağa qalxsın.

Tac ol-Muluk oturub başına golonları atasının vozirilə Əzizə dənizdən sonra vozirilə Əziz ona dedi: "Son saraya şah qızının yanına gedib uzun müddət oradan çıxmadiğimi görəndə biz sonin atanın yanına yollandıq, işin on yerde olduğunu ona dənişdiq. Bunu eşidəndə atan qoşunu sofor hazırladı, biz bura goldik, sonin işin avand oldu, biz də şad olduq". Şahzado onlara dedi: "İşin ovvəli də, axırı da öz əlimizlə xeyrli olur".

Elo bu vaxt Şəhəroman şah qızı Sitt-Dünyanın yanına gedib gördü ki, o, Tac ol-Muluk üçün hönkür-hönkür ağlayır. Qız qılincin dəstəyini yero basdırıb, ucunu iso üroyının başına, döşlərinin arasına diroyib deyir: "Mən ondan sonra yaşamayacağam, hökmən özümü öldürəcəyim!" Atası içəri girib onu bu haldə görəndə qışqırıb dedi: "Şahzado xanım, atana, şəhər camaatına yazığın golsin, belə iş görmə!" Sonra da qızına yaxın gedib dedi: "Allah eləməsin ki, sonin ucbatından atanın başına bəla golsin". Sonra da padşah əhvalatı qızına dənişdi, sevgilisi, Süleyman şahın oğlunun ona evlənmək istədiyini xobor verib dedi: "İndi nişan, kəbin məsələsi sondən astıldır". Sitt-Dünya gülümsəyib dedi: "Sənə demədim ki, o, sultan oğludur, mən hökmən onu məcbur eləyəcəyim ki, sən iki dirhomlik taxtada çarmixa çəkdirsin". Qızının bu sözünü eşidən şah yalvara-yalvara dedi: "Qızım, mənə rohm elo, Allah da sənə rahm elo". Qız ucadan dedi: "Get, bu saat onu tez mənim yanına götür!" Padşah onun cavabında dedi: "Baş üstə, itaət borcumdur!" Sonra da tez qızının yanından çıxdı, Tac ol-Mulukun yanına golib, qızının sövdələrini yavaşca ona dedi. Onlar ayağı durub birlikdə Sitt-Dünyanın yanına goldılar. Şah qızı atasının yanında Tac ol-Muluk qucaqladı, bağına basdı, öpüb dedi: "Sonin xıffetini çekirdim". Sonra atasından soruşdu: "Sən heç bu gözəllikdə, bu göyçəlikdə Allah bəndəsi görmüsənmi? Özü də o, əsil-nəcabətlidir, pis işlərdən uzaqdır,

şah oğlu şahdird". Şəhrəman şah onları otaqda tok qoyub bayırına çıxdı, öz əliylə qapını bağladı. Süleyman şahın vəzirinin, onunla golon elçilərin yanına qayıtdı. Onlara buyurdu gedib öz şahlarına xəbor versinlər ki, onun oğlu sağ-salamatdır, öz sevgilisi ilə şad-xürrəm ömrü sürür; elçilər də bunu Süleyman şaha xəbor vermək üçün yola düşdülər. Sonra Şəhrəman şah omr elədi ki, Süleyman şahın qoşunları üçün boxşıslor, yemok-içmək, azuqə todarük eləsinlər; elə ki onun omr elədiyi şeyləri todarük elayıb qurtardılar, o, Süleyman şahə yüz at, yüz do nökor, yüz dovo, yüz cariyo, yüz qara qul, yüz konız göndordu. Sonra da o özü padşahlığının oyanları ilə, yaxın adamları ilə atlara süvar olub şohordan çıxdlar, sultan Süleyman şah bundan xəbor tutanda ayaga durdu, bir neçə addım onların qabağına çıxdı. Vəziro Öziz onu mosolodon hali elədilər, o şad olub dedi: "Allaha şükür, balaṁ arzusuna çatdı". Sonra Süleyman şah Şəhrəman şahla qucaqlaşdı, onu öz yanında taxtda oturtdu, onlar ikilidə səhbətə başlıdlar, səhbətləri qızışdı. Yemok-içmək gotıldılar, onlar doyuncu yediler, təzə və quru meyvələr gotıldılar, bunlardan da yediler. Bir saat keçməmişdi ki, Tac ol-Muluk əynində qoşong libas onların yamaşa goldı, ata oğlunu görən kimi ayaga qalxdı, qucaqlayıb öpdü, oturanların hamısı ayaga qalxdı, padşahlar onu aralarında oyloşdırıb, bir saat səhbətə elədilər. Sonra Süleyman şah Şəhrəman şahə dedi: "İstoyırmələr qaydası ilə, şahidlərlər sonin qızının kəbinini oğluma kosdırırm, qoy, bütün dünya bunu eçtsin". Şəhrəman şah onun cavabında dedi: "Necə bilişsən, elə do eləginon!"

Onda Şəhrəman şah hakimlə şahidlərin dalmca adam göndordu, onlar galib Tac ol-Mulukla Sitt-Dünyanın kəbinini kosdlor, padşahlar hamiya şirni, bəxşış payladılar, atılı otlar yandırdılar. Həmin gün şənlik oldu, bütün qoşun ehli, oyanlar şədliq elədilər, Şəhrəman da qızını geyindirməyə, bəzəndirməyə başladı.

Tac ol-Muluk atasına dedi: "Bu cavan, Öziz, nəcib oğlandır, o mənə çok kömək elayıb, bu sofordə monimlə borabor zəhmət çəkib, yolda dərdimə qalıb. Məni arzuma çatdırın o olub, monimlə borabor çok özüyyət çəkib, elə hey məni dila tutub ki, istəyimə çatanan dözüm. O, iki ildir ki, mənimlə bir yerdədir, vətəndən ayrı düşüb, mən istəyirəm ki, biz ona burada çoxlu mal tədarük eləyək, ürəyi şad olsun, çıxıb vətənənə getsin, özü do onun vətəni bura yaxındır". Atası da ona dedi: "Ləp yaxşı fikirdir!" Onda Öziz üçün yüz top en gözəl və bahalı parça hazırladılar. Tac ol-Muluk ona əməlli-başlı hörmət elədi, çoxlu pul verdi.

Şahzadə Özizlə vidalasıb ona dedi: "Qardaşım, dostum, bu mal toplarını al, bunları hörmət eləyib sono bağışlayıram. Salamat ol, get sağ-salamat votonino çat!"

Öziz hodiyiyolari qəbul elədi, oyilib onun da, atasının da qabağında yeri öpdü, omlarla xudahafizloşdu. Tac ol-Muluk ata minib onu üç ağaç yola saldı. Sonra Özizlə xudahafizloş onu and verdi ki, bir müddətdən sonra onun yanına golsin, Öziz də dedi: "Ağa, and olsun Allaha, ogor anam olmasayıd, səndon ayrılmazdım. Ancaq hərdən mono kağız gəndər görüm necəson!" Tac ol-Muluk da cavabında dedi: "Yaxşı, qoy son deyən olsun". Sonra o geri qayıtdı. Öziz də getdi, az getdi, çox getdi galib öz votonino çatdı, şohoro varid olub anasının yanına goldı. Anası onun öldüyüün zənnətənənə cəvən içində qobır düzəltmişdi, hor gün onun yanında oturub ağlayırdı, Öziz içəri girondo gördü ki, anası hörüklini açıb qobır üstündə ağlaya-ağlaya deyir:

"Dövrən no sitom etdi mono, sobirlo dözdüm,
Yalnız moni hicrandır edon dordo giriftar.

Getmişə yaxın dostu vo qomxarı əlindən,
Sobir etməyo bu dordo, deyin, kimdə hünor var?"

Sonra o dorindən ah çökib bu beytleri dedi:

"Yatani salamlayıb mon, deyirom cavab verir o,
Salamim qalır cavabsız, özizim yatır mozarda.

Belo sos golir qobirdən: "No sayaq cavab verim ah!
Qara torpağam mon indi, qura bir daşam ki, burada.

Puç olub gözəlliyim do, hamim unutmuşam mon,
Uzaqıb qohumlarından, nohan olmuşam bu gorda".

Anası beləcə şeir deyib ağlayanda Öziz içəri girdi, ona yaxınlaşdı, anası onu görəndə şadlığından huşunu itirib yero yixildi. Öziz üzüntə su çıleyib onu ayıldı, ana oğlunu qucaqlayıb bağırma basdı, Öziz də onu bağırına basıb salamladı, qarı onun salamını alandan sonra niyə galib çıxmadığını soruşdu.

Öziz başına gələn əhvalatı əvvəldən axıracan ona nəql elədi, hom də ona xəbor verdi ki, Tac ol-Muluk ona yüz top parça, çoxlu pul bağışlayıb, bunu eşidən ana şad oldu. Öziz öz şəhərində anasının yanında

qaldı; özü də Əziz hiyətər Dəlilənin qızının onu axtaladığını fikir-losib ağlayırdı.

Əziz burada qalsın, sizə kimdən deyməm, Tac ol-Mulukdan. O, sevgili Sitt-Dünyanın yanına girib vüsalına yetişdi. Sonra Şöhrəman şah qızı üçün tədarük gördü ki, o, orılı getsin, padşah dovolorə azıço, boxşış, qaş-dış yüksəldi, onlar atlara mimib yola düşdürlər. O özü üç gün onları yola salandan sonra Süleyman şah onu and verdi ki, qayıtsın, o da qayıtdı. Tac ol-Muluk atası, arvadı və qoşunla gecə-gündüz yol gedib, öz şohrlərinə çatdırılar. Onların golmaya xəbori hor yero yayıldı. Şohri bayramsağlı bəzədilər..."

Şohrizad bu yerde şohrin açıldığına görüb nağılı yarımcı qoysdu.



Elo ki yüz otuz yedinci gecə oldu, Şohrizad nağılin dalmı damış-mağşa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot elçiyirlər ki, Süleyman şah öz şohrəmə çatdı, şohri onurla oğlu üçün bayramsağlı bəzədilər, sonra onlar şohrə girdilər, padşah şahlıq taxtında oyloşdu, oğlu Tac ol-Muluk da yanında oyloşdırırdı. O, camaata hodiyeyi payladı, zindanda olanları azadlıqla buraxdı. Sonra atası oğlu üçün qırx gün, qırx gecə toy elədi, adamlar şonlik elədilər, çalıb-oxudular; qulluqçuları tez-tez Sitt-Dünyanın rübondını açıb onun gül camalına baxmaqdan doymurdular, bu iş qızı da tongo gotirmişdi. Tac ol-Muluk ovvəlcə ata-anası ilə görüşdü, sonra arvadının yanına goldı. Onlar Məclisləri dağıdan gələnəcən şad-xürrəm ömr sürdülər".

Ömar ibn an-Nüman şahın həkəyatı

(ardı)



Dau ol-Makan vəzir Dandana dedi: "Doğrudan da sənin kimi adamlar dördli ürokları şad elçiyir, şahlarla səhəbət zamanı onlarla hörmət-izzətli roftar elçiyirlər".

Bu vaxt onlar dörd ildi ki, ol-Kustaniyyoni mühəsiroyo almışdır, doğma yurdun hosretini çökirdilər, şohri mühəsiroda saxlayıb gecə-gündüz vuruşmaqdan qoşun ohli tongo golmişdi.

Bələ olanda, Dau ol-Makan şah Bohramı, Rüstəmi, Törkeşî yanına çağırıb dedi: "Bilin və agah olun ki, biz artıq neçə ildir ki, buradayaq,

ancaq hələ məqsədimizə çatmamışıq, əksinə dərd-sörümüz daha da çoxalıb. Biz bura Ömor ibn Ən-Nüman şahın intiqamını almağa gölmüşdik, qardaşım Şerr-Kan öldürüləndən sonra qəmimiz bir idi, iki oldu, dərdimiznə üstüne bir dərd de geldi. Özü da bunların hamisının günahkarı Zat əd-Devəhi qaridir. O, sultani öldürüb, arvadı şahzadə Sofiyəni aparıbdır, bu ona az imiş, hələ üstəlik bizi aldadıb, qardaşımı doğradı. Mən intiqam almağa and içmişəm. Siz nə deyirsiniz? Dediklərimi başa düşün, cavab verin”.

Onlar başlarını aşağı salıb dedilər: “Vəzir Dandanın fikri lap doğru ola”.

Belo olanda, vəzir Dandan Dau əl-Məkan şaha yanaşib dedi: “Ey şahənşah, bil və agah ol ki, bizim burada qalmışımızın xeyri yoxdur, yaxşı olardı ki, vətənə qayıdaq, bir müddədən sonra yenə bura qayıdır, bütürəstlərin üstüne yürüsə elərik”. Dau əl-Məkan onun cavabında dedi: “Gözel fikirdir! Qoşun əqli arvad-uşağı üçün darixib, onları görmək isteyirlər, mən özüm də oğlum Kan-Məkan, qardaşım qızı Küdiyə-Fəkan üçün darixmişəm. Şerr-Kanın qızı Dəməşqdedir, ondan heç xəber də yoxdur”.

Bunu eşidən qoşun əqli şad olub vəzir Dandana dua etdi. Dau əl-Məkan carçıya əmr elədi car çəkib xəbor versin ki, üç gündən sonra tərəfənirik. Qoşun əqli yola hazırlaşmağa başladı, dördüncü gün təbilleri çaldılar, bayraqları qaldırdılar, vəzir Dandan qoşunun qabağına düşdü, padşah əyanbaşı ilə birlikdə qoşunun ortasında yola çıxdılar.

Qoşunlar gecə-gündüz yol gedib Bağdada çatdılar, camaat onların qayıtmığına şad oldu, adamların dord-qomı dağıldı. Sağ qalanlar bir-biri ilə görüşdülər, bütün əmirlər dağınışib öz evlərinə getdi, padşah saraya qalxıb yeddi yaşına çatmış oğlu Kan-Məkanın yanına getdi, Kan-Məkan bayırə çıxıb at minirdi. Şah səfərdən qayıdan sonra dincəlib oğlu Kan-Məkanla hamama getdi, sonra gölib şahlıq taxtında əyləşdi, vəzir Dandan, əmirlər, şahın yaxın adamları onun hüzurunda hazır durdular.

Dau əl-Məkan qurbətdə ona kömək etmiş ocaqçını hüzuruna çağırıldı, gedib onu gətirdilər. Elə ki, ocaqçı gölib onun hüzurunda dayındı, şah ona hörmət eləyib ayağa qalxdı, onu öz yanında oturtdu. Padşah ocaqçının ona elədiyi yaxşılığı vəzirə danışdı, əmirlər də, vəzir də onu təriflədilər. Ocaqçı yeyib yatmadan çox yoğunlaşmışdı, boyunu fil boynuna, üzü suiti qarına dönüdü, yaşadığı evdən bayırə çıxmadığına görə, lap səfəhləmişdi, odur ki, padşahi tanımadı.

Padşah üzünü ocaqçıya tutub gülümşündü, hörmətlə salam verib dedi: “Hə, yoxsa məni tanımadın?” Onda ocaqçı özüne gölib zənlo padşaha nəzər salandan sonra onu tanıdı, ayağa qalxıb dedi: “Dostum, sən kim sultan eledi?”

Padşah güldü, vəzir ocaqçıya yanaşdı, onu başa salıb dedi: “O sənin qardaşın vo dostun idi, indi isə yerin hökmədir, hökmən onun sənə böyük xeyri deyəcək. Gel, səni öyrədim. Elə ki o səndən nə istədiyini soruşdu, ən böyük şeyi isto, axı son onun oziz adamışan”. Ocaqçı dedi: “Qorxuram istədiyimi vermosin, ya da vero bilməsin”. Vəzir cavabında dedi: “No istəson, o sənə verəcək, özü də sənə heç nə olmayacaq”. Ocaqçı ucadan dedi: “Allah haqqı, mən hökmən fikrimdə olam istəyacəyəm, hər gecə yuxuda bunu görürom, özü də ümidi eləyirəm ki, Allah-təala onu mənənə verəcək”. Vəzir dedi: “Üroyını sixma, sən lap onun qardaşının yerinə Dəməşqin hökmərdə olmaq istəson de, o, sənin sözünü yero salmaz, sən hökmədar elər”.

Bu yerde ocaqçı ayağa qalxdı, Dau əl-Məkan ona işara etdi ki, əylossen, ancaq ocaqçı əyloşməyib dedi: “Allah eləmosin! Sənin hüzurunda oturmağa dəha cürot eləmərom”. Padşah cavabında dedi: “Yox, sən bundan sonra da həmişə mənim hüzurundə otura bilərsən. Mənim sağ qalmığımı son bəis olmuşsan, odur ki, and əlsün Allahə, məndən nə istəyirsin deginon?”

Ocaqçı dedi: “Ağ, istəməyə qorxuram”. Ancaq padşah ucadan dedi: “Qorxma! Ocaqçı yena dedi: “Qorxuram ki, istədiyimi verməyəsən”. Padşah gülü-gülü soruşdu: “Nə isteyirsin? Allah haqqı lap dövlətimin yarısını istəson, yeno də onu sənə verəcəm. Boş sözbəti burax, de görüm nə isteyirsin?” Ocaqçı dedi: “Qorxuram”. Padşah yeno ona dedi: “Qorxma, deginən!” Ocaqçı yeno yazıq-yazıq dedi: “Qorxuram ki, istədiyimi mənənə vero bilməyəsən”.

Bu yerde padşah qəzəblənib ucadan dedi: “Tez ol, de görək nə isteyirsin?” Ocaqçı yavaşça dedi: “Əvvəlcə Allahdan, sonra da səndən istədiyim budur: bir fərman yaz ki, mən Qüds şəhərində olan ocaqçıların hamisini böyüyü olum”.

Sultan da, orada olan adamların hamisi gülüşüb dedilər: “Başqa bir şey istə!” Ocaqçı ucadan dedi: “Ağ, sənə dedim ki, istədiyimi mənənə verməyəcəksən, ya da vero bilməyəcəksən!” Vəzir, ikinci, üçüncü dəfə onu dümşükəldi, ancaq ocaqçı hər dofo deyirdi: “Mən isteyirəm...”

Sultan dedi: “Tez ol, istə görüm!” Ocaqçı dedi: “Mən isteyirəm ki, sən məni Qüds şəhərində, ya da Dəməşq şəhərində zibilçilərin başçısı

əloyəsən!" Oradakı adamlar elo qoh-qoho çökib güldülər ki, qoşs cloib arxası üstə yixildilər, vəzir ocaqçını düməsükleməyə başladı, ocaqçı çevirilib ondan soruşdu: "Sən kimson ki, təqsirim olmaya-olmaya moni vurursan? Axi sən özün moni dedin: "Böyük şey isto!" Buraxın moni, qoyun çıxım öz vətonimo gedim".

Sultan başa düşdü ki, ocaqçı zarafat əloyir, bir az gözloyəndən sonra ona dedi: "Qardaşım, məndən adımıza layiq böyük bir şey isto". Ocaqçı dedi: "Ey şahənşah, ovvələcə Allahdan, sonra da səndən bir şey istiyorum, moni qardaşının yerinə Domoşqın omarı əloyəsən". Padşah dedi: "Allah sonı Domoşqın omarı elədi". Bunu eşidən ocaqçı oyılıb onun qabağında yeri öpdü.

Padşah omr elədi ki, onun üçün lazımi yerdə kursu qoysunlar; ona əmir libası verdi, onun Domoşq omırı toyin edilməsi formanını yazıb möhür basdı, sonra vəzir Dandanə dedi: "Onunla heç kos yox, son gedəcəksən, qayıdanda qardaşının qızı Küdiyo-Fokan özünlə gotirırsın". Vəzir cavabında dedi: "Baş yüsto, itaot borecumdur!" O, ocaqçını götürüb getdi, sofər todarükü görməyə başlayıb buyurdu ki, ona zorxara kəcavət versinlər, vəzir Dandan üçün də todarük gördü, ona filan qodor pul toklıf elədi, ancaq vəzir pulu almayıb dedi: "Son şahlıqə tezəliklə başlamışın, pulları hədorə sovrurma, lazımlar, sonra biz pulları müqəddəs müharibə üçün, ya başqa işdən ötrü sondon alarıq".

Sultan ocaqçıya əz-Ziblikan adı, bir də ol-Mücahid¹ ləqəbi verdi. Onlar sefər todarükü görüb qurtarandan sonra ocaqçı vəzir Dandanla borabər padşahla xudahafizloşməyo, yola düşmək üçün ondan izin almağı getdilər. Padşah ayağa qalxıb onu qucaqladı, camaatla yaxşı rəftər eləməyi, iki ildən sonra müharibəyə hazırlaşmağı tapşırdı, sonra onlar xudahafizləşdilər.

Dau ol-Mokan şah əz-Ziblikan adlı hökmədar ol-Mücahidə camaatla yaxşı rəftər eləməyi tapşırıdan, əmirlər ona beş min qul vo nökor bağışlayandan sonra o, yola çıxdı. Qul vo nökorlar də onun dañına getdilər, eyanbaşı, türk sərkərdəsi Bohram, deyləmlərin sərkərdəsi Rustom, ərəblərin sərkərdəsi Törkeş onu üç gün yola saldılar, sonra onuna xudahafizləşib Bağdada qayıtlılar.

Sultan az-Ziblikan, vəzir Dandan, onlara olan qoşun-ləşkər az getdilər, çox getdilər, golib Domoşqo çatdırılar. Dau ol-Mokan şahın adı əz-Ziblikan, ləqəbi ol-Mücahid olan bir sultani Domoşq hökmədar

¹ Əz-Ziblikan (zibil – tozok sözündəndir) – ocaqçının peşəsinə işaro ilə zarafat-yana verilən addır. (Şərqi hamamda yanacaq yerinə tozok işlədir). Əl-Mücahid – din uğrunda mübariz deməkdir.

qoymağı xəbori quş qanadında bu şohoro çatmışdı, Domoşqo olan adamların hamisi onu görməyə çıxdı. Sultan tomtorəqəla Domoşqo varid oldu, qalaya qalxdı, keçib taxtda oturdu, vəzir Dandan hüzurunda dayambil ona qulluq elədi, əmirlərin rütbələrini, vəzifələrini ona dedi, əmirlər onun yanına golib olını öpdi, ona dua elədilər. Sultan da onlara xoş roftar elədi, əmirlərə yaxşı onam, faxır libaslar, hodiyyələr verdi, sonra xozinonu açıb sərkərdədən tutmuş əsgərəcon qoşun ohlinin hamisini pul payladı, divan işlərino rohm ilə baxdı.

Sonra əz-Ziblikan sultan Şorr-Kannı Küdiyo-Fokan xanımı yola salmaq üçün todarük görməyə başlayıb buyurdu ki, ona zorxara kəcavət versinlər, vəzir Dandan üçün də todarük gördü, ona filan qodor pul toklıf elədi, ancaq vəzir pulu almayıb dedi: "Son şahlıqə tezəliklə başlamışın, pulları hədorə sovrurma, lazımlar, sonra biz pulları müqəddəs müharibə üçün, ya başqa işdən ötrü sondon alarıq".

Vəzir Dandan sofor hazırlaşanda sultan ol-Mücahid vəzirə xuda-hafizloşmək üçün ata mindi, Küdiyo-Fokan kəcavəyo mindirdi, qızı qulluq eləmək üçün ona on konız qoşdu. Vəzir Dandan gedəndən sonra ol-Mücahid öz torpağına qayıdır, ölkəni idarə eləməyo, qoşunu möhkəmətnəməyo başladı. O bilirdi ki, bir vaxt Dau ol-Mokan şah qoşun istoyocok.

Sultan əz-Ziblikan burada qalsın, sizo kimdən deyim, vəzir Dandan. O, Küdiyo-Fokanla, konizləri ilə borabor yola düşəndən sonra onlar az getdilər, çox getdilər, heç yerdə longimiyib bir ay yə getdilər, golib Forat çayının qırağındakı or-Rubba şohorino çatdırılar. Sonra yənə yola düşdülər, golib Bağdadın konarına yetişdilər; onda vəzir golib çıxışlarını xəbor vermək üçün Dau ol-Mokanın yanına adam göndərdi. Padşah ata minib onların pişvazına çıxdı, vəzir Dandan onu görəndə atdan düşmək istədi, ancaq padşah onu and verdi ki, belə iş görməsin. Padşah atını ona torof çapdı, golib ona çatanda əz-Ziblikan ol-Mücahidini soruşdu. Vəzir onun sağ-salamat olduğunu, qardaşı Şorr-Kannı qızı Küdiyo-Fokan xanımı gotirdiyini bildirdi. Padşah bu xobordən şad olub ucadan dedi: "Soforda yorulmusan, üç gün dincəl, sonra yanına gələrsən".

Vəzir öz evinə yollandı, padşah saraya golib qardaşı qızı səkkiz yaşı Küdiyo-Fokanın yanına getdi, onu görüb şad oldu, qardaşını xatırlayıb qüssələndi, qızı tozo paltar tikməyi əmr elədi, ona qaş-dاش, lol-cavahirat verdi, sonra da buyurdu ki, onu oğlu Kan-Mokanın yanına köçürsünler.

Onlar böyüüb öz dövrünün on ağıllı, on casarətli adamları olmuşdular, ancaq bu da vardi ki, Küdiyo-Fokan böyüüb ağıllı, kamallı,

işin axırını fikirleşen bir qız olmuşdu. Kan-Məkan ise böyüdükən əliaçiq, ədalətli, mərd oğlan olurdu, ancaq işin axırını fikirleşmirdi. Her ikisi böyüyüb on yaşına çatdı. Küdiyə-Fokan at minib dayıoğlu ilə sohraya çıxmaga başladı, sohrada onlar atlarını çapılıb uzaqlara gedirdilər, onlar qılinc oynatmaq, nizə işlətmək öyrənirdilər; bu minval ilə onlar on iki yaşına çatdılar.

Sonra padşah dava elemək fikrinə düşdü, o omollı-başlı dava tədrükü gördü, vezir Dandanın yanına çağırıb dedi: "Bil və agah ol ki, başıma bir fikir golub, onu sənə demək istəyirəm. Mənə tez cavab ver". Vəzir Dandan ondan soruşdu: "Ey şahənşah, o nə fikirdir?" Padşah dedi: "Mən oğlum Kan-Məkanı sağlığında sultan elemək istəyirəm ki, ona baxıb şad olum, ölonəcən onun yerinə vuruşum. Sonin fikrin nodır?"

Vəzir Dandan oyıldı, Dau ol-Məkanın qabağında yeri öpüb cavabında dedi: "Ey şahənşah, sonin fikrin gözoldür, ancaq iki sobobə görə bunun vaxtı deyil; əvvəla, oğlun Kan-Məkan holo usaqdır, ikincisi, kim sağlığında oğlunu sultan eləyorsa, bundan sonra ömrü az olur. Mənim cavabım budur". Padşah dedi: "Ya vezir, bil və agah ol ki, oğluma hamilik eleməyi mən qardaşımın ovozi olan yeznəmə, oyanbaşa tapşırmaq istəyirəm". Vəzir cavabında dedi: "İxtiyar sahibison, biz sonin emrinə tabeyik".

Padşah buyurdu ki, oyanbaşımı, öz şahlığının oyanlarını onun hüzuruna çağırınsınlar, elo ki onlar golub onun hüzurunda dayandılar, padşah dedi: "Mənim oğlum Kan-Məkanı hamınız tamırsız. Siz bilsiz ki, o öz zəmanosının adamları arasında pəhləvəndir, özü do qılinc oynatmaqdır, nizə işlətməkdə tayı-boraborı yoxdur, mən onu sənə sultan elemişəm, emisi yerində olan oyanbaşı da onun hamisidir".

Bunu eşidən oyanbaşı dedi: "Ey şahənşah, mən sonin sopdiyin toxumun cürcərtisiyim!" Dau ol-Məkan ona dedi: "Ya oyanbaşı, oğlum Kan-Məkanla qardaşım qızı Küdiyə-Fokanla borabor sohor tezden evdən çıxıb gecə olacaq elo hey at sürmək, nizə oynatmaq, ox atmaq id; sonra qız öz anasının yanına, Kan-Məkan da öz anasının yanına gedirdi; Kan-Məkan evo golondo gördürü ki, anası atasının başı üstə oturub ağlayır, oğlan da sohorocon atasına qulluq eləyirdi, sonra da homişəki kimi atı minib emisi qızı ilə borabor sohraya çıxırı. Xostolik Dau ol-Məkanı lap oldon salmışdı, o, ağlaya-ağlaya bu şeri oxudu:

çünki yaxın vaxtda öleçəyi ürəyinə dammışdı; o xəsto idi, yorğan-döşəyo düşməndü, onun yerinə oyanbaşı divan qururdu, momlökotı idarə eloyirdi.

Bir ildən sonra Dau ol-Məkan şah oğlu Kan-Məkanla vezir Dandanı yanına çağırıb dedi: "Oğlum, bu vezir məndən sonra sənə atalıq eloyocok. Bil və agah ol ki, mən bu fani dünyadan axirov evinə gedirəm; mənim ürəyimde heç bir arzum qalmayıb, ürəyimde tokco bir dordim var ki, onu da Allah soninə olını yox eloyocok". Oğlu ondan soruşdu: "Atacan, o no dorddır?" Padşah cavabında dedi: "Oğlum, mən baban Ömer ibn ən-Nümanın, bir do omın Şorr-Kan şahın qatılı Zət od-Dovahi qarından intiqam almış oləcəyim. Allah sənə kömək eləsə, bunu yadindan çıxarma, kafırların bizo vurdugu yaranın heyfini onlardan çıx, rüsvayılığı üstümündən götür, qarının hiylosundan özünü qorū, vezir Dandanın sözüne qulaq as, o, qodimdon bori şahlığımızın dəyağdır".

Şahzadə atasının sözlerinə diqqətli qulaq asdı; padşah ağladı, xostoliyi daha da ağırlaşdı, padşahlıq onun yeznəsi oyanbaşının olını keçdi, oyanbaşı ahil adam idi. O, divan qurur, omr verir, qadağan qoyurdu, bu minval ilə bir il keçdi; Dau ol-Məkan naxoşluqudan oziyyət çokirdi, o düz dörd il xəsto yətdi. Bu dörd ili oyanbaşı momlökotı idarə elədi, royyiyət do, oyanlar da ondan razı idilər, torpaqların hamisində ona dua eloyırdılar.

Dau ol-Məkanla oyanbaşı burada qalsımlar, səz kimdən deyim, Kan-Məkanlı. Onun işi-güçü omisi qızı Küdiyə-Fokanla borabor sohor tezden evdən çıxıb gecə olacaq elo hey at sürmək, nizə oynatmaq, ox atmaq id; sonra qız öz anasının yanına, Kan-Məkan da öz anasının başı üstə oturub ağlayır, oğlan da sohorocon atasına qulluq eləyirdi, sonra da homişəki kimi atı minib emisi qızı ilə borabor sohraya çıxırı. Xostolik Dau ol-Məkanı lap oldon salmışdı, o, ağlaya-ağlaya bu şeri oxudu:

"Keçdi dövrənum mənim, lap düşdü taqtəndən canım,
Gördüyün cansağlığından qalmayıbdır bir osor.

Heyroto salmışdı bir vaxt alomı güc-qüvvətim,
Royra qarşı dura bilməzdə osla bir nosor.

İndi can üstündəyim, oğlum tosolimdir mənim,
Xəsto şah öz oğlunu taxtında şah görəniq dilar.

Yox qılınç vurmaqda, ox atmaqda ondan mərd igid,
O alar düşmənlərimdən heyfimi bir gün golor.

Canda taqət qalmayıb, artıq heçom, mon bir heçom,
Haqqadır yañız üzümüz, bəlkə dədo haqq yetər”.

O, şeri oxuyub qurtaran kimi başını yastiqa qoydu, gözünü yumdu, yuxuya getdi, yuxuda gördü ki, bir adam ona deyir: “Şad ol, sənin oğlun ədaləti yer üzündə yayacaq, adil hökmər olacaq. Allah bandəleri ona itaat eləyəcəklər”. Padşah xoş xəbərdən şad olub yuxudan ayıldı, bir neçə gündən çənə Əzrail başının üstünü aldı, bütün Bağdad əhlisi onun ölümüne yas tutdu, kasib da, dövləti də onun ölümüne ağladı.

Ancaq zaman keçdi, hamı onu yaddan çıxardı. Elə bil o heç dün-yaya gəlməmişdi. Kan-Məkanın da hahi döyişmişdi: Bağdad əhlisi onu taxtdan sahib, ailisi ilə bir evə köçürmüdü, onlar həmin evdə tək-tonha qalırdılar. Kan-Məkanın anası necə alçaldığını görəndə ucadan dedi: “Allaha təvəkkül, əyanbaşının yanına gedəcəyəm, bəlkə o bize rəhm elədi”.

Sonra o, evdən çıxıb əyanbaşının evinə getdi, indi o sultan olmuşdu, gördü ki, o, xəlçə üstə oturubdur. Kan-Məkanın anası sultanın arvadı Nüzxət əz-Zəmanın yanına goldı, hönkür-hönkür ağlayıb dedi: “Doğrudan da ölüün dostu olmaz! Allah ömrünüzü uzun eləsin, sizə pis gün qismət eləməsin, həmişə hökmər olasız, varlıya da, kasiba da bir gözla baxasız! Sənin ki qulağın eşidir, gözün görürdü, biz necə cah-cəlallə, şan-söhrətli ömrür sürürdük. Indi iso fələyin çərxı döntüb, bizimlə düşmən kimi rəftar eləyir, boxtımız yatıb, Bir vaxt mən özüm adamlara kömək eləyirdim, el tuturdum, indi ise sənin yanına golmışom ki, manə kömək eləyəsan. Kişi öləndə onun arvadı, uşaqları sahibsiz qalıb hörmətdən düşür”. Sonra da bu beytləri dedi:

“Ölmək monə xoşdur belə miskin yaşamaqdan,
Artıq geri dönməz o gözəl günlərim, heyhat!

Almışdı məni qoynuna dincilik və saadət,
Əfsus, o gözəl çağları çərx eylədi borbad!

Dərd oldu aziz kimsələrin möhvi mənimcün,
Birdən elədi çərxı-folək qəlbimi naşad”.

Nüzxət əz-Zəman bu beytləri eşidəndə qardaşı Dau əl-Məkan, onun oğlu Kan-Məkan yadına düşdü, qardaşının arvadına yaxın qohum

kimi hörmət eləyib dedi: “Vallahi, mən indi varlıyam, son iso kasıbsan. Allah haqqı, biz sənin yanına gələ bilmirdik. Qorxurduq ki, üryöyin toxunar, axı bizim var-dövlətimizin hamısı sənin ərindən qalıb. Bizim evimiz, sənin evindir. Bizim məskəniniz, sənin məskənidir. Biz necə dolansaq, siz də ele dolanacaqsınız, bizim nəyimiz olsa, sizin də olacaq-

Sonra o, qardaşı arvadına bahalı libas bağışladı, sarayda ona öz otaqları ilə yanaşı otaqlar ayırdı. Qardaşı oğlu Kan-Məkanla bərəbor şad-xürrəm özür sərməyə başladı. Nüzxət əz-Zəman Kan-Məkanə şahano libas geyindirdi. Onlara qulluq eləmək üçün konızlər ayırdı. Bir müddətdən sonra Nüzxət əz-Zəman qardaşı Dau əl-Məkanın arvadının əhvalatını orına danışanda kişinin gözleri yaşardı, o ucadan dedi: “Əgər səndən sonra həyatın necə olacağını görmək istiyirsənə, başqasından sonra həyatın necə olduğunu bax, qardaşın arvadına hörmət elə...”

Şəhrizad bu yerdə sohərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki yüz otuz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danişmaga başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Nüzxət əz-Zəman orinə, əyanbaşına qardaşı arvadının əhvalatını danişandan kişi ucadan dedi: “Qardaşın arvadına hörmət elə, qoy o, kasibliğin daşını atsın, var-dövləti içində özür sursün!”

Nüzxət əz-Zəman, onun ori, bir də Kan-Məkanın anası burada qalsımlar, səza kimdən deyim, Kan-Məkanla onun omisi qızı Küdiyə-Fəkandan. Onlar böyüküb on beş yaşına çatıdlar. Özü də hər ikisi barlı tər budaq kimi, ya da ondördəgeçolik ay kimi gözəl idi. Küdiyə-Fəkan rübənd salmış, girdəyanaqlı, gözələnizli, incəbelli, iribudlu, ucaböyü bir qız olmuşdu. Dodaqları most eləyen şərabdan şirin, ağızının suyu səlsəlib¹ kimi dadlı idi. Belə qız barədə bir şair yaxşı deyib:

Meydən daha tosırı dodaqlar var o qızda,
Kökündəki barlar bal alıb şəhd lobindən.

Qoddin ayır-əymoz momosu cümbüşə başlar,
Əhson! Onu kamıl yaradan xalıqə ohsən!

¹ Səlsəlib – müsəlmanların rəvayətinə görə connot bulağdır.

Allah-toala bu qızı elə gözəl yaratmışdı ki, daha nə deyim! Onun qədd-qamotinə tor budaqlar həsəd aparır, qızılıgül onun yanaqlarından utanırı, ağızının suyu saf şorabı lağla qoyurdu; bu gözəl qız adamın ürəyini açırdı, şair belə bir qız barədə yaxşı deyib:

Onda gözəlliyyin tamam zahir olub nişanları,
Heyranıdır o gözlərin sürməçəkən do, sürmə do.

Nazlı baxıb can almağı adət edən gözəl gözü
Sanki iti bir qılıncdır, möhv əloyır bir homlodu.

O ki qaldı Kan-Məkana, o da elə gözəl, elə göyçök idi ki, elə bil ay parçası idi; igidlikdə də onun tayı-bərabəri yox idi. Bu onun işsildən gözlərindən görünürdü. Pəhləvanların üroyi ona meyil əloyirdi. Qara-gözlü bu oğlanın bığ yeri tərləyində onun gözəlliyyinə çox şairlər, bu beylərə oxşar şeir qoşdu:

İpəkdən incə saqqalı qaraltdı üz konarmı,
Onun yanında zülmətin do qalmayıbdi zülməti.

Kiçik bir ahu zənn edir o novcavani el-oba,
Qılncıçır baxanlırla o gözlərin molahoti.

Başqa bir şair isə belə deyib:

Qarıqşa tək salıbdır iz o üzdə eşqi şüxərin,
Bu üzər artırıb onun üzündə lalo rongını.

Alov içində ömür edir o nakam eşq asırları,
Yaşıl ipok geyib özü, toaccübə salır məni.

Günlərin bir günü, bayram günü Küdiyo-Fakan bir oyan qohumlu gilə bayramlılığı getmişdi. Dövrosində kənizlər olan bu gözəlin al yanaqları qara xalına paxılıq əloyirdi, şəkər dahanı elə bil qızılıgül butası idi. Kan-Məkən nur saçan, aya oxşayan bu qızın başına dolanmağa, gözlərini zilləyib ona baxmağa başladı; sonra o özünmü törok verib şərlə ona dedi:

"Haçan bu aynığın xəstəsi şəfa tapar, ah,
Haçan, bu hicranı canan vüsali cılçıl avoz?"

Biliydim, hansı gecə birgə baş qoyub yatağa,
Onunla bir yatıb, allam o yarla birgə nefəs?"

Bu şerî eşidən Küdiyo-Fakan onu məzomət eləməyə başladı, qozəblənilə qürurla dedi: "Sən bu şeirdə adımı çəkdiñ ki, məni öz qohumlarının arasında rüsvay əloyoson! Vallahi, bir də belə şeylər eçitsəm, Xorasan vo Bağdadın adıl hökmərdi, oyanbaşa şikayət əloyəcəyəm ki, o özü soni biabır əloyib hörmətdən salsın".

Kan-Məkan hirsini boğub dimmedi, elə qozəbli-qozəbli Bağdada qayıtdı, Küdiyo-Fakan da öz sarayına golib, əhvalatı anasına dənişdi, omisi oğlundan şikayət əledi. Anası ona dedi: "Qızım, bəlkə, o sənə bu sözləri pis ürkələ deməyib, mögor o yetim deyib? Axi, bir də o sənə tohçırıram söz deməyib, mobada bunu bir adama deyəsən, yoxsa sultana xəbor çatar, o da oğlanı öldürdürir, onun izi-tozu da qalmaz".

Bağdadda Kan-Məkanla Küdiyo-Fakanın sevişməsi xəbəri diller ozbəri olmuşdu, arvadlar hor yerdo bu barədə dənişirdilər. Kan-Məkanın üroyi partlayırdı, sobri tükönmişdi, möhabbatın dördündən lap aciz olmuşdu. O, qolbindəkini heç kimdən gizlətmirdi, hicranın olindən üroyinin necə ağırdığını açıb demək istoyırdı, ancaq Küdiyo-Fakanın məzomətindən, qozəbindən qorxurdu. Odur ki, Kan-Məkan bu iki beysi dedi:

"Açığlı tutmuş, incimis yarımın
Mon dözdərim giley vo danlağına.

Bir nicat, bir şofa ümidi ilə,
Xosto dözmürmə dağbasan dağına!"

Şohrizad bu yerdo sohorin açıldığını görüb nağılı yarımcı qoysdu.



Elo ki yüz otuz doqquzuncu gecə oldu, Şohrizad nağılin dalını dəniş-mağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əloyırlar ki, oyanbaşa sultan olandan sonra ona Sasan şah adı verdilər, o şahlıq taxtında oyloşib rəiyyotla yaxşı roftar eləməyə başladı. Günlərin bir günü o, taxtda oyloşmışdı, Kan-Məkanın şeirləri onun qulağına çatdı, olub keçənlər yadına düşdü, qanı qaraldı, arvadı Nüzxət öz-Zamanın yanına gedib dedi: "Odla pambıq bir yerde tutmaz, bir də nə qodər ki, kişiinin gözü görür, nəfəsi gelir-gedir arvadları ona etibar eləmək olmaz."

Qardaşın oğlu Kan-Məkan böyüküb kişi olub, onu ayağında bilərzik gəzdironlərin yanına buraxmaq olmaz, özü də sənin qızın daha kişi üzü görməməlidir, çünki o yaşıda qız kişilərdən uzaq olmalıdır". Nüzxot əz-Zaman cavabında dedi: "Düz buyurursan, ey adil şah".

Ertesi gün Kan-Məkan homişəki kimi bibisi Nüzxot əz-Zamanın yanına gəlib salam verdi, bibisi salamını alıb dedi: "Oğlum, sən bir sözüm var, mən onu sənə deməməli idim, ancaq istəməsəm də onu sənə deyəcəyəm". Kan-Məkan dedi: "Qulağım sondodır, deginən". Onda Nüzxot əz-Zaman dedi: "Küdiyə-Fokanın atası, əyanbaşı dediyin şeirləri eşidibdir, ona görə də buyurub ki, qızı səndən ayırm. Oğlum, əgər sənə bir şey lazımlı olsa, qapı dañından istərsən, mən də göndərəm. Daha Küdiyə-Fokana baxma, bu gündən sonra buralara gəlmə".

Kan-Məkan bu sözləri eşidəndo dinnəz-söyləməz ayağa qalxıb bayra çıxdı. Anasının yanına gedib bibisinin sözlərini ona yetirdi. Anası dedi: "Bu sənin çox damışığının bolasıdır. Sənin Küdiyə-Fokana olan möhəbbətinin sədasi hər yero yayılıb. Bu yaxşı deyil, sən onların çörəyini yeyirsin, həm də qızlarına aşiq olursan!" Kan-Məkan cavabında dedi: "O manım əmim qızıdır, məndən başqa kimin ixtiyarı var onu alsın?" Anası ucadan dedi: "Bəsdir, bunu dillino belə götürmə, söz Sasan şahı çatar, sonra yaxşı olmaz! Qız da olindən çıxar, başın da min bəla çəkər. Bu gün axşam bizo şam yeməyi də göndərməyiblər, biz acıdan öləcəyik. Başa şəhərdə yaşasayıq, ya acıdan, ya da diləncilik eləməyin xəcalatindən öldürük".

Anasının bu sözlərini eşidən Kan-Məkan qom doryasına batıb hönkür-hönkür ağladı, zariya-zariya şikayetlənib bu şerî oxudu:

"Tərk et bu ciddi töhməti, tərk et mözəmməti,
Qəlbim sevir bu qalbi asır etmiş afəti.

Məndən dəyanət etmə toləb, sobir gözləmə,
Çoxdan dəyanət ilə könül kosmuş ülfəti.

Eşqin yolundan heç də çökindirməyin məni,
Könlüm homişə səsləyəcək saf möhəbbəti.

Məndən o gülüzərimi zorla ayırdılar,
Allah bilir ki, mən güdənom irzi-isəməti.

Qəlbim sinəmdə zağ-zağ əşər körpə quş kimi,
Hər yerdə o dildər yarımnın düşə söhbəti.

Qeybatçılar da dinləsin, ey əmcomin qızı:
Qalbin qalibdi səndə gözü, sənənən afətim".

Şerî oxuyub qurtaran kimi anasına dedi: "Daha mən nə bibimin, nə də bə adamların yanında qalmarlam! Yox, mən saraydan çıxıb gedəcəyim, şohor konarında bir ev tutacağam".

O, anası ilə borabor saraydan çıxıb şohor konarında diləncilərlə qonşuluqla yaşamağa başladı, Kan-Məkanın anası hər gün gedib saraydan yemək gotirirdi, onlar beləcə dolanırdılar.

Günlərin bir günü Küdiyə-Fokan Kan-Məkanın anasıyla toklikdə oturub ona dedi: "Xala, Kan-Məkanın kefi necidir?" Qarı cavabında dedi: "Qızım, o sono aşiq olub, odur ki, qom doryasına batıb, elo hey göz yaşı axırdı!" Sonra da qarı Kan-Məkanın şerini Küdiyə-Fokana oxudu, onun şerini eşidəndo qız ağlayıb dedi: "Allah haqqı, mən ondan nə sözlərino görə, no də zəhləm getdiyinə görə ayrılmışam. Mən bu işi ona görə elədim ki, onu düşmənlorın pis omolindən qoruyum. Mən onun xıffotını dəhaç çox çəkirom, hicran atoşinə necə yandığımı dillo deyo bilmirəm. Əgər o mənim baromdə çox danışmasayıd, sobirli olsayıd, atam ona homişə morhomat göstərərdi, dəha tonbəh eləməzdi. Adamın başına çox işlər golur, hər işdə sobirli olmaq lazımdır. Bölkə bizi bir-birimizdən ayıran, yeno də birləşdiroç! Sonra da qız bu iki beyti dedi:

"Ey əmim oğlu, sonin eşqin tok
Güclü bir eşq yaşatmaqdə ürok.

Eşqimi mon hamidən gizlədirom,
Niyə gizlətmədin öz eşqini son?"

Kan-Məkanın anası qızın bu sözlərini eşidəndo ona razılıq elədi, canına dua əlyib getdi, evo gəlib ohvalatlı oğlu Kan-Məkanə dənişdi, işdən hali olan Kan-Məkanın qızə olan möhəbbəti biro min artı, ümidiyi itirdiyindən soyuması ürəyində möhəbbət atoşu yena alovlandı. Sonra o dedi: "And olsun Allahı, ondan başqa heç kəs mənə lazımdəyil". Sonra da bu iki beyti oxudu:

"Əl çək bu mözəmmətdən, onu dinnəmirəm mən;
Gizlədiyini indi ürok söyləyir aşkar.

Vəsəlindən ümid üzmodiyim yar ki, uzaqdır,
Onsuz elə zənn etmə mənim gözəd yuxum var".

Kan-Məkanın günü-güzərəni yox idi, onu elə bil isti tavaya salmışdılar. Bu minval ilə günlər gəlib keçdi, onun on yeddi yaşı tamam

oldu, o elə gözəl, elə göyçök oğlan olmuşdu ki, lap elə bil ay parçası idi. Bir gecə o yatmamışdı. Oturub fikir əleyirdi, birdən öz-özünə dedi: "Bu nödir, sevgiliyi görmədiyimden yavaş-yavaş eriyirəm, nə vaxtacan dərdimi əyan eləməyəcəyəm! Mənim birçə eybim varsa, o da kasıbılığımdır! Vallahi, bu ölkədən baş götürüb gedəcəyəm bərrübiyabana! Bu şəhərdə yaşamaq mənə əzab verir, burada nə dostum, nə də sevgilim var ki, ürəyimi şad eləsinlər. Mən vətəndən baş götürüb gedəcəyəm ki, qəriblikdə ölüm, canım qurtarsın, bir də belə alçalmayım, dərd-qəm görməyim". Sonra da bu şəri oxudu:

"Qoy mənim qəlbim daha sürotlə vursun, titrosin,
Könlümün sevdasını madam ki, hiss etmir yağı.

Qəmli bir dastan yazılmış ağ varağıdır varlığım,
Göz yaşımıla yazmada sərlövhəni hicran dağı.

Huridən üstündür ayuzlüm, elə fərz et ona,
Enməyə göydən yerə rüskət verib cənnət bağı.

Kim ki, xəncər qaşlarından qorxmayıb baxsa ona,
Xatırından qoy çıxartsın dünyada sağ qalmağı.

O məni madam ki, qovmuş öz yanından, mən gedib
Taparam qurban diyarda ruzim ilə siğnağı.

Azad olmaçın qəmindən orzi-cövlən cılolorom,
Öyrənor bir başqa şeydən qolbim ilham almağı.

Varlı-hallı, könlü şad gölləm bura; ağıyarının
Öyrənor kəskin qılincim yurduna qan salmağı.

Yox, boş əllə gəlmərəm, var-dövlətim başdan aşar,
Qarşısında qüvvəmin bir ləhəzə tablaşmaz yağı".

Kan-Məkan əynində qısaqollu köynək, başında yeddi ildən çox geydiyi gecə papağı, üç gün bundan qabaq bişirilmiş quru yayma götürüb ayaqyalın evdən çıxdı. Gecəyəri, qaranlıq zülmətdə Bağdadın əl-Azad darvazasına gəldi, dayanıb darvazanın açılmağını gözlədi; elə ki şəhər darvazasını açıdlar, hamidan qabaq Kan-Məkan şəhərdən çıxdı; o, səhraya üz qoyub gecə-gündüz yol getdi.

Gecə olanda anası onu axtarmağa başladı, heç yerde tapa bilmədi, dünya gözündən dar oldu. Anası bir gün, iki gün, üç gün onu gözlədi; bu

minval ilə on gün keçdi, ancaq Kan-Məkandan xəbor-ətər çıxmadi, arvad qəm dəryasına batdı, ağlamağa başlayıb ucadan dedi: "Oğlum, məni dərdə saldin. Mən bu dünyada çox dərd-qəm görmüşəm, buna görə də adamlardan uzaq olmuşam. Sən gedəndən sonra nə dilimə yemək dəyiib, nə də gözümə yuxu gedib. İndi pənahım göz yaşıdır! Oğlum, sənin sorığını hansı ölkədən alacağam, indi sən hansı şəhərdəsin?" O döründən ah çəkib bu şəri oxudu:

"Dammışdı mənim qəlbəmə, dostlar gedəcəklər,
Hieran oxunu tuşlayıb atdı bizo sarı.

Mahmuzlayıb öz atları getdi ki, onlar,
Can üstü üzüb cismimi əldən sala ağrı.

Bir qomlı gəyərçin səsi zülmətləri yardı,
Türk et, dedim, ey boynu bozoklu ahü-zarı.

Hərgəh o da mentək qomo olsayıdı girifstar,
Süsənəməyo golmozdı, inan sobri-qorarı.

Bir halda ki, üz döndərərək dost məni atdı,
Əskilməyəcək qəlbimin heç dordi-qubarı".

Bundan sonra o, yemək-içməkdən kəsilib, göz yaşlarına qərq oldu, o hor yerde ağlayırdı, onun dərdində bütün Allah bəndəleri, bütün məməkət ağlayırdı. Adamlar deyirdilər: "Yerin molum, ay Dau əl-Məkan?" Bir başqları taledən şikayətlərinə deyirdilər: "Görəsən, Kan-Məkanın nə olub, o niyə vətəndən didərgin düşüb, onu niyə buradan qovublar, axı onun atası acları doyuzdururdu, ədaləti iş görürdü". Kan-Məkanın anasının ah-naləsi ərsə qalxdı, bu xəbor gedib Sasan şaha çatdı..."

Şəhrizad bu yerda sohorin açıldıqını görüb nağılı yarımcıq qoysdu.



Elə ki yüz qırxinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Kan-Məkanın başına gələn əhvalat böyük əmirlərin vasitəsilə Sasan şaha

çatdı. Onlar şaha dedilər: "Kan-Məkan bizim padşahın oğlu, Ömer ibn ən-Nüman şahın nəvəsidir, bize məlum olub ki, o, vətəndən didərgin düşüb, yad ellərə pənah aparıb". Bunu eşidən Sasan şahın əmirlərə qəzəbi tutdu, onlardan birini asmağı əmri elədi; qalan əyanların ürkəklərinə qorxu düşdü, onlar daha səslerini çıxarmadılar. Sonra Sasan şah Dau əl-Məkanın ona elədiyi yaxşılıqları xatırlayıb yada saldı ki, şah öz oğlunu ona tapşırımsıdı, odur ki, pərişan olub dedi: "Bütün ölkələri gəzib hökmən onu axtarıb tapmaq lazımdır".

Sasan şah Törkeşin yanına çağırıb ona tapşırıdı ki, yüz nəfər atlı götürsün, gedib Kan-Məkanı axtarsın. Törkeş on gün oğlunu axtardı. Sonra qayıdır dedi: "Ondan heç bir xəber verən olmadı, onun heç soragını da eşitmədəm". Sasan şah Kan-Məkanla pis rəftar eləməyinə peşman olub qəm-qüssəyə batdı. Kan-Məkanın anası rahatlığını itirmişdi, səbri tükenmişdi, bu minval ilə iyirmi gün keçdi.

Bunlar burada qalsınlar, sizə kimdən deyim Kan-Məkandan. O, Bağdaddan çıxıb, səhraya üz qoyandı sonra üç gün yol getdi. Səhrada heç kimə – nə piyadaya, nə də atlyə rast gəlmədi, yuxusu qaçırdıqdan vətan, qohum-qardaşı yadına düşdü. O, ot yeyir, çayların suyundan içir, günöndə vaxtı isti düşəndə ağac altında uzanıb dincəldirdi. O bir yoldan çıxıb başqa yolla getməyə başladı, üç gün də bu yolla addimladı, dördüncü gün gəlib bir torpağa çatdı ki, onun vadilərindən ot göyərir, ağaclar bitirdi; bu yerda dağların ətokləri cəmənzər idi, buranın torpağı şimşəklərin gurlutusu, quşların xoş səsləri altında buludların piyalasından doyunca su içmişdi. odur ki, yamaclar yamyəşil, düzənliliklər cəmənzər idi.

Kan-Məkan ata yurduna doğma Bağdadi xatırlayıb dərdli-dərdli bu iki beyti dedi:

"Gedirəm, tez geri dönnəm deyə mən,
Kim bilir, bir də bura gəlləm haqqə?

Baş veribdirsə bir iş, çarəsi nə?
Eşq ucundan düşürəm elden uzaq".

Səri oxuyub qurtaran kimi Kan-Məkan göz yaşlarını silib yaşıł otalar- dan yedi, sonra dəstəməz altı bir neçə günün qəza namazını qıldı, axşamaca həmin yerdə qalıb dincəldi. Elə ki gecə oldu, uzanıb gecə yarısınaq yatdı, sonra adam səsi eşidib oyandı, həmin adam bu səri oxuyurdu:

"Sevdiyin bir çöhrədə xoş bir təbəssüm görmədən,
Adı yox, monası yoxdur dünyada ömrə etməyin.

Bir gözəllik qarşısında sidq ilə, ixləs ilə
Kilsədə hər gün keşşələr səcdə etmirmi, deyin?

Ayrılıdan yüzqat əladır ölüm – gəlmir yuxun
Ki, bəri rövəna gırsın candan artıq sevdiyin.

Xoş o aşiq halına çatmış nigarn vəsliño,
Daimi mehmanın canan ilə bir süfrənin.

Bax yenə gəlmış bahar əyyamı, açmış gül-çiçək,
Belo bir xoş fosildə möhv olmaz heç bir istəyin.

Bəxtiyardır yer üzü, sellər-sular daşmaqdadır,
Qalxın ey işrat sevənlər, fəslidir gülgün meyin!"

Kan-Məkan bunu eşidəndə dərdi yadına düşdü, göz yaşı sel kimi yanaqlarından axdı, ürəyi eşq atəşinə yanmağa başladı. O baxdı, görüsün ki, bu şeri deyon kimdir, ancaq gecə qaranlığında heç kişi görəmədi, dərdi-qəmi artdı, həm də o təşvişə düşdü. Odur ki, Kan-Məkan dağ ətəyindən vadidə enib çayın qırığı ilə getməyə başladı, həmin səs sahibinin ah çəkə-çəkə bu şeri oxuduğunu eşitdi:

"Eşqin qəmündən etməz idin nələ bir zaman,
Hieran günündə ağla, könül, ağla, nalo çək.

Əhd eyledin o yarla əzəldən, odur ki, bax,
Daim vüsala meyil eləyib can atır ürək.

Daim, sərinlədir vücudumu eşqin təlatümü,
Zənn et ki, dörd tərəfdən əsir bir sərin külək,

Canan salırımı heç yadına, ey Sada, səni,
Əhdi golırımı xotrino, bir danış görök?

Tale haçan görüşdürər, ah, nazlı yarla mən
Neql eyləyək hekayəmizi son vüsaladək.

Canan: "Bu eşqə sondəmi oldun fədə! – dedi.
Sordum: "Yolunda azmı cavan etmiş ömrü tərk?"

Çeşmin oxundan aşiqı Allah oşirgosiñ,
Qorxunc deyildir hicri onun , bil ki, noslitok,

Yox, yox, fəraqı lap məni əldən salib onun,
Dərman deyil, saqalmaq üçün vəslisi-yar görək".

Kan-Məkan təməs səsin dediyi şərə ikinci dəfə qulaq verib, yeno heç kimi görmədi, bircə bunu başa düşdü ki, həmin adam da özü kimi aşiqdir, sevdiyi qızdan ayrı düşübdür. Odur ki, Kan-Məkan özlüyündə fikirləşdi: "Mənimlə yan-yanaya yata bilər, onunla bu qürbətə dəst olaram". Sonra da boğazını arıtlayıb borkən qışkırdı: "Ay bu qaranlıq gecədə gəzib dolaşan şəxs, yaxın gol, başına gələn əhvalatı mənə danış; beləkə sənə kömək eləyə bildim!"

Kan-Məkanın bu sözlərini eşidən adam cavabında qışqıra-qışqıra dedi: "Ay mənim səsimə səs verən, həkayotimi eşitmək istəyən pəhləvan, kimsən, bəni-adəmsən, ya cinsən? Ölümün çatmamış cavab ver, bax iyirmi gündür ki, mən bu səhradayam, hələ öz səsimdən başqa səs eşitməmişəm!"

Bunu eşidən Kan-Məkan özlüyündə fikirləşdi: "Görünür, onun başına gələn əhvalat mənim başına gələnin taydır, mən də onun kimi iyirmi gündür səhradayam, ancaq bir adam səsi eşitməmişəm. Mən səhər açılacaq ona cavab verməyəcəyəm". O lal-dinməz oturdu.

Həmin adam qışqıra-qışqıra dedi: "Ay məni səsleyən, əgər cinsənsə, çıx get, yox bəni-adəmsənsə, onda gözle, qoy qaranlıq gecə yox olsun, səhər açılsın". Qışkıran adam, öz yerində, Kan-Məkan öz yerində oturdu, onlar səhər açılacaq bir-birinə şəir deyib hönkür-hönkür ağladılar. Səhər açılanda Kan-Məkan danişən adama baxdı, gördü ki, cavan bədəvi ərəbdir, onun əynində köhnə paltar var, belində bağladığı qılınc qızında paslanıb, onun hər şeyi məcnun olduğunu dələlət eləyir.

Kan-Məkan cavana yaxın gedib ona salam verdi, bədəvi onun salamını aldı, Allaha dua elədi ki, ömrünü uzun eləsin. Bədəvi Kan-Məkanın kasib paltarını görəndə onu dilənçi hesab eləyib dedi: "Ey cavan, hansı qəbilədənsən, ərəblərin hansı nəslindənsən? Başına nə qəzavü-qədər galib ki, gecə vaxtı səhraya çıxmışan, axı bu igid pəhləvanları işidir? Gecə mənə dediyin sözləri tokca nacib pəhləvan, qorxmaz igid deyə biledi, indi isə sənin canın mənim elimdədir. Sənin cavənlığına yazığım gəlir, odur ki, səni özümə yoldaş eləyirəm, mənə qulluq eləyərsən".

Naməlum adamın şeir desə də çox lovğalandığını, kobud danişdığını görəndə Kan-Məkan bədəvinin ona nifrot elədiyini, onu görüb ürəkləndiyini başa düşdü, odur ki, mehbəbanlıqla ona dedi: "Ey ərəblərin başçısı, mənim cavanlığını kənara qoyaq, de görək son niyo gecə sohrala gəzib dolaşa-dolaşa şəir oxuyursan? Sən dedin ki, mən sənə qulluq eləməliyəm, axı son özün kimson, niyo mənimlə belə danişərsən?" Bədəvi cavabında dedi: "Ay cavan, qulaq as deyim: mən Suriya ərobleri qəbilesindənəm, adım Sabbath ibn Rəmməh ibn Himandır, mənim Nəcmə adlı bir əmim qızı var, onu görən xoşbəxt olur. Atam ölündən sonra əmimin, Nəcmənin atasının yanında bəyəydüm; mən bəyəyübü boy-a-başa çatanda əmim qızı da bəyəydü, əmim onu məndən, məni ondan ayırdı, cüntü görürdü ki, mən kasıbam, pulum yoxdur. Mən ərob əyanlarının, qəbilo başçılarının yanına gedib əhvalatı onlara danişdım, onları əmimin üstüne saldım, əmim utanıb qızı mənə verməyə razı oldu, məndən əlli at, buğda yüksəlmış birhürgüclü əlli dəvə,arpa yüksəlmış əlli dəvə, on qul, on kəniz başlıq istədi. O məndən gücüm çatmayan başlıq istədi. Bax mən indi Suriyadan İraqa gedirəm, iyirmi gündür səndən başqa heç kime rast gelməmişəm. Fikrim Bağdada gedib dövlətli tacirləri güdməkdir; onlar şəhərdən çıxan kimi dallarına düşəcəyəm, karvanları qarət eləyəcəyəm, adamlarını öldürüb mal yüksəlmış dəvələrini sürüb aparacağam! Bos son kimlordonson?"

Kan-Məkan da cavabında dedi: "Sənin əhvalatın mənimkino oxşayır, ancaq mənim dördüm soninkindən ağır dərddir, cüntü əmim qızı - şah qızıdır. Onun ata-anasını sənin dediyin şeylər qancə eləməz!" Sabbath ucadən dedi: "Sənin ya ağılnı çəşib, ya da məhəbbət dərddindən mocnun olmusan! Axi sənin əmim qızı haradan şah qızı ola bilər ki, sən padşah nəslinə oxşamırsan, sən adıca bir diləncisən." Kan-Məkan cavabında dedi: "Ay ərəblərin başçısı, heç təoccüb-zad eləmə! Olan olub, keçən keçib. Bilmək isteyirsinə, deyim kimom; mən Bağdad və Xorasan torpaqlarının hökməndarı Ömer ibn ən-Nüman şahın nəvəsiyəm, Dau əl-Məkan şahın oğlu Kan-Məkanam. Mənim böxtim getirilmişdi, atam ölündən sonra Sasan şah sultan oldu, gizlincə Bağdaddan çıxdım ki, məni görən olmasın. Bax düz iyirmi gündür səhradayam, səndən başqa heç kime rast gelməmişəm. Sənin başına gələn əhvalat mənim əhvalatıma, dərđin də mənim dərdimə oxşayır".

Bunu eşidən Sabbath qışkırbı dedi: "Bu lap yaxşı oldu! İstədiyimə çatdım, Allah özü səni mənim üçün göndərib, dilənçi kökündə olsan da, padşah nəslindənsən. Qohumların hökmən səni axtaracaqlar, səni bir adamın yanında tapanda çoxlu pul verib alacaqlar. Tez ol! Cavan

oğlan, düş qabağıma gedek!” Kan-Məkan dedi: “Ərəb qardaş, belə iş görəmə. Qohumlarım menim üçün nəinki qızıl-gümüş, heç mis dirhom do verməzler. Mən kasib adamam, lütün biri yəm, heç neyim yoxdur. Bu fikrindən vaz keç, gol dost olaq. İraq torpaqlarına gedək, ölkələri gözək; Allah kerimdir, bəlkə başlıq üçün pul tapa bildik, emiqizilərimizin vüsalına çatdırıq”.

Bu sözləri eşidən bədəvi Sabbath qəzəbləndi, o çox lovgalana-lovgalana hirslo ucadan dedi: “Vaydır halına! Son hələ cürət eləyib mənə cavab da qaytarırsan! Alçaq köpök, düş qabağıma, yoxsa başına bir oyun açaram ki, özün do aforin deyorsun”. Kan-Məkan gülümşəyib dedi: “Necə yəni qabağına düşüm!” Olmaya sənəde heç ədalət yoxdur, menim kimi adamı osir kimi qabağına qatıb aparmaq, alçaltmaq istəyirsin, özü də cəng meydanında onun igid, yaxud qorxaq olduğunu yoxlamadan. Bəs bədəvilərdən qorxmursan ki, belə iş üstə səni söyüb biabır eləyörələr”.

Sabbah gülüb ucadan dedi: “Aman Allah! Özün cavansan, amma qoca kimi danışırsan, bu sözləri təkcə igid pəhlevan dilinə gotirir. Hansı ədalətdən dəm vurursan?” Kan-Məkan cavabında dedi: “Ögor isteyirsin mən osir eləyəsən, sonın nökorin olum, onda silahını at, pallarını soyun, gol güloşok, kim yixsa o, yixilanı istəyir özüne qul eləyər, istəyər dost eləyər”.

Sabbah gülo-gülo dedi: “Görünür, sənin başın bədənino ağırlıq eləyir. Odur ki, çox danışırsan”.

Bədəvi silahını atıb, otoyini yığıdı, Kan-Məkanı yanaşdı. Kan-Məkan da ona yaxınlaşdı, onlar tutasdılar, bədəvi gördü ki, qontor dinardan güclü olduğu kimi Kan-Məkan da ondan güclüdür. Bədəvi baxdı görsün ki, Kan-Məkanın ayaqları yerdə möhkəm durur, ya yox, gördü ki, onun ayaqları iki minarə tək, yero vurulmuş taxta tək, yaxud dağ kimi yer üstə möhkəm durur; belə olanda, başa düşdü ki, bu kol o koldan deyil, basılaçığını duybıgordüyü işə peşman oldu, odur ki, öz-özünə dedi: “Gərək qılınca qurşaydım!

Kan-Məkan onu tutub elə silkələdi ki, az qaldı bədəvinin bağır-saqları partlasın, o qışqıra-qışqıra dedi: “Ay cavan, burax məni!” Kan-Məkan onun sözlerinə əhəmiyyət verməyib onu silkələdi, başı üstə qaldırdı, suya atmaq üçün çaya torof getdi. Bədəvi qışqırı: “Ay cavan, nə elemək isteyirsin?” Kan-Məkan cavabında dedi: “İstəyirəm, səni çaya atıb. O səni Deçlə çayına aparar. Oradan da İsa arxi səni Fərat çayına aparar, sonra səni öz diyarına çatdırır, orada qohumların səni görüb igidiyiñə, semimiliyiñə, aşiqliyiñə inanarlar”. Sabbath qışqırıb

dedi: “Ey bu vadilərin pəhlevani, pislik eləmə! Səni gözəllər gözəli omin qızının canına and verirəm, məni burax!”

Kan-Məkan bədəvini yero qoydu; bədəvi bələdan qurtardığını görüb qılınca-qalxanını götürdü, sonra oturub xeyli fikirleşdi ki, Kan-Məkanı necə aldadıb ona hückum eləsin. Kan-Məkan onun məqsodını gözlərindən duyub çıçırdı: “Qılınca-qalxanı götüründən sonra ürəyindən keçəni bildim. Gücün də yox, zirəkliyin də yox, odur ki, güloşo bilmədin, eger at oynadıb olindo qılınca mənə hückum eləsəydim, son çoxdan həlak olmuşdun. İstemirəm özünü məzəmmət eləyəsən, qalxanını at bura, qılınca mənə hückum elə, ya son məni öldürərən, ya da mən səni”. Bədəvi qalxanını Kan-Məkanə atıb qışqırı: “Al, bu da qalxan!” Sonra da elində siyirmə qılınca onun üstüne cumdu, Kan-Məkan qalxanı götürüb sağ əlinə aldı, bədəvi no qədər qılınca çaldısa, Kan-Məkan qalxanı qılınca qabağına verdi.

Sabbah elə hey qılınca endirib deyirdi: “Bax bu dofo vurub onu öldürəcəyəm”. Ancaq qılınca qalxana deyib boşça çıxırdı. Kan-Məkan isə qılınca olmadığından Sabbathı vurmurdı, bədəvi o vaxtacan qılınca vurdu ki, yorulub əldən düşdü.

Hərisin yorulduğunu görən Kan-Məkan onun üstüne cumdu, onu qucaqladı, silkəleyib yero vurdu, üzüqçülü çevirib qılınca qayışı ilə ol-qolunu bağladı. Ayaqlarından tutub çaya torof sürüməyə başladı, bunu görün Sabbath qışqırıb dedi: “Ay cavan, ay pəhlevanlar pəhlevanı, ay cəng meydanında igidlər igidi, son nə eləmək isteyirsin?” Kan-Məkan da cavabında dedi: “Məgor demədim, səni çayla öz qohum-qardaşının yanına göndərmək istəyirəm ki, son onların dördüncü qalasan, daha sənin fikrini çoxmasınlar, hom də son omin qızının toyuna gecikməyəsən”. Sabbath zaridi, ağlayıb qışqırı: “Ey pəhlevanlar pəhlevanı, belə iş görmə! Burax məni, homşo sənə nöker olaram!” O ağlayıb şikayötəndi, sonra bu iki beytı dedi:

“Xeyli var, düşmüsəm elimdən uzaq,
Məni qurbətəmə ocl tapacaq?”

Qorib ölsəm, elim xobor tutmaz,
Olaram məhv əzizlərimdən iraq”.

Kan-Məkanın ona yazığı gəldi, odur ki, dedi: “Söz ver mənə, and iç ki, yaxşı yoldaş olub, mənimlə hara oldu gedəcəksən. Sabbath da dedi: “Yaxşı!” Sonra da ona söz verib and içdi; Kan-Məkan onu buraxdı.

Sabbah ayaga qalxıb onun əlini öpmek istəyəndə Kan-Məkan qoymadı. Bədəvi torbasını açdı, üç dənə arpa yayması çıxarıb Kan-Məkanın qabağına qoydu, onlar çay kənarında oturub yedilər, sonra dəstəməz alıb namaz qıldılar, oturub qohum-qardaşdan, bəxt-talelərindən, çəkdikləri əziyyətdən danışdılar.

Kan-Məkan bədəvidən soruşdu: "İndi hara getmək fikrindəsen?" Sabbah cavabında dedi: "Şənin vətənине, Bağdad şəhərinə gedirəm, emim qızına verəcəyim başlığı Allah mənə yetirənəcən orada qalacağam". Kan-Məkan da ona dedi: "Bax bu yol, bu da sən, gedə bilərsən, mən isə burada qalacağam". Bədəvi onunla xudahafızlışib Bağdad yoluна düşüb getdi. Kan-Məkan ayaga qalxıb öz-özüne dedi: "İlahi, mən ki kasıbam, nə üzlə vətənə qayıdım! Vallahi, mən geri qayıtmayaçağam, inşallah Allah-toala mənə bir yol açar, işim yüngüləşər!"

Sonra Kan-Məkan çayın kənarına getdi, dəstəməz alıb namaz qıldı, alını yero dayadı, Allaha yalvarıb dedi: "İlahi, son daşlar arasında gizlənən qurdular yağışla ruzi göndərirsən. Rica eləyirəm, öz adına görə mənim də ruzimi göndər!" Namaz qılandan sonra onun ürəyi sixıldı.

O oturub sağa, sola baxırdı, birdən gördü ki, bir atlı ona tərəf gelir, özü de həmin atlı cilovu elindən buraxıb atın yalına yatabdır. Kan-Məkan qəddini düzəldib eyleşdi, bir dəqiqə keçməmişdi ki, atlı onun yanına gəldi; o, ağır yaralı idi, can verirdi, ölacayıni yəqin eləmişdi. O, Kan-Məkana yaxınlaşanda gözlərindən yaş sel kimi axırdı.

Atlı Kan-Məkana dedi: "Ay ərəblərin başçısı, nə qədər sağlam, məni özüne dost elə, cünti menim dostluqda tayim-beraberim yoxdur, qanı axan, can üstə olan yaralıya su verməsələr də, sən mənə su ver içim. Ölsəm, yaxşılıq elədiyinə görə xoşbəxt olarsan, sağ qalsam sonin dərdinə çara elərəm, kasıblığın daşını atarsan".

Bu adamın mindiyi cins at ela yaxşı idi ki, onu terifləməyə söz tapmaq olmurdı, onun ayaqları elə bil mərmər sütun idi; Kan-Məkan süvariyyə, onun atına baxanda cuşa gəldi, öz-özüne dedi: "Doğrudan da bu atın dünyada tayi-berabəri yoxdur!" Sonra o kömək eləyib atını yero düşürtdü, ona mehbəbanlıq elədi, bir az su verdi, atlı dincələndən sonra Kan-Məkan ondan soruşdu: "Səni bu hala kim salıb?"

Atlı cavabında dedi: "Şənə düzünü deyəcəyəm. Mən at oğrusuyam, yokasənəm, ömrüm boyu işim-güçüm gecə-gündüz at oğurlamaq olub, adım Həsəndir, madyan, erkək atların qənimiyyəm. Bir gün Rum padşahı Əfridünun bu atı barəsində eşidib (o, həmin ata əl-Qatul' adı,

Məcnun ləqəbi verib) onun dalınca əl-Kustaniyyəye getdim, atı güdməyə başladım. Bir gün mən sarayın qabağında dayanmışdım, birdən rumluların hörmət elədiyi, onların arasında sözü keçən, hiyləgörlikdə tayi-berabəri olmayan Şəvəhi, Zat əd-Dəvəhi qarı bu at üstə çıxdı, qarının yanında ona qulluq eləmək, ata baxmaq üçün on nefər qul vardi. Qarı Sasan şahın yanına gedib ondan sülh əmin-amanlıq istəmək üçün Bağdadda, Xorasana tərəf yola düşdü.

Men ata tamah salib qarının dalınca düşdüm, onları gözdən qoymurdum, ancaq nə qədər əlloşirdimse ata yaxın düşə bilmirdim, cünti qullar onu berk qoruyurdular. Nəhayət, onlar golib bu torpaqlara çatdilar, qorxdum ki, Bağdad şəhərinə gırırlar. Mən ürəyimdə atı necə oğurlamağı götür-qoy eləyəndə, birdən qabağda toz ərşə qalxdı, dağlında əlli nəfər atlı göründü, bunlar tacirləri soymaq üçün yola çıxmış quldurlar idilər. Onların başçısı Qəhrədə adlı bir iigid idi, o lap elə bil şir idi, nərə çəkib şir kimi cəng meydənına girondo pəhləvanları poropərən salırdı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcı qoydu.



Ele ki yüz qırıq birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, yaralı atlı Kan-Məkana deyiridi: "Qəhrədə nərə çəkib adamlarıyla bərabər qarının dəstəsinə hücum elədi, heç bir dəqiqə keçməmiş o, qarının on nəfər qulunun əl-qolunu bağladı, atı götürüb şad-xürəm çıxbı getdi, mən özlüyümdə dedim: "At əlimdən çıxdı, zəhmətim hədrərə getdi!"

Mən dayanıb gözləməyə başladım ki, görüm bu işin axırı necə olacaq, qarı əsir olduğunu görəndə ağlaya-ağlaya quldurbaşı Qəhrəda dedi: "Ay mərhəmətli pəhləvan, ay qorxmaz şir, sən ki, istədiyin ata sahib olmusan, daha mən qarıyla, bu qullarla nə işin var?"

Qarı dil töküb aldırdı, and içib ved elədi ki, onları buraxsa, ona çoxlu at, qoyun göndərəcək; onda Qəhrədə qullarla qarını buraxdı, atı götürüb öz adamları ilə çıxbı getdi, mən də onların dalınca düşdüm, quldurlar gelib bu yerlərə çatananın elə hey mən atı baxıb onların dalınca gəlirdim. Axırda birtəher özümü atın yanına saldım, tez atılıb

yəhərə mindim, torbadan qamçını çıxarıb atı vurdum. Ancaq elə bu dəmədə quldurlar məni gördülər, atlarını sürüb göldilər, məni dövrəyə alib oxa tutdular, nizə ilə vurmağa başladılar, ancaq mən atın üstündə möhkəm oturmuşdum, at qabaq və dal ayaqlarıyla o vaxtacan məni qorudu ki, axırda ox kimi, ya da axan ulduz kimi məni aradan çıxardı.

Ancaq mən bir neçə yerdən yaralandım, üç gündür ki, at belində-yəm, na ağızma yemək dayıb, no gözümə yuxu gedib. Mən lap gücdən düşüşəm, dünya gözümüzde məzara dönüb, təkcə sən mənə rəhm elədin, yazıçı geldi, görürəm çılpasısan, halın pərisindir, ancaq üz-gözündən alicənablıq töklür. De görək kimsən? Haradan gəlib, hara gedənsən?"

Kan-Məkan da cavabında dedi: "Mən Ömrə ibn en-Nüman şahın nəvəsiyəm, Dau əl-Məkan şahın oğluym. Atam öləndən sonra yetim böyümüşəm, atamdan sonra padşahlığı bir pis adam əle keçirdi, o, kiçiyin də, böyükün də padşahı olduğunu". Sonra da o, başına gelən əhvalatı başdan-ayağa ona naqıl eldi, at oğrusunun ona yazığı gəlib ucadan dedi: "Allah haqqı, son əsil-nəcəbatlı, adlı-sanlı nəsildənən, hələ çox işlər görüb, zamanın məşhur iğid pəhləvanı olacaqsan! Əgər tərkime oturub məni sağ-salamat mamləketinə çatdırısan, şərəfli iş görmüş olarsan, qiyamət günü də Allah sənə kömək elər. Mənədən qüvvə qalmayıb, işdir ölsəm, bu at başqasına qismət olmaqdansa, qoy sənə qismət olsun". Kan-Məkan cavabında dedi: "And olsun Allah'a, əgər səni ciyindən apara bilsəydim, ömrümün də yarısını sənə vera bilsəydim, heç at olmasa da onu sənə verərdim, çünki dərd əhlina rəhm eləyen, yaxşılıq eləyen adamlardanam. Allah-teala xətrinə yaxşılıq eləyen adam yetmiş bələdan uzaq olur. Allahə pənah gotürəb yola çıxmaga hazırlaş".

Kan-Məkan Allahə təvekkül deyib, süvarini ata mindirmək istədi, ancaq at oğrusu dedi: "Bir az gözlə!" Sonra da gözlerini qayıdı, əllərini qaldırıb ucadan dedi: "Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rasuludur! İlahi, mənim ən böyük günahımdan keç, zira böyük günahı, heç kəs yox, təkcə böyük yaradan bağışlaya bilər!"

O, kəlməyi-şəhadətini deyib bu şerî oxudu:

"Min azyiyət verərək qullara mən,
Qalmadım keflə şorab içməkdən.

At oğurlamaqçın girdim sulara,
Çoxuna nahaqdan vurdum mən yara.

Qatulu oğramağım, mənəcə bütün
Tutduğum bad əməlo vurdum yekun.

Oğramaqla bu atı, könlükənə ebes
Arzuya çatmağa göstərdi həvəs.

Qadir Allahsa bu at oğrusuna
Verdi dəhşətli ölüm, güclü cəza.

Bəli, axırda qərib bir kəs üçün
Ömrü vurdum başa yorğun-üzgün".

Şerî qurtaran kimi at oğrusu gözünü yumdu, ağızını açdı, çığırıb ömrünü Allaha bağışladı. Kan-Məkan ayağa qalxdı, qəbir qazib onu basıldı, sonra ata yanmış öpdü, onun ağızını sildi, çox şad olub dedi: "Heç kimdə, heç Sasan şahda da belə at yoxdur".

Kan-Məkan burada qalsın, siza kimdən deyim Sasan şahdan. Ona belə bir xəbər çatdı ki, vəzir Dandan onun itaətindən çıxıb, qoşunun da yarısı ona qoşulub, özü də and içiblər ki, onlara padşah heç kəs yox, Kan-Məkan olacaq. Vəzir əlində olan qoşun əhlinə and içdirib, özü də onlara bərabər Hindistan cəzirələrinə də, bərbərlərin¹ məmləketinə də, qaralar ölkəsinə də gedib, orada ona sayı-hesabı olmayan, ucu-bucağı görünməyən qoşun-leşkər qoşulub. Vəzir onlara bərabər Bağdadın üstünə yeriməyi, homin ölkələri tutmağı, onun sözündən çıxan qulları öldürməyi qərara alıb, bir də and içib ki. Kan-Məkanı padşah eləməyinə qılıncı yera qoymayacaq.

Bu xəbərlər Sasan şaha çatanda, o dərin fikrə getdi, başa düşdü ki, padşahlıqda kiçikdən tutmuş böyüyəcən hamının ondan zəhlisi gedir, odur ki, dərdi artı, qəm-qıssəye batı. Belə olanda, xəzinəni açıb şahlığın oyanlarına pul payladı. O, Kan-Məkanı öz yanında görmək istədi ki, xoş rəftar eləyib onun ürəyini alsın, itaətdə qalan qoşunların əmriri təyin eləsin ki, bu tədbirlə də vəzir Dandanın yandırıldığı alovu söndürsün.

Tacirlərdən bu xəbəri eşidən Kan-Məkan həmin atın belində toləsik Bağdada qayıtdı. Sasan şah taxtda oyləşmişdi, o karixib qalmışdı, birdən ona xəbər çatdı ki, Kan-Məkan qayıdır golır. Belə olanda, Bağdadın bütün oyanları, qoşunları, Bağdad camaatının hamisi Kan-Məkanın pişvazına çıxdılar, onu qarşılıdlar, qabığına düşüb saraya götürdüler. Kənizlərlə xacələr onun göldiyini gedib anasına xəbər verdilər, bu xəbəri eşidən ana çox şad oldu, durub oğlunun yanına getdi,

¹ Bərbərlər - Şimali Afrikada yerli əhalidir. Afrikannı bu hissəsi oroböt tarofindən istila ediləndən sonra bərbərlər onların dilini və dinini qəbul etmişlər.

onun alnundan öpdü, oğlu ona dedi: "Ana can izin ver emimin yanına gedim, o mənə mərhəmət eleyib ənam verib".

Bax, belə! Saray adamları, əyanlar həmin atı görəndə ağfälları başlarından oldu, onlar dedilər: "Hələ heç kəsin belə bir atı olmayıb!" Kan-Məkan Sasan şahın yanına gəlib salam verdi, padşah ayaq aqalxanda Kan-Məkan onun əllerini, ayaqlarını öpdü, atı ona bağışladı. Padşah ucadan dedi: "Xoş gəlmisin! Oğlum Kan-Məkan, yerin rahat, işin avand olsun! And olsun Allaha, sen gedəndən dünya mənə dar galirdi! İndi isə şükür Allaha, sen gəlib çıxdın!"

Kan-Məkan Sasan şaha dua etdi. Sonra padşah baxıb həmin atı tamid, bir zamanlılar Kan-Məkanın atası Dau əl-Məkanla, əmisi Şerr-Kanla xəçperəstləri mühasirəyə alanda bu ata rast gəlməşdi, özü də Şerr-Kan həmin davada öldürülmüşdü. Sasan şah dedi: "Əger mümkün olsayıd, sənin rəhmetlik atan buna sahib olmaq üçün əvəzində min at verərdi. İndi isə onun ailəsi yeno əvvəlki kimi şan-söhrətli olub, biz də bu atı qəbul eleyib sənə bağışlayırıq. Bu at ele sənin kimi pəhləvanlar pəhləvanına layiqdir".

Sasan şah buyurdu ki, Kan-Məkana faxır libas getirsinlər, ona yaxşı atlar da bağışladı, sarayın en yaxşı böyük otaqlarını ona verdi, Kan-Məkan yeno şan-söhrət sahibi oldu, onun kefi köklədi. Padşah vəzir Dandanın qorxusundan Kan-Məkana çoxlu pul verib hörmət etdi.

Kan-Məkan çox şad oldu ki, pis günün daşını atdı. O öz evinə getdi, anasının yanına girib ondan soruşdu: "Ana can, emim qızının kefi necadir?" Anası cavabında dedi: "Oğlum, sən gedəndən hamı, hətta sənin sevgilin də yadimdən çıxıb, özü də sənin çıxıb getməyinin, bizim ayrılığımızın bəisi o qız olub". Kan-Məkan şikayətlənib anasına dedi: "Ana can, get ondan rica elə, bəlkə birçə daşın mənə nəzər yetirə, məni dərd-qəmdən qurtara". Anası cavabında dedi: "Bu işlərin hamısı kişiləri baş aymaya məcbur eləmək üçündür; bir şey ki, adamı bələya salır, ondan ol çok! Mən nə onun yanına gedənom, nə də bu sözləri ona deyənəm".

Anasının bu sözlərini eşidən Kan-Məkan at oğrusunun ahvalatını, Zat ad-Dəvəhi qarının onların torpağına qədəm qoyduğunu, Bağdada gəlmək istədiyini nəql eleyib dedi: "O, babamın da, emimin də qatılıdır, mən hökəmən ondan intiqam alıb bu rüsvayçılığı üstündən götürməliyəm".

O, anasından ayrılib, Sadəcə adlı çıxbılmış, hiyləgor bir qarının yanına getdi, dərdini ona açıb əmisi qızı Küdiyə-Fəkana aşiq olduğunu dedi, sonra da rica etdi ki, qızın yanına gedib onu yola getirsin. Qarı cavabında dedi: "Baş üstə, itaat borcumdur!" Qarı ondan ayrılib

Küdiyə-Fəkanın sarayına getdi, qızı dila tutub ürəyini yumşaltdı, onu yola götürdi. Sonra qarı Kan-Məkanın yanına gəlib dedi: "Küdiyə-Fəkan sənə salam gönderir, o, gecəyarısı sənin yanına gələcək..."

Şəhrizad bu yerde sohərin açıldıqını görüb nağılı yarımcıq qoydu.

142-ci gecə

Elö ki yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı Kan-Məkanın yanına gəlib dedi: "Əmin qızı sənə salam gönderir, o, gecəyarısı sənin yanına gələcək".

Kan-Məkan çox şad oldu, oturub əmisi qızı Küdiyə-Fəkanın yolunu gözlədi. Elə gecəyarısı olmuşdu ki, qara ipək örtüyü bürünmüş qız içəri girdi, onu yuxudan ayıldırıb ucadan dedi: "And içirson ki, məni sevirsin, ancaq uzanıb xorhaxor yattsan!" Kan-Məkan ayılıb dedi: "Ay istəkli yaram, mən təkcə ona görə yatmışdım ki, səni yuxuda görürləm!"

Belə olanda, qız xoş sözlərlə ona məzəmmət eleyib bu beytləri dedi:

"Sadiq olsaydın əgər sevginə sən,
Gen qaçardin yuxudan, dinclikdən.

Halbuki qolbən edirson tosdiq:
Olmusən eçqino daim sadiq.

Eşqo sadiq olanın, zənniməcə,
Yuxu girmoz gözüne birçə gecə".

Əmisi qızından bunu eşidən Kan-Məkan utandı, ayaq aqalxib özünü tomizə çıxartmağa başladı. Onlar qucaqlaşıb, çəkdikləri hicran qəmindi dən şikayət eləməyə başladılar, bələcə dan yeri sökülenəcən səhbət elədilər. Küdiyə-Fəkan getmək istəyəndə Kan-Məkan ağladı, dərindər ah çəkib bu şerî oxudu:

"Çox çoxso də hicran, axırı vəsle yetişdik,
Səf-səf düzülen inci dişin gövhərə bənzər.

Mən sübhə qədər bəlkə soni min kərə qucdum,
Gözəl gözə zilləndi, öpildü yanan üzələr.

Son verdi görüş anlarına şölesi sübhün,
Siyrıldı qızından elə bil bir iti xəncər".

Kan-Məkan şeri qurtaran kimi Küdiyə-Fəkan onunla xudahafiz-lösib öz sarayına qayıdı. O, sərni kənizlərinin bəzilərinə açdı, onlardan biri gedib bunu Sasan şaha xəbor verdi, Sasan şah Küdiyə-Fəkanın yanına getdi, qızın otağına girib qılincını siyirdi ki, onu öldürsün. Ancaq qızın anası Nüzzat əz-Zaman içəri girib padşaha dedi: "Səni and verirəm Allaha, belə iş görəm! Əgər sən qızı öldürsən, bundan hami agah olar, öz zəmanəsinin şahları arasında biabır olarsan. Bil və agah ol ki. Kan-Məkan vələdüzzina deyil, biz böyümüşük. O, namuslu, mərd oğlandır, məzəmmət olunası pis iş görəməz. Səbir elə, tələsmə! Saray adamlarının, Bağdad əhlinin arasında belə bir xəbor yayılıb: vəzir Dandan bütün torpaqlardan yiğidi qoşunla galır ki, Kan-Məkanı padşah elosin".

Padşah cavabında dedi: "Vallahi, mən Kan-Məkanın başına bir bəla açım ki, onu heç izi-tozu da tapılmasın! Onunla məhrəban dolandım, ona yaxşılıq elədim ki, camaat, əyanın onun tərəfinə keçməsinlər, indi görərsən, onun başına nə oyun götişirəm".

Sasan şah burada qalsın, siza kimdən deyim, Kan-Məkandan. O, ertəsi günün anasının yanına gedib dedi: "Ana can, mən yollarda quldurluq eləmək, at, dəvə, qul, kəniz əla keçirib dövlətlənmək istəyirəm, elə ki mal-dövlət sahibi, varlı-halli adam oldum, onda əmim qızı Küdiyə-Fəkanı mənə nişanlayırsan". Anası cavabında dedi: "Oğlum, özgə mali çələ tökülməyib, onu qılinc, nizə gücünə əla keçirməli olacaqsan, onu da bil ki, mal-dövlətin keşiyini çəkən igidilər vəhşi heyvanları diri-dirə yeyən, məmləkətləri viran qoyan, paləngi diri-dirə tutan pəhləvanlardır!" Kan-Məkan da ucadan dedi: "İstdiyimə çatmasam, fikrimdən dönen deyiləm!"

Sonra Kan-Məkan qarımı Küdiyə-Fəkanın yanına göndərdi qızı xəbor versin ki, ona layiq başlıq alda eləmək üçün gedir, həm də qarıya dedi: "Hökmen, ondan cavab götür". Qarı da dedi: "Baş üstə, itəet borcumdur! Bunu deyib qızın yanına getdi, sonra cavab getirib dedi. "O, gecəyarı sonin yanına gələcək".

Kan-Məkan gecəyarısına oturdu, narahat olduğundan qızın içəri girdiyini belə sezmədi, birdən qızın səsini eşitdi: "Səni yuxusuzluqdan mən canım hesabına qurtararam!" Kan-Məkan onun üçün ayağa qalxub dedi: "Ay istəkli yarım, mən ise səni hər belədan qurtararam!" Sonra da Kan-Məkan na qarara gəldiğini qızı əyan elədi, qız ağlamaya başladı. Onda Kan-Məkan dedi: "Ağlama, əmisiqizi! Bizi ayıran o Allaha dua etəyəcəyəm ki, bizə kömək olsun, bizi tez vüsala çatdırınsın".

Sonra Kan-Məkan yola çıxmaga hazırlaşdı, anasının yanına gedib onunla xudahafizləşdi, saraydan çıxdı, qılincini belino bağladı, çalmasını başına qoyub niqabını saldı, sonra Qatul adlı atını mindi, şəhərin içilə getdi, o, elə bil ay parçası idi.

Bağdadın şəhər darvazasına çatanda birdən gördü ki, yoldaşı Sabbah ibn Rəmməh şəhərdən çıxır. O, Kan-Məkanı görən kimi onun üzəngisindən yapışip qaça-qaça salam verdi, Kan-Məkan onun salamını aldı. Sabbah ona dedi: "Qardaşım, bu at, bu qılinc, bu libas, sənə haradən? Mənim bu vaxtacan qılinc-xalxandan savayı heç nəyim yoxdur". Kan-Məkan cavabında dedi: "Ovçu istədiyi ovla qayıdar. Səndən ayrılanlardan bir saat sonra bəxtim gotirdi. Bəlkə indi bu səhrada temiz ürkələ mənə yoldaş olasan?"

Sabbah ucadan dedi: "And olsun Kəbəyə, mən bundan sonra sənə yalnız hökmədar deyəcəyəm". Bunu deyib torbasını dalına atdı, əlinde qılinc atın qabağı ilə qaçmağa başladı, Kan-Məkan da at üstü onun dalınca getdi.

Onlar beləcə dörd gün səhranın içərilərini getdilər, ovladıqları ceyran əti ilə dolanıb bulaq suyu içdilər, beşinci gün hündür bir təpənin ətəyində olan çəmənlilikə çatdırılar, bu çəmənlilikdə bir nohur var idi, burada dəvələr, mal-qara, qoyun sürüleri, at ilər dərələrə, təpələrə yayılıb otlayırdı. Ağılın ətrafında dana-buzov, quzular, köşək, dayça voz atırdılar. Bunu görən Kan-Məkan çox şad oldu, ürəyi açıldı, o, nər və maya dəvələri əla keçirmək üçün dava eləmək fikrinə düşdü.

Belo olanda, o, Sabbah'a dedi: "Gəl bu mal-qaram sürib aparaq. Sən də mənimlə bərabər yaxın-uzaq düşmənlərlə vuruşan, heyvanları əla keçirəndən sonra payına düşəni alarsın". Sabbah da cavabında dedi: "Ya hökmədar, bu heyvanların sahibləri çoxdurlar, onların arasında atlı, piyada igid pəhləvanlar var. Əgər biz bu qorxulu işə girişsək, işimiz pis olar. Heç birimiz sağ-salamat gedib evimizə çıxmarıq. Əmisiqizimiz də tək qalarlar".

Kan-Məkan Sabbahın qorxaq olduğunu başa düşüb güldü, onu burada qoyma, heyvanları sürib aparmaq niyyəti ilə təpədən çəmənə endedi, nərə çəkib avazla bu şeri oxudu:

"Ruhuna and içirom Nümanın,
Neslimiz şah, özümüz qəhrəmanıq.

Bizo əl qaldıra bilməz yağular,
Horbə qanlar tökənik, can alanıq.

Görmemiş biziñ oziyyät bir kəs,
Yoxsulun qeydinə candan qalanıq.

Var ümidim ki, çatar imdadıma
Şahların şahı olan bir xalıq”.

Sonra o, qızmış nar kimi çəməndəki mayaların üstüne cumdu, dəvələri, inakları, qoyunları qabağına qatıb sürüb aparmağa başladı. Bunu görən qullar əllərində işildən qılinc, uzun nizələr onun üstüne yeridilər, onların qabaq səfində qara nizən, işildən qılinci yaxşı işlət-mayı bacaran, çəng meydənından moharətli vuruşan bir atlı türk var idi. O, Kan-Məkan hücum eləyib qışkırdı: “Allah haqqı, eger son bilsəy-din bu mal-qara kimindir, belə iş görəməzdin! Bil və agah ol ki, bu heyvanlar rumlu dəniz cəngavərlərinin və çərkəz¹ alayı döyüşülö-rinindir, özü də onlar yüz nəfər qaşqabaqlı igid pəhləvandır, hamisi da sultanın itaatiindən çıxmışdır. Onların bir atı oğurlanıb, and içiblər ki, həmin atı tapmamış buradan getməyəcəklər”.

Bunu eşidən Kan-Məkan qışqıra-qışqıra dedi: “Əelaflar! Sizin dediyiniz, sizin axtardığınız, ona görə vuruşmaq istədiyiniz at, baxın, mənim altımdadır! Hamıhqla üstüme yeriyn, nə dayanıb baxırsız, nə bacarsanız eləyin!”

Sonra o, atı Qatalun qulaqları arasında nərə çəkib şir kimi onların üstüne cumdu. Kan-Məkan bir pəhləvana torəf döndü, nizo ilə vurub onun ciyərini çıxartdı, pəhləvan atdan yera yixildi, Kan-Məkan sonra ikinci, üçüncü, dördüncü pəhləvana hücum eləyib, onları da öldürdü. Belə olanda, qullar ondan qorxular. Kan-Məkan qışqıra-qışqıra onlara dedi: “Ey vələdüssinələr, mal-qaranı, atları sürün gedək, yoxsa nizəmlə sizi qanınıza qalınan elərəm”.

Onlar mal-qaranı qabaqlarına qatıb sürdülər. Bunu görən Sabbah təpədən enib Kan-Məkanın yanına gəldi, şad olub bərk qışqırmağa başladı, birdən toz ərşə qalxdı, şir kimi qaşqabaqlı yüz nəfər atlı göründü. Sabbah qaçıb topənin başına çıxdı, oradan vuruşanlara baxmağa başladı, o öz-özüne deyirdi: “Mən elə-bəlo zarafatyanə pəhləvanam!”

Yüz atlı Kan-Məkanı dörd tərəfdən dövrəyo aldı, onlardan biri qabaq çıxıb Kan-Məkandan soruşdu: “Mal-qaranı hara aparırsan?” Kan-Məkan da cavabında dedi: “Mən bu mal-qaranı sənin əlinindən

¹ Asiyada, Yaxın Şərqi, Cənubi Rusiyada və Qafqazda yaşayan əhalisi “çərkəzler” deyirdilər. Ərəblər Misir istila edəndən sonra Misirin tarixində çərkəzlerin rolü böyük olmuşdur. Məməliklərin çərkəz süləlosının ilk nümayəndələri, onların arasından çıxmışdır.

alib aparıram, eger istəyirsənə, çıx meydana vuruşaq; ancaq bil və agah ol ki, bu heyvanları qabağına qatıb aparan adam şir ürəyi yemiş igid pəhləvandır, qılinci sağı da doğrur, solu da”.

Bu sözleri eşidən atlı Kan-Məkanı baxdı, gördü ki, bu adam qorxmaz aslandı, ancaq özü də ondördəcəlik ay kimi gözəldir, həm də gözlərindən igidlik yaşıır. Atlıların böyüyü Qəhrdaş adlı pəhləvan idi. O gördü ki, Kan-Məkan igid pəhləvan olmaqla bərabər gözəllikdə misli olmayan bir oğlanıdır, həm də gözəllikdə, o, Qəhrdaşın sevgilisi Fatina oxşayır. Allah o qızın gözəllikdə berabər elə nəcib xasiyyət, incəlik, zərflilik vermişdi ki, sözə bunu demək çətindir, hamı onun intizarındaydı.

Həmin qəbəlinin igid pəhləvanları qızın qəzəbindən qorxurdular, o torpağın igidləri ondan çekinirdilər, ona hörmət eləyirdilər. Qız and içmişdi ki, yalnız ona üstün gölən adama əre gedib ixtiyarını ona verəcək. Qəhrdaş da onu almaq istəyənlərdən biri idi. Ancaq qız atasına demişdi: “Mənə çəng meydənında qılinc, nizo döyüşündən üstün gölən adam sahib olacaq”.

Qəhrdaş bu sözleri eşidəndə biabır olmaqdan qorxub qızla çəng meydənına çıxmışdan çökindi. Ancaq yoldaşlarından biri ona dedi: “Sən çox gözəl-göyçək oğlansan, sən onunla çəng meydənına çıxsan, o lap səndən güclü də olsa, senin gözəlliyini görəndə qabağından qaçaq ki, sənə qismət olsun. Axi her bir qadın xeyləyi kişi isteyir, bu ki sənə məlumudur”. Ancaq Qəhrdaş onunla razılaşmayıb, qızın meydənına çıxmışdan boyun qaçırtdı, Kan-Məkanla görüşənəcən də onuna çəng meydənına çıxmaga razi olmurdu. O, elə bildi ki, Kan-Məkan onun sevgilisi Fatindir, odur ki, qorxu (Fat in də onun igidiyi və gözəlliyini eşidib, ona vurulmuşdu). O, Kan-Məkanı yaxınlaşdır ucadan dedi: “Fatin, vaydır halına!” Güçünü mənə göstərməyə golmısən, düs atdan, sənə sözüm var! Mən bu mal-qaranı sürüb gətirmişəm, yoldaşımı aldatmışam, yol kesib pəhləvanları, igidləri soymuşam, özü də bu işləri təkcə senin gözəlliyinə, göyçəkliyinə görə eləmişəm. Mənə əre getməyə razi ol, padşah qızlarını sənə kəniz elərəm, son yer üzünün padşahının arvadı olarsan”.

Kan-Məkan bu sözleri eşidəndə qəzəbindən gözleri kəlləsino çıxdı. O qışqıra-qışqıra dedi: “Vaydır halına, yadelli köpək! Fatini də, niyyətinə də yadından çıxart, çıx meydana vuruşaq. Onu da bil ki, meydana çıxmışına torpağa sərilməyin bir olacaq”. Kan-Məkan atını oynatmağa, meydən sulamağa başladı, o beləcə xeyli meydən suladı, Qəhrdaş buunu görəndə qabağındakı adamın igid, qorxu bilməz pəhləvan olduğunu

günü başa düdü. O, Kan-Məkanın yanağındaki yumşaq qara tükü görəndə onun barəsində səhv elədiyini başa düdü, özü də onun yanağındaki yumşaq qara tük qızıl güllər arasında bitən mərsin çıçayıno oxşayırıdı. Qəhrdaş onun hücum eloyacayından qorxub yanındakı adamlarına dedi: "Vaydır halına! Biriniz ona hücum eləyin, işildayan qılıncın, titrəyən nizənin gücünü ona göstərin! Onu da bilin ki, bir adamın üstüne dəstə ilə düşmək rüsvayçılıqdır, hətta tek adam pəhləvanlar pəhləvanı, igidlər iğidi olsa da".

Ağ ayaqlı, alnında dirhəm boyda qaşqası olan kəhər at minmiş bir pəhləvan Kan-Məkanə hücum elədi. Əntərənin Əbcərinə¹ oxşayan atına baxanda adam valeh olurdu. Şair belə at barədə yaxşı deyib:

Neçə qanlı hərbə girmiş bu yanında gördüyüün at,
Dağıdırbdır asimanı, elayıb yer ilə yeksan.

Bu atın möhürləyibdir səhor alını işiqla,
Elə bil bu ağ naxışla öc alıb səhor o atdan.

O, Kan-Məkanın üstüne cumdu, onlar bir müddət at oynatdilar, qılınclarını işo salıb elə vuruşdular ki, baxanın ağrılarından oldu, ağız açıla qaldı. Kan-Məkan fürsət tapıb qılıncı igidin təpəsindən vurdur, onun çalması, niqabı düdü, qılınc başını iki yerə böldü, o, dəvə kimi eyilib atdan yixıldı.

Sonra Kan-Məkanın cənginə ikinci, üçüncü, dördüncü, beşinci pəhləvan çıxdı, Kan-Məkan onları da öldürdü; belə olanda, yerdə qalan pəhləvanlar hamılıqla birdən ona hücum elədilər, bir qiyamətmərək qopdu ki, göl görəsən, qan su yerino axdı, ancaq bir saat çökmədi ki, Kan-Məkan onların hamısını nizədən keçirdi.

İşlərin pis olduğunu görən Qəhrdaş ölümündən qorxdu, həm də başa düdü ki, Kan-Məkan özünə güvənən igiddir. Bunu da başa düdü ki, qabağındakı bu adam iğid pəhləvanlar arasında yeganədir, odur ki, Kan-Məkana dedi: "Sənin qanını da, yoldaşlarının qanını da sənə bağışladım! Nə qədər istayırsan bu mal-qaradan götür, çıx öz yolunla get. Sənin mərdliyin, iğidliyin xoşuma gəldi, günahından keçirəm, yaxşısı budur ki, sən sağ qalib ömrü sürəsən!" Kan-Məkan ucadan dedi: "Allah sənin comardlılığını olindən almasın! Ancaq belə sözləri qoy bir qırğa! Öz canının hayına qal. Məzəmmətdən qorxma, ələ keçirdiyin qəniməti elə-bəla verma, canını qurtarmaq üçün cəng meydanına çıx".

¹ Əbcər – əfsanəvi iğid pəhləvan Əntərənin atının adıdır.

Bunu eşidən Qəhrdaş qəzəbləndi, əcili çatmış adam kimi özündən çıxdı, Kan-Məkana qışqırıdı: "Vaydır halına! Mənim kim olduğumu bilsədin, dilinə belə sözlər getirməzdin. Get mənim kim olduğumu adamlardan soruş. Mən qəzəbli aslanam, adım da Qəhrdaşdır, mən şahənsəhərləri qarat elomışım, yol kasib tacirlərin karvanlarını soymuşam. Sənin altındakı atı mən axtardım, de görüm, bu at sənin elinə necə keçib?" Kan-Məkan cavabında dedi: "Ay pəhləvan, bil və agah ol ki, bu atı mənim əmim Sasan şah üçün aparırdılar. Onu bir qarı aparırdı, on nəfər qul da qarşı qulluq eləyirdi, sən hücum elayıb attı onun elindən almışın. Mən qaridan babam Ömər ibn ən-Nümanın, əmim Şerr-Kanın intiqamını almalyiam". Qəhrdaş da ucadan dedi: "Vaydır halına, bəs sənin atan kimdir, sənin anan varmı?" Kan-Məkan cavabında dedi: "Bil və agah ol ki, mən Ömər ibn ən-Nüman şahın nəvəsiyəm, Dau ol-Məkan şahın oğlu Kan-Məkanam".

Bunu eşidən Qəhrdaş ucadan dedi: "Həç təoccübü deyil, belə gözəllikle iğidlik ancaq şah nəslində ola bilər! Qorxusuz-hürküsüz çıx get: atan bizimle mehriban idi, xoş dolanırdı". Ancaq Kan-Məkan cavabında dedi: "Ay alçaq, and olsun Allaha, səni cəng meydanında basma-yinginə, sənə hörmət eləməyəcəyəm".

Belo olanda, bədəvi qəzəbləndi, onların hər ikisi nərə çəkib bir-birinin üstüne cumdular, atları qulaqlarını şökleyib quyrıqlarını düyündülər, hər iki pəhləvan şir kimi vuruşurdu, bir də gördülər ki, axşama az qalır. Onlar qoç kimi düşüyürdülər, gah biri, gah da o biri nizə ilə vururdu. Qəhrdaş nizo ilə Kan-Məkanı vuranda, Kan-Məkan özünü yana verdi sonra da bədəviyə tərəf dönbüb nizəsini onun sinəsinə elə sapladı ki, ucu kürayındən çıxdı.

Kan-Məkan atları, mal-qarani, ələ keçirdiyin qəniməti yiğdi, qışqırıb qullara dedi: "Hə, tez olun, mal-qarani sürün!" Belə olanda, Sabbah təpədən endi, Kan-Məkanə yanaşın dedi: "Ey pəhləvanlar pəhləvanı! Mən sənin üçün dua eləyirdim, duam müstəceb oldu. Sən qalib geldin". Sonra Sabbah Qəhrdaşın başını kəsdi, Kan-Məkan bunu görəndə gülüb dedi: "Vaydır halına, Sabbah, elə bilirdim, sən də cəng meydanında, qılınc oynatmaqdə pəhləvansan!" Sabbah cavabında dedi: "Bu qənimətdən quluna pay verməyi yadından çıxarma, bəlkə mən əmim qızı Nəcməni ala bildim". Kan-Məkan dedi: "Sən hökmən payını alacaqsan, ancaq qulları, mal-qarani qoru".

Kan-Məkan öz torpaqlarına tərəf yola düdü, az getdi, çox getdi, gecə-gündüz yol getdi, gəlib Bağdad şəhərinə çatdı. Qoşunlar Kan-Məkanı görüb tanıdlılar, çoxlu var-dövlət getirdiyini gördülər, Sabbah

Qəhrdaşın kəlləsini nizəyə keçirib getirirdi. Tacirlər Qəhrdaşın başını təndilər, şad olub dedilər: "Allah camaatın canını bu yolkəsənin elindən qurtardı". Onlar Qəhrdaşın öldürülməyinə təəccüb qalmışdılar, onu ödürünenə dua eləyirdilər. Bağdad ehli Kan-Mekanın yanına gəlib, başına nə əhvalat geldiğini soruşdu, o da əhvalatı onlara danışdı; bələ olanda iigidlər ondan qorxmağa, pəhləvanlar ondan çəkinmeye başladılar.

Sonra Kan-Mekan götirdiyi mal-qarani sarayın qabağına sürdü, Qəhrdaşın başı keçirilmiş nizəni sarayın darvazası ağızında sancı, adamlara bəxşis verməyə, at, deve paylamağa başladı. Bağdad camaati onu bəyəndi, onlar ürəkden ona meyil elədilər. Kan-Mekan Sabbahu da yaddan çıxartmadı, ona böyük bir ev, qənimətdən bir qədər verdi, sonra da anasının yanına gedib sefərdə başına gələnləri nəql etdi.

Kan-Mekanın gəlməyi xəberi padşaha çatanda, o, divanxanadan çıxbı tənha bir guşəyə cəkildi, öz yaxın adamlarını çağırıb dedi: "Bilin çıxbı tənha bir guşəyə cəkildi, öz yaxın adamlarını çağırıb dedi: "Bilin çıxbı tənha bir guşəyə cəkildi, öz yaxın adamlarını çağırıb dedi: "Bilin çıxbı tənha bir guşəyə cəkildi, öz yaxın adamlarını çağırıb dedi: "Bilin ki, Kan-Mekan bizi bu torpaqdan didərgin salacaq, o, kürdlərlə türklərin başçısı Qəhrdaşı öldürüb, bizi məhv eləyəcək, çünki qoşunlarımızın çoxu onun yaxın adamlarıdır. Vəzir Dandandan da xəberiniz var: mənim ona elədiyim yaxşılıqların əvəzində o məni aldatdı, andına xilaf çıxdı. Mana xəber çatıb ki, ölkələri gezib çoxlu qoşun yığıb, Kan-Mekanı sultan elemək istəyir, çünki onun babası da, atası da bu torpaqların sultani olublar. Heç şəkk-sübə yoxdur ki, o məni öldürəcək".

Bu sözləri eşidən yaxın adamları dedilər: "Ya hökmədar, Kan-Mekan bələ işləri görə bilməz, əger onu sən böyütməsəydin, ona heç kim fiki verməzdi. Bil və agah ol ki, biz senin həzurunda hazırıq, desən onu öldürün, öldürərik, desən şəhərdən qovun, qovarraq". Padşah onların bu sözlərini eşidib ucadan dedi: "Onu öldürmek lazımdır, on yaxşısı budur, ancaq sizə gərk and içdirəm!" Sultanın yaxın adamları Kan-Mekanı hökmən öldürəcəklərinə and içdilər, onlar elə güman elədilər ki, vəzir Dandan gəlib onun öldürülüyüն eşidəndə gücdən düşər, fikrindən vaz keçər.

Yaxın adamları padşaha sadiq olacaqlarına and içindən sonra şah onlara böyük hörmət eləyib öz evinə getdi, sərkərdələr də çıxbı getdilər, ancaq qoşun əhli özünü qıraqa çəkmişdi, işin axırını gözlöyirdi, çünki onlar görürdülər ki, qoşunun çoxu vəzir Dandana tərəfdardır.

Padşahın Kan-Mekanı öldürmək istədiyi xəberi Küdiyə-Fəkana çatanda, o, qəm dəryasına batdı. Həmişə ona əmisi oğlundan xəber gətirən qarının dalınca adam gönderdi, qarı onun yanına gələndə, qız ona buyurdu ki, Kan-Mekanın yanına gedib əhvalatı ona danışın. Qarı

Kan-Mekanın yanına gedib onu salamladı, oğlan onu görüb şad oldu, qarı həmin əhvalatı ona danışdı. Kan-Mekan əhvalatdan xəbərdar olub qarıya dedi: "Məndən əmim qızına salam yetir, sonra da ona deginən: "Bu yer Allah-tealanındır, o öz qullarından istədiyinə şan-söhrət verir!" Şair bu baredə çox yaxşı deyib:

"Allahn hökmündədir hor şey; ona asıl olan
Gələr Allah qeyzine, axır cəhennəmlik olar."

Bir qarış yer sahibi olsaydın hərgəh dünyada,
Özüne ortaq sanardı, bil, səni pərvərdigar".

Qarı geri qayıdib Kan-Mekanın cavabını da əmisi qızına yetirdi, hem de oğlanın şəhərdə qaldığını ona xəbər verdi.

Sasan şah məqam gözləyirdi ki, Kan-Mekan şəhərdən konara çıxanda adam göndərib onu öldürsün. Güñlerin bir günü Kan-Mekan Sabbahla birgə ova, şikara çıxdı, gecə-gündündən ondan ayrılmayan Sabbah da onuyla getdi, Kan-Mekan on ceyran tutdu, onlardan bir qara gözlüsü intizərlərə elə hey gəh sağa, gəh sola boylanırdı, bunu görəndə Kan-Mekan onu buraxdı.

Sabbah ondan soruşdu: "Sən onu niyə buraxdin?" Onda Kan-Mekan güldü, qalan ceyranları da buraxıb Sabbaha dedi: "Balaları olan ceyranları buraxmaq mərdlikdir, həmin ceyran yalnız boylanıb balalarını axtarırdı, o birilərini də həmin ceyranın xətrinə buraxdım". Sabbah da dedi: "Məni də burax, qoy qohum-əqrəbəmin yanına gedim". Kan-Mekan gülüb nizənin yanına ilə onu döşündə vurdur, Sabbah yixılıb ilan kimi qırırdı.

Onlar bələce zarafat eləyirdilər ki, birdən toz qalxdı, bir azdan toz yatdı, atlarını çapın bir dəstə iigid pəhləvan göründü. Demə adamlar Kan-Mekanın ova, şikara çıxdığını gedib Sasan şahə xəber verirler, şah da deyəmilerin əmiri Camiye, iyirmi nefər də atlıya pul verib onlara əmr eləyir ki, gedin Kan-Mekanı öldürün. Onlar yaxınlaşış Kan-Mekanın üstüne hücum elədilər. Kan-Mekan da gelənlərin üstünə cumdu, onların hamısını qılından keçirtdi, biri də sağ qalmadı. Sasan şah da ata minib pəhləvanlara çatdı, onların hamısının öldürüldüğünü gördü, buna mat qalıb geri qayıtdı, birdən şəhər camaati onu tutub möhkəm sarıdılar.

Bu əhvalatdan sonra Kan-Mekanla bədəvi Sabbah həmin yerden çıxbı getdilər, onlar yol üstündə bir ev gördüler, onun qapısı ağızında bir oğlan dayanmışdı. Kan-Mekan ona salam verdi, oğlan da onun sal-

mini aldı, sonra da evə girib elində iki kasa qaydı. Kasanın birində süd, o birisində et suyu vardı, et suyunun yağı kasanın qraqalarından süzülürdü. Oğlan her iki kasanı Kan-Mekanın qabağına qoyub dedi: "Buyurun, çörəyimizi yeyin, bizi xoşhal eləyin". Ancaq Kan-Mekan yeməkdən boyun qaçırdı, onda oğlan soruşdu: "Ay adam, nə olub, niyə yemirsən?" Kan-Mekan da cavabında dedi: "Mən ehd elemişəm". Oğlan ondan soruşdu: "Nə ehd elemisən?" Kan-Mekan dedi: "Bil və agah ol ki, Sasan şah ədalətsizlik eləyib, düşməncilik üzündən atababardan qalan şahlığı olımdan alıb. Atam ölündə mən uşaqlı idim, o, şahlığı əle keçirib məni tamam yaddan çıxarıb, odur ki, ehd elemişəm: məni incidən adanmadan qıṣas almayıncə, ürəyim rahat olmayınca heç kəsin çörəyini yeməyəcəyəm". Oğlan dedi: "Şad ol, Allah seni istədiyinə çatdırıb. Bil və agah ol ki, Sasan şah tutulub, zindana salınıbdır, zənimimcə, o, yaxın zamanda ölecek". Bunu eşidən Kan-Mekan soruşdu: "Onu hansı evə salıblar?" Oğlan cavabında dedi: "Günbəzli o hündür evə salıblar".

Kan-Mekan həmin hündür evi gördü, həm də gördü ki, adamlar ora girib Sasana şillə vururlar, o, əzab çəkə-çəkə ölümünü gözləyir. Oğlan ayağa qalxıb həmin günbəzli evə getdi, orada nə olduğunu yaxından gördü, sonra qaydırıb süfrə başında öz yerində yoloşı, bir az yeyib atın qalanını Kan-Mekanın torbasına qoydu. Kan-Mekan gecə olananacan, onu qonaq eləyən oğlan yatananın öz yerinde oturdu.

Sonra Kan-Mekan Sasan şah olan evə getdi, evin dörd tərəfini itlər qoruyurdu, itlərdən biri Kan-Mekanın üstüne cumdu, o, torbasından bir parça et çıxarıb itə tulladı, beləcə itlərə et ata-ata gedib günbəzli evə çatdı. O, Sasan şahı yanaşın əlini onun başına qoydu, Sasan şah ucadan soruşdu: "Sən kimson?" Kan-Mekan cavabında dedi: "Mən, öldürtmək istədiyin Kan-Mekanam, ancaq Allah sənin pis əməlini sənin özünə qismət elədi. Məgər ata-babamın, mənim şahlığımı olımdan almağın sənə az idi ki, həle məni öldürmək də isteyirdin?"

Onda Sasan şah ona yalandan and içməyə başladı ki, bu yalandır, heç vaxt onu öldürmək fikrində olmayıb; belə olanda Kan-Mekan onun günahından keşib dedi: "Gel dalımcı!" Sasan şah cavabında dedi: "Zəifləmişəm, bir addım da yeriye bilmirəm". Kan-Mekan dedi: "Eləsə, iki at götürək, birinə sən min, birinə mən, sehraya gedək".

Sonra o, dediyi kimi də eledi, herəsi bir ata mindi, sehərocən sehərada yol getdilər, sehər açılında namaz qılıb yenə yola döşdülər, o vaxtancın getdilər ki, gelib bir bağı çatdırılar. Bağda atdan döşdülər, oturub söhbət eleməyə başladılar, Kan-Mekan Sasanı dedi: "Ürəyində mənim barəmdə kin-küduret qalmayıb ki?" Sasan cavabında dedi:

"Allah haqqı, yox". Belə olanda, onlar razılaşdılar ki, Bağdada qayıtsınlar. Bədəvi Sabbah dedi: "Sizdən qabaq gedim, camaata şad xəbər verim".

Sabbah onlardan qabaq gedib kişili-arvadlı hamiya xoş xəbəri yetirdi, adamlar zurna-balaban çala-çala onların pişvazına çıxdılar, özü də üzü ay kimi nur saçan Küdiyə-Fəkan onların qabağına düşmüştü. Kan-Mekan onunla görüşəndə ürəyi açıldı, hər ikisi vüsala çatmaq istədi; o zaman camaatin sözü-söhbotı Kan-Mekan idı, pəhləvanlar onu zamanın en iğid pəhləvani hesab əloyib deyirdilər: "Bize heç kəs yox, ancaq Kan-Mekan sultan olmalıdır, ata-babasının hakimiyyəti onun olinə keçməlidir!"

Bunlar burada qalsınlar, səzə kimdən deyim, Sasandan. O, arvadı Nüzxət əz-Zamanın yanına getdi, Nüzxət əz-Zaman ona dedi: "Görürəm hamı Kan-Mekandan danışır, onun barasında cələ yaxşı şəyler deyirlər ki, daha nə deyim". Sasan cavabında dedi: "Yüz dəfə eşitmək dənse, bir dəfə görmək yaxşıdır. Mən öz gözümü onu gördüm, ancaq deyilənlərin heç birini onda görmədim. Adamlar bir-birinə baxıb onu tərifləyirlər, özü də onun istədiklərini deyirlər. Bu Allahın işidir ki, camaatin dili ile Kan-Mekanı tərifləyir, Bağdad əqli də ona meyil göstərir. Yalançı, xain vəzir Dandan iso bütün məməkətlərdən onun üçün qoşun yiğib, ancaq məməkətləri kim idarə eləyəcək, bir də ki, adı-səni olmayan yetim hökmdarın sözünə kim baxacaq? Nüzxət əz-Zaman soruşdu: "Bəs sənin fikrin nədir?" Sasan dedi: "Mən onu öldürmək istəyirəm, onda vəzir Dandan möğmən olar, əlibəş çıxıb gedər: sonra mənə biət getirər, o mənə tabe olar, çarəsiz qalıb mənə qulluq əleyər". Onda Nüzxət əz-Zaman dedi: "Özgəsimi aldatmaq yaxşı deyil, yaxın adımı isə aldatmaq heç yaxşı deyil. Yaxşı olardı ki, qızın Küdiyə-Fəkanı ona verəydiñ, bununla da məsələ qurtarayıd. Qulaq as, gör qədim zamanlarda nə deyiblər:

Səndən aşağı bir nəfəri gordışı-dövrən
Yüksəklərə qaldırmış isə, olma pərişan.

Səndən no toləb etso onun rütbəsi, tez ver,
Bil ki, əvozi tez çıxacaqdır o adamdan.

Nöqsanını heç bir kəso noql etmə o şoxşin,
Yadlar da, yaxınlar da deyirlər ki, paxılsan.

Cox nazlı gözəl qızlarımız kölgədə qalmış,
Yalnız bu gəlin hüsnde olmuş mahi-taban".

Elə ki Sasan bu şeri eşidib mənasını başa düşdü, qəzəbələ ayaga qalxıb çığrıdı: "Əger seni öldürmək biabırçılıq, binamusluq olmasayı, indicə qılıncı başını bədənindən ayırdım, birdəfəlik nəfəsimi kəsərdim!" Arvadı ona dedi: "Sen ki mənə qəzəblənirsin, onda bil ki, mən zarafat eleyirəm!" Sonra da arvadı ayaga qalxdı, onu öpüb dedi: "Senin fikrin yaxşıdır, bu yaxınlarda ikiilikdə fikirləşib onu öldürtmək üçün bir hiylə taparıq".

Arvadının bu sözlerini eşidən Sasan şad olub dedi: "Hiyleni tez qur, derdimi yüngülləşdir! Mən daha yaxşı hiylə qura bilmirəm". Nüzxət ez-Zaman dedi: "Mən tezliklə onu yox eləmək üçün bir şey fikirləşib taparam". Onda Sasan soruşdu: "Na fikirləşib tapacaqsan?" Arvadı cavabında dedi: "Kənizimiz Bakun bize kömək eleyir. O çox hiyləgərdir. Bu kəniz çox hiyləgər qarı idı, ancaq onun məzəhbi pis işlər görəməyə yol vermirdi. Kan-Məkanı, Küdiyə-Fəkanı o böyütmüşdü, Kan-Məkan onun xətrini çox isteyirdi, odur ki, ayaqları altında yatırıdı.

Sasan şah arvadından bu sözləri eşidəndə şad olub ucadan dedi: "Doğrudan da bu fikir yaxşı fikirdir". Sonra o, kənizi Bakunu çağırıb, məsələni ona danışdı, Kan-Məkanı öldürməyi tapşırıdı, çoxlu mükafat verəcəyini vəd etdi. Qarı dedi: "Əmrinə tabeyəm, ancaq ya hökmədar, sen onu öldürmək üçün mənə zəhərli xəncər ver, mən da çalışıb onu tez öldürəm". Sasan şah ucadan dedi: "İşin avand olsun!" Sonra ona zəhərli xəncər verdi.

Bu kəniz çoxlu nağıl, şeir, əcaib işlər, əhvalatlar eşidib yadında saxlamışdı, o, xəncəri götürüb Kan-Məkanı necə öldürməcəyini fikirləşə, fikirləşə evdən çıxdı, onun yanına getdi, Kan-Məkan oturub Küdiyə-Fəkanı gözləyirdi. Həmin gecə omisi qızı Küdiyə-Fəkan onun yadına düşdü, ürəyindəki məhəbbəti cuşa gəldi.

O, beləcə oturduğu vaxt birdən qarı içəri girib dedi: "Aymılıq günləri keçdi, vüsal günləri geldi". Kan-Məkan bunu eşidib Küdiyə-Fəkanın əhvalini soruşdu: "Küdiyə-Fəkanın kefi necədir?" Bakun qarı cavabında dedi: "Bil və agah ol ki, o senin dərdindən ölüür". Belə olanda, Kan-Məkan ayaga qalxıb öz libasını qarşıya bağışladı, ona çoxlu şəyər vəd etdi. Qarı dedi: "Bil və agah ol, mən bu gecəni senin yanında qalacağam, eşqə mübtəla olanlar barəsində eşitdiyim sözlərdən, bildiyim nağıllardan danışıb seni əyləndirəcəyəm". Kan-Məkan dedi: "Mənə elə bir əhvalat danış ki, ürəyim açılsın, dərd-qəmim dəğılsın". Bakun qarı cavabında dedi: "Baş üstə, itaət borcumdur!"

Sonra da qarı onun yanında əyləşib (həmin xəncər onda idi) dedi: "Bil və agah ol, eşitdiyim əhvalatlardan on maraqlıbu əhvalatdır".

TİRYƏKİNİN ƏHVALATI

Bir nəfər gününü o vaxtacan gözel arvadlarla keşfə keçirdi ki, pulsalarının hamısını xərcleyib qurtardı. Kasib oldu, heç nöy qalmadı. Dünya ona dar oldu, o bir şey tapıb yemək üçün bazarları gözəmeye başladı, bir dofe beləcə gəzəndə ayaq barmağına mix batdı, barmağından qan axdı, o, əylib qanı sildi, barmagını sarıldı, qışqıraqışqıra ayağa qalxdı.

O, hamamın yanından keçirdi, hamama girib paltarını soyundu, içəri girib gördü ki, hamam tortomızdır, odur ki, çarhovuzun yanında oturdu, o vaxtacan başına su töküb yuyundu ki, lap yoruldu..."

Şöhrəzad bu yerde şöhrətin açıldığına görüb nağılı yarımcı qoydu.

143-cü gecə

Elə ki yüz qırıq üçüncü gecə oldu, Şöhrəzad nağılnı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, kasib çarhovuzun yanında oturdu, o vaxtacan başına su töküb yuyundu ki, lap yoruldu. Belə olanda, o durub soyuq su çarhovuzunun yanına gəldi, orada da heç kəs yox idi, tek olduğunu görəndə, bir parça tiryək çıxarıb atdı.

Tiryək beyninə işləyəndə, o, dəm olub mərmər döşəməyə sərıldı, xəyal aləmində gördü ki, adlı-sanlı bir emir onun ayaqlarını övkəleyir, başı üstündə də iki qul durmuşdur, onların birinin əlində birəlli, o birisinin əlində kisəkəşə lazımlı olan şəyler var. Bunu görən yoxsus öz-özüne dedi: "Bunlar məni kiməsə oxşadılar, ya da onlar mənim kimi tiryəkidlər!"

Sonra o, ayaqlarını uzatdı, ona elə geldi ki, kisəkəş ona deyir: "Ağa, ayaga durmaq vaxtı çatıb, bu gün sonin növbəndir". Yoxsus gülüb ucadan öz-özüne dedi: "Ay tiryəki, Allah necə istəsə, elə də olacaq!" Kisəkəş onun əlindən tutub qaldırdı, belinə qara ipok fito bağlayıb apardı, əllərində birəlli və kisəkəş şəyleri olan qullar onun dalınca gəldilər, onu bir otağa götürüb etirli otlar yandırdılar.

O gördü ki, otaqda ürəyin istəyən hər cür meyvo, cürbəcür güllər var, onu qarağacdan qayırılmış kürsüdə oturdub qarçız kəsdilər; kisəkəş ayaq üstə dayanıb kisə çekir, onu çımdırıldı. Qullar da onun başına su tökürdülər. Ona əməlli-başlı kisə çekib dedilər: "Ya hökmədarımız, ay

aga, sahətə-vücud!" Sonra onlar bayırına çıxdılar, qapını örtdüler, kasıba elo geldi ki, o ayağa durub fitosunu açdı, elo qohqohə çəkib güldü ki, az qaldı bihuş olsun. O bir müddət gülüb özlüyündə dedi: "Bu nodır, onlar niyə məni vəzir sayıb deyirlər: "Ya hökmədarımız, ay ağa?" Bəlkə indi məni kiməsə oxşadılar, sonra tanıyan kimi deyəcəklər: "Bu, lütün biridir!" Həm də eməlli-başlı döyəcəklər!"

O yuyunub qapını açdı, ona elo geldi ki, bir balaca qul, xacə əlində boğça tutmuş başqa bir qul içəri girdilər. Qul boğçanı açıb oradan üç dənə ipak qəfə çıxardı, birini onun başına, o birini küreyinə saldı, üçüncüsünü də fitə yerine onun belinə bağladı. O, xacənin verdiyi taxta başmaqları geydi; qullar, xacələr yaxın gelib ona kömək elədiyər ki, ayaq üstə dayansın, o isə elə hey gülürdü. O, hamamdan çıxdı, şahlara layiq bəzənmis bir sütnul eyvana girdi, nökərlər tez gelib onu kürsüdə əyləşdirildi, yuxuya gedənəcən ayaqlarını ovuşturdular.

Sonra yatıb yuxuda qəribə kef sohnələri gördü.

Birdən kimso ona dedi: "Ay lütün biri lüt, ayıl, günorta olub, sən hələ yatırsan". O gözünü açanda gördü ki, soyuq su hovuzunun yanındadır, adamlar onu dövrəyə alıb gülürler, fitisi açılıb, özü də qəribə haldadır. O, başa düşdü ki, bu gördüklerinin hamısı yuxudur, özü də tiryəkin işidir. O heyif siləndi, onu ayıldana baxıb dedi: "Qoyaydın, yuxumu döyüncə görəydim də!" Camaat onun üstüne çıçırdı: "Ay tiryəki, heç utanmışsan, özün yatırsan, gör xeyalın hardadır!" Onu boynu qızarananacan döydilər, o ac idı, yuxuda xoşbəxtliyin dadına baxdı.

Kan-Məkanın kənizin danışığı bəhvalatdan lozzat aldı, elo qohqohə çəkib güldü ki, arkası üstə yixildi, sonra dedi: "Nənə can, eəcəb bəhvalatdır, mən beləsinə eştirməmişdim. Başqasımı bilirsinmi?" Bakun cavabında dedi: "Bəli, bilirom". Bakun ona ecaib nağıllar, gülməli bəhvalatlar nəqəl eləyəndə, onu yuxu apardı, qari gecəyarısından xeyli keçənəcən onun başı üstədə oturdu.

Sonra öz-özüne dedi: "Ha, əsil vaxtdır!" O ayağa qalxıb xəncəri çıxardı, Kan-Məkanın üstüne yeridi, elo onu xəncərlə vurmaq isteyirdi ki, birdən Kan-Məkanın anası içəri girdi. Bakun oğlanının anasını görən kimi tez ona torəf getdi; qorxudan qarının bədəni elo əsmeyə başladı ki, elo bil onu titrətmə-qızdırma tutmuşdu.

Kan-Məkanın anası qarını görəndə möettəl qaldı, tez oğlunu yuxudan oyadtı, Kan-Məkan gözlərini açanda gördü ki, anası baş tərəfində oturub. Anasının gəlişi onu ölümündən qurtardı. Anasının gəlməyinin səbəbi bu idi ki, onlar Kan-Məkanı öldürmək üçün dilbir olanda Küdiyyə-Fekan danışqlarını eşidib oğlanın anasına demisi: "Əmigəlini, nə qədər ki, axlaqsız Bakun sənən oğlunu öldürməyib, tez onun yanına

get". O, məsoləni əvvəldən-axıracan Kan-Məkanın anasına danışmışdı; heç bir şey başa düşməyən ana galib o dəmdə oğlunun yanına girdi ki, Bakun qarı yatmış Kan-Məkanı xəncərlə vurmaq isteyirdi. Yuxudan ailən Kan-Məkan anasına dedi: "Ana can, son lap yaxşı vaxtda gəlmisin, Bakun nənə də bu gecə mənim yanımadıdır". O, üzünü Bakuna çevirib soruşdu: "Sən öz canın, mənə danışığın nağıllardan yaxşısını bilirsinmi?" Qarı cavabında dedi: "İndi danışacağım nağıllər hara, bayaqqı hara! Bu nağıllər ondan çox-çox yaxşıdır. Ancaq onu başqa vaxt sənən nəqəl elərən".

Bakun boladan qurtardığını özü də inanmayıb ayağa qalxdı, getmək istədi, Kan-Məkan ona dedi: "Xoş goldin!" Qarı çox hiyologr olduğu üçün başa düşməşdi ki, məsoləni Kan-Məkanın anasına xəbər veriblər. Bakun çıxıb öz yolu ilə getdi.

Bələ olanda, Kan-Məkanın anası dedi: "Oğlum, bu gecə xoşbəxt gecədir, Allah səni bu molun qarının əlindən qurtardı". Kan-Məkan anasından soruşdu: "Necə yəni mələk qarının əlindən qurtardı?" Anası əhvalatı əvvəldən-axıracan ona danışdı, Kan-Məkan ucadan dedi: "Ana can, ömrü qurtarmayana ölüm yoxdur, elo adamı lap öldürsələr də o, ölməz. Ancaq yaxşısı budur ki, biz bu düşmənlərin arasından çıxıb gedək, Allah özü biliən yaxşıdır".

Səhər açılanda Kan-Məkan şəhərdən çıxdı, vəzir Dandan ona rast goldı. Kan-Məkan gedəndən sonra Sasan şahla Nüzzət əz-Zamanın arası dəymişdi, odlur ki, Nüzzət əz-Zaman da şəhərdən çıxmış olmuşdu. O, Kan-Məkanın yanına gedib ona qosıldı, Sasan şahın saray oyanlarının hamısı onların tərəfinə keçdi. Onlar oturub götür-qoy elədiyər ki, nə hiylə işlətsinlər, axırdı belə qərara göldilər ki, Rum padşahının üstüne yürüş eləyib ondan intiqam alsınlar.

Bələ olanda, onlar rumluların üstüne yerdilər, çox əhvalatdan sonra bunları danışmaq uzun olar¹, Rum padşahı Rumzan onları osir elədi. Gümlərin bir günü səhər açılanda Rumzan şah Kan-Məkanı, vəzir Dandanı adamlarıyla bərabər hüzuruna getirməyi ömr elədi; Elə ki onlar göldilər, padşah onları öz yannadı oyləşdirdi, buyurdu ki, süfrə açımlar. Süfrə açıdlar, onlar yeyib içdilər, rahat oldular, Kan-Məkangil padşah onları gotirdəndə ölümlərini gözləri qabağına almışdır, özü də onlar bir-birlərinə deyirdilər: "O bizi öldürməyə aparır".

Onlar sakit olandan sonra padşah dedi: "Mən bir yuxu görmüşüm, onu rahiiblərə danışdım, onlar mənə dedilər: "Gördüyün yuxunu sənə vəzir Dandandan başqa heç kəs yoza bilməz", Onda vəzir Dandan dedi:

¹ Tərcümə edilən motin osasına qoyulmuş olayzmasının bu yerində, başqa olayzmalara nisboton, xeyli ixtisar edilmişdir.

"Padşah sağ olsun, yuxun xeyrə çıxın, ne görmüsən?" Padşah dedi: "Ya vəzir, mən yuxuda gördüm ki, quyuya oxşayan qaralıq bir çala-dayam, özü də adamlar mənə işgəncə verildilər, mən ayağa qalxməq istədim, elo ayağa qalxmışdım ki, diz üstə yixildim, çaladan çıxa bilmədim. Sonra mən çəvrilib baxdım, çalada bir qızıl komər gördüm, əlimi uzadımlı koməri götürəm, elo onu yerdən götürmüştüm ki, gördüm komər iki dənədir, mən onları belimə bağlayanda onlar birdən çəvrilib bir komər oldu. Ya vəzir, şirin yuxuda bunu görmüşəm". Vəzir Dandan onun yuxusunu yozmağa başlayıb dedi: "Ey şahənşah, bil və agah ol, gördüyü yuxu bu deməkdir ki, sonin qardaşın, ya qardaşın oğlu, ya emin oğlu, ya da qanı qanından, canı canından olan bir adamın var, özü də başçılardandır".

Bunu eşidən padşah Kan-Məkana, Nüzxət əz-Zamana, Küdiyə-Fekana, vəzir Dandana, o biri əsirlərə nəzər salıb öz-özünə dedi: "Mən bunların boynunu vurdurulan kimi, yoldaşlarının məhv olduğunu eşidəndən bunların qoşunlarının bağlı çatlayacaq, mən də nə qeder taxt-tac olimdən çıxmayıb tez öz ölkəmə qayidaram". Padşah möhkəm qorar verib cəllad çağırdı, ona əmr elədi ki, elə həmin dəqiqədə Kan-Məkanın boynunu vursun, ancaq bu zaman padşahın dayəsi içəri girib dedi: "Padşah sağ olsun, sən nə eləmək isteyirsən?" Padşah cavabında dedi: "Əlimə keçən bu əsirlərin boynunu vurdurub başlarını yoldaşlarının qabağına atmaq istəyirəm, sonra da bütün qoşunlarımla onların üstünü cumacağam, qırarı qırarıq, sağ qalanı da qabağımza qatib qovarıq, özü də bu axırıncı vuruşma olar, mən də ölkəmədə cürbəcür işlər olmamış tez ora qayidaram".

Bu sözləri eşidən dayə firom dilində padşaha dedi: "Yoxsa sən öz qardaşın oğlunu, bacını və bacın qızını öldürmək isteyirsən?" Dayənin bu sözlərini eşidən padşah bork qəzəblənilər dedi: "Ay mələn, sən bilmirsin ki, anamı öldürüb'lər, atamı da zəhərləyiblər? Həm də sən özün bu bazubəndi mənə verib demədin: "Bu bazubənd sənin atanımdır". Sən niyə mənə sözün düzünü deməmisən?"

Qarı cavabında dedi: "Sənə dediklərimin hamısı doğrudur, ancaq mənim isim çox qoribədir, səninlə mənim əhvalatım da təəccübüldür.

Mənim adım Mərcanədir, sənin ananın adı Abrizadır, o çox göyçək idi. Onun igidiyi diller əzborı olmuşdu, pəhləvanların arasında o ad çıxartmışdı. O ki qaldı sənin atana, o padşah idi, Bağdadla Xorasanın hökməndəri idi, adı da Ömer ibn ən-Nüman şah idi, özü də buna heç şokk-şübhə yoxdur. Ömer ibn ən-Nüman şah bir dəfə yənə oğlu Şərr-Kanı qoşunla səfərə göndərmişdi, bu vezir Dandanı ona qoşmuşdu, həmin əhvalat da onların başına galmişdi; sənin qardaşın Şərr-Kan

qoşunu qoyub qabağa gedir, onlardan uzaq düşür, gəlib sənin anan Abrizanın sarayına çıxır. Biz sənin ananla xəlvət güşəye çökilmədi ki, güləşək, Şərr-Kan həmin yerdə güloşdiyimiz vaxt bize rast gəldi, onda o, sənin ananla güləşdi, anan gözəlliyi, igidiyi ilə onu basdı. Anan onu öz sarayında beş gün qonaq saxladı. Ancaq bu xəbor atasına çatdı, özü də onu Zət-ol-Dəvəhi ləqəbli, Şəvəhi adlı ata nənəsi çatdırdı.

Anan sənin qardaşın Şərr-Kanın sayısında islam dinini qobul elədi, Şərr-Kan onu xəlvəti götürüb Bağdad'a apardı, mən də, Reyhane də, başqa iyiirmi kəniz də onunla getdi, Şərr-Kan şahın sayısında biz də islam dinini qobul elədi. Elo ki biz Ömer ibn ən-Nüman şahın hüzuruna getdi, o da sənin ananı gördü, bir könüldən min köñülo ona vuruldu, günlərin bir gürün, o sənin ananın yanına gırıb gecon onun yanında yatdı, anan da ondan uşaqla qaldı ki, o uşaq da sonsən.

Sənin ananda üç dənə bazubənd vardı. O həmin bazubəndlərin üçünü də atana verdi, atan da bu bazubəndlərin birini öz qızına, Nüzxət əz-Zamana, o birini sənin qardaşın Dau əl-Məkana, üçüncüsünü də qardaşın Şərr-Kan şaha verdi, şah qızı Abriza da onu Şərr-Kandan alıb sənin üçün saxladı.

Doğmaq vaxtı yaxınlaşanda anan üroyunu gizləcə mənə açdı, atası üçün darıxdığımı mənə dedi. O, əl-Qodban adlı bir qara qulla gizləcə danışış sövdələşdi, ona çoxlu pul vəl elədi ki, bizimlə getsin. Qul bizi götürüb gizlice şəhərdən qaçırtdı (ananın doğmaq vaxtı ləp yaxınlaşmışdı). Ölkləmizə çatçaçatda, xəlvət bir yerdə ananın ağrısı tutdu. Qulun başına hardansə pis fikir gəldi, o, anana yanaşıb alçaq bir iş təklif elədi, anan qorxub onun üstüne bərkden çığırdı, bərk qorxduğundan elə o saat səni doğdu.

Elo bu vaxt səhrəda, bizim ölkə tərəfdən toz qalxıdı, hər tərofi toz dumanı bürüdü, qul öz canı üçün qorxub bork açıqlandığından qılıncla vurub şah qızı Abrizanı öldürdü, sonra ata minib əz yoluya getdi.

Qul gedəndən sonra toz dağlığı, baban, Rum padşahı Xardub şah göründü, o, qızının, sənin ananın ölümünü yerdə gördü. Bu ona çox ağır geldi, mən də əhvalatı əvvəldən axıracan ona nəql elədim. Onun nə üçün öldürülüyüünü, niyə atasının ölkəsindən gizlice çıxbı getdiyini məndən soruşdu, rumlularla Bağdad camaaṭının düşməniliyinin də səbəbi elo budur. Sonra biz ananın meyitini aparıb basdırıldık, səni götürüb getdim, saxlayıb böyüdüm, şah qızı Abrizada olan bazubəndi sənin boynuna saldım.

Elo ki böyükülb boy-a-başa çatdın, mən bu əhvalatın əsil həqiqətini sənə danişa bilmədim, əger danişsaydım, yəqin ki, sizin aranızda müha-

ribo olardı. Sonin baban mənə tapşırılmışdı ki, bu sırrı gizli saxlayım, özü de menim haqqım yox idi ki, sonin baban Xardub şahın əmrindən çıxmı.

Bax bu əhvalatı səndən buna görə gizlədirdim, açıb sənə demirdim ki, Ömər ibn en-Nüman şah sonin atandır. Elə ki sən padşah oldun, mən hər şeyi sənə danişdim, ya şahənşah, sırrı indi sənə açdım. Əhvalatı sənə ayan elədim, indi özün bilərsən, ixtiyar sahibisən, necə istəsən elə de elərsən”.

Ösirler padşahın dayəsinin, kəniz Mərcanənin dediyi sözleri eşidtilər. Nüzxət əz-Zaman elə o dəqiqə qışkırb dedi: “Bu kəniz – Mərcanəni yaxşı tanıyıram, bu Rumzan şah menim qardaşımızdır, atam Ömər ibn en-Nümandan olub, anası da Xardub şahın qızı Abrizadır!”

Bunu eşidən Rumzan şah hırslındı, nə elayocayıni bilmədi. Belə olanda, o əmr elədi ki, Nüzxət əz-Zamanı onun hüzuruna getirsinlər, elə ki onu gotirdilər, şah onu gördü, qan-qanı çökdə, o, Nüzxət əz-Zamandan əhvalatını soruşdu. O, başına gələnləri danişdi, onun sözləri Mərcanənin dedikləriə düz gəldi, padşah doğrudan da iraqlı olduğunu yeqin elədi. Ömər ibn en-Nüman şahın da doğrudan, şəkki şübhəzəs atası olduğunu bildi; o elə həmin dəqiqə ayağa qalxdı, bacısı Nüzxət əz-Zamanın əl-qolunu açdı. Nüzxət əz-Zaman yaxın gəlib onun elindən öpdü, gözleri yaşardı. Padşah da ağladı, qardaş məhəbbəti onu rəhmətə gətirdi, üryəyi sultan Kan-Məkanə meyil elədi.

Belə olanda, o, ayağa qalxıb qılınıcı colladın əlindən aldı, bunu görünən ösirler elə bildilər ki, padşah özü onları öldürəcək. Rumzan şah əmr elədi ki, onları gotirib onun hüzurunda dayandırsınlar; elə ki ösirləri getirib onun hüzurunda dayandılar, o ayağa qalxıb bir-bir onların əl-qolunu açdı, sonra da dayəsi Mərcanəyə dedi: “Mənə danişdiqlərimi bu adamlara da noqələmələm”. Mərcanə də onun cavabında dedi: “Ey padşah, bil və agah ol ki, bu qoca vezir Dandan dediklərinin doğru olduğunu şahiddir, o, əhvalatın necə olduğunu yaxşı bilir”. Sonra da Mərcanə elə o saat üzünü ösirlərə, orada olan rum və firəng hökmətlərinə tutub həmin əhvalatı danişdi, şah qızı Nüzxət əz-Zaman, vezir Dandan onlarla olan ösirlər onun doğru dediyimi təsdiq elədiłər.

Əhvalatı danişib qurtaranдан sonra Mərcanə sultan Kan-Məkanə nazər salıb boynundakı bazubəndi gördü, bu bazubəndi şah qızı Abrizada olan həmin üç bazubəndin biri idi, Mərcanə bazubəndi tanrıbı elə bərk qışkırdı ki, sohra lərzəyə geldi, o, padşaha dedi: “Oğlum, bil və agah ol ki, bu ösirin boynundakı bazubəndi görəndə dediklərimin doğru olduğunu lap inandım, çünki sonin boynuna salıdığım bazubənd onun tayıdır. Bu ösir sonin qardaşım oğlu Kan-Məkandır”.

Sonra kəniz Mərcanə Kan-Məkanə dedi: “Ey şahənşah, boynundakı bazubəndi mənə göstər”. Kan-Məkan bazubəndi boynundan çıxarıb Rumzan şahın dayosuna verdi, Mərcanə onu alb üçüncü bazubəndi soruşdu, belə olanda, Nüzxət əz-Zaman da qabağa çıxıb üçüncü bazubəndi ona verdi. Dayə Rumzan şaha yanaşib bazubəndləri göstərəndə hər şey ona oyan oldu, o başa düşdü ki, Ömər ibn en-Nüman şah onun atası, Kan-Məkan da qardaşı oğludur.

O ayağa qalxıb, evvəlcə vezir Dandanı, sonra da Kan-Mekanı qucaqladı, hər tərəfdən şadlıq səsləri ucaldı, bu şad xəbər elə o saat hər yana yayıldı, təbillor, şeypurlar çalındı, hamı şadlıq elədi.

Rumluların şadlıqdan qışkırdıqlarını eşidən İraq və Suriya qoşunları hamılıqla atlara süvar oldular, əz-Ziblikan şah da atına minib öz-özünü dedi: “Görəsen nə olub ki, rumlularla firəng qoşunları belə şadlıq eləyirlər!” İraq qoşunları yaxınlaşdır hücum ələməyə hazırlaşırı, onlar dava meydanında səf-səf dayanmışdır; Rumzan şah döñüb baxanda gördü ki, İraq qoşunları yaxınlaşır, özü də davaya hazırlaşırlar, odur ki, bunun səbəbini soruşdu. İşin nə yerde olduğunu ona danişdilar; belə olanda o qardaşı Şərr-Kanın qızı Küdiyə-Fəkanı İraq və Suriya qoşunlarının yanına gönderdi ki, gedib barışq olduğunu, Rumzan şahın sultan Kan-Mekanın omisi olduğunu onlara xəbər versin.

Küdiyə-Fəkan dərd-qomdon azad olub getdi, əz-Ziblikan şahın yanına galib ona salam verdi, sonra da barışq olduğunu, Rumzan şahın onun ve sultan Kan-Mekanın omisi olduğunu əz-Ziblikana xəbər verdi. Küdiyə-Fəkan əz-Ziblikan şahın yanına gələndə gördü ki, o, əsir düşmüş emirlərin, saray eyanlarının dərdindən ağlayır; onda Nüzxət əz-Zaman əhvalatı evvəlden axıracan ona danişdi, əz-Ziblikan çox şad oldu, dərd-qəmi dağıldı.

Əz-Ziblikan şah, mənsəb sahibləri, oyanlarla berabər atlarına mindilər, Küdiyə-Fəkan qabağa düşdü, onları Rumzan şahın çadırına getirdi. İçəri girişdə gördüler ki, Rumzan şah sultan Kan-Mekanla oturub, özü də Rumzan şah, vezir Dandan, Kan-Mekan məsləhətşirler ki, əz-Ziblikan şahı neyləşinler. Sonra onlar bu qərara gəldilər ki, həmişəki kimi Suriyanın Dəməşq şəherini ona versinlər, onu həmin şəherin hökmədərə cəlosinlər, özləri də İraq məmləkətinə getsinlər.

Onlar əz-Ziblikan şahı Dəməşqin canişini elədilər, sonra da onu qoşunu ilə Dəməşqə yola saldılar, onu bir qədər övdürdülər, xudahafiz-ləşib öz yerlərinə qayıtdılar.

Sonra car çəkib qoşunlara xəbər verdilər ki, İraq məmləkətinə yola düşürlər, hər iki qoşun bir yerə toplaşdı, padşahlar bir-birinə dedilər;

"Biz ləğəbi Zat ed-Dəvəhi olan Şəvəhi qarğıdan intiqam alsaq, ləkəni üstümüzdən götürsək, onda ürəyimiz rahat olar, qəzobimiz soyuyar".

Bundan sonra Rumzan şah öz əyanları, yaxın adamları ile bərabər çıxıb getdi. Sultan Kan-Məkan da emisini, Rumzan şahı tapdıǵına şad oldu, onların tapılmasına bəis kəniz Marcanaya dua etdi. Sonra onlar yola düşdülər, az getdilər, çox getdilər, golib öz məməkətlərinə çatdılaraq, əyanbaşı Sasan onların goldiyini eşidib pişvaza çıxdı, Rumzan şahın elini öpdü, Rumzan şah da ona faxır libas bağışladı.

Sonra Rumzan şah taxtda oyləşdi, qardaşı oğlu sultan Kan-Məkanı yanında oylayıdırdı, Kan-Məkan emisi Rumzana dedi: "Əmi, bu şahlıq təkcə sən layıqsan". Rumzan şah cavabında dedi: "Allah ələməsin ki, men soninlə şahlıq üstü dava əleyim!"

Onda vezir Dandan məsləhət gördü ki, onların hor ikisi padşahlıq ələsinlər, ləkəni gündə biri idarə ələsin, onlar da buna razı oldular..."

Şəhrizad bu yerde səhərin açıldıǵını görüb nağılı yarımcı qoymuştu.

144-cü gecə



Ela ki yüz qırıq dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot əleyirlər ki, padşahlar belə razılıq göldilər ki, gündə biri ləkəni idarə ələsin, sonra da kef məclisi qurdular, çoxlu heyvan kəsdilər, bir şadlıq ələdilər ki, gol görəsan. Bu minval ilə bir müddət ömür sürdülər, Kan-Məkan gecələrini emisi qızı Küdiye-Fəkanla keçirirdi.

Günlərin bir günü onlar oturmuşdular, işləri öz qaydasında getdiyinə şad idilər, birdən toz ərşə qalxıb göyün üzünü tutdu, toz dağlında bir tacir göründü, o köməyə çağırıb qışqıra-qışqıra deyirdi: "Ey şahenşahlar, bu necə olan işdir ki, mənə kafirler deymədilər, ancaq sizin ölkə ədalət emin-amanlıq ölkəsi ola-ola mən qarat ələdilər?" Rumzan şah onun başına na goldiyini soruşanda tacir dedi: "Mən tacirlər arasında adlı-sanlı tacirəm, cəoxidən vətəndən uzaqlarda, qərib ölkələrəyəm". Mən iyirmi ildir ki, qəriblikdə tacirlik əleyirəm. Mənə rəhmətlik Şərr-Kan şahın Dəməşq səhərində yazüb verdiyi name var, özü də o, həmin naməni kəniz bağışlığına görə veribdir. Sizin məməkətə yaxınlaşanda menim Hindistandan gətirdiyim yüz tay bahalı malim var idi. Həmin malları men Bağdada, sizin müqəddəs, ədalətli

şəhərinizə, Dar əs-Salamə getirirdim, bədəvi ərəblər bize hücum ələdilər, onların arasında bütün məməkətlərden yığılmış kürdlər də vardi, onlar menim adamlarımı qırıldılar, mal-dövlətimi qarət ələdilər, bax başıma belə əhvalat gəlib".

Bunu deyib tacir Rumzan şahın hüzurunda ağladı, şikayətənib uca-dan dedi: "Allahdan başqa heç kəsə qüdrət və qüvvət yoxdur!" Padşahın ona yazıçı geldi, ona ürəyi yandı, qardaşı oğlu Kan-Məkanın da tacirə yazıçı geldi, hor ikisi and içdi ki, quldurların üstüne gedəcəklər.

Onlar hərəsi min igidə bərabər yüz nəfər atlı götürüb quldurların üstüne getdilər (həmin tacir də bölgəciliq əleyib onların qabağına düşməndi), bir gün bir gecə yol getdilər, sohər açılanda bir vadivə çatdılaraq, bu vadidən başdan-başa ağacları idarə etdilər, burada gur sulu çaylar axırdı, onlar gördüler ki, quldurlar həmin tacirin taylarını öz aralarında böülüdürbər dərəyə səpələnilərlər, ancaq tayların bir qismi durur. Belə olanda, yüz nəfər atlı her tərəfdən onlara hücum ələdi, Rumzan şahla qardaşı oğlu Kan-Məkan onlarına qışqırdılar, bir saat çəkəndi ki, quldurları mühasirəyə aldılar, əsir ələdilər, onlar üç yüz nəfər idilər. Onları əsir əleyib tacirin mallarını əllərindən aldılar, əl-qollarını möhkəm bağlayıb Bağdada getirdilər.

Rumzan şahla qardaşı oğlu sultan Kan-Məkan birlikdə taxtda oyləşdilər, quldurları hüzura getirirdilər, padşahlar quldurlardan soruşdular ki, onlar kimdirler, başçıları kimdir, onda bədəvilər dedilər: "Bizim başımız yoxdur, bizi dünən hər tərəfdən üç nəfər bir yere yığıb". Padşahlar dedilər: "Həmin adamları göstərin". Bədəvilər də həmin adamları göstərdilər. Belə olanda, padşahlar əmr ələdilər ki, onları saxlasınlar, yerde qalan adamlardan tacirin mallarını alsınlar, özlerini buraxsınlar, ele də ələdilər. Tacir mallarına baxdı, gördü ki, dördden biri yoxdur, ancaq ona ədilər ki, dəyon zerəri ödəyəcəklər.

Tacir cibindən iki name çıxardı, bunlardan biri Şərr-Kanın dəstixxəti ilə, o birisi Nüzzət əz-Zamanın dəstixxəti ilə yazılmışdı (bu tacir Nüzzət əz-Zamanı qız vaxtı bədəvidən alıb qardaşı Şərr-Kanın bağışlayan həmin tacir idi, özü də qardaşla bacı arasında həmin əhvalat olmuşdu). Kan-Məkan namələrin hər ikisini oxub emisi Şərr-Kanın xəttini tanıdı, bibisi Nüzzət əz-Zamanın əhvalatını eşitdi. Sonra Kan-Məkan Nüzzət əz-Zamanın yanına girib malı qarat olmuş tacirə yazdıqı naməni ona göstərdi, onun başına gələn əhvalatı evvəldən axıracan bibisine damışdı. Nüzzət əz-Zaman taciri də, öz dəstixxəti ilə yazdıqı məktubu da tanıdı, odur ki, taciri qonaq ələdi, qardaşı Rumzan şahı, qardaşı oğlu Kan-Məkan şaha tapşırı ki, onun qeydine qalsınlar. Padşahlar da tacirə çoxlu pul verdilər, ona qulluq ələmek üçün bir neçə

qul, nökər bağışlıdalar, Nüzxət əz-Zaman da ona yüz min dirhəm pul, olli tay mal bəxşis verdi, onu yanına çağırıldı, tacir onun yanına gələndə Nüzxət əz-Zaman onun qabağına çıxıb salam verdi, həm de tacirə xəber verdi ki, Ömer ibn on-Nüman şahın qızı, Rumzan şahın bacısı, sultan Kan-Məkanın bibisidir.

Tacir buna çox şad oldu, onu sağ-salamat gördüyüne gözaydınılı verdi, əllərini öpüb dedi: "Allah haqqı, sən yaxşılığı yaddan çıxartmursan!" Nüzxət əz-Zaman öz otaqlarına getdi, tacir üç gün onların yanında qaldı, sonra da xudahafizləşib Suriya torpaqlarına getdi.

Bundan sonra padşahlar əmr elədilər ki, quldurlara başçılıq eləyen üç nəfər oğrunu gotirsınlar, onları gotirdilər, padşahlar kim olduğunu soruştular, quldurların biri qabağa çıxıb dedi: "Bilin və agah olun ki, mən bədəviyəm, sonetim yol kosub uşaqları, bakır qızları ogurlayıb tacirlərə satmaqdır. Mən çıxdan bunu özümə peşə elemişəm, ancaq seytan məni yoldan çıxardı, bu iki badbatxla birləşib bədəvili, şəhər deleduzlarını başına yiğib yol kasmaya, tacirləri qarot eləməye başladım". Padşahlar ona dedilər: "Uşaqları, qızları ogurladığın vaxt başına gələn ən qoribə əhvalatı bizo danış".

Bədəvi dedi: "Ey şahənsahlar, başına gələn ən qoribə əhvalatı danışım: iyirmi iki il bundan əvvəl bir gün mən Qüdsden bir qız öğrenci adı, bu qız gözəl-göyəçək idi, ancaq o qulluqcu idi, əynində cırq paltar var idi, başına bir parça izar örtmüdü. Mən onu karvan-saradan çıxanda gördüm, bir hiylə işlədib ogurladım, dovevə mindirib apardım. Onu səhrada qohumlarının yanına aparıb qoymaq isteyirdim ki, dəvelərimi otarsın, dərədən peyin yiğib gotırsın. O hönkür-hönkür ağlamağa başlayanda, onu yaxşıca döydüm, götürüb Dəməşq şəhərinə apardım. Bir tacir onu mənim yanımıda gördü, qızın şirin dili onun xoşuna geldi, qır-saqqız oldu ki, sat onu mənə, çox çənə-boğaz vurandan sonra mən qızı ona yüz min dirhəmə satdım.

Qız tacire verəndən sonra yəqin elədim ki, o, doğrudan da şirindildir, sonra eştidim ki, tacir onu yaxşıca geyindirib, iki dəfə bahasına Dəməşq əmirinə veribdir. Ey şahənsahlar, mənim başına gələn ən qoribə əhvalat budur, canım üçün, həmin qızı o qiymət azdır!"

Bunu eşidən şahlar təcəccübəldilər, bədəvinin danışığı əhvalatı Nüzxət əz-Zaman eşidənən gözləri qaralıq gotıldı, o, qardaşı Rumzanı çağırdı: "Bu, Qüdsdə məni ogurlayan bədəvidir!"

Sonra Nüzxət əz-Zaman bu bədəvinin ucbatından qurbanətde başına gələn müsibətləri, necə döyüldüyüünü, ac qaldığını, rüsvay olduğunu; alçaldığını danışıp dedi: "İndi mənə icaze verin öz əslimə onu öldürüm". O, qılınıcı siyirib bədəvinə öldürmək üçün yaxınlaşanda bədəvi qışqır-

qışqır dedi: "Ey şahənsahlar, başına gələn əhvalatları sizə danış qurtarmayınca qoymayın məni öldürsün". Belə olanda, qardaşı oğlu Kan-Məkan Nüzxət əz-Zamana dedi: "Bibi can, qoy əhvalatını danışsin, sonra ona nə istəsən elçəyerson". Nüzxət əz-Zaman konara çökiləndə, şahlar bədəviyə dedilər: "Ho, indi əhvalatını bizo danış". Onda bədəvi soruşdu: "Ey şahənsahlar, əgor sizə ocaib bir əhvalat danışsam, günahımından keçərsizmi?" Padşahlar da cavabında dedilər: "Bəli, günahımından keçərik".

BƏDƏVİ HƏMMADİN ƏHVALATI

Bədəvi başına gələn ən ocaib əhvalatı onlara damışmağa başlayıb dedi: "Bilin və agah olun ki, bir az bundan əvvəl bir gecə nə qədər əlloşdımsə gözümü yuxu getmədi, gecə mənə elo uzun göründü ki, şəhər açılanda öz gözlərimə inanmadım. Şəhər açılan kimi mən ayaga qalxıb o saat qılınıcı belime bağladı, nizəmin dəstəyindəki ipi ayağıma keçirdim, atı sürüb ova, sıkara çıxdım. Yolda mənə bir dəsto adam rast gəldi, onlar hara getdiyimi soruştular. Mən hara getdiyimi deyəndə, onlar ucadan dedilər: "Biz də sonə yol yoldaşıyıq!" Biz hamıqla yola düşdük, birdən qabağımıza dəvəquşu çıxdı.

Biz ona tərəf getdik, ancaq o, qanadlarını açıb qaçmağa başladı, o, baş götürüb şəhrəya getdi, biz də onun dalınca, biz elə bir yero galib çıxdıq ki, orada nə bir dənə ağac, no su vardi, özü də biz ilan fışılısim, cinlərin ulaşması, qulyabanların qışqırığını eşidirdik. Bizi həmin yero çatanda dəvəquş yoxa çıxdı, bilmədik göye uçu, bilmədik yero batdı.

Biz atlarımızın başını döndərib geri qayıtmak istedik, ancaq sonra fikirləşdik ki, bu istidə geri qayıtmak bizi əldən salar. Elo bürkü id ki, daha nə deyim, susuzluqdan yanındıq, atlarımız da yeriyo bilmirdiler, ölcəcəyimizi yaqın elədik. Biz beləcə dayanmışdıq, birdən uzaqda bir çəmən gördük, orada ceyranlar qaçırsırdı, özü də bir çadırın yanında da at bağlanmışdı, yero sancılmış nizonin dişleri işsildiyirdi.

Çəməni görəndə ürəyimiz şad oldu, atlarımızın ağızını çadır tərəf döndərdik. Hamımız çəmənə, suya tərəf can atıldıq; mən qabağa düşdüm, biz o vaxtacan getdik ki, həmin çəmənə çatdıq, bulaq başında dayandıq, doyunca su içdik, atlarımızı da suvardıq. Mənim dəliliyim tutdu, çadırın yanına getdim, içəri baxdım, gördüm ki, biş yeri təzəcə tərləmiş bir oğlan oturub, özü də o elo bil ay parçasıdır, sağ tərəfində də qədd-qəməlli, söyüd budağı kimi ince bir qız oturub. Qızı görən kimi ona vuruldu.

Mən oğlana salam verdim, o da salamımı aldı, belə olanda, ondan sorusдум: "Ay orəb qardaş, de görək kimson, yanındaki qız senin nayındır?" Oğlan başını aşağı saldı, bir azdan başını qaldırdı dedi: "Əvvəlcə son de görək kimson, seninlə gələn bu atlılar kimdir?" Mən cavabında dedim: "Mən Hemmad ibn el-Fəzari ol-Farisiyem, ərəblər arasında beş yüz atlıya bərəber məşhur pəhlevanam. Biz ova, şikara çıxmışdım, isti bizi əldən saldı, sizin çadırına gəldim ki, bolka bir qurtum su tapdım".

Bu sözləri eşidən oğlan üzünü həmin gözəl qızın torəf çevirib dedi: "Bu adama su getir, yeməyə də nə varsa ver". Qız ayağa qalxdı, palтарının balığı yeri süpüro-süpüre, ayağındaki qızıl bilerzikləri cingildəyə-cingildəyə, yerlər sərənən saçlarını təpdaladıqından bürdəyə-bürdəyə getdi. Bir azdan sağ elində soyuq su dolu gümüş cam, o biri elində sini içəri girdi, sininin içində xurma, süd dolu qab, vəhşi heyvanları eti qoyulmuş nimçələr var idi.

Mən qızı elo vuruldum ki, onun əldində nə yemək, nə də su alıb; belə olanda bu iki beytidim:

"Rəngə boyanmış şüşa barmaqları,
Qarda gözən qarqalara oxşayır".

"Ay vo günəş birləşib o çöhrədə,
Hüsnü qaralıtmış günde, hem ayı".

Yeyib içəndən sonra oğlana dedim: "Ey ərəblərin başçısı, bil və agah ol ki, özüm barədə sənə həqiqəti söylədim, indi isteyirəm sən də düzənliyinə deyəsan ki, bu qız kimdir?" Oğlan cavabında dedi: "Bu mənim bacımdır". Mən yalvara-yalvara dedim: "İsteyirəm ki, sən öz xoşunla bacımlı mənə arə verəsən, yoxsa sənə öldürüb, onu zorla apararam".

Oğlan başını aşağı salıb bir müddət fikrə getdi, sonra mənə nəzər salıb dedi: "Dögrü deyirsin ki, məşhur pəhlevansan, qorxmaz, igid, səhra aslanısan, ancaq qəfətən hücum eleyib məni öldürsəz, bacımı da aparsaz, bu sizin üçün rüsvayılıqlı olar. Əger siz dediyiniz kimi doğrudan da igid pəhlevansız, cəngən qorxmursuz, onda mənə bir az vaxt verin ki, cəng palṭarımı geyim, qılıncımı belimə bağlayıb nizəmə götürüm. Mən atı minim, cəng meydənimə çıxaq. Size qalib gəlsem, hamınızı qıracağam, yox, əger siz qalib gölsəz, onda məni öldürsəz, bacımlı da sizin olar".

Oğlanın bu sözlərini eşidən dedim: "Bax lap yaxşısı elo budur, biz buna raziyiq!" Mən atımın başını geriye dönderdim, qızın dərdindən lap deli-divane olmuşdum. Adamlarımın yanına qayıdış qızın necə gözəl-göycək olduğunu; onun yanındaki oğlanın da gözəl olduğunu, hem də igid, qorxmaz olduğunu, min atlı ilə cəngə girməyə hazır olduğunu

gənunu noqlı elədim. Sonra çadırda çoxlu mal-dövlət, əntiqo şeklär olduğunu, yoldaşlarımı xəbər verib dedim: "Bilin və agah olun, bu oğlan çox igid adamdır ki, bu yerdə tok-tonha özür sərür, sizi xəbərdar eləyiram, kim onu öldürsə, bacısı onundur". Onlar da dedilər: "Biz buna raziyiq". Sonra yoldaşlarımı davə palṭalarını geydi, atlarına minib oğlanın yanına yollandılar.

Biz ora çatanda gördük ki, oğlan dəmir palṭar geyib, atına minibdir. Bacısı qaça-qaca gəlib üzongidən yapıdı, ağlayıb göz yaşı axıtmaya başladı, göz yaşı yaşındığı baş yaylığıni islatdı, o, qardaş üçün qorxub qısqıra-qısqıra deyirdi: "Bu nə bələdir mən düşdüm!" Sonra qızın seri oxudu:

"Deyirom dördəm Allaha - bu dar gündə qoy o
Biza rohm eleyib etsin yağım dördo düçər."

Qana qəltən eləmok istəyir onlar səni, ah,
Son deylikən belə qan axmasına toqsıkar.
Hünerindən yağınnı atlıları olmuş hali,
Sənə böyük bir igid görmüş, haçan, hansı diyar?"

Qoymadın bir təkə gəlsin bacının namusuna,
O sənə secdə edəndir, o sənə minnətdar.

Son məni dördü-bələdan tez uzaqlaşdırın,
Olmadın razi məni zorla qaçırsın yağılar.

Şadlığa, işrotə qərq olsa belə doğma şöhrə,
Elo zənn etmə bacın sənsiz orə daxıl olar.

Sənən eşqinə, inan öldürərəm mən özümü,
Yatağım tabut olar, mənzilim o nomli məzar".

Qardaşı bu seri eşidib hönkür-hönkür ağladı, bacısına torəf dönbə
bu seri oxudu:

"Bir dayan, dino məni, bil, sənə heyran qoyacaq
Atılıb meydana düşmənləri möhv cılyomayım.

Üstüme şir ya połeng çəkse belə orduşunu,
Məni qorxutmaz, inan, olmasa da bir köməyim.
Başına yağıdıraram güclü qılınc zərbələri,
Sancılar köksünə nizəm, rəqibim olsa da kim.

Qoruya bilməsəm hərgələ səni mən yadlardan,
Möhv olum, qoy cəsədim qurda-quşa olsun yem.

Qardaşın çarpışacaq eşqin ilə, ölsəm əger,
Bizo dastan qoşaqçı əllər, əmindiir üreyim”

O şerini qurtarır bacısına dedi: “Bacı can, qulaq as, sənə bir söz deyəcəyəm, vəsiyyət eləyəcəyəm”. Bacısı da cavabında dedi: “Baş üstə, qulaq asıram!” Onda oğlan dedi: “Əgər ölsəm, özünü heç kimə toslım eləmə”. Qardaşının bu sözlərini eşidən qız başına, gözünə döyüb ucadan dedi: “Allah eləməsin, qardaş, mən görəm ki, sən ölmüşən, mən de onlara toslım olmuşam”.

Belə olanda, oğlan əlini uzadıb qızın rübündəni qaldırdı, qızın üzü bulud arxasından çıxan güneş kimi nur saçdı, o, qızın alnından öpüb onuna halallaşdı, sonra üzünü bizo tutub ucadan dedi: “Ey pəhləvanlar, vuruşmaq, yoxsa qonaq qalmaq isteyirsiz? Əgər qonaqsız, qonağım ola bilərsiz, yox əger nurlu ayı almaq isteyirsizsə, onda pəhləvanlarımız bir-bir mənim meydana çıxınşınlar!”

Onda bizim igid pəhləvanlardan biri onun meydana çıxdı, oğlan ondan soruşdu: “Sənin adın, atanın adı nədir? Vallah, mən ne adaşımıla, nə de atası atamlı adası olanla vuruşmayacağam! Əgər sən mənimlə, atan da atamlı adasdırsa, onda qızı sənə verərəm”. Pəhləvan onun cavabında dedi: “Adım Bilaldır”¹. Oğlan ona şirclə cavab verib dedi:

“Xəber aldım adını, gizlədən,
Ve “Bilaldır” deyə uydun yalana.

Bir düşün, qarşımı kim çıxsa monim,
Mən onu qorq edərəm tezə qana,

İtidir ayrı qılincım, itidir,
Döz gürüm dağlıra dəhşət salana!”

Onlar bir-birinə hücum eledilər, oğlan nizəsini pəhləvanın sinəsinə elə vurdu ki, nizənin ucu onun kürayindən çıxdı. Sonra onun cənginə başqa bir pəhləvan çıxdı, oğlan onu görüb bu iki beyti dedi:

“Dinlə, murdar köpök, yamanlıq mon
Qoymaram yaxşılıq ola qurban.

Kimin öslü-nocabeti varsa,
Cəngdə qorxmaz ölüməndən, al qandan!”

Oğlan bu pəhləvana da aman verməyi qanına qəltən eledi. Sonra qışqıra-qışqıra dedi: “Kimsidir, çıxınşın meydana?” Bir pəhləvan atını sürüb meydana çıxdı, oğlanın üstüne cumub dedi:

¹ Bilal - müsəlman aləmində ilk azançıdır. Həbəs olan bu qui özünü Məmməd peyğəmbərin tərafıda: elan etmişdi.

“Qəlbim odlandı, atıldım döyüşə,
Dostların cəngə qarışın sodası.

Sən ki, öldürdün orəb sultanını,
Öz qanındır, bil, onun qan bahası!”

Onun bu sözlərini eşidən oğlan cavabında dedi:

“Ağ yalandır dediyin sözlər, inan,
Doğru golmoz dilino, sus, şeytan!

Durmuşuq, üz-üzə biz, olde qılinc,
Qarşidan, anla ki, namordiddi qaçan!”

Sonra da nizəsini pəhləvanın sinəsinə elə sapladı ki, ucu onun küroyindən çıxdı; oğlan ucadan dedi: “Yenə mənim meydana çıxan var?” Dördüncü pəhəvan da çıxdı, oğlan onun adını soruşdu. Pəhəvan da cavabında dedi: “Mənim adım Hilaldır”¹. Onda oğlan bu iki beyti dedi:

“Yanılırsan önmə çıxməqda,
Kos yalanlarla dolu hədyanını.

Dediyim seri eşit, sonra iso
Xəbərin olmadan allam canmı!”

Onlar atlarını sürüb bir-birinin üstüne cumdular, hərəsi iki dəfə qılinc endirdi, oğlanın endirdiyi qılinc pəhəvanı yero sordı; xülasə, cənginə kim çıxırdısa, oğlan onu öldürdü.

Elə ki gördüm oğlan yoldaşlarının hamisini öldürdü, öz-özümu dedim: “Əgər onun cənginə çıxsam, öhdəsindən gələ bilməyəcəyəm, qabağından qaçsam, ərəblərin arasında rüsvay olacağam”. Oğlan mənə aman verməyi üstüme cumdu, yaxamdan tutub dardı, məni yohərdən saldı, özümü lap itirmişdim, o, qılincını qaldırdı ki, boynum vursun, mən onun etayından yapışdım; o moni qaldırıb eli üstə apardı, mən elə bil serçə idim.

Bunu görən qız qardaşının igidiyyinə şad oldu, gedib onun alnından öpdü, oğlan məni bacısına verib dedi: “Götür onu, ona yer düzəlt, qoy bizimlə qalsın!” Qız demir palitarının yaxasından tutdu, it kimi sürüyüb apardı.

Sonra qız qardaşının demir palitarını çıxartdı, ona libas geydi, onun üçün fil sümüyündən kursu qoysdu. Qız qardaşına dedi: “Allah sənin söhretini uca eləsin, səni şorden-bələdan saxlasın”. Oğlan da onun cavabında bu seri dedi:

¹ Hilal - aypara, toz doğan ay deməkdir.

Seyr edib qardaşının cürotini,
Belə bildirdi bacım heyrotini:

"Doğrudan, tərife layiqsan, igid,
Medh edər şir de sonın qüvvətin!"

"Sor, - dedi, - qorxuya düşmüşlərdən
Öyrən öz qardaşının qüdrətini.

Güç da var məndə, gözəl tale də.
Qazanıb ağlım elin hörmətin.

Boli, son şırlı döyüşdün, Həmmad.
Ölümün hiss elədin dohşetini".

Mən bu şerî eşidəndə özümü itirdim, əsir düşdürüməni fikirləşdim, halim görüb özüm öz gözümüzdən düşdüm. Sonra oğlanın bacısına, qızı baxdım, onun çox gözəl, göyçək olduğunu görüb öz-özümə dedim: "Bütün bu bəlaların bəisi bu qızdır!" Onun gözəlliyyinə heyran oldum, ağılayıb bu şerî oxudum:

"Ol çək, uca dost, mezəmmotindən,
Mən diniəmirəm onu, nə fayda.

Bir qız sevirəm, - görəndə hərdən
Könüm və gözüm qalır o ayda.

Öz qardaşdır ona gözətçi,
Mərdlikdə tayı tapılmaz osla".

Sonra qız qardaşına yemək getirdi, oğlan məni yeməyə çağırıldı, mən ölümdən qurtardığımı fikirləşib şad oldum.

Oğlan yeyib qurtarandan sonra qız ona bir qabda şərab getirdi, oğlan şərab içməyə başladı, xeyli içəndən sonra üzü qızardı, başı havalandı. O, mənə tərəf çevrilib dedi: "Vaydır halına, Həmmad, məni tanıyırsan, ya yox?" Mən da cavabında dedim: "Canın üçün başım lap xarab olub!" Onda oğlan dedi: "Ey Həmmad, mən Əbbad ibn Tomim ibn Sələbəyəm. Doğrudan da Allah sonı saxladı ki, toyunu görəsən".

Oğlan mənəni sağlığıma bədən qaldırdı; mən də içdim, bir-birinin dalınca dörd piyalo içdim, də mənimlə içdi, sonra mənə and içirdi ki, onu aldatmayacağam. Mən da min beş yüz dəfə and içdim ki, onu aldatmayacağam, ona köməkçi olacağam.

Bəle olanda, oğlan bacısına buyurdu ki, mənə on cür ipək libas gatırsın; qız da libaslari getirib mənə geydirdi, həmin libaslardan biri bax aynimedədir. O, bacısına buyurdu ki, mənə on yaxşı bir maya

gotırsın, qız gedib nadir şeylər, azuqə yüklenmiş dəvə gotırdı. Oğlan bir də bacısına buyurdu ki, həmin kürən atı gotırsın, qız da gedib onu gotırdı. Mən üç gün, üç gecə onlarda qonaq qaldım, yeyib-içdim. Onun mənə verdiklerinin hamısı indiyəcən məndədir.

Üçüncü gündən sonra o mənə dedi: "Qardaşım Həmmad, bir az yatıb dincəlmək istəyirəm ki, ürəyim rahat olsun, mən canımı sənə etibar etməyirəm. İşdər çaparaq golən atlıları görən, qorxma, bil ki, onlar monim düşmənlərimdir, özü də onlar Bəni-Sələbə qəbiləsindəndirlər, mənimlə vuruşmağa gelirlər". Sonra o, qılıncını başının altına qoyub yatdı.

Elö ki o, şirin yuxuya getdi, nə isə şeytan məni yoldan çıxardı, mən tez ayağa durub qılıncı onun başı altından çökdim, bir zorbo ilə başını bödənindən ayırdım. Bundan xəbər tutan bacısı çadırı girib, qardaşının meyitinin üstüne yığıldı, öz paltarını cırıb bu şeri oxudu:

"Bu qəmlı dastanı tez çatdırın qohumlarına,
Folek yazan yazın pozmamış bir insan həla.

Sevimli qardaşım, artıq hoyata göz yumdun,
O solğun üz həlo də ay kimi saçır şölo.

Geləydi lənoto o gün ki, gəldin onlara rast,
O gün ki, yadları qurdın qılımcıla, nizə ilə.

Vəfəli dostları Ağladıb, həlak oldun.
İnanma, sən kimi övlad cahana bir də gəlo.

Kimin golordi ağılna qəsd cyloyor sənə Həmmad,
Unutdu andı o binamus, irzı atdı çölo.

Bu yolla istədi çatsın murada, bilmədi ki,
Kim uysa şeytana, mütləq dənər vücuđu külü".

Şerî qurtaran kimi qız çığrıdı: "Ay mələn, sən niyə qardaşımı öldürdü, niyə onu aldıdin? O sənə hədiyyə, azuqə verib öz ölkənə qaytarmaq, golən aym övvelində də məni sənə era vermek isteyirdi". Qız öz qılıncını siyirdi, dəstəyini yərə səyködi, iti ucunu sinəsinə dayayıb özünü onun üstüne elə yındı ki, qılıncın ucu kürəyindən çıxdı, yərə yixilib oldu.

Qızın dördü məni götürdü, gördiyüm işə peşman olub ağladım. Sonra çadırı girib vozndə yüngül, qiyitmədə ağır nə varsa götürüb öz yolumla getdim. Qorxudan, bir də teləsdiyimdən heç yoldaşlarım da yadına düşmədi, həm də nə qızı, nə də oğlanı dəfn etəmədim. Bu əhvalat Qüdsdə oğurladığım qulluqçunun əhvalatından daha qəribədir.

Nüzzət əz-Zaman bədəvinin sözlərini eşidəndə dünya gözündə qaraldı..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımqıq qoydu.

145-ci gecə

Elo ki yüz qırıq beşinci gecə oldu, Şehzad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayot eloyır ki, Nüzxət əz-Zaman bədövinin sözlerini eşidən dünən qaraldı, ayaq qalxıb qılıncını siyirdi, bədəvi Həmmadin kürayindən vurub boynundan çıxardı, onu cəhonnəmə vasıl elədi". Orada olanlar ona dedilər: "Onu öldürməyə niyyət telesdin?" Nüzxət əz-Zaman onların cavabında dedi: "Şükür Allaha, mənə ömür verdi, öz əlimlə intiqamımı aldım". Sonra o, qullara əmr elədi ki, onun ayaqlarından yapışış meyitini sürüyo-sürüyo aparıb itlərə atsınlar.

Sonra o biri iki əsiri dindirdilər, onlardan biri qara qul idi, ondan soruştular: "Bəri bax, adın nədir, bize düzünü deginən!" O da cavabında dedi: "Adım əl-Qədbandır". Sonra Rum padşahı Xardub şahın qızı Abriza ilə olan əhvalatını, onu necə öldürüb qaçdığını onlara başdan-ayağa danışdı. O sözünü qurtarmamış Rumzan şah qılıncla onun boynunu vurub dedi: "Şükür Allaha, mənə ömür verdi, anamın intiqamını öz əlimlə aldım!" O, dayası Mərcanənin bu qara qul əl-Qədban barəsində ona danışlığı əhvalatı həmiya nəql elədi.

Sonra üçüncü əsiri dindirdilər, bu adam Quds camaatının Dau əl-Məkanı Suriya Dəməşqi xəstəxanasına aparmaq üçün pul verib tutduqları həmin dəvəçi idi ki, Dau əl-Məkanı ocaqxananın yanında atıb öz yoluyla getmişdi.

Padşahlar ona dedilər: "Öz əhvalatını bize danış, ancaq düzünü deginən". Dəvəçi sultan Dau əl-Məkanla olan əhvalatını damışdı, Quds camaatından pul alıb onu Dəməşq xəstəxanası yerine təzək qalığının yanında atıb qaçdığını başdan-ayağa onlara nəql elədi. O, sözünü qurtarmamışdı ki, sultan Kan-Məkan dəvəçinin başını bədənindən ayırb dedi: "Şükür Allaha, mənə ömür verdi, atamın başına açdıqı oyuncunun əvəzini bu yalançıdan çıxdım. Bu əhvalatı atam özü mənə danışmışdır".

Sonra padşahlar bir-birinə dedilər: "İndi növbə Şəvahinin, ləqəbi Zət-ət-Dəvəhi olan qarımındır. Bütün bədbəxtliklərin bəisi odur. Biz bu lokonu üstümüzden götürmək üçün ondan intiqam almalyıq".

Rumzan şah qardaşı oğlu Kan-Məkanı dedi: "O özü hökmən bura geləcək!" Rumzan şah ele o saat, o dəqiqə nənəsi Zət-ət-Dəvəhiyo

namə göndördü, özü do namədo yazdı ki, o, müsəlman qoşunlarını darmadağın eloyib, Dəməşq, Mosul və İraq torpaqlarını tutubdur, padşahları da osir alıbdır. O yazardı: "Mon istoyırom ki, ol-Kustaniyyo padşahı Əfridunun qızı Sofiyoni, xacəporəst saray oyanlarından da istədiyin adamları götürüb, qoşunsuz bura golosiz, bu ölkələr daha qorxulu deyil, çünki indi onlar bize tabedirlər".

Namə qariya çatanda, o, Rumzan şahın xottını tanıyıb çox şad oldu, o saat tedarük gördü, Nüzxət əz-Zamanın anası şah qızı Sofiyoni, bir do onları milişayıcı eloyen adamları götürüb yola düşdü; onlar az getdilər, çox getdilər, golib Bağdada çatdırılar. Qasid qabağı gedib onlarnı goldiyini xəbor verdi.

Belo olanda, Rumzan şah öz adamlarına dedi: "Biz firəng palıları geyinib qarını qarşılıqlılığıq; onda biz qarının hiyələrindən, mokrindən xilas olarıq". Həm cavabında dedi: "Baş üstə, itaət borcumuzdur!" Onlar firəng palıları geydilər, Küdiyə-Fəkanı bunu görüb dedi: "Vallahi, oğr sizə tanımışadım, deyərdim ki, siz firəngsiz!"

Sonra Rumzan şah min atlı ilə qarının pişvəzəsinə çıxdı, onlar üz-üzə göləndə atdan düşüb onu qucaqladı. Rumzan oli ilə onun qabırğalarını bərk sıxıb, az qaldı sindirsin, qarı ondan sorusdu: "Bu nodır, oğlum?" O, sözünü qurtarmamış Kan-Məkan, vezir Dandan adamları ilə onun destəsinin üstüne cumdular, pəhlovanlar qarı ilə gölən konizlərin, nökrərin üstüne qışqırıldılar, onların hamisini osir eloyib Bağdada getirdilər.

Rumzan şah əmr elədi ki, Bağdadı bəzəsinər. Üç gün şəhəri bəzədilər, ləqəbi Zət-ət-Dəvəhi olan Şəvahı qarının başına qırmızı yarpaqlardan düzəldilmiş, yanlarına eşək peyini sürtülmüş papaq qoyub bayra çıxardılar, carçı onun qabağına düşüb qışqırıldı: "Padşahlara, onların oğl-uşaqlarına zülüm eloyənin cozəsi budur".

Sonra qarını Bağdad darvazasında çarmixa çökdlər, onun adamları bunu görəndə hamısı islam dinini qobul elədi. Kan-Məkan, əmisi Rumzan, Nüzxət əz-Zaman, vezir Dandan bu qəribə əhvalata töccüb elədilər, mırzələrə əmr elədilər əhvalatı kitabə yazısınlar ki, onlardan sonra gölənlər onu oxusunlar. Onlar ömürlerinin axırınacan, Məclisləri dağdan gölənəcən şad-xürrəm ömrü sürdürlər.

Ömer ibn ən-Nüman şahın, onun oğlanları Şerr-Kanın, Dau əl-Məkanın, oğul nevəsi Kan-Məkanın, qızı Nüzxət əz-Zamanın, qız nevəsi Küdiyə-Fəkanın başına gölən əhvalat burada qurtarır.

MÜNDƏRİCAT

| | |
|--|-----|
| Qənim ibn Əyyubun hekayəti (39-44-cü gecələr) | 7 |
| Birinci xəconin ohvalatı (39-cu gecə) | 10 |
| İkinci xəconin ohvalatı (39-40-ci gecələr) | 11 |
| Ömor ibn on-Nüman şah və onun oğlanları Şorr-Kanla Dau el-Mekanın hekayəti. Onların başına golən qəribə ohvalatlar (45-145-ci gecələr) | 34 |
| Tac el-Mulukun hekayəti (107-136-ci gecələr) | 208 |
| Aşıqlo məşuqun hekayəti (112-128-ci gecələr) | 218 |
| Tac el-Mulukun hekayəti (<i>ardı</i>) | 258 |
| Ömor ibn on-Nüman şahın hekayəti (<i>ardı</i>) | 293 |
| Tiryokinin ohvalatı (142-143-cü gecələr) | 331 |
| Bedəvi Hommadın ohvalatı (144-145-ci gecələr) | 341 |

MİN BİR GECƏ

SƏKKİZ CİLDƏ
II CILD
39-145-ci gecələr

"ŞƏRQ-QƏRB"
BAKİ
2007

| | |
|---------------------------|---|
| Buraxılışa məsul: | <i>Əziz Gülvəliyev</i> |
| Texniki redaktor: | <i>Rövşən Ağayev</i> |
| Tərtibatçı-rəssam: | <i>Nərgiz Əliyeva</i> |
| Kompyuter səhifələyicisi: | <i>Aslan Almasov</i> |
| Korrektorlar: | <i>Tutu Məmmədova Elnaz Xəlilqızı</i> |

Yığılmaga verilmişdir 20.07.2007. Çapa imzalanmışdır 08.11.2007.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vəroqi 22. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 213.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

L16(5)
M.64

